


ŞAHİN FAZİL

Dördüncü Divan



# ŞAHİN FAZİL

## DÖRDÜNCÜ DİVAN

«Elm və təhsil»  
Bakı - 2014

**Redaktor:**

**Mir Cəlal Zəki Məştəqayi**

**Şahin Fazil. Dördüncü Divan.  
Bakı, «Elm və təhsil», 2014, 872.səh.**

Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, «Məcməüş-şüəra» ədəbi məclisinin sədri Şahin Fazil (Şahin Fazil oğlu Fərzəliyev) öz yaradıcılığında müasir ədəbi dilimizə sonsuz məhəbbət hissi ilə yanaşmış, müxtəlif janrlarda qələmə aldığı şe'rlərini Azərbaycan ədəbiyyatının bugünkü tələblərinə uyğun olan tərzdə Divan kitablarına çevirmişdir.

Ş.Fazil birinci (1996), ikinci (2005) və üçüncü (2008) Divanlarında olduğu kimi dördüncü Divanında da vətənə, vətənpərvərliyə, sevgiyə və milli dilə bəslədiyi ehtiramı əks etdirmiş və artıq bir ildən çoxdur ki, o, beşinci Divanını yazmağa başlamışdır.

Bu Divan müəllifin indiyədək çap olunmuş otuzuncu kitabıdır.

4702000000

N098 2014

*qrifli nəşr*

© «Elm və təhsil», 2014

**QƏZƏL**

*Dilşünas alim, filologiya üzrə elmlər  
doktoru, professor Nadir Məmmədliyə*

*Rəməli-müsəddəsi-məxbuni-məhzuf*

Əlli ildir ki, sevib sən'ətimi,  
Elə təqdim elədim sərvətimi.

Dövrümüzdə yaradıb dörd "Divan",  
Mən sübut eyləmişəm qüvvətimi.

Az deyildir qəzəlin imkanı,  
Qəzəlim artıracaq şöhrətimi.

Şe'ri hey "sadə yazın" söyləyirəm,  
Dəyişə bilməyirəm xislətimi.

Neçə kəs düz yola gəlmir, amma,  
Qəbul etmiş çoxusu də'vətimi.

Neçə təqlidçini tərs gördükdə  
Gizləyə bilməyirəm heyrətimi.

Tənqiddə qarşı olub taqətsiz  
İstəyirlər kəsələr taqətimi.

Dilşünaslar biləcəklər bir vaxt  
Əzmimi, məqsədimi, niyyətimi.

Olarım mən o zaman göy adamı  
Bitirib yerdə olan möhlətimi

Qiymət almaq nə çətinmiş, Şahin,  
Hələ mən almamışam qiymətimi.

*21.03.2014*

REDAKTORDAN

*Meyl ilə imkan münasib gərək,  
Bir-birinə düz mütnənasib gərək.  
Böylə görüb meyl ilə imkanımı,  
Xətm elədim bir neçə divanımı.  
«Divan»ımın siqləti var, həcmi var,  
Hər birisindən neçə divan çıxar.*

*Şahin Fazil. Dördüncü Divan.*

Bəli, Şahin Fazilin bir deyil, dörd "Divan" külliyyatı var. Beşincisini yazmaqdadır. Qarşımda isə onun sayca dördüncü olan "Divan"ının əlyazması durur. Bu "Divan" da şairin əvvəlki üç divanı kimi "siqlətli və həcmli"dir.

Bildiyimiz kimi, ilk "Xəmsə"ni bənzərsiz şairimiz Nizami Gəncəvi qələmə almışdır. Sonrakı "Xəmsə" yazan şairlərin hamısı ilk "Xəmsə" müəllifinə minnətdar olmuş, onun adını dönə-dönə hörmət və rəhmətlə yad etmişlər.

Məktəbi Şirazi (XV əsr) "Leyli və Məcnun" məsnəvisində "özünün "Xəmsə" müəllifi kimi məşhur olduğunu və "Xəmsə" yazmaqda məqsədinin Nizamiyə sitayiş etmək olduğunu" qeyd etməklə dahi şairə öz qədrşünaslığını bəyan edir:

*Dər qoftən-e "Xəmsə"əm ke namist  
Məqsud setayiş-e Nezamist*

Əvvəlcə qeyd etmək istəyirəm ki, Şahin Fazil şərəfli bir ömrü yolu keçmişdir. Amma bu bir ömürdə, sözün əsl mənasında, bir neçə ömür yaşamışdır ki, bu da hər kəsə nəsis olmur. Başqa sözlə, bir ömürdə öz elmi və ədəbi-bədii yaradı-

cılığı ilə bir neçə ömürdə mümkün ola bilən bir iş görmüşdür.

Ş. Fazil 10 il müddətində məşhur Azərbaycan tarixçisi İskəndər bəy Münşinin (1560 – 1634) “Tarix-e aləmara-ye Əbbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərini fars dilindən Azərbaycan dilinə çevirib və iki kitabda nəşr etdirmişdir. Hal-hazırda başqa bir məşhur Azərbaycan tarixçisi Həsən bəy Rumlunun (1531– ?) “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərinin fars dilindən Azərbaycan dilinə tərcüməsini bitirmək üzrədir.

Ş. Fazil “Azərbaycan XV – XVI əsrlərdə” (Həsən bəy Rumlunun “Əhsənüt-təvarix” əsəri üzrə), “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə”, “XV əsr Azərbaycan dövlətlərinin quruluşu” elmi monoqrafiyalarının müəllifidir. Ş. Fazil vaxtilə Jozef Tiflisinin “Vaqe`at-e Mir Veys və Şah Hüseyin” (Azərnəşr – 1992) və Jan Tadeş Kruşinskiinin “Tarix-e səyyah-e məsihi” (“Xristian səyyahın tarixi”) (Azərnəşr – 1993) əsərlərini Bakıda çap etdirmişdir.

Bunlardan əlavə Ş. Fazil Firdovsinin “Şahnamə” əsərinin tərcüməsinin, Əsgər Şahinin “Füzuli “Divan”ının irfani şərh” kitablarının redaktoru olmuş, fars və dəri dillərindən (Əfqanıstanda işlənməkdə olan fars dili belə adlanır) bir çox fars və əfqan şair və nasirlərinin əsərlərini Bakıda, N. Həsənzadə, S. Rüstəmxanlı, X. Hasilova, Ə. Elbrus, Rüzgar Əfəndiyeva və s. müəlliflərin bir sıra ədəbi nümunələrini tərcümə edib, Kabulda çap etdirmişdir.

Şahin Fazilin rəhbərliyi altında 10-dək çox aspirant və dissertant dissertasiya müdafiə etmişlər Ş. Fazil professor kimi uzun illər Bakı, Lənkəran və Sumqayıt dövlət universitetlərində mühazirə oxumuşdur.

Mə'lumdur ki, böyük şairimiz Seyyid Əzim Şirvanidən sonra XX əsrdə yazılmış ilk mətbu` “Divan” külliyyatını Şahin Fazil yazmışdır. Məhz Ş. Fazil ölkəmizdə bir yüzillik bo-

yu qələmə alınmayan və çap olunmayan “Divan” bağladı və daha sonra müasir səbkdə digər “Divan”lar yaratdı. Beləliklə, onun qələmindən dörd divan çıxdı.

Şahinin birinci “Divan”ının redaktoru mən olmuşam. İndi isə dördüncü divan qarşımdadır. Bu yazıda şairin “Dördüncü Divan”ını təhlil etmək fikrim yoxdur. Mən əsasən onun bu kitabındakı “Minacat” və “Nə`t” məzmunlu şe`rlərinə geniş diqqət yetirməyi vacib hesab etdim. Çünki, şairin bu məzmununda yazdığı poetik nümunələr olduqca diqqətəlayiqdir və vaxtaşırı “Divan” bağlayan bir şairin kimliyini və məharətini sübuta yetirir.

“Dördüncü Divan”ı artıq bəlkə də dördüncü dəfə və rəqləyirəm. Kitab, əlbəttə, dibaçə hissəsindən sonra minacatla başlayır. Minacat – Allah-təalanın vəsfi deməkdir. Minacat, kainatın və bütün aləmlərin yaradıcısı olan Pərvərdigarın tə`rifidir. Minacat, şairin Yaradan ilə söhbətidir. Minacat, Rəbbin qüdrət və qüvvətini özündə ehtiva edən şe`r nümunəsidir. Şahin bu minacatını əruz vəzninin səri`bəhrində (səri`i-müsəddəsi-mətviyyi-məkşuf) qələmə almışdır. Müəllif bu yeni minacatına da təbii ki, “Bismillah” ilə başlayır:

*Bismillahir-rəhmanir-rəhim,*

*Əvvəlidir sözlərimin müstəqim.*

*Sonrakı hər kəlməyə məş`al Odur,*

*Eyləyəsi müşkilimi həll Odur.*

*Var fərəhim, həzzimə me`yar Odur.*

*Yoxluğumu eyləyəsi var Odur.*

*Gizli deyil, var kədərim, var ahım,*

*Müşkilimin çarəsi – Bismillahım.*

*Ümmidi Bismillaha etməkdəyəm,*

*Ərzi ulu Allaha etməkdəyəm.*

Bəli, Şahin ərzini ulu Allaha etməkdədir. Onun ərzi isə çoxdur. O, hər şeydən əvvəl Allah-təaladan bu "Divan"ı bitirmək üçün ömür möhləti təmənnə edir:

*Sən kömək etsən yazaram şe`rimi,  
Var həyanım çünki mənim Sən kimi.*

*Əllərimə dəftəri Sənsən verən,  
Mən yazanam, sözləri Sənsən verən.*

*Qafiyəmi Sən gətirirsən sözə,  
Gör neçə ahəng verirəsən sözə.*

*Görmədəyəm əldə qələm mat olur,  
Söz ki yazır, nə`tü minacat olur.*

Qeyd etməliyəm ki, bu "Divan" da daxil olmaqla Şahinin bu günədək yazdığı çoxsaylı minacat və nə`tləri vardır. Müasir "Divan" ədəbiyyatında hələ onun qədər ilhamlı şair görünmür. Onun çoxdan yazdığı bir şe`ri yadıma düşdü: "Kaş gözə gəlməsin ilhamım mənim". Bu şe`r çoxdan yazılıb. O zaman Qubada "Çaldıran" poeması (Şah İsmayıl Xətaiyə həsr olunan böyük həcmli dramatik bir poema) üzərində gərgin işləyən Şahin Fazil yazır:

*Əleyküm, ey Quba, salam, ey Quba,*

*Gözəllik önündə lalam, ey Quba.*

*İlham elə coşub, qoynunda sənin*

*Gərək neçə müddət qalam, ey Quba.*

*Kaş gözə gəlməsin ilhamım mənim...*

*... Əzəllər duyardım özümdə ağrı,*

*Sanki ağrı idi sözüm də, ağrı,*

*Burda bütün günü yazıb-pozuram,*

*Elə bil azalıb gözümdə ağrı,*

*Kaş gözə gəlməsin ilhamım mənim...*



*... Suyun da bal kimi dadı olarmış,  
Bulağın rübabı, udu olarmış,  
Qəcrəş bulağıtək çağlayır ilham,  
Canım, ilhamın da odu olarmış,  
Kaş gözə gəlməsin ilhamım mənim.*

İlahi, qoy Şahinin ilhamı gözə gəlməsin, qoy hələ minacat və nə'tlərini davam etdirsən, neçə-neçə "Divan"lar yazsın. Şahin olduqca çox mütaliə edir, öyrənmədiklərini soruşur, bilmədiklərini öyrənir. Çünki, "Divan" yazmaq şairdən böyük cəsarət tələb edir. Bu, olduqca məs'uliyətli işdir. Şahinin başqa divan müəlliflərindən mühüm bir üstünlüyü vardır: – O, ixtisasca şərqsünasdır, fars dilini mükəmməl bilir, ərəb dilindən xəbərdardır, orta əsrlərin qəliz dillərindən biri olan osmanlı dilinə (fars, ərəb və türk dillərinin qarışığı olan dil) yaxşı bələddir.

Yaxın və Orta Şərqi ölkələrində yaradılan divan kitabları məhz bu dillərdə qələmə alınmışdır. Həmin kitabların orijinal variantları ilə tanış olmadan, onlardakı incəliklərə diqqətlə nəzər yetirmədən "Divan" bağlamaq olmaz. Yəqin ki, məhz bu çətinliyə görə də son əsrlərin müqtədir şairləri belə "Divan" yaradıcılığından sərfi-nəzər etmişlər. Müasir dövrümüzdə isə bir-birinin ardınca "Divan" kitabları (mən onları "kitabça" adlandırırdım) peyda olmağa başladı. Əlbəttə, Şahin Fazilin "Divan"larından sonra. Lakin məs'uliyətlə deyirəm ki, o divanların heç birində Şahin Fazil divanlarında olan əhatəlilik və siqlət yoxdur. Aralarında elə divancıqlar var ki, adamı təəccübləndirir. Həcmcə balaca, məzmunca bəsit olan və "Divan" qayda-qanununa qətiyyən cavab verməyən lüzumsuz "əsərlər". "Qoy desinlər ki, mən də divan yazıram" iddiası ilə əllərinə qələm götürən o şairlərin "əsərləri" haqqında Şahin Fazilin özü məndən əvvəl öz sözünü demişdir:

*Var eləsi hərzəvü hədyan yazır,  
Varmı diyarımda ki, "Divan" yazır?  
Varsa əgər, bəs niyə atmış gücü,  
Çatsa da bir "Divan"a çatmış gücü.  
"Divan" adından necə də xoşlanıb,  
Bir neçə cüt şe`rini "Divan" sanıb.  
Çatmağı, Şahin, sənə əhd eyləyib,  
Bə`zən iki "Divan"a cəhd eyləyib.  
Var eləsi sürsə də nəzm atını,  
Cəhd eləmir yazə minacatını.  
Kim oxusa "Divan"ımı mat olar,  
Yeddicə beyt ilə minacat olar?  
Allaha hörmət bumu, izzət bumu?  
Allaha diqqət və sədaqət bumu?  
Dilbərə yüzlərlə sətir həsr edər,  
Allahasa yeddicə beyt müxtəsər.  
Yoxsa "Minacat" o "Divan" deyil,  
Bəlli, "Minacat" işi asan deyil.  
Çünki, minacat yazan şairin  
Olmalıdır elmi dərin-dərin.  
Olmalıdır fəhmi genişdən-geniş,  
Çünki, məharət tələb eylər bu iş.  
Cəhd eləsə kim ki, "Minacat"ına,  
Minməlidir mən kimi nəzm atına.  
Bil ki, "Minacat" dərin-dərin,  
Söhbətidir Allah ilə şairin...*

"Minacat" haqqında daha nə yazım? Şahin minacat məzmunlu şe`ri elə ustalıqla səciyyələndirmişdir ki, başqa söz deməyə lüzum qalmır. Onun "Minacat"ında tək-cə məsnəvi yox, gəzəl də, qit`ə də, qəsidə də vardır ki, bu tərzdə minacat yazmağın əsasını müasir dövrdə Şahin qoymuşdur.

Akademik Bəkir Nəbiyev yazır: “Şahin Fazilin divanlarını poeziyamızın əlvan bir gülüstanına bənzətmək olar ki, onun hər çiçəyi öz biçiminə, rənginə, gözəlliyinə xas olan ətir saçır. Buradakı dibaçə, minacat, qəzəl, qəsidə, rübai, təxmis, nəzirə, təkbeyt, hecanın rəngarəng bölgülərində yazılmış qoşma, gəraylı və bayatıların hər birinin öz təravəti var”. (Bax: Bəkir Nəbiyev. Şahinin qanadları, “Azərbaycan” jurnalı, Bakı, 2006, səh. 174 -175)

Obyektivlik naminə deməliyəm ki, bu vaxtadək müasir “Divan”, o cümlədən minacat və nə`t yazan şairlərin arasında Şahin Fazildən sonra Gülarə Munis tamamilə fərqlənir və Şahinin yolunu ardıcılıqla davam etdirir.

Yenə qayıdaq Şahin Fazilin “Minacat”ına. Minacat-nevislikdə təqlidçilik yolunu tutan, fikirlərini qəliz söz və ifadələrlə yazan, heç utanıb-çəkinmədən başqa şairlərdən göz görəsi oğurluq edən və təqlidçilik yolunu tutan şaircigazlara Şahin belə deyir:

*Kimliyini dərk eləyən şairəm,  
Nəsri də nəzm ilə deyən şairəm.  
Sadə qəzəl yazmağı etsək məram,  
Saf qəzələ söz naxışı vurmuşam.  
Sadə qəzəl yazmağa mail mənəm,  
Niyyətinə əzm ilə nail mənəm.  
Amma, təəssüf, elə insan da var,  
Göz görə təqlidçilik etmiş şüar.  
Çünki, şe`rdə hələ mahir deyil,  
Öz izini açmağa qadir deyil.  
Öz yolunu getməyi bilmir hələ,  
Təqlidi etmiş özünə məşğələ.  
“Oğru” deyirsən ona, almir vecə,  
Oğruya yox ehtiramım zərrəcə.  
Oğrunu faş eyləyərim gün gələr,*

*Oğru haçan doğruya üstün gələr?*

*Ey ulu Xaliq, uca Pərvərdigar,*

*Oğru kəsi et sırımızdan kənar.*

“Dördüncü Divan”ında da “Bismillah” ilə sözə başlayan şair –

*“Söz həməən, kəlmə həməən, cümlə həməən: Bismillah!*

*Başladım sözlərimə sidq ilə mən. Bismillah!”*

yazaraq öz nə`tindəki məsnəvisini minacatından fərqli olaraq həzəc bəhrində (həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf) yazmış, bu dəfəki məsnəvisini də qəsidə, qit`ə və qəzəllərlə zənginləşdirmişdir:

*Bismillah ilə yazıldı nə`tim,*

*Etdim bu sözə həmişə tə`zim.*

*Bismillah ilə şe`r dəyərlı,*

*Bismillah ilə qələm şəkərli.*

*Dörd nə`tim olub şe`r bağımnda,*

*Yazdım bunusa xəzan çağımnda.*

*Sinnim təzə yetmiş keçibdir,*

*Nə`tin sayısa beşi keçibdir.*

*Ey elçi, Xuda veribdir ilham,*

*Təb` ilə bu nə`tə olsun əncam.*

*Nə`tim, kömək eylə nurlu olsun,*

*Yarəb, kömək et uğurlu olsun.*

*Qoyma ürəyimdə gəm göyərsin,*

*Güc ver mənə ki, qələm göyərsin...*

*Qoyma ki, bu nə`t sonuncu olsun,*

*Qoy nöqtə deyil, nida qoyulsun.*

Şahin Fazil bu nə'tində müasir dünya ölkələrinin vəziyyətlərinə də nəzər yetirir, Əfqanıstan, Çeçenistan, Misir, İraq, Tunisdə baş verən qırğınları xatırladır, Qərbin Şərqə hücumlarını pisləyir, Qarabağı da xatırlayaraq Peyğəmbərdən (s) kömək istəyir:

*Küfrü Yerdən büsbütün yan eyləməkdən ötrü sən,  
Çək kəmanı, tut qılıncı, tovla xəncər, ya nəbi.*

*Ölkəmin bir parəsində cövlan eylər yağilər,  
Bir tərəfdə ordu var, bir yanda ləşgər, ya nəbi.*

Şahin Fazil olduqca məhsuldar şairdir. İldə cəmi-cümlətən 5-6 şer yazanları "ilhamı qısır" şairlər adlandıran şair –

*Təb'im elə coşğun ki, bu dövrənə sığışmır,  
Ruhim, elə zənn eyləyirəm, canə sığışmır.*

deyir və mən onun bu sözlərində təkəbbürdən, lovgalıqdan qətiyyəən əsər-əlamət görmürəm.

"Dördüncü Divan" kitabı da şairin əvvəlki divanları kimi müfəssəldir. Orada, təbii ki, minacat və nə'tdən başqa yüzlərlə qəsidə, qəzəl, bəhariyyə, nəzirə, mürəbbe', tər-ci'bənd, rübai, bayatı, xoyratı, dördlük, təkbeyt, hayku (vaka), o cümlədən çoxlu heca və sərbəst vəznli şe'rlər toplanmışdır. Şahin çoxsözlü şairdir!

*Gör nə qədər dəftərə söz yazmışam,  
Dəftəri "Divan" eləyən şairəm.*

deyir Şahin. Yaxud:

*Xor baxmağı var milli dilə bir neçə şəxsin,  
Mə'nən elə şair öləcəkdir gələcəkdə.*

deyir Şahin. Yaxud:

*Bə'zi kəslər dilənirlər o ərəb-farsdan söz,  
"Kiprik" in cəm'inə "müjgan" dedilər, diksindim.*

deyir Şahin. Yaxud:

*Əl boyda olan dəftərə "Divan" adı qoyma,  
Bağla elə divan ona dəftər deməsinlər.*

Möhtərəm oxucu, belə misalların sayını artırmaq olar, lakin buna lüzum yoxdur. Özün oxuyub Şahin Fazilin "Divan"ı ilə başqalarının divanları arasındakı fərqi dərhal görəcəksən.

Şahin yazır. Həmişə yazır. Elmi əsərlər yazır, divanlar yazır, səfərnamələr yazır. Onun yazdıqları uğurludur. Zənn edirəm ki, onun "Dördüncü Divan" kitabı da divanlara qiymət verən şə'rsəvərlər tərəfindən əvvəlki divanları kimi yüksək qiymətləndiriləcəkdir.

**Mir Cəlal Zəki Məştəqayi**  
**Azərbaycan Milli Elmlər Akademiyası**  
**Nizami Gəncəvi adına Ədəbiyyat**  
**Muzeyinin elmi işçisi**

**DİBAÇƏ**

*«... Sübhanə xaliqən xələqəl movtə-vəl-həyat...*

*... Kəmmilhü bis-səlamı və təmmimhü bis-səlat»*

*Məhəmməd Füzuli*

*Ərəb dilindən tərcüməsi:*

*«Məni yaradan pak və müqəddəsdir, ölümü*

*və həyatı yaratmışdır...*

*...Salam ilə tamamla, dua ilə qurtar»*

Bismillahir-rəhmanir-rəhim!

Ey ulu Allahım, Sənin sadıq bəndən Şahin Fazil "Dördüncü Divan" kitabını da Sənin pak adınla başlamaq şərəfinə yetişdi, onu tezliklə başa yetirib çap etdirmək fikrinə düşdü və

*Bismillahir-rəhmanir-rəhim*

*Əvvəlidir sözlərimin müstəqim-*

dedi;

*Bismillahir-rəhmanir-rəhim!*

*Başqa şe'r yazmağa gəlmir əlim -*

söylədi;

*Bismillahir-rəhmanir-rəhim,*

*Tanrı yarımdır, Yaradan sevgilim -*

qənaətinə gəldi;

Bismillahir-rəhmanir-rəhim!

Tanrı mənə yardı, Allah kərim -

ərz edib kövrəldi. Zavallı Şahin Fazil ona görə kövrəldi ki, Sənin mərhəmətin sayəsində bu divan da araya-ərsəyə gəldi, başım ərşi-ə'layadək yüksəldi, dilim dindi, ürəyim sevindi, qələmim bu dibaçəni yazmağa başladı və əlbəttə, Səni, Səni, Səni alqışladı. Doğrusu, ümidim yoxdu. "Dördüncü Divan"ımın yarımçıq qalacağından və halımın pərişan olacağından qorxurdum. Olmayan ümid var oldu, çünki tale mənə yar oldu.

Şükür Sənə ki, növbəti "Divan"ım bitdi, niyyətim yerinə yetdi:

Əllərimə dəftəri Sənsən verən,  
Mən yazanam, sözləri Sənsən verən...  
Allahın haqqında yazan hər nəfər  
Sevməlidir Allahını bəs qədər.  
Yazmalıdır Allahı dərk eyləyib,  
Yazmalıdır Allaha "əkbər" deyib.  
Hər şeyi agah yaratıbdir axı,  
Allahı Allah yaratıbdir axı.  
Cüssə deyil, cism deyil, can deyil,  
Dərk eləmək Allahı asan deyil.  
Bir dəvə də, bir güvə də, hər nə var,



Allahın əmriylə olur bərqərar.

Bu divanımın "Minacat"ından misal gətirdiyim misralar mənim Sənə inamımı ifadə etmirmi? Məgər bu misralar qanadlanıb Sənin uca dərğahına getmirmi? Ey qadir Allahım, dəfələrlə Sənə şükür ki, divan gülüstanımın bir gülü də çoxaldı və divannevislik peşəmdəki dördüncü nisgilim yoxaldı.

Söz odu ki, bəs qədəri canda var,  
Öndə beşinci hələ divan da var.  
Versə əgər ömrümə möhlət Xuda,  
Əlbət olar şairə qismət bu da.

İlahi, Səndən sonra minnətdar olduğum zat, hacətimi buna isbat ki, sevimli peyğəmbərimdir, o sərvərimdir, o elçirəhbərimdir.

Peyğəmbərimə nə'timə, əlbəttə, yenə "Bismillah"la başladım, onu da isti sözlərlə alqışladım. Dedim ki:

Bismillah ilə yazıldı nə'tim,  
Etdim bu sözə həmişə tə'zim...  
...Tutdum üzümü sənə, ey elçi,  
Bəxş eylə təpər mənə, ey elçi...  
...hər ləhzə adın gəzir dodaqda,

Ey elçi, qələm gəzir varaqda...

...Ey elçi, sözüm xitamə yetdi,  
Nə'tin biri də təmamə yetdi.

Peyğəmbərimə dair nə'tlərim çoxdur və əvvəlki divanlarımda özünə yer tutmuşdur. Ürək sözlərimi şe'rlə demişəm, ona da tə'zim eləmişəm.

İndi yenə Sənə qayıdıram, İlahi. Yalnız Sənin lütfündür ki, varam, İlahi. Sənə hər gün dua edirəm, Allahım. Və hər ləhzə Səni eşidirəm, Allahım. Yəqin ki, dualarım neçə-neçə göyləri keçib getməkdədir və Sənin uca dərğahında eşidilməkdədir. Dua məndən, əta Səndən. Mənə Qudyal çayı boyda coşğun ilham bəxş etdiyindəndir ki, hərçənd sair izlərim çoxdur, amma yazmadığım günüm yoxdur. Nə qədər ki, sağam, yazacağam. Nəzm, nəsr, minacat, nə't, qəsidə, qəzəl yazacağam və bütün yazılarımı Sənin iltifat və inayətin sayəsində gözəl yazacağam.

Təb'im elə coşğun ki, bu divanə sığışmır,  
Ruhim, elə zənn eyləyirəm, canə sığışmır.

Yandı o təhər ki, söne bilməm. Deməsinlər  
Atəşlə olan dostluğum imkanə sığışmır.

Məcnun şəhəri atdı biyabanə tələsdi,  
Bəs indi nə olmuş ki, biyabanə sığışmır.

Ey Tanrı, ədəbdən danışanlar görürəm mən,  
Etdikləri işlər ədəb-ərkanə sığışmır.

Dəhşət ki, kiçiklər də böyüklük həvəsində,  
Danə elə coşmuş ki, dəyirmanə sığışmır.

Dünya evi zindanə dönübdür mənə indi,  
Şahin elə məhbus ki, bu zindanə sığışmır.

Tez-tez xəyallara dalır, gözlərimi kipriklərimlə çəpərləyir  
və ötən günlərimi, aylarımı, illərimi gözlərim önünə gətirirəm.  
Mənim həyatım hadisələrlə o qədər zəngin, başıma gələn  
əhvalatlar isə o qədər rəngin olmuşdur ki, yazmaqda başa  
gəlməz. Əvvəlki üç divan kitabımda bə'zi hekayətlərimi ərz  
etmişəm:

Bu şe'r sahibi dərviş sayacağı, hərdən bir  
Əfqanıstanda geyinmişdi əba, ya Allah.

Geymişəm mən ki, əba alı-əba xatirinə,

Geyərəm bir də, mühit versə riza, ya Allah.

Qumbara partladı Kabulda kənarımda mənim,  
Çəkmişəm həm də Heratda nə bəla, ya Allah.

Qəndəharda elə bir də'vaya düşdüm bir gün,  
Ölməliydim, ölümə oldu çara, ya Allah.

Qürbət ellərdə canım çəkdi cəfa illərlə,  
Yoluma bir neçə yol çıxdı qəza, ya Allah.

Haqlı-haqsız atılarkən mənə söz güllələri,  
Etmisən dərdimə hər və'də dəva, ya Allah.

Var ucuz şe'rlərim ki, hələ dərc etməyirəm,  
Demişəm xeyli şe'rlər də bəha, ya Allah.

Biz təkamül yoluna cəhd eləyən bəndələrik,  
Hamımız etməliyik ömrə vida, ya Allah.

Səni vəsf eyləməyimçin mənə möhlət lazım,  
Mənə möhlət veribən eylə səxa, ya Allah.

Mən Sənə ömrüm boyu vəfadar, Sən mənə həmişə lütfkar olmusan. Sən mənə çox möhlət vermişən, mərhəmət etmişən, nəvaziş göstərmişən. Sən mənim sinnimi ilbəil, ömür kitabımı fəsilbəfəsil artırmışan. Sən məni qocaltmışan. Sən mənim başımı göyədək ucaltmışan. Sən məni diləklərimə nail, istəklərimə mail etmişən:

Qüvvə verən təb'imə Sənsən, Xuda,  
Şahini şair eləyənsən, Xuda...  
...Allaha aşiq, sözə munis kimi  
Gör nə qədər işlədirəm zəhnimi!..

Sən məni qocaltmaya bilərdin və mən cavan sinnimdə ölərdim. Görəsən gənc ikən ölsəydim XX əsrin ilk "Divan"ı yazılırdımı? Görəsən mən yazmasaydım XXI əsrin ilk təzkirə kitabı basılırdımı? Əlbəttə, yazar çoxdur və mənsiz də çox olaraq qalardı. Şübhəsiz ki,

Yeni Şahin, yeni Fazil yenə peyda olacaq,  
Amma ki, olmayacaq heç biri Şahin Fazil.

Allahım, məni əfv et ki, bu qənaətdəyəm. Qəzəlخانlar çoxdur, divan yazanlar da hazırda çoxalmaqdadır. Onların arasında təqlidçi, qəzəlخانlar bəs qədərdir. Yeni qəzəlخانlar,

amma fikirləri köhnə, şe'rləri qəliz. Sanki bu zəmanədə yaşamırlar və onlar ötən illərin ustad qəzəlxanlarını yamsılayırlar. Onlar hazırkı şirin dildən uzaq, təkamüldən iraqdırlar.

Xor baxmağı var milli dilə bir neçə şəxsın,  
Mə'nən elə şair öləcəkdir gələcəkdə.

Amma, qəzəli xəlqi yazanlar yenə vardır,  
Söz bayrağımız yüksələcəkdir gələcəkdə.

Xanəndələr içrə oxuyan şe'rimi azdır,  
Şahin, mənə şöhrət gələcəkdir gələcəkdə!

Səndən heç nə gizli deyil, İlahi. Üçüncü divanımı bitirdikdək sonra dördüncüsünü də yazmaq eşqinə düşmüşdüm, amma çox yorulmuşdum. Dördüncüsünün əziyyətinə başım dözəcəkdimi, yaşım tablayacaqdımı? Hələ bilmirdim. Əldən düşmüşdüm. "Əldən düşmüşəm" rədifli bir qəzəlim o vaxtkı əhvali-ruhiyyəmə dəlidir:

Eşq meydanı zülümmüş canə, əldən düşmüşəm,  
Ey ayaq, girdin neçin meydanə? Əldən düşmüşəm...

Dərs yükü, tə'lim şövqü, elmi işlər, yaş çox,  
Novcavanlar tək girib meydanə əldən düşmüşəm.

Mən kimi məşğul kəs varmı ikinci bir nəfər?  
Baş vurub bir yanə yox, çox yanə, əldən düşmüşəm.

Başqa yandan da qəliz dilli qəzəlخانlarla cəng!..  
Mən qəzəl mülkün salıb səhmanə, əldən düşmüşəm.

Bir neçə divanə var ki, daş atırlar üstümə,  
Daş atıb mən həm sizə, divanə, əldən düşmüşəm.

Nöqtə qoydum. Ağrıdıb baş mən bir də "Divan" yazmaram,  
Söz yazıb, Şahin, neçə "Divan"ə, əldən düşmüşəm.

Ya Allah! Mənim çox böyük dərdim var. Çox ağırdır o dərd. Qarabağ dərdi! Torpaqlarımın keçən əsrin sonundakı işğalından iyirmi ildən çox vaxt keçdi. Qarabağsız vətənimin bütövlüyü heçdi. Neçə ildir gözümüzdən yaş axır. Qaytarmalıyıq Qarabağı əvvəl-axır! Amma, bə'zən gileylənirlər ki, bəs Allah hara baxır? Belə giley-güzar məni yandırır-yaxır. Deyirəm: Allahın köməyi ilə inşallah özümüz almalıyıq Qarabağımızı.

Olub işğal nə müddətdir Qarabağ tək vətən mülkü,  
Vətənsiz qalmış insanlar gileyləndi: "Vətən gəlmir".

Vətən gəlməz, onu almaq gərəkdir zorla düşməndən,  
Deyirlər sadələvh kəslər ki, "can getdi, bədən gəlmir"...

Qıraqdan seyr edir özbək, yaxın durmur qazax, türkmən,  
Yetişmir yardım İrandan, Misir gəlmir, Yəmən gəlmir.

Ürək şaşqın, dilək dalğın, büsat ölgün, nişat küsgün,  
Fərəh qaçqın, sevinc itgin, günüm çoxdandı şən gəlmir.

Allahım, Qarabağ işi bir neçə böyük dövlətin əli ilə  
düyünlənməyibmi məgər? Aləmi qarışdırıblar kafərlər.

Qarabağ fikri məni öldürəcək əvvəl-axır,  
Qarabağda neçə sərsəm qarışıb bir-birinə...

...Çeçenistanda, Fələstində savaşı var, Şahin,  
Çəkirməm dərd ki, aləm qarışıb bir-birinə.

Amma, Qarabağı geri almağımıza şübhəm yoxdur.  
Vətən bütövlənəcək inşallah.



Var öylə kişi başda papağı ləçək etdi,  
Yarəb, ləçəyi bir də papaq etmək olarmı?

Yurdumda çadırlar nə zaman əksiləcəkdir?  
Qaçqınlarımın bəxtini ağ etmək olarmı?

Düşmənlərimiz qarə çəkiblər bağım üstdə,  
Qarə bağı bir də Qarabağ etmək olarmı?

Yağilərə qarşı qələmim var, bıçağım yox,  
Şahin, qələmi həm də bıçaq etmək olarmı?

Allahım, mənim bu divanım da quruluş baxımından elə əvvəlki divanlarım kimidir: dibaçə, minacat, qəsidələr, qəzəllər, qəzəl-təzminlər, qit'ələr, rübailər, sərbəst və heca vəznli şe'rlər, səfərnəmələr, təbriknamələr, təəssüfnamələr və s. Özümdən əvvəlki şairlərin yaxşılarına yaxşı münasibətim var. Məhz buna görə də çoxsaylı təzminlər müəllifiyəm. Bu kitabımda qəzəllərinə təzminlər yazdığım şairlər həmin təzminlərin sıra sayı ilə bunlardır: Mir Cəlal Zəki, Vidadi Arif, Əşrəf, Əsgər Şahi Ərdəbili, Əlican Qövsi Təbrizi, Elman Qasid, Sə'di Şirazi, Ağarəhim Seyyid, Məşədi Məhəmməd Bülbül, Seyid Əzim Şirvani, İmam Xomeyni, Axund Mirzə Cəlal, Baki, Haşim bəy Saqib, Məhəmməd Füzuli.

Mən "İkinci Divan", "Üçüncü Divan" kitablarımın adlarına uyğun sonrakı divanımı "Dördüncü Divan" adlandırdım. Bu, divannevislikdə yalnız mənə xas adqoymadır. Divanlarımın üçüncüsünün "Dibaçə" hissəsində filologiya üzrə elmlər doktoru Cənnət xanım Nağıyeva ilə bir söhbətim xatırlanmışdır: "Söhbət mənim yeni divanımdan düşdü. Soruşdu: "Əlişir Nəvai bir neçə divan bağlayıb və hər birinə ad qoyub. Sən niyə öz divanlarına ad qoymursan?" Dedim: "Əvvəla, bu sahədə məni Əlişir Nəvai ilə müqayisə etdiyinizə görə sizə təşəkkür edirəm. İkincisi isə, taleyimə sanki müəyyən işlərdə birincilik yazılıb. Məsələn, XX əsrin ilk mətbu divan kitabı mənim kitabım oldu. XXI yüzilliyin ilk divanını da ("İkinci Divan") mən çap etdirdim. XX əsrdə yazılan ilk təzkirədə ("Təzkireyi-Şahin") mənim adımla bağlıdır. Divanlara ad qoyulma məsələsinə gəldikdə isə, yenə də birincilik iddiasında oldum. Hələ heç bir şair öz divanlarını sayla adlandırmayıb". (Bax: "Üçüncü Divan", Bakı, 2008, səh.22-23)".

Möhtərəm oxucu! Prof.Cənnət xanım ilə etdiyim söhbətimin son cümləsinə diqqət yetir: "Hələ heç bir şair öz divanlarını sayla adlandırmayıb". Mən bu cümlə ilə heç də mənə xas olan bu üslubumu dönə-dönə xatırlatmaq fikrində deyiləm. Amma, yaxın bir neçə ayda bir divan da yazılıb və müəllif onun adını məndən əxz edərək "İkinci Divan" adlandırıb. Bu, sadəcə bir plagiat nümunəsidir. Qədirbilən şair

belə etməz. Bu azmış kimi, o, bu kitabının cildindəki şəkli də (qəzəlxan-şair Yasin Xəlilə məxsus) icazəsiz öz kitabına köçürmüş və mənimsəmişdir. Əsla belə olmaz! O, mütləq xatırlatmalıydı ki, divanın adını Şahin Fazildən, cildinin şəklini də Yasin Xəlildən götürmüşdür. Düzgün yol belədir!

Allahım, təbii ki, fani dünyada yaşayanların üqba dünyası da olacaqdır və bu iş haqdır. Odur ki, bu dünyada mənə müvəqqəti verilən ömrün səmərəli keçməsindən ötrü həmişə cidd-cəhd etmişəm. Axı, ömür kimi vaxt da hər kəsə müvəqqəti verilibdir. Vaxtı boş yerə öldürmək olmaz.

Şahinəm, vaxtımı boş yerə öldürməmişəm,  
Vaxtı öldürməyə bir zərrə də vaxtım yoxdur.

Beləliklə çalışacağam ki, mənə ayrılan vaxtdan yenə səmərəli istifadə edim və "Beşinci Divan" kitabımı bitirim.

Ya qismət!

Əs-səlamu ələykum və rəhmətullahi və bərəkətuh!

25 dekabr 2013

## *MINACAT*

### **Səri'-müsəddəsi-mətviyyi-məksuf**

*"Hər nə ki, göylərdə və yerdə var,  
Allahə sitayiş edir və O əziz və həkimdir.  
Göylərin və yerin hökmranlığı Onundur.  
Dirildər və öldürər və hər şeyə qadirdir.  
Odur əvvəl, axir, zahir və batin və O hər  
şeyi bilir. Odur göyləri və yeri altı gündə  
yaradan. Sonra ərşi ucaltdı. Yerə girəni  
və yerdən çıxanı, göydən düşəni və göyə  
qalxanı bilir. Və harada olsanız, sizin  
yanınızdadır və etdiklərinizi görür"<sup>1</sup>.*

*Hədid surəsi, 1-4-cü ayələr*

### *Məsnəvi*

Bismillahir-rəhmanir-rəhim,  
Əvvəlidir sözlərimin müstəqim.  
Sonrakı hər kəlməyə məş'əl Odur,  
Eyləyəsi müşkilimi həll Odur.  
Var fərəhim, həzzimə me'yar Odur,  
Yoxluğumu eyləyəsi var Odur.  
Gizli deyil, var kədərim, var ahım

---

<sup>1</sup> Tərcüməsi: "Səbbəhə lillahi ma fis-səməvati vəl-ərzi və huvəl-əzizul-həkim. Ləhu mulküs-səməvati vəl-ərzi yuşyi və yumitu və huvə əla kulli şey'in qədir. Huvəl əvvəlu vəl-axiru vəz-zahiru vəl-batinu və huvə bi-kulli şey'in əlim. Huvəlləzi xələqəs-səməvati vəl-ərzə fi sittəti əyyamin suməstəva ələl-ərşi. Və'ləmu mayə'liku fil-ərzi və ma yəxrucu minha və ma yənəzilu minəs-səməi və ma yə'rucu fiha və huvə mə'əkum əynə-ma kuntum. Vəllahu bima ti məlunə bəsir".

Müşkilimin çarəsi - Bismillahım.  
Ümmidi Bismillaha etməkdəyəm,  
Ərzi ulu Allaha etməkdəyəm.  
Ərz budur ki, mənə qüvvət verə,  
Yazmağa bu şe'ri də möhlət verə.  
Adi deyil çünki bu şe'rim mənim,  
Təb'imə imdad eləyər kim mənim?  
Ey adı tarix boyu məşhur olan,  
Ey bəşərin gözlərinə nur olan,  
Ey yaradan göyləri və yerləri,  
Ey yaşadan şe'ri və şairləri,  
Ey mənə illər boyu ilham verən,  
Şairə şe'rin yolunu göstərən,  
Artıran ey ömrümü ildən-ilə,  
Yahu, cənab Əzrayıla əmr elə  
Qoy həzər etsin deyibən "əlhəzər",  
Canıma qəsd eyləməsin bir qədər,  
Çünki, minacat deyən bəndəyəm,  
Çünki, bugün məndə deyil, Səndəyəm.  
Sən kömək etsən yazaram şe'rimi,  
Var həyanım çünki mənim Sən kimi.  
Əllərimə dəftəri Sənsən verən,  
Mən yazanam, sözləri Sənsən verən.  
Qafiyəni Sən gətirirsən sözə,

Gör necə ahəng verirsən sözə.  
Görmədəyəm əldə qələm mat olur,  
Söz ki, yazır, nə'tü minacat olur.  
Var eləsi həzzəvü hədyan yazır,  
Varmı diyarımda ki, "Divan" yazır?  
Varsa əgər bəs niyə atmış gücü,  
Çatsa da bir "Divan"a çatmış gücü.  
"Divan" adından necə də xoşlanıb,  
Bir neçə cüt şe'rini "Divan" sanıb.  
Çatmağı, Şahin, sənə əhd eyləyib,  
Bə'zən iki "Divan"a cəhd eyləyib.  
Var eləsi sürsə də nəzm atını,  
Cəhd eləmir yazə minacatını.  
Kim oxusa "Divan"ını mat olar,  
Yeddicə beyt ilə minacat olar?  
Allaha hörmət bumu, izzət bumu?  
Allaha diqqət və sədaqət bumu?  
Dilbərə yüzlərlə sətir həsr edər,  
Allahasa yeddicə beyt müxtəsər.  
Yoxsa minacat, o "Divan" deyil,  
Bəlli, minacat işi asan deyil.  
Çünki, minacat deyən şairin  
Olmalıdır elmi dərinədən dərin.  
Olmalıdır fəhmi genişdən geniş,

Çünkü məharət tələb eylər bu iş.  
Cəhd eləsə kim ki, "Minacət"ına,  
Minməlidir mən kimi nəzm atına.  
Bil ki, minacət-düşünsən dərin  
Söhbətidir Allah ilə şairin.  
Şairə asansa qəzəl söyləmək,  
Anla, minacatı çətindir demək.  
Şə'ninə dastan yazılsın gərək,  
Allaha "Divan" yazılsın gərək.  
Mədhini üç-dörd söz ilə söyləmə,  
Tərifini gəl "xalaxətrin" demə.  
Ey kişi, Allah "xala"dır mı məgər  
"Xətrini incitməyəsen" müxtəsər?  
Allahın haqqında yazan hər nəfər  
Sevməlidir Allahını bəs qədər!  
Yazmalıdır Allahı dərk eyləyib,  
Yazmalıdır Allaha "əkbar" deyib.  
Aləmi Allah yaratıbdır axı,  
Bəndəni ol şah yaratıbdır axı,  
Yer-göyü Allah yaratıbdır axı,  
Hər şeyi Allah yaratıbdır axı.  
Hər səbəbin var səbəbi, var Odur!  
Varlığa, əlbəttə, səbəbkar Odur.  
Hər şeyə başlanğıc Odur, ön Odur,

Əvvəl Odur, axır Odur, son Odur.  
Hər şeyi agah yaratıbdır axı,  
Allahı Allah yaratıbdır axı.  
Cüssə deyil, cism deyil, can deyil.  
Dərk eləmək Allahı asan deyil.  
Bir dəvə də, bir güvə də, hər nə var  
Allahın əmriylə olur bərqərar.  
Aşikar etmiş ulular: Mütləqa  
Aləmi sonsuz yaratıbdır Xuda.  
Allahın əmriylə yanır göydə gün,  
Bağlıdı ay, ulduz Ona büsbütün.  
Olmasa Pərvərdigarın əmri gər,  
Göydə dayanmaz idi səyyarələr.  
Cazibəni kütləyə Allah verib,  
Möcüzəni qüvvəyə Allah verib.  
Yoxdusa Rəbbin gücü-sirsiz bu sirr -  
Yer necə göydən sürüşüb düşməyir?  
Yox dirəyi, kəndiri yoxdur axı,  
Saxlamağa zənciri yoxdur axı.  
Xəlq eləyib Yer kimi çox möcüzü,  
Kəndiri də, zənciri Rəbb özü.  
Qüdrətinə bir gilə də şübhə var?  
Qüdrəti də, qüvvəti də aşikar.



## *Qəzəl*

### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Tanrıdır, həm Yaradandır, həmi Allah Allah,  
Gah dilim Tanrı deyir, gah Yaradan, gah Allah.

Nə doğulmuş, nə doğubdur, Özü, amma, yaradır,  
Var edib gördüyümüz hər şeyi vallah, Allah.

Tabe olmaq Ona mütləqdi, Odur Həqq çünki,  
Kimsənin həddi nə əmr etsə şəhənşah Allah?

Onu təsdiq eləyən fayda görər inşallah,  
Onu inkar edənə verməlidir ah Allah.

Yetirir çarələrə rəhm ilə biçarələri,  
Son qoyur yarələrə şövq ilə cərrah Allah.

Düz yolundan çıxma bilməzsə əgər bir kimsə,  
Kömək eylər ona öz taleyi, illah Allah.

Havaya, dağə, daşa, bağə, müdam insana da,  
Zülm edir torpağa da bir neçə bədxah, Allah!

Hər işin əvvəli var, həm axırı, əvvəl-axır  
Edəcəkdir o təhər kəslərə ikrah Allah.

Şahina, etsək əməl əmrinə Allahımızın,  
Yaşadar Kürrəmizi bəlkə xeyirxah Allah.

### *Məsnəvi*

#### **Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Bismillahir-rəhmanir-rəhim!  
Başqa şe'r yazmağa gəlmir əlim.  
Çünki, İlahi, sözü ləngitmədən  
Başlamışam bir də minacatə mən.  
Çünki, Sənə yazmadayam şe'rimi  
Varlığını dərk edən aşıq kimi.  
İndi minacat ilə şadəm, Xuda,  
Qeyri şe'r növ'inə yadəm, Xuda.  
Qeyri şe'r vaxtı deyil, anladım,  
Sözlərimi tək Sənə ünvanladım.  
"Qeyrisini qeyrisi yazsın" deyə,  
Tək Sənədir indi vəzn, qafiyə.  
İndi bütün sə'yim ilə, şövq ilə  
Təkcə minacat yazıram zövq ilə.

"Ey törədən varlığı, surət verən,  
Ey bu zəif torpağa qüvvət verən,  
Ey yox ikən biz, əzəli var olan,  
Ey var ikən, biz - əbədi xar olan"<sup>1</sup>  
Qüvvə verən təb'imə Sənsən, Xuda,  
Şahini şair eləyəsən, Xuda.  
Həm də köməkdir mənə Bismillahım,  
Müşkilimi həll edəcək Allahım.  
Varmı mənimtək yaza "Divan"? Hanı?  
Nəzm elədim gör nə qədər "Divan"ı!..  
Allaha aşiq, sözə munis kimi  
Gör nə qədər işlədirəm zəhnimi!..  
Qiyətini yaxşı bilən şairəm,  
Zəhməti təqdir edilən şairəm.  
İncə, zərif sözlərin agahıyam,  
Nə'tu minacat, qəzəl şahıyam.  
Göz yuxuya getsə də, beynim oyaq,  
Sözlərimi lovğalığa yozmayaq.  
Qərq eləməkçin zərə söz taxtımı,  
Gör nə qədər sərf edirəm vaxtımı!..  
Meyl ilə imkan münasib gərək,  
Bir-birinə düz mütənasib gərək.

---

<sup>1</sup> Misralar Nizamının "Məxzənül-əsrar"ından götürülmüşdür (Mütərcimi Mir Cəlal Zəkidir).

Böylə görüb meyl ilə imkanımı,  
Xətm elədim bir neçə divanımı.  
Divanımın siqləti var, həcmi var,  
Hər birisindən neçə "Divan" çıxar!..  
Öylə yazır "Divan"ı Şahin kişi  
Hər birisi bir neçə tədqiq işi.  
Kimliyini dərk eləyən şairəm,  
Nəsrə də nəzm ilə deyən şairəm.  
Sadə qəzəl yazmağı etcək məram,  
Saf qəzələ söz naxışı vurmuşam.  
Sadə qəzəl yazmağa mail mənəm,  
Niyyyətinə əzm ilə nail mənəm.  
Amma, təəssüf, elə insan da var,  
Göz görə təqlidçilik etmiş şüar.  
Çünki, şe'rdə hələ mahir deyil,  
Öz izini açmağa qadir deyil.  
Öz yolunu getməyi bilmir hələ,  
Təqlidi etmiş özünə məşğələ.  
"Oğru" deyirsən ona, almır vecə,  
Oğruya yox ehtiramım zərrəcə.  
Oğrunu faş eyləyəyəm gün gələr,  
Oğru haçan doğruya üstün gələr?  
Rəbbəna, lə'nətləyirəm oğrunu,  
Oğru adamdan uzaq et doğrunu.

Oğru kəsə eyləmirəm e'tibar,  
Əyri kamandan necə ox düz çıxar?  
Əyri adam düzlüyə meyl eyləməz,  
Əyri adam əyridi, düz söz deməz.  
Düzlərin ardınca gedən şairəm.  
Düzlərə mən qibtə edən şairəm.  
Ey ulu Xaliq, uca Pərvərdigar,  
Oğru kəsi et sıramızdan kənar.  
Düz adama hamı Özün, yar Özün,  
Düzlüyə, əlbəttə ki, me'yar Özün!  
Şahina, nakəsləri xatırlama,  
Bəsdə daha, pisləri xatırlama.  
Saxla daha qeyriyə ikrahini,  
Rəbbə tərəf qoy uça söz şahini.  
Rəbbə tərəf şövq elə söz atını,  
Xətm elə dördüncü minacatını.  
Söz odu ki, bəs qədəri canda var,  
Öndə beşinci hələ "Divan" da var.  
Versə əgər ömrümə möhlət Xuda,  
Əlbət, olar şairə qismət bu da.  
Saxla bu yerdə sözünü sən yenə,  
Bir qəzəlinlə davam et şe'rinə:

## *Qəzəl*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Bilirik biz ki, Məhəmməd və Məsiha vardır,  
İbrahim var və Yusif və Yəhya vardır.

Həzrəti-Harun ilə Yunisə yoxdur şübhə,  
Həzrəti-İdris ilə Həzrəti-Musa vardır.

Bilirik göydə parıldar nə qədər səyyarə,  
Bilirik Zöhrə və Mərrix, Sürəyya vardır.

Hələ biz bilmirik amma neçə e'cazi neçin?  
Bilməməkdə nə bilək biz neçə mə'na vardır.

Açmayırsan neçə əsrarı neçin insanə?  
Ya İlahi, neçə aləm, neçə dünya vardır?

Yer sınaq məskənimi göydəki aləmlər üçün?  
Bizə bildirməməyində nə təmənnə vardır?

Kainatın sonu yoxdur deyilir, sonsuzsa,  
Sonu yoxdursa o sonsuzluğun "əmma" vardır.

Yə'ni sonsuzluğa salmaq nəzəri mümkündür?  
Nə nəzərdir o nəzər? Yoxmu nəzər, ya vardır?

Qayıdaq bəhsinə Yer Kürrəmizin, Allahım,  
Nə təhər yerdə bu Yer ki, neçə qovğa vardır?

Nə təhər yerdə bu Yer ki, işi tənzimlənmir?  
Nə təhər yerdə bu Yer ki, neçə də'va vardır?

Var təbərri və təvəllə<sup>1</sup>, bir pis, digəri xoş,  
Nə üçün birgə təbərri və təbərri vardır?

Nə təhər yerdə bu Yer ki, göyə meydan oxuyur,  
Peyk atan var göyə, heyfa, hələ "heyfa" vardır.

Yerlərin sirrini bilmirsə əgər yerdəkilər,  
Göylərin sirrini bilməkdə müəmma vardır.

Çox sual var ki, cavab tapmayıram, Allahım  
Taparammı görəsən? Məndə bu sevda vardır.

Bir qəzəllə nə təhər ərz eləyim istəyimi?

---

<sup>1</sup> Təbərri - düşmənçilik, təvəllə - dostluq bildirən istilahlardır.

Bir xəyalımda mənim bir neçə xülya vardır.

Allahım, qismət elə şairə, bitsin bu əsər,  
İstəyimdə təzə "Məcnun ilə Leyla" vardır.

Güvənib tək Sənə, yazdım bu minacatımı da,  
Şahinin beyni içində hələ misra vardır?

### *Məsnəvi*

#### **Səri'i-müsəddəsi-mətviiyi-məkşuf**

Bismillahir-rəhmanir-rəhim,  
Tanrı yarımdır, Yaradan sevgilim.  
Mən təzədən üz tutuban Allaha  
Başlamışam sidq ilə Bismillaha.  
Çünki, dilim Allaha "rəhman" deyir,  
Çünki, dilim Rəbbə "rəhim" söyləyir.  
Yazmasa Bismillahi hərgah qələm,  
Gah mən özüm ağlayaram, gah qələm.  
Gər qələm almazsa bu sözdən ziya  
Sındıraram mən qələmi mütləqa.  
Sındıraram mən əlimi, ey həkim,  
Bismillahir-rəhmanir-rəhim!  
Ey qələm, ey əl, sözü düz inci tək,



Allahı vəcd ilə tərənnüm edək.  
Gərçi Onu tə'rif edib çox yazar,  
İndisə, ilhamımadır e'tibar.  
Ey ürəyim, Allahın eşqiylə yan,  
Həqqi düşün, Tanrını an anbaan.  
Şahinə "yaz şe'ri" deyən Tanrıdır,  
Dərdinə əncam eləyən Tanrıdır.  
Əl götürüb hər bəşəri nəş'ədən  
İndi, minacat yazıram Rəbbə mən.  
Rəbbəna, fikrim yönəlib tək Sənə,  
Sevgi yönəlmiş Sənə, istək Sənə.  
İndi yönəlmiş Sənə sözlər fəqət,  
Tək Səni görməkdə bu gözlər fəqət.  
Çünki, müdam kəlmədə Sən, dildə Sən,  
Gül də Özünsən, mənə bülbül də Sən.  
Pöhrə də Sən, qönçə də Sən, Bağ da Sən,  
Dağ da Özünsən, mənə ırmaq da Sən.  
Yer də Özün, göy də Özünsən mənə,  
Hüsn - Sənin! Qeyrisinin hüsnü nə?  
Göz dikirəm surətinə dəmbədəm,  
Çöhrə - Sənin! Qeyrisini neynirəm?  
Görməyirəm qeyri hüsn, xalü xətt,  
Məndə də Sən, Səndə də Sənsən fəqət.  
Tək Səni görməkdə xəyalım mənim,

Var Sənə yüzlərlə sualım mənim.  
Sən - yaradan hər şeyi gündüz-gecə,  
Bəs Özünü Sən yaradıbsan necə?  
Qalmadayıq daima heyrətlə biz,  
Bilməyirik çox şeyi, əlbəttə, biz.  
Heç dalırıqmı görəsən fərqi  
Bilmək ilə bilməməyin fərqi nə?  
Bilməməyi biz niyə tərk etmirik?  
Ruh nədirsə hələ dərk etmirik.  
Bilməyirik biz hələ bilmək nədir?  
Ölməyimiz bəlli, dirilmək nədir?  
Bilməyirik heç də məkandır qədim,  
Ya, bu məkan içrə zamandır qədim?  
Bilməyirik ay nədi, ulduz nədi,  
Bilməyirik son nədi, sonsuz nədi.  
Bilməyirik Yerdəki güc, tab nədi?  
Bilməyirik Göydəki boşqab nədi?  
Bilməyirik saxlayanı yoxsa gər  
Göydə nə cür qalmada səyyarələr?  
Bilmirik hətta həyatın sirrini,  
Bilməyirik kainatın sirrini.  
Biz bilirik hər köməyin xəlqə var,  
Kamil olan bəndə haçan xəlq olar?  
Kamil olan bəndə neçin ləngiyir?

Rəbbəna, Şahində sual, Səndə sirr.

### *Qəzal*

**Həzəci-müsəmməni-əxrəbi-məhzuf**

Dövran da Özünsən, dövlət də Özünsən,  
Heyran da Özünsən, heyrət də Özünsən.

Əhsən Sənə, əhsən, Sən xəlq eləyənsən,  
Xaliq də Özünsən, xilqət də Özünsən.

Kimsən? Haradansan? E'caz yaradansan,  
İmkan yaradansan, fürsət də Özünsən

Zərgər də Özünsən, həm zər də Özünsən,  
Zivər də Özünsən, ziynət də Özünsən.

Loğmanlara hikmət Səndən yetib əlbət,  
Loğman da Özünsən, hikmət də Özünsən.

Taymı Sənə kimsə qiymət və qədirdə?  
Əlbəttə, qədir də, qiymət də Özünsən.

Dünyadə olanlar dünyadə qalandır,  
Varlıqlara var da, sərvət də Özünsən.

"Dövrən mənə tabe" kim söyləsə, yanlış!  
Qüdrət də Özünsən, qüvvət də Özünsən.

Aləmdə nə varsa, pak isminə bağlı,  
Ne'mət verən, ey Rəbb, ne'mət də Özünsən.

Namus ilə qeyrət hifz olmalı əlbət,  
Namus da Özünsən, qeyrət də Özünsən.

Hər yanda əyansan, Şahinlərə şansan,  
Şöhrət də Özünsən, şövkət də Özünsən!

### *Məsnəvi*

#### **Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Bismillahir-rəhmanir-rəhim,  
Tanrı mənə yardı, Allah kərim!  
Ey Yaradan, ey mənə Xaliq, Xuda,  
Etmədəyəm mən Sənə hər dəm dua.  
Təb'imə ey qüvvə verən, güc verən,  
Məsnəvi yazdım sənə şövq ilə mən.  
Məsnəvi rəğbət yaradıb məndə çox,  
Məsnəvinin imkanı həddən də çox.

Məsnəvi tərzində Nizami yazıb,  
Sə'di yazıb, Ənvəri, Cami yazıb.  
Məsnəvi şe'rin yolunu nur edib,  
Məsnəvi Firdovsini məşhur edib.  
"Məsnəvi"də Mövləvi can yandırıb,  
"Məsnəviyə-mə'nəvi" adlandırıb.  
Ehtiramım var nə qədər onlara!  
Amma, o şairlər hara, mən hara?  
Şe'rimizin ulduzudur hər biri,  
Mənsə qəzəl nəzm eləyən şairi.  
Məsnəvinin onlar olub sultanı,  
Mənsə - kölə, məndə o imkan hanı?  
Xəlv eləyib onları Pərvərdigar,  
İndi neçin öylə yetişmir yazar?  
İndi neçin təb'i sönük bizlərin?  
İndi neçin yox tayı Hafizlərin?  
Yer üzünün, bəlli ki, xaqanı çox,  
İndi neçin bəs yeni Xaqani yox?  
İndi neçin Sabirimiz yox bizim,  
Raci kimi şairimiz yox bizim...  
Onları andım, gözümü tutdu nəm,  
Mən özümü onlara bənzətmirəm.  
Mən elə şairlərə məftun qoca,  
Mən balaca şairəm, onlar uca!

Gər mənə bir qətrəyə bənzətsələr,  
Onlara ümman deyilər müxtəsər!  
Onlar edib özlərinə nəzmi ram,  
Mən özümü onlara oxşatmıram.  
Amma ki, hərdən gəlirəm cür'ətə  
Baş qoşuram şe'rə və şe'riyyətə.  
Tazə minacatı bitirməkdəyəm,  
Sözlərimi başə yetirməkdəyəm.  
Çatsa ömür, bəxtim əgər olsa yar,  
Rəbbə qələm bir də minacat yazar.  
Tutsa əgər baş neçə niyyətim,  
Başqa şe'rlər də olar qismətim.  
Şahini ilham pərisi şad edər,  
Növbəti "Divan"ına imdad edər.  
Gərçi yaşı gendə qoyub yetmişi,  
Yazmalı çox şe'rini Şahin kişi.  
Çünki, bilir şe'rinə yardımçı var,  
Çünki, köməkdir ona Pərvərdigar.  
Bax, yenə şair işinə başladı,  
Yazdı qələm, gərdişinə başladı.  
"Yahu" deyib dindi dodaqlar yenə,  
Sözlər ilə doldu varaqlar yenə.  
Sönməyir ilham, təzədən yüksəlir,  
İndisə, Allahə **qəsidəm** gəlir:

## *Qasida*

Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)

Sənə olsun həmişə həmdü səna, ya Allah,  
Edirəm, bəlkə də, son dəfə rica, ya Allah.

Mənim hər xahişimi Sən ki, qəbul eyləmişən,  
Yeni ərzdür bu hüzurunda, Xuda, ya Allah.

Ey səpən sözlərimə şəkkərü qənd ilə gülab,  
Ey verən gözlərimə nurü ziya, ya Allah.

**Sevgidir** ən bəşəri həzz, **məhəbbət** də elə,  
**Eşqi** etdin bizə ruhani qida, ya Allah.

Çox olubsa savabımdan günahım əfv eylə,  
Hələlik eylə kərəm, vermə cəza, ya Allah.

Şahsən varlığıma, varlığımın ey səbəbi,  
Mən qulam, olmalıdır qulda xəta, ya Allah.

Məclisim var adı "Məcməş-şüəra" məclisidir,  
Yaşasın tarixi "Məcməş-şüəra", ya Allah.

Yaşı "Məcməş-şüəra" məclisinin yüzdən çox,  
Yetirib məclisimiz xeyli düha, ya Allah.

Küləyə verməyirik vaxtı, şe'rlər yazırıq  
Həm əruz vəznə ilə, həm də heca, ya Allah.

Mən ki, beş "Divan"ımı yazmağı əhd etmişəm,  
Edirəm mən hələ ki, əhdə vəfa, ya Allah.

Mənə imkan elə son divanımı xətm eləyim,  
Yetişim kamıma, çap olsun o da, ya Allah.

Eləyirsə Sənə hər kimsə dua hərdən bir,  
Edirəm mən isə hər ləhzə dua, ya Allah.

Xəncər işlətməyi tərki etmişəm çoxdandır,  
Qələm işlətməməyi görmə rəva, ya Allah.

Çox şükür, keçdi yaşım yetmiş sayəndə Sənin,  
Hələ ki, tutmayıram əldə əsa, ya Allah.

Gərdisindən qələmim qalmaya son ləhzəyədək,  
Səndən imdad ola, məndənsə rica, ya Allah.



Sən kərimdən və rəhimdən və əzimsən və həkim,  
Kərəmi, mərhəməti eylə əta, ya Allah.

Sən zamanlar havalanmışımı başım, bilməyirəm,  
Qaradımı başım üstündə hava, ya Allah.

Dəfələrlə eləyibdən mənə çarə, dilərim  
Hələ biçarəliyi görmə rəva, ya Allah.

Hələ qurtarmamışam yerdəki bir parə işi,  
Məni çəkməkmi dilər ərşə səma, ya Allah?

Arabir olmada üstün qara rəng ağ rəngdən,  
Ağ mürəkkəb yazı bilməz ki qara, ya Allah?

Əzrayıldımı gələn at çaparaq mən səmtə?  
Zıncırov səsləri etməkdə səda, ya Allah.

Sən veribdən mənə can, yoxdur ölümdən qorxum,  
Canım olmazmı ki, Allahə fəda, ya Allah?!

Sən ki, hər ləhzədə min can gətirirsən canə,  
Borcluyuq biz Sənə daim, əbəda, ya Allah.

Çox şeyi eyləmirəm dərk qətiyyən, anlat,  
Təkmil olmur niyə insanda zəka, ya Allah?

Həm cəza vermədən, həm də səfa insanə,  
Həm bəla gəlməkdir, həm də şəfa, ya Allah.

Şübhə yox rəhminə, amma ki, Sənin izninlə  
Niyə xəlq oldu fəqirü füqərə, ya Allah?

Yaşadır doğma fəza içrə bizi Yer Kürəsi,  
Hər kürə içrə bu cürdürmə fəza, ya Allah?

Bir çoxu cəhd eyləyib eyləsin isbat Səni,  
Heç gərəkmi Səni isbat, əcəba, ya Allah?

Allahın qüdrəti olmazsa, olarmı xilqət?  
Göndərərmi günəş hər yanə şüa, ya Allah?

Bu şe'r sahibi dərviş sayığı, hərdənbir  
Əfqanıstanda geyinmişdi əba, ya Allah.

Geymişəm mən ki, əba alı-əba xatirinə,  
Geyərəm bir də, mühit versə riza, ya Allah.

Qumbara partladı Kabulda kənarımda mənim,  
Çəkmişəm həm də Heratda nə bəla, ya Allah.

Qəndəharda elə bir də'vaya düşdüm bir gün,  
Ölməliydim, ölümə oldu çara, ya Allah.

Qürbət ellərdə cəfa çəkdi canım illərlə,  
Yoluma bir neçə yol çıxdı qəza, ya Allah.

Haqlı-haqsız atılarkən mənə söz güllələri,  
Etmisən dərdimə hər və'də dəva, ya Allah.

Var ucuz şe'rlərim ki, hələ dərc etməyirəm,  
Demişəm xeyli şe'rlər də baha, ya Allah.

Biz təkamül yoluna cəhd eləyən bəndələrik,  
Hamımız etməliyik ömrə vida, ya Allah.

Səni vəsf eyləməyimçin mənə möhlət lazım,  
Mənə möhlət veribən eylə səxa, ya Allah.

Allahın vaxtını almaq diləməm çox, Şahin,  
Üzdə var su, hələ var üzdə həya, ya Allah.

*29 yanvar-2 fevral 2013*

## N Ə ' T

### Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)

*"Şübhəsiz sizin özünüzdən sizə bir elçi gəldi, sizi incidən hər şey ona ağırdır, sizə şiddətlə ürəkdən bağlıdır və möminlərə şafqətli və mərhəmətlidir"<sup>1</sup>.*

*Tövbə surəsi, 128-ci ayə*

*"Allah etdiklərinizdən xəbərsiz deyildir"<sup>2</sup>.*

*Bəqərə surəsi, 85-ci ayədən*

### Qəzəl

Söz həməən, kəlmə həməən, cümlə həməən: Bismillah!

Başladım sözlərimə sidq ilə mən. Bismillah!

Üç heca, doqquz hərf qoy mənə olsun yardım,

Bitirim nə'timi, ey çarə edən, Bismillah!

Dedilər "Əşhədu ən lailahə illəllah",

Mən dəxi söyləyirəm "Əşhədu ən"! Bismillah!

---

<sup>1</sup> Ərəbcəsi:

"Ləqəd caikum rəsulun min ənfusikum əzizun əleyhi ma ənittum hərisun əleykum-bil-mumininə rəufun-rəhim".

<sup>2</sup> "Və məllahu bi-qafilin əmma təməlun".

Üzməyək əlləri Allah ətəyindən bir dəm,  
Mən kimi, ey ulu Allahı sevən, Bismillah!

Qarabağ tezlik ilə azad olar inşaallah,  
Var ümidim buna, ey şanlı vətən, Bismillah!

Dəyişibdir o yaşıl rəngini, qıpqırmızıdır,  
Yenə ot rəngi alar çöl və çəmən, Bismillah!

Qalxacaqsan ayağa şəst ilə məhşər vaxtı,  
Ey şəhid, ey vətən uğrunda ölən, Bismillah!

Hazıram mən də şəhid olmağa Həqq uğrunda,  
Bu qılıncdır, bu əlimdir, bu kəfən, Bismillah!

Şahinə, iftixar et ki, yenə Bismillah ilə  
Başladım sözlərimə sidq ilə mən! Bismillah!

### *Məsnəvi*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Bismillah ilə yazıldı nə'tim,  
Etdim bu sözə həmişə tə'zim.  
Bismillah ilə şe'r dəyərlı,

Bismillah ilə qələm şəkərli.  
Bismillah ilə, İlahi, şadəm,  
Bismillah ilə yarandı Adəm.  
Bismillah ilə yarandı Həvva,  
Bismillah ilə var oldu dünya.  
Bismillah ilə çoxaldı nə'tim,  
Etdim bu sözə, ey elçi, tə'zim.  
Dörd nə'tim olub şe'r bağımnda,  
Yazdım bunusa xəzan çağımnda.  
Yazdım bunu eşq ilə! Ürəkdən!  
İlhamə təşəkkür eylərəm mən.  
Sinnim təzə yetmiş keçibdir,  
Nə'tin sayısa beşi keçibdir.  
Ey elçi, Xuda veribdir ilham  
Təb' ilə bu nə'tə olsun əncam.  
Nə'tim, mədəd eylə, nurlu olsun,  
Yarəb, kömək et, uğurlu olsun.  
Qoyma ürəyimdə qəm göyərsin,  
Güc ver mənə ki, qələm göyərsin.  
Qoyma ki, zəif yazım bu nə'ti,  
Ver güc ki, lətif yazım bu nə'ti.  
Qıyma ki, bu nə't sonuncu olsun,  
Qoy nöqtə deyil, nida qoyulsun.  
Əlbət, Sənədir sözüm, İlahi,

Güc ver mənə ki, dözüm, İlahi.  
Gündüz-gecə elmi işlərim var,  
Şe'r əhli ilə görüşlərim var,  
Cahillər ilə söyüşlərim var,  
Kafərlər ilə döyüşlərim var.  
Güc ver ki, səvab işim çox olsun,  
Güc ver ki, günahə son qoyulsun.  
Güc ver ki, sevinsin ilham əhli,  
Güc ver ki, güc alsın islam əhli.  
Canda bu qədər ki, qəm varımdır,  
Yoxdursa bıçaq, qələm varımdır.  
Güc ver ki, qələm kəsərli olsun,  
Güc ver ürəyim təpərli olsun.  
Tutdum üzümü sənə, ey elçi,  
Bəxş eylə təpər mənə, ey elçi.  
Yazmaq sənə nə't fəxarətimdir!  
Hərçənd təvazö xislətimdir,  
Mədhində sənin səpib sözə zər  
Şahin belə bir **qəsidə** söylər:

### *Qəsidə*

**Rəməli-müsəmməni-məhzuf**

Son nəbi olsan da, sənsən ümdə sərvər, ya nəbi,  
Həqq yolunda əzm ilə oldun müzəffər, ya nəbi.

Səndən əvvəl, bəllidir minlərlə peyğəmbər gəlib,  
Amma, səndən sonrasa yoxdur peyəmbər, ya nəbi.

Vermiş Allahın özü qiymət sənə, zənn eylərəm,  
Olmasan sən yerlər olmaz, həm də göylər, ya nəbi.

Şiə olmaz, sünni olmaz, sufi olmaz mənbilən,  
Rövzə olmaz, məscid olmaz, kürsi-mənbər, ya nəbi.

Keçdiyın yollar bütün mö'minlərə yol göstərir,  
Ey ziyalı, ey işıqlı, ey münəvvər, ya nəbi.

Sən ki, Rəbbin də'vətiylə me'racə yüksəlmisən,  
Olmuş agah aləmə: Sən - Rəbbə yavər, ya nəbi.

Hər rəsulin bir risalət dövrü olmuşdur, fəqət  
Sən əvəzsizsən, əvəzsiz elçi-rəhbər, ya nəbi.

Ey rəqibsiz, olmayıb, olmaz rəqibin heç zaman,  
Təkcə sənsən ki, sənə yoxdur bərabər, ya nəbi.

Əsgərə sən timsalı zabit şərəfət, ya rəsul,  
Orduda yoxdursa zabit, varmı əsgər, ya nəbi.



Rəsmini çəkməkdə hərdən Qərbdəki rəssamlər,  
Bilməyirlər elçiyə olmaz riya, şər, ya nəbi?

Kim görüb gül çöhrəni? Surət çəkirlər uydurub,  
Gör nələr vardır, nələr, Allahu-Əkbər, ya nəbi.

Küfrü Yerdən büsbütün yan eyləməkdən ötrü sən  
Çək kəmanı, tut qılıncı, tovla xəncər, ya nəbi.

Ölkəmin bir parəsində cövlan eylər yağilər,  
Bir tərəfdə ordu var, bir yanda ləşkər, ya nəbi.

Səndə qüvvət, səndə qüdrət, səndə cür'ət əzmi var  
Mə'rəkə meydanlarında sən hünərvər, ya nəbi.

"La fəta illa Əli, la seyfə illa zülfıqar"<sup>1</sup>  
Sətrini xəlq eyləyib dillərdə əzbər, ya nəbi.

Həzrət Allah son rəsul etmiş səni, vardırımı şəkk?  
Həqq önündə kimdi xaqan, kimdi qeysər, ya nəbi.

Vəcdə gəldim mən bu gün, maşallah olsun ilhama,

---

<sup>1</sup> Tərcüməsi: "Əlidən başqa igid, zülfüqardan başqa qılınc yoxdur".

Qalmadı ağ yer varaqda, doldu dəftər, ya nəbi.

Çox hədisdən söz yığıb öyrənmişəm idrakini,  
Sözlərin zər timsalıymış, sənsə zərgər, ya nəbi.

Sağlıq olsun, Şahina, şə'nində "Divan" bağlaram,  
Söylərəm e'cazlarından mən sərəsər, ya nəbi.

### *Məsnəvi*

#### **Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

"Ey padşəhe-sərire-lövlak,  
Məqsude-vücade-xakü əflak...  
Ey qiblənümaye-əhle-taət,  
Gəncineye-gövhəre-şəfaət...  
Hər əsrdə bir nəbi zühuri,  
Hər dövrdə bir rəsul nuri"<sup>1</sup>.  
Ey elçi, sənə müraciət var,  
Bəd günlərdə olmuşuq giriftar.  
Qonşum ilə qonşu birləşibdir,  
Torpaqlarım içrə yerləşibdir.  
Əhvalımız indi çox ağırdır,  
İslam mühitində qırhaqırdır.

---

<sup>1</sup> Məhəmməd Füzuli. Əsərlər, II cild, Bakı, 1958, səh.27-28.

Müslimə ağır cəfa gəlibdir,  
İslamə böyük bəla gəlibdir.  
Dərddən saralıb yanaqlar indi,  
Əfqanü çeçen qan ağlar indi,  
Təzyiqə sinə gəirsə İran,  
Günlərlə bəladədir Pakistan...  
Qərbin yürüşü!.. Və Şərqə doğru!..  
İslamə hücum deyilmidir bu?  
Dərd üstdə kədər görünməyirmi?  
İslamə xətər görünməyirmi?  
Ey elçi, xəta nədən gəlibdir?  
İslamə bəla nədən gəlibdir?  
Rəbbə yönəlir dilək, ey elçi,  
Ruhin eləsin kömək, ey elçi.  
Çatsın Göyə Yerdəki diləklər,  
Düşsün Yerə Göydəki mələklər,  
Versin bəşərə öyüd, nəsihət,  
Bəlkə ola həll bəşərdə illət.  
Bəlkə yan ola bəla, fəlakət,  
Bəlkə ayıla cahanda millət,  
Bəlkə azala əzab-əziyyəət,  
Bəlkə çoxala səvab, sədaqət.  
İllət ki, verir cəhanə ağrı,  
Çoxdandı çəkir zəmanə ağrı.

Uydurdu "ərəb baharı" kafər,  
Zar etdi neçə diyarı kafər.  
Dağlandı İraq!.. Misir nə gündə!..  
Biçarə ərəb qalıb düyündə.  
Dartıldı düyün haçan? Görünmür!  
Çünki kələfi açan görünmür!  
Çünki kələfi dolaşdıran var,  
Ölsün kələfi dolaşdıranlar!  
Ey elçi, bahar fəğanə dönmüş,  
Sülhün gəlişi gümanə dönmüş.  
Yaxşı görünən yamanə dönmüş,  
Qəlb içrə fərəh fəğanə dönmüş.  
Ey elçi, edib güvənci təb'ə  
Yazmaqda qələm bu yerdə **qit'ə**:

### *Qit'ə*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Guya Ərəbistandə qışdı,  
Guya ki, "ərəb baharı" gəldi.

Guya ki, ərəb soyuqlamışdı,  
İsti hava ruzigarı gəldi.

Amma ki, ərəb baharı yox, yox,  
İnsanların ahü zarı gəldi.

Hər gün nə qədər adam qırıldı,  
"Şadəm" deyənin qübarı gəldi.

Aram diləyən peşiman oldu,  
Aramı yox, intizarı gəldi.

Bağ qalmadı Bağdaddə abad,  
Güllər yoxa çıxdı, xarı gəldi.

Tunis azarı edəndə tüğyan,  
Misrin, Yəməninin azarı gəldi.

Kafərlərə qismət oldu fürsət,  
"İslamə hücum" şüarı gəldi.

Minlərlə ərəb həlak edildi,  
Minlərlə şəhid məzarı gəldi.

Gördüm yuxuda: İraqə dəstək  
Həzrət Əli zülfüqarı gəldi.

Amma ki, yuxuydu bu, təəssüf,  
Əfsus, nə dost, nə yarı gəldi.

Bel bağlamaram daha əduyə,  
Zənn etməyəm e'tibarı gəldi.

Çox gözləmişik abır-həyanı,  
Nə abrı onun, nə arı gəldi.

Guya ki, "ərəb baharı" gəldi,  
Guya ki, "ərəb baharı" gəldi.

### *Məsnəvi*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Hər ləhzə adın gəzir dodaqda,  
Ey elçi, qələm gəzir varaqda:  
"Çün feyze-vücutdin ilə, ey pak,  
Rəşke-fələk oldu ərseye-xak,  
Didarını görməyi mələklər,  
Pabusinə yetməyi fələklər,  
Çox eyləyib izzirab peyda,  
Allahdən etdilər təmənnə.  
Bir yaxşı zaman, şərəfli saat

Rəf oldu dualərə icabət.  
Cibril yetib, yetirdi fərman:  
- Key sərve-riyazi-elmü irfan!  
Xurşidini ərşə sayə qılğıl,  
Me'racı büləndpayə qılğıl!"<sup>1</sup>.  
Me'racə gedən rəsul sən oldun,  
Həqq dərgəhinə qəbul sən oldun.  
Dərgahə səni apardı Rəbbim,  
Səndən səva getməmişdi heç kim.  
Əlbət sənə çox xətir qoyuldu,  
Me'rac sənə nəsibin oldu.  
Rəbbin işığı sənə yönəldi,  
Me'racə gedən yolun gözəldi,  
Me'racə gedən yolun açıqdı,  
Hər ləhzə uğur yoluna çıxdı.  
İqbalın üzə fərəhlə güldü,  
Rəbbin nuru üstünə töküldü.  
Dərgahə səni O də'vət etdi,  
Ey elçi, sənənlə söhbət etdi.  
Bundan da gözəl səyahət olmaz,  
Bundan da böyük fəxarət olmaz,  
Bundan da qəşəng ziyarət olmaz,  
Bundan da şərif şərəfət olmaz.

---

<sup>1</sup> Məhəmməd Füzuli. Göst. əsər, səh.29.

İlhamə gəlib bu dəm, bu nə'tə  
Bir **qit'ə** də eylədim izafə:

### *Qit'ə*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Getdin elə sür'ətlə keçib göyləri, sanki  
Sən me'racə möhtac, sənə möhtac idi me'rac.

Taxtın da yox idi, sənin ey elçi, tacın da,  
Me'rac idi taxtın, başına tac idi me'rac.

Ey elçi, həyatında sənin ən şən olan dəm  
Me'rac idi, me'rac idi, me'rac idi, me'rac!!!

### *Məsnəvi*

**Həzəci-müsəddəsi-əxrəbi-məkfufi-məhzuf**

İslamımızı yamanlayan var!..  
Bilmirmi mægər yamanlayanlar  
İslam evi pakizə məkandır?  
İslamə yaman deyən yamandır!  
İslamı təməlçilik sayanlar,



İslamı yarımçıq anlayanlar  
Bilmir bu günün sabahı vardır?  
İnkâr edənin günahı vardır!  
Bilmirmi mægər nə dindir islam?  
Bilmirmi mægər mətindir islam?  
İslam elə bərqərar olub ki,  
Möhkəm qoruyur onu İlahi.  
Bilmirmi mægər xilaskarım var?  
İslamı xilas edir xilaskar!  
Bilmirmi mægər İlahi vardır,  
Hər yerdə, həmişə bərqərardır!  
Bilmirmi ki, Həqq qisası labüd?  
Bilmirmi ki Həqq cəzası labüd?  
İslamımızın var ehtirami,  
Allah özüdür bu dinə hamı!  
Qur'ane-Kərim elə kitab ki,  
Tərtib eləyib onu İlahi!  
Allah sözüdür kitab, mə'lum,  
Küfr eyləsə kim, əzab mə'lum,  
Kim doğru yola yönəlməz olsa,  
Kim düzgün inamə gəlməz olsa,  
Kim söyləsə ki, "sözüm hamandır",  
Üqbadə onun halı yamandır.  
Ey elçi, xitam verib bu bəhsə,

İnşa elədim **qəzəl** bu ləhzə:

*Qəzəl*

**Həzəci-müsəmməni-əxrəb**

Kamil yaranan insan xilqətdə Məhəmmədir,  
İnsanı edən heyran qüdrətdə Məhəmməddir.

Mə'pacına Allahın bir anda gedib çatdı,  
Heyrətdə qoyan xəlqi sür'ətdə Məhəmməddir.

Kafər... və cuhud cəngi... Xeybər və Uhud cəngi...  
Yağiyə gələn üstün cür'ətdə Məhəmməddir.

Üstünlük edən varmı mə'na ilə surətdə?  
Mə'nadə Məhəmməddir, surətdə Məhəmməddir.

Qur'an elə hikmət ki, hikmət dənizində - lə'li!  
Lə'li də edən heyran hikmətdə Məhəmməddir.

Şöhrət gəzən, ey qafil, şövkət gəzən, ey cahil,  
Şöhrət də Məhəmməddir, şövkət də Məhəmməddir.

Ən mö'təbər insan var, fəvqəlbəşər insan var,

Əlbəttə Məhəmməddir, əlbəttə Məhəmməddir.

Ömrüm boyu, ey Şahin, kimdən götürüm ibrət?

Örnək də Məhəmməddir, ibrət də Məhəmməddir!!!

### *Məsnəvi*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Ey elçi, sözüm bitir bu yerdə,  
Nə'tin axıra yetir bu yerdə.  
Səndən söz açıb da əhdə çatdım,  
Bir namə yazıb nə't yaratdım.  
"Bismillah" ilə yazıldı namə,  
"İnşallah" ilə yetir təmamə.  
"Bismillah"ı eylədikcə təkrar,  
"İnşallah" edir məni ümidvar.  
"İnşallah"ı söyləyib ürəkdən,  
"Bismillah"a bəslərəm ümid mən.  
"İnşallah" elə İlahi söz ki,  
Vəcd ilə başa yetirdi nə'ti.  
"İnşallah"ı eylədikcə əzbər,  
İnşallah, olar murad müyəssər.  
"İnşallah"a e'tibar qanımda!  
"İnşallah"a sevgi var canımda!

"İnşallah" ilə coşarsa ilham,  
Nəzm ahusunu mən eylərəm ram.  
"İnşallah" ilə qələm dil açsa,  
"İnşallah" ilə nə't gül açsa,  
Çox tazə şe'r edib də hasil,  
Durrəm neçə şairə müqabil.  
Münsiflərədir sözüüm nəhayət,  
İnşallah, alar bu nə't qiymət.  
Yaxşı sözüümə olunmaz inkar,  
Zəhmət ağacım mənim verər bar.  
Ey elçi, sözüüm xitamə yetdi,  
Nə'tin biri də təməmə yetdi.  
Sonda əlimi açıb göyə mən,  
Yazdım təzə bir **qəzəl** ürəkdən:

### *Qəzəl*

**Həzəci-müsəmməni-salem**

Ödur rəhbər, ödur rəhbər, Məhəmməddir, Məhəmməddir,  
Müsəlmanə olan sərvər Məhəmməddir, Məhəmməddir.

Çox insanlar gəlib getmiş, Süleymanlar gəlib-getmiş,  
Ən ülvi, şanlı peyğəmbər Məhəmməddir, Məhəmməddir.

Sonuncu elçidir gəlmiş, sədası ərşə yüksəlmiş,  
Eşitsin dəmbədəm kafər: Məhəmməddir, Məhəmməddir!

Müxənnəsdən pənah olmaz! Sözüm haqdır, günah olmaz!  
Əsl hami, əsl yavər Məhəmməddir, Məhəmməddir.

Məhəmməd ümməti gəlsin və küfrün qəlbini dəlsin,  
Çəkən şəmşir, vuran xəncər Məhəmməddir, Məhəmməddir.

Bütün dinlər olar məqbul bəşərpərvər əgər olsa,  
Bəşərpərvər və dinpərvər Məhəmməddir, Məhəmməddir.

Hədislər var şirin-şəkkər, çox illər eylədik əzbər,  
Kəlamından səpən gövhər Məhəmməddir, Məhəmməddir.

Səlam olsun ona hər dəm, inam olsun ona hər dəm,  
Bizə sərkində, sərləşkər Məhəmməddir, Məhəmməddir.

Dodaqlar eyləsin təkrar: Bu adda möhtəşəmlik var,  
Bu ismi eyləyək əzbər - Məhəmməddir, Məhəmməddir.

Birinci sətirini şe'rin coşub təkrar edir Şahin:

Odur rəhbər, odur rəhbər, Məhəmməddir, Məhəmməddir!!!

*3-7 fevral 2013*

## QƏSİDƏLƏR

Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf

*Fatimeyi-Zəhra*

*səlamullahi-əleyhaya ithaf*

Əxz eylədi qüdsiyyəti Fatimeyi-Zəhra,  
Mə'sum analar şöhrəti Fatimeyi-Zəhra.

Tarix boyu çox Fatimə gəlmiş bu cəhanə,  
Hər Fatimənin izzəti Fatimeyi-Zəhra.

Bir dürr idi peyğəmbərimiz, "Dürri-yetim"di,  
Dürri-yetimin sərvəti - Fatimeyi-Zəhra.

İffətli olubdur deyə izzətli olubdur,  
İffətlilərin iffəti Fatimeyi-Zəhra.

Əqli olanın ziynəti də əqli qədərdir,  
Ziynətlilərin ziynəti - Fatimeyi-Zəhra.

Məs'ud elədi, şad elədi, şadiman etdi  
Bir evdəki üç həzrəti Fatimeyi-Zəhra.

Təlqin elədi mərdliyi övrətlərə hər dəm

Həzrət Əlinin övrəti Fatimeyi-Zəhra.

Həzrət Əli ilə, Həsən ilə Hüseyndən  
Almırdımı hər qüvvəti Fatimeyi-Zəhra?

Təbliğ elədi islamı cahillər içində  
Cür'ətlilərin cür'əti Fatimeyi-Zəhra.

Peyğəmbər evində özünə körpəliyindən  
Qaynaq elədi qeyrəti Fatimeyi-Zəhra.

Sındırsa da büt tə'zimini, amma bu yolda  
Sındırmadı qət'iyyəti Fatimeyi-Zəhra.

"Ülviyyəti var idi onun" söyləməsinlər,  
Ülviyyətin ülviyyəti - Fatimeyi-Zəhra!

Mərdanə olubdur deyə, mərdanə ölümlə  
Heyrətdə qoyub heyrəti Fatimeyi-Zəhra.

Bir günsə... yaşı heç iki on olmamış ikən  
Getdi, bəzədi cənnəti Fatimeyi-Zəhra.

Bəlkə, səni üqbayə tərəf çəkdi - apardı

Peyğəmbər ata həsrəti, Fatimeyi-Zəhra?

Bəlkə, səni insanlar ilə saldı fəraqə  
Dahi atanın firqəti, Fatimeyi-Zəhra?

Bəlkə, səni cəhl atəşi torpaqdan ayırdı,  
Tutdun önünə hicrəti, Fatimeyi-Zəhra?

Amma, yaşayır Fatiməmiz, yox buna şübhə!  
Cənnətlə edib vəsləti Fatimeyi-Zəhra!

Şöhrətlilərin şöhrəti olmuş deyə, Şahin,  
Tərk etməyəcək şöhrəti Fatimeyi-Zəhra!!!

3.08.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Cananıma cananə dedim, mən ne dedim ki?  
Tə'rifini hər yanə dedim, mən nə dedim ki?

Meyxanələri həzz yeri, şənlik yeri bildim,  
Məscidlərə qəmxanə dedim, mən nə dedim ki?

Şahanəyə Ülvyyə dedim istədiyimdən,  
Ülvyyəyə Şahanə dedim, mən nə dedim ki?



Şahin quşuyam, tutini həm sevdim ürəkdən,  
Sirri şəkəristanə dedim, mən nə dedim ki?

Hər hövsələsiz insana Qur'an sözü ilə  
"Meyl eyləmə üsyanə dedim", mən nə dedim ki?

İslamə hücum etmədə kafər neçə vaxtdır,  
"Gəl yatma" müsəlmanə dedim, mən nə dedim ki?

"Ey qonşu, ümid yoxdu sənin ədlinə məndə,  
Qoyma Qarabağ yanə" dedim, mən nə dedim ki?

Dəhşətləri, vəhşətləri gördükcə cahanda  
"Dönməkdə ciyər qanə" dedim, mən nə dedim ki?

"Ey şam, belə odlanma ki, odlandıracaqsan,  
Yanmaqdadı pərvanə" dedim, mən nə dedim ki?

Həvvə ilə Adəm törədib insanı, aç göz,  
"Zülm eyləmə" insanə dedim, mən nə dedim ki?

"İnsandı cəfa mənbəyi, heyrətli bəlalər  
Gəlməkdədi dövrənə" dedim, mən nə dedim ki?

Quldarlıq ötübdürsə də, quldar yenə vardır,  
Qul ərzini sultanə dedim, mən nə dedim ki?

Gülzarə dönər, olsa ədl şahda, biyaban,  
İmkanı biyabanə dedim, mən nə dedim ki?

İnsanların ah etmələri mən kəsə dərdidir,  
Mən dərdimi loğmanə dedim, mən nə dedim ki?

"Aşıqlərimiz gündə bizi qayçılayırlar",  
Gül dərdini bağbanə dedim, mən nə dedim ki?

Yanmaqda canım hicrinə yarın ki görünmür,  
Can yangısını canə dedim, mən nə dedim ki?

Aşıqlərimiz öldürəcəklər məni, Şahin,  
Aşıqlərə divanə dedim, mən nə dedim ki?

9.11.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

*Bu gün 10 ildən bəri fars dilindən dilimizə çevirdiyim "Tarixə-aləmarayə-Abbasi" (İsgəndər bəy Münşi) əsərinin tərcüməsini bitirdim, o nəhəng Azərbaycan tarixçisinin şərəfinə bir şe'r yazdım.*

Hədəərə verməyərək bir anı İsgəndər bəy,  
Etdi təsvir Azərbaycanı İsgəndər bəy.

İrənın tarixinə nəsr ilə "Şahnamə" yazıb  
Bir də tə'rif elədi İrənı İsgəndər bəy.

Var idi bir neçə tarixçi Həsən Rumlu kimi,  
Oldu tarixçilərin aslanı İsgəndər bəy.

Qazi Əhməd var idi, vardı Budaq Qəzvini,  
Yaxşı ki, qoymadı boş meydanı İsgəndər bəy.

Topladı tarixi məktublarını şahlərin,  
Münşi tək yazdı neçə fərmanı İsgəndər bəy.

Üləma əhli var idi o dövrdə - mahir,  
Oldu bir çox üləma sarbanı İsgəndər bəy.

Meyli çox olsa da, məhdud idi, imkanı fəqət,  
Meylə uyğun elədi, imkanı İsgəndər bəy.

Yazdı Hafiz ilə, Sə'di və Nizami babadan,  
Oxudu məsnəvini, divanı İsgəndər bəy.

Sevdi çox fənni, bilib cəbri, nücum elmini də,  
Gözəl öyrəndi gözəl Qur'anı İsgəndər bəy.

Söz bağından dәмәt hazırladı bağban sayağı,  
Yığaraq dәstәlәdi reyhanı İsgәndәр bәy.

Arabir yazdı coşub sevgi-mәhәbbәtdән dә,  
Hurini yad elәdi, qılmanı İsgәndәр bәy.

Etmәmişdән hәlә dünya evini tәrk, әhsән,  
Oldu üqba evinin heyranı İsgәndәр bәy.

Şah Xәtai - Sәfәvilәр bağının bağbanı!  
Oldu tarix bağının bağbanı İsgәndәр bәy.

"Çox gәzән çox da bilәр" söylәdi әcdadlarımız,  
Neçә yol gәzmәdimi Şirvanı İsgәndәр bәy?!

Qәndәhar torpağını seyr elәdi rәğbәtlә,  
Gördü Gürcüstanı, Luristanı İsgәndәр bәy.

Gәzdi dәрviş sayağı çox yerini Qafqazın,  
Süzdü tarixçi kimi çox yanı İsgәndәр bәy.

Tәbrizin tәsvirini verdi, Xara söz yazdı,  
Xatirә saldı Reyi, Tehranı İsgәndәn bәy.

Yazdı Dərbənd qalasından, elədi Gəncəni vəsf,  
Muğanı, Naxçıvanı, Arranı İsgəndər bəy.

Şəkidən, Qəhqəhədən, Kiş qalasından yazdı,  
Qələmə aldı neçə üsyanı İsgəndər bəy.

Yazdı cür'ətli qələmlə tatar həngaməsini  
Tuş edib tənqidə bir çox xanı İsgəndər bəy.

Neçə osmanlı-qızılbaş savaşıdan yazdı,  
Yazdı, onlarla qopan tüğyanı İsgəndər bəy.

Çox səfərlərdə ki, Şah Abbasa həmrəh oldu  
Tərif etdi o böyük sultanı İsgəndər bəy.

Bilmirəm etdi ürəkdənmi Şah Abbasə dua?  
Olmağa hazır idi qurbanı İsgəndər bəy.

Ordubad əhli olan var idi bir Hatəm bəy,  
Etdi təqdir o böyük insanı İsgəndər bəy.

Sufi tək girdi təsəvvüf deyilən ümmanə,  
Bildirdi arif oluban irfanı İsgəndər bəy.

Təqdim etdi neçə xəlqi oxucu kütləsinə -  
Ərəbi, həm giləki, əfğanı İsgəndər bəy.

Ölməyibdir, kitabı etdi onu var, Şahin,  
Demirəm qeyrisi tək mən "Hanı İsgəndər bəy?".

31.12.2010

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Qubada mərhum yazıçı Vaqif Musanın*  
*anım günü münasibətilə oxunmuş şe'r*

Şükür olsun ki, çatıb növbəti Vaqif Musanın,  
Yayılr indi fəqət şöhrəti Vaqif Musanın.

O qədər söhbəti şirin idi, yaddan çıxmır,  
Xatirimdə yaşayır söhbəti Vaqif Musanın.

Kimsəyə əymədi baş, mənliyi tərک eyləmədi,  
Bu işə vermədi yol xisləti Vaqif Musanın.

Elə insanları görcək fikir eylərdi müdam,  
Ucalardı fələyə heyrəti Vaqif Musanın.

Arabir vəcdə gəlib nəzm deyərdi, amma

Nəsrədə xeyli olub zəhməti Vaqif Musanın.

Meyli var idi ki, yazsın "Fətəli xan" əsəri,  
Meylinə oldumu ki, fürsəti Vaqif Musanın?

Taleyi verməmiş idi ona fürsət, lakin  
Sadəlik tək var idi sərvəti Vaqif Musanın.

Xorasan mülkünə bir gün səfərə getdik biz,  
Məşhədi görmək idi niyyəti Vaqif Musanın.

Sonra dərc etdi İran haqda səfərnəməsini,  
Səfərə oldu böyük rəğbəti Vaqif Musanın.

İstəyirdi gedə İstanbula həm, bilməyirəm  
Yetdimi məqsədinə niyyəti Vaqif Musanın?

Sonra son mənzilinə etdi səfər çox bixaxt,  
Bitdi dünyədə yaşam müddəti Vaqif Musanın.

Qaldı Vaqif Musadan bizlərə həsrət cövrü,  
Yandırır-baxdı bizi həsrəti Vaqif Musanın.

Qoy var olsun Quba, ötdükcə zaman, ey Şahin,

Daha yüksək verilər qiyməti Vaqif Musanın.

12.03.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Nuri paşanı anaraq...*

Ölmüslərə yox nisbəti, Nuri paşa ölməz,  
Daim anılır qeyrəti, Nuri paşa ölməz.

Şan-şöhrətə malik çoxu vardı, daha yoxdur,  
Qalmışsa şanı, şöhrəti Nuri paşa ölməz.

"Nuri paşa ölməz" deyirəmsə, sözüm haqdır,  
Tərk eyləyiniz heyrəti, Nuri paşa ölməz.

İlkin bu qoca Şərqdə respublika vardı,  
Var eylədi bir dövləti, Nuri paşa ölməz.

Bir nər kimi, ər timsalı imdadə yetişdi,  
Etmiş kişilik xidməti, Nuri paşa ölməz.

Tərk eyləmədi taqətini qonşudan ötrü,  
Tərk etmədisə taqəti, Nuri paşa ölməz.



Düşmənlərə qarşı yanaraq məş'ələ döndü  
Nuri paşanın hiddəti, Nuri paşa ölməz.

Mail idi vəhşiyətə bədxahları dövrün,  
Öldürdüsə vəhşiyəti, Nuri paşa ölməz.

Qüvvətliyə qüvvətsiz adamlar nə edər ki?  
Mə'lumdu gücü-qüvvəti, Nuri paşa ölməz.

Gər cür'əti yoxsa, ola hər bir kəsə qismət  
Nuri paşanın cür'əti! Nuri paşa ölməz.

Qeyrətli oğullar necə izzətli olurlar!..  
Ənvər paşanın izzəti Nuri paşa ölməz.

Örnək sanıram mən onu sərkərdələr üçün,  
Sərkərdəliyin siqləti Nuri paşa ölməz.

Vüs'ət işığından elə bir nur alıb ki,  
Vüs'ətlilərin vüs'əti Nuri paşa ölməz.

Şövkətli olan kəslərə də bəllidi çoxdan  
Nuri paşanın şövkəti, Nuri paşa ölməz.

Daim olunar yad və yaddan çıxma bilmir,  
Var onda "olum" xisləti, Nuri paşa ölməz.

Cənnət ki, deyiblər, qazanıbdır bu həyatda,  
Təpmiş bu gözəl fürsəti, Nuri paşa ölməz.

Cismani edibdir bizi tərək, amma ki, sağdır,  
"Ölmüş" deməsinlər qəti, Nuri paşa ölməz.

Zəhmət ki, çəkibdir, unudulmaz, unudulmaz,  
Mə'lum hamıya zəhməti, Nuri paşa ölməz.

Həqq rəhmətinə çoxları layiqmi həyatda?  
Olsun ona Həqq rəhməti, Nuri paşa ölməz.

Osmanlıların dövləti çökmüşsə də, Şahin,  
Osmançılığın qeyrəti Nuri paşa ölməz!

14.09.2011

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məxşuf**  
*"Mırvari olur göz yaşı dəryayə  
düşəndə"*

*Bəxtiyar Vahabzadə*

Ağlama, ey göz, elə ar, ağlama,

Ağlamağından nə çıxar, ağlama.

Ağlama, ey "Şur", "Çahargah", "Rast",  
Ağlama, ey "Bəstənikar", ağlama.

Xəstələnibsən yarın eşqiylə sən,  
Ağlama, ey xəstə nigar, ağlama.

Toxta hələ, səslənəcəkdir "Segah",  
Ağladacaqdır səni tar, ağlama.

Sevdiyinə meylini az eyləmə,  
Eyləmə imkanını dar, ağlama.

Gül güləcəkdir yenə, ey bağıban,  
Qar əridi, gəldi bahar, ağlama.

Meyvələrin dəyməlidir, qəm yemə,  
Tez yetişər bağda nübar, ağlama.

Gər kəsilib xeyli ağac bağda,  
Bağ-verəcəkdir yenə bar, ağlama.

Ağlama, bülbül, olacaq qönçə-gül,

Öndə vüsal ləzzəti var, ağlama.

Dağ yolu var qarşıda, ey dağçıpan,  
Sərt yolunu eylə hamar, ağlama.

Ey adı "Divanə" kimi car olan,  
Əqlini göstər, elə car, ağlama.

Düşməni məhv eyləməsək, əsgərim,  
Tərk eləyəər ruhi vüqar, ağlama.

Əsgərə zülm eyləmə, ey zabitim,  
Tut silahı, ol peşəkar, ağlama.

Ağlasa qeyrətsiz olar hər kişi<sup>1</sup>  
Ağlamağı etmə şüar, ağlama.

Çay kimi kol-kosları at sahilə,  
Dalğa kimi coş və qabar, ağlama.

Olma quzu, dön qoça, yırt qarnını,  
Qarşıda vardır canavar, ağlama.

---

<sup>1</sup> "Ağladıqca kişi qeyrətsiz olur" (Mirzə Ələkbər Sabir).

Səbr elə, ey gözləri yaş köçkünüm,  
Qəm-kədərə olma düçar, ağlama.

Əllərini vurma dizə, qaçqınım,  
Dizlərini etmə qabar, ağlama.

Ər kişi ol, ağlasaq arvad kimi,  
Qalmayacaq səbrü-qərar, ağlama.

Ölkəmizin sərvəti var bəs qədər,  
Qismət olar hər kəsə var, ağlama.

El güləcəkdir Qarabağ naminə,  
Ağlama, ey Odlu Diyar, ağlama.

Səndə azar var ki, olar çarəsi,  
Qalmayacaqdır bu azar, ağlama.

İndi ürəkdən qara qandır axan,  
Olmalıyıq sonda xumar, ağlama.

Səbr eləyək, müjdəsini davanın  
Çatdıracaq xəlqə çapar, ağlama.

Söyləyərək düşmənə ki, etmə gəl  
Bir də xəta, ey xatakar! Ağlama.

Bir gün olar böylə bəyan eylərik:  
Fitnə-fəsad oldu kənar, ağlama.

Şahina, kəs göz yaşını, gözləmə  
Göz yaşı mirvari olar, ağlama!

24.12.2011

\* \* \*

**Rəmli-müsəmməni-məxbuni-məhzuf**  
*Köhnə qəzəlxanlar bə'zi məhrəmanə  
qəsidələrini təxminən belə yazardılar.  
Mən də təxminən elə yazdım.*

Deyirəm "Gəl yenə, canan...!", gələcəkdirmi yenə?  
Eləyir xiffətini can, gələcəkdirmi yenə?

Bircə gün gəldi, fəqət qaldı ömürlük məndə,  
Mehman olmuş mənə mehman gələcəkdirmi yenə?

Qarşısında qulamı, bəndəsiyəm, mən quluyam,  
Gələcəkdirmi o sultan, gələcəkdirmi yenə?

Axı, bir dəfə gələn kəs, yanıma bir də gəlir,

Gördümü məndə o nöqsan, gələcəkdirmi yenə?

"Heyran oldum" demişəm, bitdimi ki heyranlıq?  
Mən ömürlük ona heyran, gələcəkdirmi yenə?

Aşiqin dərdinə aşıqdır edən loğmanlıq,  
Aşiqin yanına loğman gələcəkdirmi yenə?

Canda bir qətrə də eşq olmayan insanlar var,  
Eşq varımdır neçə ümman, gələcəkdirmi yenə?

Qələmim, hasilə gəlmiş hələlik dörd "Divan",  
Görəsən bir neçə divan gələcəkdirmi yenə?

Nuh baba gəldi və tufan bürüdü Yer üzünü,  
Nuh əgər gəlsə, o tufan gələcəkdirmi yenə?

Həzrət İsa suyun üstündə gəzirmiş, mə'lum,  
Bilmirəm öylə bir İnsan gələcəkdirmi yenə?

İsmayıl var idi, İbrahimin övladıydı,  
Verməyə canını qurban gələcəkdirmi yenə?

Bəs qədər xırda qarışqa görünür çox yanda,

Bilmirik amma Süleyman gələcəkdirmi yenə?

Nəbilər xatəmidir həzrəti-peyğəmbərimiz,  
Deyərəmmi yerə Qur'an gələcəkdirmi yenə?

Pak müsəlman demişik Fatimeyi-Zəhrayə,  
Mərhəba! Öylə müsəlman gələcəkdirmi yenə?

"Xəmsə" me'marı gəzən gülşəni qətran basmış,  
Şah Nizami ilə Qətran gələcəkdirmi yenə?

O Nəsimi özü də ölkəni tərək etmişdi,  
Dönəcəkmə o pərişan, dönəcəkdirmi yenə?

O Füzuli ki, bayat türk elinə mənsubdur,  
Sənə, ey Azəribaycan, gələcəkdirmi yenə?

Bir zaman "Qüdsi" təxəllüslü bir insan vardı,  
Ərəbistanda verib can ..... gələcəkdirmi yenə?

Bir zaman Hadi də getdi, görəsən Məmmədəmin  
Çəkdirib qürbətə hicran gələcəkdirmi yenə?

Cavidin nəşi qayıtdı, görəsən başqasına



Olacaqmı elə imkan, gələcəkdirmi yenə?

Yetəcəkdirmi şirin günlərə Fərhad, Xosrov?  
Bilmirəm Qeys ilə Sən'an gələcəkdirmi yenə?

Əfqanıstanda gözüm ah ilə əfğan gördü,  
Ürəyə bir daha əfğan gələcəkdirmi yenə?

Mən Bədəxşanda olub lə'lə tərəf meyl elədim,  
Əlimə lə'li-Bədəxşan gələcəkdirmi yenə?

"Şura" adlandırılan dövləti təriflədilər,  
Gəlməsin bir də! O dövrən gələcəkdirmi yenə?

Daşqalaq eylədilər bir neçə əğyarı tutub,  
Əğyarın qətlinə fərman gələcəkdirmi yenə?

Varmı aşıq ki, yazılsın adına məsnəvilər  
Və yaransın neçə dastan? Gələcəkdirmi yenə?

Gəlmisən xəlqi qəzəl yazmağa, Şahin, cahana  
Sən kimi xəlqi qəzəlxan gələcəkdirmi yenə?

3-4.03.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Azalır get-gedə qədri, dəyəri insanın,  
Qalmışam mat-məəttəl işinə dövranın.

Bais olmuş nə qədər qırğına cəng meydanı!..  
Bitəcəkmə görəsen qırhaqırı meydanın?

Əfqanıstanda verən baş neçə qırğın - müdhiş!  
Halına kim yanacaqdır görəsen əfqanın?

Çeçenistanda axan qanlara qan həm heyran,  
Heyranam mən isə heyranlığına heyranın.

Qarabağ sakini ağ günlərini qeyb eləyib,  
Olacaqmı sonu dərdin, kədərin, əfğanın?

Biz ki, arzu edirik düşməyə üsyan eləyək,  
Çatmayıbmı zamanı arzulanan üsyanın?

O Aran ərլərinin şöhrəti məşhur idi,  
Şiri neyçün yoxa çıxmış, əcəba, Şirvanın?

Möhtərəm başçımızın əmrini biz gözləyirik,  
Minəcəkdir qüvvəyə, ey başçı, haçan fərmanın?

Loğmanın dərmanına xeyli ümid bəsləyirik,  
Görəsən varmı ümid dərmanına Loğmanın?

Mədədi Türkiyənin daima görsənməkdə...  
Mədədi görsənəcəkdir nə zaman İrənin?

Mərkəzi Asiyanın harda müsəlman köməyi?  
O kömək gəlsə qırılmazmı beli tüğyanın?

Şeytanın barmağı vardır şərəşur işlərdə,  
Barmağı bəs nə uzundur o rəzil şeytanın?

Allaha Rəbb və Tanrı və Xuda söylədilər,  
Qulağından çəkəcəkdirmi Xuda nadanın?

Bağban tərək eləyib gülləri bağdan çıxmış,  
Xarı bülbül güləcəkmı üzünə bağbanın?

Baxacaqmı nəzəri saqqalına hörmətlə?  
Açığı tutmayacaqdırmı ona reyhanın?

Qartalın caynağı zar etməyəcəkmı şikarı?

Ova sancılmayacaqmı nəzəri tərlanın?

Ahunu özgə qucağında görüb qızmazmı?

Çatlamazmı acığından ciyəri aslanın?

Varsa da əvvəli hicrin, sonunu görməyirəm,

Olacaqmı sonu şirin bu acı hicranın?

Meylə uyğun idi imkanım ötən vaxtlarda,

Olacaqmı köməyi meylimizə imkanın?

Dağçapan bir kişini vəcd ilə tərifləyirik,

Tərifini çox çəkəcəkmiz Kərəmin, Sən'anın?

Bu qəzəl, ey qələmim, çoxlu sual ilə dolu,

Cavabı görsənəcəkmiz görəsən cananın?

Ərəbistanda olan Məcnunu az vəsf eləyək,

Şahini yoxmu məgər doğma Azərbaycanın?

13.04.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

*Tofiq Cahan yenə gedib İstanbula...*

Tofiqi etdi giriftar təzədən İstanbul,

Bilmirəm neyləyim indi sənə mən, İstanbul!..

Gündə Vasim soruşur "Tofiqi siz neylədiniz?"  
Verəcəksən nə cavab Elxana sən, İstanbul?

Bakıdan dad eləyir "gəl" deyə Valeh hər dəm,  
Naxçıvandan - ulayır gündə Həsən, İstanbul.

Hüseyn gözlərinin yaşını gizlətmirsə,  
Cari olmurmu gözəllərdə şüvən, İstanbul?

Adili-Yəhya deyir "bəlkə tutublar yenə də?",  
Tutsalar, tab edəcəkdirmi bədən, İstanbul?

Tutalım Tofiqi güldür çəkən İstanbulda,  
Burda yoxdurmu məgər gülbecərən, İstanbul?

Əcəba, Tofiqi dağlarını edir cəlb oraya?  
Burda uçmuşmu ki Şahdağ, Göyəzən - İstanbul?

Mərmərə çəkdimi Tofiq Cahanı ağuşə?  
Xəzəri tərək eləyib getdi nədən, İstanbul?

Yoxsa "Leyla" deyə düzlərdə gəzir Məcnuntək?  
Əcəba, yoxmu bu yerlərdə düzən, İstanbul?

Onu tək məhləsi yox, cümlə şəhərlər çağırır,  
Axtarır Tofiqi elliklə vətən, İstanbul.

Qayğıkeş bir kişidir, qayğını az et ondan,  
Geri göndər onu, ey qayğıçəkən İstanbul.

Təlqin et sən ona çox qalmasın ağışındə,  
Ey Bizans əhlini bizar eləyən İstanbul.

Tofiqə özlərini bənzədən insanlar var,  
Ola bilməz ona bir qeyrisi tən, İstanbul.

O, günəşdir bizə, hərgah üfüqə gec çıxsə,  
Alacaqdır başımız üstünü çən, İstanbul.

Görəsən Türkiyədə hansı bucaqlarda gəzir?  
Nə gedən var yanına, var nə gələn, İstanbul.

Çox cəfa çəkmədəyik Tofiqi az gördükcə,  
Görən olmuşmu cəfakeşləri şən, İstanbul?

Söyləyirlər hələ Almaniyaya həm gedəcək,  
Qürbət eldə nə görübdür görəsən, İstanbul?

Çox sevirlərsə, bura doğmaları gəlsinlər,  
Qızları gəlməyəcəklər deyəsən, İstanbul.

Bakıda gül-gülü, bülbül-gülü səslər, gəlsin,  
Tofiqi əfv eləyərmə bu çəmən, İstanbul?

Səs-səmir gəlmədi sizdən, nə üçün susmusunuz  
Tofiqi, həm özünü lal eləyən İstanbul?

Sualım çox, cavabım yox, nə deyim, ey Şahin,  
Bu həmən Tofiqə bənzər, o həmən İstanbul.

13.05.2012

## **BAHARİYYƏ**

### **Həzəci-müsəmməni-salem**

*Bu gün arif dostum Mir Cəlal Zəkinin  
şair təbiətli qızı Məryəmxanum məşhur  
şair Əvhədi Marağainin fars dilində  
yazdığı bir beytə münasib beyt  
yazmağımı təklif etdi. Mən qəzəl yazdım.  
Mən kimi bir acizin şövq ilə qələmə aldığı  
qəzəlin böyük bir şairin beytinə münasib  
olub-olmamasını isə zövq əhli, xüsusən  
Mir Cəlal ağa yaxşı bilir...*

Mənəm xoşhal, mənəm xürrəm bu gün novruz nəsimindən,  
Can içrə qalmayıbdır qəm bu gün novruz nəsimindən.

Günəşdən nur ələnməkdə, təbiət tazələnməkdə,  
Sərasər canlanır aləm bu gün novruz nəsimindən.

Gəlibdir yaz, sevincindən bu şair ağlamaq istər,  
Gözündə zahir olmuş nəm bu gün novruz nəsimindən.

Əsib novruz nəsimi baş vurur hər bir yana, heç nə  
Deyil məxfi, deyil mübhəm bu gün novruz nəsimindən.

Suyundan rayihə qalxır nəsimləndikcə çay, sanki  
Bulaqlardan axır Zəməzəm bu gün novruz nəsimindən.



Yayır novruz nəsimi ətrini bağ-bağçanın hər dәм,  
Təalallah, nə xoş görkəm bu gün novruz nəsimindən!

Bu gün, şəbnəm nə sirdir ki, gülündən ayrıla bilmir,  
Bilir gül məst olub şəbnəm bu gün novruz nəsimindən.

Küsənlərdə barış meyli, sevənlərdə görüş şövqü,  
Soraqlar həmdəmi həmdəm bu gün novruz nəsimindən.

Gözüm ki, bir-biriylə əhd edən kəslərdə qalmışdır.  
Yəqin ki, əhd olar möhkəm bu gün novruz nəsimindən.

"Gətir saqi, o meydən eyləyim ta könlümü rövşən  
Ki, dost ətri gəlir xürrəm bu gün novruz nəsimindən"<sup>1</sup>.

Bu gün novruz nəsimindən deyir Şahin qəzəl, çünki  
Rica etmiş qəzəl Məryəm bu gün novruz nəsimindən.

27.03.2013

---

<sup>1</sup> "Biyar an bade ye-del-ra be nure-u bərəfrazəm,  
Ke, buye-dust miarəd nəsime-bade-novruzi!"  
(Beytin dilimizə tərcüməsi Mir Cəlal Zəkinindir).

## QƏZƏLLƏR

Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf  
*Me'mara!*

Fikrim ola bilməz daha inkar yanında,  
Olmuş yenə, əvvəlki təki, yar yanında.

Şair, vəfadarda vəfa rəmzini gördüm,  
Sən olma vəfasız o vəfadar yanında.

Birləşməyiriksə, səbəbi Tanrıya məxsus,  
Bizlər nəçiyik öylə səbəbkar yanında?

Billah o məlahətdə nigar görməmişəm mən,  
Hərçənd dolandım neçə dildar yanında.

Var onda da, əlbəttə, cəfa, məndə də vardır,  
Dəm vurma səfa haqda cəfakar yanında.

Hal əhlidi qarşındakı, qal əhlinə dönsən  
Xam görsənəcəksən axı pərgar yanında.

Var eyləmə Şahindəki laqeydliyi bir də,  
Xar eyləmə, yarım məni me'mar yanında.

26.01.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Olsa da Yer Kürəsində neçə dilbər peyda,  
Etməyir mən kəsi tə'min, gözəlim, hər peyda.

"Cənnətin Kövsəri vardır" dedi bir şeyx mənə!  
Niyə dünyədə olunmur bizə Kövsər peyda?

Eşq xoş, sevgi gözəldir! Və məhəbbət varkən,  
Neçin olmuş görəsən bir belə xəncər peyda?

Görünür gözlərə zərgər kişilər az, amma,  
Bəlkə də qum qədəri olmada əskər peyda.

Xoş dilək, meyl, təmənnə görünür çox kəsdə,  
Nə üçün olmalıdır hiylə, riya, şər peyda?

Gərçi aləmdə səadətlə ömür sürməsə də,  
Nə səadət ki, olub Mirzə Ələkbər peyda!

Gözəlim, tay sənə dilbər hələ Şahin görmür,  
Bəlkə cənnətdə olar sən kimi dilbər peyda.

8.09.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-əbtər**

Dara düşsən əgər, ey can, gələrəm ardınca,  
Arayıb hər cürə imkan, gələrəm ardınca.

Arxada qalsa da sultan ilə qul dövranı,  
Çağır, ey qəlbimə sultan, gələrəm ardınca.

Dağ əgər silkələnib atsa məni üstündən,  
Çəksə də qoynuna ümman, gələrəm ardınca.

Hələ ki, həqq səsimi dinləməyir nahəqlər,  
Edərəm həqsizə üsyan, gələrəm ardınca.

Var deyən ki, onu şeytan çıxarıbdır yoldan,  
Qoy ki cəhd etməyə şeytan, gələrəm ardınca.

Var idi, indi də qeyrətsiz adamlar vardır,  
Mənsə qeyrətli bir insan, gələrəm ardınca.

Məni hərgah çağırısan ölümümdən sonra,  
Tərk edib qəbri lüt-üryan gələrəm ardınca.

Kim çağırsa, nə çağırsa ora getməz Şahin,  
Səslə, ey Azərİbaycan, gələrəm ardınca.

19.10.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-əbtər**  
*Tamridaya!*

Elə çəkdim qucağa mən qəmi səndən sonra,  
Qəmsiz ötmür günümün bir dəmi səndən sonra.

Gözlərimdə qara rəng cilvələnir, ağ yoxdur,  
Sarı bir rəng sarıb çöhrəmi səndən sonra.

Zilə qalxmaqda fəğanım səni yad etdikcə,  
Yaxına qoymayıram mən bəmi səndən sonra.

"Qışqıran, - söylədilər, - kimdi bu?" Bilmirlər ki,  
Bu mənəm, dəng edirəm aləmi səndən sonra.

Səni tapdım və itirdim səni, mə'lumdur ki,  
Tapmaram sən təhəri həmdəmi səndən sonra.

Məhrəm oldun mənə illər boyu, bilmirlər ki,  
Sevmərəm mən axı naməhrəmi səndən sonra.

Dedilər: Heç nəyi sevmir daha Şahin Fazil,  
Səhv edirlər, sevirəm naləmi səndən sonra.

5.02.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**  
*Tofiq Cahangirin qəflətən İstanbula gedişi*  
*münasibətilə*

Neçə gündür yayılıb bir xəbər İstanbulda,  
Yenə Tofiq eləməkdə səfər İstanbulda.

Acı olmuşmu məgər ölkəmizin xurması?  
Deyirəm bəlkə şirindir şəkər İstanbulda?

Şübhə yoxdur ki, edir cəlb gözəllik hamını,  
Bakıdan çoxmu gözəllik məgər İstanbulda?

Gəzməli, görməli yerlər orada hədsizdir,  
Günü sərf etməyəcəkdir hədər İstanbulda.

Çox gözəl, Leyli kimi, aşiqi Məcnun eləyir,  
Sevgiyə görməyəcəkdir çəpər İstanbulda.

Gedəcək Topqarıya, seyr edəcək çarşıları,

Görəcəkdir hələ dostum nələr İstanbulda.

Sərbəsər Türkiyəni qoy gəzə, qardaş elidir,  
Qardaşa dəyməyəcəkdir xətər İstanbulda.

Mən özüm də neçə yol mehmanı oldum oranın,  
Şahina, olmağa mehman dəyər İstanbulda.

14.04.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Fikrim dağılır sözdəki mə'na dağılanda,  
Aqilləşirəm gözdəki rə'ya dağılanda.

Aşiqmi hər adəm? Ona aşiq demək olmaz  
Tüstü sayağı başdakı sevda dağılanda.

Dəryanı kəsif etmə ki, dözməz buna dərya,  
Üzməz gəmi, əlbəttə ki, dərya dağılanda.

Allahı eşit, Rəbbi tanı, Həqqi unutma,  
Gerçəkliyi gör səndəki xülya dağılanda.

Kim xəlq eləyibsə O da viran edəcəkdir,

Olluq bu işin şahidi dünya dağılanda.

Cəlb eyləməyir mən qocanı indi qəra zülf,  
Yox fərqi mənə ya yığıla, ya dağılanda.

Şahin cahan içrə deyiləm zərrəcə rahət,  
Rahətlik olar cəng ilə qovğa dağılanda.

31.01.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Bədbinləşdim Qarabağsız...*

Ərz etdi ki, aşiq, gedib öz halına ağla,  
Öz bəxtinə ağla, qara iqbalına ağla.

Saç-baş ağarıb, sanki dəyirməndə olubsan,  
Bax güzgüyə hərdən, şələ saqqalına ağla.

Göz yaşı üzündən qurumur dəsmalın əldə,  
Dəsmalına diqqət elə, dəsmalına ağla.

Yer saxlamayıblar sənə Dağlıq Qarabağda,  
Dağlıq Qarabağ dərdinə, əhvalına ağla.



Bir gör nə qədər qaçqınımız, köçgünümüz var,  
Qəlbində qurumdan da qara xalina ağla.

Qartalları quzğunlara gördükdə giriftar,  
Quzğunlara tabe neçə qartalına ağla.

Bəsdir, "igidəm" söyləyibən iftixar etmə,  
Başındə çadır boyda olan şalina ağla.

Şahin, neçə ildir ki, pərişan yaşayırsan,  
Bəxtin səni güldürmədi, iqbalına ağla.

13.02.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Bilməsə qədrini Eşqin kim əgər, lə'nət ona,  
İlk adam Adəm idi, rəhmət ona, rəhmət ona!

Görübən buğdanı Həvva nənəmiz göydə yedi,  
Sonrakı buğda isə yerdə olub qismət ona.

Şöhrətin zirvəsinə çatdı Nizami babamız,  
Özü layiqdi ki, layiqli olub şöhrət ona.

Necə heyrətli qəzəllərdi Füzuli qəzəli!  
"Heyrət, ey büt!.." dedi şair, edirik heyrət ona.

Bu qəzəl sahibi həm meyl eləyir ad çıxara,  
Olacaqdırmı, İlahi, görəsən fürsət ona?

Xilqətin çoxdu sayı, amma tayı yox yarın,  
Bənzəmir çünki bu dünyədəki heç xilqət ona.

Şahina, həsrəti üzmüş canımı cananın,  
Neçə ildir ki, gedibdir, çəkirəm həsrət ona.

24.06.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Heyran oluram dan yeri əlvən qızarıanda,  
İlhamə gəlir can necə də dan qızarıanda.

Şair babayam, xoşlanıram lələni görcək,  
Xoşlanmayıram qan ilə meydan qızarıanda.

Qiymətli olan hər daşa mərcan demək olmur,  
Qiymətli olur, bəlli ki, mərcan qızarıanda.

Əlbəttə, əlac etdiyi dəm xəstəyə, şəndir,  
Tökməkdə xəcalət təri loğman, qızaranda.

Düşməkdə nə halə, eləyin indi təsəvvür  
Meyli qabaran şəxsədə imkan qızaranda.

Gəzməkdə bu gün Qərbin əli Şərqin üzündə<sup>1</sup>,  
Amma dözüruk bizsə müsəlman qızaranda.

Qan rənginə Şahin həvəs etmirsə də, lakin  
Ey qan, xoşuna gəlmədəsən dan qızaranda.

27.06.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Dilsiz məni bilmə, demə lələm qabağında,  
Mey süz eləyim nuş, piyaləm - qabağında!

Sonra sənə şövq ilə deyim şe'rimi əzbər,  
Ver badə ki, Xəyyammisaləm qabağında.

Xudbinlik edən şairə mərdanə sözüm var,

---

<sup>1</sup> Tunisə, Misirə, Bəhreynə, Liviyaya, Yəmənə, Suriyaya dəyən şapalaqlar.

Gəl bir döyüşək, Rüstəmi-Zaləm qabağında.

Ay haləsini var günə təşbih eləyənlər,  
Ay söylədi ki, "Bax mənə, haləm - qabağında".

Bayramdı, deyən varımı kəsilsin başı qoç tək?  
Qurban qoçu tək mənsə həlaləm qabağında.

Lazımsa, yazıb qətlimə verrəm mən həvalə,  
Öldür məni, ey yar, həvaləm qabağında.

Çoxdandı fərəh, nəş'ə, sevincim yox olubdur,  
Fəryadım ilə, ah ilə, naləm - qabağında.

Sən Şahininin qədrini bil ki, hələ sağdır,  
Bir gün görəcəkmən ki, xəyaləm qabağında.

1.11.2011

\* \* \*

**Rəmli-müsəmməni-məxbuni-əbtər**

Qəlbimizdən ola bilmirsə kənar aşura,  
Bitməyibdir hələ də, indi də var aşura.

Göstərib bir daha vəhdət gücünü islamin,

Müslimin qüvvətini eylədi car aşura.

"Kərbəladə, - deməyək biz ki, - bəla görsəndi",  
Deməyək "qəlbimizi etdi qübar aşura".

"Hüseyn öldü, Züheyr yoxdu" demək cayızmi?  
Əbədi etmədimi ölmüşü var aşura?

"Nə qədər ki, hələ dünyadə müsəlmanlar var  
Aşura var" deyərək verdi qərar aşura.

Nə qədər ki, hələ aləmdə Yezidlər vardır,  
Getməyib hafizədən yadda qalar aşura.

O şəhidlər unudulmursa əgər, ey Şahin,  
Daima bizlərə yardımçı olar aşura!

30.10.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Harda qaldın, uzanıbdır bu səfər bir balaca,  
Yenə artmaqda, gülüm, məndə kədər bir balaca.

Hanı əvvəlki nəvaziş? Davam eylərsə belə

Etmərəm mən sənə, əlbəttə, nəzər bir balaca.

Uzanıbmı gecə ömrü? Elə gəlməkdə mənə  
Gec açılmaqdadı aləmdə səhər bir balaca.

Bağiban, bağını sən yaxşı qoru, var oğru,  
Əyilibdir görürəm bağda çəpər bir balaca.

Bəşəriyyətdəki vəhşət çoxalır getdikcə,  
Narahat oldu son illərdə bəşər bir balaca.

Çox xətlər yaranıb Yer Kürəsində, mə'lum,  
Deyəsən indi çoxalmaqda xəter bir balaca.

Qarabağda hələlik düşməyə məğlub olduq,  
Yox deyildirsə də bizlərdə zəfər bir balaca.

Saf-çürük olmalı hər şey neçə ildən sonra,  
Dağa baxdıqda yaxından, görünər bir balaca.

Var Koroğlum yenə, amma qocalıbdır Qıratı,  
Axsayıbdır bu vuruşlarda kəhər bir balaca.

Vətən uğrunda təpər olmalıdır çox, Şahin,

Nə gərəkdir ki, ola canda təpər bir balaca.

26.12.2011

\* \* \*

**Münsərihi-müsəmməni-mətviyyi-məkşuf**  
*Bugününün qəzəli*

Versən əgər çiyini sən bu dağın altına,  
Parçalanıb düşməli dağ ayağın altına.

Bəsdə daha, sevgilim, yazma şe'r sevgidən,  
Sən qələmi sındırıb qoy varağın altına.

İndi, qorunsun gərək millətimin namusu,  
Söyləmirəm mən hələ "gir duvağın altına".

Hövsələ yoxdur daha, bəsdə səbr, ey Vətən,  
Qoy yəhəri, ver kəhər hər qoçağın altına.

Zülməti yan eyləyib üz çevirək nurə biz,  
Bəsdə yığışdıq bugün çilçırağın altına.

Çıx ləçəyindən, kişi, bil ki, ləçəkdir çadır,  
Qeyrətin olsun papaq, gir papağın altına.

Tərkisiləh eyləyib düşməni, dinc olma ha!..  
Əldə silah, çiyinini tut yarağın altına.

Qalmaya insaf daha, qovzanıb hiddətlə, vur  
Yüz şapalaq zərbəsi bir qulağın altına.

Səsləyib əsgərləri Qarə bağa doğru cum,  
Çəkmə hələ dilbəri sən bulağın altına.

Mərhəmətin qalması, rəhm eləmə, Şahina,  
Boynunu hər düşmənin tut bıçağın altına.

7.01.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Vərəq işlətdi əlim bəlkə də ümman boyda  
Və... qələm sərf elədim bir neçə orman boyda.

Alimin qüdrəti elmindəki vüs'ət qədəri,  
Şairin qüvvəti şairdəki imkan boyda.

Hanı ustad Nizami - günəşi şe'rimizin?  
Onun hər beytini sandım neçə "Divan" boyda.



O qəzəlخانə qəzəlخان deyərəm, olsun qoy  
Qəzəli gül qədəri, təb'i gülüstan boyda.

Versə bir yarpağı da töhfə kim hər kiməsə,  
Görünər gözlərə dərviş dəxi sultan boyda.

Vahidi bizlərə Allah inayət elədi,  
Varmı şöhrətli qəzəlخان bu qəzəlخان boyda?

Bəllidir ki, Əlağa bəstəboy idi, Şahin,  
Əlağa Vahid isə - Azəribaycan boyda!

18.02.2012

\* \* \*

**Münsərihi-müsəmməni-mətviyyi-məkşuf**  
*Nuri paşaya ithaf*

Nuri paşa nur tək gəldi Azərbaycana,  
Başladı düşmənlərə qarşı o dəm cövlana.

Doğra, paşa, qır, paşa, ey adı məşhur paşa,  
Nuri paşa, nur paşa, layiq adın dastana.

Nuri paşa, nur paşa, Nuri paşa, ər paşa,  
Zərbini göstər, paşa, bəlli ola hər yana.

Əsgərə sərdar paşa, yağıya qəddar paşa!  
Harda bu cür var paşa? Aslana bax, aslana.

Vəhşiliyi seyr edib öylə qəzəbləndi ki,  
Cəngi münasib görüb döndü əsl qaplana.

Qardaşa qardaş paşa, sirdaşa sirdaş paşa,  
Etdi hücum birbaşa, söylədi ki, "Qan-qana!"

Türk anası türklərə bəxş eləsin mərd oğul,  
Nurilərə süd verər, bəlli ki, comərd ana.

Söyləmək istər yenə Şahin əzəl sətrini:  
Nuri paşa nur tək gəldi Azərbaycana!

15.09.2012

*Qeyd: Bu gün Nuri paşaya həsr  
olunmuş tədbirdə oxunmuşdur.*

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Mən tək deyiləm vəsl ilə hicran arasında?  
Vardır neçə mən ruhim ilə can arasında?

Var öylə suallar ki, cavab tapmayıram mən,

Qaldım neçə aşkar ilə punhan arasında.

"Dünya, - dedilər dörd kərə dolmuş və boşalmış",  
Dünya qalacaqdır neçə dövran arasında?

Bitmirmi ərəblərdə "bahar" adlı o mövsüm?  
Çox qan axacaqdırmı müsəlman arasında?

"Fərq çoxdu, - deyən varsa da, - şeytan ilə cində",  
Fərq görməyirəm cin ilə şeytan arasında.

Aşiq, qocalıbsan, daha imkanı düşün bir,  
Fərq azmı məgər meyl ilə imkan arasında?

Məscid də deyir "gəl" ona, meyxanə də, Şahin  
Avarə qalıbdır iki meydan arasında.

7.01.2013

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**  
*Alim qardaşım Tofiq Cahan İstanbula uçdu...*

Olmuşam mən hələlik üç kərə İstanbulda,  
İstəmərəz kim ki gedib gül dərə İstanbulda?

Diləyim var ki, bu şair səfərə əzm eləyib

Təzədən sevgisini bildirə İstanbulda.

İşimin çoxluğu, əlbət, mənə imkan vermir  
Sevinib həm gülə, həm güldürə İstanbulda.

Gözlərim gözləmədə seyrini, istər ki baxıb  
Gördüyü yerləri təkrar görə İstanbulda.

Ürək istər ki bu şair, gedərək Mərmərədə  
Suların qoynuna tez-tez girə İstanbulda.

Tofiqə qız taparaq orda, xoş olmazmı məgər,  
Naibə<sup>1</sup> Tofiqi evləndirə İstanbulda.

Gəlinə olsa bacı mən də ona evlənərəm,  
Bəlkə Şahin də gedib gün görə İstanbulda.

15.03.2013

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Gəldi qış, görməyirəm mən daha bağlar göyərrib,  
Yaxını mən görürəm, ayə, uzaqlar göyərrib?

---

<sup>1</sup> Naibə mənim Tofiq dostumun İstanbulda yaşayan bacısıdır. Beytlər zarafatla deyilmişdir.

Əqli təlqin eləyərdi mənə eşqim, gəlmir,  
"Get" deməkdən dəli hicranə dodaqlar göyərüb.

Gedirəm qəbrinin üstə, gəlirəm dalğın mən,  
O qədər torpağa dəymiş ki, çomaqlar göyərüb.

Molla, mə'nayə uyub surəti inkar eləmə.  
Dinləməkdən neçə təkrarı qulaqlar göyərüb.

Hanı meyxanəçi? Mey xiffət edir bizlərçin,  
Hanı bəs saqi? İçən yoxdu, arağlar göyərüb.

Şahini qüssə döyür, qəm gəmirir, dərd boğur,  
Sinəm üstündə mənim gör neçə dağlar göyərüb.

21.04.2008

\* \* \*

#### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Olmamaqdan bu sevən çox şeyə nail, yorulub,  
Saxlamaqdan mənə artıq bezib ay, il yorulub.

Ömr uzun, səbr qısa, hövsələ az, həsrət çox,  
Göz solub, söz tükənib, əl quruyub, dil yorulub.

Tab edibdir nə qədər tənəyə şair, bəsdir,  
Dalğanı dəf edə bilmir deyə sahil yorulub.

Nə bilirdim ki, yaxamdan daha əl çəkməyəcək?  
Düşünürdüm ki, bezibdir daha niskil, yorulub.

Dikmişik göz ki, səadət yerə zənbillə gələr,  
Gözləməkdən o səadətləri zənbil yorulub.

Göydə bülbül yolu var ki, biz onu görməyirik,  
Gözləməkdən yolunu bülbülünün gül yorulub.

Quşların avazı gəlmir daha əvvəlki tək,  
"Cəh-cəh et" söyləməyin bülbülə, bülbül yorulub.

Ya İlahi, daha bəsdir, məni çək dünyadən,  
Qoca Şahin düşüb əldən, baba Fazil yorulub.

14.12.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Ona! (Özü biləcək kimə!)*

Acı sözlər niyə şirin dodağından sürüşüb?  
Göz yaşım ləl - çıxıb göz bulağından sürüşüb!

Təkcə əl yox, sənə beş dişli darağdır hər əlim,

Qara zülfün bir ilan ki, darağından sürüşüb.

Dırmaşan kəs ağaca düşməlidir əvvəl-axır,  
Düşəcəksən yerə şöhrət budağından sürüşüb.

Sən təkəbbür dağını heç də rahat zənn etmə,  
Yıxılırsan yerə bir gün o dağından sürüşüb.

Başın olsun, daha sən şəm'ini yandırma belə,  
Neçə pərvanə kül oldu çırağından sürüşüb.

Üzə bilmir başımı qəhrin əli, ey tale,  
Necə başdır bu ki, cəllad bıçağından sürüşüb?

Dedi: - Şahin, yenə yaz şe'r mənə, - dilləndim:  
- Sənə söz eşqü məhəbbət varağından sürüşüb.

13.06.2012

\* \* \*

**Münsərihi-müsəmməni-mətviiyi-məksuf**  
*Azərbaycan Milli Elmlər Akademiyası  
nın müxbir üzvü, tarix elmləri dok-  
toru, professor Məşədixanım Ne'mətə  
böyük ehtiram hissi və minnətdarlıqla*

Bəllidi hərçənd ki, aləmə xilqət gəlib,  
Amma ki, alim ilə fəxrü fəxarət gəlib.

Mən bu qadın barədə, bəlkə də az yazmışam,  
Söz deməyə şə'ninə indi bu fürsət gəlib.

Elmə elə bağlı ki, əl çəkə bilmir hələ,  
Şe'r yazandan bəri təb'inə qüvvət gəlib.

Də'vət ediblər onu bir neçə yol İrana,  
Türkiyədən isminə bir neçə də'vət gəlib.

Xan Qarabağ yurdunun həsrəti qəlbindədir,  
Yurd gedəndən bəri qəlbinə möhnət gəlib.

Mən bu xeyirxahdən xeyli xeyir görmüşəm,  
Elmə məni şövq edib, elmimə vüs'ət gəlib.

Səksəni ötmüş yaşı, doxsana addımlayır,  
Bilməliyik qədrini, xalqa əmanət gəlib.

Şahin, o Yer mülkünə təkçə xanım gəlmədi,  
Həm məşədi, həm xanım, həm də ki, ne'mət gəlib.

30.03.2013



\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-əbtər**  
*Əliağa Vahidə!*

Hələ çox var olacaqdır Vahid,  
Qəzələ nurlu çıraqdır Vahid.

Əbədi gözlərini yumsa belə,  
Yatmayıbdır və oyaqdır Vahid.

O, yaxındır bizə əvvəlki təki,  
Sanmasınlar ki, iraqdır Vahid.

Elə zənn eyləyirəm üqbadən  
Gələcək, orda qonaqdır Vahid.

Əruzun avazını hifz elədi,  
Qəzələ arxa, dayaqdır Vahid.

Sözlərindən doya bilmirsənsə,  
Deməyək sözdən uzaqdır Vahid.

Nə qədər ki, olunur yad, Şahin,  
Hələ sağdır, hələ sağdır Vahid.

18.02.2013

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

İncisin dünyavü aləm, sənsə, ey yar, incimə,  
Gər sən olsan zar, ollam mən dəxi zar, incimə.

İncidənlər gər səni varsa, xəbər ver tez mənə  
Eyləyim tənbeh həmin dəm, et xəbərdar, incimə.

Səndə xoşluq görməyəndə olmuram bir ləhzə xoş,  
Et məni xoşhal, ey pakizərəftar, incimə.

Bivəfalərdən kənar oldun, vəfadır şəkərin,  
Olmaram mən həm vəfasız, ey vəfadar, incimə.

Vəslinə mən aşiqi möhtac etmə inciyim,  
Eyləsəm gər mən sözümdə gündə israr, incimə.

Eşqimizdə yox günah bir zərrə də, eşq əhliyyik,  
Kim günahkar? Sən günahkar? Mən günahkar? İncimə.

İncisən hərgah məndən incidərsən inciyi,  
İncimə, ey Şahini incitməyən yar, incimə.

21.12.2007

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məhzuf**

Düşdüm elə dərdə dərman o tərəfdə,  
Mən burda yarımcan! Loğman o tərəfdə.

Oldum neçə ildir əfğanə giriftar,  
Ey kaş, qalaydı əfğan o tərəfdə.

Fəryadımı dövrün sultanı eşitmir,  
Mən bəndə - əlacsız! Sultan o tərəfdə.

Qaldım Qarabağsız, hər b isə görünür,  
Əskər bu tərəfdə, meydan o tərəfdə.

Əfsus ki, naləm Allahə yetişmir,  
Müşkül bu tərəfdə, imkan o tərəfdə.

Vəsl ilə bərabər hicranı da gördüm,  
Amma düşünürdüm hicran o tərəfdə.

Yarım məni, heyhat, tər k eyelədi getdi,  
Şahin bu tərəfdə, canan o tərəfdə.

29.01.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Qəm gəlsə əgər, qorxma, ey həmdəm, məni səslə,  
Ya mən ölərəm, ya da ölər qəm, məni səslə.

Yoxsa, məni sən səsləməyi istəməyirsən?  
Məhrəm deyiləmmi sənə? Məhrəm, məni səslə.

Yoxsa, mənə, ey yar, sənin yoxdu güvəncin?  
Göndərmə səda süst mənə, möhkəm məni səslə.

Zülmət gecə olsun, ya da parlaq səhər olsun,  
Yox fərqi qətiyyən mənə, hər dəm məni səslə.

Dərviş kimi bir hücrədə tənhalığa daldım,  
Gözlər yolunu daima hücrəm, məni səslə.

Əlbəttə ki, müşrik deyiləm, lazım olarsa  
Həm Allahı səslə, gözəl, həm məni səslə.

Mən Şahinəm, ömrüm boyu billah sənə, ey yar,  
Qibləm demişəm. Qibleyi-aləm, məni səslə!

12.02.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzub (əbtər)**

Ciyərim yansa da gər Qeys təhər səhradə,  
Aşiqəm, qalmalıyam eşqə düşüb sevdədə.

Ey fələk, yetsəm əgər dilbərə dünya dağılar?  
Qeyrilər vəslə yetirlər... Mən isə xülyadə.

Var qəzəlخان ki, yazır yarə beş-on şe'r fəqət,  
Mənsə yazdım sözümü bir neçə min misradə.

Əlimə yetmir əlin, dad edirəm vəslinçin,  
Gözəlim, sevgimizə Tanrı yetişsin dadə.

Surətə mail olan var unudur mə'nanı,  
Gəzirəm surətini mən nə qədər mə'nadə.

Görürəm qarşıma çıxmaqda müdam sevmədiyim,  
Görə bilməm səni həтта, nə edim, röyadə.

Gözüm içrə nə qədər göz yaşı varmış, bezdim!..  
Dedi yar: Qəm yemə, Şahin, su olar - dəryadə.

31.03.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Almasan sür'əti şiddətli küləkdən, gəlmə,  
İstəmirsənsə məni sidq-ürəkdən, gəlmə.

Sən bilirsən ki, səni mən bilərəkdən sevdim,  
Bilərəkdən yenə gəl, bilməyərkədən gəlmə.

Söyləmişlər atalar "məndən - əlim, səndən ətək",  
İstəmirsənsə tuta əl o ətəkdən, gəlmə.

Mələyim, göydə uçursan hələ, düş göylərdən,  
Fərqlənərsənsə əgər yerdə mələkdən, gəlmə.

Yaxın olmaq diləyirsənsə gülə, gəl yaxına,  
Uzaq olmaq diləyirsənsə çiçəkdən, gəlmə.

Bağibanəm, sənə söz gülləri verrəm gerçək,  
Ətir almaq diləmirsənsə mixəkdən, gəlmə.

Həm də bostançı mənəm indi qəzəl bostanına,  
Qəzəlim olmasa al al çiyələkdən, gəlmə.

İstədikdən sənə meyl eylədi Şahin Fazil,  
İstəmirsənsə məni sidq-ürəkdən, gəlmə.

2.11.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məhzuf**  
*Şairə Gülnarəyə!*

Dünyayə vurulma, imkan o tərəfdə,  
Ağ bu tərəfdə, dərman o tərəfdə.

Mümkünmü yetişmək dünyadə vüsalə?  
Huri o tərəfdə, qılman o tərəfdə.

Aldanma, bu mülkün gülzarına uyma,  
Tər gül o tərəfdə, reyhan o tərəfdə.

Boş başlara yerdə güllər də ələnsə,  
Toppuz o tərəfdə, qalxan o tərəfdə.

Zalımları zülmə məhküm eləməkçin  
Məhbəs o tərəfdə, zindan o tərəfdə.

Fərman da var isə, icra da var isə,  
İcra o tərəfdə, fərman o tərəfdə.

Vardırmı gümanın düzgünlüyə, haqqa?  
Düzgünlüyə, haqqa meydan o tərəfdə!

Haqqın gücü varmı fani bu cahanda?  
Qanun o tərəfdə, səhman o tərəfdə.

Zənnimcə, günahım azdır savabımdan,  
Saymağə günahı imkan o tərəfdə.

Bir gün məni, əlbət, divanə çəkərlər,  
Şahin o tərəfdə, divan o tərəfdə.

6.12.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

El qədrimi, əlbət, biləcəkdir gələcəkdə,  
Bəxtim mənim, əlbət, güləcəkdir gələcəkdə.

Söz gülşənimiz olmalıdır xali alaqdan,  
Yarəb, ümidim dirçələcəkdir gələcəkdə.

Meyxanəçilər gör necə meydanə çıxıblar,  
Xəlqim bu ziyanı biləcəkdir gələcəkdə.



Xor baxmağı var milli dilə bir neçə şəxsin,  
Mə'nən elə şair öləcəkdir gələcəkdə.

Amma, qəzəli xəlqi yazanlar yenə vardır,  
Söz bayrağımız yüksələcəkdir gələcəkdə.

Xanəndələr içrə oxuyan şe'rimi azdır,  
Şahin, mənə şöhrət gələcəkdir gələcəkdə!

20.12.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Dərd ilə qüssə, kədər, qəm qarışıb bir-birinə,  
Çaş-başam, gör neçə həmdəm qarışıb bir-birinə.

İstərəm ki, ayırım onları, qüvvəm çatmır,  
Neyləyim mən, axı möhkəm qarışıb bir-birinə.

Ya, hamı xürrəm olaydı, hamısı ya naşad,  
Niyə naşad ilə xürrəm qarışıb bir-birinə.

Nəmlənir gözlərimin hər ikisi, yaşlanıram,  
Hər iki gözdə olan nəm qarışıb bir-birinə.

Var gedən, amma gələn yox o biri dünyadən,  
Bəlkə cənnətlə cəhənnəm qarışıb bir-birinə?

Qarabağ fikri məni öldürəcək əvvəl-axır,  
Qarabağda neçə sərsəm qarışıb bir-birinə.

Çeçenistanda, Fələstində savaş var, Şahin,  
Çəkirim dərd ki, aləm qarışıb bir-birinə.

1.02.2009

\* \* \*

**Həzəci-müsəmməni-saleh**

Əlim xoşdur tikanınla, ayağımdan tikan çəkmə,  
Tikan bəlkə çiçəkləndi, aman, çəkmə, aman, çəkmə.

Xəzan səndən kənar olsun, qoy ömrün novbahar olsun,  
Bahar gör hər bahar üstdə, xəzan üstdə xəzan çəkmə.

Xeyirlə şəh, xəsarətlə ziyan yan-yanə durmuşdur,  
Sədaqətdən kənar olma, məhəbbətdən ziyan çəkmə.

Çəkib gül dərdi, bülbül dərdi, sünbül dərdini, şah ol,  
Mənim dərdim - mənim dərdim, onu ey bağışan, çəkmə.

Duman dərd artırır, Rəbbim, mən isə dərdə müştaqəm,  
Duman qalsın dağ üstündə, dağ üstündən duman çəkmə.

Salan var könlünü hər bə, mənim könlümsə sülh istər  
Ki, ox yağıdırma ox üstə, kaman üstə kaman çəkmə.

Bu, Şahin hifz edir canı ki, tapsın eşqə dərmanı,  
Canıma can gətir, canan, canımdan bir də can çəkmə.

20.03.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Aşiq deməyək aşiqə, divanə deyilsə,  
"Can" söyləməyək canana, cananə deyilsə.

Pərvanədəki cür'əti alqışlayıram mən,  
Kim şəm'ə yanar şövq ilə, pərvanə deyilsə?

Mərdanə olub getməliyik ziddinə şərrin,  
Girməz döyüşə bir kişi, mərdanə deyilsə.

Vardır mı bilən dürr ilə dürdanədə fərqi?  
Mən xoşlamadım dürrü ki, dürdanə deyilsə.

Eşqin yoluna düşməyən insan ola bilməz  
Eşqin yönü hərdən acı hicranə deyilsə.

Şahanəlik axtarmada Şahin hər adamda,  
Şah söyləmərəm şahə də, şahanə deyilsə.

28.03.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Şərqsünas dostum ateist Valeh*  
*Tağıya!*

Gələcək gün, neçə aləm dəyəcək bir-birinə,  
Yer ilə, Ay ilə, Gün həm dəyəcək bir-birinə.

İsrafil suri çalındıqda hamı lal olacaq,  
Hər günahkar həmin dəm dəyəcək bir-birinə.

Nameyi-ə'malı dərhal mələklər açacaq,  
Neçə pozğun, neçə sərsəm dəyəcək bir-birinə.

Zamanın sahibi Mehdi elə iqdəm edəcək,  
Şeyxülislam olan həm dəyəcək bir-birinə.

Yerdə də indi behişt ilə cəhənnəm vardır,  
Bu behişt ilə cəhənnəm dəyəcək bir-birinə.

Hər günah sahibinin göz yaşı ümman olacaq,  
Neçə padşah çəkib qəm dəyəcək bir-birinə.

Düşmənin bir-birinə dəyməsi labüd məsələ,  
Pis budur ki, neçə həmdəm dəyəcək bir-birinə.

Öləcək-ölməyəcək fərqi nədir məzlumə,  
Zar olub şad ilə xürrəm dəyəcək bir-birinə.

Şahina, var elə adəm ona aləm qəmi yad,  
Gələcək gün, cəmi aləm dəyəcək bir-birinə.

13.04.2009

\* \* \*

**Səri'i-müsəddəsi-mətviyyi-məkşuf**  
*Ölməz Vahidə*

"Öldü" sözü ondan uzaqdır yenə,  
Sağ idi o, sağ olacaqdır yenə.

Bir çalağan tək, qoca qartal kimi  
Sözlə könüllər çalacaqdır yenə.

Şe'ri qəliz dillə yazan şairə  
Göstərəcək yol ki, çıraqdır yenə.

Söz meşəsində palıda bənzəyir,  
Qeyriləri sanki qovaqdır yenə.

Heykəlini atmadılar sındırıb,  
Heykəli tunc tək qalacaqdır yenə.

Yandı günəş tək və yanır, sönmədi,  
Sönməyəcək, oddur, ocaqdır yenə.

Var elə sağ kəs ölüdür, Şahina,  
Vahid ölübdürsə də, sağdır yenə.

27.09.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Şair, karıxıb qalma misranın əlində,  
Uçmaq nə çətin şeydir xülyanın əlində?

Leylanı görən gündən bilmirdi nədir can,  
Qeysin canı qalmışdı Leylanın əlində.

Şairlərə hər yerdə "sevdalı" deyirlər,  
Neynək, yaxamız qalmış sevdanın əlində.

Aləmdə rahatlıq az, qovğa isə çoxdur,  
Aləm niyə qalmışdır qovğanın əlində?

Ey Tanrı, əsa göndər, düşmənləri əzmək  
Asan bir əməl imiş Musanın əlində.

İsa nəfəsi harda? Müşkil deyil idi  
Ölmüş canı sağ etmək İsanın əlində.

Şahin, bu qədər yazma! Vallahi ölərsən.  
Almaq canı müşkilmi dünyanın əlində?

2.01.2010

\* \* \*

#### **Münsərihi-müsəmməni-mətviiyi-məksuf**

Kəsdı fələk səbrimi, ömr edirəm zar ilə,  
Bilməyirəm neyləyim mən elə qəddar ilə.

Güşənişin olmuşam, gəl yanıma görsənım,  
Görsənəcək dairə, bəlli ki, pərgar ilə.

Fikrimi israr ilə çox kəsə bildirmişəm,  
Bildirirəm fikrimi mən yenə israr ilə,

Olmamışam sultanı mən ki Səudiyyənin  
Ömrümü şirin edim bir neçə yüz yar ilə.

Bircə yara bənd olan bir gözütöx bəndəyəm,  
Şad elədim halımı təkçə o dildar ilə.

Sanki günah eylərəm gündə şe'r yazmasam,  
İndisə təb'im küsüb, ömr edirəm zar ilə.

Şahinə ilham verən, ah, o pəri gəlməyir,  
Bilməyirəm neyləyim mən bu zülmkar ilə.

12.05.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfuf-məhzuf**

Gəlmə, edirəm fikrimi izhar, daha gəlmə,  
Son dəfə sənə məsləhətim var, daha gəlmə.

Hər gün xəbər almaqda idin halımı məndən,  
İllər boyu gəl olma xəbərdar, daha gəlmə.



Həssas adamı hiss eləməkdən çox uzaqsan,  
Hiss etməyəni eylərəm inkar, daha gəlmə.

Hərdən səni "gəl" söyləyərək əfv eləmişdim,  
Etmə özünü bir də ümidvar, daha gəlmə.

Abad eləyən bərbadı me'mar sən idin,  
Abad eləmə bərbadı, me'mar, daha gəlmə.

Əfsus, yanıldım necə də!.. Bilməmişəmmiş  
Bilməz sevənin qədrini qəddar, daha gəlmə.

Səslərdi səni "gəl" deyə şövq ilə bu Şahin,  
Şövqüm tükənibdir sənə dildar, daha gəlmə.

26.05.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Neynim, gözə rüyadən əsər gəlmədi bir də,  
Yardan ki, xəbər vardı, xəbər gəlmədi bir də.

Kiprik çəpəriylə gözüm örtülməyir artıq,  
Göz qaldı açıq halda, çəpər gəlmədi bir də.

Can sızladı, cansızladı cismim, zəif oldum,  
Güc qalmadı, səbr itdi, təpər gəlmədi bir də.

Bağban gülə həsrətli ki, güldən əli çıxdı,  
Zərgər zərə möhtac ki, zər gəlmədi bir də.

Bax iqbala ki, Həzrət Əli Düldül itirdi,  
Bax bəxtə ki, Rəxş adlı kəhər gəlmədi bir də.

Dördüncü olan "Divan"ı təkmil edəcəkdim,  
Sanki mənə göz dəydi, əsər gəlmədi bir də.

Şahin kədəri qucmadadır yar kimi hər gün,  
Bir gün görəcəkdirmi kədər gəlmədi bir də?

19.08.2010  
Quba

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Son vaxtlar dünyanın sonu haqqında  
dəhşətli söhbətlər gedir...*

Yuxu gördüm: İki dünya qarışıb bir-birinə,  
İki dünyadə nə varsa qarışıb bir-birinə.

Mənə mə'lum idi mə'na ilə surət fərqi,  
Neçə surət, neçə mə'na qarışıb bir-birinə.

Bəs qədər var məsafə iki ulduz arası,  
Amma, Zöhrəylə Sürəyya qarışıb bir-birinə.

Günəşin partlayışından Aya yanğın düşmüş,  
Məkkədə Tur ilə Sina qarışıb bir-birinə.

Ağlasığmaz hərəkətlər... Su yanır... Od su olur...  
Neçə dərya, neçə səhra qarışıb bir-birinə.

Can harayında qalıb üzdənirəq din əhli,  
Zahidü vaizü molla qarışıb bir-birinə.

Neçə Məcnun ilə Leyla iki ikən bir olub,  
Neçə Yusiflə Züleyxa qarışıb bir-birinə.

Görmədim amma Məhəmmədlə İsa peyğəmbər,  
Ya da ki, həzrəti-Musa qarışıb bir-birinə.

Çox günah eyləmişik, ey gözüac insanlar,  
Toplanan yerdəki əşya qarışıb bir-birinə.

Qırılır saç, vurulur baş, qırılır müşriklər,  
Bu nə qovğa, bu nə də'va qarışıb bir-birinə?!

İsrafil suri çalındıqda susar zurna səsi,  
İsrafil suri və zurna qarışıb bir-birinə.

Demək olmur yuxuya "Gəlmə", gəlir, ey Şahin,  
Yuxu gördüm: İki dünya qarışıb bir-birinə.

26.09.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Yenə şam atəşə vurdu özünü pərvanə,  
Oldumu yoxsa adam tək o yazıq divanə?

Bu nə yüngül hərəkətlər, bu nə sözlərdi belə?  
Dəbə minməkdə, ilahi, nə üçün meyxanə?

Çal-çağırdır mənim ölkəmdə, rəqsdir, elə bil  
Kişilər əldə silah girməyəcək meydanə?

Nə siyasətədi ki, dünyanı qarışdırmışlar?  
Bəni-Adəm nə üçün yox deməyir tüğyanə?

Çeçenistanda savaş var, Dağıstanda vuruş,  
Gözünü dikdi rəzil qonşu Azərbaycanə...

Bəs, ərəb ölkələrində bu nə qırğındı gedir?  
Əvəzində yağışın güllə yağır çox yenə.

Niyə dünyadə silah icad edənlər çoxalır?  
Niyə tətbiq eləyirlər qadağa İranə?

Zənn edirdim onu dinc ölkə kimi əvvəllər,  
Əfqanıstanda neçin başladı xalq əfğanə?

"Niyə divanə çoxalmış" demisən, ey Şahin,  
Bu fikirlər səni də eyləyəcək divanə.

13.01.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Yazmışam mən də o Vahid sayacağı saf, sadə,  
Niyyətım bəlli olub hər kəsə hər misradə.

O Füzuli deməyibmi qəzəli saf yazın?<sup>1</sup>

---

<sup>1</sup> "Qəzəl de ki, məşhuri-dövrən ola,

Əcdadın fikri məram olmalıdır övladə!

Belə bir fikrə o Sabir özü də gəlmişsə  
E'tina eyləməyən var nə üçün ustadə?

Ey qəzəlxanlarımız, siz də yazın Vahid tək,  
Yazsanız saf, qələmim gəlməyəcək fəryadə.

İldə üç-dörd qəzəl inşa eləyirsiz vur-tut,  
İlhamı yüyrək edin ki, yetişə imdadə.

"Dad yarımçıqlar əlindən" demiş əlbət atalar,  
Nə deyim mən, sizə Allah özü yetsin dadə.

Var gümanım ki, bu Şahin deyəni, inşallah  
Sizə Vahid deyəcəkdir o biri dünyadə.

17.02.2012

---

Oxumaq da, yazmaq da asan ola";  
Yaxud,  
"Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm";  
Yaxud,  
"Oldur qəzəl ki, feyzi onun am olub müdam,  
Arayışı-məcəlisi-əhli qəbul ola.

Viridi-zəbani-əhli səfavü sürur olub  
Məzmunu zövqbəxş, səriül-hüsul ola.

Ondan nə sud kim, ola mübhəm ibarəti,  
Hər yerdə istimain edənələr məlul ola".

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Gələ, yarəb, - deyirəm, - qüssə Yerə, tab Yerə,  
Yenə gəlməkdə səmadan neçə boşqab Yerə.

Həzrət Allah ki, fərasətdə onun bənzəri yox,  
İnana bilməyirəm göndərə boş qab Yerə.

Bu qədər cəbr, fəlakət Yeri məhv eyləyəcək,  
Başqa səyyarə olarmı görəsən bab Yerə?

Hər işim gün kimi aydın, gecəni xoşlamıram,  
Gecə örtməkdə qaranlıq yenə çarşab Yerə.

Tar çalan kəs elə mahir ola, bülbül sussun,  
Xam adam çalsa tarı, qoy düşə mizrab Yerə.

Yer dağılmaz ki, desəm bircə kərə fars sözünü?  
Çökəcəkdir deyəsən bir əbədi "xab" yerə.

Yerə tab arzuladım mən elə ilk misradə,  
Şahina, böylə davam etsə, gələr tab Yerə?

7.04.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*İlahiyyatçı Gülnar xanıma!*

Olmazsa budaq üstdəki gül nar ilə birgə,  
Gördüm gülü mən, həm narı Gülnar ilə birgə.

Yox söyləyirəm səndə qüsur, amma var e'caz,  
Bilməm nə səbəbdən yox olur var ilə birgə.

Ey çöhrəsi gülgün, güləsən kaş həmişə,  
Can mülkünü tə'mir elə me'mar ilə birgə.

Təsdiq edirəm mən səni Yer üstdə mələk tək,  
Təsdiq - yaşayır məndəki inkar ilə birgə.

Çünki mələyin məskəni göylərdədi ancaq,  
Sən - Yerdə yaşa sevgili bir yar ilə birgə.

Əhsən sənə ki, tab eləyibsən neçə zülmə,  
Dünya var ola sən kimi hüşyar ilə birgə.

Safliq ki varındır, çoxuna me'yar olubsan,  
Ömr eylə müdam sən elə me'yar ilə birgə.



Şahin vurulub səndəki rəftarə, sevinmə  
Qalsan həmişə sən elə rəftar ilə birgə.

12.01.2013

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Qarabağ dərdi unudulası dərd deyil*

Kədəri qəhr eləyib olmalıyıq şad yenə,  
Edərik biz Xocalı yurdunu azad yenə.

Qarabağ torpağımızda gülüşür düşmənlər,  
Gülmərik torpağımız olmasa abad yenə.

Düşmənin dostu bizim yurdumuzun düşmənidir,  
Düşmənin dostu olubdur bizə cəllad yenə.

Gecə gördüm yuxuda biz Şuşanı fəth etdik,  
Zühur etmişdi Koroğlum kimi əcdad yenə.

Gün gələr ölkəni birləşdirərik tunc əllə,  
Şah Xətai sayacağı eyləyərik ad yenə.

Hələlik bizləri sarsıtdı döyüş meydanı,

Qonşumuz etdi müxaliflərə imdad yenə.

Yadı yan eyləyərik Azəribaycanımdan,  
Tökdüyü qanlar içində boğular yad yenə.

Bir ovuc torpağı həтта alarıq inşallah,  
Qoymarıq bir də qopa naləsi "ey dad" yenə.

Mərhəmət sahibi olduq və fəlakət gördük,  
Cəhd edək danlamasın bizləri ustad yenə.

Şahina birkərəlik ram eləyib yağını biz  
Vermərik bir daha yol ki, qopa fəryad yenə.

1.03.2013

\* \* \*

**Həzəci-müsəmməni-salem**

Görüb qaşını xəncər tək dedim dildarə "Maşallah",  
Vurursan yarə üstündən mənə hey yarə, maşallah!..

Mənim min dərdimə bir çarə etmirsən neçin, amma  
Gülüm bir dərdinə olsun sənin min çarə, maşallah.

Qaralmışdı qanım qətran kimi, gəldin, gözüm güldü,

Bu xoş mehmanə maşallah, o xoş rəftarə maşallah.

Mənim bərbad olan könlüm olur tədris ilə abad,  
Edən bərbadı abad sən təkin me'marə maşallah.

Mənəm sevda acı, sevda olarkən var nə var-dövlət?  
Nə zəngin vardır sevda!.. Bu zəngin varə maşallah!

Mənəm imdadçı, amma mənə imdad edən yoxdur,  
Mənəm dərddə qılan çarə, mənəm biçarə, maşallah.

Dəyirmandan çıxıbsanmı, nə görkəmdir qiyafəndə?  
Ağarmışdır başın, Şahin, başında qarə maşallah?

23.07.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Tamridaya*

Ölmüsən, mən dəxi bir gün ölərəm inşallah,  
Gələrəm yanına, yarım, gələrəm inşallah.

O qədər göz yaşı tökdüm bu fəna aləmdə,  
O biri aləmə düşcək gülərəm inşallah.

Bilməyirdim əsas aləm o biri aləm imiş,  
Ürəyimdən hələ çox şəkk silərəm inşallah.

Oxuyub Qur'anı bildim iki dünya varmış,  
Oxuduqca hələ çox şey bilərəm inşallah.

Şiəyə, sünniyə bir olmağı təlqin eləyib  
Mən müsəlmanlara tovhid dilərəm inşallah.

Qeyb olan Mehdi gələrkən, sevinib, rüxsət alıb  
İsrafil surini mən həm fülərəm inşallah.

Və yanında yenə pərvaz edərəm Şahin tək,  
Gələrəm yanına, yarım, gələrəm inşallah.

29.06.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

*"Tövbə, ət-tövbə xəta rahinə getdiklərimə,  
Bilib etdiklərimə, bilməyib etdiklərimə"  
Mirzə Ələkbər Sabir*

Tuturam üz daha Allaha tərəf, ya Allah,  
Gedirəm səhvimi islahə tərəf, ya Allah.

Canlanır gözdə o gül çöhrəsi peyğəmbərimin,

Dikirəm göz o gözəl şahə tərəf, ya Allah.

Göz yumub Həqqə tərəf mən nə xeyir gördüm ki?

Uçuram indi xeyirxahə tərəf, ya Allah.

Gözlərimdən yaş axır "şami-qəriban" gecəsi,

Edirəm meyl qəmü ahə tərəf, ya Allah.

Çox olub tə'siri əxlaqimə bədxahlərin,

Baxmaram mən daha bədxahə tərəf, ya Allah.

Məni iştahə salıbdır arabir dilbərlər,

Məni şövq etmə o iştahə tərəf, ya Allah.

Düşdüyüm düz yola tərgib elə yoldaşlarımı,

Tutalar üz ulu dərgahə tərəf, ya Allah.

Kərbəlayi, məşədi oldu bu Şahin... Ya Həcc!

Gedirəm eşq ilə Allahə tərəf, ya Allah!

2.10.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Əlimi kəsmisən, ey gül, əlinə al əlimi,

Sarı dəsmalın ilə, qoy öpə dəsmal əlimi.

Əlimin taqəti yoxdur deyə halım yoxdur,  
Yoxsa, sil eyləyəcəkdir belə bəd hal əlimi?

Söyləmişlər ki, şəfa məlhəmidir bal şəksiz,  
Qoy sağaltsın dodağından süzülən bal əlimi.

Neçə vaxtdır ki, eşitmir qulağım saqi səsi,  
Əlini vur əlimə, bircə kərə çal əlimi.

Barmağım vəcdə gəlib şövq ilə çirtmək çalacaq  
Yenə dilləndirəcəksə o dilin lal əlimi.

Sən bilirsən ki, kobudluqdan uzaq insanəm,  
Oxşa əvvəlki təkə sən yenə ehmal, əlimi.

Heç zaman saqqalı mən vermərəm əldən, Şahin,  
Saqqalım qoy uzanıb eyləyə xoşhal əlimi.

2.07.2008

\* \* \*

**Həzəci-müsəmməni-salem**  
*Yuxumda böyük sufi Mənsur Həllacı  
gördüm. Məni dar ağacı tərəfə  
səsləyirdi...*

Olardı dərdimə tə'sir dildarım görünsəydi,  
Edərdi qəlbimi tə'mir me'marım görünsəydi.

Olurdum ayrı h rd n bir v fad n m n, v fa m nd n,  
V fad n olmaz idim yan v fadarım g r ns ydi.

Canımda sufilik  ovq , " n lh q"  ovq  h m vardır,  
B li, M nsur olardım m n  g r darım g r ns ydi.

G z m g rm r bu s hranı, n  g l vardır, n  b lb l var,  
G l m b lb ls z olmazdı  m nzarım g r ns ydi.

Deyirl r yoxdur al md  g z l g nl r g z ll rsiz,  
Onu t sdiq ed rdim g r i inkarım g r ns ydi.

M n  ah etmək  yr tc k g nah etdi g nahkarım,  
G nahından ke ardım m n g nahkarım g r ns ydi.

Canımda nat mamlıq var, n  oldu tamlıq, ey  ahin,  
Yarımcan olmaz idim m n  g r yarım g r ns ydi.

4.09.2008

\* \* \*

**M ns rihi-m s mm ni-m tviyyi-m k suf**

C nn ti  ld n verib tapdı  ziyy t yeri -  
Yer K r si Ad m  oldu iqam t yeri.

Sən pəridən canıma öylə məhəbbət dolub,  
Başqa məhəbbətlərə yoxdu məhəbbət yeri.

Ey Yaradan, yardım et varlığına yarının,  
Qalmasın əğyarının bircə səlamət yeri.

Olsa ədalət yeri millət olar bəxtəvər,  
Millət olar bəxtəvər olsa ədalət yeri.

Yoxmu fəxarət yeri? Fəxri olaq aləmin!  
Qoy deyilə şəst ilə: Var fəxarət yeri.

Kaş müsibətlərə son qoya Pərvərdigar,  
Kaş deyilsin yerə zövqü səadət yeri.

Düşməni zar etməyə sə'y ilə fürsət gəzək,  
Xan Qarabağ zar olar olmasa fürsət yeri.

Məhv eləmək, Şahina, səndən uzaq olsa da,  
Varsa əgər məhv elə səndə xəcalət yeri?

16.02.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Mən səsləməmişdim, bizə canan özü gəldi,  
Canım çıxacaqdı, qayıdıb can özü gəldi.



Halım pis idi, xəstəyə loğman gərək idi,  
Sanki bunu hiss eylədi, loğman özü gəldi.

Sahmanı baxımsızlığın hər bir kəsə bəlli,  
Dəymirdi səliqəm gözə, sahman özü gəldi.

Yaqut ilə mərcanə yetişmək deyil asan,  
Yaqut özü gəldi, mənə mərcan özü gəldi.

Kafər kimi sərxoş görünən saqini qovdum,  
Kafər özü getmirdi, müsəlman özü gəldi.

İlham pərisi vardı önümdə, daha heç kim,  
Mehmansevənin yanına mehman özü gəldi.

Bir qul kimi boynum bükülü haldə idi,  
Şahanəliyə, Şahina, imkan özü gəldi.

27.04.2009

\* \* \*

**Həzəci-müsəddəsi-məhzuf**  
*İrfani şe'rlər müəllifi İmam*  
*Xomeyninin vəfatının 20 ili*

Edib çox sahədə imkan Xomeyni,  
Yetib vəslə, görüb hicran Xomeyni.

Həyatında təlatümlər çox olmuş,  
Gərib sinə, çəkib zindan Xomeyni.

Çıxıbdır zülmə qarşı gəncliyindən,  
Edibdir zalimə üsyan Xomeyni.

Bugün məşhurdur hər yanda ismi,  
"Xomeyni" söyləyir İran "Xomeyni".

Var idi İranın çox ehtiyacı,  
Olubdur İrana loğman Xomeyni.

Düşübdür indi İran doğru səmtə,  
Gedibdir karivan, sarban-Xomeyni.

Bu gün irfani şe'ri yazmayırlar,  
Açıbdır irfana meydan Xomeyni.

Dərindən dərk edib irfani şe'ri  
Olub çox şairə sultan Xomeyni.

Duyub eşqi yazıbdır "Badeyi-eşq",  
Yazıbdır şövq ilə "Divan" Xomeyni.

Xomeyni şə'ninə yazdı bu şe'ri,  
Edibdir Şahini heyran Xomeyni.

5.06.2009

\* \* \*

**Rəməli-müsəddəsi-məhzuf**

Tapmadım, cism içrə gəzdim mən məni,  
Kim qoparmışdır görən məndən məni?

Başım üstü Çənlibel tək çənlidir,  
Kim xilas eylər bugün çəndən məni?

Neyləyim, bəxtim kimi bağ qarədir,  
Kim salıbdır ayrı gülşəndən məni?

Şad ola bilmir neçin qəmdən könül?  
Olmuram şən! Kim görübdür şən məni?

Bir göyərçindir mənim ilham pərim,  
Mənmi tapdımın səni, ya sən məni?

Danə vermə, dən gətirmə, dön mən ol,  
Ey göyərçin, qane etməz dən məni.

Yazdığım hər şe'rimi tənqid elə,  
Bircə dəm şad etməyir "əhsən" məni.

"Mən"lərim var idi əvvəl... İndi yox...  
Görmürəm seyr eyləyib gəndən "mən"i.

"Mən"lər itmiş, tapmıram mən məndə "mən",  
Şahina, canan alıb məndən "mən"i.

3.01.2010

\* \* \*

**Həzəci-müsəmməni-salem**

*Ustadım Mübariz Əlizadənin mütərcimi,  
mənim isə redaktoru olduğum "Şahnamə"  
kitabının təqdimatı mərasimində oxun-  
muşdur.*

Mənim şövqüm, mənim həzzim aşar indi, daşar indi,  
Böyük Firdovsi həm sağdır, Mübariz də yaşar indi.

Əbülqasim kimi gəldin və Firdovsi kimi getdin,  
Kitabın yadigar qalmış, məzarın yadigar indi.

Əlizadə Mübariz tərcümə etmiş o dastanı,  
Daha yoxdur dilin səddi, sökülmüşdür hasar indi.

Yazıb "Şahnamə" şah oldun şe'r mülkündə İranın,  
Bütün dünya edir amma adınla iftixar indi.

Edirlərmi sə'nə tə'zim sənin vəsf etdiyin kəslər?  
Hanı Əfrasiyab, Rüstəm, hanı İsfəndiyar indi?

Şükür, İran ilə Turan savaşı gendə qalmışdır,  
Qoy oslun hər yerim xəlqi, İlahi, bəxtiyar indi.

"Məhəbbətnamə" həm vardır sənin şe'rində, ey şair,  
Məhəbbət öylə sərvət ki, var olmuşdur və var indi.

Məgər şair olan varmı ki, olsun eşqə biganə?  
Şüar hər və'də eşq olmuş və eşqimdir şüar indi.

Böyük şairlərin ruhi bizə eşq öyrədir, Şahin,  
Böyük Firdovsi də sağdır, Mübariz də yaşar indi.

14.05.2010

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*İstitutumuzun dissertantı Rəxşəndəyə!*

Hardayam? Axtarıram tapmayıram məndə məni,  
Məni qeyb eyləmişəm mən, gəzirəm səndə məni.

Şəhərin səs-küyü artdıqca səbr təngə gəlir,

Daha bezdim bu şəhərdən, aparın kəndə məni.

Nə desən olmalıdır, hökm elə, icra eləyim,  
Şah yaratmış səni, əlbət, Yaradan, bəndə-məni.

İşlədib fənd səni ram eləmək istərdim,  
Bir də gəl şövq eləmə məndən uzaq fəndə məni.

Birbaşa ərz eləmək dövrüdü Şahin qocanın:  
Bənd edib əqlinə dərrakəli Rəxşəndə məni.

13.08.2010  
Quba

\* \* \*

**Həzəci-müsəmməni-əxrəb**

Yer mülkü adamsızdı, Adəm gözə dəymirdi,  
İsadən əsər yoxdu, Məryəm gözə dəymirdi.

Od vardı, ocaq yoxdu, insanlı bu çağ yoxdu,  
Həvvalı soraq yoxdu, dərd-qəm gözə dəymirdi.

Torpaq bişirən ümman... Tüğyan eləyən vulkan...  
Titrərdi bütün Kürre, möhkəm gözə dəymirdi.

Yerlər nəzər altında... Göz vardı, adam yoxdu,  
Zəməzəm var idi, amma Zəməzəm gözə dəymirdi.

Rəbbin xəbəri vardı Musa və Məhəmməddən,  
Həzrət Əli həm yoxdu, Mülcəm gözə dəymirdi.

İnsan yaranan gündən Yer mülkü şərəfləndi,  
Torpaqda o əvvəlki görkəm gözə dəymirdi.

İnsan - yaradan insan! İnsan - dağıdan insan!..  
Dünyadə savaşız gün bir dəm gözə dəymirdi.

İnsan ilə canlandı, şəksiz ki, bütün aləm,  
Artıq, yaranış sirri mübhəm gözə dəymirdi.

İnsanları mehr ilə daim qoruyaq, Şahin,  
İnsansız olan dünya xürrəm gözə dəymirdi.

10.03.2011

\* \* \*

**Həzəci-müsəddəsi-məhzuf**

O gün ki, Həqq kitabı gəldi, gəldi,  
Müsəlman inqilabı gəldi, gəldi.

Ətirləndi cahan Qur'anımızla,

Qızılgüllər güləbi gəldi, gəldi.

Adam var ki, günah üstə günahı,  
Adam var ki, savabı gəldi, gəldi.

Nə üçün bir belə halım pərişan?  
Nədən qəlb iztirabı gəldi, gəldi.

Əzabdan qorxmayırdım, amma qorxdum,  
Aman hicran əzabı gəldi, gəldi.

Yox idi heç yazan "Divan" kitabı,  
Xoşam, "Divan" kitabı gəldi, gəldi.

Sual etdim: "Qəzəl sultanı kimdir?"  
"O-Şahindir!" cavabı gəldi, gəldi.

9.05.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Şübhə yox, fanidir insan, bu cahan həm fani!  
Şükür olsun ki, gəlib gördüm ulu dünyanı.

Mənə "sevdaşünas adəm" desə hər kim yeri var



Oxuyub öyrənə bildimsə əgər sevdani.

Çox kəsin gördüyü rəya qara-ağ rəngində!  
Mən isə qırmızı rəngdə görürəm røyani!

Elə gün var ki, beş-altı qəzəlim var, amma  
Yazmıram mən elə gün var ki, yarım misrani.

Məcnunun eşqinə layiqdimi Leyla? Əsla!  
Etməsinlər mənə tə'rif daha Leylani.

Doğrudur, mən də həyatımda günah eyləmişəm,  
Surətin badına verdim nə qədər mə'nani.

Mən kiməm ki, məni aldatmaya şeytan, Şahin,  
Şeytan aldatmadımı Adəm ilə Həvvani?!.

30.11.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*21 mart 2012. Dünya təzələndi...*

Novruzdu bu gün, gəldi, bahar bayramı gəldi,  
Oldu diyarım şad, diyar bayramı gəldi.

Bəh-bəh, nə qədər var tumurcuq ağac üstdə,  
Yarpaqlanacaqdırsa, çinar bayramı gəldi.

Novruz ki gəlibdir, o vüqar bayramımızdır,  
Türk ellərinin fəxri vüqar bayramı gəldi.

Tezliklə nübar görsənəcəkdir gözə bağda,  
Gül-qönçə açılısın ki, nübar bayramı gəldi.

Oğlanların od qopmada süzgün baxışından,  
Qızlarsa edir naz... Xumar bayramı gəldi.

Yar yar ilə baxmaqda bu gün pəncərələrdən,  
Yar yar ilə gözləşdisə, yar bayramı gəldi.

Xanəndə sevinməkdə yenə çalğıcılarla,  
"Şur" ilə "Qatar", "Bəstəniqar" bayramı gəldi.

Verdim özümə söz ki, yazılısın təzə "Divan",  
Şair əməl etsin ki, qərar bayramı gəldi.

Şahin, unudub dərdimi seyrangaha çıxdım,  
Könlüm açılır, gəldi, açar bayramı gəldi.

21.03.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Şəth (ifrat coşğunluqdan doğan qəzəb)*  
*vəziyyətində olduğum vaxt yazdım bu*  
*qəzəli*

Gördünüzmü, ay adamlar, mənə dünya edəni?  
Boş yerə danlamıram mən məni tənha edəni.

Necə qan ağlamayım tək gəzibən bağ içrə?  
Görürəm bağdə yarıyla təmaşa edəni.

Daha sevda ilə qurtarmışam əhdi, amma  
Görürəm dilbərinə eşq ilə sevda edəni.

Arabir mən qınamaq istəyirəm, ey yarım,  
Məni Məcnun eləyənlə, səni Leyla edəni.

Deyiləm şad cahənə gəlişimdən, Rəbbim,  
Qınamaq istəyirəm Eşq təmənna edəni.

Olmasaydın əgər, ey Eşq, olardımı məgər?  
Nə təhər danlamayım mən səni peyda edəni?

Mən xəyalən neçə xülya eləyərdim tez-tez,

Bu fələk azmı görübdür belə xülya edəni?

Musaya verdi əsa, İsayə can dirçəltmək,  
Tanrının mən isə oldum qəzəl inşa edəni.

Həzrət Allah vəhy Şahinə həm versə əgər,  
Edərəm mən dəxi Musa və Məsiha edəni.

1.04.2012

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

Sanki Yerdə zəlzələ baş verdi dərya titrədi,  
Çöl-çəmən, dağ ilə bağ, gülzarə səhra titrədi.

Etdi düşmənlər Qara bağ üstünə müdhiş hücum,  
Gözlərimdən qaçdı rəya, itdi xülya, titrədi.

Şadiman olmuşdu eşqiylə o səhra şahının,  
Mənzilə İbni-Salam girdikdə Leyla titrədi.

Biz ki, mərdlik gözləyirdik qonşulardan, səhv imiş,  
Əğyarın namərdliyindən əsdi sevda, titrədi.

Bəd nəzərlər ox kimi sancıldılar, yarəb, bizə,

Hüsnünə göz dəydi ki, surətdə mə'na titrədi.

Qafiyə düz gəlmədi, ahəng pozuldu nəzmdə,  
Söz pərişan oldu, vəzn itdi və misra titrədi.

Yerdəki haqsızlığa Haqq tab edərmə, Şahina,  
Bir də gördük mehvərindən qopdu, dünya titrədi.

10.04.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Qar yağır...*

Qış gəldi yenə, torpağıma qar yenə gəldi,  
İqlim təzələndi, acı rüzgar yenə gəldi.

Bülbül səsini güllər eşitməz neçə gündür,  
Qarğa eləyib şur ilə "qar-qar" yenə gəldi.

Gün - çöhrəsini gizlədi çox gün, elə ay da  
Örtən göyü lay-lay o buludlar yenə gəldi.

İsti - edərək çovğunu təsdiq, yenə getdi,  
Çovğun - eləyib istini inkar, yenə gəldi.

Kənd əhli sevindi, dedi məhsul olacaq bol,  
Bağban isə dilləndi: "Bağa bar yenə gəldi".

Etməkdə məzəmmət yenə oğlanları qızlar,  
Qartoplarıdır, oldu səbəbkar, yenə gəldi.

Şahin yazı yar timsalı gözlər, qış ötəndə  
Həsərlə pıçıldar: "Yanıma yar yenə gəldi".

27-28.02.2013  
*Quba*

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Gözəlim, sevgidir əlbət sevənin me'yarı,  
Heç zaman olmayacaq sevgimizin inkarı.

Mənə me'mar gərəkdə, ürəyim sınımışdı,  
Barı çox görməyələr kimsənəyə me'marı.

Son gümanım da əgər çıxsa əlimdən, bağban,  
Qəlbimin bir də yaşllaşmayacaq gülzarı.

İndi vardır o qədər məndə inam, zənn edirəm  
Mənlə bəd olmayacaqdır fələyin rəftarı.

Mən vəsl təşnəsiyəm, söylədidilər "Açgözdür,  
Dilbərin vəsli olubdur dilinin israrı".

Rəbbə "canan" dedim, "dilbərü dildar" dedim,  
Bəli, naqisliyi var sevməyənin dildarı.

Tutiyəm bəlkə də mən, bəlkə də şahin deyiləm.  
"Qul hüvəllahi əhəd"dir dilimin təkrarı.

2.06.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

*Azərbaycanın möhtəşəm qalalarından  
biri də Şindan idi...*

*"Şindan (İskəndər bəy Münşi bu adı  
məhz belə yazır!) qalası böyük bir dağın  
yüksəkliyində yerləşdiyindən öz ucalıq və  
genişliyinə görə fəlaklər fələyi ilə yarışmaq  
iddiası edirdi. Qalanın hündür bürclərində  
qərar tutan adamları səma şahlığının  
bürclərində dayananlarla dəmsəz, gecələr  
oyaq qalan gözətçiləri isə asıman qalasının  
mühafizəçiləri ilə həməvaz idilər...*

*Həqiqətən də böyük qaladır. Həmin  
hündür dağın və qalanın ətəyi meşə və  
cəngəllikdir ki, fəqət bircə yolu vardır. Elə  
dar yoldur ki, hətta bir nəfər piyada adamın  
belə gediş-gəlişi olduqca çətindir".*

*İskəndər bəy Türkmən Münşi. Tarixi-  
aləmarayə-Abbasi, Tehran, 1334 hicri-şəmsi,  
I cild, s.443.*

Bəllidir, dillərə dastan idi Şindan qalası,  
Bu şərif yurda şərəf-şan idi Şindan qalası.

Qalanın tarixi, əlbəttə ki, məlum Vətənə,  
Deməsinlər bizə: Zindan idi Şindan qalası.

Bura ümmid yeri idi nə qədər insanın,  
Canı cansız olana can idi Şindan qalası.

Hər daşı qan ilə əlvan idi cəng olduqda,  
Elə bil lə'li - Bədəxşan idi Şindan qalası.

Açılan zərbələrə mat-məttəl qaldı,  
Neçə haqsızlığa heyran idi Şindan qalası.

Atılan oxları qaytarmağa məcbur idi,  
Qala yox, sanki bir insan idi Şindan qalası.

Mancanaq daşları, top güllələri dəydikcə  
Necə də zarü ciyərqan idi Şindan qalası.

Sanki qartal idi, dağ üstə qərar tutmuşdu,  
Bir qızılquş idi, tərflan idi Şindan qalası.



Hər qala fəxri olubdur qocaman ölkəmizin,  
Şahina, Azərbaycan idi Şindan qalası.

10.07.2008  
Lənkəran şəhəri

\* \* \*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Şahindi, qalar vətəndə canı,  
Seyr etsə də gər bütün cahanı.

Seyrin hələ ki, ziyanı yoxdur,  
Mümkünmü məgər ola ziyanı?

Dərviş kimi, gəzmək oldu qayəm,  
Yox sabbaha dərvişin gümanı.

Şahdağ kimi dağ görmədim mən,  
Gəzdim İraqı, həmi İranı.

Qudyal suyu bəhməzimdi, sığmaz  
Dəftər-kitaba onun bəyanı.

Əlbəttə, gözəl Qubanı görrəm  
Etsəm özümə yuva haranı.

Əl çəkməyir amma Lənkərandan,  
Şahin məgər oldu Lənkərani?

7.02.2009  
Lənkəran

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Küsmüşdü mənimlə, yenə dildar danışdı,  
Əlbət ki, bunun bir səbəbi var, danışdı.

Tuti kimi söhbətçil ikən etmədi söhbət,  
Susmuşdu balıqlar sayacağı yar, danışdı.

Qüvvətli imiş eşqi, yəqin ki, inadından,  
Eşq oldu yəqin sülhə səbəbkar, danışdı.

Eşq əhlinə yüz yol demişəm eşq ola eşqə,  
Eşq eyləmədi aşiqini zar, danışdı.

İncikliyi kaş hər sevənin böylə bitəydi,  
Etdi təzədən eşqini izhar, danışdı.

Rəftarımız, onsuz da, əzəl pakizə idi,

Pakizə göründü yenə rəftar, danışdı.

Şahin, yaşasın sülh, güman eyləyirəm ki,  
Allahə də xoş gəldi bu ilqar, danışdı.

30.03.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Neçə aşiq, nə qədər möhtərəmim odlandı,  
Qəribim düşdü didərgin, Kərəmim odlandı.

Düşməyəydi deyirəm kaş ki od heç yanə,  
Elə od düşdü ki, türküm, əcəmim odlandı.

Odu su söndürə bilməzmiş, əzizim, təzəcə  
Eşq bəhrində üzürdüm ki, gəməm odlandı.

Çox sevincin sonu çatdı, əridi tüstü kimi,  
Bəs haçan mən görərəm ki, sitəməm odlandı.

Elə odlandı canım ki, buna çox şad oldum,  
Çünki odlandığı dəm can qəmim odlandı.

Təkcə səndinmi yanan eşqə cünun tək, ey Qeys,

Od tutub sən kimi çox möhtərəmim odlandı.

Şahina, at qələmi, bir də götürmə əlinə,  
Əlimin istiliyindən qələmim odlandı.

1.07.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Təzələn sən yenə, ey can, ramazan başlandı,  
Eləyib müslimi heyran, ramazan başlandı.

Hər ayın öz yeri vardırısa da aylar içrə,  
Ramazan aylara sultan, ramazan başlandı.

Hər səvab əhli səvab eyləyəcəkdir daha çox  
Günaha verməyib imkan, ramazan başlandı.

Şiə də, sünni də vəhdət tərəfə meyl edəcək,  
Olacaq şad müsəlman, ramazan başlandı.

Necə də dincələcəkdir bədənin hər üzvü,  
Daha sağlam olar insan, ramazan başlandı.

Bir ayın həzzinə dalmış cahanın dörd tərəfi,

Sevin, ey Azərbaycan, ramazan başlandı.

On bir ay həsrətini çəkdi bu Şahin Fazil,  
Qurtarıbdır daha hicran, ramazan başlandı.

18.09.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Necə xoş ay idi, ey yar, ramazan qurtardı,  
Eləyib eşqini izhar ramazan qurtardı.

Orucun şərtlərini şövq ilə icra elədik,  
Etmədi heç kimi vadar, ramazan qurtardı.

"Gəl" deyib yoxsula, paylandı yenə xümsü zəkat,  
Elədi mərhəməti car, ramazan qurtardı.

Yaxşılıq eylədilər bir-birlərinə müslimlər,  
Elədik pisliliyi inkar, ramazan qurtardı.

Az yeyib çox düşünürsən bu ayın hikmətini,  
Bu otuz gündə səfa var, ramazan qurtardı.

"Gələn il həzrəti - Allah elə etsin görüşək",

Görüşü istədi təkrar ramazan, qurtardı.

Bu aya bir də ürək bağlamışıq illərlə,  
Ramazan düzlüyə me'yar, ramazan qurtardı.

Nə gözəl aydı mübarək ramazan, ey Şahin,  
"Ramazannaməni" qurtar, ramazan qurtardı.

18.10.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Allahım, üz tuturam mən yenə sən Yarə sarı:  
Şahini sevgi ipiylə təzədən yarə sarı.

Ey böyük sufi, ey Həllac, çəkildin darə,  
İstişamət mənə həm olmalıdır darə sarı.

Mən "ənəlhəq" deyirəm, "Həqq" deyirəm, görməyirəm,  
Zilləyim gözlərimi bəs görəsən harə sarı?

Tək səbəbkarı deyil, axtarıram mən səbəbi,  
Görməyənlər səbəbi baxdı səbəbkarə sarı.

Neçə həmkarım olan aşıqı yad eyləyirəm,

Gedərəm mən də yumub göz, neçə həmkarə sarı.

Heç zaman çulğamayıb qəlbimi var-yox şövqü,  
Hər baxan yox görəcəkdir baxsa əgər varə sarı.

Ömrümün bir neçə rəngi qarışıb bir-birinə,  
Görmüşəm qırmızı rəng, məxməri, ağ, qarə, sarı...

Məni görcək dəyişir rəngi neçə loğmanın,  
O qədər dərd varımdır ki, olub çarə - sarı.

Kəfənin ipləri olsun qara, Şahin, ölsəm,  
Ey kəfənçi, kəfəni ağ sarıma, qarə sarı.

31.12.2009

\* \* \*

**Həzəci-müsəmməni-saleh**

Alovlandı baxıb göz yaşına çay, Tərtər odlandı,  
Əgər Kövsərdən içsəm su, görərlər Kövsər odlandı.

Neçin dilbər xəbər tutdu mənim pünhani dərdimdən?  
Neçin əhvalımı gizlətmədim ki, dilbər odlandı.

Cəvahirilər itirdim mən və gövhərlər çıxıb əldən,  
Neçin zər qədrini dərk etmədim ki, zərgər odlandı.

Qara bağ adlı məskəndən kənar oldu neçin ağ gün?  
Qəzəbdən zabit od tutdu, acıqdan əskər odlandı.

Pas atmışdır qalib qında və düşmən köksünü dəlmir,  
Gəlib qeyzə qın içrə, üsyan etdi, xəncər odlandı.

Mənim hər bir hüceyrəmdən alov qalxır, nə oddur bu?  
Müsəlman bir yana, hətta odumdan kafər odlandı.

Qədərsiz odlu sözlər yazmışam, Şahin, bu şe'rimdə  
Qələmdən tüstü çıxdı, əllərimdə dəftər odlandı.

12.11.2010

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Görməmişdim səni, qəlbimdə məlalım vardı,  
Heç təsəvvür eləyirsənmi nə halım vardı?

"Söyləyirlər ki, gözəldir", elədirmi, yarəb?  
Rəbbimə hər gecə-gündüz bu sualım vardı.

Neçə ildir ki, sevincim mənim tərək etmişdir,  
Sevgi tək təmtəraqım, cah-cəhalım vardı.



Uğramışdı zavalı qismətimin ilki mənim,  
Uğura yoxdu güman az da, zavalım vardı.

Nə gücüm var idi ki, həzz çəkim mən bir də,  
Nə də eşq etməyə bir zərrə macalım vardı.

Gözümə sən kimi bir qaşı hilal görsəndi,  
Demirəm mən daha "Tək göydə hilalım vardı".

Qorxuram tutmaya baş amma xəyalım, Şahin,  
Şahdağın vəznə qədər bəlkə xəyalım vardı.

13.04.2011

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Onu gördüm, nəzərim odlandı,  
Qəm kül oldu, kədərım odlandı.

"Daha, sultan, mənı yandırma belə",  
Dedi sultan: "Nökərim odlandı".

Hicranın üstünə sürdüm atımı,  
At alışdı, yəhərim odlandı.

Hanı taqət? Dözə bilməkmi olur?  
Səbir itdi, təpərim odlandı.

Qəhərim ki, belə yandırdı məni,  
Elə yandım qəhərim odlandı.

Bağiban, bağda ağaclar alışıır,  
Tez yetiş ki, çəpərim odlandı.

Eşqdə bəlkə soyuqluq bitdi,  
Bir də gördük o pərim odlandı.

Gözləyirdim yolunu hövsələsiz,  
Gecə bitdi, səhərim odlandı.

Bir xəbər gəldi: "O, gəlməz, Şahin",  
Bunu bildim, ciyərim odlandı.

14.04.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Niyə qəlbimdə fərəh susdu, kədər qışqırdı?  
Qüssə-qəm canda kədərdən də betər qışqırdı.

Çəpəri adlayaraq oğru hucum etdi bağa,  
Bağiban, dön, geriyə bax ki, çəpər qışqırdı.

Qışqırıq saldı biyabandə Məcnun, dedilər  
Nə gərəkdir? Susması lazımdı, hədəf qışqırdı,

Suları çirkə giriftar eləyir insanlar,  
Kür - nəvə çəkdi, Araz - nalə, Xəzər - qışqırdı.

Narahat mən adamam... Öylə adam vardır ki,  
Nə gecə səs-küyü oldu, nə səhər qışqırdı.

Söz bazarında mənəm carçı, "Şəkər" qışqırıram,  
Elə şair dəxi vardır ki, "Zəhər" qışqırdı.

İstədim zər götürüm mən də ələ, ey Şahin,  
"Mənə əl dəymə" deyib üstümə zər-qışqırdı.

10.06.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Sevdim qəzəli... Şe'ri uzaq etmək olarmı?  
İlham pərimi məndən iraq etmək olarmı?

Sevdim elə, bir an da kənar etməyirəm mən,  
Sabitqədəməm, özgə sayaq etmək olarmı?

Gəl çəkmə daraq zülfə, bunun çarəsi - məndə!  
Barmaqlarımı zülfə daraq etmək olarmı?

Sındırma bu kövrək ürəyi, sındırılırsan,  
Hərgah qədəh sinsə yamaq etmək olarmı?

Qütb ulduzunu dərməyə meylim nə böyükdür!..  
Dərsəm, onu minlərlə çırağ etmək olarmı?

Var öylə kişi başda papağı ləçək etdi,  
Yarəb, ləçəyi bir də papaq etmək olarmı?

Yurdumda çadırlar nə zaman əksiləcəkdir?  
Qaçqınlarımın bəxtini ağ etmək olarmı?

Düşmənlərimiz qarə çəkiblər bağım üstdə,  
Qarə bağı bir də Qarabağ etmək olarmı?

Yağilərə qarşı qələmim var, bıçağım yox,  
Şahin, qələmi həm də bıçaq etmək olarmı?

7.10.2011

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**  
*Dünənimin qəzəli*

Gözlədiyim yar gəlib çıxmadı,  
Canda kədər var! Gəlib çıxmadı.

"Hicranı öldür" deyə əmr etmişəm,  
Olmadı qəddar, gəlib çıxmadı.

Vəslimizə, mən təki, əvvəlki tək  
Etmədi israr, gəlib çıxmadı.

Ayrılığa, hicrə sipər bir pəri,  
Həzzə səbəbkar gəlib çıxmadı.

Şəkk ilə təsdiq elədim: "Gəlməz o",  
Təsdiqə inkar gəlib çıxmadı.

Olmadımı qəlbi pərişan bu gün?  
Olmadımı zar? Gəlib çıxmadı

Səbr evimi silkələdi zəlzələ,  
Tə'mirə me'mar gəlib çıxmadı.

Oldu vəfadarə nəsib min cəfa,

Amma, səfakar gəlib çıxmadı.

Mən köləyəm, aşiqə sərdar odur,  
Aşiqə sərdar gəlib çıxmadı.

Öldürəcək qüssə məni, Şahina,  
Yox qəmə qəm xar, gəlib çıxmadı.

5.01.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Bugünümün qəzəli*

Bə'zən yaraşır sevgili cananə pıçıldı,  
Çünki, eləyir canımı məstanə pıçıldı.

Amma ki, pıçıldı eləmək yoxdu xəyalım,  
Məndən nə gərək dinləyə biganə pıçıldı.

Qeys eşqi, deyirlər ki, gurultuyla deyərmiş,  
Olmuşmu görən eyləyə divanə pıçıldı?

Loğman eləyər dərdə əlac, dərdini aç, de,  
Sərrast danış, eyləmə loğmanə pıçıldı.

Sən'anı pəsənd etməyirəm, olsa, mənim tək  
Eylərmi Xumar qəsdini Sən'anə pıçıldı?

Pərvanə cəsəratlə vurur cismini şamə,  
Bir zərrə də etmir şama pərvanə pıçıldı.

Bülbül görünən ləhzə pıçıldı səsi gəldi,  
Gül gördü onu, saldı gülüstanə pıçıldı.

Sən quşdakı cəhcəhdə olan tə'sirə bax ki,  
Billah, eşitdim eləyir nanə pıçıldı.

Sakitlik olan vaxt çiçəklər dilə gəldi,  
Gördüm ki, yayıldı yenə hər yanə pıçıldı.

Bülbül danışır, gül danışır, ot danışdı,  
Birdən-birə düşdü dağa, ormanə pıçıldı.

Xəlqi qəzəli xəlqə cəsəratlə bəyan et,  
Şahin, nə gərək sən kimi insanə pıçıldı?!

8.01.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**  
*Saleh müəllimə! (Cəlilabad)*

Rəbbimin öylə kərəmətli ki, hər e'cazi,  
Yayılb hər tərəfə qüdrətinin avazı.

Sayı divanlarımın qoy çoxala, Allahım,  
Razılıq versən əgər sən olaram mən razı.

Şuranın ömrü dayandı, yetişib istiqlal,  
Narahatlıq bürüyüb bəs nə üçün Qafqazı?

Ölümü gözləyirəm sevgili bir yar kimi,  
Üstümə gəlmədə artıq o əcəl şahbazı.

Əməlisaleh adamlar nə üçün az doğulur?  
Biçməyir bədləri ot tək niyə Haqq dəryazı?

"Müxtəlifdir bəşər övladı" deyibdir Xəyyam,  
Biri düz xətt çəkir, başqa biri çarpazı.

"Cavanam" söyləməsin bir də, cavandırsa əgər  
Şahinin bəs dayanıbdır nə üçün pərvazı?

26.09.2012

*Qeyd: Bu şe'r Mərdəkandakı "Qaranquş"  
sanatoriyasında olduğum vaxt qələmə  
alınmışdır.*

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Xocalı soyqırımının 21-ci ili  
yaxınlaşmada...*



Yol çəkir gözlərimiz, gözdən iraqdır Xocalı,  
Çəkilən köksümü zə cövr ilə dağdır Xocalı.

Neçə ildir ki, olub məskəni yad kimsələrin,  
Biz görən bölgə deyil, özgə sayaqdır Xocalı.

O müqəddəs yerə, əfsus, hələlik əl çatmır,  
Yaxın idi nə qədər, indi, uzaqdır Xocalı.

Xocalı davası ibrət olar inşaallah,  
Keçmişindən gələcək nəslə soraqdır Xocalı.

Ruhdən düşmə gülüstan solub, Allah qoysa  
Bağiban, bir də görərsən necə bağdır Xocalı.

Yerdə qalmaz, alınar sərt Xocalı intiqamı,  
Görərik düşmən üzündə şapalaqdır Xocalı.

Anasından uşağı olmaz ayırmaq, Şahin,  
Anadır Azərribaycan və uşaqdır Xocalı.

24.02.2013

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Qubadan bilsəm əgər bir də o dilbər gələcək,

Zərsizəm, eyləyəyəm zənn əlimə zər gələcək.

Çox deyildirsə də sərvər qoca eşq mülkündə,  
Çox gözəl kimsələrə bəlkə də sərvər gələcək.

Ayağı dəysə əgər mənzilimə ol yarın,  
Gecə gündüzlə işıqlıqda bərabər gələcək.

Gülü görmürdü gözüm, Həqq gözümü görmürdü,  
Bağiban versə izn lələ-sənubər gələcək.

Deyirəm "eşq" kimi, "yar" kimi şəkkər sözlər,  
Tutiyəm mən, dilimə çox hələ şəkkər gələcək.

Yazacaqdır qələmim olmasalar gər mane,  
Qələmə kim desə "yazma", ələ xəncər gələcək.

Şahina, seyr edirəm şahin olan tək-tük olur,  
Cahana qeyriləri bəlkə də ləşkər gələcək.

7.01.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Qudyalın xeyri nədir, mən yanırım səhra tək,

Günü-gündən saralır, bət-bənizim heyva tək.

Bil ki, tərک eyləmərəm mən daha Məcnunluğumu,  
Əmin olsam ki, sevirsən məni sən Leyla tək.

Mən bu sevdəyə düşəndən bəri halım xoşdur,  
Nə olar aşiqə xoş yarla olan sevda tək?

Amma, yarım, de mənə, məndə nə təqsir var ki,  
Tək qalım ömr uzunu tək yazılan misra tək.

İstərəm mən səni hər gün yenə gerçəkdə görüm,  
Gələcəksən yanıma sən nə qədər xülya tək?

Surətin öz yeri vardır bilirəm mən, amma  
Məni surət çəkə bilməz özünə mə'na tək.

Adətim daima fırlanmaq olubdur başına,  
Şahinəm, fırlanıram hey bu qoca dünya tək.

9.01.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Səsləsə saqi "Buyur gəl", ayağım "yox" deyəcək,

Ürəyim "get" desə, amma dodağım "yox" deyəcək.

Biəməl molla məni məscidə də'vət eləsə,  
E'tiraz eyləyibən qaş-qabağım "yox" deyəcək.

Cahil insan məni öz məclisinə də'vət edib  
Desə hərgah "qulaq as", qulağım "yox" deyəcək.

Söyləsə nazlı nigarım qapıdan: "Gəlməyirəm!",  
Qışqırıb pəncərələrdən otağım "yox" deyəcək.

Qarabağ davası dərs old mənə, gəlsə yağı  
Bu bağı "yox" deyəcəkdir, o dağı "yox" deyəcək.

Canavar etsə hücum bir də, çəkilməm geriyə,  
Yeni bir Xançobanam mən, çomağım "yox" deyəcək.

Yaxınım düşsə uzaq gər, uzağım düşsə yaxın,  
Yaxınım "yox" deyəcəkdir, uzağım "yox" deyəcək.

Şahinəm, yazmalıyam gündə şe'r, yazmasa əl  
Qələmim "yox" deyəcəkdir, varağım "yox" deyəcək.

4.07.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəb**  
*Mikayıl Müşfiqin abidəsi önündə*  
*düşüncələr*

Yaddaşıma həkk olmuş möhkəm Mikayıl Müşfiq,  
Çıxmır niyə xatirdən bir dəm Mikayıl Müşfiq?

Çox şair ölüb-getmiş... Yaddan çıxır ah, nalə...  
Ahim Mikayıl Müşfiq, naləm Mikayıl Müşfiq.

Gör bir neçə müddətdir həmdəmləri tərək etmiş,  
Yoxdursa da, həmdəmdir, həmdəm Mikayıl Müşfiq.

Altındadı torpağın, hərdən elə sannam ki,  
Al güllərin üstündə şəbnəm - Mikayıl Müşfiq.

Ahəng idi hər şe'ri, avazdı, tərənəydi,  
"Şüştər" Mikayıl Müşfiq, "Dilqəm" Mikayıl Müşfiq.

Ümman kimi coşğundu, dərya kimi daşğındı  
Dünya Mikayıl Müşfiq, aləm Mikayıl Müşfiq.

Çox yazsa da, az oldu, əfsus, onun ömrü,  
Gün görmədi asudə, xürrəm Mikayıl Müşfiq.

Mə'nası açılmışmı misralərinin, Şahin,  
Aşkar ola bilmişmi mübhəm Mikayıl Müşfiq.

6.01.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Əsgər Şahi Ərdəbili üçün!*

Yuxu gördüm ki, gəlir Şahi, yuxum çin olacaq,  
Mə'nəvi təşnəliyim şe'r ilə tə'min olacaq.

Tək qəzəl yazmayacaq arif olan şairlər,  
Şe'rimiz yox buna şək-şübhə ki, zəngin olacaq.

Cürbəcür güllərə qərq olmalıdır söz bağıımız,  
Nəstərən, lalə, qızılgül, həmi nəsrin olacaq.

Hələ ki, təb'i zəiflər yaza bilmir güclü,  
Şahi tək şe'r demək çox kəsə təlqin olacaq.

Neçə aşiqdə həyat eşqi coşub çağlayacaq,  
Önümüzdə necə əğyar isə miskin olacaq.

Mən qul oldumsa, əruz mülkünə şahdır Şahi,

Şübhəsiz ki, elə mülkün şahı zəngin olacaq.

Kim müvafiq bir hərf artıra "Şahi" sözünə,  
O zaman "Şahi" sözü, bəlli ki, "Şahin" olacaq.

3.06.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Şahini Tanrısı çoxmu hələ sağ saxlayacaq?  
Neçə müddət görəsən baş papaq saxlayacaq?

Odluyam öylə ki, qəlbimdə ocaq saxlayıram,  
Olacaqmı eləsi qəlbə ocaq saxlayacaq?

Mən küfrdən uzağam, Rəbbə yaxın bir şəxsəm,  
O uzaqlıq, bu yaxınlıq məni sağ saxlayacaq.

Bu şəhərdən elə bezdim, gedirəm Şahdağə,  
Məni saxlarsa çevik bəlkə də dağ saxlayacaq.

Qələmin tə'siri yox zərrə qədər əğyarə,  
Daha bundan belə şair də bıçaq saxlayacaq.

Elə sirr saxlayanam mən ki, dilimdən çıxsam

Dilimin sirrini, əlbəttə, dodaq saxlayacaq.

Sur'ətimdən, gözəlim, razılığım var, amma  
Bu sevən kəs səni gördükdə ayaq saxlayacaq.

Mən uşaq tək sevirəm nazlı o İlham pərimi,  
Dedi yar: - Çoxmu hələ Şahin uşaq saxlayacaq?

22.07.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**  
*"Torpaq üstündə ölən varsa, vətəndir!"*

Torpağın sahibi olmazsa - öləndir torpaq,  
Yox, əgər sahibi varsa - diriləndir torpaq.

Sən onun qədrini bilsən biləcək qədrini o,  
Bilənin qədrini, əlbəttə, biləndir torpaq.

Aləmin varlığını tə'min edən varlıqdır,  
Dərədir, bağ-meşədir, lələ-süsəndir torpaq.

Torpağın sayəsinə mövcud olub Yer Kürəsi,  
Daş-kəsəkdir, taladır, çöl və çəməndir torpaq.



Ayaq altında qalan otmu, o, daş parçasımı?  
Qoca Şahdağ, Babadağdır, Göyözəndir torpaq.

Gülü yox, qönçəsi olmazsa, pərişan görünür,  
Qucağında çiçəyi var isə, şəndir torpaq.

Yarmayaq sinəsini, yarələməkdən çəkinək,  
Sevilən yar kimidir, həm də sevəndir torpaq.

Deyilən fikri dəyiş bir qədəri, ey Şahin,  
Əgər uğrunda ölən varsa - Vətəndir torpaq.

16.04.2009

\* \* \*

#### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Yenə qış gəldi, soyuq düşdü, külək qışqıracaq,  
Şaxtanın cövrünü gördükdə ürək qışqıracaq.

Zirvənin donması bəlli, donacaq dağ ətəyi,  
Geysə də əyninə qar kürkü, ətək qışqıracaq.

"Kömək ol bizlərə, yarəb" deyərək insanlar  
Neçə il bundan əzəl olduğu tək qışqıracaq.

Yerin altındakı səsdən xəbər in olsa əgər,  
Eşidərsən yerin altında böcək qışqıracaq.

Çoxalır get-gedə şeytanları dünya evinin,  
Bu qədər şeytana baxdıqda mələk qışqıracaq.

Ayılaq, eyləməyək zülm, fələk indi susur,  
Elə bir gün gələcəkdir ki, fələk qışqıracaq.

"Kişi ol, aç ləçəyi!" - gəldi səda göylərdən,  
Bağlanan başlara minlərlə ləçək qışqıracaq.

Olacaq bizlərə məxsus itən torpağımız,  
Düşmənin məkrini gördükcə kələk, qışqıracaq.

Qışqır, ey Şahini - Fazil, diləyindir Qarabağ,  
Tutmayan baş hələlik böylə dilək qışqıracaq.

3.01.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Köhnə il ötdü, yenə Vahidi andıq, andıq,  
Biz onun yoxluğuna bir daha yandıq, yandıq.

"Kaş olaydı burada" söylədi məclis əhli,  
Biz onu onsuz edib yad pərişanlandıq.

Elə məclis dəxi vardır ki, ayaqlar getmir,  
Vahidin şə'ninə can-baş ilə biz yollandıq.

O ki, saf dillə qəzəl yazmağı təlqin etdi,  
Şe'rinin nuri ilə nurə yetib nurlandıq.

E'tina eyləməyənlər hələ var saf qəzələ,  
O qəzəlxaqları, əlbəttə ki, dandıq, dandıq.

Şe'rinin cazibəsindən çıxma bilmək müşkil!  
Heyranıq biz ona öylə, necə ki, heyrandıq.

Amma, şair dəxi vardır ki, yazır cızmaqara,  
Guya miras qoyacaq bizlərə sandıq-sandıq.

Hacı Rafiq ilə tez-tez anaraq Əliağanı,  
Büstünün, heykəlinin dövrəsinə fırlandıq.

Ölü də heç bu qədər yadə düşər, ey millət?  
Şahina, Vahidi əlbət diri sandıq, sandıq.

16.02.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-əbtər**

Var yaşıl rəngli, səmavi, sarı, göy, ağ bayraq,  
Söyləyir dillərimiz daima "bayraq-bayraq".

O - müqəddəsdi, fəxarətlidi, safdır, pakdır,  
Əlinə almaya qoy hər yetən alçaq - bayraq.

Onu tunc əllə tutubdursa mətin bayraqdar,  
Şəst ilə dalğalanıbdır hər ötən çağ - bayraq.

Tarixin keşməkeşində dikəlibdir min-min,  
Çox çəkib qoynuna həm də qara torpaq - bayraq.

Rəmzidir dövlətin, əlbəttə, şərəfidir, şandır,  
Nur saçır ellərə gün timsalı parlaq-bayraq.

Kim ucaltsa göyə ağ bayrağını, məğlubdur,  
Ola gər qar kimi, pambıq tək ağappaq-bayraq.

Bəyənilir bayrağının rəngini Şahin Fazil,  
Heç zaman əlləri qaldırmayacaq ağ bayraq!

3.11.2012

\* \* \*

**Münsərihi-müsəmməni-mətviyyi-məxşuf**

Cummadadır üstümə qüssə-kədər, üstəgəl  
Sanki durub qəsdimə dərd, qəhər üstəgəl.

Ayrılığın var adı, od dizimi qatdadı,  
Dil-dodağım çatdadı, yandı ciyər üstəgəl.

Aşiq olanlar bilir - qəl'əsi var hicranın,  
Bürç, barı, darvaza, həm də çəpər üstəgəl.

Üzmədə gündüz-gecə cismimi tənhalığım,  
Dərqli gecə bir yana, qəmli səhər üstəgəl.

Mən necə iqbalsızam, gör nə təhər halsızam,  
Əldə gücüm qalmayıb, qolda təpər üstəgəl.

Qəsrinə bax qüssənin - dam-daşı viran olar,  
Eyləyəyəm qəsrini zirü zəbər üstəgəl.

Sal ayağın altına, üstünə çıx, Şahina,  
Faidə olmaz sənə gəlsə zərər üstəgəl.

16.08.2008

\* \* \*

**Səri'i-müsəddəsi-mətviyyi-məksuf**

Şahini sən şah bilirsənsə, gəl,  
Eşqdən agah bilirsənsə, gəl.

Bəlli ki, bədxah olur əğyar olan,  
Yarı xeyirxah bilirsənsə, gəl.

Çəkdiyimi zənn eləmə sən nəfəs,  
Çəkdiyimi ah bilirsənsə, gəl.

Söylədi bir çoxları "dərdsiz" mənə,  
Dərdimi hərgah bilirsənsə, gəl.

Bil ki, əlacsız bilirəm mən məni,  
Sən səni cərrah bilirsənsə, gəl.

Eşq oxunu tuşla mənim səmtimə,  
Qəlbi nişangah bilirsənsə, gəl.

Bilsən əgər şövqünü hədsiz, yüyür,  
Meylini iştah bilirsənsə, gəl.

Var deyən qüssənin "islahı yox",

Sən isə islah bilirsənsə, gəl.

İstəyirəm mən sənə həmrah olum,  
Sən məni həmrah bilirsənsə, gəl.

Sufilər olsaydı deməzlərdimi  
"Şahini Allah bilirsənsə, gəl".

3.10.2008

\* \* \*

#### **Həzəci-müsəddəsi-məhzuf**

Deyirsən ki, qoca dünya - mükəmməl!  
Qocalmışdır, deyil amma mükəmməl.

Deyir "üqba gözəldir" şeyxülislam,  
Güman vardır mı ki, üqba mükəmməl?

Nizam vardır mı dünyadə, İlahi,  
Hökm düzdür, deyil icra mükəmməl.

Hanı dindardə dinə sədaqət?  
Deyil müslim, deyil tərsa mükəmməl.

Sevənlərdə neçin divanəlik var?  
Deyil Məcnun, deyil Leyla mükəmməl.

Sevinc vardırsa gər, göz yaşı həm var,  
Görünmüşdür haçan sevda mükəmməl?

Mükəmməl övliyalar varmı indi?  
Mükəmməl görmürəm əsla, mükəmməl!

Nə üçün cənnətindən qovdu Allah?  
Məgər Adəm, məgər Həvva mükəmməl?

Birində su, birində suyə yanğı,  
Məgər dərya, məgər səhra mükəmməl?

Yuxumda söylədi Seyyid ki, "Şahin,  
Sənin şe'rindəki mə'na - mükəmməl!".

20.08.2010  
Quba

\* \* \*

#### **Rəməli-müsəmməni-məhzuf**

Bir vəfasız, e'tibarsız dilbərə verdim könül,  
Səhv qıldım, sanki mən bir kafərə verdim könül.

Var qəzəlخانlar ki, yoxdur rəğbətim bir zərrə də,



Amma, zər sözlər yazan çox zərgərə verdim könül.

Öylə çoxdur bəstəkar ki, anlamaqda acizəm,  
"Şur"ə saldım meylimi, mən "Şüştər"ə verdim könül.

Zülm ediblər, olmayıbdır rəğbətım fatehlərə,  
Söyləməz bir kəs mənə İsgəndərə verdim könül.

Xəncərin qıpqırmızı qan tökməsi mə'lumdur,  
Qarəbağ qarqarə gündə... Xəncərə verdim könül.

Gərçi peyğəmbər çox olmuş... Nuh olub, Musa, İsa...  
Mən Məhəmməd adlı son peyğəmbərə verdim könül.

Yaddaşımdan çox gözəllər çıxsa da tədris ilə  
Dindirən ilhamı ilhampərvərə verdim könül.

Yoxdu dilbər sərvərim ki, sərvinazlıq eyləsin,  
Sərvinazlıq eyləyən bir sərvərə verdim könül.

Nazəninlər könlümü tərətəməsinlər, Şahina,  
İndi mən şe'rə, kitabə, dəftərə verdim könül.

30.09.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Bildirim mən nə təhər meylimi, imkan deyil,  
Aşiqə, ərz eləmək eşqini, asan deyil.

Özü mə'lum, yeri naməlum olan ey Tanrı,  
Cananın heç birisi sən kimi canan deyil.

Alimin paltarı nimdaş, cibisə boş görünür,  
De, kimin qəlbi bu viranədə viran deyil.

Böyük üstünlüyə malikdi bugün məddahlar,  
Mən təkin kəslərə meydan daha meydan deyil.

Ağqoyunla Həsənin dövrü uzaqlarda qalıb,  
Nə qılıncdır tuturam əldə, nə qalxan deyil.

Mən gözəlliklərə, ey göz, elə heyranəm ki,  
Mən kimi, bəlkə də, heç kim belə heyran deyil.

Neçə hicran oduna yandı canım illərlə,  
Əgər hicran oduna yanmasa can, can deyil.

Hər qəzəlخان bugün, bəlkə də, Şahin olmaz,  
Nə də hər şair olan bəndə Zəlimxan deyil.

17.12.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Seyyidi yad eləyir, Sabiri Şahin Fazil,  
Cürmini, Natəvanı, Zakiri Şahin Fazil.

Yad edir ki, gələcəkdə onu həm yad edələr,  
Düşünür Cənnətini<sup>1</sup>, Qasiri<sup>2</sup> Şahin Fazil.

Xatirindən çıxma bilmir Qəni, Vahid, Şahid,  
Yad edib şad eləyir xatiri Şahin Fazil.

Samiti<sup>3</sup>, Maili, həm Namiqi<sup>4</sup> andıqca anır,  
Neçə təzkiyəçini, nasiri Şahin Fazil.

Yaradır sadə qəzəllər! Edə bilmir amma  
Çox qəlizdillilərə tə'siri Şahin Fazil.

---

<sup>1</sup> Əbdülxəliq Cənnəti (Məcməüş-şüəra) şairi.

<sup>2</sup> Mirzə İsmayıl Qasir ("Fövcül-füsəha" şairi).

<sup>3</sup> Rüstəm Samit (Məcməüş-şüəra) şairi.

<sup>4</sup> Namiq Şəfai (Məcməüş-şüəra) şairi.

Neçə şaircığazın şe'ri tənqid eləyib  
Qəzəbə saldı neçə şairi Şahin Fazil.

Gərçi sakit bir adamdır, arabir hirsindən  
Çeynəyir qırmaq üçün zənciri Şahin Fazil.

İstidir, zənn eləyir qəlb evini - təndirdir,  
Hələ çox yandıracaq təndiri Şahin Fazil.

Cahanı tərək edəcəkdirsə də, divanları var,  
Düşünür ki, qalacaqdır diri - Şahin Fazil.

Yeni Şahin, yeni Fazil yenə peyda olacaq,  
Amma ki, olmayacaq heç biri Şahin Fazil!

11.01.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Diri qalmışsa nə cür Qeys, biləndən xəbər al,  
Neçin ölmüşsə ölənələr, get öləndən xəbər al.

Ağlayan kəs nə bilir gülməyin üstünlüyünü?  
Gülüşün həzzini ləzzətlə güləndən xəbər al.

Qibtə etmə əyilən yaltağa, ya məddahə,  
Əyrinin zillətini, get, əyiləndən xəbər al.

Sevgini gəl xəbər alma sevilən kəslərdən,  
Sevilən tapsan əgər sən seviləndən xəbər al.

Can veribmi görəsən həzrəti-İsa ölüyə?  
Nə bilim mən, o cavabı diriləndən xəbər al.

Alın üstündə yazı!.. Heç silinərmi, Şahin,  
Çox çətindir ki, silinsin bu, siləndən xəbər al.

17.09.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*"Dünyanın dağılması" adlı poemamı  
bitirdikdən sonra*

Mən gərək Yer kürəsi ilə məhəbbətdə olum,  
Yaxşı insanlara can-baş ilə xidmətdə olum.

Deməyim bə'zi qəzəlxan tək "batsın dünya",  
Niyə qarğış eləyim? Xəlpə şəfəqqətdə olum!

Gah "dağıl" söylədilər, gah da "yalan" - dünyayə,

Mən gərək başqa meyl, başqa siyasətdə olum.

Arabir öylə özüm də Yeri lə'nətləmişəm,  
Bir də lə'nət eləsəm zarü zələlətdə olum.

Yer deyildirmi bizə zövqü səfa bəxş eləyən?  
Yerə cananə kimi daima diqqətdə olum.

Gah "təbiət" dedilər Kürreyi-ərzə, gah "Rəbb",  
Mən təbiətlə gərək yaxşı təbiətdə olum.

Şahina, varmı məgər şəkk, yerim cənnətdir -  
Həzrət Allah əgər istəsə cənnətdə olum.

2.01.2008

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**  
*Tamridaya*

Yenə gün gəldi... Sağam... Qəm çəkirəm,  
Qəmi gündən-günə möhkəm çəkirəm.

Gecələr sübhə qədər ağlayaraq  
Güllərin üstünə şəbnəm çəkirəm.

Əlimə fırça alıb, ey yarım,  
Səni həm çəkməyirəm, həm çəkirəm.

Yadıma düşmədəsən hər ləhzə,  
Çünki mən fikrini hər dəm çəkirəm.

Kimsə bilmir, ürəyim partlayacaq,  
Axı mən dərdimi mübhəm çəkirəm.

Nə könül yarəmi aşkar edirəm,  
Nə açıq yarəmə məlhəm çəkirəm.

Cənnətimdən köç edibdir Həvvam,  
Şahinəm, yox havadar, qəm çəkirəm.

19.04.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Özümə mən səni bilməm niyə canan elədim?  
Bilməmişdim, yeri var söyləsələr qan elədim.

Gileyim indi özümdəndi mənim, səndən yox,  
Səni eşq bağına bilməm niyə bağban elədim?

Dünən əğyarə gözüm dəydi gözümdən düşdü,  
Tutub əğyarı bu gün qanına qəltan elədim.

Neçə min şe'rimi verdim çapa "bəsdir" demədim,  
Təzə çox şe'rimi yazdım yeni "Divan" elədim.

Qəzəlin bağı xəzəllənmiş idi, şe'rimlə  
Mən qəzəl bağını gülzarü gülüstan elədim.

İndi, əlbəttə, cavanlıq geridə qalmışdır,  
Təzədən eşqə düşüb qəlbi pərişan elədim.

Qocalıbsan, səni pərt eylədi eşqin, Şahin,  
Eşq misqalımı, yarəb, niyə batman elədim?

6.06.2008

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Aləmin sərvərini görməmişəm,  
Hələ Baş Rəhbərini görməmişəm.

Diriyəm çünki bu dünyadə hələ,  
Hələ Rəbbin yerini görməmişəm.

Neçə İskəndəri gördüm yerdə,



Neçə İskəndərini görməmişəm.

Çayların Qudyalı var, var Arazı,  
Hələ mən Kövsərini görməmişəm.

Şəkkərin ağusu vardır mı görən?  
Ağunun şəkkərini görməmişəm.

Dedi yar: Çoxlu quş uçmaqda, fəqət  
Şahinə bənzərini görməmişəm.

8.11.2008

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Meylimə imkan eləyən Şahinəm,  
İmkana meydan eləyən Şahinəm.

Yarsızam, vəslə ümid yox daha,  
Vəslini hicran eləyən Şahinəm.

Çox yetimin ağlamışam halına,  
Qəlbi pərişan eləyən Şahinəm.

Var elə adəm ki, bağı dağ edər,  
Bağı gülüstan eləyən Şahinəm.

Öyrədibən dillərini güllərin  
Çox kəsi bağban eləyən Şahinəm.

Sultan ilə bəndəyə fərq qoymuram,  
Bəndəni sultan eləyən Şahinəm.

Gör nə qədər dəftərə söz düzmüşəm,  
Dəftəri "Divan" eləyən Şahinəm.

Tibbi mənə tə'lim edən olmayıb,  
Mən məni loğman eləyən Şahinəm.

Əcnəbi sözdən dilimi hiş edib  
Mən şəkəristan eləyən Şahinəm.

Sünni nədir, şiə nədir bilmərəm,  
İslama iman eləyən Şahinəm.

Düzlərə eyham eləyir ayrilər,  
Düzlüyü e'lan eləyən Şahinəm.

Ümmanı bir qətrə görən var isə,  
Qətrəni ümman eləyən Şahinəm.

Saqini həm cəlb elədim məscidə,  
Bəlkə də nöqsan eləyən Şahinəm.

Canana qurban eləyir xəlq qoyun,  
Mən canı qurban eləyən Şahinəm.

26.11.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*"Mübarizə bu gün də var, yarın da,  
Mən də onun ən ön sıralarında"*

*Rəsul Rza*

Mən bətnə düşəndən bəri günlərlə ah etdim,  
Bilməm ki, atam eylədi, ya mən günah etdim?

Ah etmək üçün mü məni doğmuş anam, eyvah,  
Axşamları dərd ilə yatıb mən sabah etdim.

"Məcməş-şüəra" məclisinin üzvü olandan  
Çox şairə imdad elədim mən, pənah etdim.

Təlqin elədim saf qəzəli, qayə bu oldu,  
Məfkurəmi, əlbət, özümə qibləgah etdim.

Pis günlərə qoyma qda ərəb-fars sözü şe'ri,  
Gah eyləmədim mən bunu car, amma gah etdim.

Səhv eyləyirəmsə deyirəm "Səhv elədim mən",  
Əsla demirəm bə'zi kimi "İştibah etdim".

Hərçənd təvazödən uzaqdır, dedi Şahin:  
- Mən saf qəzəlimlə özümü şe'rə şah etdim!

10.03.2009

\* \* \*

### **Səri'i-müsəddəsi-mətviiyi-məxşuf**

Bağda çiçəklərlə danışmaqdayam,  
Dağda küləklərlə danışmaqdayam.

Vaxtımı, bəsdir, ay adam, alma ki,  
Al çiyələklərlə danışmaqdayam.

Harda İsaq ilə Misaq quşları?  
Mən kimi təklərlə danışmaqdayam.

Xamuş olun, dinləyin ey xamlər,  
Mən ... kəpənəklərlə danışmaqdayam.

Çox böcəyə etməmişəm e'tina,  
İndi böcəklərlə danışmaqdayam.

Qəlbidaş insanları dindirməyib  
İncə ürəklərlə danışmaqdayam.

Sakit olun, çəkdi xəyal Şahini,  
Göydə mələklərlə danışmaqdayam.

14.03.2009

\* \* \*

**Həzəci-musəmməni-əxrəbi-məkfufi-məhzuf**

Aləm də bir aləm və məhəbbət də bir aləm,  
Aləm! Gözəlim, səndə hərarət də bir aləm.

Sən öylə məharətlə gətirdin məni şövqə  
Şövqüm də bir aləm və məharət də bir aləm.

Eşq aləminə mənə səyahət elədin sən,  
Səyyah da bir aləm və səyahət də bir aləm.

Bilməm ki, xəyal idi o hal, yoxsa həqiqət?  
Halın da bir aləm və həqiqət də bir aləm.

Kimyanı bilirsən deyə kimyagər olubsan,  
Sən bilgili afətdə fərasət də bir aləm.

Söz söyləmədən mən hələ, sən meyli duyursan,  
Ey yarə səxavətli, səxavət də bir aləm.

Şadəm ki, ləyaqətlə mənə layiq olubsan,  
Layiq də bir aləm və ləyaqət də bir aləm.

Əlbəttə, mənə təntənə bəxş eyləmişən sən,  
Şahində olan təntənə, əlbəttə, bir aləm!

5.05.2009

\* \* \*

**Həzəci-musəmməni-əxrəbi-məkfufi-məhzuf**

Gerçəkliyi sevdim deyə rəyanı da sevdim,  
Rəyadə olan rəmzə müəmməni da sevdim.

Xülyalı görüb şairi xülyadən uzaqdım,  
Xülya məni bezdirmədi, xülyanı da sevdim.

Oldum şəhərin vurğunu ömrüm boyu, amma  
Məcnun yaşayan çölləri, səhranı da sevdim.

Sevdanı pəsənd eyləməyirdim neçə müddət,  
Sevdayə düşəndən bəri sevdanı da sevdim.

Röyanı, gülüm, xoşlamayırdım mən əzəllər,  
Röyamə gəlırsən deyə röyanı da sevdım.

Şahın, məni çəkmirdisə "Kimya" deyilən dərş,  
Kimyagəri sevdım deyə kimyanı da sevdım.

26.05.2009

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**  
*Şərqşünas dostum Tofiq Cahangirə!*

Demirəm hər yeri xürrəm görürəm,  
Mən bu aləmdə çox aləm görürəm.

Baxıram gözlərimin güzgüsünə,  
Orada qüssə, kədər, qəm görürəm.

Çöhrəsində azının xoşbəxtlik,  
Gözlərində çoxunun nəm görürəm.

Möhkəmin qəddini sındırmışlar,  
Çox zərif var onu möhkəm görürəm.

Sən də Şahın kimisən, ey Tofiq,  
Səni bədbinliyə məhrəm görürəm.

Zənn edən var yaşayır cənnətdə,  
Mən o cənnətdə cəhənnəm görürəm.

Açıram gözlərimi yoxdur yar,  
Onu həm görməyirəm, həm görürəm.

Bəlkə də güşənişin olmaq xoş,  
Mən mənə təkliyi həmdəm görürəm.

İldə, əlbəttə məhərrəm bir olur,  
Hər ayı mənə məhərrəm görürəm.

Şahina, sanma bu aləm təkdir,  
Mən bu aləmdə çox aləm görürəm.

21.06.2009

\* \* \*

**Rəməli-musəmməni-məxbuni-məhzuf (əbtər)**

Məni çox canana heyran dedilər, diksindim,  
"Demisən çox gözələ can" dedilər, diksindim.

Bilirəm, sultan olub Qeys sevən şəxslərə,  
Məni sultanlara sultan dedilər, diksindim.



Mən Bədəxşandə çox ləli-Bədəxşan gördüm,  
Çox daşa ləli-Bədəxşan dedilər, diksindim.

Molla taifəsi tə'min eləmir indi məni,  
O qədər hərzəvü hədyan dedilər, diksindim.

Bə'zi kəslər dilənirlər o ərəb-farsdan söz,  
"Kiprik" in cəminə "müjgan" dedilər, diksindim.

İndi Ənvər kimi hal əhli qəzəlxan varkən,  
Şahinə "ümdə qəzəlxan" dedilər, diksindim.

19.09.2009

\* \* \*

**Həzəci-musəmməni-əxrəbi-məkfufi-məhzuf**

Neysan yağışı yağmadı, ey yar, darıxdım,  
Beynimdə yenə ağrılarım var, darıxdım.

Baş dərđini baş dərđ sanıram dərđlər içində,  
Şe'rim eləsin dərđimi izhar, darıxdım.

Yaz gəlsə də, güllər məni güldürməyir amma,  
Gül varsa da sanki görünür qar, darıxdım.

Şirin günümün xatirəsi çoxsa da, indi  
Əsmiş başım üstdən acı rüzgar, darıxdım.

Ömrüm boyu olmuşsa da nikbinliyə meylim  
Çarəm kəsilibdir deyə naçar darıxdım.

Loğman eləmir çarəmi, mən neyləyə billəm  
Olmursa ürək az da ümidvar, darıxdım.

Var idi qəməmi, amma darıxmazdım əzəllər,  
Yoxdur deyə, Şahin, qəmə qəmxar, darıxdım.

18.04.2010

\* \* \*

#### **Rəməli-musəmməni-məxbuni-məhzuf**

Görməsin hicranı heç kimsə, mən amma görürəm  
Və adamlar arasında məni tənha görürəm.

Açıram gözlərimi, bəlli ki, dünya birdir,  
Yumuram gözlərimi bir neçə dünya görürəm.

Qarabağ müşkilinin həlli mürəkkəb məsələ,  
Hələ bundan belə mən bir neçə qovğa görürəm.

Əfqanıstanda bəla var, Çeçenistanda cəfa,  
Görməmək bunları yaxşıydı ki, heyfa, görürəm.

Göz yuman sülh işinə davagəzənlər vardır,  
Elə kəslərdəki məfkurədə əmma görürəm.

"Can məşamini müəttər eləyir badi-səba"<sup>1</sup>  
Belə misradə nə surət, nə də mə'na görürəm.

Səsi vardırısa əgər eyləsin ifa, lakin  
Səsi yox bir neçə xanəndədə ifa görürəm.

Neçə ildir qəzəlin Məcnunu olmuş Şahin,  
Qəzələ Məcnun olandan onu Leyla görürəm.

24.09.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəb**

Söz sehrini dərk etdim, şairdən işıqlandım,  
Nəsrin kökünə getdim, nasirdən işıqlandım.

---

<sup>1</sup> Misra Azər Buzovnalımındır (1870-1951).

Tədris ilə öyrəndim alimdən işıq dərsi,  
Zənn eyləməsinlər ki, mən birdən işıqlandım.

Virandı mənim könlüm bir me'marın eşqiylə,  
Tə'mir elədim qəlbi, tə'mirdən işıqlandım.

Qur'anə yabançıydı Şura deyilən ölkə,  
Təfsir oxudum çoxlu, təfsirdən işıqlandım.

Tə'sir çox olub - mənfi, rədd oldu həmin tə'sir,  
Tə'sir çox olub - müsbət, tə'sirdən işıqlandım.

Əxz etdi işıq çox kəs, çatdım işığa mən həm,  
Mirzə Əli Əkbərdən - Sabirdən işıqlandım.

Zəncirlidir aşıqlər, eşq zənciri möhkəmdir,  
Şahin, yaşasın zəncir, zəncirdən işıqlandım.

27.03.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Görmüşəm surəti, mə'nayə gedib çatmamışam,  
Bilmişəm sevgini, sevdəyə gedib çatmamışam.

"Öyrənibsən, - dedilər, - eşq əlifbasını sən",  
Söylədim: "Mən o əlifbayə gedib çatmamışam".

Neçə ildir gedirəm Məcnunu təqlid eləyib,  
Amma ki, mən hələ səhrayə gedib çatmamışam.

Söylədim Yusifə: "Cırdın nə üçün paltarını?",  
Dedi: "Vallah, Züleyxayə gedib çatmamışam".

Qəzəlin saflığı uğrunda savaş - qayəmdir,  
Mənə, əlbəttə, budur qayə, gedib çatmamışam.

Nə hücumları belə üstümə, subhanallah!..  
Nə müəmmadı, müəmmayə gedib çatmamışam.

Ey həsədkar yazarlar, sizi məğlub edərəm,  
Mən sizinlə hələ qovğayə gedib çatmamışam.

Ya İlahi, o Füzuli nə böyük şairmiş!..  
Şairəm, mən hələ misrayə gedib çatmamışam.

Dedilər Şahinə: "Üqba çağırır, hazırlaş",  
Dedi ki, "Mən hələ dünyayə gedib çatmamışam".

1.05.2011

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

Eşq meydanı sitəmmiş canə, əldən düşmüşəm,  
Ey ayaq, girdin neçin meydanə? Əldən düşmüşəm.

Şəm tək pərvanələr yandıрмаğımdan bezmişəm,  
Əl götür məndən daha, pərvanə! Əldən düşmüşəm.

Günbəgündən əksilir, imkanı qalmır canımın,  
Gərçi meylim baxmayır imkanə, əldən düşmüşəm.

Qovmağım çoxmu gərəkdir, qovlamaqdan bezmişəm,  
Söyləməkdən "Gəlmə ha!.." hicranə, əldən düşmüşəm.

Mən sayaq əldən düşən kəs görmürəm ətrafdə,  
Neyləmişdim bilmirəm dövrənə, əldən düşmüşəm.

Varmı insan ki, uyub şeytanə əldən düşməsin?  
Hərdən uydum mən dəxi şeytanə, əldən düşmüşəm.

Qürbətə əzm etmişəm babət dolanmaq naminə,  
Mərcan üçün çox girib ümmanə, əldən düşmüşəm.

Gərçi loğmanım bilir, amma əlac etmir mənə,  
Söyləyimmi bir dahə loğmanə "əldən düşmüşəm"?

Dərs yükü, tə'lim şövqü, elmi işlər, yaş çox,  
Novcavanlar tək girib meydanə əldən düşmüşəm.

Mən kimi məşğul kəs varmı ikinci bir nəfər?  
Baş vurub bir yanə yox, çox yanə, əldən düşmüşəm.

Başqa yandan da qəliz dilli qəzəlخانlarla cəng!..  
Mən qəzəl mülkün salıb səhmanə, əldən düşmüşəm.

Bir neçə divanə var ki, daş atırlar üstümə,  
Daş atıb mən həm sizə, divanə, əldən düşmüşəm.

Nöqtə qoydum. Ağrıdıb baş mən bir də "Divan" yazmaram,  
Söz yazıb, Şahin, neçə "Divan"ə, əldən düşmüşəm.

21.09.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

*Mirzə Ələkbər Sabir demişkən Qübbədəki (Quba - Ş.F.) axund Hacıbaba Əlizadənin nəvəsi, dostum adil Əlizadənin məşədi dini tituluna yetməsi münasibəti ilə*

Məşədi Adil ağa, cəddinə qurban mən olum,

Ay sənin məşhədilik həddinə qurban mən olum.

Olmuş idi o şərif sədd səninçün qapalı,  
Belə Qudyal çayı tək səddinə qurban mən olum.

Hacılıq sərhədi həm indi açılmış üzünə,  
Hacı ol ki, elə sərhəddinə qurban mən olum.

Qoy araxçın başına şövq ilə bundan sonra,  
Gey əba qəddinə ki, qəddinə qurban mən olum.

Saqqalın bir adına "xətt" demiş mö'minlər,  
Bəzəyibdir üzünü, "xəttinə" qurban mən olum.

Şahina, bir də gətir şe'rinə ilk misranı:  
Məşədi Adil ağa, cəddinə qurban mən olum.

17.01.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Yer yenə bəxtim kimi buz bağlayıb. Yenə  
qar yağır...*

Eyvvay, nə etdim görəsən Yarə, yığıldım,  
Laqeyd baxıb çovğuna, həm qarə, yığıldım.



Rüzgar ulayırdı canavar timsalı çöldə,  
Evdən çıxıb etdim günümü qarə, yıxıldım.

Hüşyar adamam, addımı ahəstə atırdım,  
Göz dəydi yəqin mən kim hüşyarə, yıxıldım.

Meyxanəyə getməkdə idim, məscidə çatdım...  
Harə yönümü tutmuş idim, harə yıxıldım...

İmdadimə yetdin ki, əlim şişdi bir azca,  
Rəbbim, ayağım olmadı yüz parə, yıxıldım.

Əslində, yıxılmışdı bu aşiq hələ çoxdan,  
Həsərət qalalı sevgili dildarə yıxıldım.

Şahin, dediyim öndəki "Yar" kəlməsi - "Allah",  
Eyvay, nə etdim görəsən Yarə? Yıxıldım.

8.02.2012

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**  
*Bu qəzəli də şəth vəziyyətində  
olduğum vaxt yazdım.*

Mən məhəbbət aləmindən almışam kam, vəssalam,  
Əldə eşqin şərbətindən tutmuşam cam, vəssalam.

Gah olurdu qismətim, gah olmayırdı, əzm ilə  
Eylədim mən vəslimə biryolluq əncam vəssalam.

Ya İlahi, eylə təlqin aşiqə düzgünlüyü,  
Niyyəti olsun mükəmməl, məqsədi tam, vəssalam.

Çox rica etdimsə də, amma kömək görsənmədi,  
Bəd günün ləğvindən ötrü ver sərəncam, vəssalam.

Kim ərəblər aləmində qırdırır adəmləri?  
Çarə qıl ayrılmasın, birləşsin islam, vəssalam.

Hərb oldu, cəng atəşi Yerdən tamam olsun kənar,  
Bərqərar olsun fərəh, xoş keçsin əyyam, vəssalam.

Yanmayan atəşdə bir quş var səməndərdir adı,  
Hökm elə pərvanəni yandırmasın şam, vəssalam.

Qoy kəmənddən əl götürsünlər qıyıb göz yaşına,  
Etməsinlər ovçular ahuləri ram, vəssalam.

Bişməmiş kəslər çıxırlar qarşıma hərdən mənim,  
Bişmiş alimlər yanından ötməsin xam, vəssalam.

Mən vuran eyhamları hal əhli dərk eylər fəqət,  
Etməsin arif kəsə qal əhli eyham, vəssalam.

Var qəzəlxanlar ki, olmuşlar yabançı saf dilə,  
Kim dilə etməzsə hörmət vermə ilham, vəssalam.

"Vəssalam" Şahin deyibdir hicrana, təkrar edir:  
Vəssalamu vəssalamu vəssalamu vəssalam!

1.07.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Ah etmədəyim gün nə qədər ahdan utandım,  
And içdiyim üçün neçə "vallah"dan utandım.

Bədbəxt adamın çəkdiyini tərək elədikcə,  
Xoşbəxt adamın çəkdiyi qah-qahdan utandım.

Cərrahə deyib dərdimi sağlamlığa yetdim,  
Şəkk eylədiyim bir neçə cərrahdan utandım.

Xoşxah adamın niyyətini bilmədiyimçin  
Bədxahı görənlərdə xoşxahdan utandım.

Mövzun yazılan, göyçək olan şe'ri yedim mən,  
Bə'zən qınayıb məndəki iştahdan utandım.

Hərdən demişəm sözləri çılpaq, lüt-üryan,  
Şahin, bir utancaq kimi, Allahdan utandım.

24.07.2012

\* \* \*

**Həzəci-müsəmməni-salim**

Muğamat məclisində söz gərəkdir tardən getsin,  
Gərək söhbət Seyiddən, Zülfidən, Cabbardən getsin.

Sevinc gəzməkdəyəm səndə, sevincəkdir mənim könlüm,  
Sənin könlün sevinsin ki, kədər rüxsardən getsin.

Səni gördükdə şadəm mən, məni gördükdə şadsanmı?  
Gərək söhbət bu gün təsdiqdən-inkardən getsin.

Fəqət sənsən mənim yarım, dəmadəm eylərəm təkrar,  
Dedi: - Şair gərək cəhd eyləyib təkrardən getsin.

Dedim: - Çoxdur tikanı güllərin, gülzardən bezdim,  
- Tikandan qorxan aşıqlər, - dedi, - gülzardən getsin.

Sözüm "yar", əzbərim "yar" olmuş illərlə, mənəm tuti,  
Gərək tuti olan hər kəs digər isrardən getsin.

Dəmadəm "yar" deyir Şahin, nə olsun ki, qəzəlxandır,  
Qəzəllərdə əsas söhbət gərəkdir yardən getsin.

28.12.2007

\* \* \*

#### Həzəci-müsəmməni-məkfufi-məhzuf

Yazsam da, qəzəl bir neçə mə'na baxımından,  
İzhar edirəm eşqimi sevda baxımından.

Gördüm yuxuda yar oyanıb yanıma dönmüş,  
Heyhat, şirin bir yuxu rəya baxımından.

Dünyadə kədər, mən biləni, çoxdu sevincdən,  
Bir sözdü dedim mən sizə dünya baxımından.

Hər molla deyir ki, yeri var cənnət içində,  
Yaxşı görünür sözləri xülya baxımından.

Din əhli yalan sözlərə iqdam eləyərsə,  
Söz yox ki, cəzalanmalı fitva baxımından.

Səpdim yerə göz yaşlarımı olmadı dərya,  
Bir zərrədi göz yaşları dərya baxımından.

Göycə, Qarabağ, Zəngəzurun varmı nicatı?  
Sözlər deyirəm sizlərə qovğa baxımından.

Hər gün yazıram şe'rimi, yazdıqlarım isə  
Yüz "Divan" olar bəlkə də misra baxımından.

Əlbəttə, şəhər şahıdı Şahin - şəhərində,  
Səhra şahıdır Qeys isə səhra baxımından.

10.02.2008

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Şirvan olub gövhəri şirvanşahın,  
İncisi, lə'li, zəri şirvanşahın.

Tarixə səlt oldu min il dövləti,  
Oldu açıq-dəftəri şirvanşahın.

Cismini almışsa da Yer qoynuna  
Göydə yanır ölkəri şirvanşahın.

Fəxr idi şirvanlı Bədr Şirvana,  
Var idi söz zərgəri şirvanşahın.

Gəlsə də, ömr eyləsə də, getsə də  
Var hələ çox bənzəri şirvanşahın.

Qoy dənilər ölkəmə göz dikməsin,  
Qeyzə gələr ləşkəri şirvanşahın.

Oldu Şəki Şirvana zər, Şahina,  
Şirvan isə gövhəri şirvanşahın.

26.06.2008

Şəki şəhəri

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Dərviş deyil, xandı Dərviş Məhəmməd xan,  
Xanlar ona heyrandı - Dərviş Məhəmməd xan.

İllərlə hökm sürdü doğma Şəki yurdunda,  
İrsən ora xaqandı Dərviş Məhəmməd xan.

Şirvanə qoşun çəkdi Şah İsmayılın oğlu,

Dövrən elə dövrəndi, Dərviş Məhəmməd xan!

Az olsa da imkanı hər bəylədi şah ilə,  
Zənn etdi ki, imkandı Dərviş Məhəmməd xan.

Bir çox qala odlandı, dağ, bağ, tala odlandı,  
Od tutdu, alovlandı Dərviş Məhəmməd xan.

Çöl yandı, çəmən yandı, qəbr üstə süsən yandı,  
Qəbr içrə kəfən yandı, Dərviş Məhəmməd xan!

Ya ölməlisən, ya da öldürməlisən hökmən,  
Meydan elə meydandı, Dərviş Məhəmməd xan!

Bilmirdimi dərviş ki, taxt-tacə ümid olmaz?!  
Meydan elə meydandı, Dərviş Məhəmməd xan.

İlhamı da var idi, sövq ilə yazar idi,  
Şairdi, qəzəlxandı Dərviş Məhəmməd xan.

İstiqlal üçün bir gün cəng etdi, şəhid oldu,  
Şahin belə insandı Dərviş Məhəmməd xan!

27.06.2008  
Şəki şəhəri



\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**  
*Aşiq Tofiq Cahangirova!*

Aşiqəm aşıqlərə vallahı, Allah saxlasın,  
Əhli-eşq xoşxah olur, xoşxahı Allah saxlasın.

Eşqdir düzgün yola sövq eyləyən adəmləri!  
Eşqdir islah edən! İslahı Allah saxlasın.

Kimdi İnsan? Allahın ən ülvi Allah bəndəsi!  
Eşq onun cərrahıdır, cərrahı Allah saxlasın.

Bəllidir, məddahlərdən daima zəhləm gedir,  
Söyləsəm ifrat olar "məddahı Allah saxlasın".

Yer var idi, göy var idi, bir də Allah var idi...  
Allahın əyləşdiyi dərgahı Allah saxlasın.

Yox isə, Şahin, gözəl uydurmadır, uydurdu kim?  
Var isə, qoy var olan Allahı Allah saxlasın!

26.07.2008

\* \* \*

**Münsərihi-müsəmməni-mətviiyi-məksuf**  
*Masazırda Əliağa Vahidin abidəsinin  
açılışı münasibətilə oxudum.*

Cismini gizlətsə gərçi məzar Vahidin  
Fikr edirik amma ki, sağlığı var Vahidin.

Eşq ilə, sevda ilə şe'rə könül bağladı,  
Hər qəzəli eylədi eşqini car Vahidin.

Musiqidən həzz alıb duydu muğamatımı,  
"Şur"ü, "Qatar"-Vahidin, "Bəstəniqar"-Vahidin.

Bir neçə meyxanədə söyləsə də meyxana,  
Meyxanası etmədi zövqünü dar Vahidin.

Çox ciyəri parələr eyləsə də cövrünü,  
Canını məhparələr etdi xumar Vahidin.

Hər əzaba tabladı, iztiraba tabladı,  
Olmadı sən'ət yolu heç də hamar Vahidin.

"Sən də qəliz yaz, - dedi, - şe'ri" qələmdaşları,  
Oldu rica - onların, amma qərar - Vahidin.

Şe'rə vəfadar idi, onda inam var idi,  
Dövrəsi gülzar idi qəlbibahar Vahidin.

Hər qədəri, Şahina, azərbaycanlı var,  
Ol qədəri qəlbə heykəli var Vahidin.

9.08.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Allah, mənim bəxtimi ki, qarə yazıbsan,  
Bəxtsizliyimə çarəni bəs harə yazıbsan?

Dağ çapdı və tarixlərə düşdü. Nə gözəl ki,  
Dağ parçalamaq şövqünü me'marə yazıbsan.

Öz köynəyini cırdı və xar oldu Züleyxa,  
Sanki, sən onun köynəyini parə yazıbsan.

Amma ki, başa düşmürəm, İskəndəri taxta,  
Mənsur kimi şairisə darə yazıbsan.

Bolluqdu yaşıllıq, neçə rəng eylədin icad,  
Şadəm ki, yaşıl rəngi çəmənzarə yazıbsan.

Hər yarına "Allah" deyən var ki, küfrdür,  
Küfr eyləməyi gör neçə əğyarə yazıbsan.

Allahına "yarım" demisən sən isə, Şahin,  
"Allah edəcək dərdlərimə çarə" yazıbsan.

20.08.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Sən, ey bu qəzəl sahibi, pərgar adamsan,  
Əğyarına əğyar, yara yar adamsan.

Viranəyə dönmüşdü qəzəl mülkü, çalışdın  
Tə'mir elədin viranı, me'mar adamsan.

Bilməkdə bilənlər ki, sənin mərhəmətin var,  
Qafilə güman eylədi qəddar adamsan.

Hərçənd dəvənin beli düzəlməkdən uzaqdır,  
Bəlkə düzələ, sən ki ümidvar adamsan.

Çox şe'rini bədbin yazırsan neçə vaxtdır,  
Amma demisən həzzə səbəbkar adamsan.

Var öylə adamlar ki, sınırlar səni xoşbəxt,  
Vardırımı bilən dərdə giriftar adamsan?

Dildarını səndən götürüb qaçdı əcəl, ah,  
Şahin, daha gəl söyləmə hüşyar adamsan.

28.10.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəb**

Gəlsin gecə, ey Tanrım, göylərdə qəmər yansın,  
Gün başqa yerə getsin, qoy bir də səhər yansın.

Atəşlə su yan-yanə, qoynunda buruqlar var,  
Qıyma Xəzərin, yarəb, ağuşi hədər yansın.

Aşıqlərə rəhm eylə, aşıqlərə iman ver,  
Bağban, qapını sök, yıx, qoy bağda çəpər yansın.

Əğyar gəlib çıxsə qoyma girə gülzarə,  
Yansın ürəyi qəmdən, qoy onda ciyər yansın.

Xırmanına od vurmuş qarğış eləyən dilbər,  
Odlanmış idi çox yol, ondan da betər yansın.

Göz gördü, nəzər yandı, gördüm o gülü bağda,  
Yarəb, gözümə dəysin, göz görsə nəzər yansın.

Aşiq olalı, Şahin, pərvanəlik öyrəndim,  
Eşq atəşinə kim var pərvanə təhər yansın?

29.11.2008

\* \* \*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Xoşdur mənə gər şəkər gətirsən,  
Nuş eyləyəyəm zəhər gətirsən.

Röyamı əgər, sevincək ollam  
Axşam aparıb səhər gətirsən.

Ömrüm boyu mən kədərli qallam,  
Yarım, yarına kədər gətirsən.

Ar etməyəm ağlamaqdan əsla,  
Hərgah mənə qəhər gətirsən.

Getdin, qəzəlim dəyərsiz oldu,  
Gəl, sözlərimə dəyər gətir, sən.

Təb'im yox olub, yenə olar var,

Təb'i, gözəlim, əgər gətirsən.

"Divan"ını artırıb edər beş  
Sən Şahinə güc, təpər gətirsən.

13.01.2009

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

O qədər vəsf elədim gülşəni mən,  
Axırı təngə gətirdim məni mən.

Bağiban, yordum axır tə'riflə  
Nərgizi, yasəmənini, susəni mən.

Türkiyə, İran, İraq, əfqan eli...  
Görmüşəm çox obanı, məskəni mən.

Göy dəlib zirvə kimi, altımda  
Qoymuşam çox dumanı, çox çəni mən.

Şe'ri yazmaqda qəliz bir neçəsi,  
Saf sözün bağbanı sandım məni mən.

Dilimin düşməni var, ey Şahin,  
Dilimin düşməninin düşməni - mən!

23.05.2009

\* \* \*

**Səri'i-müsəddəsi-mətviyyi-məksuf**

Ver xəbər, ey xoşxəbərim, hardasan?  
Yox xəbərindən xəbərim, hardasan?

Ayrılığın həddi məgər yoxmudur?  
Harda qalıbsan bu qədər, hardasan?

Söz bağımın gülləri yol gözləyir,  
Gəl yenə də gülləri dər, hardasan?

Qismət olubdur acı güllər mənə,  
Ey şirinim, ey şəkərim, hardasan?

Mən ki əziyyət çəkirəm yangıdan,  
Az qala yansın ciyərim, hardasan?

Dürrüm idin sən mənə zər timsalı,  
İndi nə dürr var, nə zərim hardasan?

Gəlməyinin maneəsi var isə,  
Mən gələrəm bilsəm əgər hardasan.



Tutdu sevincin yolunu dærdü qəm,  
Şahini öldürdü kədər, hardasan?

30.05.2009

\* \* \*

**Rəmæli-müsəmmæni-məxbuni-məhzuf (əbtər)**

Günü-gündən yuxumu az edirəm, ey Şahin,  
Necə də şe'rdə e'caz edirəm, ey Şahin.

Cəng vaxtı qələmi süngüyə döndərmişdim,  
Onu mən indisə dəryaz edirəm, ey Şahin.

Avazım batdı, cavankən oxuyardım arabir,  
Görəcəklər yenə avaz edirəm, ey Şahin.

Həmi meyxanədə yer var mənə, həm məsciddə,  
Özümü dövr ilə dəmsaz edirəm, ey Şahin.

Ömrümün mövsümü qışdırsa da, eşqim sönmür,  
Qışımı mən deyəsən yaz edirəm, ey Şahin.

Eləyib səcdə Füzuli kimi söz sahibinə  
Özümü gör nə şərəfraz edirəm, ey Şahin.

Deməsinlər qocalıb, tərpnə bilmir, yorulub,  
Yenə şahin kimi pərvaz edirəm, ey Şahin.

8.08.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi- məhzuf**

Qorxaqlıq edib qaçdı bahadır, ayıb olsun,  
Cəng eyləməyə olmadı qadir, ayıb olsun.

Çox kəs görürəm qəhrəman oldu adı, heyhat,  
Dastan yazılır onlara dair, ayıb olsun.

Hər kəs ki, vətən torpağını atdı könüllü,  
Qürbətdə qalib oldu mühacir, ayıb olsun.

İmanına kamil dedi bir şeyx, inandım,  
Kamilliyisə olmadı zahir, ayıb olsun.

Mahirliyini xəlqə sübut eyləməmişdən  
Söylər özünə bir çoxu mahir, ayıb olsun.

Şair o Nizami, o Füzuli, o Seyiddir,  
Şahin də deyir isminə şair, ayıb olsun.

10.08.2009

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

Mən ki, həsrət çəkmədəydim sən kimi dildar üçün,  
Həzrət Allah göndəribdir sən yarı mən yar üçün.

Bir mərizəm, ey nigarım, lütf elə, loğmanım ol,  
Qeyri loğman tapmıram mən dərdimi izhar üçün.

Eylə tə'mir gəl mənim can mülkümü, me'marsən,  
Varmıdır olsun çətinlik sən kimi me'mar üçün.

İstinadımsan mənim, sən nöqtəsən, pərgar - mən,  
Nöqtə lazımdır fəqət dövr etməyə pərgar üçün.

Varsızam, ey varlığım, dünya varında yox gözüm,  
Fani aləmdə yox olmaq istəməzdim var üçün.

Tək məni aşıqlərə sərkərdə təsdiq etdilər,  
Varmıdır bir kəsdə cür'ət təsdiqi inkar üçün?

Qeyrilər ləzzət çəkirlər şövq ilə çox yardım,  
Mənsə həsrət çəkmişəm dünyadə bir sən yar üçün.

Arsız-arsız eyləyir təkrar yar ismin müdam,  
Qoymayın tənqidə mə'ruz Şahini təkrar üçün.

31.08.2009

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Mehri bu aşiqdən uzaq eylədin,  
Ey qaragöz, zülfümü ağ eylədin.

Qəlbimi sarmışdı xəyal aləmi,  
Sən məni aləmdə oyaq eylədin!

Eyləyəcəkdirsə pərişan məni,  
Bəs niyə sevdəyə maraq eylədin?

Hicri nə məqsədlə vüsəl etmədin?  
Vəsli nə niyyətlə fəraq eylədin?

Bax, qoca şair yenə də ağlayır,  
Şahini sən körpə uşaq eylədin.

12.09.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Vahid ustadımıza!*

Qəzəlin loğmanı Vahiddi, onun bağbanı mən,

Nə qədər yandırıb, ey gül, canı Vahid, canı mən.

Şe'ri təqlid eləyən kəsdə inad etmək var,  
Edirəm təqlidi tənqid verib fərmanı mən.

Günə "parlaq" demişəm işlədibən türk sözünü,  
Nə "dirəxşan" deyərəm, nə yazaram "rəxşan"ı mən.

Kipriyim qoy tökülə yazsam əgər "müjgan"ı,  
Heç zaman eyləmərəm "xun" qəzəlimdə "qan"ı mən.

Yazdılar "ox ucu" ifadəsini "peykan" tək,  
"Ox ucu" söyləyərəm mən, demərəm "peykan"ı mən.

Nə qədər ki diridir can, ölü söz söyləmərəm,  
Nəyə lazım yazıb "üşşaq" yazım hədyanı mən.

Şahinəm, Vahidi yad eyləyirəm hörmətlə,  
Saf qəzəl karvanımın sultanı o, sarvanı mən.

29.10.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Elə divanə edib ki, məni gül rüxsarın

İstərəm əqlini başdan çıxarım sən yarın.

Mən ki Allahsevənəm, sevməsən Allahı əgər  
Məni tə'min edəcəkdirmi sənün rəftarın?

Tanrının əmri olubdur deyə torpaq dağ olub,  
Dağ dağılsın başına dağ dağıdan me'marın.

Eşqi inkar eləyərdim həmişə, düzgünmü?  
Varmı inkarıma qarşı, gözəlim, inkarın?

Bir də israr edərəm gəlməyini, sən necə bəs?  
Olacaqmı görüşə bir də sənün israrın?

Eşqinin bimarıyam, öylə əlac etdin ki,  
Bimar olmaq diləyir bir də sənün bimarın.

Yenə gəlləm, yenə gəlləm, yenə gəlləm yanına,  
Çevrə cızmaqdan əlavə işi yox pərgarın.

Eşqimiz bitsə əgər, mən də bitirirəm ömrü,  
Qəmi vardımı çəkən yoxsa əgər qəmzarın?

Şahinin çarəsinə yoxsa ölümdür çarə?  
Çarəsi bircə olur mən sayacağı naçarın.

13.02.2010

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Gün çıxıb ki, yenə dünyanı işıqlandırısın,  
Yaxıb öz cisimini hər yanı işıqlandırısın.

Bu nə sevda ki, məhəbbətdən əsər görsənmir?  
Elə sevda elə, sevdanı işıqlandırısın.

Səndə də var meyl məndə də, cəhd eylə, gülüm,  
O təmənnə bu təmənnanı işıqlandırısın.

Gözünü yumma ki, dərya qaralıbdır yenə də,  
Gözünü aç, yenə dəryanı işıqlandırısın.

Dərdimi gördü və loğman da təəccübləndi,  
Et əlac dərdə ki, loğmanı işıqlandırısın.

Yazmışam "Loğman"ı, bəs qafiyəsi düzmü məgər?  
Tap elə qafiyə misranı işıqlandırısın.

Ey qəzəlخان, müəmma yaradırsan guya,  
Elə nəzm et ki, müəmmanı işıqlandırısın.

Şahina, surəti tə'rif eləmək bəsdə daha,  
Tə'rifin, sə'y elə mə'nanı işıqlandırısın.

17.07.2010

\* \* \*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Səhv etmə ki iztirabın olsun,  
İşlətmə günah savabın olsun.

Əksən tikanı tikan görərsən,  
Gül bəslə ki, qoy gülabın olsun.

Ardımca deyinmə, ey qəzəlxan,  
Şahəm! Bu hökm cəvabın olsun.

Neyçün şəkərə zəhər qatırsan?  
Neyçün "günəş" "afitab"ın olsun?

"Su" yaz ki, anan su söyləyibdir,  
"Su" söylə, neçin "su" "ab"ın olsun?

Çox qafiyəni lüğətdə gəzdin,  
Saf yaz, neçin əzabın olsun?



Cəhd eylə mənim kimi sənin də  
"Divan" tək bir kitabın olsun.

Divanları dördəcən gətirdim,  
"Az yaz, - dedilər, - ki, tabın olsun".

Yol vermə qəlizliyə, qəzəldə  
Şahin kimi inqilabın olsun.

17.10.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Ey Eşq, yaşa, təkliyi inkar eləyirsən,  
Ey Eşq, var ol, çünki bizi var eləyirsən.

Allah səni eyləməyir hər kəsə qismət,  
Layiqli kəsə meylini izhar eləyirsən.

"Var ol" deyirəm mən sənə gündüz-gecə, var ol,  
Var ol ki, bizi sevməyə vadar eləyirsən.

Vardırımı lüğət ki, orada "Eşq" sözü yoxdur?  
İnsanları saf eşqə giriftar eləyirsən.

Tarix boyu aşıqləri məşhur eləyib də,  
Əğyarləri əvvəl axır zar eləyirsən.

Mənsur "ənəl-Həqq" dedi eşqin gücü ilə,  
Eşq həzzini Mənsurlərə car eləyirsən.

Səndən o qədər yazdı qəzəlxanlarımız ki,  
Eşq əhlini gündən-günə hüşyar eləyirsən.

"Eşq" kəlməsini gəl bu qədər eyləmə təkrar,  
Şahin, niyə tuti kimi təkrar eləyirsən!<sup>1</sup>

7.02.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

*"Məcmüəş-şüəra"nın gənc üzvü, həsrətli  
şe'rlər müəllifi Bəydəmir şairə bu qəzəldə  
olan qafiyə və rədifdən istifadə etməklə  
yeni qəzəlini eşitmək arzusu ilə*

Gözlərim yollara həsrətlə baxır pəncərədən,  
Baxıram, gözlərim eynəkmi taxır pəncərədən?

Zövq alardım şüşədən baxmaq ilə, indi isə

---

<sup>1</sup> Daha hər gün şe'r yaza bilmirəm. Qocalmaqdayam. Digər yandan da başqa işlərim (elmi və s.) o qədərdir ki!..

Elə bil üstümə qəm-qüssə yağır pəncərədən.

Od gərəkdir mənə indi, nə çıxar baxmaqdan,  
Şux gözəllər canıma od buraxır pəncərədən.

Tərləyibdir şüşəsi pəncərəmin... Çöldə soyuq...  
Sanki tər yox, acı göz yaşım axır pəncərədən.

Nə üçün pəncərədən baxmağa oldum məcbur?  
Qəzəlim şimşəyə bənzər ki, çaxır pəncərədən.

Ya İlahi, mənə rəhmin neçin olmur zahir?  
Hələ çoxmu baxacaqdır bu fağır pəncərədən?

Şahini əvvəl-axır öldürəcəkdir həsrət,  
Öləcəkdir yıxılıb əvvəl-axır pəncərədən.

30.08.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Son vaxtlar göy yerə üsyan edir sanki. Bir  
neçə gün bundan əvvəl Bakıya yağış yağdı.  
Palçıqlı...*

Palçıqlı yağışlar yerə yağmaqdadı göydən,  
Allah görəsən bizlərə baxmaqdadı, göydən?

Dərd ildırım gurlamada torpağa tez-tez,  
Qəm şimşəyi təhdid ilə çaxmaqdadı göydən.

Yerdirmi günahkar ki, etməkdə qəzəb göy?  
Yoxsa, nə üçün vəlvələ doğmaqdadı göydən?

Ormanda hərarət nə üçün bir belə artıb?  
Allah işidir, ormanı yaxmaqdadı göydən.

Rəbbin qəzəbi göydə o cür dalğalanır ki,  
Yansın deyə su yanğı buraxmaqdadı göydən.

Allah yaradan ey bəni-Adəm, ayılaq tez,  
Sonra gec olar, göy yeri sıxmaqdadı göydən.

Biz yerdə xəta çox elədik, ey qoca Şahin,  
Allah bu səbəbdən yeri boğmaqdadı göydən.

14.09.2011

\* \* \*

**Münsərihi-mətviiyi-məxşuf**

*Bu gün ərəbşünas alimlər Nərgiz Əliyeva və Məryəm Seyidbəylinin doktorluq dissertasiyalarının elmi seminarında müzakirəsindən ötrü Naxçıvan şəhərinə uçduq.*

Nəqşi əyan olmusan, Naxçıvan,

Nəqşi-cahan olmusan, Naxçıvan.

Tarixinə xor baxan yadlara  
Qarşı çıxan olmusan, Naxçıvan.

Şah nəzəri çox görüb hüsnünü,  
Şahə məkan olmusan, Naxçıvan.

"Möcüzələr yurdudur, ər eli"  
Böylə bəyan olmusan, Naxçıvan.

Şöhrəti şandan kənar etmərəm,  
Şöhrətə şan olmusan, Naxçıvan.

Gül də görüb Naxçıvan, güllə də,  
Gülləbaran olmusan, Naxçıvan.

Yandı işıq selləri, naqilə  
Sən cərəyan olmusan, Naxçıvan.

Qəlbini məş'əl kimi yandırıb,  
Qəlbıyanan olmusan, Naxçıvan.

Vəslə sevinc qatmısan, et fərəh,

Hicrə fəğan olmusan, Naxçıvan.

Çox gülü yan eylədin xardən,  
Xarə ziyan olmusan, Naxçıvan.

Düşmənə düşmənliyin bəllidir,  
Dosta hayan olmusan, Naxçıvan.

Çoxdu yaşın, olmusan müstəqil,  
Tazə cavan olmusan, Naxçıvan.

"Xan Qarabağ dərdirə həll hanı?"  
Hey nigəran olmusan, Naxçıvan.

Odlu cahandır mənim məskənim,  
Nurlu cahan olmusan, Naxçıvan.

Munisi ey Nərgizin, Məryəmin,  
Elmə təkən olmusan, Naxçıvan.

Azərbaycan - cism Şahinə,  
Cismimə can olmusan, Naxçıvan!

4.11.2011  
Təyyarə

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

*"Meyxane - batene - arefe - kamel əst.*

*Be mə'niyə - aləme - lahut niz aməde əst"*

*Dr.Seyid Cəfər Səccadi*

Sirrini mərdanə desən, afərin,

Eşqini cananə desən, afərin.

Gər desən əğyarə "dəli", mərhəba,

Aşiqə "divanə" desən, afərin.

Ətri saçın azca da əksilməyir,

Yar saçına "nanə" desən, afərin.

Get gülə de bülbülə aldanmasın,

Şəkki gülüstanə desən, afərin.

"Bədbin adam çox yaşamaz" fikri var,

Fikri pərişanə desən, afərin.

Sultana de "bəndəyə rəhm" eyləsin,

Sən bunu sultanə desən, afərin.

Söylədi Rəbb "Lə'nət ola şeytana",

Lə'nəti şeytanə desən, afərin.

"Batine-arif" və "lahut" dadır,  
Kə'bəyə meyxanə<sup>1</sup> desən, afərin.

Köhnələşib bildiyin əfsanələr,  
Sən təzə əfsanə desən, afərin.

Məxfi deyil, gizli deyil, Şahina,  
Eşqini hər yanə desən, afərin!

4.12.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**  
*Dünənimin qəzəli*

Neçə şair ki, yazıb Məcnunun əfğanından,  
Özü keçmişmi məgər eşq biyabanından.

Satıram müftə sənə canımı, ey cananım,  
Aşiqin var nəyi olsun bahalı canından?

Eh, nənən çıxdı sənin eyvana, amma yox özün,

---

<sup>1</sup> Meyxanə - kamil arifin batınıdır. Lahut aləmi mə'nasında da işlənmişdir (Bax: Dr. Seyid Cəfər Səccadi. Estelahat və tə'birate-erfani. Tehran. 1383, səh.752).



Kaş görəydim üzünü bir kərə eyvanından.

Qoruyurlar səni yağ içrə olan böyrək tək,  
Heyranam ki, xəbərin yoxdu bu heyranından.

Vətənimdə yetə bilmir niyə qəlbim vəslə?  
Qürbət içrə ürəyim çatdadı hicranından.

Bir kərə ömr verilmiş bizə, zərgər fələyin  
İstifadə eləyək biz də bu imkanından.

"Qanı qan ilə yuyarlar" - belə söylər atalar,  
Keçmişəm mən isə bir çoxlarının qanından.

Heç gərəkdirmi müsəlmanə ayırsın xəlqi?  
Çox bəla gördü bəşər öylə müsəlmanından.

Olsa da qurbanı dövrün o Nəsimi babalar,  
Salamat çıxmadımı dövr dəyirmanından?

Müstəqim söylə sözü, olma ciyərsiz, Şahin,  
Keçməyiblərimi məgər sən kimilər canından?

6.01.2012

\* \* \*

**Həzəci-müsəmməni-saleh**

Gül üstündə oturmuş, qovma, bülbüldən nə istərsən?  
Deyilmi bəs ki, gül qırdın, axı güldən nə istərsən?

Səni, ey bağiban, divanə etmiş gül, həyan olsun,  
Qərənfeldə ətir yoxdur, qərənfeldən nə istərsən?

Acı mey vermə, ey saqi, dilim, əlbəttə şirindir,  
Acı dillər kəsilsin qoy, şirin dildən nə istərsən?

Sənin qəsdin qurutmaqımı Araztək gur çayı, şair?  
O sahildən nə istərsən, bu sahildən nə istərsən?

Deyən yox bir mənə "Qalmış gözün əfqan diyarında,  
Çox oldun Kabilində, bəsdi, Kabildən nə istərsən?"

Deyən yoxdur ki, İstanbulda, ey şair, nə bulmuşsan?  
Keçibsən Kərbəladan çox, bəs Ərbildən<sup>1</sup> nə istərsən?

Deyən vardır ki, Təbrizdə çox olmuşsan, bu mə'lumdur,  
Şəhərdir çox böyük, amma ki, Məndildən<sup>1</sup> nə istərsən?

---

<sup>1</sup> İraqda şəhər.

Səyahət etməyə vadar edirsən hey məni, Rəbbim,  
Bu Şahindən nə istərsən, bu Fazildən nə istərsən?

23.01.2012

\* \* \*

**Münsərihi-müsəmməni-mətviyyi-məkşuf**

Eşqi sevən hər kəsi eşqi sevən istəsin,  
Aşiqə qiymət verən aşiqi şən istəsin.

Yolladılar dağ-duzə Fərhad ilə Məcnunu,  
Kaş ki, aşıqləri dağ və düzən istəsin.

Eşqə görə axsa gər, göz yaşı qiymətlidir,  
Göz yaşını yığmağa şəxs ləyən istəsin.

Əğyara, ey bağiban, güllərini vermə ha!  
Gülləri qoy mən təkin gülbəcərən istəsin.

"Ayışə, Osman" desin şiə - müsəlman kimi,  
Şiə Hüseyn istəsin, şiə Həsən istəsin.

---

<sup>1</sup> İranda şəhər.

Xoşlamıram qürbəti, amma ki, var xoşlayan,  
Qoy məni qürbət deyil, doğma vətən istəsin.

Ey ölü qardaşlarım, azmı kəfənsiz yatan?  
Qismət olar çox kəsə, kaş kəfən - istəsin.

Ruh bədəndən çıxar, vermə əziyyət cana,  
Sən bədəni istə ki, ruhi bədən istəsin.

Bir neçə haqsız adam istəməyirlər məni,  
Qoy gələ gün Şahini istəməyən - istəsin.

17.04.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Məhərrəmlikdir. İmam Hüseyni düşündüm...*

Bihudə yerə axmadı ki, qan Hüseyndən,  
Əlbəttə, hədə çıxmadı ki, can Hüseyndən.

Billah, məhərrəmdə müdam gözlərim ağlar,  
Yüz söz danışar ah ilə əfğan Hüseyndən.

"İslamə xətər var, - dedi, - yoxdur geri dönmək" -  
Almışdı mücahidləri fərman Hüseyndən.

Cömərdliyi gəlmişdi Məhəmməd babasından,  
Əxz eylədi cömərdliyi dövran Hüseyndən.

Fatimeyi-Zəhra ərəbə verdi nəsihət,  
Tə'lim Əlidən gəldi, şərəf-şan Hüseyndən.

Məl'un Yezid islamə xilaf çıxdığı üçün  
Baş verməli oldu ona üsyan Hüseyndən.

Dönsəydi əgər çərxi-fələk öz gedişindən,  
Dönməzdi o yetmiş iki qurban Hüseyndən.

Qəlbimdə bugün Rəbbimə var çoxlu sualım:  
Şiə danışır söz niyə hər an Hüseyndən?

Allah, Əlinin oğlu neçin çarəsiz oldu?  
Düşmüşdü kənarə niyə imkan Hüseyndən?

Qan rəngini hey seyr edirəm dan qızarıanda,  
Qan rəngini bəlkə götürüb dan Hüseyndən?

Keçmişmi şəhidlik deyilən dərsi müsəlman?  
Almazmı o dərsi bu müsəlman Hüseyndən?

Tə'rif eləsəm mən nə qədər çox, yenə azdır,  
Görmüşmü cahan bir gilə nöqsan Hüseyndən?

Mən şe'rimi mədhində onun çox uzadımmı,  
Bir halda ki, vardır neçə dastan Hüseyndən.

Hərçənd Hüseyn şe'ninə yüzlərlə qəzəl var,  
Şahin isə istər yazsa "Divan" Hüseyndən.

21.11.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəb**

Dövran da gözəlləşsin, insan da gözəlləşsin,  
İnsan gözəl olduqca dövran da gözəlləşsin.

Qoyma gülü solsun ki, bağ bar ilə dolsun ki,  
Yarəb elə olsun ki, bağban da gözəlləşsin.

Getsin, zəfərə getsin, getsin, hünərə getsin,  
Əsgər elə cəng etsin meydan da gözəlləşsin.

Canan elə olsun ki, peyman elə olsun ki,  
İmkan elə olsun ki, imkan da gözəlləşsin.

Güldükə kədər sev ki, gəldikə qəhər sev ki,  
Yarı o təhər sev ki, hicran da gözəlləşsin.

Sevda da qəşəng olsun, xülya da qəşəng olsun,  
Dərya da qəşəng olsun, ümman da gözəlləşsin.

Can istəyəne can ver, qan istəyəne qan ver,  
Loğman, elə dərman ver, dərman da gözəlləşsin.

Pərvaz necə pərvaz ki!.. E'caz necə e'caz ki!..  
Şahin, o təhər yaz ki, "Divan" da gözəlləşsin.

13.02.2013

\* \* \*

#### **Rəməli-müsəmməni-məhzuf**

Aydın olsun gözlərim, Allah, o dilbər görsənir,  
Ruzigarım ap-acıydı, indi şəkkər görsənir.

Gün batıb çoxdan, fəqət mənzil işıqlanmış bütün,  
Günmüdür doğmuş gecə, yainki ülkər görsənir?

Cəh-cəhi mən bülbülün gəlmirdi, çünki yoxdu gül,  
Gözlərim par-par parıldar, zərgərə zər görsənir.

Söylədim dildarə: - Dəftər ver mənə, təb'im coşub,  
Söylədi: - Yaz sinəmin üstündə, dəftər görsənir.

Çıxmaram mən bir də hökmündən sənin, fərman elə,  
Zabitimsən, əmr elə, qarşında əskər görsənir.

Mən həqiqətpərvərəm, hər dəm həqiqət söylərəm,  
Başqa şairlər deyən sözlər, gülüm, şər görsənir.

Halı şad, əhvalı xoş, rəftarı yar ilən qəşəng,  
Öylə sərməstdir ki, Şahin şahə bənzər görsənir.

26.12.2007

\* \* \*

#### **Münsərihi-müsəmməni-mətviiyi-məksuf**

Bitdi qışın şaxtası, can yenə qəmdən çıxır,  
İstiyə möhtac olan dərdü ələmdən çıxır.

Sevdiyinə naz edir seyrə çıxan qız-gəlin,  
Görsə, babam "gəl" deyir, naz nənəmdən çıxır.

Mənsə təkəm, yalqızam, istəmirəm ömr edim,  
Qoy deyələr "bəxtəvər cövrü sitəmdən çıxır".



Ey bu qəzəl sahibi, eylə vida ruhinə,  
Can quşunu ac burax, can quşu qəmədən çıxır.

Söyləməyin Şahinin tüstülənir ahı da,  
Ah şe'rdən qopur, tüstü qələmədən çıxır.

5.01.2008

\* \* \*

**Münsərihi-müsəmməni-mətviiyi-məkşuf**

Yağ ilə su timsalı xislətimiz tutmayır,  
Sənlə mənim bir daha işrətimiz tutmayır.

Söhbətinin əvvəli söhbətimə qoydu son,  
Sonra deyirsən ki, bəs söhbətimiz tutmayır.

Leyli və Məcnun kimi möhtərəm aşıqlərə  
Hörmətimiz ayırıdır, rəğbətimiz tutmayır.

Haqq gəzirəm, sənə yox, mən dözüürəm sənə yox,  
Təqətimiz, tabımız, qüvvətimiz tutmayır.

Söhbətə gəlmək məhal, vəhdətə gəlmək çətin,  
Niyətimiz başqadır, niyyətimiz tutmayır.

Bir ki, deyil sazımız, ayrıdır avazımız,  
Yox qoşa pərvazımız, sür'ətimiz tutmayır.

Ülfətimin xətmidir ülfətinin əvvəli,  
Sən dəlisən, mən dəli, ülfətimiz tutmayır.

Gəlmə daha, əksidir adətinin adətim,  
Şahin axı neyləsin, adətimiz tutmayır.

11.01.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Dağı eşq ilə dağıtmaq işi Fərhad işidir,  
Başı gərdəndən ayırmaq işə cəllad işidir.

Aşiqə, eşqə hücum etmədə əğyar arabir,  
Elə işlər ki olur, doğma deyil, yad işidir.

Elə şagirdimiz olmuş ki, çıxıb düz yoldan,  
Əyrini düz yola çəkmək işi ustad işidir.

Qonşular cövr eləyirlər neçə ildir elimə,  
Adama zülm eləmək, bəlli ki, Şəddad işidir.

Əlini xəncərə vur meydana gir ərsənsə,  
Əli vurmaq dizə, dad eylmək arvad işidir.

Qəzəli bir neçə əcdad qəliz yazmışdır,  
Şahina, sən kimi yazmaq isə övlad işidir.

25.03.2008

\* \* \*

**Həzəci-müsəmməni-saleh**

Sevənçin qeyri şey varmı desin sevdadən artıqdır?  
Mənə sevda təmənnası bütün dünyadən artıqdır.

Görüb mə'nanı gözdən salmayın surət müəmmasın,  
Gözüm görməkdə çox surət ki, çox mə'nadən artıqdır.

Dünən heç yoxdu əhvalım, bu gün bir qətrə mey verdi -  
Nigarımdan gələn qətrə mənə dəryadən artıqdır.

Qoyun Fərhadı yarsın dağ, yer yox dağdən üstün,  
Məkan Məcnunə vardırımı desin səhradən artıqdır?

Girinc etməz məni rəya, ayaq övladıyam əsrin,  
Nədir rəya? Ayıqlıq şairə rə'yadən artıqdır.

Kim isə sülhü qollarsa, mənəm qovğa qovan şair,  
Kimin vardır buna şəkki ki, sülh qovğadən artıqdır.

O cür gerçək əməllər görmüşəm ki, görməyəydim kaş,  
Deməz Şahin ki, gerçəklik mənə xülyadən artıqdır.

23.04.2008

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**  
*Me'mara!*

Gərçi hər bir məmləkətdə az deyildir, var yar,  
Amma, yoxdur heç birində böylə bir dildar yar.

Mərhəba, göz dəyməsin, hüşyarlıq timsalıdır,  
Söz çəkir hər bir sözündən, böylədir hüşyar yar.

İşvəsi xoş, nazı xoş, rəftarı xoşdur, qarşıma  
Xeyli xoşdur ki, çıxıbdır öylə xoşrəftar yar.

Amma, aşıq görmüşəm ki, ey ulu Pərvərdigar,  
Ağlayıb hey zar-zar, söylər dəmadəm "yar-yar".

Yar kim - əğyar kim, əğyar kimdir, yar kim?

Bir müəmmadır bütün şairlərə əğyar-yar...

Guya ki, tərkiş eyləmişdi aşiqi, bimar idi,  
Amma gəldi, loğmanım olmuş bu gün bimar yar.

Şahina, qəlbin sökülmək qorxusu yoxdur daha,  
Qəlbi tə'mirsiz qoyarmı dilbilən me'mar yar!

6.09.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

İmkanlısan, imkansıza imkanını qaytar,  
Yarəb, ölüyəm mən, ölüyə canını qaytar.

Qur'anda yazılmış ki, qənirsiz Yaradansan,  
İsbat elə, imanə müsəlmanını qaytar.

Var idi igidlər ki, bu xalq möhtəşəm idi,  
Rəbbim, təzədən onlara meydanını qaytar.

Bir gün yeri odlandıracaq odlu silahlar,  
Odsuz silahı-gürzünü, qalxanını qaytar.

Hərdən ötən əyyamə qayıtmaq diləgəm mən,

Sən xəlqə Cavad xan kimi bir xanını qaytar.

Vicdansız adamlar nə təhər ömr eləyirlər?

Vicdanını qeyb etmişə vicdanını qaytar.

Cavid qayıdıb yurduna, gör harda Füzuli...

Tanrım, elimə ümdə qəzəlخانını qaytar.

Ya, mən kəsi cananəsinin yanına yolla,

Ya da edib e'caz ona cananını qaytar.

Allah ilə hərdən zarafat eyləmək istər -

Sən Şahinə, Allah, ədəb-ərkanını qaytar.

24.11.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Təb'im elə coşğun ki, bu dövrənə sığışmır,

Ruhim, elə zənn eyləyirəm, canə sığışmır.

Yandım o təhər ki, söne bilməm. Deməsinlər,

Atəşlə odun dostluğu imkanə sığışmır.

Məcnun şəhəri atdı biyabanə tələsdi,

Bəs indi nə olmuş ki, biyabanə sığışmır.

Ey Tanrı, ədəbdən danışanlar görürəm mən,  
Etdikləri işlər ədəb-ərkanə sığışmır.

Dəhşət ki, kiçiklər də böyüklük həvəsində,  
Danə elə coşmuş ki, dəyirmanə sığışmır.

Dünya evi zindanə dönübdür mənə indi,  
Şahin elə məhbus ki, bu zindanə sığışmır.

1.12.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Çoxdandı görünür o nigarım, nə xəbərdir?  
Çoxkən tükənib səbrü qərarım, nə xəbərdir?

Yoxsan deyə üsyan eləyir sanki evim də,  
Düşür qarıma indi açarım, nə xəbərdir?

"Şahnaz" ilə "Şur" qəlbi gətirmir daha şurə,  
Xummar eləmir "Bəstənikar"ım, nə xəbərdir?

Mizrabımı tar simləri cəzb eyləyər idi,

Mizrabı yaxın qoymadı tarım, nə xəbərdir?

Getcək o, gəlibdir canıma təklik azarı,  
Gəlsəydi, gedərdi bu azarım, nə xəbərdir?

Gəlmir deyə yarım gözümün yaşları axdı,  
Şahin, deyəsən sındı vüqarım, nə xəbərdir?

7.03.2009

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Söyləməklə misə zər, zərmi olur?  
Hər dəmir parçası xəncərmi olur?

Əl açıb eşq diləndim səndən,  
Hər dilənçi mənə bənzərmi olur?

Göydə qılman ilə huri çox var,  
Göydə, yarəb, belə dilbərmi olur?

Bağiban, bağçada tər güllər çox,  
Hər sənubər bu təhər tərmi olur?

Fateh İskəndərə qeysər dedilər!



Döyüşən hər kişi qeysərmi olur?

Eləsi var məni təqlid eləyir,  
Şahinə sərçə bərabərmi olur?

4.04.2009

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Ovcunu ceyran maraqlandırır,  
Ceyranısa can maraqlandırır.

Şairi misra düzümü cəlb edir,  
Asini üsyan maraqlandırır.

Bağbana vardır hamının rəğbəti,  
Bağbanı reyhan maraqlandırır.

Qan içənin can vecinə gəlməyir,  
Qan içəni qan maraqlandırır.

Fərqi nədir kim qırılır cəngdə,  
Fatehi meydan maraqlandırır.

Yoldaş olur pislərə pislər fəqət,

Şeytanı şeytan maraqlandırır.

Dinc ola bilmir niyə dövranımız?

Şahini dövran maraqlandırır.

18.04.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Hər bir adama möhtərəm insan deməyirlər,  
Hər zərli yerə Azərbaycan deməyirlər.

Tarix boyu minlərlə şəhid verdi diyarım,  
Neyçün bu yerə bəs Şəhidistan deməyirlər?

Tənzim eləmək məmləkəti dahiyə məxsus!  
Əlbəttə, çətindir, buna asan deməyirlər.

Allahə şükürlər ki, alağ bağdan azaldı,  
Gül bəsləməyən bağbana bağban deməyirlər.

Tədbir ilə el dərdinə çox çarə tapıldı,  
Tapmazsa təbib çarəni loğman deməyirlər.

Bir möhtərəmi yad eləyirlər yenə, Şahin,

Hər bir adama möhtərəm insan deməyirlər.

7.05.2009  
Şəmkir şəhəri

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Dərdim o qədər çox ki, xəyal eyləmək olmur,  
Allahə bunu sorğu-sual eyləmək olmur.

Mərdanəlik olsun gərək insanın özündə,  
Həmzə Keçəli Rüstəmi-Zal eyləmək olmur.

Bir mə'muru gördüm cibi dolmuşdu pul ilə,  
Ərz etdi: Cibi heyf, çuval eyləmək olmur.

Cərrahi əməllə qızı oğlan eləyirlər,  
Amma, hələ ceyranı maral eyləmək olmur,

Beynimdə həram ilə həlal söhbəti vardır,  
Sevdədə həram olsa həlal eyləmək olmur.

Tədris ilə, elm ilə şe'rdir mənə qayə,  
İşlər elə çoxdur ki, macal eyləmək olmur.

Təcrübəli bir şəxs dedi: Qalma vüsaldan,  
Şahin, qocalıq vaxtı vüsal eyləmək olmur.

25.08.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Yaranışdan bəri dünyanı nifaq tutmuşdur,  
Görərikmi yerini haqsızın haq tutmuşdur?

Yuxu gördüm: Görünür həzrəti-peyğəmbərlər  
Və Məhəmməd başım üstündə çıraq tutmuşdur.

Həzrəti - İsanı gördüm ki, dirildir ölünü,  
Həzrəti - Musa isə əldə çomaq tutmuşdur.

Qarışb bir-birinə gah yuxu, gah gerçəklik,  
Hər biri mən tərəfə sanki qulaq tutmuşdur.

Neçə vaxtdır göyə getmək diləyim var mənim,  
Bağını eşqimizin Yerdə alağ tutmuşdur.

İntihar eyləmək istər dəli aşıqlər tək,  
Göz qoyun Şahinə ki, əldə bıçaq tutmuşdur.

4.09.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Çox söyləmişik zülm evi viranə gərəkdir,  
Saqi, o evi yıxmağa mərdanə gərəkdir.

Çəkmə məni meyخانəyə, sən məst, mən hüşyar,  
Mey xanəsi yox, indi kitabxanə gərəkdir.

Mərdanəliyi qeyb elədik əski savaşıda,  
Comərdlərimiz əzm edə meydanə gərəkdir.

Zabitlərimiz eyləyə tə'lim gecə-gündüz,  
Əskərlərimiz cövr eləyə canə gərəkdir.

Haqsızlığa göz yumdumu heç asi Nəsimi?  
Aşıqlərimiz başlaya üsyanə gərəkdir.

Cananəyə göz dikməsin arif sayılan kəs,  
Sonra deyərik biz "bizə cananə gərəkdir".

Yansam, məni söndürməyə cəhd eyləməsinlər,  
Şahin kim aşiq alışıb yanə gərəkdir.

8.09.2009

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

*Nəsimiyanə*

*(Akademik Bəkir Nəbiyevin xahişi ilə)*

Gözlərimdən axmada hər dəm bulaq tək yaşlər,  
Neyləyim, incitmədə mən yoldaşı yoldaşlər.

Çox qələm işlətmişəm mən bir qələmqaş eşqinə,  
Qibtə eylər çox gözəl ... daim çatılmış qaşlər.

Qarə bağ çıxmışdır əldən, bir kömək yoxdur məgər?  
Göz yumarmı dərdinə qardaşların qardaşlər?

Fərş yox, fərraş yox, satdım sonuncu fərşimi,  
Fərs yoxdursa əgər, lazımmıdır fərraşlər?

Sirrimi sirdaşə də açmaq gərəksizdir daha,  
Ya İlahi, faş edirlər sirrimi sirdaşlər.

Mən kimin bostanına daş atmışam baş açmıram,  
Təxsirim vardımı ki, yağmaqda başə daşlər?

Bir də təkrar eylərəm, Şahin, birinci sətrimi:

Gözlərimdən axmada hər dəm bulaq tək yaşlər.

14.09.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Nuri paşaya - Azərbaycanı erməni*  
*quldurlarından xilas edən kişiyə!*

Bir şir idi, aslan idi, qaplandı xilaskar,  
Zalimlərə tüğyan idi, üsyandı xilaskar.

Bəd çağ idi, etmirdi kömək qardaşa qardaş,  
Qardaş kimi qardaş halına yandı xilaskar.

Nuri paşa gəldi və xilas eylədi yurdu,  
Bildik ki, müsəlmanə müsəlmandı xilaskar.

İmkan edə bilməzdi əgər ləngisə idi,  
İmkan yox ikən gördü ki, imkandı - xilaskar.

Yad ordusunun üstünə dost ordusu gəldi,  
Yadlar ilə yadlar kimi davrandı xilaskar.

Haqq aşıqi oldu, elədi haqq işə rəğbət,  
Haqsızlığı haqq əhli kimi dandı xilaskar.

Nuri paşa lazımdı bizə indi də hökmən,  
Sanki, Qarabağ dərdinə loğmandı xilaskar.

Türkə yenə qüdrət və cəsarət dilə, Şahin,  
Qüdrətli, cəsarətli bir İnsandı xilaskar.

15.09.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

İki min on da gəlib çatdı, "pələngdir" dedilər,  
"Qarabağ məş'ələsi heyf ki, ləngdir" dedilər.

Çox adamdan xəbər aldıqda bunun çarəsini,  
"Güllədir", - söylədilər, - "top və tufəngdir" dedilər.

Çox deyən var "edərik düşməni xar tezliklə",  
Elə söhbət danışır ki, "cəfəngdir" dedilər.

Danışıqlarla məgər düşməni susdurmaq olar?  
"Qoca tarix boy sülhün yolu cəngdir" dedilər.

Elə çox istəyirəm ki, geri dönsün qaçqın,  
"İstəyində əzəmət var və nəhəngdir" dedilər.



Kaş olaydı zəfərin təntənəsi tez, bezdik,  
"Zəfərin təntənəsi astadı, ləngdir" dedilər.

Yeni il axşamı atəşlərə qərq oldu şəhər,  
Partlayış başladı çox yanda, "fişəngdir" dedilər.

Arizu eyləyirəm cəngə gedək, ey Şahin,  
"Sənin arzun nə gözəldir, nə qəşəngdir" dedilər.

1.01.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*15 sentyabr 1918-ci ildə Azərbaycana  
böyük Nuri paşanın misilsiz xidmətini  
xatırladım.*

Türk ellərinin qüdrəti yaddan çıxma bilmir,  
Əzmi, hünəri, şövkəti yaddan çıxma bilmir.

Tarix dönməindən neçə tarix yada düşdü,  
Əlbət, neçə türk dövləti yaddan çıxma bilmir.

Amma, o böyüklükdə - kiçilmək dəxi vardı,  
Sünni və şiə söhbəti yaddan çıxma bilmir.

Şah İsmayılın vurduğu islamə xəsarət,  
Sultan Səlimin zilləti yaddan çıxma bilmir.

Türk türkü qırıb Çaldıranın cəngi gələndə  
Heyhat, o günün dəhşəti yaddan çıxma bilmir.

Dindəşlara lazımmı məgər öylə ədavət?  
Məzlumlərin lə'nəti yaddan çıxma bilmir.

Heyrət böyüyür get-gedə haqsızlığa qarşı,  
Heyrətlilərin heyrəti yaddan çıxma bilmir.

Çıxmışdır əlimdən nə qədər ellərim, eyvah,  
Torpaqlarımın həsrəti yaddan çıxma bilmir.

Hərdən də vətəndaşlarımla səhvi üzündən  
Əldən verilən fürsəti yaddan çıxma bilmir.

Tarix boyu bəd qonşuların zülmünə qarşı  
Türk qardaşımın cür'əti yaddan çıxma bilmir.

Türk xalqlarının fəxri olub Türkiyə xalqı,  
Zərbi, təpəri, qüvvəti yaddan çıxma bilmir.

Ənvər paşanın yolladığı şanlı igidlər,  
Qeyrətlilərin qeyrəti yaddan çıxma bilmir.

Az vaxt deyil, Şahina, bir əsrə yaxındır,  
Nuri paşanın xidməti yaddan çıxma bilmir.

15.09.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Vardırmı deyən "Yığdığım əşya mənə bəsdir",  
Ya, "Etməyirəm heç nə təmənnə, mənə bəsdir".

Röyadə barı gözlərimə gəl mənim, ey yar,  
Dil dillənə qoy, söyləyə "Rö'ya mənə bəsdir".

Gerçəkliyi düzgün yazanı görmədim əsla,  
Düz görməyirəm gerçəyi, xülya mənə bəsdir.

Məcnunə dedim: "Gəl şəhərə, mənzilin olsun",  
Divanə dedi: "Ey dəli, səhra mənə bəsdir".

Sevda niyə Fərhadı şəhər səmtinə çəkmir?  
Dilləndi ki, "Yox, dağ ilə sevda mənə bəsdir".

Dar ilə ipi, sabunu sevdi ulu Həllac,  
Car eylədi insanlara: "Üqba mənə bəsdir".

Zahidləri yan eyləmək olmur tamahından,  
Mollanı görüb kim deyə "Həlva mənə bəsdir".

Mən anlamadım heç nə siyasətçi sözündən,  
Güldü, dedi: "Baş qoşma, müəmma mənə bəsdir".

Ümmanə meyl etmədə dəryanı udanlar,  
Vardırmı desinlər belə: "Dərya mənə bəsdir".

Aşıqlərə bir yar eləmir indi kifayət,  
Varmı deyən "Əzra və Züleyxa mənə bəsdir".

Çox şey diləməkdən uzağam mən isə, Şahin,  
Azdır tamahım, təkəcə bu dünya mənə bəsdir.

13.01.2011

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məkşuf**

Harda əgər sən kimi dildar var,  
Mən kimi çox eşqə giriftar var.

Bərbadı abad eləyənlərdənəm,  
Çünki özün tək mənə me'mar var.

Musiqini ey mənə tələqin edən,  
Getmə, kaman var burada, tar var.

Gərçi savabım neçə misqal isə,  
Məndə günah bir neçə xalvar var.

Zənn edirəm eşq varımdır deyə  
Məndə bu dünya qədəri var var.

Ey yaradan yer-göyü Pərvərdigar,  
Göydə yerə azca da oxşar var?

Yerdə çoxalmaqdadı qəddarlar,  
Göydə məgər bir belə qəddar var?

Haqsızın inkar eləyən haqlıdır!  
Haqlı kəsi göydə də inkar var?

İcad edibsən günahı sən neçin?  
Harda günah varsa günahkar var!

Zülmü yaratdın niyə bəs, Rəbbəna,  
Gör nə qədər yerdə zülümkar var!..

Rəbbi məzəmmət elədin, Şahina,  
Cür'ətə bax, səndə məgər ar var?

7.03.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Bu qəzəl İran İslam Cümhuriyyəti  
Mədəniyyət mərkəzi tərəfindən novruz  
bayramı münasibətilə təşkil olunmuş  
məclisdə oxunmuşdur.*

Ruhə gəlirəm ki, təzədən yaz gəlibdir,  
Şadəm ki, bahar qış ilə çarpaz gəlibdir.

Qış fəsli gözəllikləri qar altına aldı,  
Amma, yaz ilə tazə bir avaz gəlibdir.

Bülbüllük edən gənclərə gül bağına girmək,  
Gül üzülərə isə yenə naz gəlibdir.

Görsənməsin, - əğyarə deyin, - gözlərə, çünki  
Rövşən görünübür, yenə Eyvaz gəlibdir.

Mizrabını gizlətmə, aşiq simləri dindir,

Bir halda ki, eyş məclisinə saz gəlibdir.

Hər ne'məti bol ver ki, sənə qoy deməsinlər:

"Ey saqi, neçin məclisə mey az gəlibdir?"

Şahin quşu istərmi ki, yazdan aralansın?

Səslənmə, əcəl, söyləmə "pərvaz gəlibdir".

17.03.2011

\* \* \*

#### **Həzəci-müsəmməni-salem**

Yazıq bağban, nə ağlarsan? Dedi: "Yoxdur, süsən gəlmir,  
Solub reyhan, ölüb lələ, qızılgül, yasəmən gəlmir".

Olub işğal nə müddətdir Qərabağ tək vətən mülkü,  
Vətənsiz qalmış insanlar gileyləndi: "vətən gəlmir".

Vətən gəlməz, onu almaq gərəkdir zorla düşməndən,  
Deyirlər sadələvh kəslər ki, "can getdi, bədən gəlmir".

Xocalım soyqırımılandı, qırıldı soy-soy insanlar,  
Əli yoxdur, Vəli yoxdur, Hüseyin öldü, Həsən gəlmir.

Qıraqdan seyr edir özbək, yaxın durmur qazax, türkmən,

Yetişmir yardım İrandan, Misir gəlmir, Yəmən gəlmir.

Ürək şaşqın, dilək dalğın, büsat ölgün, nişat küsgün,  
Fərəh qaçqın, sevinc itgin, günüm çoxdandı şən gəlmir.

Ədalətsizlik üstündə qurulmuşdur həyat Yerdə,  
Ədalətmi bu, ey Şahin, gələn getdi, gedən gəlmir.

10.05.2011

\* \* \*

**Münsərihi-müsəmməni-mətviiyi-məkşuf**

Bəh, necə şadəm, yara insanı göstərdilər,  
Tazə bəyə sevdiyi cananı göstərdilər.

Şah əziyyət çəkir, yoxsa fağır bağiban?  
Çoxları səhv etdilər bağbanı göstərdilər.

Şah çəkən zilləti eyləmək üçün sübut  
Topladığı daş-qaşı, mərcanı göstərdilər.

Sultana həm qalmayan varidatı saydılar,  
Hökm sürən bir neçə sultanı göstərdilər.

Bə'ziləri irfana istinad eylər bugün,



Özləri də bilməyən irfanı göstərdilər.

Azad olar bəs haçan Xan Qarabağ torpağı?  
"Get qabağa" söyləyib meydanı göstərdilər.

Boş danışıqla deyil torpağın azadlığı,  
Nizə nişan verdilər, qalxanı göstərdilər.

Eh, bu qəzəl, ey qələm, eşq ilə başlansa da,  
Sonrakı misralarım həycanı göstərdilər.

Məndə olan qüssəni, qeyzi nişan verdilər,  
Canda olan üsyanı, tüğyanı göstərdilər.

Yar dedi: Şahina, yazma qəzəl, söyləmə  
"Tazə bəyə sevdiyi cananı göstərdilər".

13.09.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Cansız kimi idim, sanıram indi nicat - var,  
Özgəylə həyat yoxdu mənə, indi həyat - var!

Şahin kimi ov ovlar idim daima, indi

Tuti kimiyəm, ver ki, yeyim, səndə nəbat var.

Hər nəğməyə ki, nəğmə deyirlər, buna ziddəm,  
Səs nəğmə olur onda ki, onda nəqərat var.

Şahmatçı kimi öz oyunum var deyirlər,  
"Şah" söylədiyim dəmdə görürlər "şah"a "mat" var.

Hazırkı döyüşlərdə iyidlik görə bilməm,  
Meydanda nə ox var, nə qılınc var, nə də at var.

Kim görmüş olar pəhləvanı Rüstəmi-Zal tək?  
Şəbdiz<sup>1</sup> hani? Düldül harada? Harda Qırat var?

Var idi qızılbaş ki, savaşı eyləyər idi  
Ustaclı hani? Rumlu hani? Harda bayat var?

Olsaydı İbn-Sina əgər indi yanımda  
Heyhat, görərdi ürəyimdə neçə çat var.

Qəddafilərin vardı varı... Xəlqə verərdim  
Olsaydı əlimdə mənim hərgah babat var.

---

<sup>1</sup> Sasani hökmdarı Xosrov Pərvizin qara rəngli atı (Bax: Dr. Məhəmməd Moin. Fərhəngə-farsi, Tehran, 1378, səh.885).

Məsciddə<sup>1</sup>, Şahin, salavat az çəkirlər,  
Meyxanədə<sup>2</sup>, hərdən görürəm ki, salavat var.

25.10.2011

\* \* \*

### **Rəməli-müsəmməni-məhzuf**

Bəsdır, ey yarsız qalan, tez yar tapmaq vaxtıdır,  
"Dil bilən, hal anlayan" dildar tapmaq vaxtıdır.

Dərd azalmır, qəm tükənmir, hər biri düşmən mənə,  
Ləğvinə dərdin, qəmin qəmzar tapmaq vaxtıdır.

Tazə məqsəd tazə me'yar istəyir, tap me'yarı,  
Tazə məqsəd naminə me'yar tapmaq vaxtıdır.

---

<sup>1</sup> Məscid-Sufizm təliminə görə camal təcəllasının görüldüyü yer; Bəzi fikirlərə görə, məscid-mürşidin, kamil arifin və mömin adamın ürəyidir. Mövləvi isə deyir:

"Məscedi k-u əndərune-ovliyast,  
Səcdəgəhe comleəst, anca Xodast".

Tərcüməsi: "Övliya qəlbindəki məscid, əya  
Səcdəgəhdır hər kəsə, orda - Xoda!" (tərcümə bizimidir).

(Bax: Dr. Seyid Cəfər Səccadi. Estelahat və təbirate-erfani, Tehran, 1383, səh.752).

<sup>2</sup> Meyxanə - Kamil arifin batinidir ki, orada şövq, zövq və ilahi arifliklər olduqca çoxdur. Meyxanə "lahut aləmi" (ilahi aləm, ülvyyəət) mənasında da işlədilir (Bax: Dr. Seyid Cəfər Səccadi. Göst. kitab, səh 752; Həmçinin bax: Nəyyerzaman Səqəfi-Hatəmi, Farsca-azərbaycanca lüğət, Tehran, m.1999, c.II, səh.427).

İttifaqı var idi həmkarların, yoxdur daha,  
İttifaq yoxdursa da, həmkar tapmaq vaxtıdır.

Tək dolanmaq istəyim var idi, təsdiq etmişəm,  
Təkliyi inkar üçün inkar tapmaq vaxtıdır.

Ömrü vurmaq başə bir yar ilə "yox" yox, "var"dır,  
"Yox"luğumdan əl çəkib, tez "var" tapmaq vaxtıdır.

Şahinəm, yetmişdən ötmüşdür yaşım, tək qalmışam,  
Ömr evim viran olur, me'mar tapmaq vaxtıdır.

27.11.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-əbtər**

Nə qızıldan dirəyim var, nə də taxtım yoxdur,  
Demirəm amma şikayətlə ki, "baxtım yoxdur".

Bütün ömrüm boyu çılpaq həqiqət gəzdim,  
Göz dikib hər tərəfə sə'y ilə baxdım, yoxdur.

Mən uşaq vaxtı da "yoxdur, - demişəm, - haqq, insaf",  
Dərk edirdim bunu hərçənd uşaqdım, yoxdur.

Və "ədalət" çığırıb hər yana göz dikdim mən,  
Qəlbimi odlayıb atəşlərə yaxdım, yoxdur.

Hər şeyi nisyə veriblər adama dünyadə,  
Bir canım var o da həm nisyədi, nağdım yoxdur.

Amma, nikbinliyə də meyl edirəm, hərdənbir  
Su kimi gərçi onun səmtinə axdım, yoxdur.

Şahinəm, vaxtımı mən boş yerə öldürməyirəm,  
Vaxtı öldürməyə bir zərrə də vaxtım yoxdur.

13.12.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Şadəm ki qocaldım, saçım üstündə qarım var,  
Yoxdursa da əvvəlki qürurum, vüqarım var!

Dörd fəslini görmüşsə də ömrün bu qəzəlxan  
Zənn eyləməsin kimsə ki, bundan qübarım var.

Hər kəs qocala bilməyir, əlbət, bu həyatda,  
Xülya edirəm: Bəlkə ikinci baharım var?

Mirvari yoxumdursa da yoxsul deyiləm mən,  
Mirvari suyu var gözümün içrə, varım var.

Əvvəlki odum canda tükənmişə də, amma  
Odsuz deyiləm ki - mənim Odlar diyarım var.

Saqi, mənə mey vermə ki, məstanə edərsən,  
Məstanəliyimdən daha artıq xumarım var.

Yarım yox olubdursa da, vardır yenə yarım,  
Şahin, axı ilham pərisi adlı yarım var.

1.01.2012

\* \* \*

#### **Münsərihi-müsəmməni-mətviyyi-məksuf**

Eybini hər bülbülün hər gülə göstərdilər,  
Gör nə qədər zilləti bülbülə göstərdilər.

Söylədilər "güllərə eşq eləyir məkr ilə",  
Gərçi onun məkrini bir gülə göstərdilər.

Dalğaların zərbinə gör necə tab etdilər!  
Qüvvəsini sahilin sahilə göstərdilər.

Türk dili - şe'rin dili! Türk dilinin əzmini  
Türk dili tək möhtəşəm bir dilə göstərdilər.

Faydasını millətə milli şe'r yazmağın  
Aqilə ərz etdilər, cahilə göstərdilər.

Türk dilinə yad olan kəlmələri pisləyib,  
Sadəliyin xeyrini müşkilə göstərdilər.

Mən kimilər qədrini türk dilinin dərk edib  
Yetdiyini zəhmətin hasilə göstərdilər.

Xəlqi şe'r yazmağın düz yolunu qeybdən  
Şahinə bildirdilər, Fazilə göstərdilər.

13.02.2012

\* \* \*

#### **Həzəci-müsəmməni-əxrəb**

*Hacı Əzizağanın (xanəndə) təklifi ilə  
yazdığı "Qur'annamə" silsiləsindən şe'rlər.*

*"Və ənkihul-əyama və-s-salihinə min  
ibadikum və imaikum inyəkunə fuqərə-ə  
yuğnihimullahu min-fəzlihi vəllahi vasiun əlim"  
Qur'ani-Kərim, ən-Nur surəsi, 32-ci ayə<sup>1</sup>*

---

<sup>1</sup> Tərcüməsi: "Ey möminlər! Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin. Allah öz lütfü ilə onları dövlətli edər".

*(Şair İlqar Bizəbanın oğlunun toyunda oxunmuşdur).*

Olsun hamıya qismət! "Evlən" dedi peyğəmbər!  
Evlənməlisən əlbət! "Evlən" dedi peyğəmbər!

Hər rəmzi bilən Həqqdir! Həqqin sözü mütləqdir!  
Etmə sözünə heyvət! "Evlən" dedi peyğəmbər!

Evlən ki, qala adın, olsun neçə övladın,  
Təklidə hanı rahat? "Evlən" dedi peyğəmbər!

Sərvət də uşaqlardır, dövlət də uşaqlardır!  
Qalma uşağa həsrət! "Evlən" dedi peyğəmbər!

İzzətli qadınlar çox, qeyrətli qadınlar çox,  
Evlən, eləmə xiffət! "Evlən" dedi peyğəmbər!

Təklük - yaradar zillət! Evlənmədə var hikmət,  
Yoxsa, yox olar xilqət! "Evlən" dedi peyğəmbər!

"Evlənmə" deyən olsa, inkar eləyən olsa,  
Bilsin ki, olar töhmət! "Evlən" dedi peyğəmbər!

"Zər yox, ola əv qismət" - hər övrət üçün niyyət,



Yetsin diləyə övrət! "Evlən" dedi peyğəmbər!

Ey Bizəbanın oğlu, İlqar atanın oğlu,  
Əhsən sənə, etdin qət! "Evlən" dedi peyğəmbər!

Şahin dedi: - Ey millət, övlad ilədir şöhrət!  
Övlad ilədir qüdrət! "Evlən" dedi peyğəmbər!

10.03.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*"Məcməüş-şüəra"nın üzvləri bəzən çox  
qızğın mübahisələrə başlayır, bir-birləri ilə  
höcətləşirlər...*

Bilməm nə düşübdür ki, qəzəlxanə? Guruldar,  
Hiddətlə biri, başqası məstanə guruldar.

"Məcməş-şüəra" məclisi səssizliyə dözmür,  
Şairlərimiz bəhs ilə çox yanə guruldar.

Etmişmi xəta? Bir də Xətayi səsi çıxmır,  
Gəlmişmi Ərəbzəngi bu meydanə? Guruldar!

Hər şairi bir halda görəndə kəs, tapılar az,  
Gah sakit olar, gah da divanə, guruldar.

Şəm'in oduna var eləsi yanmada sakit,  
Varmı eşidən bir kərə pərvanə guruldar?

Sakitcə deyər sözlərini adəti üzrə,  
Hərdən nə olur Rafiqi-Şirvanə? Guruldar!

Şahin, bu nə səs-küydü bu evdə? Dedi Şahin:  
Də'va zamanı, bəlli ki, topxanə guruldar.

19.03.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Vəhdətdəki ülvyyəətə hicran qarışıbdır,  
Əfsus, vüsəl şərbətinə qan qarışıbdır.

Qırmaqda son illərdə müsləmanı müsəlman,  
Dünya, ayıq ol, işlərə şeytan qarışıbdır.

Çatmış ərəbə!.. İndi "bahar" böylə olurmu?  
Bir vay qopub ki, Ərəbistan qarışıbdır.

Qəsdən yaranıbdır bu oyunlar, işə bax ki,  
Qəhr atəşinə bir neçə meydan qarışıbdır.

Baxdım şəfəqin rənginə əlvən üfük içrə,  
Gördüm ki, üfüqdə şəfəqə qan qarışıbdır.

Ey dil, Bakı Təbriz ilə olsun yenə birgə,  
Ver müjdə deyib "Meyl ilə imkan qarışıbdır!"

Şahin, yenə qoy bir-birinə öylə qarışsın,  
Eykaş, deyək Azərİbaycan qarışıbdır.

12.04.2012

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Gör, neçə pərvanəni şam öldürür,  
Öylə adam var ki, adam öldürür.

Bir kərə ölməklə can asudədir,  
Aşiqi qəm-qüssə müdam öldürür.

Camı ətirli eləyən içgi var,  
İçgi də var ki, neçə cam öldürür.

Eyləməsin şah təkəbbür bizə,  
Öylə olur şahı qulam öldürür.

Qoy bəşər övladı halal iş görə,  
Çox halalı bircə haram öldürür.

Fikrini Şahin yenə təkrar edir:  
Öylə adam var ki, adam öldürür.

3.05.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Balığın eşqi əgər yoxsa suya, ölməlidir,  
Şahin həsrət qalacaqdırsa ova, ölməlidir.

Körpənin gəlməyi labüdsə, cahan var olacaq,  
Qocanın ölməyi mütləqsə, qoca ölməlidir.

Gəlsə gər cövrü cəfa zövqü səfa qalmayacaq,  
Başlasa zövqü səfa, cövrü cəfa ölməlidir.

Yaxşı işlər görənə varmı ölümdən qorxu?  
Verilər bəd əməl insanə cəza, ölməlidir.

Kim yetib eşqinə Yerdə ulu aşıqlərdən?  
Əsl Aşıqlərə göylərdə dəva, ölməlidir.

Gecə ay doğmasa, vardır səbəbi, doğmalıdır,  
Gün əgər çıxmasa, əlbəttə, ziya ölməlidir.

Hər bəlanın önü varsa, sonu həm var, Şahin,  
Əvvəl-axır Qarabağ içrə bəla ölməlidir!

12.08.2012

### **AKTUAL QƏZƏL**

#### **Həzəci-müsəddəsi-məhzuf**

*Bütün Yer Kürəsində belə xəbər doladır: "Bu ilin dekabr ayının 21-də günəş gizlənəcək və dünyamız 4 gün zülmətə qərq olacaq". Bu xəbərdən qorxuya düşən adamlarımız öz evlərində qarşıda 4 günlük qaranlıqı işıqlandırmaq üçün indidən kibrit və şam tədarükünə başlayıblar.*

Tamahdan et həzər! Allahu-əkbər!

Və zərdən çək nəzər! Allahu-əkbər!

Dəmadəm Allaha "əkbər" deməkdən

Sənə gəlməz zərər! Allahu-əkbər.

Məkrilər, hiylələr dünyadə artıb...

Nələr vardır nələr!.. Allahu-əkbər!

Çox işlər var - gözəldir! Barəkallah!

Əməllər var - hədər! Allahu-əkbər!

Tikanlar çox, qızılgüllərsə azdır,  
Bibər bol, az şəkər!.. Allahu-əkbər!

Bəla üstdən bəla, əstəğfürullah,  
Xətər üstdən xətər... Allahu-əkbər!

Coşur tufan... Daşır ümman... Qasırga...  
Fərəhdən çox kədər... Allahu-əkbər!

Araz çirkab içində... Hönkürür Kür...  
Kəsif olmuş Xəzər... Allahu-əkbər!

Alır rüşvət yenə mə'mur amma...  
Tamahlar beşbetər!.. Allahu-əkbər!

Haram artıb, halal ömr eyləməkdən  
Yorulmuşmu bəşər? Allahu-əkbər!

Həqarətlər, müsibətlər, bələlər  
Hələ çoxmu çəkər? Allahu-əkbər!

"Zühur istər İmam Mehdi" - deyirlər,

Qiyamətdir mægər? Allahu-əkbər!

De, Şahin, Allaha "əkbər"! Kəlami  
Tamam et müxtəsər, Allahu-əkbər!!!

13.11.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Belədir məndə qərar ki, əbədi Allahdır!  
Əbədi başqa nə var ki? Əbədi Allahdır!

Nə qılıdır bu fikir guya düşülmür başə?  
Hər müəmmayə açar ki, əbədi Allahdır!

Hər şeyin əvvəli var, var axırı! Yoxdur şəkk!  
Edirəm aləmə car ki, ədəbi Allahdır!

Allaha şübhə edən kəsdə xəta mövcuddur,  
Deməyən kəs xatakar ki, "əbədi Allahdır!".

Yox soyuqluq bu deyimdə, elə bil isti axır,  
Ürəyim içrə bahar ki!.. Əbədi Allahdır!

İnanır sevgili yarım da mənim sözlərimə,

Mən kimi söylədi yar ki, əbədi Allahdır!

Deməsinlər ki, şüarbazlıq edirsən, Şahin,  
Deməsinlər bu şüar ki, «Əbədi Allahdır!».

16.03.2013

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**  
*Novruz gəlib yetişdi...*

Yaz gəlibdir yurduma, əhsən, gülüstan başqadır,  
Şövhünü artırdı canan, sanki, canan başqadır.

Şeytana, hətta cinə bənzətdilər əğyar kəsi,  
Mən dedim onlar ki "cin başqa, şeytan başqadır".

Yaş ötübdür yetmiş, məndə cavanlıq şövhü var,  
Mail olmaq başqadır, amma ki, imkan başqadır.

Ey qarışqa, rəhmə ümmid eyləmə, dövrən dönüb,  
Mərhəmətlər qeybə çıxmışdır, Süleyman başqadır.

Gərçi qanun işləmirsə, üsyan etmək - faydasız  
Asi olmaq başqa şey, amma ki, üsyan başqadır.



İbni-Sina yüz-yüz illərdir ki, yaddan çıxmayı,   
İbni-Sina başqa loğman!.. İndi loğman başqadır.

Şahina, zülm eyləyirlər indi islam əhlinə,   
Gün gələr, bir gün görərlər ki, müsəlman başqadır!

21.03.2013

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məşşuf**  
*Bu gün "Məcməuş-şüəra"nın  
növbəti yığıncağı Şüvələndə şair  
Bəydəmirin evində keçirildi.*

Meylinə imkan elədi Bəydəmir,   
Məclisi mehman elədi Bəydəmir.

Uyğun edib əhdini peymanına   
Əhd ilə peyman elədi Bəydəmir.

Pakizə yerdir Şüvəlan torpağı,   
Torpağı mərcan elədi Bəydəmir.

"Get" dedi əğyar olana qeyz ilə,   
Aşiqə "can, can" elədi Bəydəmir.

Eyləmədik bir ona layiq nəsə,

Bizləri heyran elədi Bəydəmir.

Doğma deyimlərlə deyib şe'rini  
Yad deyimi yan elədi Bəydəmir.

Amma, təəssüf ki, bugün Qeys olub  
Vəslini hicran elədi Bəydəmir.

Fikrini cananəyə bildirməyib,  
Şe'rini canan elədi Bəydəmir.

Meyl eləyirdi görüşək, Şahina,  
Meylinə imkan elədi Bəydəmir.

28.07.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məzuf**

Gül mövsümüdür, göndərirəm yarə salamlar,  
Dildarə salamlar, gülə, gülzarə salamlar.

Yox imkanımız gündə onunla ola söhbət,  
Barı, ola qoy həsrətimə çarə salamlar.

Söz sahibi olmuş deyə həmkarım olubdur,

Həmkardən olsun elə həmkarə salamlar.

Can mülkünü gündən-günə viran eləyirdim,  
Tə'mir eləyən mülkümü me'marə salamlar!

Şairləri farsın tikana "xar" deyirlər,  
Gül xatirinə göndərirəm xarə salamlar.

Mənsur asılan kəndiri göndər mənə, Tanrım,  
Qoy boynumu öpsün ki, deyim "Dərə salamlar!".

Qəm var idi, qəmxar isə, amma, mənə yoxdu,  
Qəmxar gəlibdir, ola qəmxarə salamlar!

İlqar eləmək kimləsə Şahindən uzaqda,  
Olsun daha bundan belə ilqarə salamlar!

24.03.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Gəlmişəm bir gül üçün gülşənə sakit-sakit,  
Bağibansa gülü vermir mənə sakit-sakit.

Deyirəm mən ona "Qışqırma, nə şivəndi belə?"

Deyirəm sözlərimi mən sənə sakit-sakit.

Bir xəta eyləmişəm gülsevən olmaqda məgər?  
Gülünü istəyirəm bir dənə, sakit-sakit".

Həzrət Abbas mənə çoxdandı ki, lütf eyləməyir,  
Tale gülmür üzümə, eh, yenə sakit-sakit.

Niyə çəkmir məni sevda gəmisi çoxdandır?  
Niyə əsmir bu külək yelkənə sakit-sakit?

Bağibantək mən özüm də deyəsən qışqırdım,  
Şahina, qoy yenə ilham dinə sakit-sakit.

11.02.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Ayaq aç yanıma hər gün, alaraq kam qayıt,  
Evimə sübh gəlib, ey pəri, axşam qayıt.

Söylə ki, qarşılıyım mən səni sabbah yenə,  
Gəl, verib aşiqinə gündə sərəncam qayıt.

Gözümüz sevgi-məhəbbət sarıdan qoy doysun,

Kam ver aşiqinə, həm də alıb kam qayıt.

Sən də yaz, mən də yazım, sən də oxu mən də şe'r,  
Sən mənə bəxş elə təb, mən sənə ilham qayıt.

Yorularsan demə, Allah bizi yorğun eləməz,  
Biz ki, məst olmayırıq, içməyirik cam, qayıt.

Təzəpir məscidinə get və dua et Rəbbə,  
Kömək olsun sənə qoy daima islam, qayıt.

İldə üç-dörd, gözəlim, bayramı vardır hamının,  
Sənsə Şahin ilə et il boyu bayram, qayıt.

10.09.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzub**

Sən tərəf baxmayıram mən daha dildar, qayıt,  
Baxmamaqda mənim, əlbət, səbəbim var, qayıt.

Mən sədaqət dilədim, sənsə əziyyət verdin,  
Mən vəfa istəyirəm, sənsə - cəfakar, qayıt.

Məni gündən-günə sıxmaqda bu dünya mülkü,

Bu geniş mülk olubdur başıma dar, qayıt.

Sən məhəbbət deyilən qəsrimi viran elədin,  
Qaldıra bilməyəcəksən onu, me'mar, qayıt.

Cavan idim, çağırardım səni gəlmirdin, get,  
Qocayam indi, neçin gəlmisən ey yar, qayıt.

Daha Şahin qələmi yazmır "ümid" kəlməsini,  
Varmı bir zərrə ümid, olma ümidvar, qayıt.

9.10.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Getmə səhrayə, nə var orda, a divanə, qayıt,  
Səni gözlər axı Leyla kimi cananə, qayıt.

Şəhər içrə şərəfin vardı, şanın vardı sənin,  
Qeyb edibsən, yenə əvvəlki şərəf-şanə qayıt.

Çağırır İbni-Salam, həm səni Nofəl səslər,  
Necə mərdanə gedibsən elə mərdanə qayıt.

Deyəsi olsa deyər bir neçə vəhşi heyvan,

Sənə insan deyə bilməz ki, "biyabanə qayıt".

Şübhə yoxdur ki, görübsən nə qədər tər güllər,  
Yenə gül şövqü varındırsa gülüstanə qayıt.

Bəsdı yazdın yenə divanə xüsusunda qəzəl,  
Qələmim, sən təzədən gəl bu qəzəlxanə qayıt.

Ona əmr et ki, bitirirsən təzə "Divan"ını da,  
Ona bidir ki, kitab yaz, yenə "Divan"ə qayıt!

Ona anlat ki, qabaqda hələ çox var işlər,  
Elmi tərək etmə, təsəvvüf ilə irfanə qayıt.

"Eşqə dair hələ çox yazmalısən" söylə ona,  
Yandırır şəm'ini eşqin yenə pərvanə qayıt.

Ey qələm, bil ki, qocalmış kimiyəm mən, amma,  
Sənə gər söyləməsəm mən ki, "qələmdanə qayıt".

Əcəlin dinləyirəm az qala addım səsini,  
Cür'ətim varmı deyim "dəymə qəzəlxanə, qayıt".

Uçma, ey ruh, əgər uçsan öləcəkdir Şahin,

Əgər uçsan, deyə bilməz "təzədən canə qayıt".

4.05.2011

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Kim desə Məcnuna divanə, qələt!  
Söyləsə Şahinə məstanə, qələt!

Desə bir kəs "yeni İsgəndərdir",  
Amma, baş əyməsə fərmanə, qələt!

Dərviş olmaq diləyən vardırsa,  
Özünə istəsə kaşanə, qələt!

Meyli uyğun edirəm imkanə,  
Meyl əgər baxmasa imkanə, qələt!

Adam eylərsə qələt, mümkündür,  
Yaramaz, amma ki, insanə - qələt!

Zahidi cəlb eləyən məscid çox,  
Onu cəlb etməsə meyخانə, qələt!

Dünyada çoxdu qələt, ey Şahin,



Quruyarsan, demə Qur'anə qələt!

22.01.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

İnsaf ola, mürvət gələ sultanə - kifayət,  
Mehmandır o da, bir koma-mehmanə kifayət.

Təklif elədi xeyli taxıl gərçi Süleyman,  
Ərz etdi qarışqa: "Mənə bir danə kifayət".

İslamə ki, başlandı yürüslər, düşünürlər:  
"Tək Kə'bə evi qalsa müsəlmanə - kifayət".

Amma, cahanın sahibini görməyir onlar,  
"Ol yox!" sözü gəlsə neçə şeytanə - kifayət.

Yanğın törədərkən neçə kibrit çöpü lazım?  
Kibrit qutusunda birisi yanə - kifayət.

Azmiş yolu bir zahidi məscidə çağırdım,  
Dilləndi ki, "yox, yox, mənə meyxanə kifayət".

Tək qoyma qala gülləri, bağban, elə imdad,

Bir bülbül uçub gəlsə gülüstanə - kifayət.

Məcnunə o Leyla kimi dilbər eləyər bəs,  
Leylayə o Məcnun kimi divanə - kifayət.

Şahin, qocasan, qeyri gözəllərdə gözün yox,  
Eşqindəki od tək cə o cananə kifayət!

30.01.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Mö'min kimi bir gün mənə Həcc olsa ziyarət,  
Rəbbə gecə-gündüz eləyərdim mən ibadət.

Getdim neçə yol Məşhədə, həm Kərbibəlayə,  
Mütləq mənə vacibdi edim tazə səyahət.

Baş tutmalıdır niyyətin, ey qəlb, darıxma,  
Layiqsə hər insan ona layiqdi ləyaqət.

Çox-çox hacı gördüm ki, görüb Kə'bəni çox yol,  
Mən getsəm əgər Kə'bəyə qopmaz ki qiyamət.

İnsan görürəm ki, nə bilir surə, nə ayə,

Mənsə edirəm şövq ilə Qur'anı qıraət.

Getsəydim əgər Həccə günahım azalardı,  
Artar idi canımda olan fəzli fərasət.

Səbr eylə, darıxma, elə bir gün gələr əlbət  
Allahdan olar əmr və Şahindən itaət.

11.01.2013

\* \* \*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Yarəb, məni haxlayan kim oldu?  
Çatdıqda qucaqlayan kim oldu?

Divanəsayaq edib məni bənd  
Zəncir ilə bağlayan kim oldu?

Getməkdə idim düz öz yolumla,  
Yoldan məni saxlayan kim oldu?

Hər dəm arayan, olan xəbərdar  
Hər ləhzə soraqlayan kim oldu?

Şövq ilə çəkib də asimanə

Cövr ilə ayaqlayan kim oldu?

Hər gün qəzələ edib giriftar  
İlhamə adaxlayan kim oldu?

İlham pərisi daha görünmür,  
Şahin kimi ağlayan kim oldu?

27.05.2008

\* \* \*

**Həzəci-müsəddəsi-məhzuf**

Mühit ilə məkanın fərqi yoxmu?  
Məkan ilə zamanın fərqi yoxmu?

Biri dünya, biri üqba cəhanı,  
Cəhan ilə cəhanın fərqi yoxmu?

Həmin ləhzə həman əyyam gəlsə,  
Həmin ilə həmanın fərqi yoxmu?

Güman etsəm həqiqət nagümansa,  
Həqiqətlə gümanın fərqi yoxmu?

Bəyan etdim əyanı guya düzgün,

Bəyan ilə əyanın fərqi yoxmu?

Bəhar ömrüm gəlib çatmış xəzanə

Bəhar ilə xəzanın fərqi yoxmu?

Bu Şahin həm deyir hərdən "cəvanəm",

"Cəvan" ilə cəvanın fərqi yoxmu?

3.01.2009

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

Can evi cananı edir arizu,

Dərdimə dərmanı edir arizu.

Kür qədəri qan tökülüb ölkədə,

Qan əvəzi qanı edir arizu.

Mərmi tökürlər yerə göydən... Və qəlb

Xəncəri, qalxanı edir arizu.

Bir neçə düşmən yola gəlmir hələ,

Onlara üsyanı edir arizu.

Varmı məgər şah ki, vuruşsun özü?

Köhnə o dövranı edir arizu.

Xan Qarabağ qonşuya tapdağ olub,  
Şeyxəli tək xanı edir arizu.

Şairimiz varsa da çox, şe'rimiz  
Sə'di və Xaqani edir arizu.

Qondu ürək Seyyid Əzim şairə,  
Öylə qəzəlxanı edir arizu.

Mirzə Ələkbər kimisi varmıdır?  
Öylə bir insanı edir arizu.

Hicranı çox gördü bu kəs, sanmayın  
Bir daha hicranı edir arizu.

Şahinə Hindistanı ver, istəməz!  
Azərbaycanı edir arizu!!!

20.09.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəb**

Əhməd kimi dinpərvər, əlbəttə, Hüseyn oldu,  
Həzrət Əliyə bənzər qüvvətdə Hüseyn oldu.

Xilqətdə igid çoxdur, amma beləsi yoxdur,  
Sərvərlərə baş sərvər xilqətdə Hüseyn oldu.

Dinsiz ki, hücum eylər, din əhli bu dəm neylər?  
Qeyz ilə çəkən xəncər fürsətdə Hüseyn oldu.

Düşmən ki, hər halətdə xar oldu nəhayətdə!  
Zillətdə qalan - kafər, şöhrətdə - Hüseyn oldu.

İbrətdi ləyaqətçin, fürsətdi şəhadətçin,  
Qeysərlərə baş qeysər qeyrətdə Hüseyn oldu.

Dünya evinin, Şahin, zərgərləri olmuş çox,  
İslam zər isə, zərgər, əlbəttə, Hüseyn oldu!

29.10.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Mən eşqə düşəndən ürəyim qüssəli oldu,  
Bir gün deyəcəklər sənə: Şahin dəli oldu.

Günlər ki, keçirdin sənə həzz eylədi qismət,  
Günlər ki, keçirdim mənə işgəncəli oldu.

Çünkü, nələri çəkdiyimi bilməmişəm sən,  
Qarşımda mənimsə neçə dərd növbəli oldu.

Bihudə ötən anlara uyduqda - zərər var,  
Faidə qazandıqda - həyat sərfəli oldu.

Gəl qorxma ölümdən, baba, ölsək görərik ki,  
Ömrün axırı ömrümüzün əvvəli oldu.

Şahin də deyirlər mənə, Fazil də deyirlər,  
Bir gün görəcəklər ləqəbim Fərzəli oldu.

9.08.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-əbtər**

Deməyin "öldü", o Yusiflə Züleyxa uçdu,  
Tutuşub əl-ələ Məcnun ilə Leyla uçdu.

Qırmızı rəya görədim gecələr, görsənmir,  
Gözlərimdə daha canlanmadı rəya, uçdu.



Dedilər "Tayiri - fikrim ilə "göy"lər gəzdim"<sup>1</sup>,  
Guya türkcə dedilər, türkcəmi? Mə'na uçdu.

Sadələvhəm, başım içrə neçə xülya vardı,  
Gerçəyə dönmədi, əfsus ki, xülya uçdu.

Harada Seyyid Əzim, Mirzə Ələkbər Sabir?  
Eləyən olmayacaq Vahidi peyda, uçdu.

Bir gülün maili oldum neçə illər, amma  
Saxlaya bilmədim əldə onu heyfa, uçdu.

Bağlamışdı bizi sevda ipi möhkəm-möhkəm,  
Görmürəm mən daha sevdamızı, sevda uçdu.

Şahininlə sabaha saxlama, ey yar, görüşü,  
Bir də gördüm sabaha qalmadı, dünya uçdu.

29.10.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Tofiq Cahangirin yenidən qəfil İstanbul*  
*səfəri münasibətilə*

Bülbül gülə sevdasını car eylədi uçdu,

---

<sup>1</sup> Fikir Səməd Mənsurundur.

Ovqatını qış fəsli bahar eylədi uçdu.

Bülbül ki dedim, Tofiqə şamil bu qəzəldə,  
İstanbul isə gül! Onu yar eylədi uçdu.

Gündüz-gecə qucmaqdadı İstanbulu indi,  
Niskillə dolu qəlbi xumar eylədi uçdu.

Nərd ustası Elxan zərə meyl eyləmir onsuz,  
Vasim kimi hal əhlini zar eylədi uçdu.

Birdən-birə sındırdı küsüb badəni Valeh,  
Tofiq neçə sirdaşını xar eylədi uçdu.

Çəkmiş bala eşqi, nəvə şövqü onu öylə,  
Həzzi yox ikən həzzini var eylədi uçdu.

Hərçənd fərari qaçar, əlbət, ayağıyla,  
Tofiq o fərari ki, fərar eylədi uçdu.

Qardaşlarıyıq! Gözləyirik! Gəlməyi vacib!  
Qardaşlarının səbrini dar eylədi uçdu.

Var onda vətən sevgisi, türklər deyəcəklər:

"İstanbulu hicranə düçar eylədi uçdu".

Şahin, çəkəcəkdir Bakı eşqi onu hökmən,  
Bir gün görərik öylə qərar eylədi uçdu.

31.12.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Kim versə könül mülkünü sevdəyə könüllü,  
Mə'lum ki, salır könlünü ah-vayə könüllü.

Məcnun kimi başdan xaraba bənzəri vardır  
Kim düşsə əgər öylə təmənnayə könüllü.

Mən surəti mə'nayə dəyişməkdə seçilləm,  
Azdır dəyişən surəti mə'nayə könüllü.

"Dil vermə qəmü-eşqə ki, eşq afəti-candır"<sup>1</sup>,  
Dil verməmişəm mən o müəmmayə könüllü.

"Də'va" sözü, "cəng" kəlməsi bezdirdi qulağı,  
Mən başlamaram cəng ilə də'vayə könüllü.

---

<sup>1</sup> Misra M.Füzulinindir.

Amma, Qarabağ cəngi durur, yoxsa da meylim  
Getmək dilərəm mən elə qovğayə könüllü.

Vallah, yaşamaq indi bu dünyadə çətindir,  
Şahin, köçəsən bəlkə o dünyayə könüllü?

20.06.2010

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Yox şübhə ki, əğyar olana yar deyilməz,  
Hər kəs ki, verir qəm, ona qəmxiar deyilməz.

Hər "Xəmsə" yazan şəxs Nizami ola bilməz,  
Hər bir əsərə "Məxzənül-əsrar" deyilməz.

Me'mar o kəsdir ki, onun elmi qədərsiz!  
Bənnalıq edən adəmə me'mar deyilməz.

Dil var hamıda, dillə dilin fərqi böyükdür,  
Hər dilli-dilavərliyə dildar deyilməz.

Zahid, gözün aç, bax gözələ mən kimi sən də,  
Kim böylə günah etsə günahkar deyilməz.

Aşiq, meyi nuş eyləmə, hüşyarlıq eylə,  
Hər kim ki, içir mey, ona hüşyar deyilməz.

Dərs öyrədirəm çox kəsə illər boyu, Şahin,  
Dərsimdə bu dünya varına var deyilməz.

29.08.2008

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**  
*İlk sayı çıxması "Paytaxt mədəniyyəti"*  
*qəzetinin redaktoru Hacı Rafiq*  
*Şirvaninin xahişi ilə*

Eşq ilən ömr sürəndir Bakımız,  
Bizə ilham verəndir Bakımız.

Düşməyə göz dağdır Qız qalası,  
Qəhrəman ərdi, ərəndir Bakımız.

Xəzərin xəzrisi qorxutmaz onu,  
İstidir, təndirə təndir Bakımız.

Qaldıran yarı dağın zirvəsinə,  
Yadı torpağə sərəndir Bakımız.

Naxələf qonşusuna ram olmaz,

Qeyz ilə cəngə girəndir Bakımız.

Əlini vermədə mərdanələrə,  
Yağıdan üz çevirəndir Bakımız.

Pisə, əlbəttə ki, yox yaxşılığı,  
Yaxşını yaxşı görəndir Bakımız.

Bakıdan gündə yazaq, ey Şahin,  
Bizə ilham verəndir Bakımız.

19.09.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*Qarabağsız şirvanlı Hacı Rafiq Şirvaniyə!*

Zülmətdə çıraqsız kimiyəm mən Qarabağsız,  
Odsuz və ocaqsız kimiyəm mən Qarabağsız.

Dostum, qolunu çəkmə qolumdan ki, yıxıllam,  
Neynim ki, dayaqsız kimiyəm mən Qarabağsız.

Cananə qəzəl yazmayıram xeyli zamandır,  
Dildarə maraqsız kimiyəm mən Qarabağsız.

Qəlbimdə qığılıcımdan alov doğmayır indi,  
Qorsuz, yanacaqsız kimiyəm mən Qarabağsız.

Tabım tükənibdir elə bil, qüvvəm itibdir,  
Əlsiz və ayaqsız kimiyəm mən Qarabağsız.

Söz yox ki, bizim bağlarımız indi də vardır,  
Ən pakizə bağısız kimiyəm mən Qarabağsız.

Bir gün alabaş etdi hücum üstümə, gəldi,  
Qurd gəlsə, çomaqsız kimiyəm mən Qarabağsız.

"Çoxdandı şe'r söyləməyirsən" dedi zahid,  
Dilsiz və dodaqsız kimiyəm mən Qarabağsız.

Günlərlə gərək mən "Qarabağnamə" yazaydım,  
Amma ki, varaqsız kimiyəm mən Qarabağsız.

Bir ömrü Xudavənd hərəyə haqlı bilibdir,  
Ömr etməyə haqsız kimiyəm mən Qarabağsız.

Şahin, qaragül bir papağım varsa da evdə,  
Vallah, papaqsız kimiyəm mən Qarabağsız.

5.10.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Eşqim elə hədsiz ki, xəyal eyləmək olmaz,  
Dünya buna şad olsa məlal eyləmək olmaz.

Zahid, demə hər dərdə macal eyləyəyəm mən,  
Bir vaxt gələr, ömrə macal eyləmək olmaz.

Yığmaq ilə mal meyl edəcəkdirsə hərəmə,  
Yığdıqlarını şeyxə halal eyləmək olmaz.

Heç kim başa salmır məni siğə nə üçündür,  
Siğə məgər olmazsa vüsəl eyləmək olmaz?

Şahin, deməsinlər mənə "sus, az de qəzəl sən",  
Tuti kimiyəm mən, məni lal eyləmək olmaz!

12.08.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

*Əliğa Vahidin doğum günü münasibəti  
ilə. 118 yaşı tamam oldu...*

Millətin milli yazan şairidir Vahidimiz,  
Ölməyib, ölməyəcəkdir, diridir Vahidimiz.



Şairin sözləri dillərdə gəzirsə, sağdır,  
"Ölməyibdir" - deyirəmsə, yeridir - Vahidimiz.

İlhamı dalğalanıb mavi Xəzər dalğası tək,  
Şah dağımdan da böyükdür, iridir Vahidimiz.

Saf qəzəlxan tək nadir yaranıbdır, yox - yox,  
Nadirin nadirinin nadiridir Vahidimiz.

Əcnəbi sözləri az-az gətiribdir qəzələ,  
Bəli, qadirlərin qadiridir Vahidimiz.

Vahidin var məzəli sözləri həm şe'rində,  
Söyləyən var "elimin Sabiridir Vahidimiz".

Xəlqim içrə nə qədər mahir olan şair var,  
Neçə mahirlərin mahiridir Vahidimiz.

Şahina, təkrar elə söylədiyən misranı:  
Ölməyib, ölməyəcəkdir, diridir Vahidimiz!

17.02.2013

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Evimə gəldi bu gün sevgili dilbər gündüz,  
Mən dedim: Kaş döyəydin qapımı hər gündüz.

Gecə də gəlməyinə e'tirazım yoxdu mənim,  
Amma gündüz gəl, axı hüsnə gülümsər gündüz.

Gecə də mən səni əsmər görürəm, amma yenə  
Zülmətindən gecənin yaxşısı əsmər gündüz.

Gecə düşcək nə qədər gül qapayır gözlərini,  
Üzə gülməkdə müdam lalə-sənubər gündüz.

Gecə mən hüsnünü, yarım, aya bənzətmişdim,  
Alışır gün kimi, hüsnün yenə bənzər gündüz.

Gecələr, yaxşı bilirsən ki, şe'rlər yazıram,  
Gecə yazdıqlarımı gəl deyim əzbər gündüz.

Uzun olsun bu günün hər dəmi, Şahin Fazil,  
Evimə gəldi bu gün sevgili dilbər gündüz.

23.08.2009

## QƏZƏL-TƏZMİN LƏR

Münsərihi-müsəmməni-mətviyyi-məkşuf

"Şanə kimi telbətəl zülfi-pərişan tutun,  
Hicr günü yerbəyer şami-ğəriban tutun"<sup>1</sup>.

Fikri verin canana, cananı tərək etməyin,  
Tutmasanız heç kimi siz yenə canan tutun.

Hər sevənin daima olsun abır-me'yarı,  
Atmayın üzdən arı, əhd ilə peyman tutun.

Əyri əməllər ki var, kimsəyə layiq deyil,  
Rüşvətə "yox" söyləyin, oğruya divan tutun.

Həqqə ümidvar olun, Rəbb köməkdir fəqət,  
Allaha bel bağlayın, Tanrını loğman tutun.

Oldu nəsihət bu gün sizlərə şair sözü,  
Əldə kaman-ox deyil, gül kimi Qur'an tutun.

Şahini heyran edən Mir Cəlalin beytidir,

---

<sup>1</sup> Beyt Mir Cəlal Zəki Məştəğayinindir.

Gər bacara bilsəniz, beytinə nöqsan tutun.

28.01.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Başıma düşmədə gündüz və gecə daş sənsiz  
Və günüm qarə olandan ağarıb baş sənsiz.

Qələmim heç kimə yazmır daha şövq ilə qəzəl,  
Məni cəlb eyləməyir qeyri qələmqaş sənsiz.

Sənsizəm bir neçə ildir, deyər idim amma  
"Günümün saniyəsi keçməsin, eykaş, sənsiz"<sup>1</sup>.

Altı ondan da ötübdür yaşı bu bədbəxtin,  
Çox ötə bilməyəcəkdir deyəsən yaş sənsiz.

Qarışır gərçi fələk hər işimə hey, mənə  
İşlərindən fələyin açmayıram baş sənsiz.

Qoy ölüm, göydə mələklər mənə sirdaş olsun,  
Bəni-adəm ola bilmir mənə sirdaş sənsiz.

---

<sup>1</sup> Misra Vidadi Arifindir.

Çox adam söylər idi Şahinə "çoxbilmişsən",  
Qalmışam mən bu fəna mülkdə çaş-baş sənsiz.

4.02.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

"Aşiq deyər öz dərdini cananə birinci,  
Dərman tələb eylər üzülən canə birinci"<sup>1</sup>.

Yar-yoldaşıma gör necə qiymət verirəm mən:  
Biganə axır yerdədi, mərdanə - birinci!

Övladlarım öylə əzizdir, demərəm ki,  
Ülviyyə ikinci mənə, Şahanə birinci.

Şəkkər dilimin qədrini bilməzlərə qarşı,  
Mən başlayıram daima üsyanə birinci.

Fərmanına eşqin hamı eylərsə tərəddüd,  
İmza ataram mən elə fərmanə birinci.

Əğyarlərin üstünə hərgah yüyürsək,

---

<sup>1</sup> Beyt Vidadi Arifindir.

Barmaqlarım, əlbət, bulaşar qanə birinci.

Pərvanələrin ölməyi axşamə qalıbdır,  
Şam yansa cumur üstünə pərvanə birinci.

Əfsus ki, tapmır ölümün dərdinə çarə,  
Mən söyləmərəm bir daha loğmanə - Birinci.

Ətr üzrə yarış olsa əgər, inciməsinlər,  
Nərgiz aşağı yerdə olar, nanə birinci.

Şahin ki, ikinci ola bilməz qəzəliylə,  
Dönmüş bu məkan üzrə qəzəlxanə birinci.

5.02.2008

\* \* \*

#### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Bilməyir yar düşüb eşqinə hər an, yanırım,  
Söylədi "sən də mənimtək alışıb yan, yanırım".

Məni sevda elə yandırdı ki, əldən düşdüm,  
Görəsən yanmamağa qaldımı imkan, yanırım.

Məni görcək ürəyi kövrələcəkdir anamın,

Atamı yandıracaqdır acı hicran, yanırım.

Niyə torpaqlarımı zəbt eləyib namərdlər,  
Yanırım, ey Qarabağ, Azərıbaycan yanırım.

"Başımın tüstüsü əflakə çıxır görmürlər,  
Ey urus, ey cuhud, ey türk, müsəlman, yanırım"<sup>1</sup>.

Hanı şöhrət ki var idi, hanı şirvanşahlar?  
Ağqoyunlu Həsənim - harda o sultan? Yanırım!

Niyə Şah İsmayılın xəncəri qalmış qında?  
Düşmənimdən niyə axmır görəsən qan? Yanırım.

Varmı nəzmin o Nizami deyilən şahından?  
Hanı Xaqani kimi şe'rdə xaqan? Yanırım.

Kədərimdən yanırım, Şahinə su səpmə, gülüm,  
Qoy yanı mən suya da eyləyib üsyan, yanırım.

6.02.2008

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

"Vəsli-yar üçün gedir əldən qərarım günbəgün,  
Xoş vüsəli istəmir istəkli yarım günbəgün"<sup>1</sup>.

---

<sup>1</sup> Beyt Vidadi Arifindir.

Artırardım ixtiyarı ilbəl mən vəslinə,  
Qalmadı, əksildi, itdi ixtiyarım günbəgün.

Mən ki, bir vaxt həzzimin sonsuzluğundan məst idim,  
İndi həzzim anbaandır, intizarım günbəgün.

E'tibarsız mənmi oldum, ya ki, həmdəm dəmbədəm?  
Neyləmişdim, çıxdı əldən e'tibarım günbəgün.

Hədd nədir? Sərhəd nədir? Heç bilməyirdim sədd nədir?  
Həddini aşmaqdadır dərdim, azarım günbəgün.

Biz ki, artırmaq dilərdik eşqdən zövq almağı  
Mən özüm saətbəsaət, ol nigarım günbəgün.

Şahin, mən həm "qərar"dan söz dedim Arif kimi,  
Neyləyim mən tünbətün, gəlmir qərarım günbəgün.

7.02.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

"Eşqin nə uzaq mənzili var imiş, ilahi"<sup>2</sup>,  
Məndən o yaxınlıq nə kənar imiş, ilahi.

---

<sup>1</sup> Beyt Vidadi Arifindir.

<sup>2</sup> Misra Vidadi Arifindir.



Neynim ki, bu boyda Yerə yerləşməyirəm mən,  
Eşq aləmi aşıqlərə dar imiş, ilahi.

Zənn etməz idik Eşq fəqət Allaha şamil!  
Rüsvalığımız aləmə car imiş, ilahi.

Gördüm canavar var quzu cildində göründü,  
Lakin quzu var ki canavar imiş, ilahi.

Yoldan cığır açdım və cığırdan izə düşdüm,  
Yollar, düşünürdüm ki, hamar imiş, ilahi.

Bildim ki, qəzəl boş-boşuna hasilə gəlmir,  
Barmaqda suluq, əldə qabar imiş, ilahi.

Aqillərimiz əqlini yar eylədi elmə,  
Cahillərimiz sərvətə yar imiş, ilahi.

Şahin, fəqət Allahımızın yoxdu məzarı,  
Son mənzili şahın da məzar imiş, ilahi.

8.02.2008

\* \* \*

**Münsərihi-müsəmməni-mətviiyi-məkşuf**

"Hali-pərişanımı görməsəniz yaxşıdır"<sup>1</sup>,  
Bir daha əfğanımı görməsəniz yaxşıdır.

Ey həkimim, ey təbib, bir də yaxın gəlməyin,  
Dərdə düşən canımı görməsəniz yaxşıdır.

Gəndə durun, cismimə öylə dolub cinlərim,  
Hissimi, həycanımı görməsəniz yaxşıdır.

Meyl münasib deyil bir gilə imkanına,  
Meylimi, imkanımı görməsəniz yaxşıdır.

Bir kərə tüğyanımı görmüsünüz mənbilən,  
İndisə üsyanımı görməsəniz yaxşıdır.

Dözməyib haqsızlığa sanki donubdur qanım,  
Laxtalaşan qanımı görməsəniz yaxşıdır.

Yar dedi: Şahinə indi yaxın düşməyin,  
İndi qəzəlخانımı görməsəniz yaxşıdır.

19.02.2008

---

<sup>1</sup> Misra Vidadi Arifindir.

\* \* \*

### Rəməli-müsəmməni-məhzuf

Gözlərim həsrət qalib cananə, yarəb, neyləyim?  
Ayrılıqdan doymuşam lap canə, yarəb, neyləyim?

Bilmədim nəymiş günahım, xoş vüsalım qeyb olub,  
Varmı çarə son qoyum hicranə, yarəb, neyləyim?

Hövsələm, səbrim nə çoxdur, taqətim, tabım nə az?  
Az qalıbdır başlayım üsyanə, yarəb, neyləyim?

Musəvilik, İsevilik, islamım, Zərdüştilik...  
"Növbənöv dinlər çıxıb meydanə, yarəb, neyləyim?"<sup>1</sup>.

Söyləyir bir molla ki, şeytan mələkdir, doğrumu?  
Söyməyimmi bir daha şeytanə, yarəb, neyləyim?

Məcnun olmuş, bir də mən - peyğəmbəri aşıqlərin,  
Mən dəli, Məcnun isə divanə, yarəb, neyləyim?

Şahinəm, rəhmim böyükdür, şə'mimi yandırmıram,

---

<sup>1</sup> Misra Vidadi Arifindir.

Neyləyim ki, yanmasın pərvanə, yarəb, neyləyim?

20.02.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Axmış o qədər göz yaşı dərya tuta bilməz,  
Çöl, göl tuta bilməz onu, səhra tuta bilməz.

Kim düşdü başa sevgini? Sevda nə müəmma?  
Məcnun o təhər qaçdı ki, Leyla tuta bilməz.

Baş açmayıram mən hələ Eşq fəlsəfəsindən,  
Sürət çəkə bilmir onu, mə'na tuta bilməz.

Yarəb, nə təhər yerləşə qəm-qüssə xəyalə?  
Dərdim o qədər çoxdu ki, xülya tuta bilməz.

Gördüm yuxu - qaçmaqda yenə qaçqın olanlar,  
Heyfa yox əli, qaçqını rəya tuta bilməz.

Tərk eyləyərək məscidi meyxanəyə getdim,  
Saqi məni tutdu, məni molla tuta bilməz.

Göz yaşlarımı eyləməsinlər mənə irad,

Fikrim o qədər çoxdu ki, misra tuta bilməz.

Şahin, nə gözəl söylədi Əşrəf<sup>1</sup> qəzəlində:  
"Dünyanı tutan kəsləri dünya tuta bilməz".

29.03.2008

\* \* \*

### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Sən gərək sevdiniyə sevgili canan olasan,  
Nə gərək sevmədiyin bir kəsə heyran olasan.

Hər kəsin qiyməti, əlbəttə, şərəf-şan işidir,  
Gözəlim, var şərəfim, gəl ki, mənə şan olasan.

Xəstələnsəm mən əgər etmə dəva-dərmanımı,  
Sağlam ikən dilərəm sən mənə loğman olasan.

Gülləri kəsdi bağından bıçağıyla bağban,  
İstərəm gülbecərəm sən mənə bağban olasan.

"İstəsən pərdə dalından səni agah edələr,  
Gərək əvvəl soyunub varlığı, üryan olasan"<sup>1</sup>.

---

<sup>1</sup> «Məcməüş-şüəra»nın üzvü qəzəl-xan-şair Əşrəf.

Ey vətəndaş, neçin getdi əlindən Qarabağ?  
Vətən uğrunda gərəkdir qana qəltan olasan.

"Başçısızdır, - dedi yarım, - qəzəlin karvanı,  
Şahina, istəyirəm ki, ona sarban olasan".

17.04.2008

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**  
*Şərşünas Valeh Tağıya*

"Mən ki, əldən getdim, ol sərvə-səbükövlan gəlir,  
Ah, bilməm neyləyim kim, can gedir, canan gəlir"<sup>2</sup>.

Söyləyirlər "göz əgər ağlarsa can rahatlanır",  
Ağlayıb qurtarmışam mən, indi gözdən qan gəlir.

Kaş insanlar mələk timsalı dəysinlər gözə,  
Kimsə qoy dad etməsin ki "cin gedir, şeytan gəlir".

Dehlidən də'vət gəlibdir, çox sağ olsun göndərən  
Gəzmişəm bir çox diyarı, indi Hindistan gəlir.

---

<sup>1</sup> Beyt Əsgər Şahi Ərdəbilinindir.

<sup>2</sup> Beyt Əlican Qövsü Təbrizinindir.

Eşq cövründən şikayət eyləyiblər çoxları,  
Mən şikayət eyləsəm hərgiz, mənə nöqsan gəlir.

Hər kim olsaydı ölərdi iztirabından, mənə  
Nəş'ə də yoxdur, fərəh də, həzz də, əfqan-gəlir.

Canan idi canımın loğmanı, onsuz xəstəyəm,  
Bir deyən yoxdur ki, Şahin, qarşıla, loğman gəlir.

30.05.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Ey nazlı nigarım, gəlibən halımı gəl gör,  
Zülfün kimi qapqarə bu iqbalıma gəl gör.

"Hərçənd məni dövri-fələk saldı ayaqdan  
Qət'i - rəhi - kuyində pərü balımı gəl gör"<sup>1</sup>.

Tərifləmə, ey molla, mənə Kövsəri bir də,  
Seyr et Caqacuç çayını, Qudyalımı gəl gör.

---

<sup>1</sup> Beyt Qövsü Əlican Təbrizinindir.

Rəhm eyləmək əhvalı pərişanə səvabdır,  
Ey yar, səvab eylə və əhvalımı gəl gör.

Sən gərçi səvab istəməsən küs öz-özündən,  
Tüğyanımı seyr eylə və cəncalımı gəl gör.

Allah bilir kimsəyə zülm etməmişəm mən,  
Hərçənd çuğullar deyəcək «zalımı gəl gör».

Şahin sözü keçmirdi ki, saqqalı yox idi,  
Keçmir yenə də, ey pəri, saqqalımı gəl gör.

9.06.2008

\* \* \*

#### **Rəməli-müsəmməni-məhzuf**

"Böylə əldən getdiyim gər bilsə yar, əldən gedər,  
İztirabım görsə bəhri-bikəran, əldən gedər"<sup>1</sup>.

Çoxdu sinnim, ey nigarım, gizli saxla sinnimi,  
Bilsələr aşiqliyim var, bil ki, ar əldən gedər.

Gizli-gizli etdiyim əfğan olarsa aşikar,

---

<sup>1</sup> Beyt Qövsü Təbrizindədir.



El yanında e'tibarım aşikar əldən gedər.

İstəməzdim ismim olsun car gülsünlər mənə,  
Mənbilən, var e'tibarım, e'tibar əldən gedər.

İstəməzdim bəlli olsun niyyətim aşıqlərə,  
Yoxsa, rişxənd eyləyərlər, yoxsa yar əldən gedər.

Yoxmudur insafü rəhmi? İxtiyar sinnindəyəm!..  
Çox davam eylərsə böylə ixtiyar əldən gedər.

Gün gələr bədbəxt edərsən Şahini, sən bir daha  
"Bəxtiyarım" söyləməzsən, bəxtiyar əldən gedər.

17.06.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*"Sinəmdə könül mürği-giriftar ilə birdir,  
Çəşməmdə mənim hər müjə minqar ilə birdir"*  
*Qövsü Təbrizi*

Vardır iki can məndə, o, dildar ilə birdir,  
Mən - yar, yarım yar isə, yar yar ilə birdir.

Vardır elə inkar ki, təsdiqə bərabər,  
Varmış elə təsdiq ki, inkar ilə birdir.

Bir damcı axan göz yaşı min faciə söylər,  
Bir qətrə yaşım bir neçə xalvar ilə birdir.

Bir sevgi yarandı - iki aşıqdi səbəbkar,  
Əlbəttə, səbəbkar səbəbkar ilə birdir.

Fərhadə dönüb mən də yarın büstünü yondum,  
Dərlər ki, bu me'mar o me'mar ilə birdir.

"Arsız" dedilər aşıqə yar sevdiiyi üçün,  
Şahin, bu həya səndə ki var, ar ilə birdir.

19.06.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*"Gördüm təzədən sevgili cananı məçiddə"*  
*Elman Qasid*

Gördüm təzədən sevgili dildarı məçiddə,  
Sevdim yenə mən xoşladığım yarı məçiddə.

Qasid sözünü küfr bilən şəxsə sözüm var:  
- Var bilmədiyin çoxlu rəmz varı məçiddə.

"Dildar" dedim, "Yar" dedim - Rəbb deyilmi?  
Rəbbin ola bilməz axı inkarı məçiddə.

Hər kim günah etsə buyurub məscidə getsin,  
Qoy qəm yeməsin, qəmlərə qəmxarı - məçiddə.

Hər bir səbəbə varsa səbəbkar, gedib də  
Qoy tapsın adamlar o səbəbkarı məçiddə.

Qur'an buyurur: Tövbə müsəlmanə zərurət!  
Evdə eləmir, qoy eləsin barı məçiddə.

Kafər də görünsün gözə, şeytan da görək biz,  
Lap cin də görək, görməyək əğyarı məçiddə.

Bəd xisləti öldürmək üçün məscidə get sən,  
Şahin, axı xoş xislətin iqrarı məçiddə.

9.07.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Bundan belə cismani meyl yan olacaqdır,  
Tanrım mənə ən sevgili canan olacaqdır.

Hər kimsəni qəltan eləyən qanə nahaqdan  
Yox şübhə ki, bir gün qana qəltan olacaqdır.

Bir vəqt zühur ilə dəyirmançı gələndə  
Dünya evimiz sanki dəyirman olacaqdır.

Mehdi ki, günəhkarə rəhm etməyəcəkdir,  
Əğyar olan hər kimsə pərişan olacaqdır.

"Yüz siğə ilə tövbə verir özgəyə zahid,  
Əmma özü min qatlə peşiman olacaqdır"<sup>1</sup>.

İllər boyu hər gözləyənin gözlədiyi əmr -  
"Gəlmiş zamanın sahibi!" e'lan olacaqdır.

Hər aşiqə aşiq demək olmaz axı, onda  
Şahin kimi eşq əhlinə meydan olacaqdır.

25.08.2008

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

"Odlu dağımdən dəmadəm pənbeyi-mərhəm yanar,  
Ah, əgər mən böylə yansam sərbəsər aləm yanar"<sup>1</sup>.

---

<sup>1</sup> Beyt Əlican Qövsî Təbrizinindir.

Əhli-beyt şairləri məhşər günü görməz zərər,  
Etmirəm əsla güman Mail, Qəni, Rüstəm yanar.

Əhli-beyt şairlərindən aşiq həm əskik deyil,  
Amma ki, əğyar olan bir dəm deyil, hər dəm yanar.

Mən ki, qəm müştəqiyəm bilməkdəyəm qəm qədrini,  
Ey könül, odlanma böylə, qorxuram ki, qəm yanar.

Ey günəş, mən sübh tezdən bağdayam, göstərmə üz,  
Qorxuram ki, otların üstündəki şəbnəm yanar.

Mənbilən, sahibsizik, gəl ey zamanın sahibi,  
Qorxuram ki, gec gələrsən hicrdən aləm yanar.

Şahina, dərd eyləmə, etcək İmam Mehdi zühur,  
Sən zəif yansan o dəm, əğyar olan möhkəm yanar.

27.08.2008

\* \* \*

**Səri'i-müsəddəsi-mətviyyi-məkşuf**

Qibtə şirinlikdə edər bal sənə,  
Yar ola qoy daima iqbal sənə.

---

<sup>1</sup> Beyt Qövsü Təbrizinindir.

Qəlbinə xal düşməsin, ey nazənin,  
Gör necə göyçək yaraşır xal sənə.

"Qəlb nədir, istə mənim canımı,  
"Ver" de mənə, mənsə deyim "al" sənə"<sup>1</sup>.

Niyyəti xoşlar səni xoşhal edir,  
Qoy deyələr daima xoşhal sənə.

Amma, mənim dərdimə qəmxar yox,  
Bəxş edə billəmmi xoş əhval sənə?

Qeyb elədim sevgili dildarımı,  
Söyləyə billəmmi "gəlib qal" sənə?

Sən ki, çəkirsən bu qəmi, Şahina,  
Söyləsələr yaxşısıdı hambal sənə.

12.09.2008

\* \* \*

**Rəməli-müsəmməni-məşkul**

"Ürəyim neydi, nəvadır, məni Neynəvadə axtar,  
Məkanım Kərbibələdi, məni Kərbələdə axtar"<sup>1</sup>.

---

<sup>1</sup> "Can çe bovəd? Can ke bedu zendeəm,  
Gu: "Bədəh, ey dust" ke guyəm "begir"<sup>1</sup>.  
Sə'di Şirazi

Sənə söhbətim gərəkmi? Ya da qüvvətim köməkmi?  
Sözü Mustəfadən istə, gücü Mürtəzadə axtar.

Köməyim əlacın olsa, mədəd ehtiyacın olsa,  
Köməyi namazdan istə, mədədi duadə axtar.

Şərəfi kələkdə bilmə, kələyi mələkdə bilmə,  
Bəzəyi bəzəkdə bilmə, bəzəyi həyədə axtar.

Çəni dağda axtarıb tap, gülü bağda axtarıb tap,  
Ağı ağda axtarıb tap, qaranı qəradə axtar.

Demə ki, zaman yamandır, ya da ki, yaman zamandır,  
Sonu intəhadə gəzmə, onu ibtidadə axtar.

Sənə Kərbəla qüruri elə həzz verir ki, Şahin!..  
Fərəhi səfadə gəzmə, fərəhi bələdə axtar.

14.09.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

"Mehrinlə dolubdur, bu dili-zarı bağışla,

---

<sup>1</sup>Beyt «Məcməüş-şüəra» məclisinin üzvü Ağarəhim Seyyidindir.

İncitmə, sən Allah, bu dilazarı bağışla"<sup>1</sup>.

Şairləri farsın "tikan"a "xar" deyirlər,  
Gül qoy sənin olsun, gözəlīm "xar"ı bağışla.

Aşiqlik edən var ki, əğyarı bağışlar,  
Mənsə, demərəm heç kimə "əğyarı bağışla".

Heyfa, inişil getmədi Həccə, qələt etdi,  
İmkan idi, Rəbbim, bu günahkarı bağışla.

Qəsd eylədi Fərhad özünə, əfv elə, Allah,  
Baş qoşma, qələt eylədi, me'marı bağışla,

Bir buğda yeyib cənnəti tərək eylədi Həvva,  
Ölsünmü acından, ona sən darı bağışla.

Göz yaşımı mirvari kimi tökdü gözümdən,  
Şahin, sən isə yarına mirvari bağışla.

25.12.2008

\* \* \*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Yarım, bu vəfaliya vəfa et,  
Dərdinə onun gəlib dəva et.

---

<sup>1</sup> Beyt Məşədi Məhəmməd Bülbülündür (XIX əsr).



"Kim çəksə qılinc, qalxan ol sən,  
Kim söysə əgərçi, sən dua et"<sup>1</sup>.

İffətli olub həyanı gözlə,  
Vurma üzə hər şeyi, həya et,

Həmdərdinə ehtiyacın olsa,  
Heç kimsəni, tək məni səda et.

İncitmə ki, adəməm mən həssas,  
Xoş sözlərini mənə əta et.

Sənsiz diləməm günüm ağ olsun,  
Gəl, lap günümü mənim qəra et.

Lütf ilə bu Şahinə ol aşiq,  
Gər eşq xəta isə, xəta et.

11.01.2009

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

"Qərq olmadı kim nuri-həqiqətdə, heyifdir,  
Ömr eylədi kim zülməti-qəflətdə, heyifdir"<sup>1</sup>.

---

<sup>1</sup> "Şəmşir ke mizənəd sepər bar,  
Doşnam ke midəhəd doa kon".

Sə'di Şirazi

Fürsət verilibdir bizə vaxt, qədrini bil sən,  
Zay eyləsə kim vaxtını söhbətdə, heyifdir.

Kim siğəyə söylərsə halal, mənəcə, haramdır,  
Varsa keçirən gün elə işrətdə, heyifdir.

Kim rüşvəti icad eləyibsə, ona lənət!  
Rüşvətdən əsər var isə sərvətdə, heyifdir.

Şan-şöhrətə aludə olanlar necə çoxdur!..  
Namərd olana şan da, şöhrət də heyifdir.

Ey qürbəti üstün düşünən doğma vətəndən,  
Hər kim keçirir ömrünü qürbətdə, heyifdir.

Əğyar "heyifdir" demədi, "mən"liyi atdı,  
Şahin ki "heyifdir" dedi, əlbəttə, heyifdir.

24.01.2009

\* \* \*

**Münsərihi-müsəmməni-mətviyyi-məkşuf**

"Get-gedə yazıq bəşər ölməyə hazırlaşır,

---

<sup>1</sup> Beyt Vidadi Arifindir.

Şeytan ilə Əzrayıl gülməyə hazırlaşır"<sup>1</sup>.

Bir sevənə xoş gəlir eşqdə qəm-qüssəsi,  
Başqası qəm-qüssəni silməyə hazırlaşır.

Fəth eləyibdir çölü Qeys, bunu bilməyən  
Çox dəli var ki, çölə gəlməyə hazırlaşır.

Öylə adam görmüşəm öylə inadkar ki,  
Baş ilə Çin səddini dəlməyə hazırlaşır.

Var birisi - əyrilik səbt olunub qəlbinə,  
Amma biri - düz sözə, kəlməyə hazırlaşır.

Eh, bu qəzəlخان isə aşıq olub irfana,  
Bilmədiyi sirləri bilməyə hazırlaşır.

Sən ölüsən, mən diri, yoxmu məni öldürən?  
Aşiqin, ey sevgilim, gör nəyə hazırlaşır?..

Şahini pişvaz elə izni idə Allahın,  
Çox darıxır, yanına gəlməyə hazırlaşır.

26.01.2009

---

<sup>1</sup> Beyt Vidadi Arifindir.

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-əbtər**

"Necə bilməm ki edim, yar başımdan çıxmır,  
Hələ də cilvəli dildar başımdan çıxmır"<sup>1</sup>.

Var idi, ah, nə gözəl, pakizə rəftar onda,  
O gözəl, pakizə rəftar başımdan çıxmır.

Eləyən halımı xoş saqi yadımdan çıxdı,  
Eləyən ovqatımı zar başımdan çıxmır.

Neçə arsız görürəm... Fəxr edirəm arım var,  
Başıma and içirəm ar başımdan çıxmır.

Gənc ikən şövq ilə mən baş çıxarardım tardan,  
Sonradan tərklədim, tar başımdan çıxmır.

Mən başımdan çıxarıb, Şahina, atdım çox şey,  
O məhəbbət varı tək var başımdan çıxmır.

29.01.2009

---

<sup>1</sup>Beyt Vidadi Arifindir.

\* \* \*

**Həzəci-müsəddəsi-məhzuf**

Üzər əvvəl-axır, bil, canı dərdin,  
Əlacı varmıdır pünhani dərdin?

Açıb-bildir ki, olsun dərdə çarə  
Ki, dərd var isə var imkanı dərdin.

Məgər dərdim mənim azdırmı, sənə  
"Həmi dərdsən, həmi dərmanı dərdin"<sup>1</sup>.

Behiştədən Adəmi Allah çıxardı,  
O vaxtdan başlanıb dövranı dərdin.

Ürək dərdi... Çörək dərdi... Nə çox dərd?  
Mənəm divanəsi ruhani dərdin.

Sevənlərdən neçin əskik deyil dərd?  
Sevənlər oldumu heyranı dərdin?

İlahi, yollama, dərd aşdı-daşdı,

---

<sup>1</sup> "ke həm dərdi və həm dərmane-dərdi"

Sə'di Şirazi

Dolubdur d rd il  meydanı d rdin.

Bu  ahin d rdin  bir  ar  etmir,  
Deyir amma "M n m heyranı d rdin".

17.03.2009

\* \* \*

**R m li-m s mm ni-m xbuni-m h zaf**  
*Akademik Vasim M mm d liyev !*

"Nola dil bilm s  r mzi-ruxi-cananı d r st,  
Kimdir ol k s ki, bil  m 'niyi-Qur'anı d r st"<sup>1</sup>.

Doğrudurmu bu fikir, qoy soruşum Vasimd n  
O bir alim ki, s z  dođru v  imanı d r st.

M nc , bilm kd  o m 'nasını Qur'anımızın,  
Sur ti yaxşı bil n bilm li m 'nanı d r st.

T rc m  eyl di Qur'anı olub m  tađı,  
T rc m  eyl yib anlatdı m s lmanı d r st.

O z ka sahibi arifliy  h m sahibdir,  
D vr  d zg n ba a d  m kd di, d vranı d r st.

---

<sup>1</sup> Beyt Seyid  zim  irvaninindir.

Tanımaqçın neçə xəlqi dolaşır dünyanı,  
Aləmə təqdim edir Azərıbaycanı dürüst.

Gördü imkanını meyl eylədi imkan səmtə,  
Şahına, sən də çalış, düş başa imkanı dürüst.

20.06.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

"Nola xətdən ola gər arızı-dilbərdə qəra,  
Ayədən zahir olur müşəfi-davərdə qəra"<sup>1</sup>.

Yazdı el dərdini ağ arzu təmənnaşı ilə,  
Oxuyub kim görəcəək Mirzə Ələkbərdə<sup>2</sup> qəra?

Qarışıbdır neçə zəng bir-birinə beynimdə,  
Doğru sözdə görürəm - ağ, görürəm şərdə - qəra.

Lovğalıq eyləmə ağ gün görübən, ey zahid,  
Qara günlər görəcəksən hələ məhşərdə, qəra.

---

<sup>1</sup> Beyt Seyid Əzim Şirvaninindir.

<sup>2</sup> Mirzə Ələkbər Sabir.

Elə məddah görürəm ağ yalana qərq olmuş,  
Bığ qara, çöhrə qara, yazdığı dəftər də qəra.

Üzüağ söyləmək olmaz ona, hər dəm üzünə  
Neçə ağ pərdə də çəksən olacaq pərdə qəra.

O səməndər quşu tək yanmada Şahin Fazil,  
Yandı, görsənmedi amma ki, səməndərdə qəra.

24.07.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

"Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,  
Yetir ərzim o güli-əhmərə, ey badi-səba"<sup>1</sup>.

De ki, Babək yox olubdur, kişilər görsənmir,  
Sığınıblar qaçaraq səngərə, ey badi-səba.

Kə'bənin qarə daşından ağ ümid gözləyirəm,  
De ki, Şahin baş əyir mərmərə, ey badi-səba.

De ki, şərdən elə qorxur, yanına tez get ki,

---

<sup>1</sup> Beyt Seyid Əzim Şirvaninindir.



Salmasın şərçi adamlar şərə, ey badi-səba.

De " səpir göz yaşını hər səfərə çıxdıqda  
Gah Kürə, gah Araza, Tərtərə, ey badi-səba".

De "şirin söhbətinin həzzini şəkkər vermir",  
De ona "meyl eləmir şəkkərə, ey badi-səba".

De ki, Şahin səni görmür ki, desin sözlərini,  
Nəqş edir sözlərini dəftərə, ey badi-səba.

26.07.2009

\* \* \*

#### **Həzəci-müsəmməni-salem**

"Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz,  
Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz"<sup>1</sup>.

Gül əkdim bağıban oldum, becərdim cürbəcür güllər,  
Neçin bəs gülbədən dilbər bizim gülzardən keçməz?

Hanı me'marı qəlbin ki, gəlib rəhm eyləsin qəlbə,  
Neçin bəs mərhəmət hissi mənə me'mardən keçməz?

---

<sup>1</sup> Beyt Seyid Əzim Şirvaninindir.

Gəlib tənğə şikayət eyləyir qonşum fəğanımdan,  
Deyən var "ağla, ey şair, səda divardən keçməz".

Elm varı, kitab varı, gülab varı, şərab varı,  
Varam bu varlarım ilən, deyən var "vardən keçməz".

Bu dünyadə nə vardır ki, ola candan da qiymətli?  
Keçər Şahin canından, amma keçməz, yardən keçməz!

28.07.2009

\* \* \*

#### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Qəlbimi gər görən olsa kədərü qəm görünür,  
Çünki Yer mülkü mənə indi cəhənnəm görünür.

"Vəsli-yarə yetişib qeyr, mən oldum məhrum,  
Eydi-novruz mənə mahi-məhərrəm görünür"<sup>1</sup>.

Mən ki, buz baltası tək möhkəm idim, indi zəif!  
Və zəiflik mənə gündən-günə möhkəm görünür.

---

<sup>1</sup> Beyt Seyid Əzim Şirvaninindir.

Şühbədən gəzmədəyəm bağçada, yoxdur röyam,  
Gözlərimdə yenə şəbnəm sayağı nəm görünür.

Dururam çay kənarında öpürəm gilli suyu,  
Mənə Qudyal çayı, vallah ki, Zənzəm görünür.

Görməyə hüsnünü vərmiş eləmişdim hər dəm,  
Surətin gözlərimə indi də hər dəm görünür.

Sən öləndən bəri Şahin ölüdür amma diri,  
Aldanışdır bu ki, hərdən gözə xürrəm görünür.

30.07.2009  
Quba

\* \* \*

**Həzəci-müsəmməni-saleh**

Qəzəlxaqlar vururlar qəlbimə yüz yarə, müşkildir,  
"Əlacı-çareyi-dərdi-dili-sədpərə müşkildir"<sup>1</sup>.

İkinci sətri yazmışdır o rəhmətlik Seyid, amma  
Yazan var indi həm öylə, bu dərdə çarə müşkildir.

Məram uğrunda, məslək naminə ölmək şəhidlikdir,

---

<sup>1</sup> Misra Seyid Əzim Şirvaninindir.

Bəli, Həllac Mənsur tək çəkilmək darə müşkildir.

Gərək mən ağ gün uğrunda tökəydim qırmızı qan ki,  
Olubdur günlərim bəxtim kimi qapqarə, müşkildir.

Nə bilsinlər gülənlər-güldürənlər göz yaşı həm var,  
Axıtmaq göz yaşından göylərə fəvvarə müşkildir.

Adam var ki, əgər bircə qəmi varsa fəğan eylər,  
Mənim min bir qəميم var ki, demək dildarə müşkildir.

Bu dünyadən bezib cismim, qalıbdır Əzrayıl harda?  
Gərək mən, Şahina, çırpım başı divarə, müşkildir.

28.08.2009

## *İMAM XOMEYİNİ QƏZƏLLƏRİNƏ TƏZMİNLER*

### *I*

#### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

"Dost qəmi... Meykədə... Vacibdi ki, fəryad çəkim,  
Dadrəs yoxdu ki, hicrində onun dad çəkim"<sup>1</sup>.

Dərdlərim çoxdu mənim, söyləmirəm, mə'lumdur,

---

<sup>1</sup> "Əz gəme-dust dər in meykədə fəryad keşəm,  
Dadrəs nist ke, dər hecre-roxəş dad keşəm".

Bir lüzum varmı ki, bir-bir sizə mən ad çəkım?

Mən gərək fırça ilə nəqş edım ustadlarımı,  
Həkk edım Sən'anı, Məcnun ilə Fərhad çəkım.

Aşiqin çəkdiyi dərd birmi məgər, dərdə dalıb  
Xumarı, Şirini, Leylanı edım yad, çəkım.

Hər şeyi olduğu tək rəsm eləmək borcumdur,  
Abada bənzəməyən bərbadı bərbad çəkım.

"Eşq qəmi ilə şadam" yazdı Füzuli babamız,  
Bilmirəm aşıqi qəmgınmi çəkım, şad çəkım?

Ey İmam, Şahini həm dost qəmi rahətsiz edir,  
Bağlanır meykədə, yox dadrəsım dad çəkım.

6.09.2011

## *II*

### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

"Gərək hicrində onun paltarımı parə edım,  
Ürəyin dərdinə bəs mən nə təhər çarə edım?"<sup>1</sup>

---

<sup>1</sup> "Bayəd əz rəftəne-u came be tən pare konəm,  
Dərde-del-ra be çe əngize təvan çare konəm".

Çox adam var ki, çox dərdə giriftar olmuş,  
Mən gərək çarəmi yüzlərlə giriftarə edim.

Bağiban, var gileyin natəmiz insanlardan,  
Mən sənin təklifini, qoy ki, çəmənzərə edim.

Ey mənə təlqin edən sadəliyi, istəyirəm  
Sadəlik təlqinini mən də o dildarə edim.

Var adamlar ki, gümüş zülfü qəra etmişlər,  
Zülfümü istəmirəm mən boyayıb qarə edim.

De, haçan dinc olacaqdır görəsən Yer Kürəsi?  
Dilərəm ərzimi Allahə, o me'marə edim.

Yarələnmək, düzü, heç kim diləməz, ey Şahin,  
Əlimi istəyirəm yazmaq ilən yarə edim.

7.09.2011

### *III*

**Xəfifi-müsəddəsi-məxbuni-məhzuf**

Əyrilik, mərhəba, deyil arzum,  
Əyrilikdən cəfa deyil arzum.

Neynəvadən nəva kəsilsin qoy,

Kərbəladə bəla deyil arzum.

Bəllisə gər cəzası əğyarın,  
Əhle-Həqqə cəza deyil arzum.

İddiam - şe'ri yaxşı yazmaqdır!  
Başqa bir iddia deyil arzum.

Güllərin şövqü ilə bülbültək  
Eləmək min səda deyil arzum.

Mənə gər bivəfalıq etsən də,  
Sənə, ey bivəfa, deyil arzum.

"Aşiqəm, aşiqəm - sənin xəstən!  
Bu mərəzdən şəfa deyil arzum"<sup>1</sup>.

Mən də xəstən sənin İmam sayığı,  
Şahinə heç dəva deyil arzum.

8.09.2011

#### *IV*

#### **Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

"Gəldi ramazan, meyxanadan şadlıq ötüşdü,

---

<sup>1</sup> "Aşeqəm, aşeqəm, mərizə-toəm,  
Z-in mərəz mən şəfa nəmixahəm".

Eşqü meyü meyxanə səhər vaxtına düşdü"<sup>1</sup>.

Birdən-birə çox bədnəzərin gözləri dəydi,  
Gəldim nəzərə, eşq nəzər vaxtına düşdü.

Hərçənd ki, ünsiyyətə mail adamam mən,  
Üns etməməyim indi kədər vaxtına düşdü.

Verdik Qarabağ mülkünü bədbəxtliyi gördük,  
Xoşbəxtliyimiz bəlkə zəfər vaxtına düşdü.

Tarix boyu vardır qələbəm bir neçə şəksiz,  
Əlbət, qələbə vaxtı zəfər vaxtına düşdü.

Gizləndi günəş, çıxdı qəmər, yar göründü,  
Yar ilə görüş vaxtı hünər vaxtına düşdü.

Mən "Badeye-eşq"i oxuyub ilhama gəldim,  
Yazmaq o cənab haqda əsər, vaxtına düşdü.

İran ilə dost olmalıyıq, Şahin, həmişə,  
Həzzim mənim İranə səfər vaxtına düşdü.

9.09.2011

---

<sup>1</sup> "Mahe-rəməzan şod mey-o meyxane bər oftad,  
Eşq-o tərəb-o bade be vaxte səhər oftad".



"Məgər şah olmaram varım sən olsan?  
Qəm olmaz canda qəm-xarım sən olsan".

Mənim sevdamı dünya təbliğ eylər  
Əgər sevdadə həmkarım sən olsan.

Bələdən, həm cəfadən, həm xətdən  
Xilas ollam xilaskarım sən olsan.

Məni yoldan edərmi hər vəfasız?  
Vəfa gör-rəm vəfadarım sən olsan.

"Cəhanın qiyməti bir arpa olmaz,  
Əgər yarım, əgər yarım sən olsan"<sup>1</sup>.

Yerim yerdir göy altda, dərvişəm mən,  
Yönəlləm ərşə me'marım sən olsan.

Dedi: - Şahin cəhənnəm arzularımı?

---

<sup>1</sup> "Cəhan-ra yek cəvi ərşe nəbaşəd  
Əgər yarəm, əgər yarəm to başı".

Dilim dilləndi: - Dildarım sən olsan!

10.09.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

*"Gizləndə üçün bədəni dinsiz deməsinlər"*

*Axund Mirzə Cəlal*

*(XIX əsr Qarabağ şairi)*

Meydə acılıq var isə şəkkər deməsinlər,  
Nuş et onu gizlin sənə kafər deməsinlər.

Əl boyda olan dəftərə "Divan" adı qoyma,  
Bağla elə "Divan" ona dəftər deməsinlər.

Bir vəqt Bədəxşanda<sup>1</sup> onun lə'lini gördüm,  
Xahiş edirəm, hər daşa gövhər deməsinlər.

Tə'rifləməsinlər daha bir kimsəni yersiz,  
Şəxsin zəfəri yoxsa, müzəffər deməsinlər.

Zabitliyi şəxsin bilinir zabitəsindən,  
Qorxaqlıq edən kimsəyə əsgər deməsinlər.

Rəhbər dediyin ölkəsinin başçısıdırsa,

---

<sup>1</sup> Əfqanıstandadır.

Başsızlıq edən rəhbərə rəhbər deməsinlər.

Xeyr özgəsinin, zəhmət isə bağibanınsa,  
"Gir bağçasına, güllərini dər deməsinlər".

"Şahin qocadır" söyləyəne söylə "Özünsən!",  
Qurbanın olum, aşıqinə şər deməsinlər.

5.10.2011

\* \* \*

#### **Rəməli-müsəmməni-məhzuf**

"Kafərəm, canan, səni etsəm bərabər ayə mən,  
Vermərəm dırnağını, vallah, yüz dünyayə mən"<sup>1</sup>.

Bakinindir böylə tərif, tərifim yoxdur mənim,  
Düşmürəm dərvişlərtək tək qalıb, sevdəyə mən.

Neyləyim, zalım fələk almış əlimdən yarımı,  
Tazə yar üçün edib cəhd dalmıram xülyayə mən.

Etməyir surət məni cəlb, olmuşam mə'napərəst,  
Surətə göz yummuşam, baxmaqdayam mə'nayə mən.

---

<sup>1</sup> Beyt Qarabağ şairi Bakinindir (XIX əsr).

Söyləsinlər lap mənə heykəl qoyurlar şə'nimə,  
Bircə gün də getməyəm Məcnun olub səhrayə mən.

Tanrı çəkmişdir əcəl dəryasına dildarımı,  
Çəkməyin bir gün atılsam ölməyə dəryayə mən.

İndi, yarım var mənim, Şahin, adı - Misra xanım!  
Vermiş oldum könlümü gündüz gecə misrayə mən.

20.10.2011

\* \* \*

#### **Rəməli-müsəmməni-məhzuf**

"Ol pərivəş naz ilə dün seyri-gülzar eylədi,  
Gülşəni bülbül gözündə döndərib xar eylədi"<sup>1</sup>.

Bir deyil, çox gül dərən vardır təkəbbür sahibi,  
Eşqinə mən sadıqi bir gül giriftar eylədi.

Mənbilən, hər bir kəsin qəlbində gül sevdası var,  
Bağibanı zəhmətə sevdası vadar eylədi.

Eşqi yox zənn eyləyən eşqsizlərə "yox" söylədim,  
Asi könlüm hər zaman eşqində israr eylədi.

---

<sup>1</sup> Beyt Haşim bəy Saqibindir.

Öylə şairlər gəlib dünya qədər var qiyməti,  
Şe'rdə kamilliyi şe'r içrə me'yar eylədi.

Öylə şair həm bugün var, saf yazmaq istəmir,  
Əcnəbi sözlər tapıb saf şe'ri inkar eylədi.

Varmı imkanı yaza Şahin qəzəl Saqib kimi?  
Ustada yazdı cavab, şairliyin car eylədi.

25.10.2011

\* \* \*

#### **Həzəci-müsəmməni-salem**

Azaldıqca ömür, artır dəmadəm şiddəti eşqin,  
Məni cəzb eyləyir daim, nədir keyfiyyəti eşqin?

Bütün söhbətlərin vaxtı bitir, amma nədəndir ki,  
Gedir Adəmlə Həvvadən bəri hey söhbəti eşqin.

Açılmış hikməti rəmzin, müəmmənin, çox əsrarın,  
Başım şişmiş düşünməkdən, açılmır hikməti eşqin.

Deyirlər çərlədir aşıqləri həsrət, yəqindirmi?  
Məni öldürməyir, yarəb, neçin bəs həsrəti eşqin?

Məgər eşqə çatan bir kəs olubdurmu bu dünyadə?  
Məgər bir kimsəyə qismət olubmu fürsəti eşqin?

Əgər vüs'ət böyüklüxsə, böyükdür vüs'ətin həcmi,  
Bu Yerdən də, o Göydən də böyükdür vüs'əti eşqin.

Məəttəl qaldım, ey Şahin, nə tilsimdir, nə sirdir ki,  
"Dəmadəm xublər cövrilə artar ləzzəti eşqin"<sup>1</sup>?

10.11.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*"Əbru-vo mojeje-u tir-o kəmanəst hənuz,  
Torreye-geysuye-u ətrfəşanəst hənuz"*  
*İmam Xomeyni<sup>2</sup>*

Aşiqə Eşq həman idi, həmandır hələ də,  
Arifə çərx yaman idi, yamandır hələ də.

Məni aşiq, həmi arif tanıyırlar, amma  
Gözümün yaşı rəvan idi, rəvandır hələ də.

Bu fəna yerdə bəqa aləminin mənzərəsi

---

<sup>1</sup> Misra Məhəmməd Füzulinindir.

<sup>2</sup> "Kipriyi, qaşı onun oxla kamandır hələ də,  
Zülfünün silsiləsi ətrfəşandır hələ də".  
(Tərcümə Mübariz Əlizadəninindir).

Nəçə insanə güman idi, gümandır hələ də.

Bilməyirlərmi məgər ərzi, göyü kim yaradıb?  
Rəbb hər yanda əyan idi, əyandır hələ də.

Zamanın sahibi Mehdi nə zaman görsənəcək?  
Yalvarışlar ki, fəğan idi, fəğandır hələ də.

Məscidin xeyrini dərk eyləməyənlər tapılır,  
Meyü meyxanə ziyan idi, ziyandır hələ də.

"Pənbeyi-daği cünun içrə nihandır bədənim"<sup>1</sup>  
Necə ki, cism nihan idi, nihandır hələ də.

Sonu dünya evinin bəllimi? Bilmir kimsə!  
Gerçəyin üstü duman idi, dumandır hələ də.

Təki biz xeyrimizi dərk eləyək imanla,  
Pak əməl xeyrə nişan idi, nişandır hələ də.

Qaibanə səs eşitdim: "Yaşayar Yer Kürəsi!",  
Xaliqim xalqa hayan idi, hayandır hələ də.

---

<sup>1</sup> Misra Məhəmməd Füzulinindir.

Qur'anın şərhı əsrlərlə bəyan olmuşdur,  
Qur'anın şərhı bəyan idi, bəyandır hələ də.

Dərvişin məskəni-göy! Mülkə tərəf göz dikməz!  
Mənə Eşq mülkü məkan idi, məkandır hələ də.

Qoca zənn eylədilər Şahini, ey yar, onu  
Qoca zənn etmə, cavan idi, cavandır hələ də.

7-8.02.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

"Şahəmsə də hərgah, gəda aşiqiyəm mən"<sup>1</sup>  
Dad etməirəm "eyvah, cəfa aşiqiyəm mən".

Baxmaq gözələ qoy deməsinlər ki, xətdir,  
Hərgah xətdirsə, xəta aşiqiyəm mən.

Dost olma riyakar ilə ki, onda riya var,  
Heç kim deyə bilməz ki, riya aşiqiyəm mən.

Meyxanədə, əlbət, edirəm saqini tə'rif,

---

<sup>1</sup> "Mən şahəm-o aşeqe-gədayəm".

İmam Xomeyni



Məsciddə dua vaxtı dua aşıqiyəm mən.

Şair olanın təkcə qəzəl yazması düzmü?  
Varsa əruzum, həm də heca aşıqiyəm mən.

Zülmətdə də hər ləhzə ziya görmədədir göz,  
Bayquş deyiləm, nur, ziya aşıqiyəm mən.

Var din dəyişən kəs, ona qoy din qənim olsun,  
Öz dinimə - islamə vəfa aşıqiyəm mən.

Çoxdursa da inkar eləyən bəndə bəlanı,  
Allah rizasında bəla aşıqiyəm mən.

Gördüm yuxuda arif olan şair imamı,  
Ruhullah idi, ruhə səfa aşıqiyəm mən.

Gözlər oturub Yerdə səda Tanrıdan, ey dil,  
Şahin, göyə uçmağə səda aşıqiyəm mən.

5.08.2012

## *MÜXTƏLİF ŞE'RLƏR*

### *İzlər*

Bu dava haçan bitəcək?  
Sözümdə soraq izi var.  
Qabar əlimdən gedəcək?  
Əlimdə yaraq izi var.

Tale məni aciz bilib,  
Qəlbimə dərd-qəm əkilib...  
Çinəmə çox dağ çəkilib,  
Sinəmdə ocaq izi var.

Kim yaşasa mən tək əgər  
Sansın yaşamağa dəyər.  
Öz saçımdır, deməyələr  
Saçımda boyaq izi var.

Kim yatıbdır, kimdir oyaq?  
Kimdir ölü, ya kimdir sağ?  
Dünya nə vaxt dinc olacaq?  
Canımda maraq izi var.

Ey zavallı qoca Şahin,  
Sifətimin qırışı - min,  
Aylarımın - illərimin  
Üzümdə ayaq izi var.

24.10.2007

***Bir insan yol gedir səksənə doğru***

*General Oqtay Maqsudov - 70*

Mərhəba, çoxaldı ilin biri də,  
Gələcək illərə səyahətdir bu.  
Bir insan "70"i qoydu geridə,  
Bir insan yol gedir "80"ə doğru.

Dünən "60"dı, bu günsə "70",  
On il qanad açıb nə tez ötüşdü.  
Qocalıq çoxunun əlindən getmiş,  
Qocalmaq, imkanın əlinə düşdü.

Haqqında lap dastan yazmağa dəyər,  
Sözüm dinc qoymayırsən yenə əlimi.  
Sənin tərifini çox etsəm əgər  
Bu şe'r uzanar "Şahnamə" kimi.

Mən sənin mədhini etməyəcəyəm,  
Axı hamı bilir sən kim olmusan.  
Önündə məcəllə, əlində qələm,  
Qəlbi gen, gözü tox hakim olmusan.

Sən kimsən? Bəllidir səmimiyyətin,  
Sən kimsən? Çoxuna örnək ziyalı.  
Çinarlı şəhərin çinar tək mətin,  
Çinartək vüqarlı bir generalı.

Mərhəba, çoxaldı ilin biri də,  
Gələcək illərə səyahətdir bu.  
Bir insan "70"i qoydu geridə,  
Bir insan yol gedir "80"ə doğru.

30.10.2007

***Şəki-Zaqatala-Balakən bölgəsinə səfərim  
münasibətilə yazılan şe'rlər:***

***Çəkir***

Mənə fırça verin qüssə-qəm çəkim,  
Rəssam gülü çəkir, yarpağı çəkir.  
Dərd mənə şirindir, dəmadəm çəkim,

Gözlərim kədərdən göz dağı çəkir.

Xəciləm başdakı düm ağ qarımdan,  
Ayrılıq varımdan, fəraq varımdan,  
Neyləyim, hər zaman torpaqlarımdan  
Baş namərd yapışır, yüz yağı çəkir.

Haçan güldürəcək bu aləm məni?  
Həm sizi güldürsün dünya, həm məni.  
Mən türk övladiyam, dəmadəm məni  
Oğuzu, əfşarı, qıpçağı çəkir.

Gəlir qulağıma qeybdən səda:  
"Göydən başıma nur saçılırsa da,  
Əlin Haqq göyünə açılırsa da,  
Torpaq ayağımı aşağı çəkir".

O qardan sovuşub, o buzdən keçib  
Şəkiyə yetişdim Oğuzdan keçib.  
Qorqud Dədəm çalan qopuzdan keçib  
Ruhumu Babəkin yarağı çəkir.

Şahinəm, qəddimi əyə bilmərəm,  
Kimsənin könlünə dəyə bilmərəm.

Kimi nə çəkirsə, deyə bilmərəm,  
Məni bu yerlərin torpağı çəkir.

23.12.2007

*Zaqatala torpağı*

Eşq ilə, sədaqətlə  
Yanına yönəlmişik.  
Şövq ilə, məhəbbətlə  
Görüşünə gəlmişik.  
Bu yerin, bu obanın  
İlahi, qəlbimizdə  
Ömr uzununu yaşaya,  
Daim qala torpağı -  
Zaqatala torpağı.

Bu yurd azərilərin,  
Bu torpaq avarların,  
Bu məskən saxurların,  
Bu yer ingiloyların,  
Neçə-neçə soyların,  
Neçə-neçə boyların  
Mədinəsi, Məkkəsi.  
İlahi, torpaqlı et  
Bu torpaqda hər kəsi.

Qoy çəksinlər ağuşa  
Yüz yaşa, yüz min yaşa  
Dola-dola torpağı -  
Zaqatala torpağı.

Müxənnəslər, yağılar  
Çoxluq diləyi ilə  
Az ikən çoxaldılar,  
Müvəqqəti olsa da,  
Qonşu köməyi ilə  
Qarabağı aldılar.  
Qətiyyən inanmıram  
Haçansa, nə zamansa  
Yağı ala torpağı -  
Zaqatala torpağı.

Dürr kimi, mirvari tək  
Bu yeri qorusunlar,  
Torpağı su ilə yox  
Ətir ilə yusunlar,  
Gülab ilə yusunlar.  
Hər kəsin ürəyinə  
İstəkli canan kimi  
Yarəb, cala torpağı -

Zaqatala torpağı.

Hamının vüqarıdır  
Bura pak məskən kimi.  
Hər sakinin yarısıdır,  
Bura dağ diyarıdır,  
Bura bağ diyarıdır,  
Bura tala torpağı -

Zaqatala torpağı.

Bu yurd Tomris qeyrətli,  
İradəli, şövkətli  
Ərəbzəngi yurdu dur.  
Bu yurd düşmənlər ilə  
Döyüş, savaşı, mə'rəkə,  
Bu yurd "Cəngi" yurdu dur,  
Bu yer qala torpağı -

Zaqatala torpağı.

Zaqatala torpağı.

24.12.2007

***Daş nəyimə gərəkdir?***

Sülh elədik, ey pərim,  
Daha savaşı qalmadı.  
Qupqurudur gözlərim,



Gözümdə yaş qalmadı.

Tərk eləyib əfğanı  
Arxayın etdim canı.  
Daşlamışam hicranı,  
Şübhə, tələş qalmadı.

Hökm eləyən fələkdir,  
Allah mənə köməkdir,  
Daş nəyimə gərəkdir,  
Əlimdə daş qalmadı.

30.12.2007

### ***2008 - Siçovul ili***

Dünən -

Donuz ilinin,

Yaxud

Qaban ilinin

axıra qalan günü.

Bugünsə -

Siçovul - siçan günü!..

Ötdü 12 il

həminki il gəldi yenə,  
Dirçəldi siçovul.  
Heyf sənə, qırqovul  
ki, o iyrənc ad  
həmqaftiyədir sənə.

Qorqud Dədə

ulu Qorquddu,  
ulu dədəydi,  
ulu adamdı.

Qorqud Dədə

ad qoyandı.

Onun qoyduğu adlar  
on-onbeş əsrdir ki,  
keçir dildən-dilə,  
Xeyr, bu iyrənc adı  
o qoymayıb ilə.

Bu adı niyə sevmirəm?

Nə bilim

Siçovul ili!

Ürpəşdi bədənim

adından bu ilin.

Canıbərk olurlar siçovullar.

Hər şeyi həzm eləyir mə'dələri...  
Daşdılar, dəmirdilər,  
Neçə il qabaq  
Qarabağı gəmidilər.

Gəmiricidirlər.  
Bu iyrənc adlı ili  
sağ-salamat keçirək.  
Gəirməyək bir-birimizi  
siçovullar tək.

Ötdü 12 il...

1.01.2008

***Xoşlamadığuma!***

Demə xoşladım səni,  
Demə gözüm vurulub,  
Demə gözün aşıqdi.  
Məni görmə,  
Gözümü görməməyin  
Gözünə yaraşıqdi.  
Eşqinə qarışdırma məni,  
Baş qarışıqdi.

12.01.2008

## *Tək və Tənha*

Eşidirmi Tək

Tənhanı?

Sən Tək,

Mən Tənha.

Sən Allah,

Mən Şahin.

Sən hər şey,

Mən heç kim.

Mənə yetmir əlin,

Sənə çatmır əlim,

amma

hey təkrar edir dilim:

"Bismillahir-rəhmanir-rəhim!".

Qulağın varmı?

Eşidirsənmi?

Sən hər şey,

Mən heç kim,

Sənin müqabilində heç kim.

"Bismillahir-rəhmanir-rəhim!".

...Eşidirmi Tək

Tənhanı?

14.01.2008

*Ürəyim*

Ayağına daş dəyəndə,  
Fərqi yox bərk dəyəndə,  
ya yavaş dəyəndə  
ağrıyır ürəyim.

Qoy ağrısın,  
Ona bu da azdı -  
sinəmdən sürüşüb  
ayağına düşməsəydi  
ağrımazdı.

17.01.2008

*İş*

Günəş  
işə səhər çıxır,  
Ay  
gecə.

Yorulmasınlar deyə  
Biri-birini əvəz edə-edə.

Doğulduqları andan  
İşləyirlər beləcə.

19.01.2008

***Allah və Şahin***

*Ona!*

Bu məchul mətləbi gərək biləm mən,  
Qismətin həzzə az, kədərə çoxdur.  
Sənin taqətinə məəttələm mən,  
Hicranın vusaldan çox kərə çoxdur.

Sənin taleyini qara yazıblar  
Rəbbin hüzurunda yazı yazanlar.  
Hara qeyd ediblər, hara yazıblar  
Çoxu qeyd edənlər, azı yazanlar?

Ömür səni sıxır, həyat-məngənə,  
Səadət hələlik səndən qaçaqdır.  
Allah xoş günləri az verdi sənə,  
Allah qoysa Şahin çoxaldacaqdır.

25.01.2008

***Göydə Allah, yerdə sən***

Axtarır gözüm səni,  
Ayrı düşmə bir də sən.

Tək qoyma bu sevəni,  
Belə çək-çevirdə sən.

Öldüm aman, dərddiyəm,  
Hər dəm, hər an dərddiyəm.  
Sənsiz yaman dərddiyəm,  
Düşməyəsen dərdə sən.

Gülüm, dözə bilmirik,  
Qoşa gəzə bilmirik,  
Birgə üzə bilmirik,  
Arazda-mən, Kürdə-sən.

Barı, gözəl, sən allah  
Mənə yönəl sən allah,  
Yanıma gəl sən allah,  
Göydə Allah, yerdə sən.

31.01.2008

### *Yatmayan kədər*

Allahım, dinc elə dövrənimizi,  
Meylə bərabər et imkanımızı.  
Müdam oxuyuram Qur'anımızı,

Əllərim nədənsə ətəklərinə  
Çatmır ki, çatmır.

Qəzəb tonqal kimi gurlamağında,  
Yadlar əsəbimi korlamağında,  
Düşmən Qarabağı zorlamağında...  
Tüfəngin tətiyi çəkilib qalıb,  
Atmır ki, atmır.

Qəm-qüssə dayanıb yolumun üstdə,  
Dərd düşüb sağımın, solumun üstdə,  
Tutub kədərimi qolumun üstdə  
Yenə uşaq kimi yırğalayıram,  
Yatmır ki, yatmır.

1.02.2008

### ***Yağışlı düşüncələr***

*Bağdadada bir ərəb mənə demişdi  
ki: "İki ildir ki, yağış yağmur bu  
şəhərə..."*

*1999-cu il, əl-Mənsur oteli*

Qurdtək ulayır külək,  
Bu nə yağmur, nə çiçək?  
Mənə elə gəlir ki,  
Yetimin göz yaşıtək



Bu yağış kəsən deyil.

Yaman şıdırğı gəldi,  
Qamış bitdi yağışdan.  
Elə bildi gözəldi,  
Zəhləm getdi yağışdan,

Bu yağış kəsən deyil.

Əzəlki tək şax qalmır,  
Boynu sınır otların.  
Yükü niyə azalmır  
Hamilə buludların?

Bu yağış kəsən deyil.

Yüyürdür adamları,  
Döyəcləyir damları,  
Çətirləri dəlidir ki...  
Mənə elə gəlir ki,  
Üzməsə ürəyimi,  
Kəsməsə kələyimi

Bu yağış kəsən deyil.

Cənab Allahu-əkbər,  
Yağışına yiyə çıx.

Atalar söyləmişlər:

"Tut ucundan, göyə çıx",

Bu yağış kəsən deyil.

Əlbət, yağmasa olmaz,

Yağa, hər yana düşə,

Kaş bu yağışdan bir az

Ərəbistana düşə...

Bu yağış kəsən deyil.

Sanki, səsim yetişdi

Ulu, uca Allaha,

Nə olubdu, nə işdi.

Eləmirəm dad daha -

"Bu yağış kəsən deyil",

"Bu yağış kəsən deyil".

13.02.2008

### *Tikanın ucu*

*(qoşma)*

Elə ki ilk görüş yerinə getdim,

Qələmlə o yerə nişan batırdım.

Hicranı tərək edib vüsala yetdim,

Mən xeyir qazanıb, ziyan batırdım.

Mən hara, cahilə baş əymək hara?  
Müt'ilik eləyib gəlmədim zara.  
Mənə iynə sancan adamcıqlara  
Mən də iynələri yaman batırdım.

Baş oldum məhəbbət meydanı içrə,  
Qaldım istəyimin imkanı içrə.  
Gözəlim, məhəbbət ümmanı içrə  
Qasırğa yatırıb, tufan batırdım.

Həssasam, arabir pərişan olub  
Nə qədər üzüldüm peşiman olub...  
Bə'zi aşıqlərə nagüman olub  
Ümid qeyb elədim, güman batırdım.

Sevda qoy sədaqət libası geyə!  
Yolunda qadirəm inan hər şeyə.  
Sənin ayağına batmasın deyə  
Tikanın ucuna tikan batırdım.

17.02.2008

## *Mən*

*"Yumşaqlıqla sərtlik olur bərabər,  
Təbibdə həm məlhəm olur, həm neştər".  
Bəxtiyar Vahabzadə*

Mənə sərt deyirlər tanımayanlar,  
Deyirəm düşməyin əsla tələşə,  
Mənim sərtliyimdə yumşaqlıq da var,  
Mənim yumşaqlığım sərtliklə qoşa.

Tale iki xislət seçibdir mənə:  
Anam mülayimdi, atam sərt idi.  
Yumşaqlıq anamdan keçibdir mənə,  
Atamın sərtliyi mənə dərd idi.

Nənəm Sonaxanım mələk kimiydi,  
Babam Babay kimi ötkəmdi atam.  
Anamın xisləti ipək kimiydi,  
Dəyirman daşı tək möhkəmdi atam.

Namərdin əlində mərdi görəndə  
Görəsən sərt olan varmı mənimtək?  
Necə sərt olmayım sərti görəndə?  
Necə yumşalmayım dilənçi görcək?

Beləcə olmuşam gənclik çağımdan,  
Atamın tə'siri çox olub mənə.  
Sərtliyim üstündür yumşaqlığımdan,  
Amma həlimliyim az deyil yenə.

Kim qəbul eləyər kim namərdliyi?  
Kim məndən namərdə xoş söz eşidib?  
İtsə yumşaqlığı, bitsə sərtliyi  
Deməli, Şahinin həyatı bitib.

23.02.2008

### *Ona*

Demirəm üstümdən duman, sis ötməz,  
Demirəm qəsrdən kaha yaxşıdır.  
Səndən ayrıca da günüm pis ötməz,  
Amma, ayrılmasaq daha yaxşıdır.

Sevgiyə baxırdım sənin gözünlə,  
Məhəbbət qəsrində vardı təmtəraq.  
Qırmısan qəlbimi nahaq sözünlə,  
Məni incitmişən özündən nahaq.

Eşqinin oduna yaman yanardım,

Sən mənə həmdəmdin, mən sənə həmdəm.  
Daim gəlişini arzulayardım,  
Gələrdin yanıma səslədiyim dəm.

Evin uzaqsa da yaxındın mənə,  
Deyirdim kimsə yox səndən səmimi.  
Barmağın dəyəndə qapı zənginə  
Açardım qapımı tamarzın kimi.

Bütün gözəlləri sanki unudub  
Şə'ninə nə qədər şe'rlər dedim.  
Özün söyləmişkən qolundan tutub  
Səni də bir azca şair elədim.

Əlimin istisi əlindən uzaq,  
Əlinin istisi əlimə keçmir.  
Biri-birimizdən gəl uzaqlaşaq,  
Daha bu sevgidən gözüm su içmir.

Böyük aşiq olub, kiçilməyərək  
Əlimdən vermərəm ləyaqətimi.  
Sənin məhəbbətin olmadı gərək,  
Geri istəyirəm məhəbbətimi.

Əvvəl vüsal vardı indisə hicran,  
Aşiqi olmuşduq bir məhəbbətin.  
Qırmaq əhdimizi olsa da asan,  
Səndən ayrılığım olacaq çətin.

Demirəm üstümdən duman sis ötməz,  
Demirəm qəsrdən kaha yaxşıdır.  
Səndən ayrıca da günüm pis ötməz,  
Amma, ayrılmasaq daha yaxşıdır.

24.02.2008

### *Mən*

1940-da doğuldum -

Sevindilər.

Bacımdan sonra, qızdan sonra oğuldum -

Sevindilər.

Cocuqluğum bitdi -

Sevindim,

Gəncliyim yetdi -

Sevindim,

Cavanlığım itdi -

Sevindim,

Qocalığım sevincimi eşitdi





## *Yükdən xahiş*

Gəl, ey yük!...

Hambal yükə borclu muzduna görə,

Dərdinə yük məlhəm,

Məlhəm daşıyır.

Hambalın palanı

Yük olmayanda

dərd-qəm daşıyır.

Hambal yük gözləyir məhzun, müntəzir...

Çoxu yükdən qaçır, hambal yük gəzir,

Gəl, ey yük!

3.03.2008

## *İstək*

Mütərcim olmaq istəməzdim,

Müəllim olmaq istəməzdim,

Şair olmaq istəməzdim,

Nazir olmaq istəməzdim

Təzədən doğulsaydım.

Neçə ildir savaş gedir,

Dava gedir, dalaş gedir,

Qarabağ yad əllərdədir,  
Əskər olmaq istəyərdim

Təzədən doğulsaydım.

4.03.2008

*Qaç!*

Qaç, ey qaranlıq, şığı,  
Görək yenə işığı,  
Qaç!

Qaç, ey bulud, gün görək,  
Günü büsbütün görək,  
Qaç!

Qaç, ey ayaq, adlayaq  
Azad olsun Qarabağ,  
Qaç!

Qaç, ey qaçqın, qaçmısan,  
İndi geriyyə yollan,  
Qaç!

Ayaqda qalmazsa tab



neçə vaxtdır ürəyimdə bəsləyirəm,  
Vaxtsız ölmək istəyirəm.  
Allah, ölmək istəyirəm,  
Sağlam ölmək, gümrah istəyirəm.

... Mənim dərdim -

qocalmamaq kimi bir dərd!

9.03.2008

### *Ölüm məni öldürəcək*

Açmır tale gülüm daha,  
Gülüm məni öldürəcək.  
Mənə vermə zülüm daha,  
Zülüm məni öldürəcək.

"Müşkül olar həll" demədi,  
"Ver əlimə əl" demədi,  
Neçin sənə "gəl" demədi,  
Dilim məni öldürəcək.

Odum sönür, külüm gəlir,  
Rəhm eləmir, zülüm gəlir...  
Ağardıb diş ölüm gəlir,

Ölüm məni öldürəcək.

15.03.2008

*Arasında*  
*(gəraylı)*

Neçə-neçə fikir qalar  
Kəlməylə söz arasında.  
Görünməyən bir pərdə var  
Kül ilə köz arasında.

Sevinc içrə qübar gəlir,  
Gizli, ya aşikar gəlir...  
Sular axır, sular gəlir...  
Bacarıb üz arasında.

Həyat gözə iftixar ki...  
Göz ölümə intizar ki...  
Ölü üçün nə fərq var ki  
İpəklə bez arasında.

Bu dünyada de kim durur?  
Küfr əhlinə zülüm durur -  
İrəlidə ölüm durur

Qaş ilə göz arasında.

Nə Məcnunda o can qalıb,  
Nə Fərhadı təvan qalıb,  
Şahinsə sərgərdan qalıb  
Dağ ilə düz arasında.

17.03.2008

*Arasında*  
(*qoşma*)

*N.üçün!*

Dastanlar yazılıb aşiqlər haqda,  
Seçilər izləri iz arasında.  
Biri düzdə qalıb, o biri dağda,  
Mən isə dağ ilə düz arasında.

Haçan gələcəksən bir də, ey nigar?  
Nə vaxt görüşəcək bir də yarla yar?  
Bizim sözü müzə qulaq asan var,  
Mənə sözünü de söz arasında.

Gəl ki, yaranmasın ürəkdə soyuq,  
Arzuda, istəkdə, diləkdə soyuq...

Tale də soyuqdur, fələk də soyuq,  
Neyləyim şaxtayla buz arasında?

Nalədir, fəğandır gileyindəki,  
Aşikar deyilmi ürəyimdəki?  
Vüsal şəkər təki, hicran duz təki,  
Qalmışam şəkərlə duz arasında.

Şahinəm, yar olaq, yaralanmayaq,  
Biz ki, bütöv idik, paralanmayaq,  
Günəşlə ay kimi aralanmayaq  
Ölümsə, qaş ilə göz arasında.

18.03.2008

***Mən ətəyindən əlimi üzməyəm***

*Ey yetişən bəndəsinin dadına,  
Mərhəmət eylə, məni sal yadına.  
Sən ki, ümitsən bəşər övladına,  
Mən ətəyindən əlimi üzməyəm.  
Gülərə Munis*

Kim daş atıb, kimsə də daş qaldırıb,  
Kimsə döyüş, kimsə savaşı qaldırıb...  
Məndə əmək sevgisi baş qaldırıb,  
Mən ətəyindən əlimi üzməyəm.

Öylə yarışmış sənə gündüz-gecə  
Ayrılığı əl unudubdur necə!..  
Sən ələ bir bax ki, tutubdur necə!  
Mən ətəyindən əlimi üzmrəm.

İstəyimə bir də baş istək demə,  
Şübhə gətirmə ürəyə, şəkk demə,  
Bir də mənə sən "əlini çək" demə,  
Mən ətəyindən əlimi üzmrəm.

Şairə eşq eyləməyin mötəbər,  
Tutduğun əldə çiçəyin mötəbər,  
Hər bir ətəkdən ətəyin mötəbər,  
Mən ətəyindən əlimi üzmrəm.

Söyləmə, ey gül, "haradan gəldi bu?",  
Ya demə "pərvazıma əngəldi bu".  
Tunc təhəri möhkəm olan əldi bu,  
Mən ətəyindən əlimi üzmrəm.

Olmuşam əlbət təməlimdən təmiz,  
Varmı əməl saf əməlimdən təmiz?  
Bəh, nə ətəkdir bu əlimdən təmiz?  
Mən ətəyindən əlimi üzmrəm.



Kimdə könül, kimdə ürək şövqü var,  
Kimdəsə, ey yar, çiçək şövqü var,  
Amma, bu Şahində ətək şövqü var,  
Mən ətəyindən əlimi üzməyəm!

19.03.2008

*Ağ qoç, qara qoç*

Görünər ağda ağ,  
Görünməz qarada qara.

Nağılçı bilir ki,  
aparır hara  
Ağ qoç, Qara qoç.

Nağılçı deyir ki,  
Qara bir mağara,  
Önündə iki qoç.  
Aparır yolçunu  
Ağ qoç Ağ günə,  
Qara qoç Qara günə.

Ağ günüm qaraldı,

Ağ günü itirdim -  
Tapmağa yox ümid,  
Qaçmaram mən daha  
Ağ günün üstünə.  
Qara qoç,  
qabağa düş,  
apar məni  
O Qara günə.

Ağ oldu üzümə Ağ gün...

21.03.2008

*Ölümümə ziyafət*

Şövkündəyəm əcəlin,  
Sevincim aşib-daşır,  
Çulğamayır məni qəm.  
Dostlar, evimə gəlin,  
Ölümüm yaxınlaşır,  
Ziyafət verəcəyəm.

22.03.2008

*Harda qalmısan?*

İntizar üstündən intizar yağır,  
Nə bulud ağlayır, nə də qar yağır,

Yağışda qalmısan? Qarda qalmısan?  
Harda qalmısan?

Hara yollanmısan, hara düşmüşən?  
Çətinə düşmüşən, dara düşmüşən?  
Çətində qalmısan, darda qalmısan?  
Harda qalmısan?

Onsuz da üzgünəm, üzmə üzgünü,  
Ahüzar edənin qaradır günü.  
Səndəmi ah ilə zarda qalmısan?  
Harda qalmısan?

Bilmirsən yarımı yar soraqlayır?  
Gözüm kaman gəzir, tar soraqlayır.  
Nəğmə tək kamanda, tarda qalmısan?  
Harda qalmısan?

İstiyəm, sözümün sərinliyi nə?  
Girmisən qəlbimin dərinliyinə,  
Gülüm, Şahin kimi yarda qalmısan,  
Bir də soruşmaram "Harda qalmısan?".

... Harda qalmısan?

27.03.2008

*Ay adam, o damdan kimi yıxdılar?*

Ay adam, o damdan kimdi yıxılan?  
O uca məqamdan kimi yıxdılar?  
Kimdi bayaq varkən indi yox olan?  
Ay adam, o damdan kimi yıxdılar?

Vallah kimi isə itələdilər,  
Billah kimi isə itələdilər,  
Tələsə-tələsə itələdilər,  
Ay adam, o damdan kimi yıxdılar?

Adamın bişmişi, çiyi, xamı var,  
Adamın tamamı, natamamı var,  
Bilmirdi hər damın öz adamı var?  
Ay adam, o damdan kimi yıxdılar?

Göyə ucaltdılar... Və birdən-birə,  
Günün oğlan çağı göz görə-görə  
Çuval tək götürüb atdılar yerə,  
Ay adam, o damdan kimi yıxdılar?

Onun kimlər ilə döyüşü vardı,

Davası, dalaşı, söyüşü vardı?  
Axı, onun damda nə işi vardı?  
Ay adam, o damdan kimi yıxdılar?

Çoxunu əzirlər, sıxırlar axı,  
İndi çox adamı yıxırlar axı.  
Yıxıb axırına çıxırlar axı,  
Ay adam, o damdan kimi yıxdılar?

Axı dam adamı olmayır hamı,  
Məskən eləmişdi nə üçün damı?  
Bildimi hər damın var öz adamı?!!  
Ay adam, o damdan kimi yıxdılar?

Şəklə baxırsınız üzümə yoxsa?  
Daha inam yoxmu sözümə yoxsa?  
Qaraltı görünüb gözümə yoxsa?  
Ay adam, o damdan kimi yıxdılar?

Biri dikəliyə yıxılır mini,  
Niyə uçurtdular həmin miskini?  
Ağah edəsiniz bəlkə Şahini?  
Ay adam, o damdan kimi yıxdılar?  
Ay adam, o damdan kimdi yıxılan?

5.04.2008

## *Ürəyimdəsən*

Sənə əlim çatmır, səndən nə fayda?

Ürəyimdəsən.

Ürəkdən nə fayda, məndən nə fayda?

Ürəyimdəsən.

Məndə var məhəbbət varı, sən isə

Onu görərsənmi barı sən isə?

Hamının yanında yarı, sən isə

Ürəyimdəsən.

Ey dilim, yönəltmə qınağı ora,

Eh, niyə buraxdım qonağı ora?

Sanca bilməyirəm bıçağı ora -

Ürəyimdəsən.

Gərəkmi saf arzu - diləkdən küsüm,

Dünyadan inciyəm, fələkdən küsüm?

Yoxdur ixtiyarım ürəkdən küsüm,

Ürəyimdəsən.

Var ol ki, bu nakam ürəkdə varsan,

Arzuda yaşarsan, diləkdə varsan.  
Sındırsan ürəyi özün sınarsan,  
Ürəyimdəsən.

Ürəkdən çıxsaydın göstərib marağ  
Bəlkə də qalmazdı orada fəraq.  
Səni ürəyimdən kim çıxaracaq?  
Ürəyimdəsən.

Canım dərdə düşüb, lakin neyləsin?  
Yer verən neyləsin, sakin neyləsin?  
Ürəyim neyləsin, Şahin neyləsin,  
Ürəyimdəsən!  
Ürəyimdəsən!!!

9.04.2008

*Əli Nur - 60*

Sanki bahar mövsümüdür ömrünün,  
Söyləmirəm sənin qışın mübarək.  
Səni əsla qocaltmayıb ömür, gün,  
Ey Əli Nur, altmışın mübarək!

10.04.2008

## *Əl və ətək*

Ətəkdən imtina edim mən gərək,  
Əlim ətəyinə çata bilməyir.  
Çıxıram Şahdağın zirvəsinədək  
Əlim ətəyinə çata bilməyir.

Kimdə əgər sınıq ürək dərdi var,  
Kimdəsə yavanlıq, çörək dərdi var.  
Məndəsə, Allahım, ətək dərdi var,  
Əlim ətəyinə çata bilməyir.

Fikrim nə meylimin intizarında,  
Meylim nə dünyanın sərvət-varında,  
Əlim bir ətəyin intizarında,  
Əlim ətəyinə çata bilməyir.

Ağlar bu aşiqin, zar bu aşiqin  
Rəbbim, ürəyini yar bu aşiqin.  
Nə qədər kədəri var bu aşiqin,  
Əlim ətəyinə çata bilməyir.

Şahin, yaşayıram elə-beləcə,  
İmkan arayıram hər gündüz-gecə,



Allahın ətəyi qısaymış necə,  
Əlim ətəyinə çata bilməyir.

11.04.2008

Masallı, İstisu, Fatimeyi-Zəhra sanatoriyası

*Lerik dağları*

Göyün altdasa da göyü qucaqlar  
Lerik dağları.  
Ağlımı başımdan aldı bu dağlar -  
Lerik dağları.

Ayağı sürüşkən dərələr boyu  
Torpağın gözləri axıtmada su...  
Çoxdan aradığım e'cazın özü,  
Çoxdan görmədiyim möcüzədir bu  
Lerik dağları.

Yaşıl papaq altda torpaq qapqara...  
Papaq bəzək olsun papaqsızlara,  
Yaşıl zirvələr tək papaqlı olaq,  
Papaq - oğlanlara, papaq - qızlara!  
Lerik dağları.

Qüssə-qəm yox oldu, qübar yıxıldı,  
Bir dildar dikəldi, bir yar yıxıldı,  
Bizim təcrübəsiz şəhər qızları,  
Aliyə sürüşdü, Nigar yıxıldı,  
Lerik dağları.

Baxdıqca oxşadı gözlərimizi  
Bəyaz çiçək bizi, əlvan gül bizi.  
İlahi, çox bəla çəkib başımız,  
Bələdan hifz etsin Babagil bizi,  
Lerik dağları.

Gözümü cəlb etdi görəndən bəri  
Məzarlar üstdəki qoç heykəlləri...  
Nə qədər qoçu var Cəngəmiranın,  
Ürək fərman edir "Quc heykəlləri!",  
Lerik dağları.

Yan-yörən həmişə bağça-bağ olsun,  
Yenə də gələrik hicr uzaq olsun,  
Bizi gətirəcək buraya yenə,  
Yaqub Mahmudovun canı sağ olsun,  
Lerik dağları.

Ovçular çəksinlər bu yerdən ayaq,  
Güllələr qoy olsun sizlərdən uzaq.  
Heç vaxt əyilməsin dağ vüqarınız,  
Yaşıl sinənizə çəkilməsin dağ  
Lerik dağları,  
Lerik dağları!

13.04.2008

Lerik

### *Tabut*

Arzu

aparır-gətirir...

Duyğu

aparır-gətirir...

Su

aparır-gətirir...

Külək

aparır-gətirir...

Fələk

aparır-gətirir...

Zaman

aparır-gətirir...

Yaradan

aparır-gətirir...

Tabut

aparır!

Gətirmir!!!

15.04.2008

*Bu gecənin rö'yası*

Mənə dedin ki,

ərim xəyanət etsəydi mənə,

söysəydi, döysəydi məni,

bəlkə də,

arabir yanına gələrdim,

bəlkə də,

yoxalardı sənsizlik dərdim.

İlahi, diqqətsiz olma,

mərhəmətsiz olma,

məhəl qoyub sözlərinə

döydür onu ərinə.

25.04.2008

*Sənin gözəlliyin*

Varsa hər gözəlin hərgah vergisi,

Sənin gözəlliyin elə gözəl ki!..

Sənin gözəlliyin Allah vergisi,

Sənin gözəlliyin elə gözəl ki!..

Yanıram, canımda közlər qalıbdır,  
Ürəyində sənə sözlər qalıbdır,  
Qara gözlərində gözlər qalıbdır,  
Sənin gözəlliyin elə gözəl ki!..

Eşqinmi dolaşır mənim başımda?  
Çoxmu qalacaqsan sən yaddaşımda?  
İnan, yaddan çıxır həтта yaşımda,  
Sənin gözəlliyin elə gözəl ki!..

Başımdan nə qədər qüssə, qəm aşdı...  
E'tina etmədin, ürəyin daşdı...  
Gözlərini yum ki, gözüm qamaşdı,  
Sənin gözəlliyin elə gözəl ki!..

Giley eləyirəm yaradan yara:  
Çiyərim olubdur paradan-para...  
Şahinin taleyi qaradan-qara,  
Sənin gözəlliyin elə gözəl ki!

8.05.2008

***Göstərir***

Əcəl sıxır əlimi,

Yaş özünü göstərir.  
Payız yığışan kimi  
Qış özünü göstərir.

Günahım neçə xalvar!..  
Ürəyimdə məlal var,  
Başımda qiylü-qal var,  
Baş özünü göstərir.

Sanma daşı zəif sən,  
Sansan elə, zəifsən,  
Dəli əlinə düşən  
Daş özünü göstərir.

Qorxur adamlar yenə -  
Elədilər car yenə:  
"Quş qripi var yenə!",  
Quş özünü göstərir.

Vardır nifaq yenə də,  
Hicran, fəraq yenə də...  
Yanır İraq yenə də,  
Buş özünü göstərir.

Şahinliyim olur yan...  
Nə fayda var adımdan?  
Adım çıxır yadımdan,  
Huş özünü göstərir.

15.05.2008

### *Niyə?*

Niyə gördüm səni mən?  
Niyə gördüm o zərif, cazibəli çöhrəni mən?  
Bu - zərurətdirmi?  
Bu - səadətmi mənə, yoxsa fəlakətdirmi?  
Axı mən nakam olan eşqimə yas saxlamışam,  
Neçə ildir ki, məhəbbət gözümü bağlamışam,  
Neçə ildir ki, eşitmir qulağım yar səsini,  
Neçə ildir ki, açan yox qapımın cəftəsini,  
Neçə ildir ki, təkəm Alləhtək,  
Bu ahıl yaşda, bu sinndə mənə sevda nə gərək?

Elə zənn etmə ki, istək məni tərک etmişdir  
Və güman etmə ürəkdən həvəsim getmişdir,  
Sanma yaddır mənə sevda, o nəcib ülvyyəət,  
O zərif qüdsiyyəət,  
O lətif ünsiyyəət,

Qorxu var məndə fəqət,  
Qorxuram eşqinə canım yansın,  
Qorxuram qəlbə eşq hadisəsi başlansın.

Niyə gördüm səni mən?

17.05.2008

*Eşq romanı barədə ən kiçik şe'r*

Ömrün baharı, yayı,  
Xəzanı ötüb-gedib,  
Ömür deyir ki, qışam.  
İnan ki, dünyamıza  
Bağlılığı tərki edib  
Tək sənə bağlanmışam.  
Düşünmə bir ləhzə də  
Haçansa, nə zamansa  
Səni unudacağam.  
Əlim kəsilsə belə  
Kəsik qollarım ilə  
Əlindən tutacağam.

21.08.2008



*Mən*  
*(qoşmavari)*

Sanma ki, məhəbbət gülüstanına  
Ərinə-ərinə gələcəyəm mən.  
Ayağım da sınsa, sənin yanına  
Sürünə-sürünə gələcəyəm mən.

Əgər sansan eşqim soyuya, dona  
Məni axtarınca, tapınca sına,  
Qaraca Çobanın yapıncısına  
Bürünə-bürünə gələcəyəm mən.

Öldürsə Şahini bir gün bu fələk,  
Gözünə yenə də görünəm gərək.  
Sənin nəzərinə şahin quşu tək  
Görünə-görünə gələcəyəm mən.

22.05.2008

*Qoymadılar qocalım*

Qış yanıma yönəlir,  
Yaman dəyişib halım.  
Ölüm ley kimi gəlir,  
Olacaq mı macalım?

Ucalığı uca bil,

Uca önündə əyil.  
Alçalmaq mənlük deyil,  
Gərək yenə ucalım.

Ləşkərə kömək verib,  
Əskərə ürək verib,  
Dostlara çiçək verib  
Yağılardan bac alım.

Taqətimə güvənib,  
Qüvvətimə güvənib,  
Qeyrətimə güvənib  
Gərək qələbə çalım.

Qarabağ heçə getdi,  
Bağ getdi, meşə getdi...  
Bir yandan Şuşa getdi,  
Bir yandan da Xocalım.

Görmədim vətənə tən,  
Söyləyirəm hey "Vətən...",  
Qürbətdən yox, ey vətən,  
Gərək səndən güc alım.

Dirilik gülü əkdim,  
Ölümə güləcəkdim...  
Qocalıb öləcəkdim,  
Qoymadılar qocalım.

25.05.2008

***Nuri paşaya xitab***

*Azərbaycan Xalq Cümhuriyyətinin  
90 illiyi münasibətilə*

Ey Nuru paşa, gəldiyin andan, vətənimdə  
Bir vəlvələ, bir şur göründü,  
İnsanlarımız bir daha məğrur göründü,  
Tutqun gələcək gün,  
Solğun gələcək gün bizə büllur göründü,  
Ey Nuri, elin gözlərinə nur göründü.

Gəldin əzəmətlə,  
Gəldin həşəmətlə,  
Gəldin, buna əlbəttə səbəb var idi səndə,  
Düşmənlərimə qarşı qəzəb var idi səndə.  
Gəldin, Bakıya ley kimi, tər lan kimi gəldin,  
Yağılara bildirməyə türkün gücünü sən  
Aslan kimi gəldin,  
Qaplan kimi gəldin.  
Od yurduna, Azər elinə can kimi gəldin.

Düşmən nəzəri torpağımızda, daşımızda,  
Dünya bulanıqdı.

Xoşbəxt gələcək arzulayan sirdaşımızda  
Gerçəkliyə az idi ümid, süst idi imkan,  
Xülya bulanıqdı.

Dəryadə balıq arzulayırdıq, yanılırdıq,  
Dərya bulanıqdı,  
Ümman bulanıqdı,  
Dövran bulanıqdı,  
Çox yan bulanıqdı.

Tarix boyu acgözlük edən qonşularımda  
İştah duru idi,  
Vidən bulanıqdı.

Ey Nuru paşa, ey gözümün nuri, göründün,  
Kimsə deyə bilməzdi ki, məcburi göründün,  
Gəldin xoşun ilə,  
Gəldin ölümə razı olan bir qoşun ilə,  
Gəldin kömək üçün və yetirdin bizə yardım,  
Olmazdısa hərgah kömək parçalanardım  
Olmazdısa hərgah kömək nalə edərdim,  
Qalxardı göyə tüstü kimi qapqara dərdim.  
Onsuz da itirmişdim əlimdən neçə yurdu,  
Düşmənlərimiz həzz dağıdır, fitnə qururdu...

Çox yaxşı ki var idi igid Məmmədəminlər,  
Var idi ziyalı neçə rəhbər,  
Fürsət yaradıldı,  
Dövlət yaradıldı,  
Millət diləyən Milli Hökumət yaradıldı...  
Lakin yenə basqın,  
Lakin yenə həmlə,  
Bəd qonşu əlindən  
Üzgündü vətəndaşlarımız dərdü ələmlə.  
Çox yaxşı ki, Türkiyyə var idi,  
Amma bezar idi özü də düşmən əlindən.  
Dəhşət diləyənlər,  
Vəhşət diləyənlər  
Türkiyyəni yıxmaq diləyirdi təmələndən...  
Bax öylə fəlakətli, müsibətli zamanda  
Gənc dövlətimiz sidq ilə xahiş edən anda  
Nuri paşa gəldi,  
Yoldaş köməyi yoldaşa gəldi.  
Nuri paşa gəldi,  
Qardaş köməyi qardaşa gəldi.  
Nuri paşa gəldi,  
Sirdaş köməyi sirdaşa gəldi.  
Nuri paşa gəldi,  
Türkün köməyi türkə yönəldi.

Nuri paşa gəldi.

Ey Nuri paşa, gəldiyin andan, vətənimdə

Bir vəlvələ, bir şur göründü.

İnsanlarımız bir daha məğrur göründü.

Tutqun gələcək gün,

Solğun gələcək gün bizə büllur göründü.

Ey Nuri, elin gözlərinə nur göründü.

Düşmən yenə vardır,

Düşmən sənə vardır, mənə vardır.

90 ili qoyduq geridə, sən yenə sağsan,

Ey Nuri paşa, sən yenə həmdərd!

Ey Nuri paşa, sən yenə comərd!

Dar gündə yenə türk kimi imdad olacaqsan!

Nuri paşa, sağsan!

Nuri paşa, sağsan!!

28.05.2008

### ***Maşallah!***

Maşallah olsun, maşallah -

bərk işləyir başlarımız:

qarış-qarış satılır

vətənin torpaqları

bugünkü vətəndaşlarımıza.

Bəs, sonrakı illərdə

doğulan vətəndaşlar

söyməyəcəklərmi başlarımıza?

Onlara nə qalacaq?

Satılacaq torpaqlar

satılıb qurtarıbsa

onlar nəyi alacaq?

Maşallah olsun, maşallah -

başlarımıza.

Görəsən

nə cavab veriləcək vətəndaşlarımıza?

... Maşallah!..

7.06.2008

### *Bacıların tapmacaları*

- Meyvələrin şahıdır,

Onun başında tac var.

Söylə görüm, o nədir?

-Nar!

\* \* \*

- Yenə saxta başladı,  
Bacı, qar oldu

yağış.

Nədir bu fəslin adı?

- Qış!

\* \* \*

- Rəngləri ağ, boz, sarı...

Tükləridir paltarı.

Uçur... Nə göyçək uçuş!..

- Quş!

\* \* \*

- Uçmağı ağ yalandır,

Qaçmağı ağ yalandır,

Sürünür, fişıldayır...

- İlandır!

\* \* \*

- Əlləri vardır qoşa,

Qolu bağlanıb başa,



Heç oddan da qorxmayıır...

- Maşa!

\* \* \*

- Suyu soyuqdur, ağdır,

Lap ağlayan uşaqdır...

Yerin dibindən çıxır...

- Bulaqdır!

\* \* \*

- Görməyirik, amma var!

Bacı, səncə kim olar, nə olar?

- Bildim sən soruşan tək:

Ya Allahdır, ya külək!

8.06.2008

*Telefon səslandı...*

*M. üçün*

Bu gecə -

Düşüb eşq atəşinə mən sayağı yandı gecə!..

Necə odlandı gecə!..

Necə şadlandı gecə!..

Bu qaranlıq gecənin çöhrəsi birdən yandı

Və işıqlandı gecə -

Telefon səslandı.

Gözlərimdən yuxu uçdu - telefon səslandı  
Və "salam" gəldi gecə,  
Bir məlahətli "salam",  
Fərəhim göylərə yüksəldi gecə,  
Bir nəzakətli "salam".  
Tanıdım mən səsini,  
Danışan kəs sən idin  
Və o səs sildi üzümdən gecənin kölgəsini,  
Danışan kəs sən idin,  
Neçə gündür ki, susurdun su kimi,  
Dilə gəldin yenidən,  
Sahilimdən yan idin, sahilə gəldin yenidən.  
Ürəyim sanki döyünmürdü o dəm, çırpındı...  
Yenə gördüm ürəyim çılgındı...  
Ürəyim çırpındı,  
Ürəyimdə gileyim çırpındı,  
Gileyimdə səni görmək diləyim çırpındı,  
Şe'rimin dadlı, həlim sözlərini  
Sənə vermək diləyim çırpındı...  
Sanki hiss etdi bu nakam adamın həsrətini  
Telefon dəstəyi göstərdi sənin surətini,  
Səni gördüm yenidən,  
Səni sevdim yenə mən.

... Ürəyim sanki döyünmürdü bu dәм, çırpındı...

Ürəyim, bəh, necə də çılğındı!..

Ürəyim bir də səni

Boş qalan xanəsinə də'vət edərsə nə olar?

Dağılırmı dünya?

Məni rahətsiz edən rahət edərsə nə olar?

Dağılırmı dünya?

Vəslimə rəğbət edərsə nə olar?

Dağılırmı dünya?

Hicrana lə'nət edərsə nə olar?

Dağılırmı dünya?

İki aşiq bir olarsa dağılırmı dünya?

İki qəlb tə'mir olarsa dağılırmı dünya?

... Bu gecə -

Düşüb eşq atəşinə mən sayağı yandı gecə!..

Necə odlandı gecə!..

Necə şadlandı gecə!..

Bu qaranlıq gecənin çöhrəsi birdən yandı

Və işıqlandı gecə -

Telefon səsləndi.

16.06.2008

Gecə yarısı

### *Sağ ölü*

Bu gecə əcəlim çatdı,  
Cənab Əzrayıl məni itələyib  
Dibsiz bir quyuya atdı.  
Başım əzilmədi,  
Boynum sınmadı,  
Qolum-ayağım qırılmadı,  
Sağ-salamat qaldım,  
Axı,  
quyu dibsizdi.

18.06.2008

### *Qayıt!*

Ey türk, özünə qayıt!  
Gərək yenə qayıdıb  
özümə dönəm axı.  
Mən gərək əzəlki tək  
alışıb-odlanmışam,  
yanmasam,  
sönəm axı.  
Girməsin qılınc qına,  
Görməsin qılınc qını,

Sıyırıb qılıncımı  
ərən igidlər kimi  
atıma minəm axı,  
Qıpçağam, bayanduram,  
Oğuz Şahinəm axı.

Ey türk, özünə qayıt!

20.06.2008

***Gözümün yuxusu***

Səndən xəyanət qoxusu gəlir,  
Yanımda qalma, get!  
Səni görmək istəmirəm.  
Səndən qat-qat ayığamsa da,  
gözümün yuxusu gəlir,  
Mane olma, get!

24.06.2008

***Şəki diyarı***

Yazıram ürəyim mənə deyəni,  
Bu diyar çoxdandı cəlb edir məni,  
Nə gözəl bəzəyir çölü, çəməni  
Enişi, yoxuşu, diki diyarı -  
Şəki diyarı.

Bu torpaq çox döyüş, çox qal görübdür,  
Basqına tuş olub, işğal görübdür,  
Sinəsi üstündə tonqal görübdür,  
Cəngə mə'ruz qalıb, cəncal görübdür,  
Düşməni axırda bədhal görübdür,  
Eləcə qoruyaq təki diyarı!

Şəki diyarı!

Yar əgyardan ayrı! Yar yara bağlı!  
Dədəm Qorqud uda, setara bağlı,  
Qopuza, mərdliyə, vüqara bağlı,  
Türk öz kökü ilə diyara bağlı.  
Oğuzun, qıpçağın kökü-diyarı!

Şəki diyarı!

Qədirbilməz adam bura yönəlməz,  
Şəkiyə şəkk edən Şəkiyə gəlməz,  
Şəkinin qiyməti çəkiyə gəlməz -  
Ağırlıq diyarı, vəzn diyarı,

çəki diyarı -

Şəki diyarı!

Mən sevdim Şəkini cananə kimi,

Mirvari sayağı, dürdanə kimi,  
Burda məst olmuşam məstanə kimi,  
Vüsəl edəcəyəm hicranə kimi,  
Şəkiyə vurulub divanə kimi -  
Şahinin elə bil Şəkidi yarı,  
Şəki diyarı!  
Şəki diyarı!

27.06.2008  
Şəki ş.

### *İki borclu*

*Şərqşünas alim Məryəm Seyidbəyliyə!*

Akademiyamızda  
bir gözəl var,  
bir Məryəm var,  
Gözəllik aləmi içində  
bir aləm var -  
hamı tərəfindən sevilən,  
yerli-yerində danışıb-gülən,  
kin dilini, qəzəb dilini  
bilməsə də,  
ədəb dilini bilən,  
ərəb dilini bilən  
Məryəm Seyidbəyli!

Bəli, aramızda  
bir Məryəm var,  
məndən şe'r istəyir,  
"mənə şe'r yaz" deyir.

Nə gözəl deyib atalar:  
"Borclu borclunun sağlığını istər".

Mən Məryəmə borclu -

şe'r,

Məryəm mənə borclu -

ilham,

İkimiz də

borcluyuq bir-birimizə

və

qəlblərimiz tapır aram.

Bu borchaborcda,

Allahım,

kömək et borclulara,

"Borclu borclunun sağlığını istər",

Mən hara, borclu qalmaq hara?

Aramızda bir gözəl var,

Adı: Məryəm!

"Mənə şe'r yaz" deyir,





dünyamızın ən xoşbəxt  
şairi tək coşaram,  
ona şe'r qoşaram,  
ona yazaram əsər.

Amma,

hələ yazmıram,  
axı, borclu-borclunun  
sağlığını istəyər.

Bir də gördüm, başımdan  
fikirlərim sürüşdü  
varağ üstünə düşdü -  
"Məryəmnamə" yarandı,  
axı, Məryəm gözəlin  
ürəyi nigərandı,  
axı, borcluydum ona,  
borcluydu mənə o da,  
qoca, fani dünyada  
axı, borclu borcluya  
"borcunu qaytar" deyir,  
O - mənə verdi ilham,  
Mən ona yazdım şe'r.

Akademiyamızda

bir gözəl var,  
bir Məryəm var,  
Gözəllik aləmi içində  
bir aləm var -  
hamı tərəfindən sevilən,  
yerli-yerində danışıb-gülən,  
kin dilini, qəzəb dilini  
bilməsə də,  
ədəb dilini bilən,  
ərəb dilini bilən

Məryəm Seyidbəyli!

28.06.2008

*Axırı və axırım*

Hər şeyin axırı var  
Əvvəli olduğu tək.  
Əbədi heç nə yoxdur  
Allahdan özgə bişəkk.

Laxlayır yavaş-yavaş  
Dünyamızın təməli.  
Allahın qurduğunu  
Yıxmada insan əli.  
Əl qurur, əl dağdır,



Məcnuna dönən  
Şahinini daşladı.

Get, durna, get,  
Hərcaılıq etdin, get.  
Uçub mənim göyümdən  
özgə göylərə getdin, get.  
Get, get!..

1.07.2008

*Elə qocalıram ki...*

Qocalmayan kim deyil?  
Elə qocalıram ki!..  
Əldə qələmim deyil,  
Əldə mey dolu cam ki!..  
Elə qocalıram ki!..

Əridirəm ömrümü,  
Yanıram gecə-gündüz,  
Yanıram səhər-axşam.  
Sanki mən qaragünlü  
Yanmaqçın doğulmuşam.

"Şam əriməz yanmasa"<sup>1</sup>,  
Ömür əriyən şam ki!..  
Elə qocalıram ki!..

Bəli, mən qocalıram,  
Kədərdən qocalıram,  
Sevincdən qocalıram...  
Günlərin bir günündə  
Bu natəmam həyatda  
Həyatım olacaq tam,  
Deyəcəyəm ki, "Tam ki!.."   
Elə qocalıram ki!..

Azca qalıb... Şahinə  
Əzrayıl "öl" deyəcək,  
Hamı tək öləcəyəm.  
Amma, nə olsun, nə qəm?  
Məni silkələyəcək  
Allahım "diril" deyə...  
Ölürəm dirilməyə,  
Ölüm mənə məram ki!..  
Elə qocalıram ki!..  
Elə qocalıram ki!..

---

<sup>1</sup> Bir fars şe'rindən.

5.07.2008

*Sevgi*

Sevgi nədir?

"Gəl mənim yataq otağıma"-  
sevgi deyil.

"Gəl mənim ürəyinə"-  
sevgidir.

6.07.2008

*Rica*

Allahım,  
Çağırma məni yanına,  
Hələ şe'r yazıram,  
Yazacağım yazımı  
Bitirməmişəm hələ,  
Qoy yarımçıq qalmasın,  
Hər işdə bütövlük gəzirəm.  
Hələlik  
İşin olmasın mənimlə,  
Allahım...

8.07.2008

*Tamridaya!*

Mən səndən uzaq,  
Sən məndən uzaq...  
Görəsən hansı təmizdi -  
hava, ya torpaq?

Mən diri,  
Sən ölü.  
Doludur insanlarla hər tərəfim,  
Böldür mələklərlə hər yanın.  
Mən  
torpağın üstündə,  
Sən  
havanın.

11.07.2008

### *Sürgün*

Sinəmdən çıxarıb  
Sürgünə göndərdim  
məhəbbətimi,  
dönməyəcək yanıma bir də.  
Məhəbbətim  
mən ölənəcən  
sürgündə qalacaq,



məhəbbətsiz yatacağam qəbirdə,

çünki,

istəmədim məhəbbətim

mənimlə torpağa gömülə

Və ölə...

Görəsən, sevən kəs

varmı mən kimi?

Sinəmdən çıxarıb

Sürgünə göndərdim

məhəbbətimi.

12.07.2008

### *Dərdim*

Həzzim qalıbdır arxada,

Üzbəüzük, bu mən, dərdim...

Məni ağlada-ağlada

Göz yaşıma gülən dərdim.

Öldürməkçin sevir məni,

Gecə-gündüz yeyir məni,

Yox etmək istəyir məni

Məni qoca bilən dərdim.

Dərdim Adəmdən qalmışdı...  
Bir vaxt yazdı, indi qışdı...  
"Məndən əvvəl qocalmışdı  
Məndən sonra ölən dərdim"<sup>1</sup>.

13.07.2008

### *Yaxa gülü*

Yaxşı ki, gəlib çıxdın,  
Dedi hayanda qaldı...  
Dodağın nə qırmızı...  
Yanağından qan damır,  
İştahım qanda qaldı.  
Sinəndə bəyaz gül var,  
Dedin "gülü dərməzlər",  
Dedin "gülə baxarlar",  
Gözüm yaxanda qaldı.

16.07.2008

### *Su və adam*

Çay - su,

---

<sup>1</sup> Misralar Əli Hacıdır.

Dəniz - su,  
Çay dənizə qovuşdu.  
Mən - adam,  
Sən - adam,  
Qovuşa bilməyirik.  
Amma  
öz-özümüzə  
"ağıllıyq" deyirik,  
Məgər ağıllıyq biz?  
Çay... Dəniz...  
Çay - su,  
Dəniz - su,  
Çay dənizə qovuşdu...

18.07.2008

### *Müəmma*

Allah qadındır, ya kişi?  
Allahın əri varmı?  
Allahın arvadı varmı?  
Belə demək olarmı?  
Küfr deyil ki, bu suallar?  
Qur'anda yazılıb ki,  
nə doğar, nə doğurar.

Kim doğub bəs yerləri?  
Kim doğub bəs göyləri?  
Qadındısa  
kimdir kişisi?  
Kişidisə  
kimdir arvadı?  
Kim doğubdur bəşəri?  
Ucu-bucağı görünməyən  
Sonsuzluq yaradıb,  
Sonsuzluq kimin işi?  
  
Allah qadındır, ya kişi?

19.07.2008

### *Ayaqqabı*

Çıxardım ayağımdan  
ayaqqabımı,  
Ayaqqabım  
ayaq istədi.  
Axı, nəyinə gerekdi  
çoxdan yuyulmamış bu corab,  
bu tərli ayaq?  
Çəkəkdir!

Ayaqqabının işi -  
ayaq daşımaq!  
Ayağın işi -  
bədən daşımaq!  
Yaşayır ayaqqabı,  
İşsiz qala bilmir ayaqqabı.  
Bəs sən  
niyə işsizsən?  
Niyə iş görmürsən?  
Ayaqqabıdan ibrət al!  
Ayaqqabım ayağıma  
"yerinə gəl" dedi,  
Ayaqqabım  
ayaq istədi.

20.07.2008

***Misiri düşünərkən...***

*Misir Mədəniyyət Mərkəzində  
oxunan şe'r*

Çox gəzdim dərviş tək əlimdə əsa,  
Yazdım çox ölkəyə şe'r ürəkdən.  
Misirdə olsaydım yazmazdım qısa  
Misir barədəki bu şe'rimi mən.

Ərəb ellərinə çox söz demişəm,

Bu günsə bu şe'rim Misir haqqdadır.  
"Misir" söyləyəndə gözümdə o dəm  
Misir ehramları canlanmaqdadır.

"Misir" söyləyəndə Asuan bəndi,  
Yadıma fi'ronlar sarayı düşür.  
"Misir" söyləyəndə yadıma mənim  
Süveyş kanalıyla Nil çayı düşür.

İskəndəriyyənin sahibi - Misir,  
Misirdir Sinaya azadlıq verən.  
Misiri görməyə ürək tələsir,  
Bilirəm, oranı görəcəyəm mən.

"Nəcib Məhfuz"<sup>1</sup> dedim həzzə bələndim,  
Əhməd Zuheylinin<sup>2</sup> Misir - vətəni.  
Fir'on deyəndəsə vahimələndim,  
Tutun, Tutanxaman tutacaq məni.

Çox gəzdim dərviştək əlimdə əsa,  
Yazdım çox ölkəyə şe'r ürəkdən.  
Misirdə olsaydım yazmadım qısa

---

<sup>1</sup> Nobel mükafatı laureatı.

<sup>2</sup> Nobel mükafatı laureatı.

Misir barədəki bu şe'rimi mən.

21.07.2008

*Xəzinə üstündə gəzən dilənçi*

Baxır xəzinəyə xeyli kənardan  
Xəzinə üstündə gəzən dilənçi.  
Sədəqə gözləyir xəzinədən  
Xəzinə üstündə gəzən dilənçi.

"Ayağım altından qaçır yer" deyir,  
"Titrək əllərimə çəlik ver" deyir,  
"Mənə xəzinə yox, qəpik ver" deyir  
Xəzinə üstündə gəzən dilənçi.

"Bu nə qanun oldu, nə qayda" deyir,  
"Qulağımız səsdə, harayda" deyir,  
"Mənə xəzinədən nə fayda" deyir  
Xəzinə üstündə gəzən dilənçi.

Görünmür əlacı, nəəlac gəzir,  
Qarnı tox olmayır, gözü ac gəzir,  
Sərgərdan dolanır, yalavac gəzir  
Xəzinə üstündə gəzən dilənçi.

Sirdaşa həsrətdi, yara tamarzı,  
Ayağı altdakı vara tamarzı,  
Dərdə necə etsin çara tamarzı -  
Xəzinə üstündə gəzən dilənçi.

Tamahlar, riyalar, yalanlar görür,  
Rüşvəti açıqca alanlar görür,  
Xəzinə içində ilanlar görür  
Xəzinə üstündə gəzən dilənçi.

Yaşamaq istəmir, ölmək istəyir,  
Özünü yer üstədən silmək istəyir,  
Xəzinə hardasa bilmək istəyir  
Xəzinə üstündə gəzən dilənçi.

"Qorxun, olarsınız bir gün zar" deyir,  
"Köməyiniz olmaz qızıllar" deyir,  
"Başınız üstündə Allah var" deyir  
Xəzinə üstündə gəzən dilənçi.

Dünyadan inciyən, kəsən şairəm,  
Sözümlə doğrayan, kəsən şairəm...  
Mən varaq üstündə əsən şairəm,



Xəzinə üstündə gözən dilənçi.

24.07.2008

***Birtəhər...***

Dedilər "yanına getmə",  
Dedilər "birtəhər adamdı".  
Getdim,  
Gördüm ki,  
doğrudan da  
bir qədər heyvandı,  
bir qədər adamdı.  
Bir də getməyəm.  
Əgər gedəsi olsam  
adam yanına gedərəm.  
Birtəhər adamdı...

25.07.2008

***Dəlim mənim!..***

Əsl aşiqlərin dəliliyi var -  
Dəlim mənim.  
Aşiqlər havalı, dəli olurlar,  
Dəlim mənim.

Əgər aşiqliyin dəlilikdirsə,

Səninlə gündüz də, gecə də gözəl.  
Sənin dəliliyin necə də qəşəng,  
Sənin dəliliyin necə də gözəl,  
Dəlim mənim.

Əməlin Leyli tək cananəliksə,  
Əməlim Məcnun tək divanəliksə,  
Dəlilik nəş'əsi sevgidən gələn  
məstanəliksə  
Dəlilik - yanmağa amadə olan  
pərvanəliksə,  
Vallah, dəlilikdir əməlin sənin,  
Billah, dəlilikdir əməlim mənim,  
Dəlim mənim.

Səni mülayim də, sərt də görürəm,  
Şən də, şadıman da, pərt də görürəm,  
Ərəbzəngi kimi mərd də görürəm...  
Arabir canını dərdə görürəm  
Ərköyünüm mənim, dəcəlim mənim -  
Dəlim mənim.

Sənsən həzz də verən, verən əzab da,  
Amma, dincəlirəm mən izzirabda,

Gül də bəxş edirsən mənə, gülab da,  
Tək səndən deyəcək təzə kitabda  
Bayatım, gəraylım, qəzəlim mənim -  
Dəlim mənim.

Ölüyəm yanımda sən olmayanda,  
Diriyəm yanıma gəldiyin anda,  
Dəlilik şəkərim çoxalır qanda,  
çoxalır canda,  
Hey yönəlir sənə harda olsan da  
Həzrəti-Musanın əsası kimi  
Misra əlim mənim, beyt əlim mənim,  
bənd əlim mənim,  
Dəlim mənim.

Şahinin bağlıdır sənə varlığı,  
Sevgi kaşanəmdə hökmdarlığı  
Səndə görən gündən səndə - dəliyəm,  
Demək, qul dəliyəm, bəndə dəliyəm,  
Elə sənin kimi mən də dəliyəm,  
Dəlim mənim!  
Dəlim mənim!

30.07.2008

## *Haqsızlıq*

Nə deyəsən?  
Nə'mət - şaha,  
Əziyyət - dilənçiyə...  
Hərəmxanə - şaha,  
Qəmxanə - dilənçiyə...  
Nə çara eləyəsən?  
Ölüm payı isə  
şaha da düşür,  
dilənçiyə də.

Nə deyəsən?  
Dünyanın işinə  
nə deyəsən?

1.08.2008

## *Mövsümlərim*

*Qəbrimdə dediyim şe'r*

Bitdi mövsümlərim...  
Ömrümün yazında  
yaşıllaşdım,  
yayında  
bişdim,  
payızında  
yağdım,

qışında

dondum...

İndisə

yoxdur ömrümün mövsümü -

yaşıllaşmıram yaz kimi,

istidən bişmirəm yay kimi,

ağlamıram payız kimi,

donmuram qış kimi -

məzarımdayam,

Çünki,

bitirdim ömür mövsümlərimi.

5.08.2008

### *Ayrılıq*

Ayrılıq!

Ərəbcə

"hicran" da deyirlər adına,

"fəraq" da.

Qala bilməyir məndən uzaqda.

Ayrılıq!

Ömrüm boyu

duymuşam əziyyətini.

Ayrılığı  
ayırmaq istəyirəm canımdan,  
Qoy qalsın ayrılıqda,  
qoy bilsin ayrılıq zillətini.

... Qala bilməyir məndən uzaqda!..

6.08.2008

***Bu günüm***

Ahıllıq çağım...  
Sübh açıldı...  
Yataq otağım...  
Otaqda - mən,  
Məndə - təklik,  
Təklidə - dözümlü,  
Dözümdə süslük...  
Dözüm dözəcəkmə təkliyə?  
Dözüm öyrəşəcəkmə  
bir vaxtlar əfsanə güman etdiyim  
gerçəkliyə?

Dan yerinin üzü qızarıb,  
Ayrılığın gözü qızarıb,

Ağlatmaq istəyir məni də.  
Amma, gözümdən yaş çıxmır,  
Yaman daşürək olmuşam,  
Daş necə düşüb ürəyimə?  
Yadıma düşdü:  
Əvvəlcə başıma düşmüşdü,  
Ürəyimi istədi deyə  
hüceyrələrimi deşdi  
və gedib girdi ürəyə.

Saatlar ötdü...  
Qızartı itdi,  
saraldı dan yeri -  
danın qızaran yeri saraldı...

Birdən-birə  
göyün üzü qaraldı,  
qara buludlar gəldi,  
Əvvəlcə sulu qar başladı yağmağa,  
Sonrasa əsl qar gəldi...  
Sonra bir neçə dəfə  
telefon zəngi gəldi.  
Açdım radionu,  
Qulağıma

səslərin qəşəngi gəldi -  
Zeynəb oxuyurdu...  
"Oxu, yurdu  
qərq et, - dedim, - avaza"...

Sonra günorta gəldi,  
Sonra yuxum gəldi.  
Yatdım... Durdum...  
Sonra axşam gəldi.  
Sevmirəm elektrik işığı,  
Masamın üstünə şam gəldi.  
Köhnə şairlər kimi  
lələkli qələm götürdüm əlimə,  
ilham gəldi,  
misralarım gəldi  
varağıma qonaq...

A bəxtəvər,  
Gələn nə çoxdur?  
Təklik isə,  
getmir.  
Gələnlər içində  
təkəm...

7.08.2008



## *Əliboş*

Onu da  
hamı kimi  
əliboş basdırdılar.  
Fəqət  
gözünü boş qoymadılar,  
gözünə torpaq tökdülər.

Sağlığında deyərdi ki,  
mən öləndə  
gözümə arağ tökün,  
əlimə pul qoyun,  
sonra quylayın qəbrə.  
Neyləsin,  
öz ehtiyacını düşünür hərə.

...Əliboş basdırdılar.

8.08.2008

## *Uclar*

İtidir qələmin ucu...  
Yaz qələmim, yaz,

Döz varağım, döz,  
Bağışla məni.

Dilimin ucu...  
"Sevirəm səni...",  
"Sevirəm səni...",  
"Sevirəm səni...".

Ucsuzdur sevgi!

10.08.2008

### *Ayıb*

Gəl daha görüşməyək,  
ayıbdı.

Sənin də üzündə,  
Mənim də üzümdə  
su qalmayıbdı.

Bir-birimizi  
o qədər görmüşük ki...  
Sənin Həvvalığın,  
Mənim Adəmliyim bəsdı.

Görəsən mələklər

neçə ayıbımızı sayıbdı?..

... Ayıbdı!

11.08.2008

***Nə qaldı?***

Nə qaldı,  
nə qaldı mənə bu dünyadan?  
Dünya  
verdiyini aldı,  
Busən də daha yoxdur,  
Dodağımda  
busənin dadı qaldı,  
Damağımda  
sevginin adı qaldı...

Nə qaldı,  
nə qaldı mənə bu dünyadan?

12.08.2008

***Get, getmə!***

Açıq olsun yolun sənin,  
İşığa sarı get,  
Sevgi dolu

yaraşığa sarı get,  
Qur'ana sarı get,  
Dinə, imana sarı get,  
Elmə sarı get,  
Alimə sarı get,  
Ləkəsizliyə sarı get,  
Qoy düşməsin ləkən yerə,  
Şahin Fazil, aman, getmə,  
Dayan, getmə  
Şeytan səni çəkən yerə.

18.08.2008

### *Özümə*

Süd qaynadı  
və daşdı.  
Qaynamasaydı  
daşmazdı.

Qaynama!

21.08.2008

### *Lə'nət dağarcıqlarına!*

Həzrət səhabələrə -

lə'nət,

Əbubəkərə -

lə'nət,

Ömərə -

lə'nət,

Osmana -

lə'nət,

Çox kişiyə -

lə'nət,

hətta həzrət Əbubəkri qızı

Ayişəyə -

lə'nət...

Lə'nətləməkdir

ən alçaq peşəniz,

Sizdəki bu peşəyə lə'nət.

Allahdan qorxmursunuz,

Peyğəmbərdən qorxmursunuz,

Lə'nətlənin barı,

Ey lə'nət dağarcıqları!

Lə'nət!

Lə'nət!

Lə'nət!!!

22.08.2008

### *Kə'bənin qara daşı*

Daş görmək istəyirəm!  
Möminlər söyləyir ki,  
həmin daş - ümid daşı,  
həmin daş - çara daşı.

Allah özü bilir ki,  
Atıbdır hara daşı.  
Daş öpmək istəyirəm.  
O daş nə yaman qara...  
Öpülməkdən ağarmır  
Kə'bənin qara daşı.

23.08.2008

### *Birisinə!*

*"-Hardasan, göy adamı?"  
Q.M.*

Havalısan,  
Havadasan,  
Göydəsən,  
Daha sənin göyündə  
dayanmaz şahin quşu.  
Sənin göyündə  
göy adamı var...  
(Göydə də adam olar?).

Havalısan.

Sən yerə düş,  
Mən göyə çıxım,  
axı şahin quşuyam!  
Qoy yer-göy  
ayırsın bizi,  
Onsuz da bundan sonra  
Görməyəcəyik  
bir-birimizi -  
Az-çox xislətimdən halısan.

Havalısan!

24.08.2008

### *Çətin sual*

Tərcüme-yi-hal -

olmadı.

Bioqrafiya -

olmadı.

Mən yazıq nə yazım ki,  
ola "tərcüme-yi-halım"ın,  
yaxud "bioqrafiya"nın adı?

30.08.2008

**"Cəngi zəngi", yaxud  
Qoy "Cəngi" çalınsın!**

*Böyük Üzeyir bəy Hacıbəyliyə!*

Dünya səni qeyb eylədi, amma yenə sağsan!

İnsan nə qədər ki, yaşayır Yer Kürəsində

Ölməz qalacaqsan.

"Cəngi" nə qədər səslənəcəksə,

Sən sağ olacaqsan, Üzeyir bəy,

Qoy "Cəngi" çalınsın!

"Cəngi" - döyüşən ər,

"Cəngi" - mətin avaz.

"Cəngi" - igid əskər,

Bir möcüzə, e'caz.

Ruhin ki, oyaqdır,

Yaz, ey Üzeyir bəy,

Qoy "Cəngi" çalınsın!

Tale ələyindən bizə yağmur sayacağı cəng ələlibmi?

Hərgah elədirsə,

Əskərlərimiz cəng eləmək şövqü ilə dəstələlibmi?

Cəng etmək üçün yox,

"Cəngi" bizə rəqs etmək üçün bəstələlibmi, Üzeyir bəy?



Qoy "Cəngi" çalınsın!

Düşmənlərimə qarşı döyüş ruhlu çox ahəngi yaratdın,  
Avazın ilə sanki savaşı rəngi yaratdın,  
Rənglər elə çoxdur ki, təbiət çəməmində!..  
Sən musiqidə qırmızı bir rəngi yaratdın,  
Sən "Cəngi" yaratdın, Üzeyir bəy,  
Qoy "Cəngi" yaratsın!

Şərqi səsi vardır,  
Qərbi səsi vardır.  
Şərqi ilə bugün Qərb arasında  
Zərbi səsi vardır.  
Yaxşı bilirik ki,  
Haqqın səsi, sülhün səsi, hərbi səsi vardır,  
Səslər qarışıb səslərə indi  
Çox "Cəngi" gərəkdir, Üzeyir bəy.  
Hər "Cəngi" bizə cəng eləmək naminə indi,  
Əlbəttə, köməkdir, Üzeyir bəy,  
Qoy "Cəngi" çalınsın!

Mülkün bağı əldən gedə bilməz,  
Şahdağı olan yurd dağı əldən gedə bilməz,  
El torpağı əldən gedə bilməz.

Üzsüzlük olar gülsə, bu üzlər gülə bilməz,  
gözlər gülə bilməz, Üzeyir bəy,  
Qoy "Cəngi" çalınsın!

Cəngi havalansın göyə hər torpağım üçün,  
hər oylağım üçün,  
hər yaylağım üçün,  
hər qışlağım üçün, Üzeyir bəy,  
Qətran kimi rəngi qaralan hər bağım üçün, Üzeyir bəy,  
Bəd qonşuların dişlərini qırmağım üçün, Üzeyir bəy,  
Qoy "Cəngi" çalınsın!

Çarpışmağa hazır bizim əskər!  
Azad oluna bilməsə yaddan Qarabağ gər,  
Ölmüş o şəhidlər təzədən bir də ölərlər, Üzeyir bəy,  
Qoy "Cəngi" çalınsın!

Əldən çıxan hər bölgə alınsın,  
Çoxdan əlimizdən gedən hər ölkə alınsın,  
Düşmənlərimin məhvi yolunda  
Cəng eyləmək üçün  
Hey "Cəngi" çalınsın, Üzeyir bəy,  
Qoy "Cəngi" çalınsın!

Dünya səni qeyb eylədi, amma yenə sağsan,  
İnsan nə qədər ki yaşayır Yer Kürəsində,  
Ölməz qalacaqsan.  
"Cəngi" nə qədər səslənəcəksə,  
Sən sağ olacaqsan, Üzeyir bəy,  
Qoy "Cəngi" çalınsın!!!

17.09.2008

*Təmsil*

Uzunqulaq  
adlandırdılar  
ulağı,  
Uzunqulaq  
Qısaqulaqmı olar  
kəsilsə qulağı?

8.10.2008

*Bulağın üstündə, qovağın altda*  
*(qoşma)*

Gəl vüsəl yolunun tozunu silək,  
Gəl yenə görüşək bulağın altda.  
Gizli bir sözüm var, yana çəkilkək,

Sənin də sözün var dodağın altda.

Bulaqdan yuxarı gedək yenə də,  
Gecəni füsunkar edək yenə də,  
Məhrəm səadətə yetək yenə də  
Bulağın üstündə, qovağın altda.

Bir də sinəmizə çəkilməsin dağ,  
Qaranlıq gecədə gün ola qoy ağ,  
Eşqin çırağını yerə qoymayaq,  
Axı işıq olmur çırağın altda.

Gözəl bir gecənin olaq hakimi,  
Xoşbəxt tapılmasın sənə mən kimi.  
Dərhal surətini göstərən kimi  
Qoyaq təkəbbürü bıçağın altda.

Şahinəm, özümə fərman edərəm,  
Yolunda ölməyə imkan edərəm,  
Başımı can-başla qurban edərəm,  
Başım qurban olsun ayağın altda.

16.10.2008

*Mənzil və məzar*

Bu şe'rim yenə də qoxuyur ələm,  
Dünyamız hamının yeyir başını.  
Yeddinci ildir ki, sənsizləmişəm,  
Tənha keçirirəm sənin yaşını.

İzimin yanında görünmür izin,  
Səndən aralıdır səni sevənin.  
Yeddinci ildir ki, mənzilimizin  
Qapısı açılmır əlinlə sənin.

Yeddinci ildir ki, könül mürgülü...  
İstək çəməninə gül becərmişəm.  
Yeddinci ildir ki, aldığım gülü  
Qəbrinə verirəm, sənə vermirəm.

Sanıram tənha yox indi mən təhər,  
Yeddinci ildir ki, canı üzür qəm.  
Yeddinci ildir ki, yeyirəm kədər,  
Yeddinci ildir ki, qüssə içirəm.

Birdi məskənimiz, birdi evimiz,  
İndi iki yerdə tutmuşuq qərar.

İndi iki evin sakiniyik biz,  
Mənimki - mənzildir, səninki - məzar.

30.10.2008

### ***Qaçmayaq!***

*"Qaçmaq da igidlikdəndir"  
Atalar sözü.  
"Yalançının atasına lə'nət"  
Şahin Fazil.*

Qaçmağa

igidlik söyləməsin

atalar,

Qaçanlara

igid deməsin

atalar.

Qaçan insan

məgər əlacını itirən nələcdir?

Qaçqın adam

həm mə'nəvi,

həm cismani

acdır,

Qaçan kəs

"Qaçqınlar Komitəsi"nin köməyinə

möhtacdır.

Qaçanlara

igid deməsin  
atalar,  
"Qaçan da igid olar"  
deməsin atalar.  
"İgid ölər, ada qalar" desin  
atalar.

Qaçdıq -  
başımıza iş gəldi,  
Qaçdıq -  
ümman boyda  
eyham gəldi,  
giley gəldi,  
tə'nə gəldi,  
söyüş gəldi...

Qaçqınların günü  
ah-zardır, şən deyil,  
Qaçmaq - igidlikdən deyil!  
Qaçmaq -  
ürəyə yamaq üstədən yamaq qoymaqdır,  
Qaçmaq -  
başa çadır boyda,  
vaqon boyda  
papaq qoymaqdır.

Qaçmayaq!

4.11.2008

*Əgər...*

Şahin Fazil,  
Müşkül deyil -  
Barışdırardım küsənləri,  
Sevindirərdim sevənləri,  
Yaşayardım, yaşadardım insan kimi,  
Gül becərərdim bağban kimi,  
Qılıncları, qalxanları əridərdim,  
Hərcayi danışanları kiridərdim,  
Yerdə mənim kölgəm olan  
Hökmrən müavinlərim kimi  
Hərb fərmanı qollamazdım.  
Yer altını öyrənmədən  
Göy üstünə  
Raket-filan yollamazdım,  
Yardımsıza edərdim yardım,  
Göydəki cənnətlərdən  
Yerdə də yaradardım -  
Allah olsaydım əgər.

7.11.2008



## *Qoşma*

Qırmızı yenə də təriflənirsə  
Qaraya nə fayda, ağa nə fayda?  
Vecsiz adamlara tərif enirsə  
Sinəyə çəkilən dağa nə fayda?

Kəsilən qızılgül kədər qoxuyur,  
Bağcanı bağbanın göz yaşı yuyur...  
Bəhərli ağaclar niyə quruyur?  
Bəhərsiz ağacdən bağa nə fayda?

Birinin hörməti olmayacağısa,  
Birinin izzəti olmayacağısa,  
Dirinin qiyməti olmayacağısa  
Ölüyə gül-çiçək yağa, nə fayda?

Torpağın köksündə yaralar dərin,  
Varmı mərhəməti göydəkilərin?  
Yağış çoxdan yumur çirkini yerin,  
Susuzluq dağ çəkir dağa, nə fayda?

"Dünya beş günlükdür" deyənlər haqsa,

Arzular ürəkdə boğulacaqsa,  
Şahin, Yer Kürəsi dağılacaqsa  
Ölüyə nə fayda, sağa nə fayda?

11.11.2008

*Post modernist şe'r*

Göyün altında dayanmışam,  
Yerin üstündə.  
Dayanmışam,  
ona görə ki, ayaqlarım var,  
ona görə ki, ayaq - dayaqdır.  
Ayaq dayaq. Yer - dayaq,  
Dayağı ayaqlamayaq,  
yoxsa yıxılırıq,  
yoxsa birdən-birə  
böyrü üstə düşərik yerə,  
Allah göstərməsin,  
hərəkətimiz olar yersiz.  
Yer və biz,  
Bizdən - ayaq,  
Yerdən - dayaq,  
Yeri qoruyaq  
Ki, yer qorusun bizi.

Göydən yerə bomba atmayaq,  
Yer - dayaq.  
Yer mehvərindən qopsa  
Dayaq yıxılsa,  
Faydasız olar ayaq.

Göyün altında dayanmışıq  
Yerin üstündə.  
Göy - bizim,  
Yer - bizim...  
Ayaq - dayaq...  
Və  
Bomba lüzumsuzluğu...

13.11.2008

*Adsız şe'r*

Yaxşı ki, mələklər həmişə oyaq,  
Yoxsa dünyamızı şər bürüyərdi.  
Xeyir mələkləri, şər mələkləri  
Yaxşı ki, görünmür gözlərimizə,  
Əgər görünsəydi lüt-üryan gözə  
Baxanda adamı tər bürüyərdi.

14.11.2008

## ***Bizəban, yazma elə***

*"Məcməüş-şüəra"nın sabiq üzvü  
Nizami Mücahidin İlqar Bizəbana  
şe'rlə verdiyi məsləhətinə e'tiraz olaraq.*

Qəzəlində qarışıq kəlmələri alma dilə,  
Bizəban, yazma o cür,  
Bizəban, yazma elə.

Bilməyirsənmi məgər kim yazdı?  
Sən yazan dildə Nəsimim yazdı,  
Sən yazan dildə Füzulim yazdı,  
Sən yazan dildə Xətəim yazdı,  
Bilməyirsənmi məgər kim yazdı?  
Onların hər biri bilsəydi əgər  
Ki, qəlizlikləri təqlid edəcəklər bu qədər  
Bəlkə də, şe'ri qəliz yazmazdı,  
Bilməyirsənmi məgər kim yazdı?

Onların hər biri bilməkdə idi çox dillər,  
Onlara söyləmək olmazdı axı qafillər,  
Axı, onlar ana dil tək neçə dil bilmişlər,  
Bizi heyran eləyirlər çox əsrlər sonra,  
İndi yoxdur elə dilbilmişlər.  
Onların hər birisi

Neçə min sən kimi, ya mən kimi şəxsə tənmiş,  
Axı, onlar neçə alim görmüş  
Axı, onlar neçə elm öyrənmiş...  
Qəzəlində qarışıq kəlmələri alma dilə,  
Bizəban, yazma o cür,  
Bizəban, yazma elə.

Vahidin ustalığı bişəkdir,  
Vahidin yazdığı hər sadə qəzəl göyçəkdir.  
O deyibdir ki, "nə dərd olsa yenə çarəsi var,  
Ayrılıq dərdinə bilməm necə dərman olacaq?  
Hələ, Vahid, meyə meyl eyləmə, qoy gəlsin o gül,  
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq".  
Bir bədəndə iki Vahid görürəm, heyhat, mən,  
Bizəban, bax bu qəliz nəzmi də Vahiddi deyən:  
"Şəhri-ruyində saçın hər bə nizamində durar.  
O kəc əbrulərinin vəhmi könüldən getməz,  
Bənzər ol tigə ki, peyvəstə niyamində durar".  
Çox deyib bir necə can munisinə "munisi-can",  
Sonda Vahid uzaq olmuşdu qəliz yazmaqdan.  
Belədir ziddiyyət -  
Bir bədəndə iki Vahid görürük biz əlbət.  
Birinin sözləri öz xəlqimizin sözləridir,  
O biri Vahid isə zorla başa söz yeridir.

Bu vətən var, vətənin sözləri vardır milli,  
Niyə bəs yazdığımız olmalıdır yaddilli?  
Niyə fars şairi öz "çeşm"inə "göz" söyləməyir?  
Ya, ərəblər nə üçün türkcə söz söyləməyir?  
Demişəm ki, hər alaqdan təmiz olsun neçə bağ,  
Bilirəm, amma, asan dillə çətindir yazmaq.  
Məsələn, tazə qəzəl ərz edirəm sizlərə mən,  
Qələmimdən bu şe'r indicə çıxmaqda, həmən:

### *Qəzəl*

Sevirəm saf dilimi - Azərbaycan dilidir,  
Ona "can" söyləyirəm, "can" deyirəm, can dilidir.

Neçə alim, neçə şair, neçə nasir yetirib,  
Neçə şöhrət dili olmuş və şərəf-şan dilidir.

Vətənin vəsfinə minlərlə əsər yazdırdı,  
Bizə qeyrət dili, namus dili, vicdan dilidir.

Zahir olmuş qopuzundan oğuzun illərlə,  
"Dədə Qorqud" dilidir, gör neçə dastan dilidir.

Bu dilin dillisi olmuş nə qədər əcdadım,

Xəlqimin Mil dili, Arran dili, Şirvan dilidir.

Bəndə salmaq onu olmaz, neçə Dərbənd aşmış,  
Ərdəbil, Urmiyə, Təbriz dili, Zəncan dilidir.

Qoç Koroğlu qoşunundan hələ gəlməkdə səda,  
Haqq-ədalət dili, üsyan dili, tüğyan dilidir.

Hələ də hay-huyu gəlməkdə qızılbaşlarımın,  
Gürz dili, nizə dili, xəncərü qalxan dilidir.

Onda me'mar əli, nəqqaş əlinin çox izi var,  
O, muğamat dili, Cabbar dilidir, Xan dilidir.

Şahina, bir daha təkrar elə ilk misranı:  
Sevirəm saf dilimi - Azərbaycan dilidir!

Qəzəlində qarışıq kəlmələri alma dilə,  
Bizəban, yazma o cür,  
Bizəban, yazma elə.

Yazsa da xeyli "Minacat", nə qədər ""Nə't əsəri  
Niyə Ənvər toxumur şe'rinə yad kəlmələri?  
Əcnəbi söz düzənin cənginə girmiş ər tək,  
Burda farsı, ərəbi varmı bilən Ənvər tək?

Mən özüm həm bələdəm bir neçə xəlqin dilinə,  
"Aşıq"ın cəm'ini "üşşaq" eləmək yaddı mənə,  
Dilə "dil" söyləyirəm mən, nə "zəban" söyləyirəm,  
Nə "lisan" söyləyirəm.  
Axı mən xəlqimə xidmət edirəm,  
Axı mən milli dilin sözlərinə məftunəm,  
Leylidir sanki dilim, mənə ona Məcnunəm.  
Qəzəlində qarışıq kəlmələri alma dilə,  
Bizəban, yazma o cür,  
Bizəban, yazma elə.

Hər vətəndaşə vətən sevgisi baş olmalıdır,  
Vətəni sevmək üçün canda tələş olmalıdır.  
Vətənin rəmzi vətəndaşə daşı, torpağıdır,  
Vətənin rəmzi onun ordusudur, bayrağıdır.  
Vətənin sərhədi həm rəmzdi hər dövlətdə,  
Vətənin himni də rəmzin biridir, əlbəttə.  
Vətənin başqa mühüm rəmzi də vardır dili tək,  
Vətəni sevməliyik ömr uzununu sevgili tək.  
Bizəban, büzmə dodaq mən kimi zərgər sözünə,  
Ehtiram etməliyik milli dilin hər sözünə.  
"Ana dil"dir, bu dili öyrənər ikən balalar  
Ananın sanki dilindən gecə-gündüz bal alar.  
Doğma dillə balanın söz deməsi vacibdir,



Hər kəsin öz dilini istəməsi vacibdir!  
O səbəbdən ki, bugün yaxşı lüğətlər çoxdur,  
Əcnəbi dil ilə yazmaqda çətinlik yoxdur.  
Yə'ni əzbərləyərək bir neçə yad kəlməni sən  
Döşəyərsən qəzələ, bunda hünər varmı görənlər?  
Hacı Rafiq də görür səndə ləyaqət vardır,  
Gül kimi söz deməyə güc və məharət vardır.  
Şahinin həm sənə var hörməti dünya qədəri,  
Əcnəbi kəlmələri bir daha yazma hədəri.  
Dilini sev, qarışıq kəlmələri alma dilə,  
Bizəban, yazma o cür,  
Bizəban, yazma elə,  
Bizəban yazma elə!

15-21 noyabr, 2008

### *Rica*

Evimi tərək etməliyəm  
Külək evimi yıxmamış.  
Əzrayıl mələk deyilmi?  
Mələk sarı getməliyəm  
Mələk evimi yıxmamış.

Qüssə yedim, kədər yedim...  
"Səslə" dedim, "çağır" dedim,

Rica etdim Allahımdan:  
"Qoy evimdən çıxım gedim  
Fələk evimi yıxmamış".

23.11.2008

### *Dar ağacı*

Şəklimi

divarda gördüm.

Və

üzümü yana çevirdim -

Dar ağacıdır divar,

Məni dardan asıblar.

7.12.2008

### *Gözləyirəm*

Məni kim öldürsə məşhur olacaq

Puşkini öldürən Dantes sayığı.

Qətlimə tərəf

Görəsən gələcək kimin ayağı?

Silah görünəcək kimin əlində?

Mən sinəmi nişangah

edəcəyəm o kəsə

qabağıma gələn tək.

Di haydı, gəlin, görüm  
Məni kim öldürəcək?  
Gözləyirəm...

9.12.2008

*Öz-özümdən sual*

Mən

yaşamaq tamarzısı,  
yaşatmaq acı.

Budadım ağacın qup-quru budağını  
yaşatmaqdan ötrü ağacı.

Qatiləmmi?

11.12.2008

*İki hissəli bir şe'r*

I

Can.

Canlı.

Azərbaycan.

Azərbaycanlı.

"Azərbaycan" sözündə "can" var.

Bəlkə buna görə də

çox istəyir canını azərbaycanlılar.

Səhv edəndə də,

deyirlər "canın sağ olsun".

Halal pulu itirəndə də,  
deyirlər "canın sağ olsun".  
Ziyana düşəndə də,  
deyirlər "canın sağ olsun",  
Fəğana düşəndə də,  
deyirlər "canın sağ olsun".  
Əlacsız qalanda da,  
deyirlər "canın sağ olsun",  
Məğlub olanda da  
deyirlər "canın sağ olsun".

## II

Ey azərbaycanlılar,  
Bizlərdə  
başqa bir atalar sözü də var:  
"Bacarana can qurban".  
Bərəkallah!  
Rüşvətxor  
rüşvət almağı bacarır,  
Bərəkallah!  
Mə'mur  
istədiyi hər işi  
çək-çevirə salmağı bacarır,

Bərəkallah!

Cahil

cahil olmadığını

bildirməyi bacarır,

Bərəkallah!

Qatil

günahsız bir bəndəni

öldürməyi bacarır,

Bərəkallah!

"Bacarana can qurban!"

"Azərbaycan" sözü...

"can"lı...

Yenə "can",

Yenə "azərbaycanlı"...

"Azərbaycan" sözündə "can" var...

14.12.2008

*Sula!*

Niyə sulamırsan dibçəkdə gülü?

Sənə baxanda

Heyrətdən adamın

gözü böyüyür.

Axı, sudan başqa  
dibçəkdəki gül  
heç nə istəməyir səndən, ey adam,  
özü böyüyür.

16.12.2008

### *Vaxtdır...*

Vaxtdır,  
Ölməkdə görürəm nicatımı.  
Amma,  
ölümümdən əvvəl  
heç olmasa  
bircə gün də yaşamaq istərdim  
düşünmək üçün  
gələcək həyatımı.

18.12.2008

### *Gəlmisən!*

Sən mənim yanıma bir az gümanla,  
bir az nagüman,  
bir az şəkk ilə,  
Şüşə tək qırılmaq ehtimalından







yarmı bilmirəm.

Dilinin əyləci varmı, bilmirəm  
E'tibar eləmək sənə olarmı?  
Gəlmisən.

Bilirsən, bu evə çox adam gəlib,  
çox adam gedib.  
Eləyib Şahinə ehtiram gəlib,  
Bəsləyib Şahinə ehtiram gedib,  
Sən də eləcə.  
Ehtimal etdiyim hissinə qarşı  
Mən də eləcə.  
Gəlmisən.

Bir-birimizə  
xətir hörmətimiz davamlı olsun,  
qədir-qiymətimiz davamlı olsun.  
hələ  
söhbətimiz davamlı olsun,  
Görüm ülfətimiz davamlı olsun,  
Gəlmisən...

22.12.2008

## *Getmisən*

Sən evimə gələndə  
Soyuq olsa da hava,  
O həlim səsin gəldi,  
İsti nəfəsin gəldi...  
Getmisən.

Aşıqın göz yaşı tək  
O gün yağış yağdı,  
Qışın əvvəli idi,  
Havadan qış yağdı,  
Asiman dəli idi.  
Getmisən.

Mənə sarı yönəldi  
Evimə izin gəldi,  
Evimdən izin getdi,  
Verməzdim izn, getdi,  
Getməyin zərurətidi,  
Getmisən.

Sözün otaqda qalıb,  
Səsin qulaqda qalıb.

Görüş günün yaxınımı,  
Yoxsa uzaqda qalıb?  
Getmisən.

Dözməyib fəğanıma  
Gələcəksən yanıma -  
Boranda gələcəksən,  
Yağışda gələcəksən.  
Qaranquş yazda gələr.  
Sən qışda gələcəksən.  
Getmisən.

Mənim öz aləmin var,  
Şe'r, söz aləmin var.  
Xurcun-xurcun kədərim,  
Heybə-heybə qəmin var,  
Getmisən.

Sən yenə gələcəksən.  
Mənimlə bağladığın  
O sazişin yarımçıq,  
O istəyin yarımçıq,  
Nəvazişin yarımçıq...  
Getmisən.

Sən yenə gələcəksən.

Üstümüzə fələyin

Əli ilə tuşlanan

    sapandı müvəqqəti,

Səninlə görüşümüz

    yubandı müvəqqəti,

Mənim qapım üzünə

    qapandı müvəqqəti,

Getmisən...

23.12.2008

### *Zənnimcə*

"Çəkmə" yaxşıdı!

Ayaqqabı -

    ayaq qabı.

Bəs neçin

Əlcək - "əl qabı" olmadı?

"Çəkmə" yaxşıdı!

27.12.2008

## *Ölü gül*

Ölü!

Ölü səni sevindirdi

Və

şadlandın.

İndi

aparacaqsan ölünü

sevgilinə.

Ölü!

Aparacaqsan sevdiyinə

ölü gülü -

onu dərdin

və öldürdün.

Dərməsəydin

indiyəcən sağ idi,

İndisə ölü.

Ölünü diridən üstün sandın,

Öldürdün gülü

Və

şadlandın.

Ölü gül!..

30.12.2008

## *Göndər*

Göndər, İlahi, göndər -

Torpağa saflığı,  
Suya şəffaflığı,  
Havaya lətafəti,  
Oda hərarəti

Göndər.

Göndər, İlahi, göndər -

Alçağa  
görməyəcəyi ucalığı,  
Sarsağa ağı,  
Qorxağa  
"daha qorxmuram" qərarını,  
Yaltağa  
itirdiyi qürurunu, vüqarını

Göndər.

Göndər, İlahi, göndər -

Bihuşa huşu,  
Naxoşa xoşluğu,  
Bayquşa qaranlığı,  
Quşa işığı,

Buşa ayaqqabını  
Müntəzir əl-Zeydə isə  
dözümünü, tabını

Göndər.

6.01.2009

*Mənfi-müsbət*

Cəhl mənfi, kamal müsbət,  
kamal güclüdü.

Şairlərdə xəyal müsbət,  
xəyal güclüdü.

Sağalmayan yaram mənfi,  
Mənfi ilə aram mənfi,  
Haram mənfi, halal müsbət,  
halal güclüdü.

Sevilməyən insan mənfi,  
Eşqsiz ötən hər an mənfi,  
Hicran mənfi, müsəl müsbət,  
vüsəl güclüdü.

9.01.2009

*Səni öldürməyə gəlməyir əlim*

Səni öldürməyə gəlməyir əlim,  
Yaxşısı budur ki, öldür sən məni.  
Savab eləyərsən, mənim gözəlim,  
Öldürsən məni.

Sənə vurulmuşdum, gülüm, necə də...  
E'tiraf etmişdim hamıya bunu.  
Yatmağa qoymurdun məni gecə də,  
Qovardın gözümdən şirin yuxunu.

Yaman gətirmişdin məni həvəsə,  
Qəzəllər deyərdim sənə sevgidən.  
Daim birgə idik, amma indisə,  
İndisə ayrılıq istəyirəm mən.

Qəlbimi bir daha şövqə gətirmə,  
Səninlə yaşaya bilmirəm daha.  
Məni o əzəlki zövqə gətirmə,  
Öldür bu dəqiqə, qoyma sabaha.

Məni tez göylərə göndər, əzizim,  
Yerdəki qovğa da məni bezdirib.



Qafiyə görməkdən bezibdir gözüüm,  
Vəzn də, misra da məni bezdirib.

Gələcək şe'rimdən soraq gətirmə,  
Çatdır sahilinə ömür qəmimi.  
Daha qabağıma varaq gətirmə,  
Daha yazmayacaq, qır qələmimi.

Daha məni çəkmir həyat xumarı,  
Özxoşuna ölən görmüsənmi sən?  
Sıx mənim başımı döşünə sarı,  
Elə sıx gözlərim çıxsın yerindən.

... Səni öldürməyə gəlməyir əlim,  
Yaxşısı budur ki, öldür sən məni.  
Savab eləyərsən, mənim gözəlim,  
Ey ilham pərisi, öldürsən məni.

15.01.2009

### *İsti*

İsti ol.

İstilik olsun səndə.

İstilik yaşatsın səni.

Mən  
isti istəyirəm səndən,  
necə ki,  
odda  
isti olmasa,  
yandırmaz odunu.  
Yandır məni,  
istiləşsin canım.  
İstilik olsun səndə,  
sən də yan,  
yanım mən də.

... İsti!..

18.01.2009

### *Sovet dövründə*

Tə'riflər ürəkdə deyil,  
sözdə idi,  
Məddahlar  
üstdə idi,  
üzdə idi.  
Əruzdakı gözələ pis baxırdılar,  
qəzələ pis baxırdılar.  
Neçə-neçə Qu'ran yandırılmışdı,

yanmışdı,

"Məcməüş-şüəra" qapanmışdı.

Şairlər bir-birini satırdılar,

Şairlər bir-birlərinə

güllə atırdılar,

Nəzm

pis gündə idi,

Şairlərdə

cür'ət, əzm

pis gündə idi.

Kolxoznamələr yaranmışdı,

Sovxoznamələr yaranmışdı,

SESnamələr yaranmışdı,

MTSnamələr yaranmışdı,

Leninnamələr yaranmışdı,

Stalinnamələr yaranmışdı...

Cırıldı o namələr,

sözləri halal deyil,

sözləri harammışdı.

Sosializmi təbliğ edirdilər,

Kommunizmə "gedirdilər"...

Beşillik planlar, planlar...

Beşillik növbəti yalanlar.

Tiran tufan edirdi.

Sov İKP tüğyan edirdi

Şairlər bihəya idi,

Tə'rifləri

tə'rif deyil,

riya idi.

Boş-boş təriflərlə ötürdü

günlər, həftələr, aylar,

Tə'rifnamələr idi qurultaylar...

... Təriflər ürəkdə deyil,

sözdə idi...

2.02.2009

***Əl çəkə bilməyirəm mən  
(qoşma)***

Acı göz yaşımı yanağa düzüb

Əfğandan əl çəkə bilməyirəm mən.

Üzüb, gecə-gündüz canımı üzüb

Hicrandən əl çəkə bilməyirəm mən.

Ölürdüm, məhəbbət dadıma gəldi...

Aşiqlik mənim də adıma gəldi.

Yenə "Leyli-Məcnun" dadıma gəldi,  
Dastandan əl çəkə bilməyirəm mən.

Varam o kəslə ki, "canan" deyirsə,  
Canı cananına qurban deyirsə.  
Zahid aşıqlıya nöqsan deyirsə,  
Nöqsandan əl çəkə bilməyirəm mən.

Şəst ilə tutaraq üzümü yara  
Əzmlə deyirəm sözümlə yara,  
Qurban kəsəcəyəm özümü yara,  
Qurbandan əl çəkə bilməyirəm mən.

Kimləsə hər saziş o saziş deyil,  
Mənə hər nəvaziş nəvaziş deyil,  
Candan əl çəkməyim çətin iş deyil,  
Canandan əl çəkə bilməyirəm mən.

13.02.2009

### **Söz**

Allah dedi,  
Cəbrayıl gətirdi,  
Peyğəmbər ötürdü

bizə  
sözü.  
Qur'an sözü - müqəddəs  
varlıqların bizlərə  
ən müqəddəs töhfəsi,  
ən faydalı işidir.  
Qur'anı oxuyan kəs  
Allah sözü eşidir.  
Qur'an sözü bizlərə  
gərəkliyə hava tək,  
Oxuyaq və eşidək.

Söz!!!

17.02.2009

*Qeyd: Bu gecə Yaponiyaya  
uçuram. Qur'an oxudum...*

*Ay ana!..*

*(Bir qızciğazın dilindən)*

Məhəbbətdən su içmədim bir udum,  
Gölüm niyə qurumayı, ay ana?  
Eşq qönçəmə "gül" demədim, qurudum,  
Dilim niyə qurumayı, ay ana?

Fələk qıyır neçin zara gəlim mən?  
Bir başımdır, bir də ki, cüt əlim - mən...

Gül vermədi, gül almadı əlimdən,  
Əlim niyə qurumayır, ay ana?

Fərəhlə qəm yanaşıdır, bilmişəm,  
Deməsinlər "bu naşıdır", bilmişəm,  
Sevənlərin göz yaşığıdır, bilmişəm  
Yolum niyə qurumayır, ay ana?

9.03.2009

### *Niyə gəlmisən?*

*"Gəlmişəm ki deyim "gəlməyəcəyəm"  
Gülayə Şınıxlı*

Bəhanə gəzirsən görüşmək üçün?  
"Gəlmirəm" deməyə niyə gəlmisən?  
Axı, əsasım var sənə şəkk üçün,  
"Gəlmirəm" deməyə niyə gəlmisən?

İstək gizlənbmi sənin dilində?  
Gəlmək meyli varmı fəndü felində?  
Qaxılıb-qalaydın öz mənzilində,  
"Gəlmirəm" deməyə niyə gəlmisən?

Gəlmisən getməyə... Gözlərim aydın!..  
Sən bu çoxbilmiş bilməmiş saydın?  
Telefon edəydin, məktub yazaydın,

"Gəlmirəm" deməyə niyə gəlmisən?

Qərribə göründü mənə bu işin,

Zərurətmi idi məgər gəlişin?

Bəhanə deyilsə əgər gəlişin

"Gəlmirəm" deməyə niyə gəlmisən?

Şahinin fikrini bilməkmi gərək?

Ağlamaqmi gərək, gülməkmi gərək?

Gəlməməkdən ötrü gəlməkmi gərək?

"Gəlmirəm" deməyə niyə gəlmisən?

11.03.2009

### *Söz axtarışı*

Söz

Neçin qaçır məndən?

Əvvəllər yanımda olardı,

Canımda, qanımda olardı,

Xəyal adlı asimanımda olardı.

Neçin qaçır məndən?

Əvvəllər deməzdi sözsüzlüyə döz.

Qaçıram sözün dalınca

Əlimdə əsa.

Tutub döyəcəyəm tapsam.

Neçin qaçırsan,





## *Qarovul*

Mən - eşqimin qarovulu,  
Mən - sevgimin qara qulu.  
Eşq - bir inci,  
Sevgi - dürr.  
Məni qul da eləyən,  
Qarovul da eləyən  
Məhəbbətdir, sevgidir.  
  
Mən - sevgimin qarovulu!

25.03.2009

## *Cənnət Gülcənnəti*

Bu gecə  
Yuxuma gəldi anam.  
Elə əvvəlki tək  
gözəldi anam.  
Dayandıq üz-üzə,  
göz-gözə,  
Heç nə danışmadıq.  
Anam  
Elə əvvəlki kimi çəlimsiz,  
əvvəlki tək arıq...

Gözünü çəkmədi gözümdən,  
Baxışını ayırmadı üzümdən  
Bircə kəlmə də gəlmədi dilə.  
Amma,  
eşitdik bir-birimizi  
sükutumuzun səsi ilə.  
Heç nə danışmadıq.

Heç nə danışmadıq,  
O mənə baxdı, mən ona  
Mən anaya baxdım  
o, oğluna.

Bir-birimizi  
gözlərimizlə oxşadıq  
Heç nə danışmadıq.

Söz qəhətə çıxmışdı,  
Sözümüzdəki  
alov,  
köz  
qəhətə çıxmışdı,  
Heç nə danışmadıq.

Heç nə danışmadıq,

Danışdı baxışlarım,  
Danışdı baxışları,  
Heç nə danışmadıq,  
amma rahatlandım,  
amma şadlandım,  
Bildim ki,  
Cənnətdədir Gülcənnət qarı.  
Örpək yoxdu başında,  
Başının örpəyi idi  
ağ saçları.

... Bu gecə  
Yuxuma gəldi anam...

26.03.2009

### *İstilik*

Mənə  
İstilik verin.  
Mənə  
İsti yer göstərin.  
İpisti adamam.  
Ömür-billah sevmədim

bir dəm soyuğu,  
bir an soyuğu.

Hər soyuğa soyuq demə,  
İstidə əzabım yox,  
Amma,  
hər soyuqdan soyuqdur  
hicran soyuğu -  
O soyuğa tabım yox.

Mənə istilik verin -  
ipisti.

31.03.2009

### *1 aprel*

Bu gün aprelin 1-i.  
Gələcəyəm, - dedi, - yanına,  
İnandım.  
Amma, gəlmədi,  
Aldatdı məni.  
Pəridə də yalan varmış.  
Pəri də aldadarmış.  
Bu şairə  
hər gün ilham verən  
gündəlik borcunu  
vermədi bu gün -  
aldatdı şairi.

Bu gün aprelin 1-i.

1.04.2009

*İnanma, inan amma*

Kim desə "qəm ağartdı",

İnanma.

"kədər, ələm ağartdı",

İnanma.

"cövr, sitəm ağartdı",

İnanma.

Kim desə "qar ağartdı",

İnanma -

"Saçımı yar ağartdı",

İnan amma!

2.04.2009

*Ovum quşdur*

*"Vara-yoxa baxarsan,  
Sən dərviş olammazsan".*

*Yunus İmrə*

*"Göz yaşlarımdan islanmış  
Könlümü günə verirəm".*

*Əli Hacı*

Özümü dərviş elədim,  
Kim deyir bəd iş elədim?  
Qəlbi də bəxşiş elədim,  
Sənindir, sənə verirəm.

Diqqətimi məhəbbətə,  
Məhəbbəti bir afətə,  
Üstünlüyü sədaqətə  
Vermişəm, yenə verirəm.

Mənə "şahin-şonqar" deyin,  
"Ruzin göylərdə var" deyin,  
Ovum quşdur, düşünməyin  
Meylimi dənə verirəm.

5.04.2009

***Ey dünya, ölməyim gəlir***

*"Gülərsən mən öləndə,*

*deyərsən dünyaya gülmüşdü bu..."*

*Əli Hacı*

İnsanlar az ömür sürür,  
Çox şeyi bilməyim gəlir.  
Həm yaşadır, həm öldürür,  
Dünyaya gülməyim gəlir.

Dünya, eşit istəyimi:

Məni sanma adi kimi,  
Sabir kimi, Hadi kimi  
Ölüb dirilməyim gəlir.

Hər sevilən sevgilimi?  
Öldürmüşən sevgilimi.  
Şahin Fazil, sev ölümü,  
Ey dünya, ölməyim gəlir.

6.04.2009

### *Qalsın*

*"Burax dünyanı başıma,  
Qalır, qalana qalsın".  
Əli Hacı*

Söyləmə "olan oldu"  
Olan olana qalsın.  
Çalış yaxşılıq elə  
Pislik yalana qalsın.

Gümüş qonub başıma,  
Eyham etmə yaşıma,  
Zəhər qatma aşıma,  
Zəhər ilana qalsın.



Fələstin, Qarabağ var,  
Talan oldu çox diyar...  
Deyibmi Pərvərdigar  
"Dünya talana qalsın"?

7.04.2009

### *Şərt*

Tələsməyək bu anda,  
Ay yatanda ayrılacaq.  
"Görüşdük gün çıxanda,  
Gün batanda ayrılacaq"<sup>1</sup>.

Vüsal bizi qınayar,  
Əllərində xına var...  
Ayrılıq vaxtına var,  
Vaxt çatanda ayrılacaq.

Ömür-fəsil yarışı,  
Arxada qoyduq qışı.  
Üstümüzə yağışı  
Göy atanda ayrılacaq.

8.04.2009

---

<sup>1</sup> Beyt Əli Hacıdır.

### *Ağlayan budaqlar*

Ey günəş, sən allah əritmə qarı,  
Budaqlar ağlayır əriyəndə qar.  
Yox olur ağacın bəyaz paltarı,  
Sanki göz yaşları damcılayırlar  
Budaqlar.

Ağlayır budaqlar, ağlayır bu dəm,  
Ey səma, təzədən yerə qar gətir.  
Mən ki, budaqları güclü görmüşəm,  
Ağlamaq - zəiflik əlamətidir.

...Ey günəş, sən allah əritmə qarı.

20.04.2009

### *Bağışla*

Diləyim -  
Öpmək istəyirəm əlini  
qocaltdığına görə məni...  
Əlim sənə çatmır,  
Bağışla mən dəlini,

ey fələk!

22.04.2009

## *İntizar*

Sanki fələk "aylarını say" deyir,  
Gör neçə aydır səni mən görmürəm.  
Gözlərimə gün görünür, ay dəyir,  
Gör neçə aydır səni mən görmürəm.

Yad elədikcə o gözəl çöhrəni  
Qüssəyə saldım, gözlədim mən - məni,  
Gözləyirəm gör neçə aydır səni,  
Gör neçə aydır səni mən görmürəm.

Lalə kimi al çiçəyim var mənim,  
Hüsnünü görmək diləyim var mənim,  
Vaxtın əlindən gileyim var mənim,  
Gör neçə aydır səni mən görmürəm.

Ah, deməyin nalə gərəkdir mənə,  
Ayda olan halə gərəkdir mənə,  
Gözləyirəm, lalə gərəkdir mənə,  
Gör neçə aydır səni mən görmürəm.

Canıma bəxt oxları bir-bir dəyər

Üz çevirib dönsə yenə bəxt əgər.  
Bəxti qara Şahinəm, ay bəxtəvər,  
Gör neçə aydır səni mən görmürəm.

23.04.2009

### *Titul intizarında*

Həmqafiyədir:

məddah, padşah,  
padşah, məddah.

Məddahlar yarışdadır...

Məddahlar dəstə-dəstə...

Məddah - padşahın qulu,

Məddahlar yarışdadır,

Baş məddahsa düşünür:

"Haçan tə'sis olacaq

"Fəxri məddah" titulu"?

28.04.2009

### *Utandım*

*Bu gün Tamridanın vəfatının  
ildönümüdür. 8 il...*

Bu gün varlığından görünmür əsər,

Bu gün yoxluğuna bir də inandım.

Neçin sağ qalmışam bu günə qədər?  
Utandım, utandım, vallah utandım,  
billah utandım.

Utandım, heç həya yoxmuş üzümdə,  
Necə sağ qalmışam, ölməmişəm mən?  
Mənim nəzərimdə, mənim gözümdə  
Mən ölü, sən isə diri kimisən.

Daha sözüm yoxdur sözüm varsa da,  
Səni eşidirəm, görürəm bu an.  
Qalmayıb göz yaşım gözüm varsa da,  
Gözlərin yoxsa da ağlamaqdasan.

Səkkiz il... Əl çəkmir canımdan kədər,  
Səkkiz il... Düşməyir dilimdən adın.  
Vardı həssaslığın məndən beşbetər,  
Bəlkə buna görə çox yaşamadın.

Səni bezdirmişdi bəlkə bu fələk?  
Axı, heç müşkülün yox idi sənin.  
Bəs niyə sən məni tərək eləyərək  
Əsiri elədin qəmin, qüssənin?

Ölmək istəyirəm, görüşək tək,  
Qovuşsun ruhuna ruhum büsbütün.  
Mənə elə gəlir, elə gəlir ki,  
Mən də yox olmuşam sən yox olan gün.

Bu gün varlığından görünmür əsər,  
Bu gün yoxluğuna bir də inandım.  
Neçin sağ qalmışam bu günə qədər?  
Utandım, utandım, vallah utandım,  
billah utandım.

30.04.2009

### *Son*

Önümə hicran gəlir...  
Ömrüm sona yetəcək  
haçansa gülləsiylə...

Şirin ölüm gələcək,  
Acı həyat bitəcək,  
Vuracağam özümü  
Eşqimin əlindəki  
Tapanca gülləsiylə.

...Önümə hicran gəlir...

3.05.2009

## *Qoca*

Mən kiməm?

Görənlər deyir:

Çoxalib yaşı,  
öləziyib gözü,  
dayanıb uçuşu...

Mən kiməm?

Uçduğu günləri

həsərətlə anan

qoca şahin quşu!

4.05.2009

## *Hara qovdunuz?*

Gözə görünməzlər, amma vardılar,

Göylər, durnaları hara qovdunuz?

Üçbucaq quraraq hey uçardılar,

Hara qovdunuz?

Çoxdandır görünmür gözə qatarı...

Hara yolladınız qatar quşları?

Gedəni geriyyə qaytarın barı,

Hara qovdunuz?

Məgər qiyyə çəkib səs salırdılar?  
Məgər günümüzü qaraldırdılar?  
Məgər yerimizi daraldırdılar?  
Hara qovdunuz?

Yaman üstələdi yox varı indi,  
Axacaq gözümün yaşları indi...  
Yerdəmi axtarım quşları indi?  
Hara qovdunuz?

Şahin qəm meyinin sərxoşu, məsti,  
Cavabsız sualı səbrini kəsdi,  
Niyə incitdiniz durnapərəsti?  
Göylər, durnaları hara qovdunuz?

9.05.2009

### *Şe'r yazıram*

Səmanın altındakı,  
Başımın üstündəki  
dumanla danışırım.  
Ötürdüyüm vaxtla,  
zamanla,  
İtirdiyim neçə-neçə imkanla  
danışırım -



Şe'r yazıram.

Dağla danışıram,

Bağla danışıram.

Düşməni bıçaqlamadığım

bıçaqla danışıram -

Şe'r yazıram.

Rəhmətlik babamla.

Mərhum atamla,

Görmədiyi günü

Bəlkə də,

cənnətdə görən

Gülcənnət anamla

danışıram -

Şe'r yazıram.

Tapdığım, itirdiyim,

Qəbrinə gətirdiyim

Yaşamağın daşını atan qadınımlla,

Qapısız, pəncərəsiz

darısqal bir mənzildə

mənsiz yatan qadınımlla

danışıram -

Şe'r yazıram.

Həyatımı, ömrümü  
xərclədim ləhzə-ləhzə.

Tükəndi arzu, dilək.

Çiyinim üstdə  
şəffaf iki mələk var,  
barmağında -

durna qanadından lələk,

Şe'r yazıram...

14.05.2009

### ***Gün və kölgə***

Sevək günü!

Gün getdi - kölgə getdi...

Gün gəldi - kölgə gəldi...

Kölgə - gündən asılı.

Gün olmasa

kölgə yox...

Elə hamımız günə

varlığımızdan ötrü

borcluyuq!

... Sevək günü!

17.05.2009

*Sual*

Ey şeyx,  
əgər ömrüm boyu günah eləsəm,  
rüşvət yesəm... və sair...

Sonra tövbə eləsəm  
və namaz qılsam,  
yazılırmı adıma Allahın fərmanı,  
qoyarmı məni cənnətin bağına  
rizvan - cənnətin bağbanı?

Ey şeyx,  
sən ömrün boyu  
orucunu yeməmişən,  
Sən heç vaxt  
tövbə eləməmişən,  
çünki, tövbə etməyə  
ehtiyacın olmayıb sənin.  
Tutalım, mən də  
edəcəyim tövbənin səbəbinə

sən kimi düşəcəyəm cənnətə,  
onda  
mənlə sənin fərqi nə?  
Əgər elə olacaqsız  
qoy doyunca günah eləyim  
çatınca sən mənzilə...

Tövbə etməyə  
vaxt var hələ...

Ey şeyx...

18.05.2009

### *Xülya*

Nəsə, ilhamım ölüb...  
Gələcək şeirim  
səsini eşidirəm:  
"Yaz gəldi, təbiətin  
qucağında şeir tək  
gözəl lələ cücərdi...

Cücərəcəyəmmi?

Sevdiyim qadına  
əllərimi uzadıb

adına layiq  
ulduz d erm ek ist eyir m.  
D er c y mmi?

Qış  
otu  ld r m şd ,  
amma, g y rdi.  
M n d ,  
 l nd n sonra  
bir d , bir d , bir d   
g y rm k ist eyir m,  
G y r c y mmi?"

20.05.2009

### ***D li h kimi***

 d m y  bir aylıq ehtiyacını  
Kifay t etmir bir aylıq maaşı.  
Maaşı var,  
r şv ti yoxdur.  
R şv ti yoxsa  
yağı, pendiri,  ti yoxdur,  
 unki,  
d lisi yoxdur.





o qədər yanmışam ki...  
Yana-yana da öləcəyəm otağında,  
yaxud başqa yerdə.  
Məni yoluxmağa gələnlər  
Heyrətə düşəcəklər  
və... kül görəcəklər yatağında -  
Bir çəngə kül.

13.06.2009

### *Oğru*

Mən  
Oğru görmədim sən kimi.  
Oğru  
gecə gedər oğurluğa, ey qadın,  
Sənsə  
günün günorta çağı  
qəlbimi oğurladın.

Mən  
oğru görmədim sən kimi.

15.06.2009

*Görüşmək üçün ölüm istəyi*



Ayrıldıq.

Son görüşümüzdür bizim.

Sən sağ - mən səlamət,

əzizim.

Götürdüm Qur'ani-Kərimi əlimə.

Çox oxumuşam bu müqəddəs kitabı.

Mə'lum olub mənə

Neçə-neçə mübhəm sualın aşkar cavabı.

Kitabda

bir də oxudum ki,

ölümdən sonra həyat var;

bir də oxudum ki,

öləndən sonra dirilir insanlar.

Qur'ani-Kərimə

rəğbətim artdı daha da

bu həqiqəti oxuyub biləndən sonra.

Əlvida, əzizim,

görüşərik

öləndən sonra!

17.06.2009

*Qara daşın bəxti*

Get Məkkəyə,  
qırxdır saçını,  
bürün ehrama,  
öp qara daşı,  
ol hacı...  
Bəs Qarabağ?  
Oraya haçan gedirsən?  
Qara daşın bəxtinə bax!..

18.06.2009

***F.Nitşe yanır...***

*Ateist Valeh Tağıya!*

*"Əgər mən Allah deyiləmsə, demək  
Allah yoxdur"*

*Fridrix Nitşe (XIX əsr alman  
filosofu, irrasionalist və volyuntarizmin banisi)*

Allahın varlığına şübhə məgər vardırımı?  
Yoxsa Allah, bəşəriyyət və bəşər vardırımı?  
Biz kimik Tanrını təsdiq eləyək, ya inkar?  
Onu inkarə məgər təlim var?  
Allahın varlığı gün tək görünür, zahirdir,  
Allahın təsdiqi aydır, yerdir,  
Allahın təsdiqi ulduzlardır...  
Hər görüntü bunun isbatı deyilmi? Vardır!

Allahı təsdiqə hacət yoxdur,  
Onu inkar eləyən kəsdə fərasət yoxdur  
Ki, sübut eyləyə bilsin bizə Rəbb yoxluğunu,  
Görürəm mən elə adəmdə ədəb yoxluğunu,  
Görürəm mən o ədəbsizdə təkəbbür və qürur,  
Görürəm mən elə adəmdə qüsur...  
Deyirəm müxtəsəri:  
Görürəm mən elə adəmdə cəhalət əsəri.  
Allahın kimliyini dərk edə bilməz adəm,  
Ulu ustad Füzuli deyəni söyləyirəm:  
"Əndişeyi-zat qılmaq olmaz,  
Bilmək bu yetər ki, bilmək olmaz".  
Dəlisoğlu Nitşe kimi alimə aləm matdır,  
Nitşenin fikri cəfəngiyyatdır!  
Allahın varlığının şərhı yağış, qar dənəsi,  
Buğda, arpa dənı, çovdar dənəsi,  
Dəvə ilə güvə, fillərlə qarışqa sürüsü.  
Güllərin, qönçələrin hər birisi,  
Su ilə od, hava, torpaq bir də!  
Allahın varlığının şərhı bu dörd ünsürdə!  
Allahın varlığının şərhı vəfadarlıqda,  
Allahın varlığının şərhı - bütün varlıqda!  
Allahın varlığını eylədi Qur'an sübut,  
Hər tərəf oldu sübut insana, hər yan sübut.

Allahın varlığını eylədi me'rac sübut,  
Bilməyirsənsə, danışma! Demə söz bir də! Sükut!!!  
Allahı eyləyən inkar cəzalanmalıdır,  
Köynəyi oddan olub da, əbədi yanmalıdır!  
Küfr edənlər hələ ki varsa da dünya içrə  
Mərhəmət olmayacaq kafərə üqba içrə.  
Onların Həzrəti - Allah olubdur qənimi  
Və cəhənnəmdə yanırırlar hərəsi çırpı kimi.  
Allahın qüdrətinə heyranəm,  
Biz çoxuq, Allah tək,  
Tək çoxu xəlq eləyibdir bişəkk.  
Ayaq altındakı torpaqları Allah yaradıb,  
Ağac üstündəki yarpaqları Allah yaradıb.  
Qumları, daşları Allah yaradıb,  
Mavi göylərdə uçan quşları Allah yaradıb.  
Cümlə heyvanları, vallah, yaradıb,  
Bütün insanları, billah, yaradıb,  
Məni Fazil kişi yox, Həzrəti-Allah yaradıb.  
Yandırılıb ulduzu söndürməsi var Allahın,  
Qaldırılıb bayrağı endirməsi var Allahın.  
Kim xəyal eyləsə şahdır, dönüb Allah olacaq  
O kəsin aqibəti əvvəl-axır ah olacaq.  
Bilmək istərsə əgər kimsə cənab Allahı,  
Oxusun şövq ilə hər vədə kitabullahı.

Göndərən bizlərə söz sevgili xəlqullahdır,  
Bəşər üçün yaradan hər dili xəlqullahdır...  
... Gecə bir uyqu göründü gözümə  
Və inandım bu şeirdə dediyim hər sözümə.  
Yuxuda bir də onu gördüm ki,  
Nitşə yanmaqda cəhənnəmdə müdam çırpı təki.  
Allahı eyləyən inkar cəzalanmalıdır,  
Köynəyi oddan olub da, əbədi yanmalıdır!

19.06.2009

### *Həyat və ölüm*

Həyat gəldi-gedərdi,  
Gəldi,  
Məndə yaşadı,  
Məndə dolandı, gəzdi...

Ölüm gedər-gəlməzdi...

3.07.2009

### *Mən və sən*

Mən kitabın qulu,  
Sən pulun qulu.

Mən kitabı sevdim,  
Sən pulu  
İkimiz də qul,  
Qul olsan da  
Mən kimi ol,  
Ey pul qulu.

5.07.2009

***Əzrayıl eləyən işi eləmə***

Hər şeyə çatsa da qüdrətin sənin  
İlahi, əğyarı kişi eləmə.

Gülüm, yandırsa da həsrətin sənin,  
Şahini səməndər quşu eləmə.

Canımı almaqdır niyyətin sənin,  
Əzrayıl eləyən işi eləmə.

12.07.2009

***Havada hava yoxdur***

22 iyul, 2009.

Yayın cırhacı günü

Buludlar bürüyüb göyün altını,  
yerin üstünü.

Arabir  
Bulud pərdəsinin yırtıq yerlərindən  
günəş baxır yerə.

Bu gün  
ehtiyac yox süpürgəçilərə,  
yoxsa da süpürgəsi  
külək süpürür yeri,  
Süpürgəçi - şəhərə hakim,  
bu hakimin əlindən  
nəfəsini udan kim,  
qovan kimdir, tutan kim,  
ətəyini tutan kim,  
çəliyini tutan kim...  
Vay bağbanın halına -  
yarpaqları, gülləri  
külək qırır, qoparır,  
Papağa qeyrət deyən  
kişiləri hirs sarır,  
Külək neçə kişinin  
qeyrətinə toxunur,  
papağını aparır...

Yayın cırhacır günü  
İsti qaçıb, soyuqdur,  
Mənə elə gəlir ki,  
Havada hava yoxdur.

22.07.2009

*Köhnə fikirdən yaranan təzə şe'r*

Güzgünü sındırdın,  
caladım.  
Badəmi sındırdın,  
caladım.  
Qələmi sındırdın,  
caladım...

Qəlbimi sındırdın,  
calanmadı.

25.07.2009

*Heyrət*

Heyrətdə qalmışam mən,  
Neçin yoxdur indi  
Molla Məhəmməd Füzulidən,



Molla Pənah Vaqifdən,  
Molla Vəli Vidadidən?  
Dedim bir gün bir "mollaya":  
- Cəhənnəmə gedəcəksən.  
Dedi: - Cəhənnəmə ki!  
Bildim ki, molla deyil.

29.07.2009

### *İnam*

Gözlərimi son dəfə  
Əbədilik yuman dəm  
Görəcəyəm ki sağam,  
Vallah ölməyəcəyəm,  
Billah ölməyəcəyəm,  
Əbədi yatacağam!

5.08.2009

### *Rabitəsiz fikirlər*

Dərələrdən keçən, dağlardan enən  
Çoban dəyənəklə öyunməkdədir.  
Meydanı tərək edib kolda gizlənən  
Əskərlər Babəklə öyunməkdədir.

Qələm tapmayıram mən lələk tək,..

Görmürəm gözəl mən çiyələk təki...  
Qırxıqbaşlar artır göbələk təki  
Başları dəlləklə öyünməkdədir.

Gurlayır yenə də yerlərin damı,  
Bəlkə ildırımlar göylərin şamı?  
Bir də görürsən ki, vurur adamı,  
Asıman şimşəklə öyünməkdədir.

11.08.2009

***Allahın qorxusundan...***

*"Mərdəm əz tərse Xoda səcdəyə-ruyət nəkonənd"  
Tərcüməsi: "Allahın qorxusundan edən yox sənə səcdə"  
Sə'di Şirazi*

Qulaq as, sözü vardır  
Sirdaşın sirdaşına:  
Hər nə desən, əzizim,  
edərəm səndən ötrü,  
gedərəm səndən ötrü  
dünyanın o başına.  
Tərənnüm edərəm səni,  
Sitayiş edərəm sənə,  
Pərəstiş edərəm sənə,  
Amma,

Allahın qorxusundan  
səcdə etmərəm qəti,  
Səcdəni Allaha edərlər,  
Sənə səcdə etsəm -  
Allah inciyər,  
Belə deyib Sə'di.

18.08.2009

*Sən hamıdan yaxşısan!*

Yorulmadan hüsnünə  
Söz qoşuram aramsız.  
İnciməsin sözümdən  
Başqa qadın, qeyri qız  
Sən özünü aləmin  
Üstünü san, yaxşısan,  
Sən hamıdan yaxşısan.

Məst eləyir birliyin,  
Ayrılığın göynədən.  
Yaxşı bilirsən ki sən  
Söz demirəm mən hədəm.  
Yaxşılığı unutma,  
Yaxşını an, yaxşısan,

Sən hamıdan yaxşısan.

Hər kəs Allah bəndəsi,  
Sən də Allah bəndəsi.  
Bəd demirəm heç kimə,  
Pisləmirəm heç kəsi.  
Sən də bu Şahin təki  
Pisliyi dan, yaxşısan,  
Sən hamıdan yaxşısan,  
Sən hamıdan yaxşısan!

2.09.2009

### *Xoşbəxt ölü*

Bir gün tərək edərək qəmi, büsatı  
Üz tutub gedərik axır mənzilə.  
Bağlanır hamının ömür həyatı,  
Yaradan yaradıb həyatı belə.

Nə pəncərəsi var, nə də qapısı,  
Qaranlıq, darısqal, həzin bir otaq.  
Bir kərə qapanan qəbir qapısı  
Heç zaman, heç kəsə açılmayacaq.

Arabir görsələr yuxuda yuxu,  
Arabir Şahini xatırlasalar,  
Demək, bir ölüyə məhəbbətədi bu,  
Demək, bir qəbirdə Xoşbəxt ölü var.

23.09.2009

***Balakən, salam!***

Salam, ey yurdumuz Azərbaycanın  
Ərənlər diyarı, ərnlər diyarı.  
Salam, ey varisi şöhrətin, şanın  
Comərdlər diyarı, nərnlər diyarı,  
Balakən, salam.

Salamlar bu gözəl, qəşəng diyara,  
Ormanlar dolusu, bağlar dolusu.  
Salam moğollara, ingiloylara,  
Salam avarlara dağlar dolusu,  
Balakən, salam.

Salam Katex çayı, salam Mazımçay,  
Salam, Pəriqala, adın mübarək.  
Pəri yurdu olub hər ev, hər saray,  
Şə'ninə dastanlar yazılsın gərək,

Balakən, salam.

Sizə mətinlikdən nə danışım ki?  
Mətin durubsunuz qalalar kimi.  
Çöhrəniz gülgündür qızılgül təki,  
Qəlbiniz genişdir talalar kimi,  
Balakən, salam.

Bizi heyran etdi yamyaşıl meşə,  
Yaşılıq dağların, düzlərin varı.  
Yaşıl yol istərəm sizə həmişə,  
Yaşılıq torpağın yaşıl paltarı,  
Balakən, salam.

Vəhdət, birlik, nizam var Balakəndə,  
Vəhdət bəzəyidir sizin diyarın.  
Camaat yaşayıb Car-Balakəndə,  
Yumruq tək bərk olub camaatların,  
Balakən, salam.

Yanına gəlmişik, gələrək yenə,  
Alimlər - səmtinə sarı yönəldi.  
Bugün yanınıza görüş naminə  
Yaqub Mahmudovun qoşunu gəldi,

Balakən, salam,  
Balakən, salam!

25.10.2009

### *Donuz qripı*

Donuz dözümlüdür,  
donuza nə var,  
Olum nə, ölüm nə,  
anlamır, bilmir.  
Donuz qripindən  
ölür adamlar.  
Adam qripindən  
donuzlar ölmür.  
Donuz dözümlüdür,  
donuza nə var...

26.12.2009

### *Cücərdi*

Günlərə nə var ki, uçur quş kimi,  
Bir də görəcəyəm torpaq cücərdi.  
Əzəlki o yarpaq olurmuş kimi,  
Yarpağın yerində yarpaq cücərdi.

Əllərim daha gül becərə bilmir,

Bağımdan, bağçamdan gül dərə bilmir,  
Mənim qərənfilim cücərə bilmir,  
Zanbağı kəsdilər, zanbaq - cücərdi.

Düşmənin gözünü çıxarmaq üçün  
Məndə kin cücərir, bir qəzəbli kin,  
Vəfatından sonra görərlər bir gün  
Şahin barmağından caynaq cücərdi.

29.12.2009

### *Mən*

Bu mən... Bu da mənim bəndə ömrümün  
Rəbbin bir bəndəyə verdiyi payı.  
Cilvəsi zahirdir məndə ömrümün:  
Bir Şahin baba,  
Bir Şahin ata,  
Bir Şahin əmi,  
Bir Şahin dayı,  
Görün nə qədərmiş Şahinin sayı...

Qanlı müharibə bitməkdə idi...  
Qan vardı, "qan" sözü vardı, qan səsi...  
Beynimə həkk etdi qırmızı rəngi



Almanla sovetin müharibəsi.

İlk dəfə o zaman qandan qorxmuşam.

O zaman bilmişəm qan nə, su nədir.

O zaman bilmişəm qırmızı rəngin

İnsanı qorxudan qorxusu nədir.

Günlər yarıqəmli, günlər yarışən...

Sonra məktəb çağım, məktəb illərim.

Həndəsə dərslərini bilmədiyimdən

Yaman danlayardı Nəcəf müəllim.

Sonra, bir şagirdin eşqi dərslərini...

Sonra, bir cavanın kövrək xülyası...

Sonra, e'tirafı bir qızın mənə...

Sonra, cana dolan şe'r sevdası.

Sonra, ali məktəb adlanan ocaq...

Qazandığım bilik, axıtdığım tər...

Ustadın hər biri Ərəstun sayaq...

Mənə fars dilini öyrədirdilər...

Sonra, Əfqanıstan... "Əf üstəgəl qan"...

İgid əfqanların yadlarla cəngi...

O qanlı diyarda qaldığım zaman

Seyr etdim yaxından qırmızı rəngi.

Sonra, vətənimdə yaşanan ömür...

Canda elm istəyi, şe'r diləyi...

İndisə uçaraq üstümə gəlir

Açıb qanadını ölüm mələyi.

Bu mən... Bu da mənim bəndə ömrümün

Rəbbin bir bəndəyə verdiyi payı.

Cilvəsi zahirdir məndə ömrümün:

Bir Şahin baba,

Bir Şahin ata,

Bir Şahin əmi,

Bir Şahin dayı,

Görün nə qədərmiş Şahinin sayı...

30.12.2009

***Bilmədim, yaxud realist sufi***

Mənə acı gəldi bu həyat dadı,

Ondan şirin meyvə dərə bilmədim.

Dedim ki, çaparam, nalı çatdadı,

Atımı dördnala sürə bilmədim.

Verdi cism mənə, verdi can mənə,

Verdi ürək mənə, verdi qan mənə,

Uzun həyat verdi Yaradan mənə,  
Mən ona borcumu verə bilmədim.

Güzgüyə baxanda gözümü gördüm,  
Gözümün içində sözümü gördüm,  
"Ənəl-Şahin"<sup>1</sup> deyib özümü gördüm,  
"Ənəl -Həqq"<sup>2</sup> söylədim, görə bilmədim.

7.01.2010

### *Sadiq*

*Tamridanı yuxuda gördüm...*

Sən  
Mənim qatarımın  
Müsafiri oldun.  
Sən  
Dayanacaqda düşdün,  
Mən qaldım,  
Qatarım dayandı.  
Daha müsafir istəmirəm.

13.01.2010

---

<sup>1</sup> "Ənəl-Şahin" - "Mən Şahinəm".

<sup>2</sup> "Ənəl-Həqq" - "Mən Allaham".

## *Qəbristanda*

Gözümə baxırlar baxanlar ancaq,  
Gözün içindəki yaş görünməyir.  
Başın üstündəki baş daşına bax,  
Daşın altındakı baş görünməyir.

14.01.2010

### *Açılan qapını niyə bağladın?*

Neçin ayağını çəkdin bu evdən?  
Açılan qapını niyə bağladın?  
Əyrilik gördünmü bu doğru evdən?  
Açılan qapını niyə bağladın?

Qapanan qapıya gözün baxdımı?  
Nə üçün devirdin axı taxtımı?  
Qapım sənin üçün oyuncaqdımı?  
Açılan qapını niyə bağladın?

Qapıdan içəri sevgi saxlanar...  
Qapı açmayanın qəlbi dağlanar,  
Qapı bağlayanın bəxti bağlanar,  
Açılan qapını niyə bağladın?

"Sim-sim"də demirsən barı, açılısın,  
Qoy yenə üzünə sarı açılısın,  
Lap yarı bağlansın, yarı açılısın,  
Açılan qapını niyə bağladın?

Yenə gəl, eşitmir sözünü qapı,  
Yenə gəl, görməyir gözünü qapı,  
Yenə gəl, axtarır izini qapı,  
Açılan qapını niyə bağladın?

Yenə bu aşiqin nəvazişi var,  
Yenə də sevgiyə sitayışı var...  
Yoxsa, aramızda duran kişi var?  
Açılan qapını niyə bağladın?

Mənim qapım kimi olar az qapı,  
Şahin, "qapı" söylə, müdam yaz "qapı"...  
Hər kəsin üzünə açılmaz qapı,  
Açılan qapını niyə bağladın?

17.01.2010

### *Qalıb*

Yaralı bir diyar var,

Ürəkdə nisgil qalıb.  
Qarabağda nə yar var,  
Nə gül, nə bülbül qalıb.

Oğlu qayıtmır geri,  
Ana baxır hədəri...  
Pəncərədə göz yeri,  
Divarda şəkil qalıb.

Qara qan yudu kəndi,  
O şəhəri, bu kəndi...  
Sanmayın ki, tükəndi,  
Gözlərimdə sel qalıb.

Dəstə-dəstə gül hanı?  
Lalə, qərənfil hanı?  
Mahnı deyən dil hanı?  
Ağı deyən dil qalıb.

Hər gecə-gündüz dedik -  
"Alınacaq, döz" dedik,  
İyirmi il gözlədik,  
Daha neçə il qalıb?

20.01.2010

## *Bəxt*

Baş daşı...  
Sinə daşı...  
Bünövrə, binə daşı...  
Saray daşı...  
Çay daşı...  
Bəxtə şəkk eləməyək  
Adamlar, ay adamlar,  
Daşların da bizim tək  
Bəxtlisi, bəxtsizi var.

26.01.2010

## *"Qarabağnamə"*

Qara + bağ + namə -  
Qara mürəkkəb rəngində qara həngamə!..  
O mə'rəkə,  
O savaş  
olmayaydı kaş!..  
Ey vətəndaş,  
Olan-oldu,  
Ölən öldü,  
Qalan qalmadı,  
"Qarabağnamə"dir bu şe'rin adı.

Qanımız qapqaradı...

Amma, bir vaxt

Duyarıq

qələbəmizin dadını, inşallah,

Dəyişərik şe'rin adını, inşallah.

O zaman

Açarıq Qarabağın səhərini,

İndi orada gecədi,

Günlərin bir günü

Süddən də ağ edərik

Qarabağın üzünü -

Oxucu,

"Ağbaşnamə" necədi?

1.02.2010

### *Qapı*

Sən qapının o tərəfindəsən,

Mən bu tərəfində.

Nə sən açırsan,

Nə mən bağlayıram,

Anlamırıq bu nə naz ki?!

Qapı

öz-özünə açılıb-bağlanmaz ki...



Qadın nazı,  
Kişi nazı...  
Bu nə nazbazlıqdı,  
Kaş gələydi  
bu qapının  
cırıldayan avazı.

Sən qapının o tərəfindəsən,  
Mən bu tərəfində...

4.02.2010

### *Şe'r havası*

*"Məni yaman tutub şe'r havası"  
Ramiz Qusarçaylı*

Şe'r havasını çalın, oynayım,  
Məni yaman tutub şe'r havası.  
Oynayım, lap ayaqyalın oynayım,  
Məni yaman tutub şe'r havası.

Doya bilməyirəm, lələ, havadan,  
İlhamım hey gəlir dilə havadan,  
Əl çəkmək olarmı belə havadan?  
Məni yaman tutub şe'r havası.

İstərəm dinləyim hey nəvasını -  
Kaman ahəngini, ney nəvasını...  
Nə yaman tutmuşam şe'r havasını,  
Məni yaman tutub şe'r havası.

Kim deyər şe'rdən, sözdən nur axmır?  
O nur hər havadan belə gur axmır,  
Qaçmaq istəyirəm, tutub buraxmır,  
Məni yaman tutub şe'r havası.

Ürək hərdən deyir "coşma", yazıram,  
"Bu qədər qaynama, daşma", yazıram,  
Bayatı, müxəmməs, qoşma yazıram,  
Məni yaman tutub şe'r havası.

Heç onun sehrindən çıxma bilmirəm,  
Eşqindən, mehrindən çıxma bilmirəm,  
Çıxan olsa da, mən çıxma bilmirəm,  
Məni yaman tutub şe'r havası.

Şıdırgı oynayım, çıxım lap zilə,  
"Dəlisov" sözünü gətirin dilə,  
"Havalı" söyləyin Şahin Fazilə,  
Məni yaman tutub şe'r havası.

5.02.2010

*Buyursun*

Divarda qopuzum var,  
Çalan varsa, buyursun.  
Pulum yoxdu, sözüm var,  
Alan varsa, buyursun.

Ölmərəm vardan ötrü,  
Hər şux nigardan ötrü,  
Ölərəm yardan ötrü,  
Ölən varsa, buyursun.

Sanmayın ki bezərəm,  
Hey həqiqət gəzərəm...  
Boğazını üzərəm  
Yalan varsa, buyursun.

Qəzəlin gözəl haqda,  
Söz dedim qəzəl haqda...  
Şahin, məndən qabaqda  
Olan varsa, buyursun.

7.02.2010

## *Qaranlıq*

Qaranlıqdan qorxuram.

Qaranlıqda

Qəbristanda

heç kəs olmur

ölülərdən savayı.

Qaranlıqdan qorxmurlar

ölülər,

çünki bir-birlərini görmürlər.

Çox qalmayıb,

bir azdan

yəqin ki,

qorxmayacağam qaranlıqdan.

Qaranlıqdan qorxuram...

8.02.2010

## *Babam Babay deyərdi*

Balıği

gör necə

xəlv eləyib Xalıq -

həkimsiz,

havasız, dərmonsız,

davasız

yaşayır balıq.

11.02.2010

### **Göndərmə...**

*"Qurudub göndərmə bənövşələri..."*  
*Ramiz Qusarçaylı*

Nisgil özünə yer tutub içində,  
Qurudub göndərmə bənövşələri.  
Kitab arasında, məktub içində  
Qurudub göndərmə bənövşələri.

Boynubükük olur yetim sayağı,  
Lalənin, nərgizin olma qınağı,  
Öldürmə, günaha batarsan axı,  
Qurudub göndərmə bənövşələri.

İnsan yaşasa da əl quruyanda,  
Dodaq quruyanda, dil quruyanda,  
Ömrü sona yetir gül quruyanda,  
Qurudub göndərmə bənövşələri.

Nə üçün salırsan azara baxtı?  
Niyə qurudursan o qarabaxtı?  
Özü quruyacaq catanda vaxtı,

Qurudub göndərmə bənövşələri.

Şe'rində versə də yer bənövşəyə,  
Şahin meyl eləməz hər bənövşəyə.  
Əlin yetişmirmi tər bənövşəyə?  
Qurudub göndərmə bənövşələri.

15.02.2010

### *Yazıq qar*

Qar

Yerindən çıxıb yerə düşdü,

Yeri yaxşı yer idi,

saf idi,

təmiz idi.

Düşdü çirkli yerə

əridi.

Hopdu torpağın canına,

Yazığım gəldi ona,

Bir yandan da düşündüm ki,

ona bu da azdı,

heyf,

bilsəydi əriyəcək

yağmazdı.



Və Sabir...

və ilaxır.

Müasir - deyil ulu!  
İşdi-şayəd adlansa  
çox il sonra adlanar  
bu günlərin ulusu.

24.02.2010

### *İşıq zərurəti*

Düşdü qaranlıq yenə,  
Cumdu yerə ley kimi.  
İşıq gərəkdir mənə  
Yazmaq üçün şe'rimi.

Qaranlıqdan yan durum,  
- İşıq, işıq, - deyirəm.  
Qoy işığı yandırım,  
Düşünmək istəyirəm.

30.02.2010

### *Göyün altındadır dünyanın damı*

*"Dünyanın adamı deyiləm ki mən"*



Bəlkə əfsanəydim, bəlkə nağıldım?  
Dünyanın adamı deyiləm ki mən.  
Ey dünya, nə üçün səndə doğuldum?  
Dünyanın adamı deyiləm ki mən.

Yerdən işıqlıdır göylərin şamı,  
Göyün altındadır dünyanın damı...  
Dünyapərəst olur dünya adamı,  
Dünyanın adamı deyiləm ki mən.

Qov ki, yerim mənə gəndən yaxşıdır,  
Bəlkə də o dünya səndən yaxşıdır,  
Bu dünya adamı məndən yaxşıdır,  
Dünyanın adamı deyiləm ki mən.

İlahi, eləmə e'tiraz mənə,  
Götür qələmini hökm yaz mənə,  
Dünyanın adamı oxşamaz mənə,  
Dünyanın adamı deyiləm ki mən.

Niyə dünya məni qovmaq istəmir?  
Ya da Nəsimi tək duymaq istəmir,

Nə üçün dərimi soymaq istəmir?  
Dünyanın adamı deyiləm ki mən.

Qəlbimə həm surət, həm mə'na sığar,  
"Şahnamə"dən də çox söz, misra sığar.  
Beynimə iki yox, yüz dünya sığar,  
Dünyanın adamı deyiləm ki mən.

Bütün aqillərin aqili - dəli!  
Bütün dəlilərin mənəm aqili!  
Allah, göyə apar Şahin Fazili,  
Dünyanın adamı deyiləm ki mən.

3.03.2010

***Boş qəbrimin içindən gələn səs***

İkimiz bir olduq.  
Aşiq olduq,  
Divanə olduq,  
Bir-birimizə vurulası olduq,  
Məhəbbət zəyi ilə durulası olduq,  
Sevda çöllərində yorulası olduq,  
amma yenə birgə olduq.  
Deyirdim

bəlkə də məzara birgə qoyulduq,  
Olmadı,  
ayrı qaldıq,  
Yanında yerim yox.

Həyatda ayrı doğulduq,  
Alın yazımız yazıldı,  
bir olduq.

Bir olmadıq,  
Qəbrimiz ayrı qazıldı...

12.03.2010

### ***Rusdilli şair***

#### ***Firuzə Şahlardan tərcümə***

*Azərbaycan Yazıçılar Birliyinin üzvü Firuzə Məmmədquliyeva (Şahlar) 1952-ci ildə Bakıda doğulmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi və tarix üzrə fəlsəfə doktoru olan Firuzə xanım fasiləsiz olaraq poeziya ilə məşğul olur. Onun rus dilində yazdığı və çap etdirdiyi kitabların hamısı ürəyimcədir.*

*Firuzə Şahlar dördüncü şe'r kitabını da yazdı. Adı "Vitraji, mirajı" ("Naxışlar, ilğımlar"). Zənnimcə, bu da uğurlu kitabdır.*

*Vətəndaşlıq və sevgi. Budur Firuzə Şahlar yaradıcılığının ana xətti. Onun şe'rləri dəfələrlə azərbaycana*

*tərcümə olunmuşdur (elə bizim tərəfimizdən də). F.Şahların yeni kitabındakı iki şe'ri də oxuyun. Yenə mənim tərcüməmdə. Bu şairi hələ çox oxuyacaqlar.*

### ***1. Dərk et uduzmağın şirinliyini***

Baxma, görmürəm,  
Çağırma, eşitmirəm.  
Dua etmə, nəfəs almıram,  
Çağırma, dinmirəm.

Düşünmə, mane olursan,  
Kəsmə sözümü,  
elə onsuz da  
bilən deyilsən fikrimi.  
Yığma, itirəcəksən, hazırlama kartlarını,  
elə onsuz da uduzacaqsan  
bir çoxu kimi.

Əlində saxlama yığdığını,  
İtirərsən.  
Mühakimə etmə kimisə,  
Mərdi namərd edərsən.  
Suçlama heç kəsi,

Kimsə məhkum olar...  
Dinmə, səs tellərin soyuqlayar.

Zəng etmə, oyadarsan,  
Yazma, fikirləri kəsib-doğrarsan.  
Xatırlama, unudarsan,  
Gəlmə, qatil olarsan.

Düşmə arxasınca, büdrəyərsən,  
Qaçma, ilişərsən.  
Uçma, yerə en bu an,  
Heç nə istəmə, dayan.

... Zəfər acısını düşünmə indi,  
Dərk et uduzmağın şirinliyini.

## ***II. Ruhani həyat, dünyəvi həyat***

Həyat ağlamalı. Həyat gülməli.  
Həyat rəzalətli. Həyat dəcəl də.  
Həyat yaman alçaq. Həyat oyunbaz  
Həyat həm mürəkkəb, həyat həm sadə.

Həyat məşəqqətdir. Həyat yaman sərt.

Həyat dolğunluqdur. Həyat bərk, qatı.  
Həyat çoxömürlü. Həyat boş, hədər,..  
Enişli, yoxuşlu gördüm həyatı.

Həyat yayğınlıqdır. Həyat nəcibdir.  
Həyat zəqqum kimi. Həyatda var var.  
Həyat mə'nasızdır. Həyat cəmərddir,  
Həyat xeyirxahdır, həyat ziyankar.

Həyat dəlisovdur. Aramdır həyat.  
Həyat yeknəsəqdir, rəngarəng həm də.  
Həyat yorucudur, çox sədalıdır.  
Həyat çəlimsizdir, şişman biçimdə.

Həyat nəvazişli, həyat rəhmdil.  
Həyat amansızdır, həyat zəfərli.  
Həyat yandırıcı, dondurucudur.  
Həyat cəlbedici, gözəl, təpərli.

... Necə varsa odur bu həyat evi,  
O həm ruhanidir, həm də dünyəvi<sup>1</sup>.

24-25.03.2010

---

<sup>1</sup> Bu şe'rlər "Nəbz" qəzetində dərc olunmuşdur (Bax: №24, 2010).

## *Mən*

*("Mən" şe'rlər silsiləsindən)*

*On yeddi, yaxud yeddi on*

Çox arzu-kamım var hələ dünyada,  
"Ömrünün qatarı getmiş" deməyin.  
Qətiyyən 70-i salmayın yada,  
Yaşım yeddi 10-dur, 70 deməyin.

Əjdaha ilində, qoç bürcü altda  
Quba şəhərində doğulmuşam mən.  
Sanmıram özümü hələ də qoca,  
Pərvaz eləyirəm, sanki quşam mən.

Əməyim, zəhmətim açıq-aşkar,  
Dörd "Divan" bağladım söz diyarımda.  
Xarici ölkədən üç medalım var,  
Amma təltifim yox öz diyarımda.

Özümdən, sözümdən qalan yadigar  
"Sevginamə" adlı dastanlarım var:  
Məhəbbət dastanı, qeyrət dastanı.  
Şücaət dastanı, şöhrət dastanı,  
Vəfalı kəslərə ülfət dastanı,

Yağı düşmənlərə nifrət dastanı,  
Qarabağ əlimdən çıxdığı üçün  
Nifrət dastanı...

Hədəyə getmədi gözümün nuru,  
Demirəm ki, məndə əzab yarandı.  
Şe'rimdə əridi sözümün nuru,  
Zehnin işığından kitab yarandı.

Gizli xislətimi görmək çətindir,  
Görünməz xisləti görməyə dəyər.  
Mənim qiymətimi vermək çətindir,  
Ölməsəm qədrimi bilməyəcəklər.

Dizim qatlanmadı söz qabağında,  
Sözüm çox sözlünün xoşuna gəldi.  
Masa arxasında, miz qabağında  
Qəddim əyilsə də, başım dikəldi.

Demirəm ki, məni qınayan olmaz,  
Amma varmı Şahin mənim yerimdə?  
Məni məndən yaxşı tanıyan olmaz,  
Təkəbbür gəzməyin şe'rlərimdə.



Çox arzu-kamım var hələ dünyada  
"Ömrümün qatarı getməz" deməyin.  
Qətiyyən 70-i salmayın yada,  
Yaşım yeddi 10-dur, 70 deməyin.

27.03.2010

***Köhnə yolla gedənlər var...***

Sirri sirsiz edənlər var,  
Mənim sirrim sirdir amma!  
Köhnə yolla gedənlər var,  
Şe'rim təzə-tərdir amma.

Qabil də çox, cahil də çox,  
Dəli də çox, aqıl də çox,  
Şahin də çox, Fazil də çox,  
Şahin Fazil birdir amma!

7.04.2010

***O yanda***

*"Qarabağda bir quş var,  
Qanadında gümüş var..."  
Atalar deyimi*

Necə də nəhs vuruşdu!..  
Qiylü qaldı o yanda.  
O quş bu yana uçdu,

Gümüş qaldı o yanda.

Qara bağla, görüş yox,

Qarabağla görüş yox.

Qarabağdandan öpüş yox,

Öpüş qaldı o yanda.

Vəfa - riya, əhd - çürük,

Qapısını döymürük,

Ermənicə söymürük,

Söyüş qaldı o yanda.

Fikir qələbə haqda!..

Yaxındamı, uzaqda?

Gülüş dondu dodaqda,

Gülüş qaldı o yanda.

Sözümüzü eşidək,

"Öndə imtahan!", - deyək,

Bu yanda döyüşməyək!

Döyüş qaldı o yanda.

10.04.2010

### *Qaçırıq...*

Qaçırıq adamlardan,  
Bizi anlaya bilmir  
adamlar.

Elə buna görə də  
Bağban - ağacla,  
Çoban - qoyunla,  
Şahin - quşla  
danışar.

...Qaçırıq adamlardan...

14.04.2010

### *Bahar və torpaq*

Bürünüb ağ çuxasına,  
Getmişdi qış yuxusuna,  
İstəmirdi yuxu sına,  
Bahar torpağı oyatdı.

21.04.2010

### *Sual*

Məgər unuttumu bu yar o yarı?  
Bu yara başqa yar yar olub məgər?

Uçmaq istəyirəm səmaya sarı,  
Mənə Yer Kürəsi dar olub məgər?

Belə yaşamağı hədəri bildim,  
Gülərkən ağladım, ağlarkən güldüm.  
Qələt etmədim ki, sevib-sevildim,  
Sevənlər həmişə zar olub məgər?

Bükmüşəm boynumu yetim sayağı,  
Çəkildi sinəmə hicranın dağı...  
Naləmi eşitmir yerin qulağı,  
Göyün qulağı da kar olub məgər?

13.05.2010

### ***Yük və günah***

Hambalların yükü ağır,  
Ağırlığı daşımaqdan belləri əyri...  
Mollanınsa günahları daha ağır,  
Amma, bilmək olmayır ki,  
ağır-ağır günahlardan  
niyə sınımr çiyinləri?

Neynək, Allah səbirlidir...

30.05.2010

*Qızarıb yenə də gözü sevginin...*

Daha əzəlkitək danışmırıq biz,  
Yoxsa tükənibdir sözü sevginin.  
Saralıb yenə də bət-bənizimiz,  
Qızarıb yenə də gözü sevginin.

Canımızda kədər, dilimizdə ah,  
Bu dərd çəkiləsi deyil, ilahi.  
Hanı qarşılıqlı cazibə, Allah,  
Hanı qarşılıqlı meyl, İlahi.

Sevgi yaşayırdı neçə diləkdə,  
Deyirdik "haçansa bəlkə toy oldu...".  
Necə də çox idi istək ürəkdə,  
Yoxsa, istəklərə nöqtə qoyuldu?

Baş verməz həyatda heç nə səbəbsiz,  
Sənin də, mənim də qüsurlumuz var.  
Günah etmişiksə günahkarıq biz,  
Sənmi günahkarsan, mənmi günahkar?

Nə sən əzəlkisən daha, nə də mən,

Fələk bizi qoyub nə yaman günə!..  
Dilin baş qaçırır "salam" sözündən,  
Dilim yönəlməyir "salam" sözünə.

Meyl yuxuladı, çətin oyana!  
Nə yaman iincitdik xatirimizi.  
Üzbəüz gələndə baxırıq yana,  
Guya ki, görmürük bir-birimizi.

Daha əzəlkitək danışmırıq biz,  
Yoxsa tükənibdir sözü sevginin.  
Saralıb yenə də bət-bənizimiz,  
Qızarıb yenə də gözü sevginin.

11.06.2010

### *Yoxsan!*

Niyə yox olmadım, günahkaram mən,  
Yoxsan.  
Ay aman, bilmirəm neçin varam mən,  
Yoxsan.

Ömür yaşayırdıq mənlə sən-şirin,  
Ömürlər içində sevda - ən şirin,

Niyə tez qırıldı ömür kəndirin?  
Yoxsan.

Yazında "nübarsan" deyərdim sənə,  
Qışında "baharsan" deyərdim sənə,  
"Yaxşı ki, sən varsan" deyərdim sənə,  
Yoxsan.

Bu aşiq nıkbindi, olub indi zar,  
Gedib sənli günlər, gəlib intizar,  
Varlığın yox oldu, yoxluğunsa var,  
Yoxsan.

Vüsəl ilə fəraq qınaq içində,  
Daha vüsəl yoxdur fəraq içində.  
Məzar soyuğu var otaq içində,  
Yoxsan.

Təxəyyülçüyəm mən, gümançıyam mən,  
Sənsizəm, sevgiyə yabançıyam mən,  
"Varsan" deyirəmsə yalançıyam mən,  
Yoxsan.

Şahin ölənəcən yanır, yanacaq,

Sənli anlarını anır, anacaq...  
Elə o da yoxdur görünsə də sağ,  
Yoxsan.

9.07.2010

### *Axtarış*

Güman edirəm ki, mənə gərəksən,  
Mən səni həmişə axtaracağam.  
Sən məni həmişə itirəcəksən,  
Mən səni həmişə axtaracağam.

Neçin açılmayır röyanın gözü,  
Sevginin nəzəri, sevdanın gözü?  
Səni axtarmırsa dünyanın gözü  
Mən səni həmişə axtaracağam.

Qış fəsli nübara inanmasam da,  
Axtara-axtara inanmasam da,  
"Axtaran-tapar"a inanmasam da,  
Mən səni həmişə axtaracağam.

Mehrin çıxmırsa da əgər başımdan,  
Əsər görünürmü yalvarışımdan?



Uğur gəlməsə də axtarışımdan  
Mən səni həmişə axtaracağam.

Olmayıb peşiman, batmayıb yasa,  
Tapacaq yar yarı, sorağındasa,  
Ayağımda qabar, əlimdə əsa  
Mən səni həmişə axtaracağam.

Əzrayıl canımı alana qədər,  
Canımda son nəfəs qalana qədər,  
İsrafil surunu çalana qədər  
Mən səni həmişə axtaracağam.

Səni gəzəcəyəm son ana qədər,  
Bu fani dünyada qalana qədər,  
O biri dünyada tapana qədər  
Mən səni həmişə axtaracağam.

14.09.2010

*Neçin öldürürsən gözəlliyini*

Baxıram, seyri var gözəlliyinin,  
Neçin öldürürsən gözəlliyini.  
Kimə nə xeyri var gözəlliyinin?

Neçin öldürürsən gözəlliyini?

Bu əzmi, qərarı sənə kim verib?

O kəskin şüarı sənə kim verib?

Belə ixtiyarı sənə kim verib?

Neçin öldürürsən gözəlliyini?

Yaşamağa dəyər, sevməyə dəyər!

Öldürmə, yaşatmaq asandır məgər?

Səni nə zamansa həbs edəcəklər,

Neçin öldürürsən gözəlliyini?

Gözüm sənini kimi pəridə qalıb...

Eşqimin dürrü də, zəri də qalıb...

Hələ xoş günlərin geridə qalıb,

Neçin öldürürsən gözəlliyini?

Mümkünmü darağa tel toxunmasın?

Layiqmi dodağa dil toxunmasın?

Nə üçün əlinə əl toxunmasın?

Neçin öldürürsən gözəlliyini?

Canına əziyyət kim verib axı?

Bu boyda cəsarət kim verib axı?

Sənə səlahiyyət kim verib axı?  
Neçin öldürürsən gözəlliyini?

Adamı bir kədər, bir ah öldürər,  
Vallah rəhm eləməz, billah öldürər,  
Nəyi öldürərsə Allah öldürər,  
Neçin öldürürsən gözəlliyini?

Sən ki, yaradansan, me'marsan axı!  
Haraya baxıram sən varsan axı!  
Nə üçün bu qədər qəddarsan axı?  
Neçin öldürürsən gözəlliyini?

Şahinəm, adıma Fazil deyirlər,  
Boğuldu, "görünmür sahil" deyirlər,  
Öldürən adama qatil deyirlər,  
Neçin öldürürsən gözəlliyini?

1.11.2010

***"Buralar şe'r oxumur"***

*Qubada şair Ramiz Qusarçaylı mənə hələ yazıb bitirmədiyini bir şe'rini oxudu. Şe'r elə gözəldi ki, heç mən onun bitməsini istəmədim də. Qoy davamı olsun bu şe'rin. Qoy Ramiz təzə-təzə misralarını, bəndlərini yazsın*

*bu şe'rin. Şe'rdə "Buralar şe'r oxumur"  
misrası vardı...*

Buraların gözü görmür,  
Buralar şe'r oxumur.  
Lap görsə də, bizi görmür,  
Buralar şe'r oxumur.

Yaramda yara var neçə!  
Ağımda qara var neçə!  
Saralır ümid, tükənir,  
Kəsilir çaralar necə!..  
Əskinələr əski qədər,  
Oxunur paralar necə!..  
Buralar şe'r oxumur.

Hara gedək oxusunlar?  
Necə edək oxusunlar?  
Şe'rləri oxumaq az,  
Gərək gül tək qoxusunlar,  
Buralar şe'r oxumur.

Şe'r dedik, söz eşitdik,  
Ürəyimiz şe'rdədir.  
Misralarla kama yetdik,

Diləyimiz şe'rdədir.  
Arı kimi əməkçiyik,  
Əməyimiz şe'rdədir,  
Buralar şe'r oxumur.

İşdir işi əmək edən!  
Şairlik də bir işdirsə -  
asılıdır iş əməkdən,  
bezdim şair işləməkdən,  
Buralar şe'r oxumur.

Bəd bəxti var, xoş bəxti var,  
ah, quşun da adam kimi  
bədbəxti var, xoşbəxti var:  
var ev quşu,  
qəfəs quşu,  
qutu quşu.  
Oxu belə,  
qadan alım, tutu quşu,  
təkrar elə, tutu quşu:  
"Buralar şe'r oxumur".

Buralar şe'r oxumur...  
Çıxıb-gedək Yaradanın

nəzəri toxunan yerə,  
Ramiz Qusarçaylı, gedək  
şe'rlər oxunan yerə -  
Buralar şe'r oxumur!

3.11.2010

***Dostluq himni***

*Musiqisi Tofiq Bakıxanovundur.*

İllərlə, əsrlərlə  
Qonşudur ellərimiz.  
İmtahandan, sınaqdan  
Üzüağ çıxmışq biz.

Cənglərə son qoyuldu,  
Axmayacaq göz yaşı.  
Birkərəlik yox oldu  
İran-Turan savaşı.

Məkanımız yanaşı  
Dostluğumuz əbədi.  
Qorusun ulu Tanrı  
Hər iki məmləkəti.

Timsalıdır birliyin,

Bir ruhdur, biri can.  
Rəmzidir əlbirliyin  
İranla Azərbaycan.

Yaşadacaq hər zaman  
Dostluğu, sədaqəti  
Mənim Respublikamla  
İran Cümhuriyyəti.

26.11.2010

### *Darıxdım*

Mənim neçə-neçə sinə dağım var,  
Dur gəl, darıxdım.  
Mənim bir müsibət darıxmağım var!  
Dur gəl, darıxdım.

Aşiqi incitmək asandan asan,  
Ötən incikliyi yadına sal, an...  
Guya ki, sən özün darıxmamısan?  
Dur gəl, darıxdım.

Əgər Yer bilməzsə, Yaradan bilər:  
Canın təlaşını sevən can bilər,

Nələr çəkdiyimi darıxan bilər,  
Dur gəl, darıxdım.

Dərdim necə böyük, dildarım ol sən,  
Kədərim mənə yük, qəmxaşım ol sən,  
Qəlbim sınıq-sökük, me'marım ol sən,  
Dur gəl, darıxdım.

Gəlib bax məndəki aha, dayanma,  
Həyatın hər anı baha, dayanma.  
Daha səbr eləmə, daha dayanma,  
Dur gəl, darıxdım.

Qıyma Əzrayılı də'vət eləyim,  
Ondan mədəd umum, kömək diləyim,  
Qoyma ki, əcələ "darıxdım" deyim,  
Dur gəl, darıxdım.

Sənin də, mənim də darıxmağım var,  
Gəl birgə darıxaq sənə, nə olar?  
Darıxdırıcıdır darıxmayanlar,  
Dur gəl, darıxdım.

Şahini həsrətdə qoyma, gözəl, sən,



Ruhuma, canıma, qanıma gəl sən,  
Yanımdan getməzsən yanıma gəlsən,  
Dur gəl, darıxdım.  
Darıxdım.

5.12.2010

### *Anlamadım*

Bə'zi kişiler  
bə'zi-bə'zi rəhmətliklərin  
yazdıqdan sonra adlarını,  
Bə'zisinə "salavatullah" yazıblar,  
Qeyri birisinə "lə'nətullah".  
"Salavatullah"-məqbul,  
"Lə'nətullah" - naməqbul  
Kimə alqış,  
Kimə qarğış...  
Eh, fələyin gərdişidi...  
Bəs deyirlər qarğış arvad işidi?  
Anlamadım vallah!  
"Salavatullah",  
"Lə'nətullah"...

24.12.2010

*Elə darıxmışam ki!..*

*Tamridaya!*

Şahinin bu dünyaya  
Ümidi yoxdur daha.  
Qışqıran kədərinin  
Sükutu yoxdur daha.  
Darıxmağın həddi yox,  
Hüdudu yoxdur daha,

Elə darıxmışam ki!..

Kefsizlədim bu günlər,  
Sandım ki, Əzrayıldan  
Səs aldım, soraq aldım,  
Sandım ki, ölməyimə  
Zəmanət, dayaq aldım,  
Yox, ölmədim, sağaldım,

Elə darıxmışam ki!..

Gözlərimi tutub nəm,  
Ürəyimi sarıb qəm.  
Yenə, sevgilim üçün  
Elə qəribsəmişəm,

Elə darıxmışam ki!..

Ey mənim həyatımda  
Ömürlük bir iz qoyan,  
Bürünüb ağ kəfənə  
Ey bu qaragünlünü  
Bəyaz kəfənsiz qoyan,  
Ey məni sənsiz qoyan,

Elə darıxmışam ki!..

Gərəkdiñ nəfəs qədər,  
Darıxmamaq asanmı?  
Darıxmışam bəs qədər,  
Sən də darıxmısanmı?

Elə darıxmışam ki!..

Nə gülüstani-irəm,  
Nə rizvan istəyirəm.  
Nə huri arzulayır,  
Nə qılman istəyirəm.  
Həzrət Allahdan fəqət  
Səninlə görüşməyi  
Ərməğan istəyirəm,

Elə darıxmışam ki!..

Ey tifaqı dağılan,  
Ey Şahinlə sazişi,  
İttifaqı dağılan.  
Otağımdan köç etdin,  
Ey otağı dağılan,  
Ey çırağı yanmayan,  
Ey ocağı dağılan,  
Elə darıxmışam ki,  
Elə darıxmışam ki,  
Elə darıxmışam ki!..

1.01.2011

### *Əsarət*

Uzaqda, Gelati monastırında  
Gəncənin sədası, harayı qalıb.  
Qürbətın bu adı monastırında  
Gəncə qapısının bir tayı qalıb.

Köhnə zamanların adəti vardı  
Hər qala şəhərdi, hər şəhər qala.  
Qala əhaliyə pənah olardı,  
Gərəkmi indi də qala ucala?

Dəbinə müvafiq qoca Qafqazın  
Qala göy dələmi bir də bu yerdə?  
Qalabəyi qardaş, gorun çatlasın,  
Qapın qürbətdədir, özün qəbirdə.

Qala insanlara havadar idi,  
Kəsərdi önünü neçə ordunun.  
Hasarı var idi, bürcü var idi,  
Qapısı var idi sipər tək onun.

Günlərin bir günü dizə çıxdı qan,  
Yağılar niyyətə, əhdə yetdilər.  
Gəncə qapısını Gəncə yurdundan  
Qoparıb qürbətə sürgün etdilər.

Çoxdan həmin qapı əsarətdədir,  
Qanun məcəlləsi nə deyir buna?  
Qapı da bildi ki, əsarət nədir,  
Qapı həbsi uyğun hansı qanuna?

Hər həbsin müəyyən bir müddəti var,  
Məhbus bir qapının müddəti varmı?  
Qapı neçə ildir həbsə giriftar,  
Canım, qapıdan da əsir olarmı?

Qapı dinə bilmir, kiriyir axı,  
Qapını ətalət bürüyür axı,  
Qapı neçə ildir çürüyür axı,  
Canım, qapıdan da əsir olarmı?

Ona el "gəl" deyir, elat gözləyir,  
Hələ dözümlü dözür, səbat gözləyir,  
Qapı da adam tək nicat gözləyir,  
Canım, qapıdan da əsir olarmı?

Nə zər istəyirəm, nə dirhəm-dinar!  
Cənnət qapısının əvəzində  
Mənim Tanrımızdan bir xahişim var:  
Gəncə qapısını qaytarsın bizə.

2.02.2011  
Gəncə

***Bir qapı vardı...***

*Gəncədə gürcülər tərəfindən  
Gürcüstana aparılmış şəhər  
qapısını bərpa etdilər*

Biri var, biri yox... bir qapı vardı,  
Qapının bir tayı amma var yenə.  
Onu da bir qonşu çəkib apardı,

Allah hökm eləsə qaytarar yenə.

Gəncənin qapısı bərpa olundu,  
Qapının əslisə qürbətdə qalıb.  
Bu nə görəcəkdİ, bu nə oyundu,  
Gəncə neçə ildir heyrətdə qalıb.

Hər oyun havası "Vağzalı" deyil,  
Hər bir gözəl hava "İnnabı"dırmı?  
Gəncənin qapısı bərpa olundu,  
Amma ki, bu qapı o qapıdırmı?

Bir var, bir yox... bir qapı vardı...

3.02.2011

Gəncə

### ***Bura Gəncədir***

Bu gözəl məkana gələndən bəri  
Görürəm hamının bitir kədəri,  
Üzlərdə görünür sevinc əsəri,  
Ay Yaqub müəllim, Gəncə səfəri  
Mənim də, sənin də ürəyincədir,  
Bura Gəncədir.

Əlbət, şe'r elindən şairlər çıxar,  
Sənətkar yetişər, hünərvar çıxar.  
Burdan pərvazlanıb Əbül-Ülalar,  
Buranın Məhsəti Gəncəvisi var,  
İncə Məhsəti tək Gəncə incədir,  
Bura Gəncədir.

Gəncənin öz şahı öz xaqanı var,  
Nizami Yusif tək söz xaqanı var,  
Bu yurdun qeyrəti, şərəf-şanı var,  
Buranın hələ çox Cavad xanı var,  
Gərəksə, düşmənlə pəncə-pəncədir,  
Bura Gəncədir.

Vətən torpağından güc almışam mən,  
Şahin quşu kimi ucalmışam mən,  
Artıq gənc deyiləm, qocalmışam mən,  
Amma, hiss edirəm, bura gələndən  
Qoca Şahini də bura gənc edir,  
Bura Gəncədir...  
Bura Gəncədir...

4.02.2011

Gəncə



## *Xəzər Universiteti*

*Xəzər Universiteti... və iyirmi yaş. Bu yaş hələ nə yaşdır ki? Bu təhsil və elm ocağı bu qısa vaxt ərzində uzunömürlü olmaq səlahiyyəti qazanıb. Səhv etmirəm, çünki burada olduqca təmiz və gözəl adamlar çalışırlar (rüsvət-xorluğun acığına!). Bu universitet tamahkar insanlardan uzaqdır, çünki bu universitetin yaradıcısı və me'marı görkəmli alim-şair, çoxşaxəli və çoxsahəli tədqiqatçı professor Hamlet İsxanlıdır.*

*Mən neçə ildir ki, burada vaxtaşırı təşkil olunan elm və sənət məclislərində iştirak edirəm. Neçə-neçə ölkədən təşrif gətirmiş neçə-neçə alim, maraqlı mə'ruzələr, elmi söhbətlər... Və Hamlet İsxanlı - öxünə xas elmiliyə, nüfuzetmə qabiliyyətinə, analitik düşüncəyə malik Hamlet İsxanlı.*

*Xəzər Universiteti və onun rəhbəri haqqında çox danışmaq olar, lakin bir neçə cümlə ilə kifayətləndim. Bu qısa şe'r parçası ilə sözümlü bitirirəm.*

Ey türk anamızın Xəzər övladı,  
Adının sonunda "zər"də, "ər"də var.  
Bakının rəmzidir Xəzərin adı,  
Dərbəndimin şanı həm Xəzərdə var.  
Xəzərim, çox hikmət gəzər adında,  
Adın diyarıma yaraşlıq, bəzək.  
Sərvət məskəni var "Xəzər" adında,  
Elm mə'bədi var bir də "Xəzər" tək.

Yayılib çox yana səsi, sorağı,  
Gərək uzun illər adı çəkilə.  
Məşhur olubsa da bu elm ocağı,  
Hələ nə yaşı var, cavandır hələ.

Gün gələr adını adı bəzəyər!  
Binanın üstündə - sözüm ki, haqdır -  
"Hamlet İsxanlı adına Xəzər  
Universiteti" yazılacaqdır.

5.02.2011

### *Fırladır...*

Fırladır hər an  
Yaşasınlar deyə  
Allah -  
çərxi-fələyin gərdisini,  
Fələk -  
Yer şarını,  
Ürək -  
qanını,  
Mə'mur -  
şikayətçinin işini...

Fırladır fələk,

Fırladır gecə-gündüz -

Yer şarını,

Hökmdar -

bəndələrini,

Mə'mur -

əlaltısını,

Ürək -

qanı...

Amma,

Fırlatma və fırlanma

Müsbət hiss doğurmur məndə

Bu şe'rın birinci bəndindəki

birinci fırladanla

axırını fırladan tək.

20.02.2011

*İlhamlı şairimiz Abbas Səhhətin  
bir şe'rindən ilhamlanaraq yazdığım iki şe'r*

*I. Nə olubdur görəsən ilhamə?*

Nə olubdur görəsən ilhamə?

Yazmıram mən neçə vaxtdır ki, məhəbbətnamə.

Tükənib yoxsa məhəbbət canda?

Azalıb ya ki, hərarət qanda?

Düşünərdim ola bilməz belə od heç kimdə,

Yoxa çıxmışımı o sevda alovu qəlbimdə?  
E'tina eyləməyirlərimi gözəllər yoxsa?  
Daima xürrəm olan eşqü məhəbbət bağıcı  
Bürüyübdürmə xəzəllər yoxsa?  
"Gəlirəm" söyləyibən zəng eləyən yoxmu mənə?  
Köhnə ahəngi məhəbbətdə eşitdim xeyli,  
Təzə ahəng eləyən yoxmu mənə?  
Yoxsa, xoş günlərini mənə keçirmiş yarlar  
Unudublar mənə bir başqa hava oynarlar?  
Yoxsa, pəjmürdələşir birkərəlik əhvalım?  
Yoxsa, tərənəməyə yoxdur halım?  
Üz veribdir nə qəziyyə, nə bəla olmuşdur?  
Yoxsa, gülçöhrələrin çöhrələri solmuşdur?  
Bilmişəm mən axı zər qədrini bir zərgər tək,  
Yoxsa, mən düşmüşəm əldən qoca aşıqlər tək?  
Yoxsa, imkansızam, imkan mənə əldən salmış?  
Yoxsa, dövrən mənə əldən salmış?  
Yoxsa, Allah - o canan mənə əldən salmış?  
Ya ki, saqi daha vermir mənə meyخانədə mey?  
  
Nə şikayətdir, a şair, eləyirsən nə giley?  
Qınama dövrü və əyyamı nahaq,  
Etmə tənqid məzəmmətlə güləndamı nahaq.  
Hələ eşq badəsini tullama, ya camı nahaq,

Hər günah səndədi, küsdürmüşən ilhamı nahaq.  
Təb'ini saxla hərərətli, sözü dondurma,  
Dəftəri qatlama, şair, qələmi sındırma.  
Lüğətindən kədərü qəm sözünü,  
Sözlüyündən "yaza bilməm" sözünü at kənara,  
Yenə ilhamı çağır, sən yenə ilhamı ara.  
Yenə söz məş'əli xəlq et sinədə.  
Sən ki, dörd divanı yazdın, yazacaqsan yenə də.  
Təki tale bu qara günlərini ağ eləsin,  
Təki Allah könül mülkünü parlaq eləsin,  
Təki canan sənin canını qıvraq eləsin.  
Gərək əvvəlki təhər təb'inə "gəl, gəl" deyəsən,  
Gərək əvvəlki kimi gündə qəzəl söyləyəsən.  
Olma bədbin belə, Şahin, yenidən nikbin ol,  
Təzədən pərvaza başla, təzədən şahin ol!  
Təzədən vəcdə gəlib başla məhəbbətnamə,  
Demə bir də "nə olubdur görəsən ilhamə?"

... Nə olubdur görəsən ilhamə?

20.03.2011

## ***II. Demə Şahin yaza bilmir, qocalıb***

O əruz vəzninə sönmüşmü məhəbbət canda?  
Bunu hiss etməyirəm.

Ya, heca vəzninə məhrim azalıb dövrəndə?  
Ya ki, sərbəst deyilən vəznə sönübdür həvəsim?  
Ya, nəsr güllərinə qarşı meyl oldu bəsim?  
Ya, gözəllər məni əvvəlki təhər cəlb eləmir?  
Ya, dilim tənqə gəlibdir, yorulub, şərqə demir?  
Ya, qələm oxşaya bilmir daha barmaqlarımı?  
Bilməyib qədrini ya xərcələmişəm söz varımı?  
Bunların heç birini, sadəcə, hiss eyləmirəm,  
Bəs nə olmuş sənə, ey taleyi kəm?  
Fərz edək olmasa da gül həvəsi, bağ meyli,  
Me'yar olmazmı məgər şairə yazmaq meyli?  
Yoxsa tənbellik edirsən bu fəal aləmdə?  
Dilini eyləmişən sən niyə lal aləmdə?  
Basılıb bəs nə üçün əyləci, ilham gəlmir,  
Nə səhər vaxtı gəlir, ya da ki, axşam gəlmir.  
Nə olubdur mənə, ey çərxi-fələk?  
Daha fırlanmayıram bəs niyə ilham pərimin -  
O gözəl dilbərimin  
Başına fırfıra tək?  
Hər saat, hər gündə  
Qəzəlin mülkündə  
Neçə ildir necə etdim görəsən cövlanı?  
Qələmim bəs nə təhər yazdı neçə divanı?

Belə halət canımı, gizləmirəm, dərdə salıb...  
İndi qəlb mülkünü qəm fəth eləyib, qüssə alıb.  
Hey yazardım və deməzdim mənə gündüz-gecə bəs,  
İlhamım az isə dörd divanı yazdım necə bəs?  
Xoşlamışdım axı nəzmin nəyini?  
Nə təhər mən yaza bildim bu qədər məsnəvini?  
Axı, minlərlə qəzəl, bir neçə yüz qoşma, filan...  
Qeybdən bir səs eşitdim bu zaman:  
"Bu şe'r munisi bica yerə xülyayə dalıb,  
Daha Şahin yaza bilmir, qocalıb".

Qaibanə o səsi istədim inkar eləyim,  
Yenə əvvəlki təhər şe'r qoşum, şərqi deyim.  
Amma baş tutmadı meylim ki, yazım gündə qəzəl,  
Eləyim şe'r gülüstanımı şe'rimlə gözəl.  
Yenə baş tutmadı istək, mənə ərz etdi ürək:  
"Belə susmuşsa o ilham susasan sən də gərək!".

Mən bu an fikr elədim xeyli, ayıldım elə bil,  
Elə xislət bu qələm sahibinə xas deyil!  
Ey qeybdən yetişən səs,səni inkar edirəm,  
Sözümü mən hamıya car edirəm:  
Sus ki, ilham pərisi olmayacaq məndən uzaq,  
Yazmışam, yazmalıyam mən yenə əvvəlki sayaq!

E'tiraz etdi qələm həm ona, üsyan elədi,  
O səsi kəsdi qəzəblə, belə əfğan elədi:  
Sus və xamuş! Həvəs canda qalıb,  
Demə "Şahin yaza bilmir, qocalıb",  
Demə "Şahin yaza bilmir, qocalıb"!!!

21.03.2011

*Bəlkə...*

Can cəzaya dözəcək,  
Qəlb bəlaya dözəcək,  
"Ruh cəfaya dözəcək,  
Bəlkə bədən dözmədi"<sup>1</sup>.

Bilən - səbrə dözümlü,  
Ölən - qəbrə dözümlü,  
Gedən - cəbrə dözümlü,  
Bəlkə gələn dözmədi.

Ata, sənə sözüm var:  
İnamında gözüm var!  
Əzm varsa, dözüm var,

---

<sup>1</sup> Beyt Asif Atanıdır.



Bəlkə dözən dözmədi?

27.03.2011

*Nə üçün?*

Nə üçün yaratdı Yer Şarını?

Laboratoriyadır mı

Yer Şarı ona?

İnkişaf dövrü çoxmu çəkəcək?

Təkamül nəzəriyyəsi

uğurlanı çatacaq sona?

Kamilləşəcək mi

insan oğlu insan,

adam balası adam?

Məəttəl qalmışam:

Zülm ədalətdən çox,

Yalan həqiqətdən çox,

Tək-tük olardı hacılar,

Hacıların sayı yox,

Allahın evinə gedib,

Bədənlərini lütlədib

ehrama bürünən,

dünən mömin deyildi,

bu gün mömin görünən

qardaş-bacıların sayı yox...

İrqi ayrı-seçkilik -

Ağlar, qaralar...

Qıyıqgözlər,

Ayıqgözlər,

Qıpqgözlər...

Məcnun kimi dəlilər,

Otello tək mavrlar...

Güvələr, dəvələr,

Torpaqdan neçə qat aşağı

Aşkar olan dinozavrlar...

Varlılar, yoxsullar,

Qara qızıllar,

sarı qızıllar,

mavi qızıllar,

mavi oğlanlar,

Dubaylara can atan

cananlar

Oyunbazlar, oyunlar,

oyunların sərt oyunu,

kart oyunu, nərd oyunu,

Qızıl pullar,

Qul bazarlarında müştəri gözləyən qullar,

Ağlayanlar, gülənlər,

Toxluqdan önlər,  
Aclıqdan önlər...  
Şəhidliyi səadət bilənlər...  
Kərbəla müsibəti,  
Xirosima cinayəti,  
Naqasaki fəlakəti,  
Xocalı qətli-amı...  
uyqurların,  
qazaxların,  
qırğızların qiyamı...

Günlərin bir günü

partlayacaqmı

Kürreyi-aləm

şar təkisi?

Eləsə, bəs neçin

yaratdı Yer Şarını?

Görəsən, yaranış vaxtı,

Həvvanın-Adəm qabırğasından,

İsanın-Məryəm budundan

doğuş vaxtı

Həzrət Allah sərxoş deyildi ki?

21.04.2011

### *Uçuşda ölüm istəyi*

Göydə öldü durna,  
Uçuşda öldü durna,  
Yerə düşüb ölmədi,  
Öləndən sonra düşdü yerə...

Mən həm  
Yerdə ölmək istəməzdim,  
şahinəm!

27.04.2011

### *Ağlama*

Ağlama.  
Qarabağın gününü,  
Qara bağın üstünü  
ağardarıq, ağlama.  
Sanırsan Allah yoxdu?  
Elə bilirsən yoxdu?  
Biz çoxdan var olmuşuq,  
Elə indi də varıq,  
ağlama.

"Qarabağı alsınlar,  
Alıb mənə versinlər,  
Qara bağı bəhərini  
övladlarım dərsinlər"

söyləmə,

ağciyərlük eyləmə,  
Qarabağı özün al, özünə ver,  
Oğluna, qızına ver.  
Vuruş qəhrəman kimi,  
Savaş pəhlivan kimi,  
Döyüş partizan kimi

torpağını al geri,

get, axı "dönməz geri

Azərbaycan əsgəri!",

tə'rifləri

bayağı

söyləmə,

özünə tə'rif demə,

göz yaşını tökmə hədəv,

ağlama,

səngərə gir, səngərə,

düşməninə sinə gər,

ağlama.

Rusiya, Amerika  
bizlərə imkan verər,  
inşallah,  
Cənab Prezidentimiz  
yürüşə fərman verər,  
inşallah,  
Yağı düşmən can verər,  
inşallah.

Əldən çıxan torpağı -  
qapqara nəzərini  
ümid ilə zilləyib  
bizə baxan torpağı  
son qarışına qədər  
qaytararıq, ağlama.  
Biz çoxdan var olmuşuq,  
Elə indi də varıq,  
ağlama.

Yığışdır inləməyi,  
belə zar-zar ağlama,  
qalib naçar, ağlama,  
Çadır boyda ləçəyi  
At! Başına bağlama,  
ağlama.

Ağlamaq - arvad işi,  
Ağlama, ağlar kişi,  
Ağlama!

7.05.2011

### *Öpüm*

Əllərində çiçək var,  
Çiçəyindən gəl öpüm.  
Çiçəyinin, ey nigar,  
Ləçəyindən gəl öpüm.

Yox aşiqin çarası,  
Sağalmayır yarası,  
Ay gözümün qarası,  
Bəbəyindən gəl öpüm.

Gözəlliyin - aşikar,  
Şahininəm, a şikar,  
Eşq dolu ürəyin var,  
Ürəyindən gəl öpüm.

13.05.2011

### *Tənhalıq və şaşqınlıq*

Qara dərd görürəm, fəqət qara qəm...  
Qara qüssə-kədər... Qara da sitəm...  
Dünyanı büsbütün qara görürəm,  
Ağ, qırmızısı, sarısı hanı?

Rəngi qapqaradır acı rüzgarın,  
Qalmışam içində qara ah-zarın...  
İllərlə bir olan o iki yarın  
Yarısı burdadır, yarısı hanı?

Ölüm də olmayır pənahın, qoca,  
Deyəsən çox olub günahın, qoca,  
Qoca dünyadadır bu Şahin qoca,  
Bəs Şahin qocanın qarısı hanı?

27.05.2011

### *Yuxuda*

Gördüm ki, üzümdə üçüncü göz var,  
Amma, birüzlüyəm əvvəlki təki.  
Adam var üzündə bir neçə üz var,  
Riyadır, bədlkdir hər üzündəki.



Üzdə üçüncü göz görən olubmu?  
İki göz kifayət deyildi məgər?  
Vallah, görməcadir, möcüzədir bu,  
Adam-bir, üzündə amma üç nəzər.

Təpəgöz - bir gözlü, Şahin - üç gözlü...  
Yuxudan ayıldım... Dilləndi dilim:  
Üçgöz olmasam da, olum birüzlü,  
İki göz bəsimdir, Allah müəllim.

1.06.2011

### *Cızmaqara*

Solubdur gülü, gördüm,  
Budağı ölü gördüm...  
Ələ mişar götürdüm,  
Ölü gərəyim deyil.

Misra qopdu dodaqdan:  
"Əl çəkmərəm varaqdan"...  
Od götürdüm ocaqdan,  
Külü gərəyim deyil.

Dedim: - Eşqim tükənməz!  
Mənəm Məcnuna əvəz!  
Dedi: - Məndən uzaq gəz,  
Dəli gərəyim deyil!!!

4.06.2011

***Tarıdan savayı bunu kim bilir?***

*Əkrəm Qaflanoğlu - 60*

Müəmma rəmzi var insan ömrünün,  
Əvvəli bilinir, sonu kim bilir?  
Qismətdir hər ömrə görəne neçə gün?  
Tanrıdan savayı bunu kim bilir?

Ömrün giriş-çığış qapılarının  
Girişi bugünsə, çığışı haçan?  
Ömür sərvətinin, ömür varının  
Qədrini bilirmi mägər hər insan?

Bir qədirbilənin bu gün yaş günü!  
Altıncı on ilin çatıb sonuna.  
Neçə il sürəcək hələ ömrünü?  
Cavab bəlli deyil insan oğluna.

Əkrəm Qaflanoğlu -dostluğa örnək,  
Əkrəm Qaflanoğlu - sirdaş səmimi.  
Az adam görmüşəm ola onun tək,  
Az insan görürəm mən onun kimi.

Sədaqət, dəyanət, əzm Əkrəmdə!  
Onun nəzakəti açıq-aşkar.  
Bunlardan savayı, bizim Əkrəmdə  
Xanəndəlik də var, natiqlik də var.

Qalmasın diləyi heç vaxt kəsirdə,  
Ömr etsin dəyərli yazarlar kimi.  
İşlək qələminə söz yox nəsrdə,  
Arabir nəzm də yazır qələmi.

Təvəllüd günüdür mübarək bu gün,  
Həyatdan kam almaq yaraşır ona.  
Bəlkə səbət-səbət kam almaq üçün  
Səbətlər kəndində gəlib cahana?!

Mülkümüz, obamız mərdlik timsalı,  
Afərin bu elə, əhsən bu yurda!  
Səbətlər kəndində toxunur xalı,  
Səbət toxunurmu görəsən orda?

Hər kəs öz gününü ötürüb gedir,  
İnsanlar gah həzzə, gah qəmə düşüb.  
Biri bir boş səbət götürüb gedir,  
Səbətin dolusu Əkrəmə düşüb.

Layiqdir həmişə ehtiram duya!  
Qubaya eşq olsun, ona məhəbbət!  
Səbətlərdən gələn Qaflanoğluya  
Təbrik gətirmişik biz səbət-səbət.

Müəmma rəmzi var insan ömrünün,  
Əvvəli bilinir, sonu kim bilir?  
Qismətdir hər ömrə görə nəçə gün?  
Tanrıdan savayı bunu kim bilir?

1.07.2011

*Ey gül, öldür bülbülünü...*

Ey qızıl günlü olan,  
İndisə  
Sarılıb-solan qızılgül,  
Hanı qızıl günlərin?  
Bilirəm səbəbini,

Çölün məni yandırır,  
Yandırır için səni.

Ey qızılgül,  
                    bu dəfə  
Görüşünə gələndə  
tikanlarını batır  
bülbülünün köksünə,  
                    qoy ölsün,  
Unudur neçin səni?

7.07.2011

**2012**

*Dünyanın sonu haqqında  
dəhşətli xəbərlər eşidilir...*

Havanı,  
Suyu,  
Odu,  
Günəşi,  
Ayı verib...  
Allah-taala bizə  
Yeri havayı verib.  
İlahi, şükr edirik  
səxavətinə görə,

sənədir ümidimiz.  
Havayı verilənin  
qənimiyik amma biz.

Min-min illər qabaqkı  
dərd-qübar yenə də var,  
Ahü-zar yenə də var,  
Teymurlənglər ləngimir  
getməyə səltənətdən,  
çıxmağa məmləkətdən...  
İsgəndərlər, Sezarlar,  
Pyotrlar yenə də var.  
Varlılar yenə də var,  
Ədalətsiz "adillər",  
Fəzilətsiz "fazillər",  
Yoxsullar yenə də var,  
Toxtamışlar toxtamır,  
Toğrullar yenə də var.

Üzüm sənədir, sənə,  
Sözüm sənədir, sənə,  
Ey səxavətli Tanrı,  
Pisləşir gündən-günə  
nə üçün əhvalımız?

Nə olacaq halımız?

Nuh qabaqdadır hələ,  
Sel qabaqdadır hələ,  
İki min on ikinci  
İl qabaqdadır hələ,  
Nə olacaq halımız?

21.07.2011

### *Yer şarı*

Ana Yer - hamımızın!  
Ona hamımız şərik.  
Sevsək Yer Kürəsini  
Özümüzü sevərik.

Axı, nurdur, ziyadır  
Gözlərə dünya evi.  
Sonsuz səyyarələrin  
İçində tutiyadır  
Bizlərə dünya evi.

"Qüdrətliyik" deyirik,  
Qorxu, vəhşət yayırıq.

Göyü raketləyirik,  
Yeri bombalayırıq.

Dağı bölüşdürürük,  
Çayı bölüşdürürük.  
Yerdə qərar tutmuruq,  
Aya adam yollayır,  
Ayı bölüşdürürük.

Xalqa qənim kəsilən,  
Göz görəsi xalq qıran  
Prezidentdə Yer də var.  
"Yersiz gəldi, yerli qaç"  
Havasını çaldıran  
Prezident də Yerdə var.

Qarabağda əsarət...  
Yəməndə xalq qiyamı...  
Liviya da dava var...  
Vallah-billah yox inam,  
İnanmırıq ki, Yeri  
Tərk edəcək davalar,  
Davakarıq, davakar.



Onu sevək aşıq tək,  
Əzizləyək yar kimi,  
Yara heyfimiz gəlsin.

Əgər belə etməsək  
günlərin bir günündə  
möhtərəm Yer Kürəsi  
Həzrət Allah əmriylə  
parlayacaq şar kimi,

Şara heyfimiz gəlsin.

İzimiz qalmayacaq,  
Gorumuz olmayacaq,  
Gora heyfimiz gəlsin.

1.08.2011

### *Yanğı*

Yerdə  
Torpaq var deyə  
dava var...  
Günəşdə  
torpaq yoxdur,  
istidən havalanmış  
hava var...

Yerdə yanğı -  
Yanmaq və yandırmaq yanğısı...  
Günəşdə yanğı -  
Yanmaq və işıqlandırmaq yanğısı...

"Arzular çıraq-çıraq,  
ürəklər ocaq-ocaq.  
Yer yana-yana  
Günəş olacaq".<sup>1</sup>

...Amma, bu günəş  
O günəşdən çox fərqli olacaq,  
Heç yanı işıqlandırmayacaq!..

5.08.2011

### ***Sabahım, sənmi gələn?***

*"Gündüzlərim toz rəngli,  
Gecələrin rəngi yox".  
Adilə*

Ömrümün günləri bir-bir azalır,  
Günlərin anları bir-bir qısalır,  
Anların ləhzələrindən nə gedibdir, nə qalır?  
Neçə il ötdü ömürdən bunu kimdir ki bilən?

---

<sup>1</sup> Misralar Ələkbər Salahzadəninindir.

Əvvəli bilmək olur, bəs sonu kimdir ki, bilən?  
Bir ömür günlərinin nəş'əsi çox, ya ələmi?  
Bir ömür günlərinin həzzi böyük, yoxsa qəmi?  
Bir ömürdə neçə gün halı pərişan eləyir?  
Bir ömürdə neçə gün ovqatı viran eləyir?  
Bir ömürdə acı günlər çox olur, yoxsa şirin?  
Bu suallarmı əsas mövzusu, Şahin, şeirin?  
Bu suallarmı cavabsız görünür?  
Və cavab tapmayan insan niyə tabsız görünür?  
Bu suallar eləyir beynimi məşğul arabilir...  
Hələ ki, günləri ömrün azalır, amma gedir...  
Və bu gün  
Bir günüm getdi ömür günlərimin arxivinə  
Və xəbər aldım mən:  
- Dünənim, sənmi gedibsən? Sabahım, sənmi gələn?

Ömrümün günləri ömrüm boyu min-min keçmiş,  
Amma, yox şək-k-şübhəm  
Ömrümün günlərinin əksəri qəmgin keçmiş.  
Ömrümün günlərinin əksəri üzmüş canımı,  
Meylimə uyğun edə bilməmişəm imkanımı.  
Ömrümün günləri hicran ilə qürbətdə keçib  
Və o günlər neçə illərlə səyahətdə keçib.  
Ömrümün sərf olunub günləri iclaslarda,

Azı toylarda ötübür, çoxusu yaslarda.  
Xeyri məlhəmlərimin çoxmu olub?  
Sayı həmdəmlərimin çoxmu olub?  
Sayı pis dəmlərimin hədsizdir,  
Sayı xoş dəmlərimin çoxmu olub?  
Sayı dərd-qəmlərimin azmı olub?  
Sayı matəmlərimin azmı olub?  
Gözümün yaşları nəmləndirib ömrü, qurudub.  
Miqdarı nəmlərimin azmı olub?  
Fərəhim yox, mənə qəm dəmsaz olubdur çox vaxt,  
Yə'ni, xeyrim zərərimdən az olubdur çox vaxt.  
Cavabından sualı çoxdu mənim sözlərimin,  
Qurtula bilməyirəm çox sualın çəngindən,  
Niyə toz rəngi çoxalmış yenə gündüzlərimin?  
Nə üçün rəng yoxalmış gecəmin rəngindən?  
Az günüm var üzuağ olmuşdur,  
Ömrümün çox günü şənlikdən uzaq olmuşdur...  
Və bu gün  
Bir günüm getdi ömür günlərimin arxivinə  
Və xəbər aldım mən:  
- Dünənim, sənmi gedibsən? Sabahım, sənmi gələn?  
  
Var deyənlər "Qışı ömrün yaz olar" görməyirəm,  
"Pis günün ömrü, darıxma, az olar", görməyirəm.

Var deyənlər ki, "Ümid eylə, gümansız olma,  
Ömrünün günlərinə qarşı amansız olma".  
Var deyənlər "Bu qədər ahü fəğan eyləmə gəl,  
Səbri çoxdur fələyin, qəlbini qan eyləmə gəl".  
Deyirəm mən özümə: "Rədd elə bədbinliyini,  
Durma, pərvaz elə, isbat elə şahinliyini.  
Keçməyibsə həyata çox diləyin, ey şair,  
Amma, nikbinliyi həm var ürəyin, ey şair.  
Gələcək gün, sanıram, günlərimin naxşı olar,  
Dünənim qəmli ötübüdür, sabahım yaxşı olar..."

Və bu gün

Bir günüm getdi ömür günlərimin arxivinə

Və xəbər aldım mən:

- Dünənim, sənmi gedibsən? Sabahım, sənmi gələn?

Quba

7.08.2011

### *Qamış*

Bir qamışdan

zurna çıxdı,

bir zurnadan - avaz,

bir avazdan - zurnaçı...

Əgər qamış olmasaydı,

Zurnaçı da olmazdı.

Qamış...

Zurna...

Avaz...

Zurnaçı göründü gözümə.

Qamış!

Təkamül!

Qoy qəmiş qoymasınlar sözümə.

Qamış...

8.08.2011

### *Son*

Qəribə dünyanın əcaib işi:

Ərəb padşahları inad eləyir.

Səltənət taxtında əyləşən kişi

"Taxt-tac da mənimdir, ölkə də" deyir.

Elə zənn edir ki, bilir hər şeyi,

Düşünür özüdür taleyi yazan.

Amma, bilməyir ki, Yerdə hələ ki,

Alın yazısını olmayıb pozan.

"Səltənət mənimdir, varı da" deyir,  
Özünü millətin sanır dayağı.  
Amma, bilməyir ki, müvəqqətidir  
Şahlıq da, xanlıq da ömür sayacağı.

Amma, bilməyir ki, qoca dünyada  
Çərxin gərdişini bilmək olmayır.  
Amma, bilməyir ki, gedəcək bada  
Fələyin işini bilmək olmayır.

Yıxıldı Qəddafi hakimiyyəti,  
Bəndənin ahını Allah eşitdi.  
İllərlə yığdığı varı, dövləti  
Özünə qalmaq, talana getdi.

Xalq monarxiyaya "əlvida" dedi,  
Qurtuldu şahların fitnə-felindən.  
Seyfül-İslamların<sup>1</sup> vəliəhdliyi  
Yağlı tikə idi, çıxdı əlindən.

Hələ vətəndaşı vecinə almır,  
Saleh<sup>2</sup> qan uddurur Yəmən xalqına.

---

<sup>1</sup> Qəddafinin oğlu.

<sup>2</sup> Yəmən prezidenti.

Qəzəbi çoxalır, cövrü azalmır  
Vətən övladına, vətən xalqına.

Hələlik gününü ağardanların  
Qurum tək qapqara olacaq günü.  
Dövranı ötübdür çox sultanların,  
Zaman əvvəl-axır verir hökmünü.

"Hər kim nə əkirsə biçəcək onu!" -  
Atalar sözüdür, mənası dərin.  
Əvvəli mübarək olsa da, sonu  
Mübarək olmayır Mübarəklərin!

10.08.2011

### *İz*

Önümdə - yol arzusu,  
Arxamda - izim ancaq.  
Böyük yol arzusuyla  
getməliyəm önə mən,  
o yol gözləyir məni.

İzsə izləyir məni,  
Dayansam,



Dayanacaq.

13.08.2011

*Yalan*

Dedilər "Sevincə uymayın hədə",  
Dedilər "Hər gülüş min ah yaratdı".  
Dedilər "Aldanan çoxdur sən təhər",  
Dedilər ki, "Səni Fazil kişi yox, Allah yaratdı",  
Yalan!

Dedilər "Sevgini ötərgi sayın",  
Dedilər "Məhəbbət müəmma dadır".  
Dedilər ki, "Yerdə eşq aramayın",  
Dedilər "Eşq fəqət o dünyadadır",  
Yalan!

Kəsib əhədini bu məsafənin  
Gedib  
çatacağam göydə yarım.

Bu dəm  
çiyin üstdə  
gedən məfənin  
İçindən səs gəldi qulaqlarıma:

Yalan! Yalan!! Yalan!!!

15.08.2011

*Nərdivan*

Nərdivan yuxarı qaldırır səni,

Bir pillə -

bir baş yuxarı,

İki pillə -

iki baş yuxarı,

Üç pillə -

üç baş yuxarı...

Nə yaman gedirsən, qardaş, yuxarı.

Nərdivan aşağı endirir səni,

Bir pillə -

bir addım aşağı,

İki pillə -

iki addım aşağı,

Üç pillə -

üç addım aşağı...

Ayaq döyəcəyir necə pilləni,

Nərdivan üstünə mindirir səni,

Nərdivan yuxarı qaldırır səni,  
Nərdivan aşağı endirir səni...

Yüksəlmək istəyirsən,  
Qaldırsa,  
Allahacan  
dikəlmək istəyirsən.

Nərdivanın pillələrinə  
yönəlib ümidin, gümanın,  
Amma,  
Yuxarı qalxanda da,  
Aşağı enəndə də,  
Unutma nə çəkdiyini nərdivanın.

20.08.2011

### *Adəmin adamları*

Yerdəki ilk adam izi -  
Adəmin izi!

Və  
həmin iz aparır bizi...

Gedirik o izin ardınca...  
Etdiyimiz hər günah,

Çatdıgımız hər savab -

Adəmdəndir.

Adəmin adamlarıyıq.

Qiyamət günündəki

Sorğu-suala cavab -

Adəmdəndir,

Çünki,

addımlayırıq adam təki,

Adəm təki,

Bizlər nəkarəyik ki?

Addım-addım addımlayırıq,

Qədəm-qədəm qədəmləyirik,

Allaha da,

Adəmə də

şükür deyirik,

Çünki,

birincisi ikincisini yaratdı,

ikincisi bizi.

Birinci yönəltdi

irəli-geri,

sağa-sola

addımlarımızı,

qədəmlərimizi.

Əslində,

addım və qədəm sözlərində  
fərq yoxdur,  
Amma,  
Adəm ilə adamların arasında  
fərq çoxdur.  
Adəm də adam idi,  
biz də,  
Şəksiz ki,  
təfavüt izləri var  
izlərimizdə -  
İzimiz iz ardındadır,  
Gözümüz iz ardındadır,  
Adəmin izi  
aparır bizi,  
Biz isə  
sadəcə izləyirik  
bizi aparan izi...  
... Adəmin adamlarıyıq...

24.08.2012

### *Hesabat dərsi*

Qiyamət günü -  
hesab günü olacaq.

Kimə fərəh,

Kiməsə -

əzab günü olacaq.

İndidən öyrənək

hesabat dərşini,

haqq-hesab dərşini,

düzgün cavab dərşini

Onsuz da,

hər əməlimizi görən var,

hər işimizi bilən var,

Öyrənməyək bu dərşin tərşini.

Qiyamət günü -

kimə - həzz,

kiməsə - qəm günü olacaq,

Qiyamət günü -

cənnət və cəhənnəm günü olacaq.

Qiyamət günü -

Məhşər günü!

Qiyamət günü -

Haqqın haqsızlığa zəfər günü!

Qiyamət günü -

Etdiyin və etmədiyin izlərə

cavab günü,

Qiyamət günü -

Hesab günü, hesab günü!..

... Öyrənək hesabat dərşini!

27.08.2011

### *Fərhad və Şirin*

Bir aşıq vardı,

Bir dağ çapdı,

"Dağçapan" oldu adı.

Sevdiyi şirin qız -

ürəyini

İşlətdiyi kəskin külüng -

başını

yardı...

Bir aşıq vardı...

31.08.2011

### *Əllərini ver mənə*

Əllərinə sözüm var,

Əllərini ver mənə.

Əllərinədə gözüm var,  
Əllərini ver mənə.

Əllər möhtacıyam mən,  
Əllərin tamarzısı,  
Əllərin acıyam mən,  
Əllərinlə isinsin  
Qəlbimin tam arzusu,  
Əllərini ver mənə.

Əllər - eşq kəməndidir,  
Əllərdən üzülməsin  
Əlləri gözəllərin.  
Qoy ömürlük yapışsın  
Mə'nəvi yapışqanla  
Əllərimə əllərin,  
Əllərini ver mənə.

1.09.2011

### *Xəcalət*

Xəcalətliyik,  
Xəcalət təri tökürük...  
Xəcalət qanı tökək,



Geri alaq səni,

Bizə qaytaraq,

Ey Qarabağ.

Əgər bunu etməsək

Kişi çıxmaz bizdən,

Qoy ölək birkərəlik,

Onsuz da

hər gün ölürik

xəcalətimizdən.

5.09.2011

### *Vətən*

Vətən

Əzəl,

Ulu.

Vətən

Bəşər

Dolu.

Vətən

İpək

yolu,

Vətən,

Vətən,

Vətən.

Bu gül,  
Bu çöp,  
Çəmən,  
O bağ,  
O dağ,  
O çən,  
Bu qum,  
Bu şum,  
Bu dən  
Vətən,  
Vətən,  
Vətən.

Vətən  
Nicat  
bizə,  
Vətən  
Büsat  
bizə,  
Vətən Həyat  
bizə,  
Vətən,

Vətən,  
Vətən.

Gərək  
bizə,  
gərək,  
Dirək  
bizə,  
dirək,  
Ürək bizə,  
Ürək -  
Vətən,  
Vətən,  
Vətən.

Adım,  
sanım -  
Vətən,  
Şərəf  
şanım -  
Vətən,  
Qanım,  
Canım -  
Vətən,

Vətən,  
Vətən,  
Vətən.

Uman  
yerim -  
odur.  
Aman  
yerim -  
odur,  
Güman  
yerim -  
odur,  
Vətən,  
Vətən,  
Vətən.

Odur  
vüqar  
yerim,  
Odur  
qərar  
yerim,  
Odur

məzar  
yerim,  
Vətən,  
Vətən,  
Vətən.

Bu dəm,  
bu an  
deyək,  
Zaman -  
zaman  
deyək:  
Bütün  
cahan  
deyək -  
Vətən  
Vətən  
Vətən.

15.09.2011

### ***Toy***

*Aliyə və Anarın toyu münasibəti ilə*

Bu gün ilhamımın coşan günüdür,  
Yenə də eşitdim "Vağzalı" səsi.

Qaynayan günüdür, daşan günüdür,  
Yenə eşidirəm eşq tərənəsi.

Bu gün iki dilək imkana çatıb,  
Bu günün sevinci həddən aşıbdır.  
Bu gün iki aşiq təkliyi atıb,  
Bu gün iki sevən qoşalaşıbdır.

Düzmü subaylığa "sultanlıq" demək?  
Daha subaylığa "dayan, bəs" günü.  
Bu günü sanmayaq bir adi gün tək,  
Bu gün Aliyəninin müqəddəs günü!

Bu gün - iki qəlbin arzusu kimi!  
Bu günün arzusu çin olsun barı!  
Bu günkü fərəhin səsi deyilmi  
Sabahkı körpənin çığırıtları?

Qız var - vəfalıdır, qız var - vəfasız,  
Qız da var alilik xəyalındadır.  
Mənim nəzərimdə hər bir ali qız  
Bizim Aliyəninin timsalındadır.

Bu gün yaddaşlarda həmişə qalsın,

Sevənlər görməsin kədəri, ahı.  
Aliyə-Anarın dayağı olsun,  
Anar-Aliyəninin istinadgahı.

Bu gün ilhamımın coşan günüdür,  
Yenə də eşitdim "Vağzalı" səsi.  
Qaynayan günüdür, daşan günüdür,  
Yenə eşidirəm eşq tərənəsi.

21.09.2011

### *Sənsizlik*

*Tamridaya*

... Əlində gül var idi,  
Gülü verdin əlimə...  
Sonra, təzədən alıb,  
Ləçəkləri qoparıb,  
Bir-bir səpdin telimə -  
Səni yuxuda gördüm.

Üzün üzümə sarı...  
Baxışdı gözlərimiz...  
Danışdıq... Bir-birinə  
Qarışdı sözlərimiz...

Səni yuxuda gördüm.

Ayağımız altda yer,  
Başımız üstdə ay var...  
Daha görünmür heç nə...  
Mən sevincək, sən xumar...  
Səni yuxuda gördüm.

Gördüm yuxuda səni,  
Görmədim oyananda.  
Sənsiz gördüm mən məni...  
Kaş öləydim bu anda!  
Səni yuxuda gördüm.

1.10.2011

***Bu gecə gördüyüm yuxu***

... Sonaxanım adlı bir sona vardı,  
Günlərin bir günü əcəl apardı,  
Nənəm idi.

Bir kişi var idi... Babay babaydı,  
Əzrayıl dedi ki, "Sən də gəl, haydı...",  
Babam idi.



Gülcənnət var idi... Cənnət gülü tək  
O biri dünyaya göndərdi fələk,  
Anam idi.

Fazil Babayoğlu "Hazıram" dedi,  
O da allahına "Gəldim" söylədi.  
Atam idi.

Maqbet və Nəriman, Eyyub da getdi,  
Onlar da büsbütün gözlərdən itdi,  
Qardaşlarımdı.

Bir Şahin də vardı... Bu gün ölmüşdü,  
O da ölənlərin gününə düşdü,  
Mən idim.

... Yuxudan oyandım... Yoxkən oldum var,  
Kaş bütün yatanlar oyanaydılar.

24.10.2011

### ***Qəddafinin tapançası***

*Kaş,  
qızıl tapanca qızılıni o,  
Kasıba, yoxsula, aca verəydi,  
Qızıl tapancanın qızıl qan tökən*

*qızıl gülləsi  
özünə dəydi.*

Bir qaniçən vardı,  
Açgöz bir tiran!  
Gözünü tutmuşdu qan.  
Tapanca düzəldirmişdi  
ölü sifəti kimi  
sapsarı qızıldan.

Bilmirdi ki,  
dünyanın işini bilmək olmur,  
Bilmirdi ki, fələyin  
olacaq-olmayacaq  
keşməkeşini bilmək olmur.  
Bilmirdi ki,  
həqarətlə,  
qəbahətlə,  
əziyyətlə  
bitəcək ömrünün sonu  
Və... kimisə öldürmək üçün  
düzəldirdiyi tapanca -  
ölü sifəti kimi sapsarı tapanca  
Haçansa  
öldürəcək onu.

... Qızıl tapancanın, bəli, gülləsi  
özünə dəydi.

Kaş, qızıl tapanca qızılıni o,  
Kasıba, yoxsula, aca verəydi.

25.10.2011

### **"Qızıl toy"**

*Bacım Naibənin və Sudağ müəllimin  
"Qızıl toy" mərasimi münasibəti ilə*

Var olsun ulu Eşq, Sevgi, Məhəbbət,  
Kaş bütün sevənlər ola bəxtiyar.  
Elə adam var ki, bir toya həsrət,  
Eləsi də var ki, "Qızıl toy"u var.

Bu toy sevənlərin şanı, şöhrəti,  
Tale özü edib müəyyən bunu.  
"Qızıl toy" hər kəsin deyil qisməti,  
Hər kəs görə bilmir "Qızıl toy"unu.

Sevənlər şad olsun, sevincək olsun!  
Başlara yağsa da qocalıq qarı,  
Bugünkü toy kimi mübarək olsun  
Qızıldan qiymətli "Qızıl toy"ları!

29.10.2011

***Pünhan t x ll sl  bir Baba vardı***

*M rhum Baba P nhanın 63  
yaşına həsr olunmuş anım  
m clisində oxunan şe'r*

D rviş xisl tində bir Baba vardı,  
P nhan t x ll sl  m 'lum bir Baba.  
S rv tsiz, d vl tsiz, varsız yaşardı  
P nhan t x ll sl  m 'lum bir Baba.

H l lik ad-sanı m 'lum deyildi,  
G zs  d  çox yanı, m 'lum deyildi,  
P nhanlıq dastanı m 'lum deyildi,  
P nhan t x ll sl  m 'lum bir Baba.

Bir yanda oturub çox yana baxdı,  
Dilindən s z deyil, sanki k z axdı,  
Neç  b d adamı yandırır-b yaxdı  
P nhan t x ll sl  m 'lum bir Baba.

Sanmayın qocaldı "Qulp"dan yapışıb,  
Başına tac aldı "Qulp"dan yapışıb,  
Y ks y  ucaldı "Qulp"dan yapışıb...  
P nhan t x ll sl  m 'lum bir Baba.

Sözü sərrast deyən ər idi, getdi,  
Ürəkli adamdı, nə ər idi, getdi,  
Kədərdən ürəyi ər idi getdi...  
Pünhan təxəllüslü mə'lum bir Baba.

İnsan var - yaşayır dəyərsiz kimi,  
Dövrən gedişindən xəbərsiz kimi...  
Etdi mübarizə Mübariz<sup>1</sup> kimi  
Pünhan təxəllüslü mə'lum bir Baba.

11.11.2011

### *Mən*

#### *("Mən" silsiləsindən)*

Mənə, eybi yoxdur, deyən ağlağan,  
Gözümün yaşları süzülür hədə.  
Hamıya edirəm dərdimi bəyan,  
Bəlkə də kövrələn yoxdur mən qədər.

Bir kimsə bilməyir indi şadam, yox,  
Olmaz kədərimə həzzim əsla tən.  
Bəlkə də mən qədər həssas adam yox,

---

<sup>1</sup> "Qulp" televerilişinin təsisçisi Mübariz Əsgərov.

Könlümə dəyməsin məni istəyəm.

Yaxşılıq edənəm qohuma, yada,  
Kiçik bir eyhamdan məni üzür qəm  
"Əmanət kitabçam" daha yoxsa da,  
Əmanət kitablar müəllifiyəm.

Olub axırıma çıxmaq istəyəm,  
Qəlbimə ox kimi giribdir sözü.  
Məni olubsa da yıxmaq istəyəm,  
Ayağım altına düşübdür özü.

İftixar edirəm savab əməllə,  
Özümə ad qoydum "Az Günah Edən",  
Zavallı qarışqa, məni əfv elə,  
Səni öldürmüşəm səni görmədən.

Meylimi salsam da gözəl qəzələ,  
Eşq mənə zəruri ehtiyac kimi.  
Tamaşa edirəm yenə gözələ  
Tamarzı sayacağı, gözüac kimi.

Var şe'r cızmağa indi çox uyan,  
Mənim fikrim açıq, qayəm aşikar.

Ayda üç, ildə beş şe'r toxuyan  
Cılız şairlərə acımağım var.

Öz sözüm var ikən özgə söz neçin?  
Heç "qafa" yazmayın "beyin" yerinə.  
Fars, ərəb şairi yazmır "göz" neçin  
"Çeşm" əvəzinə, "eyn" yerinə?

Deyilsə qəzəlخان saf dilin yarı,  
Yaxşı diyarımda yaman sayıram.  
Qəzəlini təmiz yazmayanları  
Təmiz qəzəlimlə yamanlayıram.

Güldürür Qarabağ bağı düşməni,  
Xarı bülbülümüz orda oldu xar.  
Şikəst eləmədən yağı düşməni  
Burda qoy "Şikəstə" oxumasınlar.

Cəfalı Qarabağ cəfakeşinin  
Qarabağı almaq ola niyyəti.  
Qarabağı əldən verən kişinin  
Yoxdur bığ saxlamaq səlahiyyəti!

Kəpənək qanadı yaraşmaz mənə,

Mənim hər qanadım şahin qanadı.  
Şahin nəzərimdə, eşidin, yenə  
Dünya bir yanadı, yar bir yanadı.

15.11.2011

***Quba bir şairi saxlaya bilmir***

*"Qubanın əlinə bir şair düşüb,  
Onun da başına min oyun gəlir".  
Ramiz Qusarçaylı*

Şairə kaşanə, mülk verərdilər,  
Quba bir şairi saxlaya bilmir.  
Şairi xəli tək yerə sərdilər,  
Quba bir şairi saxlaya bilmir.

Amma, şair olan atmaz vüqarı,  
Şair xalq qüruru, el iftixarı!  
Hərçənd az deyildir sərvəti, varı,  
Quba bir şairi saxlaya bilmir.

Fələk - yaranandan min sirr saxlayır,  
Yeri - bir görünməz kəndir saxlayır,  
Dünya - özü boyda təndir saxlayır,  
Quba bir şairi saxlaya bilmir.



Dərdin - ürəkdəki sandıq içində!  
Qəmini faş etmə, yığ, yığ içində!  
Saxlayır mə'muru pambıq içində,  
Quba bir şairi saxlaya bilmir.

Nəzmdə nasir tək mahir olan az,  
Nəsrədə şair tək qadir olan az,  
Sözü dürr eləyən şair olan az,  
Quba bir şairi saxlaya bilmir.

Nə üçün şairin əzabı böyük?  
Bu böyük sualın cavabı böyük,  
Şair saxlamağın savabı böyük,  
Quba bir şairi saxlaya bilmir.

Yaxşı hər şairə söz intizar ki!..  
Şair saxlamaqdan Quba kənar ki!..  
Şair saxlamağın nə xərci var ki?  
Quba bir şairi saxlaya bilmir.

Şe'r-söz mülkünün incisi, zəri,  
Sözün özündədir zərin dəyəri!  
Şairdə cövhər var - şe'r cövhəri,  
Quba bir şairi saxlaya bilmir.

Şair - Ramiz kimi ola baş gərək,  
Şe'rə - onun kimi bir sirdaş gərək!  
Qubanın başına düşə daş gərək,  
Quba bir şairi saxlaya bilmir.

21.11.2011

### *Qarışıq fikirlər*

Göz yaşına güllər güldü,  
Güllərin gülən vaxtıdı.  
Bulud doldu, sel töküldü,  
Selin tökülən vaxtıdı.

Mən qələmlər müştərisi,  
Kitab-dəftər sərsərisi...  
Bəs, hanı ilham pərisi,  
Yanıma gələn vaxtıdı.

Nə olar savaştan xarab,  
Davadan, dalaştan xarab?  
Adamlar var başdanxarab,  
Başımın bilən vaxtıdı.

Mə'mur var ki, əli uzun,  
Fəndi uzun, feli uzun,  
Dilənçidir - diliuzun,  
Dilənhadilən vaxtıdı.

Donum, kimə köməyəm ki?  
Yanım, nəyə dirəyəm ki?  
Canım, kimə gərəyəm ki?  
Şahinin ölən vaxtıdı.

23.11.2011

### ***Qurban bayramı***

*Adil Əlizadəyə!*

Fikir, məlal eyləsən,  
Qeyri xəyal eyləsən,  
Əgər sual eyləsən  
"Nədir qurban bayramı?" -

De ki, Rəbbinə zikr,  
Yaradanına şükr,  
Allahına təşəkkür -  
Budur qurban bayramı!

Taətdir, ibadətdir,  
Niyətdir, səxavətdir,

Vəhdətdir, məhəbbətdir -  
Budur qurban bayramı!

Şöhrətdir, şərəfətdir,  
İzzətdir, səadətdir,  
Hikmətdir, kəramətdir -  
Budur qurban bayramı!

Qüvvətdir, fəxarətdir,  
Qüdrətdir, şücaətdir,  
Hörmətdir, itaətdir -  
Budur qurban bayramı!

Fürsətdir, fərasətdir,  
Qüdrətdir, ləyaqətdir,  
Bir sözlə: Zərurətdir -  
Budur qurban bayramı!

16.01.2012

### *Ona*

Geyin,  
görəcəklər səni indicə.  
Necə də qısqandım  
səni bu anda.  
Gecəköynəyini

soyunma gecə,  
Qaranlıq  
ağarır sən soyunanda.

20.01.2012

### *Zərrə*

Nəhəng, sonsuz kainatda

Yer - zərrədir.

Sən

zərrədə gücə bax ki,

Yar tək tutub qucağında

Dağı, daşı,

Onu, bunu,

Səni, məni

hərlədir.

...Yer-zərrədir...

8.02.2012

### *Me'mara!*

Me'marlıq - yaratmaqdır,

Yaratmağın əksi nə?

Me'marlıq - ev yaradır,

Me'marsızlıq - əksinə!

Me'marlığın - savabdır,  
zərurətdir həyata.

Me'marsızlığın - günah,  
zərurətsizlik,  
xəta.

Me'marlığın - yaxşıdır,  
Me'marsızlığın - yaman.  
Sən - binanı ucaldan,  
Sən - ürəyi sındıran.

Mələhət - sənin adın!  
Məhəbbət - könül varı!  
Tələs, ey me'mar qadın,  
Ol məhəbbət me'marı.

Ucaltdığın evləri  
Baxışların izləyir.  
Dağılan qəlb evimsə  
Me'marını gözləyir.

... Me'marlıq - yaratmaqdır!..

9.02.2012

## ***Buz və duz***

*"... Küçələrdəki buz əritməyə  
yüz min tonlarla duzumuz var".*

*Hacıbala Abutalıbov*

*"... Küçələrdəki buz əritməyə,  
əgər mərkəzi küçələr nəzərə  
alınmazsa, duz səpilmir".*

*Mətbuat, televiziya və radio  
xəbərlərindən*

Yer yenə bəxtim kimi  
Sırsıra buz bağladı.  
Buz yoxa çıxsın deyə  
Səpmədilər duz yerə.  
Duz pulunu yeməkdən  
Bir sıra mə'murların  
Gözləri duz bağladı.

... Yer yenə bəxtim kimi  
Sırsıra buz bağladı.

9.02.2012

## ***Çox uzandı dərdin ömrü...***

*Xocalı soyqırımının 20-ci ildönümü  
münasibətilə*

20 il...

Qısa oldu əlimizdən çıxıb gedən,  
Qoca ölən, cavan ölən

mərdin ömrü.

Soyqırım.

Musanın əsasında da

Çox uzandı dərdin ömrü...

Soyqırım.

20 il...

Soyqırım.

Düşmən dedi: "Qoy qırım".

Başımıza xətər gəldi,

Hədər xətər

hədər gəldi,

Betərdən də betər gəldi

Soyqırım.

20 il...

Soyqırımdan 20 il yan oldu,

İnsanların ürəyi

laxta-laxta qan oldu,

Cavanlar qoca oldu,

Qocalara

darısqal qəbirlər məkan oldu,

Soyqırım.



20 il can yandı,  
Can yandı, yaman yandı.  
Sağ qalıb ölməyənlər  
Ölənlərdən utandı.

Soyqırım.

20 il...  
"Qana-qan" deməyibmi  
bizim ərən atalar,  
Neçə-neçə soyqırım,  
qırğın görən atalar?  
Qudurğan davakarlar  
Sülhə meyil etməyir,  
"Qırğın, qovğa, qan" deyir.  
Sən də söylə: "Qoy qırım",  
Mən də deyim: "Qoy qırım".  
Bəd qonşumuz bizlərə  
Düz 20 ildir ki,  
borcludu bir soyqırım.

Qocaldı,  
Səbir bizdə qocaldı.  
İllər uçub getdikcə  
dərdimiz də qocaldı.

Qocalığı çaşdıraq,  
Səbri cavanlaşdıraq,  
Səfərbər olsun hamı,  
Ey Xocalı qisası,  
Xocalı intiqamı.

Ucaldı,  
Al bayraq da ucaldı,  
Bayraqdan tutub gedək,  
20 il qocaldı  
Xocalı intiqamı.

Qoca san,  
Cavanı da qoca san,  
Bacanı qurum basıb,  
gözləmək olmaz daha,  
dilərəyək bacadan  
Xocalı intiqamı.

Qoca oldu,  
Cavanlar qoca oldu.  
Bəs alınmayan qisas,  
İntiqam necə oldu?  
Xocalı intiqamı.

Bəs bizə!  
Biz deyək "Tələs" bizə.  
İntiqamı almasaq,  
Gərəkməz nəfəs bizə,  
Xocalı intiqamı!

Söz demə,  
Daha başqa söz demə.  
Hanı "qana qan" günü?  
Hanı intiqam günü?  
İntiqama "Döz" demə,  
Xocalı intiqamı!

20 il ərzində  
Qısaldı mərdin ömrü.  
Uzandı dərdin ömrü...  
Qisas diləsin hamı,  
Bir səslə desin hamı:  
Xocalı intiqamı!  
Xocalı intiqamı!

26.02.2012

*Sıfırdan başlamışam*

Əzabı, əziyyəti  
Sıfırdan başlamışam.  
Qazandığım hörməti,  
Tapdığım ləyaqəti  
Sıfırdan başlamışam.

Olan hüsn-rəğbəti,  
İzzəti-şəfəqqəti,  
Qanımdakı saflığı,  
Canımdakı qeyrəti,  
Bəlkə də, gələcəkdə  
Alacağım qiyməti  
Sıfırdan başlamışam.

Əvvəli öyrənməyi,  
Axırı öyrənməyi,  
Və... rəqəmlər nəhəngi  
Sıfırı öyrənməyi  
Sıfırdan başlamışam.

Bəşərin əvvəli heç,  
Heçin sonrası sıfır.

"1" rəqəminin gücü  
Sıfırdan başlayıbdır...  
Sıfırdan başlamışam.

Başlayıbdır sıfırdan  
Dünya mövcud olmağa.  
Sıfır sonra çevrilib  
Torpağa, dağa, bağa...  
Sıfırdan başlamışam.

Sonsuz kainat içrə  
Ulduz vardır nə qədər...  
Sıfırın qüdrətindən  
Yaranıb səyyarələr...  
Sıfırdan başlamışam.

Sıfır əvvəl, sıfır son!  
"1"-in solunda heçdir,  
"1"-in sağındasa "10"...  
Sıfırdan başlamışam.

Rəqəmlər yaza-yaza,  
Sıfırlar düzə-düzə  
Keçib sıfırdan "1"-ə,

Sonrasa "1"-dən "10"-a,  
Sonrasa "10"-dan "100"-ə  
Sıfırdan başlamışam.

Aşiq olmaq tərzi nə?  
Düzü nədir, tərsi nə?  
Bütün aşıqlər kimi  
Aşiqliyin dərsinə  
Sıfırdan başlamışam.

Min qədər, milyon qədər  
Sıfırı da böyük san.  
Heç vaxt adam adama  
Deməsin ki, "Sən kimsən?",  
Söyləməsin "Sıfırsan" ...  
Sıfırdan başlamışam.

Qınadım arsızlığı,  
Söydüm abırsızlığı.  
Yoxdum sıfırdan əvvəl,  
Hətta sıfırsızlığı  
Sıfırdan başlamışam.

Tanıdırsan sən səni,

Tanıyıram mən məni,  
Ucaldığım məqamı,  
Yetişdiyim rütbəni  
Sıfırdan başlamışam.

Əvvəli sıfırda gör,  
Sonu sıfırda ara.  
Milyardları xırda gör,  
Ən əzəmətli rəqəm  
Borcludur sıfırlara...  
Sıfırdan başlamışam.

28.02.2012

*"Uşaq şe'rləri" silsiləsindən:*

*I. Sevda nəvəm bacısı Tamridaya deyir*

Bu hava

xoş gəlir

bacı, sənə də,

elə mənə də.

Şimşək parıltısı,

İldırım səsi

otağa gəlir.

Göydəki yağışlar

axıb yenə də  
Yerdəki palçığı  
yumağa gəlir.

## ***II. Tamridə nəvəm bacısı Sevdaya deyir***

Həyatın əqrəbləri...  
Saatın əqrəbləri...  
Birin zəhəri var,  
O biri, hey çıqqıldar.  
Biri həyat içində,  
Biri saat içində.

1.03.2012

### ***Əbəs heyranlıq***

*Son vaxtlar Yer in və insanların mövcud olmalarının səbəbləri haqqında fikirlər çoxalıb. Belə ki, guya Yer Göyün nəzarəti altındadır, Yer Göyün "laboratoriya"sıdır, guya adamlar Yerə başqa planetlərdən köçürülmüşlər, guya Yer in sonu yaxınlaşmaqdadır və s., və s.*

Fikirlər söyləyirlər:

Yerdə - Göyün adamı!

Yerə "dünya" deyirlər,

Göy - dünyamızın damı,



Soylu-soyuna heyran.

Sonumuza az qalıb?

Dağılacaq mı dünya?

Dünya məgər qocalıb?

Nə yaman artıb riya?

Kədər - boyuna heyran.

Dərd qəmlə qucaqlaşıb

Nə qolboyun oynayır!..

Həm çaşdırıb, həm çaşıb

İnsan oyun oynayır,

Dünya oyuna heyran.

5.03.2012

### ***Dözəcəkmimi?***

*Bu gecə ürəyim sancdı...*

Bu şair hələ dözüür,

Dözəcəkmimi ürəyi?

Səbr, hövsələ dözüür,

Dözəcəkmimi ürəyi?

Qəmi var, kədəri var,

Neçə dərdisəri var,

Dərdin də qədəri var,

Dözəcəkmİ ürəyi?

Özünə özü dözür,  
Hökmünə sözü dözür...  
Hələ ki, gözü dözür,  
Dözəcəkmİ ürəyi?

Ürəküzən təlaşı...  
Gözə çıxan göz yaşı...  
Di gəl bu yaş daşı!..  
Dözəcəkmİ ürəyi?

Yükü nər təkİ çəkİb,  
Bir çəkİb, İki çəkİb...  
Dörd "Divan" yükü çəkİb,  
Dözəcəkmİ ürəyi?

Məgər az odlandı mı?  
Az alışıb-yandı mı?  
Ürək poladdandı mı?  
Dözəcəkmİ ürəyi?

Çox dərs bu kİşİ keçİb,  
Düz, tərs - bu kİşİ keçİb...  
Yaşı yetmİşİ keçİb,

Dözəcəkmi ürəyi?

7.03.2012

**8 mart 2012**

*Bu gün 8 mart günü! Dünən  
yaxşı havaydı. Bu gün qar yağdı.  
Tamridanın məzarını ziyarətə  
getdim. Qəbristanda adam azdı.  
Azacıq aralıda ağbırçək bir qadın  
qara bir baş daşını qucaqlayıb  
ağlayırdı. Mən də ağladım...  
Bu gün 8 mart günü!  
Bu gün qar yağdı...*

Bu gün 8 mart günü!

Gətirdiyim çiçəklər

Bəzəyib hər ilki tək

Məzarının üstünü.

Bu gün 8 mart günü.

Bu gün 8 mart günü!

Ah, necə də yağır qar...

Əgər baxmasa günəş,

Qar qəbrinin üstünü

Saçlarımtək ağardar...

Bu gün 8 mart günü!

Yəqin ki, üşüyürsən -

Evinin üstü soyuq,

Evinin içi soyuq.  
Səni görməyəcəyəm  
Çıxım gedim evimə,  
Gözləməkdən çarə yox...  
Bu gün 8 mart günü.

Sanki qəbrin içindən  
Bir səs gəldi qulağa:  
"Deyirsən "üşüyərsən",  
Əzizim, 10 ildir ki,  
Üşümürəm mən daha.  
Qayıt, evinə qayıt,  
Bax, soyuqlayarsan ha!.."

... Bu gün 8 mart günü!

8.03.2012

### ***Həyalı qadın***

*"Və qul-lil-mi'minati yəqzuznə min  
absarihinna və yəhfəznə furucəhunnə və la  
yubdinə zinətəhunnə illa ma zəhərə minha və-l  
yəzribinə bi xumurrihinna 'əla cuyubihinnə və  
la yubdinə zinətəhunnə illa libi-ulətihinnə əv  
əba-'ihinnə əvv aba-'i bu-'ulətihinnə əv  
ixvanihinnə əv bəni-ixvatihinnə əv bəni-  
əxəvatihinnə əv nisa-'ihinnə əv ma mələkət  
əymanuhunnə əv ittibai-'inə ğəyri ulil-irbati*

*minər-ricali əvittiflilləzinə ləm yəzhəru 'əla  
'əvratin-nisa'i"*

*Qur'ani-Kərim, ən-Nur surəsi, 31-ci ayə<sup>1</sup>*

Yaşadım bu günü, andım keçmiş  
Çox adam özünü aşiq sayıbdır.  
Aşiq adlanmayıb amma hər kişi,  
Hər qadın eşq əhli adlanmayıbdır.

Qadın könülləri alovlandırıb,  
Başımız üstündə işiq yandırıb,  
Ay tək Yer üzünü işıqlandırıb,  
Gün tək Yer üzünə işiq yayıbdır.

Hərçənd eşqin ilə bihuşam sənin,  
Amma naz oxuna mən tuşam sənin,  
Gözəl, ətəyindən tutmuşam sənin,

---

<sup>1</sup> Tərcüməsi: Mömin qadınlara de ki, gözlərini haram buyurmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.) naməhrəmə göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin), zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qaynatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər.

Qur'ani-Kərim, Nur surəsi, 31-ci ayə.

Dedi: - Ətəyimdən tutma, ayıbdır.

11.03.2012

*Nə?*

*"Və məl-həyatud-dunya illa mətaül-ğürur"  
əl-Hədid surəsi, 20-ci ayə<sup>1</sup>*

İki sevən ürək birlikdə yanmır,  
Bizi nə ayırdı bir-birimizdən?  
Saziş də pozuldu, birliyimiz də,  
Ayrılıq gələndə birlik dayanmaz,  
Bizi nə ayırdı bir-birimizdən?

Nəticə vardırırsa, buna səbəb var,  
Kim bu ayrılığa oldu səbəbkar?  
Neçin eşqimizi gizli saxladıq?  
Tər vüsal gülünü dərmədik aşkar,  
Bizi nə ayırdı bir-birimizdən?

Bu dünya fanidir, gəldi-gedərik,  
Rəbbin fərmanına əməl edərik.  
Mənim fərəhimə sən şərikdir,  
Sənin sevincinə axı mən şərikdir,

---

<sup>1</sup> Tərcüməsi: "Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir".  
əl-Hədid surəsi, 20-ci ayə.

Bizi nə ayırdı bir-birimizdən?

Səni diləmişdim, dilək sevindi,  
Məni istəmişdin, ürək sevindi,  
Eşqi tapmaq üçün o birisində  
O biri dünyaya gedəkmi indi?  
Bizi nə ayırdı bir-birimizdən?

İndi, qəlb evimiz talan deyilmi?  
Sevgi qeydimizə qalan deyilmi?  
Məhəbbət nə üçün döndü həsrətə?  
Söylədin "Yoxdur eşq!", yalan deyilmi?  
Bizi nə ayırdı bir-birimizdən?

Məndəki hər yara yarandı axı,  
Arada var idi yar andı axı...  
Fəxrəddin də yalan, müsibəti də,  
"Müsibəti-Şahin" yarandı axı,  
Bizi nə ayırdı bir-birimizdən?

12.03.2012

*Sənin gözəlliyin qorxudur məni*

Mən kimə deyim ki, baxma bu qədər,  
Çöhrəni görən kəs gözünü çəkmir.

Üzünü gizlət ki, səni görənlər,  
Səmtini dəyişmir, üzünü çəkmir.

Sənin gözəlliyin başına bəla,  
Məni də sən bəla içinə atdın.  
Sənə qurban olum, ay Allah baba,  
Bu gözəl bəlanı neçin yaratdın?

Sənin gözəlliyin sənə iftixar,  
Heyranın oluram mən gündən-günə.  
Ey me'mar, inan ki, e'tibarım var  
Sənin sənətinə, sən zövqünə.

Üzündən gözəllik yağır yağıştək,  
Nə olar, yığışdır bu gözəlliyi.  
Gözəlliyin bir az yuyula gərək,  
Qoy yusun, aparsın su gözəlliyi.

Mən sənə nə deyim, sən sən kimisən,  
Elə bil hüsnündən mələk boylanır.  
Kim olub bağbanın, gülşən kimisən,  
Səndən gül boylanır, çiçək boylanır.

İllər ötüb-gedir, amma hələ də  
Canında mələhət yaşatmaqdasan.



Sənə iradım var bir məsələdə:  
Vüsal ağacına daş atmaqdasan.

Duruxub qalıbdır göz baxa-baxa  
Bu sevgi yorğunu, sevda üzgünü.  
Qorxuram sənə mən könül açmağa,  
Əlimdən çıxarsan günün bir günü.

Kim deyə bilər ki, yoxdur Yaradan,  
Rəbbin qüdrətinə dəlil kimsən.  
Özünü insan yox, daha şəkil san,  
Qüdrətdən yaranan şəkil kimsən.

Bəlkə də olardım sənə bəxtiyar,  
Qoy tənqid oxuna tuş olsun sinəm.  
Qətiyyətim də var, cür'ətim də var,  
Mənə deməsinlər qorxaq Şahinəm.

... Sənin gözəlliyin qorxudur məni.

15.03.2012

*Allahıma!*  
*(72 yaşım günü)*

Rəbbim, gözümə yaş düşsə,  
Yaşı məndən aralama.  
Səndən başıma daş düşsə,

Ən'amına qurban olum,  
Daşı məndən aralama.

Sözüm dilimdə qalıbdır,  
Həzzim zülümdə qalıbdır,  
Cəfam əlimdə qalıbdır,  
İşləyirəm gündüz, gecə,  
İşi məndən aralama.

Kədərим naşı göründü,  
Qəhərim naşı göründü,  
Dərdimin başı göründü,  
Burax, alım qucağıma,  
Başı məndən aralama.

Nə qəbərdir Sənin yaşın?  
Yəqin ağappaqdır başın...  
gözü qara Qəm Sirdaşın.  
Qaşı xəncərə oxşayır,  
Qaşı məndən aralama.

Həyat eşqi baş gəldikcə  
Deyirəm ki, kaş gəldikcə,  
Yaş üstünə yaş gəldikcə,

Xəsis olma, yenə çoxalt,  
Yaşı məndən aralama.

27.03.2012

### **72 yaşlı qoca bir cavan**

*"Çıxardım seyrinə mən sevə-sevə,  
Deyərdim: "Gözəldir, Qubamdan hamı?"  
"Dəvədabanı"da yox idi dəvə,  
Mənsə axtarardım dəvə dabanı"*

Hələ ki, özümü cavan sanıram,  
72 yaşlı qoca bir cavan.  
Özümü aldadır və aldanıram,  
72 yaşlı qoca bir cavan.

Düşür xatirimə Şahdağın qarı,  
Qəçrəşin, Küpçalın alma bağları...  
Ömrümün Qubada keçdi baharı...  
72 yaşlı qoca bir cavan.

Yadıma nənəmin yaşmağı düşür...  
Babamın, dədəmin papağı düşür...  
"Bitdi, dava bitdi" sorağı düşür...  
72 yaşlı qoca bir cavan.

---

<sup>1</sup> Dəvədabanı - Quba şəhərinin hündürlükdə yerləşən gözəl bir guşəsinin tarixi adı.

Bulaqlar qurudu meşədə nədən?  
Yaman günə qaldı meşə də nədən?  
Quru bir ad qalıb "Qızbənövşə"dən...  
72 yaşlı qoca bir cavan.

İllər tədris ilə qalırdı yeri...  
Çatdı tələbəlik, sevinc illəri.  
Ömrümün ən məhrəm, ən dinc illəri...  
72 yaşlı qoca bir cavan.

Sonra Əfqanıstan, fəraq həyatı...  
İran və Türkiyə... İraq həyatı...  
Ömrün kibrit ömrü... Çıraq həyatı...  
72 yaşlı qoca bir cavan.

Sonra neçə vida, neçə görüşlər...  
Neçə mərasimlər... və elmi işlər...  
Neçə-neçə uğur... və keşməkeşlər...  
72 yaşlı qoca bir cavan.

Bir qoca hərdənbir sevdadan küsür,  
Surətdən inciyir, mə'nadan küsür,  
Təkcə özündən yox, dünyadan küsür

72 yaşlı qoca bir cavan.

Ömrünün sonuna daha az qalıb,  
Bir neçə dəstəməz, ya namaz qalıb...  
Ömür kəndirinin boyu qısalıb...  
72 yaşlı qoca bir cavan.

Bir gerçək dünyada xəyallı qoca,  
Nə vaxtsa, haçansa vüsallı qoca,  
Yarını itirən zavallı qoca,  
72 yaşlı qoca bir cavan.

Yazan neçə-neçə misra kişiyəm,  
Hər sözdə axtaran mə'na kişiyəm...  
Adamlar çoxsa da tənha kişiyəm,  
72 yaşlı qoca bir cavan.

Yolum düz! Deyiləm düz yolu azan!  
Kiməm mən, el-oba tarixi yazan,  
Müfəssəl bir "Quba tarixi" yazan  
72 yaşlı qoca bir cavan.

Həyatımın ipi uzun deyil ki?  
Ölçü-ipimdəki!.. Uzun deyil ki,

1 və 72!.. Uzun deyil ki?  
72 yaşlı qoca bir cavan.

Hələ ki, özümü cavan sanıram...

28.03.2012

### ***Başım***

Qəmlərlə dolu ürəyim,  
Fikirlərlə dolan başım.  
"Döz" söyləyir, "dözmə" deyir  
Aralıqda qalan başım.

Gəliş görüb, gediş görüb,  
Çıxış görüb, giriş görüb.  
Başından böyük iş görüb  
Məni dərdə salan başım.

Gah vüsaldə, gah hicranda...  
"Bəh"-vüsaldə, "ah"-hicranda...  
Sanki yatır dəyirmanda,  
Ağarıb qocalan başım.

Qəlbi mumdur, bərk eyləməz,

Hər yetənə ərək eyləməz,  
Vüqarını tərək eyləməz  
Göylərə ucalan başım.

Çox "yüksəyi" alçaq görüb,  
Çox "igidi" qorxaq görüb...  
Məddah görüb, yaltaq görüb  
Başıaşağı olan başım.

3.04.2012

*Ünvanım - kitabımda*

Məni - tapmaq çətindir,  
Məni itirmək - asan.  
Gərək itirməyə yox,  
Tapmağa çalışasan.

Üzmə canı, onsuz da  
Üzür iztirab məni.  
Qarşıdayam, məni gör,  
Önündəyəm, tap məni.

Ünvanım - kitabımda,  
Oxu, taparsan yəqin.

Mən zərrə deyiləm ki,  
Axtarasan zərrəbin.

17.04.2012

***Bunlar görmürlər məni...***

*"Buralar şe'r oxumur" şe'rinin müəllifi  
Ramiz Qusarçaylıya!*

Olmasam da balaca,  
Bunlar görmürlər məni.  
Şahdağ mənə dedi ki,  
"Boyun məndən də uca",  
Bunlar görmürlər məni.

Bəm deyiləm, ziləm mən,  
Qəlp deyil, əsiləm mən,  
Uçuram öz fəzamda,  
Şahinəm, faziləm mən,  
Bunlar görmürlər məni.

Sevgidir dilimdəki,  
Qələmdir əlimdəki,  
Xudavəndi - aləmtək  
Görünməz deyiləm ki!..  
Bunlar görmürlər məni.



Alimə qiymət gərək,  
Şairə hörmət gərək,  
Diqqətsizlər nə çoxdur,  
Görməyə diqqət gərək,  
Bunlar görmürlər məni.

Padşahları görürlər,  
Timsahları görürlər,  
Uca məqamlar tutan  
Məddahları görürlər,  
Bunlar görmürlər məni.

Hicranlar məni gördü,  
Əfqanlar məni gördü...  
Yad ellərdə gördüyüm  
İnsanlar məni gördü,  
Bunlar görmürlər məni.

Allah mənə dayaqdır,  
Vallah, mənə dayaqdır!  
Uzaqlar nə yaxındır,  
Yaxınlar nə uzaqdır,  
Bunlar görmürlər məni.

Əyri, düz - dayanmışıq,  
Üzbəüz dayanmışıq,  
Gözlər gözlərə baxır,  
Gözbəgöz dayanmışıq,  
Bunlar görmürlər məni.

Şahin, əzm var səndə,  
Səbr, dözüm var səndə,  
Bunlar səni görmürlər,  
Bunları görmə sən də,  
Bunlar görmürlər səni.

27.04.2012

***Qocalıq***  
***(qoşma)***

Ey dərd qardaş, çox sədd aşdım,  
Səni tapdım, qucaqlaşdım,  
Ürəyimi sənə açdım,  
Ürəyində gördüm məni.

Olma uzaq, sənlə mən - biz!  
Birgə olmaq istəyimiz!

Ələ düşdü diləyimiz  
Ayağına sərdim məni.

Şahin, qəlbə şəkk qoymuruq,  
Bir qeyri istək qoymuruq,  
Vallahi ki, tək qoymuruq  
Mən dərdimi, dərdim məni.

1.05.2012

***Düşmür sümüyümə bu hava mənim***

Qəlbə kədər çöküb, necə oynayım?  
Düşmür sümüyümə bu hava mənim.  
Əl açıb, qol büküb necə oynayım?  
Düşmür sümüyümə bu hava mənim.

Sümük sızıldayır, xoşlana bilmir,  
Bu baş bu havadan huşlana bilmir,  
Neçin başqa hava başlana bilmir?  
Düşmür sümüyümə bu hava mənim.

Düşür neçə fikir başa bu anda:  
Sümüyümə düşən hava hayanda?  
Başqa hava yoxmu havaçalanda?

Düşmür sümüyümə bu hava mənim.

Demirəm havada nəva çatışmır...  
Dərdimə dərman yox, dava çatışmır,  
Mənə hava verin, hava çatışmır,  
Düşmür sümüyümə bu hava mənim.

Nağara olsa da böyük - neyləsin?  
Kamança neyləsin, düdük neyləsin?  
Sümüyə düşmürsə, sümük neyləsin?  
Düşmür sümüyümə bu hava mənim.

Canım, havanın da zilləti varmış,  
Zillətin səbəbi, illəti varmış...  
Sümüyün qəribə haləti varmış,  
Düşmür sümüyümə bu hava mənim.

Hava istəyirəm - canı yandıran,  
Qanı qızışdıran, alovlandıran,  
Mənə hava gərək sümüksındıran,  
Düşmür sümüyümə bu hava mənim.

Desəm "istəmirəm", "istə" deyirlər,  
"Oyna, deyilsən ki, xəstə" deyirlər...

Qollarım oynamaq istəməyirlər,  
Düşmür sümüyümə bu hava mənim.

Gedim, rəqsə həvəs qalanda gəlləm,  
Bu hava saralıb-solanda gəlləm,  
Şahin, başqa hava olanda gəlləm,  
Düşmür sümüyümə bu hava mənim.

7.05.2012

***Görüşdük... Ayrıldıq...***

Əl əli tutmadı, qol açılmadı,  
Görüşdük.  
Ürəkdən ürəyə yol açılmadı,  
Görüşdük.

Nə sual verildi, nə cavab oldu,  
Suala, cavaba nə də tab oldu,  
Bu - görüş olmadı, iztirab oldu,  
Görüşdük.

İstəyin gözləri dikildi yerə,  
Həsərlə baxmadı gözlər gözlərə,  
Susub, qarışmadı sözlər sözlərə,

Görüşdük.

Daha soyuqluğu alov danmadı,  
Qəlbimiz od tutub alovlanmadı,  
Yanaq qızarmadı, dodaq yanmadı,  
Görüşdük.

Şahin qaçmamışdı hələ görüşdən,  
Susduq, düyün düşdü dilə görüşdən,  
Ayrılıq sevindi belə görüşdən,  
Ayrıldıq.

10.05.2012

### *Doğuş*

Gecədir...

"Gecə" hər günkü təkə hamilə olmuş yenə də...

Və

"Gecə"

ağrı çəkir...

"Gecə"nin ağrı dolubdur yenə zülmət gözüne...

Və Təbiət Mamaça

"Gecə"nin qarnından

Yenə "Gündüz" çəkəcək,

"Gecə"nin ağrısını "Gün" boğacaq,

"Gecə" "Gündüz" doğacaq...

... "Gecə"nin qarnı qara...

"Gündüz"ün çöhrəsi ağ,

"Gecə" ağ gün doğacaq...

... Ağarır dan yeri səbr ilə,

"Gecə"

yenə əvvəlki gecə olduğu tək

"Gündüz" adlı bir uşaq aləmə bəxş eyləyəcək...

...Gecədir...

"Gecə" hər günkü tək hamilə olmuş yenə də...

26.06.2012

### ***Bacımın əlləri qocalıbsa da...***

*Bacım Naziləyə təqdim etdiyim  
"Yaponiya səfərnəməsi" adlı  
kitabıma yazdığım avtoqraf*

Dözmək hər əzaba çətin məsələ,

Onda əzabkeşlik ömürlük qalıb.

Bacımın ürəyi cavandır hələ,

Bacımın əlləri yaman qocalıb.

Əli iş görməkdən qırış-qırışdır,  
Gözündən qəm yağır açıq-aşkar.  
Əlini əzabı naxışlamışdır,  
Cavan oğlununsa bivecliyi var.

Edir övladına ömrünü fəda,  
Çətin ki, geriyə qayıtmaq olsun.  
Bacımın əlləri qocalıbsa da,  
Canı üzülməsin, canı sağ olsun.

10.07.2012

### *Yerdə Göyləşmək yanğısı*

*"Münsif gərək... Münsif üçün Göyəmi  
çıxaq, Yerdəmi Göyləşək?"*

*Safruh*

Ey ruh!

Belə yaza bilməz

saf ruhsuz yazan!

Belə yaza bilməz

saf ruhu olmayan.

Safruh yazar,

Belə yaza bilməz

"ruhani qeyrətsizlik" halına düşən.

Belə yaza bilər



saf sevgi ilə söhbətləşən, dərdləşən.

Belə yaza bilməz

"tövbətməz suçlular"

Belə yaza bilər

saf ruhlu güclülər.

... Yerə gəldim,

Yerdə yerləşdim...

Mən

Saf ruh demişkən

"İnama qarşı çıxmadım",

İnama yetib

saf ruh ilə birləşdim.

Yer indi

Özü boyda

qırğın, qan, yangı, su...

Yerdə yerləşdim,

Canımda var indisə

Yerdə Göyləşmək yangısı!

21.07.2012

### *Yara*

Sağalmır yaram niyə?

Ürək yaralanıbdır.

Bir olmur param niyə?  
Vətən paralanıbdır.

"Laçın" deyib ağlarıq,  
Şuşa əlimizdə yox.  
Vətən varsa biz varıq,  
Vətən yoxsa biz də yox!

20.08.2012

*Qıza mane olan var*

Bizə gələndə tək gəl,  
Bizə mane olan var.  
Telinə daraq çək gəl,  
Üzə mane olan var.

Toz var - izi qapadı,  
İz var - tozu qapadı...  
Kiprik gözü qapadı,  
Gözə mane olan var.

Şüa saçılmır niyə?  
Bulud qaçılmır niyə?  
Dilim açılmır niyə?  
Sözə mane olan var.

Yarıda kəsdim sözü,  
Niyə gəlmir gerisi?  
Hanı ilham pərisi -  
Qıza mane olan var.

25.08.2012

### *Qarşıdurma*

Mən otağa girəndə  
O, otaqdaydı.  
Bu nə hücumdu?  
Üstümə cumdu.  
Əlimi qaldırıb vurmaq istədim,  
Zərbəmdən yayındı.  
Bilmirəm nəyə arxayındı,  
Təzədən üstümə gəldi,  
Zərbəmə  
yenə tuş gəlmədi.  
O - tərs, mən - inadkar.  
İnadkar kimi  
Bir də qaldırdım əlimi.  
Onun həyatı bitdi.  
Özündən savayı

Kimə gərəkdi bu həyat?

Qızartmışdı divarı... ağcaqanad.

27.09.2012

***Aləm idi!..***

*Qubada yuxu gördüm...*

Nəfəs

səs doğururdu,

Səs-əhtiras.

Köksün dalğalanırdı,

Sinənin qoşa dağları

mənə baxırdı.

Və o dağlar

dalğalar kimi

köks dənizinin üstündə

qalxıb-enir,

enib-qalxırdı,

hər əlim

bir dağ sığallayırdı.

Saçların

başının altındakı

balığın üstündə

balışüzü olmuşdu.

İki aşiq  
sevinə-sevinə,  
sevilə-sevilə

görüşmüşdü.

Hər zaman döşəyi qucaqlayan  
yorğan  
sürüşüb yerə düşmüşdü.

Artıq,  
döşəyin üstdə bədən vardı,  
bədənin üstdə bədən -  
sən və mən.

Bir sərin payız günündə  
isti bədənlərdən  
acı tər çıxaran  
şipşirin dəm idi.  
Aləm idi!..

5.10.2012

***Aləm idi!..***

*Bir yuxu təəssüratı ilə. Qubada  
yuxu gördüm...*

Necə göyçək dəm idi!..  
Dəmlərin hər birisi həzz doğuran aləm idi.  
Yanıma gəlmişdin,



Necə göyçək dəm idi,  
Olmayır hər görüş aləm, bu görüş aləm idi,  
Aləm idi!..

Quba  
6.10.2012

*Cumuram Qeys adlı dəli dalınca*

*"Mən diri gedirəm ölü dalınca"  
Nəriman Qəhrəmanlı*

Mənə sərsəm deyin, ağılsız deyin,  
Cumuram Qeys adlı dəli dalınca.  
Zəhin varımsa da, mən korazəhin,  
Mən diri gedirəm ölü dalınca.

Hərdən həzin dinən səs-səmirəm mən,  
Hərdən rəhmsizəm, daş-dəmirəm mən,  
Zəliyə qan içmək öyrədirəm mən.  
Zəli gətirirəm zəli dalınca.

İnsanam, gah zülmət, gah nur oluram,  
Gah şair, müəllim, mə'mur oluram,  
Hərdən də qaçmağa məcbur oluram  
Zər-zivər dalınca, xəli dalınca.

Hərdənbir o dünya gözümə dəyir,  
Leyla və Züleyxa gözümə dəyir,  
Adəm, Musa, İsa gözümə dəyir,  
Baxıram Məhəmməd, Əli dalınca.

Neçin gətirdilər məni cahana?  
Təsdiqdən, inkardan doymuşam cana,  
Təkcə tək Allaha, tək Yaradana  
Bəli söyləyirəm bəli dalınca.

12.10.2012

### ***Belə qocalasan...***

*Bir şairin "Belə qocalasan qocalanda da" misrasını düşünərək yazılan şe'r.  
Zəlimxan Yaqubun misrası deyilmi?*

Küsər, söyləməyin ona siz "fağır",  
Belə qocalasan qocalanda da.  
Onun üz-gözündən cavanlıq yağır,  
Belə qocalasan qocalanda da.

Ürəyi sevgidən yüz para deyil,  
Kəlməsi bütövdür, söz para deyil,  
Saç-saqqal ağsa da, üz qara deyil,  
Belə qocalasan qocalanda da.



Sevgi-məhəbbətdən çox danışmışdır,  
Gənclik sərhədini çoxdan aşmışdır,  
İndi, qocalıqla qucaqlaşmışdır,  
Belə qocalasan qocalanda da.

Dədə Qorqud kimi qocalıbsa da,  
Hələ görən yoxdur əlində əsa,  
Nəfsi darı boyda, tamahı qısa,  
Belə qocalasan qocalanda da.

Qəzəbi su kimi, sel kimi axır,  
Gözü Qarabağın dalınca baxır...  
Bu necə qocadır qılınca baxır?  
Belə qocalasan qocalanda da.

Başını əysə də comərd önündə,  
Canı üzülsə də yüz dərd önündə,  
Əyməyib qəddini namərd önündə,  
Belə qocalasan qocalanda da.

Bu şe'r, bəlkə də sözünün gözü,  
Qəlbinin kəlməsi, gözünün sözü,  
Dəyməsin özünə özünün gözü,

Belə qocalasan qocalanda da.

Olmayıb həyatda həyatdan qafil,  
Ömür axarında görünür sahil,  
Onun adı Şahin, ləqəbi Fazil,  
Belə qocalasan qocalanda da.

15.10.2012

### *Sənsizlik*

Həyəcan üstündən həyəcan gəlir,  
Mən bu tərəfdəyəm, sənsə o yanda.  
Səninlə olanda mənə can gəlir,  
Ölmək istəyirəm sənsiz olanda.

Elə darıxmışam bu dəm, əzizim,  
Gəlişin yoxumu var edə bilər.  
Məni şad etməyi bacarmaz heç kim,  
Mənə hər nə etsə yar edə bilər.

Gəlişin arzumdur, sevin arzuma,  
Gəl ki, ürəyimdən çıxıb gedə qəm.  
Qəfilcə gələrək sarıl boynuma,  
Görüm ki, oyaqkən yuxu görmüşəm.

Sevincək oluram sən görünəndə,  
Görün, bu bədbini yenə sevindir.  
Gözümə azacıq şən görünəndə  
Elə bilirəm ki, dünya mənimdir.

Görün, bu sevənin açılısın dili,  
Sevinc rəqs eləsin sükut yerinə.  
Görün ki, qəlbimin sevgi bülbülü  
Sevgi təranəsi oxusun yenə.

Kimliyim şe'rimdə, sözümdə yaşar,  
Misramı, beytimi, sözümü ara.  
Evimin yanında İzmir bağı var,  
İzmir bağına gəl, izimi ara.

Görün, görməyəndə o xoş çöhrəni  
Gözümü dikirəm yerə-göyə mən.  
Mələksən, mələk tək görmüşəm səni,  
Mələk deyilsən ki, görünməyəsen.

21.10.2012

## *Borclular*

Mələk də can alarmış!..

Bizlər Rəbbül-aləmin  
Borclusuyuq həyatda -  
Həyat verir, ölüm də,  
Cənnət və'd edir həтта.

Cənab həzrət Cəbrayıl  
Bir gün gəlib çaparaq  
Mənim Allaha olan  
Borcumu qaytaracaq.

... Mələk də can alarmış!..

23.10.2012

## *Ona*

Sən  
Mənə "gəl" dedin,  
Gəlmədim.  
Neçin də'vət edirsən  
Qeyrisini sevəni?

Əgər  
"Öl" desəydin, ölərdim,  
Təki görməyim səni!

24.10.2012

*Lövhə*

Gözəllər bulaq başına,  
İgidlər yəhərə çıxıb.  
Yellər əsir özbaşına,  
Buludlar səfərə çıxıb.

Meyvə dolu solun, sağın,  
Dözümü çatmır budağın...  
Qapısı bağlıdır bağın,  
Uşaqlar çəpərə çıxıb.

Baxmayaraq sözə-sova,  
Qoca Şahin çıxıb ova,  
Ov havası deyil hava,  
Bilmir ki, hədəyə çıxıb.

27.10.2012

### *Sultanlıq arzusu*

Heyf ki, sultan deyiləm!  
Sultan Məhəmməd qılınc çaldı,  
oldu Fateh -  
İstanbulu fəth etdi qılıncıyla,  
aldı Bizansın əlindən...

Şahin Fazildə güc hanı?  
Ala bilmir Şuşanı -  
Yoxdur qılıncı,  
Boşdur əli,  
Utansın əlindən!..

28.10.2012

### *Sərv Ağacı*

Ağac olmaq istərdim  
(əgər adam olmasaydım),  
özü də Sərv Ağacı -  
düm-düz,  
dim-dik,  
Təbiət  
bu ağacın təbiətini,

xislətini

belə yaradıb həmişəlik.

Külək əsir -

əyilmir,

Şaxta kəsir -

əyilmir,

Bu ağacın üz-gözündən

bəzi-bəzi adamlar kimi

məddahlıq tökülmür,

Bu ağacın qəddi bükülmür,

Kövrək deyil

küknar kimi, şam kimi

Qorxaq deyil ki, əyilsin,

Yaltaq deyil ki, əyilsin

adam kimi.

Bu ağacdan uca ağac yox,

Bu ağacdan balaca ağac çox.

Rəngdən-rəngə girmir bu ağac,

İşdi-şayəd sınsa da,

polad kimi əyilmir bu ağac.

Bu ağacın,

maşallah olsun ki,

onurğa sütunu çoxdur,

şaxdır qol-budaqları,

Göz dəyməsin ki,  
həmişəyaşıldı,  
sarılmır yarpaqları.

Bu ağac -  
bütün ağacların tacı.

Ağac olmaq istərdim  
(əgər adam olmasaydım),  
özü də Sərv Ağacı!

Mərdəkan, Sanatoriya

30.10.2012

### *Göy rəngli gözmuncuğu*

Nə rus yıxacaq,  
nə belarus,  
nə alman,  
nə İran,  
nə də  
erməni kimi  
azğın millət yıxacaq,  
İşdi-şayəd əgər yıxsa,  
rüşvət yıxacaq  
Azərbaycanı.  
Dinəndə, dillənəndə



deyirlər ki,  
"Rüşvətsiz ölkə hamı?"  
İlahi, qoy olsun,  
rüşvətsiz ölkə olsun  
bu məkan,  
Necə də məğrur səslənir:  
"Rüşvətsiz Azərbaycan!".  
Və  
ona göz dəyməsin deyə  
Üçrəngli bayrağının  
göy rənginə baxsın,  
bayrağın yaxasına  
gömgöy rəngli  
gözmuncuğu taxsın.  
Və tanısın hamı,  
təzədən tanısın hamı -  
Rüşvətsiz Azərbaycanı!

1.11.2012

***Hara tələsirsən, a qız uşağı?***

Hara tələsirsən, a qız uşağı?  
Tələsmə, ömürdən illər ötüşər,  
Günlərin bir günü, yaşlaşan çağı

Sənin tələsməyin yadına düşər.

Hara tələsirsən, a qız uşağı?  
Tələsmə, qədrini düşün hər anın.  
Anlara yalvaran şair sayacağı  
Anlara söylə ki "durun, dayanın".

Hara tələsirsən, a qız uşağı?  
Tələsmə, saat da tələssə əgər,  
Qoymazlar irəli qaça ayağı,  
Onun əqrəbini geri çəkərlər.

Hara tələsirsən, a qız uşağı?  
Tələsmək - adətin olmasın sənin.  
Təndirin içindən gəlib sorağı  
"Tələsən təndirə düşər" deyənin.

Hara tələsirsən, a qız uşağı?  
Tələsməyin də öz və'dəsi gələr.  
Gülüm, yaxın etmə məchul uzağı,  
Alın yazısından kim qaça bilər?

Hara tələsirsən, a qız uşağı?  
Sən də mənim kimi evində təksən?

Yandıran yoxmudur evdə ocağı?  
Hələ çoxmu belə tələsəcəksən?

Hara tələsirsən, a qız uşağı?  
Sanki gənc deyilsən, yenə uşaqsan.  
Evimdə mən varam, sən varsan axı,  
Evində mən yoxam, darıxacaqsan.

... Hara tələsirsən, a qız uşağı?

5.11.2012

### *Möhtəşəm qədəm*

Vallah, yanılmaram biz birik desəm,  
Birlik yaraşıqdır saf eşqimizə.  
Bir olmaq ikidən daha möhtəşəm!  
İki yox, bir olmaq gərəkdir bizə!

Cahanda çoxsa da cütlərin sayı,  
Bir olub birləşən ikimiz olaq.  
Bir olan olmasın bizdən savayı,  
Göydə Allah birdir, yerdə biz olaq.

... Bir olmaq ikidən daha möhtəşəm!

7.11.2012

## *Axırıncı görüş*

Vaxtın ətəyindən tutub, necə də  
Saatın əqrəbi irəli gedir.  
Axırıncı görüş qaldı geridə,  
Gələcək görüşsə irəlidədir.

Bu gün görüşdəki çılğınlığa bax,  
Leyli və Məcnunuq bu gün elə bil.  
Axı hər nəğməni olmur oxumaq,  
Axı hər təranə təranə deyil.

Axırıncı görüş... Elə şənəm ki,  
Kaş belə güləydi görüşlər üzə.  
Sevilən həmənkə, sevən həmənkə,  
Məkan da həmənkə, görüşsə təzə.

De, necə yazmayım bu gün şe'r mən?  
Qoy ilham pərisi ola xəbərdar:  
Hicranı qovlayan bu xoş görüşdən  
Vallahi bir dastan yaratmaq olar.

Sağlıq deyəcəyəm masabəyi tək:  
Kaş belə ötəydi görüşlərimiz.

Vüsal badəsini qaldırıb içək  
Gələcək görüşlər şərəfinə biz.

Axırncı görüş qaldı geridə...

15.11.2012

*Uçan boşqab, gəl apar...*

*Guya dekabrın 12-də Yer Kürəsi  
dağılacaq...*

Uçan boşqab, gəl apar,  
apar məni bu Yerdən.  
Bu Yerin kütləsindən  
qoparıb apar məni,  
Cazibə qüvvəsindən  
çıxarıb apar məni.

Pozulubdur bu Yerin  
nizamı, intizamı,  
Məni apar,  
Yerin yox,  
olum Göyün adamı.  
İtib mizan-tərəzi  
bu yerin bazarında,

Bapbalaca adamlar,  
Lap balaca adamlar  
böyüklük azarında.

Fələstin faciəsi...  
Qarabağ oyunları...  
Ərəb diyarlarında  
qıpqırmızı yetişən  
qanlı "Ərəb baharı..."

İnsanlar arasında  
Bir-birinin üstünə  
uzanan həris əllər...  
Gender bərabərliyi...  
Tfu, iyərənc əməllər...

21 dekabr... Son ayların  
hay-küyü  
bürüyüb yeri-göyü.  
Uymayan o hay-küyə  
Yerdə avam qalmadı.  
Köşklərdə, dükanlarda  
illərlə satılmayan  
kibrit və şam qalmadı.

21 dekabr... İnanmıram mən, buna  
İnansa da çox adam,  
Guya öndə olası  
4 günlük qaranlığa  
bir an da inanmıram.

21 dekabr... Yerdə zülmət olmasa  
Yer əgər qaralmasa,  
işlənməsə o şamlar,  
Evlərdə, mənzillərdə  
"qara gün"ə yığılan  
alışqan kibritləri,  
o sürüşkən şamları  
neyləyəcək avamlar,  
neyləyəcək adamlar?

21 dekabr... İsrafilin şeypuru  
və ya İsrafil suru...  
Allahın bilərəkdən  
bəlkə də yubatdığı  
İmam Mehdi zühuru.

Yerin son anlarını

Allahdır bilən ancaq.  
Haçan dünya qaralsa,  
biryolluq qaralacaq.  
Öhdəsinə götürüb  
ə'lahəzrət adamlar  
sanki Rəbb öhdəliyi.  
Onların əməlindən  
Yerdə buruq deşiyi,  
Göydə azon dəliyi.

Yerdə qaz sevdası var,  
Yerdə neft qovğası var,  
Məgər bilmirmi insan  
Neft - hər torpağın qanı?  
Bu qansız insanların  
hərisliyi üzündən  
çixacaq Yerin canı.

Elə idarələr var  
gecə-gündüz pul qırır,  
Vergilər Nazirliyi  
"ver, ver" deyib bağırır.

Kütlə ələcsizliqdan



itiribdir başını,  
Bir yandan da pul udur  
lotereya maşını.

Elə adam da var ki,  
bilinməyir yoxluğu,  
görünməyir varlığı...

İcazəli mitinqlər,  
İcazəsiz mitinqlər...  
Seçki saxtakarlığı...

Düzlüyə, düzgünlüyə  
göz gözə hədd qoyuldu,  
"Əmanət kitabçası"  
xəyanət dağı olan.

Boş yerə tə'riflənən  
tə'rifsiz adamların  
Yerdə Tarif Şurası...

Dolaşır diyar-diyar  
mənhus rüşvət kabusu...

Onun-bunun malını  
qamarlamaq yangısı...

Korrupsiya arzusu...

Vitrinlərdən asılan

"Qızlar tələb olunur"

tablosu...

Sevgi keçmişdə qaldı.

Hər istək sevgi məgər?

Aşıqlər Məcnun kimi

səhraya qaçmır daha,

yollarını gözləyir

qollarını gözləyir

Dubaydakı Leylilər...

Məddahlar ekranlardan

danışır yaltaq-yaltaq,

söz deyir düşük-düşük...

Gündüz "fatihə" deyib

gecələr araq vuran

mollalar da görmüşük...

Varsızın ümidi az,

varlının çoxdur varı,

Buyur, pul dükənləri...

Buyur, qul bazarları...

Uçan boşqab, gəl apar,  
apar məni bu Yerdən,  
qopar məni bu Yerdən,  
Elə apar məni ki,  
bir də dönməyim geri -  
Yer mənə yaraşmayı,  
Kömək et, atım Yeri.

Uçan boşqab, gəl apar,  
apar məni bu Yerdən...

16.11.2012

***"Döy!"***

"Döy!"

Hakimanə bir hökm - "Döy!",

Amiranə bir əmr - "Döy!"

Allah əfv etsin məni,

Belə hökmü verən mən: "Döy!",

Belə əmr eləyən mən: "Döy!".

"Döy!" deyirəm,

hökm edən - istəkdir,

"Döy!" - bir tərəfdə döymək,

bir yandasa döyülmək deməkdir.

Bu məqamda, bu yerdə  
nə gözəldir "Döy!" deyib,  
nə xoşdur "Döy!" söyləyib  
çığırmaq, bağırmaq.  
Döy damımı, ey yağış, döy,  
Torpağıma, ey yağış, yağ!

24.11.2012

### *Aksioma*

Nə qədər geyinsə də,  
Geyinib-keçinsə də,  
Çılpaqdır hər bir adam  
Paltarının içində.

1.12.2012

### *Köhnə məzmunlu təzə şe'r*

Getdin gəldigedər qaranquş kimi,  
Haçan gəlirsən?  
Ey göyün köksünü yaran quş kimi,  
Haçan gəlirsən?

Bir gündür canımı üzüb izzirab,

Kifayət deyilmi bir günlük əzab?  
Haçan alacağam "haçan"a cavab,  
Haçan gəlirsən?

Mənə təmənnasan, mənə diləksən,  
Burda mən yalqızam, orda sən təksən,  
Soyuqdur, qış gəlib, üşüyəcəksən,  
Haçan gəlirsən?

E'tina eləyib vüsəl səsinə,  
İstəyin o dilsiz, o lal səsinə,  
Oturub xəyalın təyyarəsinə  
Haçan gəlirsən?

Şahinin qəlbini intizar etmə,  
Sevincək etmişdin, indi zar etmə,  
Quba havasına e'tibar etmə,  
Haçan gəlirsən?  
Haçan gəlirsən?

13.12.2012

### ***Günlər***

Ötən günlərimi  
qazanc sayıram,

Bir gün

yox edəcək

qazancı zərər.

Gələn hər günümü

qucaqlayıram,

Hər günüm

sonuncu gün ola bilər.

15.120.2012

### ***Gül və tikan***

O gül soldu,

tikan

qaldı əlimdə.

Tikan solmur,

yaman qaldı

əlimdə.

16.12.2012

### ***Zənginlik***

Varmı?

Məndən zəngin kimsə olar kim?

Qəlbim xoşdur,

Könlüm xoşdur,

Halım xoş.

Var ürəkdə

mə'nəvi zənginliyim,

Nə olsun ki,

cibim boşdur,

əlim boş.

Varmı?

Məndən zəngin kimsə olan kim?

18.12.2012

### *Özümə nəsihət*

Şahə qalxma, coşma çox!

Rəngini tez-tez dəyişmə, öylə hal

Şübhəsiz berrənglini çoxrəng edir.

Çox qabarmaq dalğanı salmaqdadır haldan-hala,

Hərdən-hərdən dalğatək Şahin Xəzərlə cəng edir.

...Şahə qalxma, coşma çox!

19.12.2012

### *Qarabağ dərdi*

Ürəksiz kişilər!.. Ah kişilərdən!..

Qoy ürəkli qadın cəngə yönəlsin.  
Daha kar aşmayır şah kişilərdən,  
Tomiris doğulsun, Nüşabə gəlsin!!!

20.12.2012

### *Darixma*

Eşq mənə yardı  
Mənim evimdə,  
Sevgi yaşardı  
Mənim evimdə,  
Məhəbbət vardı  
Mənim evimdə,  
Evim darıxır.

Heç biri yoxdur  
İndi yanımda,  
Yoxdur istilik  
Aşyanımda  
Evim darıxır.

Üzümə gülənlər  
Üzümə gülmür,  
Daha zəng susubdur,



qapı döyülmür,  
Evim darıxır.

Çatıbdır ömrünün qışı,  
darıxır,  
Ay haray, Şahin tək kişi darıxır,  
Evim darıxır...

22.12.2012

### *E'tinasızlıq*

Görəsən nə deyir mənə bu qadın?  
Eşitməyirəm.  
Daha o ləzzəti yoxdur həyatın,  
Eşitməyirəm.

Üstümə saldığı kölgə eşidir,  
Gözümün bulağı bəlkə eşidir,  
Daşın da qulağı bəlkə eşidir,  
Eşitməyirəm.

Çatmır qulağıma indi çox səda...  
Qadın nəsə deyir... Məndən yox səda...  
Qulaq xəstəliyi məndə yoxsa da,

Eşitməyirəm.

Görəsən nə deyir mənə bu qadın?

24.12.2012

### *Allaha*

Ey Allah,

səsini eşit bəndənin,

Bir de, çox olacaq xahişin sayı?

İstərik

səsini eşidək sənin,

Hamının səsi var

Səndən savayı.

26.12.2012

### *Səbəb*

Vüsal acı idi,

ac-ağlayırdı,

Qüvvə qalmamışdı,

güc-ağlayırdı.

Buna bir səbəb var,

fəqət bir səbəb:

Qolları hicranı

qucaqlayırdı.  
Vüsal acı idi...

27.12.2012

### *Maska*

Maskadan qorxuram ömrüm boyu mən,  
Örtük mənlik deyil, maskaya yadam.  
Üzü maskalamaq gəlmir əlimdən,  
Qoy mənə desinlər "Maskasız Adam".

Sifətə həvəslə maska taxan var,  
Az da hörmətim yox onu geyənə.  
Şərəfsiz olanlar maskalanırlar,  
Maskasız yaşamaq şərəfdir mənə.

Maska daşımaram üzümdə bir dəm,  
Ondan qorxacağam nə qədər sağam.  
Əgər bircə dəfə maska geyinsəm  
Onu ömrüm boyu daşıyacağam.

Maskadan qorxuram...

28.12.2012

### *Söz*

Dünya, məndə dözümmü var,

"Döz" deyənlər çıxdı-getdi.  
Sözlərimdə közümmü var,  
"Köz" deyənlər çıxdı-getdi.

Yerisəm də addım-addım,  
Qəflət yuxusunda yatdım,  
Mən sözümü çox yubatdım,  
Tez deyənlər çıxdı-getdi.

Söz adlı mö'cüzüm hanı?  
Tapmayıram, sözüm hanı?  
Axtarıram, izim hanı?  
"İz" deyənlər çıxdı-getdi.

Alır kimdənsə seyri söz,  
Verir kiməsə xeyri söz,  
Kəsir düz sözü əyri söz,  
Düz deyənlər çıxdı getdi.

Söz yükünə "döz" demişəm,  
İstəsəm də dözməmişəm,  
Vur-tut bir cüt söz demişəm,  
Sözdeyənlər çıxdı-getdi.

29.12.2012

## *Qara Su İlanı İli*

İki min on iki -

ötməkdə olan narahat il,

bitməkdə olan narahat il -

Əjdəha ili qalır geridə.

Narahat dünya adamlarının,

Hamısının yox, avamlarının

guya yaranacaq dünya zülmətindən

üç-dörd günlük qurtulmaq üçün

alışqan kibrit eşqi,

sürüşkən şam niskili

qalır geridə.

İki min on üç - qış...

Artıq eşidilir

Haçadilli ilan fişiltisi - fişş, fişş...

Qara İlan İli gəlir,

Xoş gəlir ilan.

İlimizə yönəlir ilan,

Yaxşı heyvandır ilan,

arxayın dolan, gəz,

dəyməsən, dəyməz.

Adam var ilandan betər,

əlində qılınc,  
dilində zəhər...

Hərçənd sancan, çalandır ilan,  
Amma,  
yaxşı heyvandır ilan.

Qara Su İlanı İlində

bu ilki Əjdəha İlində olduğu tək  
hövsələli olaq gərək,  
səbirli olaq gərək,

Deməyək

"İlanın ağına da lə'nət, qarasına da!",  
Yox edək qeyzimizi,  
basmayaq ilanın quyruğunu ki,  
sancmasın bizi.

Yaxşı heyvandır ilan...

30.12.2012

*Neçin?*

*Şərq Ulduz Falına (Yapon-Çin) görə hər zodiak dövr 12 ildən ibarətdir, hər ilin öz adı var və həmin adlar altında hər il 12 dəfə bir-birini əvəz edir. Beləliklə, bir zodiak dövr bitdikdən sonra yeni zodiak dövr*

*başlayır. Əlbəttə, 12 ilin 12 adı təkrar olunmaqla.*

*Oktay Həsənov. Hamı üçün kitab, Bakı, 2007, səh.225.*

Neçin?

İllərə bax, illərə:

Adlar heyvan adları.

Adlar heyvanlar üçün

şərəf, ad-san adları.

İllər

heyvanlarla

əvəz edir bir-birini,

Heyvanlar

ədəb-ərkanla

bir-birinə

təhvil verir yerini:

Siçan, Öküz, Pələng,

Dovşan, Əjdəha, İlan,

At, Keçi, Meymun,

Xoruz, İt, Qaban

Hər dövrdən bir

İllər

heyvanlarla əvəz edir

bir-birini...

Görmürük

İnsan İlini...

Neçin?

1.01.2013

*Loğman kimi*

Bircə "get" sözünlə  
məni möhkəmcə yaraladın,  
ürəyimi paraladın.

İndi

Loğmanım ol,  
Bütöv istəyirəm ürəyimi.

Gəl,

yığıb ürək paralarımı,

Sevgi yapışqanıyla

birdəşdir biri-birinə

Loğman kimi.

4.01.2013

*Təzadlar*

Bu gecə  
ağlı-qaralı  
təzadlar gördüm yuxuda,



ey Xuda:

Ağ kömür,  
qara pambıq.  
Ağ torpaq,  
qara su.  
Ağ qarğa,  
qara qaz.  
Ağ gecə,  
qara gündüz...  
Təzadlar on-on, yüz-yüz...  
Gördüklərimin  
nədir yozması,

ey Xuda?

Bu gecə  
ağlı-qaralı  
təzadlar gördüm yuxuda.

13.01.2013

### *Aşıq Alqayita*

*Aşıq Alqayit getdi...*

Vətəndə sazıyla ey avaz çalan,  
Vətəni yadına sal, qayıt, qayıt.  
Dedilər cənnətdə çoxdu sazçalan,

Cənnətdə sazını çal, qayıt, qayıt.

Bura vətən idi, ora vətəndi,  
Kimsə qayıtmayırdan nədəndi,  
Allah istədiyi işi edəndi,  
Allahdan icazə al, qayıt, qayıt.

Adını çəkmirik biz hədər sənin,  
Sözlərin olmuşdu bal, şəkər sənin,  
Dostların var idi nə qədər sənin,  
Saldın qəlbimizə xal, qayıt, qayıt.

Əcəl gəlib saldı səni də tora...  
Necə öyrəşmişdin mükəmməl bura...  
Yə mən ora gəlim, ya sən gəl bura,  
Sənsiz darıxırıq, Alqayıt, qayıt.

15.01.2013

***Gəl külək geyimində***

*Tərənə Şərqiyyə!*

Gözəgörünməz ol,  
Gəl külək geyimində.  
Kimsə olmasın sənə

Müştərək - geyimində.

Yarəb, qoy belə qala,  
Qıyma bu rüxsar sola,  
Hüsnü həmişə ola  
Çiyələk geyimində.

Söz bağında şövq ilə  
Nikbinliyi əks elə,  
Təranə de, rəqs elə  
Gül-çiçək geyimində.

Gözəlliyinlə təksən,  
Mənə arzu-diləksən...  
Görürəm ki, mələksən,  
Ol mələk geyimində,  
Gəl külək geyimində.

16.01.2013

### *Vətən*

Həmişə vətənə eşqim aşıkar!  
Ananı vətən tək istəmişəm mən.  
İki ülvi sözə bərk rəğbətım var:

Yanaşı işlənir "Ana" və "Vətən".

Vətən, gözlərini gözlərimə dik,  
Baxmaqdan doymaram hüsnünə əsla.  
Mənə yabançıdır yerlipərəstlik,  
Vətənpərəstliksə - gözümə ziya.

Vətəni sevənə vətən bəsidir,  
Vətəndir şərəfim, şöhrətim, şanıım.  
Kiminsə vətəni Yer Kürəsidir,  
Mənimsə vətənim - Azərbaycanım!

Çox yazdım vətənsiz illərim haqda,  
Vaxt ötdü, fəraqda qaldı o illər.  
Vətənsiz qaldığım illər uzaqda,  
Yaxşı ki, uzaqda qaldı o illər.

Əcəlim yetəcək tez, ya gec, nə qəm,  
Hələ yaşayıram, hələ ki sağam.  
Haçansa həyatdan doya bilərəm,  
Vətəndən heç zaman doymayacağam.

Gözümdə qürbətın hər gülüstanı  
Mixəkdən də xırda süsən boydadır.

Hər qum gözlərimdə qayadan böyük,  
Hər ot nəzərimdə çəmən boydadır.

Vətənə məhəbbət, vətənə sevgim,  
Elə əvvəlki tək, həmən boydadır.  
"Vətən nə boydadır?" soruşsa hər kim  
Deyirəm ki, "Vətən vətən boydadır!"

21.01.2013

### *Qaçqına!*

Qaçma, ey qaçqın, qaçma.

Qaçmağı

Zənn etmə

çarə kimi,

əlac kimi.

Elə olduğun yerdə qal,

Elə qaldığın yerdə qal

Ağac kimi,

Ağac kimi,

Qaçma!

Qaçma!!

Qaçma!!!

24.01.2013

*Ad qoya bilmədiyim şe'r*

Dəvəni güvə bilərəm,  
Güvəni dəvə bilərəm,  
Hamını sevə bilərəm  
Düşməndən başqa.

Arımı ata bilərəm,  
Yarımı ata bilərəm.  
Varımı ata bilərəm  
Vətəndən başqa.

Son kərə göz yumantək  
Ölüm bir gün gələcək.  
Mənimlə nə gedəcək  
Kəfəndən başqa.

27.01.2013

*Mən*

Olsa da zərrə tək izim,  
bərqərar!  
Yaltaqlıq, məddahlıq

bilməmişəm mən.

Kiçilə-kiçilə böyüyənlər var,

Böyüyə-böyüyə böyümüşəm mən.

8.02.2013

### *Mükəlimə*

- Nalə nəçin tərək edə bilmir səni?

- Mən səsimə nalə geyindirmişəm.

- Saqqalın almış niyə qar rəngini?

- Rəngini saqqalə geyindirmişəm.

10.02.2013

### *Dərd və həzz*

Ürəyimin yarısında dərd,

yarısında həzz.

Bilir insanlar

Həzzin sonu yoxdur,

Dərdin sonu var.

Mən

həzzdən

qat-qat çox sevirəm dərdi -

Əgər olmasaydı dərd,

Həzz məni  
Çoxdan öldürərdi.

20.02.2013

### *Xocalı*

*Sabah soyqırım günü olacaq...*

Bir qəmdən min kədər böyüdü,  
Bir dərddən dərdisər böyüdü,  
Bir kənddən bir şəhər böyüdü -

Xocalı.

Tuş oldu nə yaman cəncala?..  
Göründü qəfildən bir bəla,  
Yarandı yeni bir Kərbəla -

Xocalı.

Günahı nə idi şəhərin,  
Bağbanın, bağçanın, çəpərin?..  
Qurbanı qəzavü qədərin

Xocalı.

Elə bil qolumuz büküldü,  
Danışmır, dilimiz büküldü,



Əyilib belimiz büküldü,

Xocalı.

İtirdi gördüyü xoş halı

Uşaqılı, cavanlı, qocalı,

Böyükü, ululu, xocalı

Xocalı.

Unuda bilmərik bu dərdi,

Kim əkdi, amma kim becərdi...

Üstündə güllələr cücərdi,

Xocalı.

Səbrimiz çatdadı nar kimi,

Torpağı xəzinə, var kimi...

Gözləyir bizləyir yar kimi

Xocalı,

Xocalı,

Xocalı...

25.02.2013

***Xocalı***

*Bu gün soyqırım günüdür...*

Haçan azad olunar

Xocalı?

Cavabsız bir sual var:  
Xocalı!

Dörd yanda namərd durur...  
Təklənən comərd durur,  
Qan rəngində dərd durur -  
Xocalı.

Ot da yandı, torpaq da,  
Bağban da yandı, bağ da,  
Ev də yandı, bulaq da -  
Xocalı.

Düşüb gözdən aralı,  
Göz həsrətdən saralı...  
Ürəyindən yaralı  
Xocalı.

Şəhərdə canilər var,  
Canilərdən xətər var...  
Əsarətdə şəhər var -  
Xocalı.

Güllə görüb, ox alıb...

Rahatlığı yoxalıb...  
Boynu bükülü qalıb  
Xocalı.

Var ümidi gülün də,  
Çəmənində, çölündə...  
Quzu qurdun əlində -  
Xocalı.

Əsir yerimiz bizim!..  
Dərə, təpə, düz bizim...  
Xirosimamız bizim  
Xocalı.

Taqət, dözümlə olacaq!  
Canım, gözümlə olacaq,  
Yenə bizim olacaq  
Xocalı!!!

26.02.2013

### ***Gül kimi gül***

- Mən  
yaşıl otlar arasından

çiçək dərdim, sənə etdim hədiyyə.

Sən

dərilənə və dərənə

fikir vermədin niyə?

- Mən

gözəl güllər arasından

gül kimi gül dərmişəm

Və

mə'lum bir ünvana göndərmişəm,

gülü çatdırmışam özünə.

Ey güllərin göyçəyi,

gül kim gül çəkir diqqətimi,

Neynirəm çiçəyi?..

6.03.2013

### *Mumiya*

*Venesuelada Uqo Çavesin mumiyalanacağı  
xəbəri yayıldı...*

Sürtəcəklər səni,

Çəkəcəklər səni

Uqo Çavesə,

Ölü saxlayacaqsan

Və guya

Ölü

"yaşayacaq" diri kimi.

"Yaşayacaq"

qədim Misirdəki

faraonların biri kimi.

Bədən çürüməyəcək hələlik,

Sümük əriməyəcək hələlik.

Və sonradan

neçə-neçə illərdən sonra

insanların

onun başına gətirdikləri

fənd-fellərdən sonra

Çürüdücü tək

Ölü

səni də çürüdəcək

Çürüyəcəksən

ölünün üstündə,

ölünün altında

Yazıq mumiya.

7.03.2013

*Vəsiyyə*t

Çiyinlərim üstdə iki mələk var,

Qaldırın göylərə mələklərimi.  
Sizi tərək edirəm, olun xəbərdar,  
Qoyun tabutuma diləklərimi.

Hərçənd tale hələ gizləyir məni,  
Cənabi-Əzrayıl izləyir məni.  
Göydə doqquz fələk gözləyir məni,  
Məndən ayırmayın fələklərimi.

Həmişə "Həqiqət!", - deyibdir dilim,  
"Sədaqət!", "Məhəbbət!", - deyibdir dilim,  
Kələk bilməmişəm, amma, nə bilim,  
Olubsa, əfv edin kələklərimi.

Həyatım tükənir, bilirəm daha,  
Ömrümün sonuna gəlirəm daha,  
Bir şahin quşuydum, ölürəm daha,  
Verin durnalara lələklərimi.

19.03.2013

***Mən səndən soyumuşam***

Duymadın bu sevəni,  
Mən səndən soyumuşam.

İsindirmədin məni,  
Mən səndən soyumuşam.

Hardasan? Eşit məni,  
Demirəm üşüt məni,  
Bacarsan isit məni,  
Mən səndən soyumuşam.

Hicrə sinə gərmədin,  
Vüsal gülü dərmədin,  
İstilik göstərmədin,  
Mən səndən soyumuşam.

İsti soyuq olarmış,  
İstidə soyuq varmış,  
İsti soyuqlayarmış,  
Mən səndən soyumuşam.

Aşiqə sitəm etdin,  
Gözlərini nəm etdin,  
Eşqi sətəlcəm etdin,  
Mən səndən soyumuşam.

24.03.2013

## *Həyalı Şahdağ*

Yenə Qəçrəş adlı kəndə gəlmişəm,  
Gözlərim hüsnünə şəfqətlə baxır.  
Bahar da gəlibdir, mən də gəlmişəm,  
Nəzərim yenə də heyrətlə baxır.

Gizli bir həya var Şahdağ dağında,  
Gün bu dağı sevir, dağ-libasını.  
Həvəsdən alışan Gün qabağında  
Bu dağ soyunmayır ağ libasını.

İstidə qızınır, amma ki, yanmır,  
Yayda da, qışda da ağ paltar geyir.  
Açıb əndamını üryan dayanmır,  
Bu dağ utancaq bir qıza bənzəyir.

... Məhrəm bir həya var Şahdağ dağında...

25.03.2013  
Quba

## *Əgər belə getsə...*

Həyat  
Əvvəlki istiliklə



davam etsə yaxşıdı,

Günlər

Əvvəlki kimi

ötsə yaxşıdı,

Soyuqluq

Aramızdan

getsə yaxşıdı.

Üşüdürsən.

Eşidirsən?

Üşüyürəm.

Canımda soyuqluğun var,

Elə soyuqluq ki,

Günlərin bir günü

məni dondurar.

Əgər belə getsə,

Əvvəl-axır

donacaq səmimiyyət,

Rəsmiləşəcək

aramızdakı münasibət.

Əgər belə getsə,

Elə bir gün gələcək ki,

Mən

Sənə

"siz" deyə-deyə

Çıxıb gedəcəyəm

"sən"sizliyə.

... Həyat

Əvvəlki istiliklə

davam etsə yaxşıdı.

28.03.2013

***Bu, Elşad Səfərlidir...***

*Şair-alim Elşad Səfərlinin "Bu, Elşad Səfərlidir" adlı şeirlər kitabından aldığı təəssürat hissi ilə*

Dəyişilməz qalıbdır

əzəldən indiyəcəm,

Doğmasıdır Lənkəran,

əzizidir Daşkəsən,

Bakı da ona vətən,

Şəki də ona vətən,

Şahdağlı, Savalanlı,

Arazlı, Xəzərlidir,

Bu, Elşad Səfərlidir.

Dolanır müəllim tək,

sərvətlə məst olmayır,

Çox əsər yazıbsa da,  
şöhrətlə məst olmayır,  
Vurğunsa da yerinə,  
yerlipərəst olmayır,  
Qubalı, Dərbəndlidir,  
Qaxlı, Kəlbəcərlidir,  
Bu, Elşad Səfərlidir.

Şeirlərinin çoxu  
bütöv vətən haqdadır,  
Hərdən də sevgi haqda,  
gül və çəmən haqdadır,  
Hayku da yazmaqdadır,  
sonet də yazmaqdadır,  
Şeirdə hünərlidir,  
elmdə dəyərlidir,  
Bu, Elşad Səfərlidir.

Yaxşı deyir yaxşıya,  
pisdır pislərə qarşı,  
Mətinliklə cəng edir  
çox xəbislərə qarşı,  
Təmizlikdən dəm vuran  
natəmizlərə qarşı



Özünə müdrik demir  
müdrik yaşa dolsa da,  
Şadyanalıq eləmir  
arabir şad olsa da,  
Adına uymasınlar,  
adı Elşad olsa da,  
Daim fikir-xəyalı,  
Şahin tək kədərlidir,  
Bu, Elşad Səfərlidir,  
Bu, Elşad Səfərlidir!!!

1.04.2013

*Əyyaş və şair*

Əlində badə tutan,  
Şe'r nədir qanmayan  
Əyyaş kafirin biri  
Əlimdə şe'r görüb  
Dedi: Durma yanımda,  
Çəkil, şairin biri!

2.04.2013

*Harada qaldı bəs ölüm mələyi?*

Ağsaqqallıq getdi, qocalıq gəldi,

Harada qaldı bəs ölüm mələyi?  
Daim istədiyim ucalıq gəldi,  
Harada qaldı bəs ölüm mələyi?

Üzümü haramdan tutdum vüsala,  
Bir mələk istəyib çatdım vüsala,  
İndi qoy başqası canımı ala,  
Harada qaldı bəs ölüm mələyi?

Kimini izzirab, qübar apardı,  
Kimini dərd çəkdi, azar apardı...  
Həyat mələyimi məzar apardı...  
Harada qaldı bəs ölüm mələyi?

Yar-yoldaş qalmadı, hayan azaldı,  
Fərqi yox qoca, ya cavan, azaldı...  
Yaxşı gördüklərim yaman azaldı,  
Harada qaldı bəs ölüm mələyi?

Həzz var ki, içindən həyəcan çıxır,  
Neçə can doğulur, neçə can çıxır...  
Qarşıma hərdənbir cin-şeytan çıxır,  
Harada qaldı bəs ölüm mələyi?

Zənnimcə, gözlərdən itmək vaxtıdır,  
O biri dünyaya yetmək vaxtıdır,  
Yerdən üzüsulu getmək vaxtıdır,  
Harada qaldı bəs ölüm mələyi?

Həyat "yaşa" deyir, ölüm "gəl" deyir,  
Yer özünə sarı qəddimi əyir,  
Cənabi-Əzrayıl neçin gəlməyir?  
Harada qaldı bəs ölüm mələyi?

Şikayət edərək haray qoparıb  
Kim yadına salsın yanına varıb?  
Deyəsən Şahini yaddan çıxarıb,  
Harada qaldı bəs ölüm mələyi?

5.05.2013

## *QIT'ƏLƏR*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Əzəl iqballı sanırdım özümü,  
Qara iqbalımı kim gördü qaçır.

Yanıram hər kəsin əhvalına mən,  
Mənim əhvalımı kim gördü qaçır.

Gah çox yaxşıdı halım, gah pis,  
Dəyişən halımı kim gördü qaçır.

Saqqalım yoxdu sözüm keçmirdi,  
İndi saqqalımı kim gördü qaçır.

22.01.2008

\* \* \*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Vurdum dizimə əlim qaraldı,  
Vurdum o qədər dizim tutuldu.

Çoxdan yolumu basıb alaqlar,  
Otlandı cığır, izim tutuldu.



Bir bədnəzərin iraq gözündən,  
Göz vurdu mənə gözüm tutuldu.

3.02.2008

\* \* \*

**Səri'i-münsərihi-müsəmməni-mətviiyi-məkşuf**

Canda haçandan bəri təkliyimin dərdi var,  
Ömrümü, yarsız qalıb, parə düşünməkdəyəm.

Həm qara, həm ağ olub günlərimin əvvəli,  
Günlərimin ardını qarə düşünməkdəyəm.

Qış çağıma yetmişəm, azca qalıb yetmişə,  
İndidən öz başımə çarə düşünməkdəyəm.

14.02.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

İstəyim bəllidi, amma hələ yox əncamım,  
Hanı söz, qafiyə, mə'na, hanı misra düzümü?

Aşağı baxmadadır çoxları qafillikdən,

Yuxarı zilləmişəm mənşə, İlahi, gözümü.

Mənə güc ver qara dilli bu qələm ağ yazsın,  
Əhrimənlər yoxa çıxsın və yaşat Hörmüzümü.

Hələl ki, köz sayağı qalmışam altında külün,  
Külü yan eylə közümdən, ocaq eylə közüümü.

11.05.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**  
*2008-ci ilin iyun ayının 4-də İran İslam Cümhuriyyətinin Azərbaycanadakı Mədəniyyət Mərkəzinin sədri cənab höccətül-islam və-l müslimin Seyyid Əli Əkbər Ocaqnejad "İran İslam Cümhuriyyəti və Azərbaycan Respublikası arasındakı mədəniyyət və ədəbiyyat sahəsində göstərdiyim xidmətlərə görə" (təqdirnamədə belə yazılıb) məni Təqdirnamə ilə təbrik etdi.*

Dünyadə nə baş versə o tə'sirsiz olmaz,  
Var hər şeyə, əlbəttə ki, tə'sir eləyən kəs.

Əsla buna yox şübhə ki, bərbad olacaqdır  
Olmazsa könül mülkünü tə'mir eləyən kəs.

"İsbat həqiqətlərə Qur'ani-Kərimdir",  
Hər dəm belə söylər onu təfsir eləyən kəs.

Surətdəki mə'nanı görənlər olur arif!  
Aşiqdi yarın zülfünü zəncir eləyən kəs.

Odsuz və alovsuz kəsə şair demək olmur,  
Şairdi soyuq köksünü təndir eləyən kəs.

Etdikdə hücum üstümə namərd, şir oldum,  
Vardırmı mənim tək özünü şir eləyən kəs?

Şahin, səni təqdir eləyibdir Əli Əkbər,  
Təqdir özü olsun məni təqdir eləyən kəs!

4.06.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Bu gün kipriyim qatlanıb gözümün  
içinə girdi. Bərk əziyyət çəkdim...*

"Mən" deyib, güzgüdə baxdın üzümə, xoşlandın,  
Qeyri bir mən görürəm mənə özümdən içəri.

Sözümün zahirinə baxma, nüfuz et içinə,  
Neçə mə'nalı sözüm var sözümdən içəri.

Bir gözəl dilbərə baxdım, mənə naməhrəmdi,  
Kipriyim qatlanaraq girdi gözümdən içəri.

5.06.2008

\* \* \*

**Münsərihi-müsəmməni-mətviiyi-məxşuf**

Gözlərimiz, beynimiz, əllərimiz işləyir,  
İşləməsək, ne'məti bizlərə etməz əta.

Amma ki, heyvanlara müftə verir hər şeyi,  
Afərin olsun sənə, namixuda, ey Xuda!

11.09.2008

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məxşuf**  
*Me'mara!*

Elm kitabım ki dolub elm ilə,  
Sevgi kitabın bitirə bilmədim.

Hər gözəlin qiyməti var ləl tək,  
Tapdığımı mən itirə bilmədim.

Təkcə özünsən ki bizə gəlmədin,  
Mən səni, ey gül, gətirə bilmədim.

13.09.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

"Divan Evi"nə ölkədə mən həm qədəm atdım,  
"Divan Evi"nin, xoşdu ki, bir küncü əlimdə.

Divanlarımı sə'y ilə yazmaqda fəaləm,  
Çap oldu üçü, indisə dördüncü əlimdə.

15.09.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Axmaqdadı, əlbət, gözə göz yaşı ürəkdən,  
Çıxmazsa ürəkdən, gözünün islanmağı olmaz.

"Yansın ciyərin qoy" demisən sən mənə indi,  
Gər söndürən olsa ciyərin yanmağı olmaz.

18.09.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Qeyb oldu yarım, mən çəkəni çəkməyən aşıq,  
Şahin niyə qırxmır daha saqqalını, bilməz.

Sə'di nə gözəl söylədi, ey dil, bu kəlamı:

"Sahildə yatan kəs batanın halını bilməz"<sup>1</sup>.

21.09.2008

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Belə coşmaqda olan eşqimizin

Əvvəli var, sonu mümkündürmü?

Aramızdan ucalıb Çin səddi,

Məgər aşmaq onu mümkündürmü?

25.09.2008

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Dodağım hey "Eşq" deyir, "Eşq" deyir,

Deməyin vird eləyə bilməyirəm.

Mənə ustad dedilər, amma səni

Niyə şagird eləyə bilməyirəm?

29.09.2008

---

<sup>1</sup> "... Ke, hale-ğərqe dər dərya nədanəd xofte bər sahel"

Sə'di Şirazi

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Açıram gözlərimi, amma onu görməyirəm,  
Görmək üçün üzünü yummadayam gözlərimi.

İşə bax ki, ona məktub da yazı bilməyirəm,  
Gözümün yaşları pozmaqda mənim sözlərimi.

1.10.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Tez-tez nə qədər şəxsə pənah eyləyir Allah,  
Aşiqlərə hər dəm edə Allah pənahı.

Hər səmti, cinahı niyə Eşq eyləməyir fəth?  
Hər yanı tuta, doldura hər səmti, cinahı!

Şeyx Sə'di demişkən, gözəlim, Eşq günahsa,  
"Həvva ilə Adəm eləyiblər bu günahı"<sup>1</sup>.

10.10.2008

---

<sup>1</sup> "Gonah əvvəl ze - Həvva bud-o Adəm".

\* \* \*

**Münsərihi-müsəmməni-mətviyyi-məksuf**

Gəlsən əgər yanıma Yer Kürəsi şad olar,  
Getsən əgər mə'rəkə, vay düşəcəkdir yerə.

Ayrılığa uğrasaq qorxuram hay-küy qopa,  
Küy çıxacaqdır göyə, hay düşəcəkdir yerə.

Sən kimi göyçəklərə Sə'di gözəl söyləyib:  
"Sən dama çıxsan əgər, ay düşəcəkdir yerə"<sup>1</sup>.

11.10.2008

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

Aşiqin istədi dincəlməyini,  
Gəldi ay tək günəşi istəyənim.

Ey səhər, istəmirəm gəlməyini,  
Bu gecə ay qonağım oldu mənim.

14.10.2008

---

<sup>1</sup> "Mah beyoftəd be zir gər to bərayi be bam".



\* \* \*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Düzdürmə məgər deyib Füzuli  
Gülçöhrələrin vəfası olmaz?

Hey vurnuxuram təzad içində:  
Vardırmı adam xətası olmaz?

Ey neyçi, mənim də bir neyim var,  
Neyçün bu neyin sədası olmaz?

Şəxsin cavanı - qocası varsa  
Eşqin cavanı - qocası olmaz.

Dinsiz adamın Xudayə qarşı  
Şəkki var isə, duası olmaz.

Dərivşlərin tamahı yoxdur,  
Var dövlətə iddiası olmaz.

Bir yerdə qərar tutmuram mən,  
Şahin quşunun yuvası olmaz.

1.11.2008

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Yetmiş yaşa yetməkdədi sinnim, daha bəsdir,  
Atmaqdayam ömr eyləməyin daşını indi.

Ağ günlərə həsrət çəkirəm, qarə günüm var,  
Bənd həm kəsə bilməz gözümün yaşını indi.

Hər və'də çalışdı qorusun başını, amma  
Şahin diləyir ki, kəsə öz başını indi.

8.12.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-əbtər**

Nə qədər qüssə seli saxlayıram qəlbimdə...  
Axacaqımı eşiyə qüssə gözümdən bir gün.

Elə sağlam bir ömür istəyirəm taledən,  
İmtina eyləməyim mən öz-özümdən bir gün.

Söyləsəm "istəyirəm təkcə yarı", düzdürmü olar?  
İnciməzmi görəsən Tanrı sözümdən bir gün?

10.12.2008

\* \* \*

**Həzəci-müsəmməni-salem**

Mənim çiyimdə yüklər var ki, hamballar davam etməz,  
O miqdar çəkmişəm zillət yükü, billah, dədəm yandı.

Canı üzməkdədir dərdim dəmadəm, yaxşı insanlar  
"Qoy olsun gözlərin aydın, - deyərlər, - dərd-ələm yandı".

Canımda öylə od var ki, evimdən od çıxar bir gün,  
Varağımdan qopan tüstü görər bir gün qələm yandı.

12.12.2008

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Tullayır üstümə daş bə'ziləri, dəydi gəlib  
Atılan səmtimə qeyz ilə daşın bir neçəsi.

Bir mülayim adamam, kimsəyə dərd verməmişəm,  
Dərdə salmış məni amma dalaşın bir neçəsi.

Hamı tək bircə başım var, qorumaq lazımdır,  
Deyiləm div bitə çiyimdə başın bir neçəsi.

15.02.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Bu ağır Yer Kürəsində çox ağırlıqlar var,  
Nə ağırdır görəsən dava-dalaşdan da ağır?

Hər dəqiqəm həyəcandır, həyəcan üzdü məni,  
Tərəzi çəkdi onu, gəldi təlaşdan da ağır.

Qəddimi, qamətimi dik tuturam, hərçənd ki,  
Kipriyimdən asılan göz yaşı daşdan da ağır.

10.04.2009

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məkşuf**

İstəyimi istəmədim gizləyim,  
Ərz elədim bunları cananəyə:

Bil ki, Xudadən diləyim var, məni  
Qul eləsin sən kimi şahanəyə.

İndiyəcən gizləmişəm sirrimi,  
Gəl qulaq as sən bu səmimanəyə:

Meyl edirəm dərdimi izhar edim,  
Bənzəməyim hüsnünə biganəyə.

Mən nə qədər eşqimi həbs eyləyim?  
Qəlbimi döndərmə həbsxanəyə!

16.05.2009

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

Söyləyirlər göz doyur hərdən vüsaldan, düz deyil,  
Ey nigarım, doymayı bir dəm vüsəlindən gözüm.

İndi sən, heyhat, uzaqsan, biz təkik Alləhtək,  
Amma ki, ayrılmayı bir dəm camalından gözüm.

17.07.2009

\* \* \*

**Həzəci-müsəmməni-ərəbi-məkfufi-məhzuf**

Ustad mənə öyrətdi hesab dərsimi yaxşı,  
Kiprik oxunu atma hesab istəməyim mən.

Naz ilə gəzirsən yenə sən gülşən içində,

Ey gül, gülümü dərmə gülab istəməyim mən.

Sınmış qədəhə bir də qədəh söyləməyirlər,  
Sındır qədəhi at ki, şərab istəməyim mən.

15.08.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Neçə ildir qaçıram ölkədə insanlardan,  
Edirəm söhbətimi dağlar ilə, düzlərlə.

İstəmək istəmirəm qarşılaşım heç yerdə  
Baxışından yenə yaltaqlıq axan gözlərlə.

Yaxşıdır ki, elim içrə hələ var yaxşı adam,  
Sayı saysız qəzəlim var elimə yüzlərlə.

Bağlama darvazanı, sən ki nəcib insansan,  
Bağiban, qoy danışım laləvü nərgizlərlə.

"Boşboğazlıq elədin" söyləməsinlər mənə qoy  
Boğazım boşsa da qəlbim doludur sözlərlə.

21.08.2009

\* \* \*

**Rəməli-müsəmməni-məhzuf**

Çox qəzəllər yazmışam əğyarı tənqid eyləyib,  
Yazmışam "əğyar olan şəxsə səadət gəlməsin".

Qoy xurafat ilə dinin fərqlini zahid bilə,  
Cəhlini artırməsın molla, cəhalət gəlməsin.

Eşq olub aşıqlərin mövzusu, Şahin, daima,  
Eşqdən yazmaq gərək! Şe'rə siyasət gəlməsin!

11.09.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Ayrılandan bəri yaddan çıxara bilməyirəm,  
Cəlb edir Gündoğar ölkə gecə-gündüz bu kəsi.

Cazibə qüvvəsi, yarəb, nə böyük hikmətmış -  
Yaranıbdır yenə Şahində Yapon cazibəsi.

13.09.2009

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Qəzəl içrə neçə ildir izim olmuş sanıram,

Ötəri olmadığımıdan ötəri kəs deyiləm.

Mən də səhv etmişəm başqa adamlar sayığı,  
Çünki adi adamam, çünki müqəddəs deyiləm.

Müt'ilikdən uzaq oldum həmişə, ey Şahin,  
Mən ki hər əmrə itaət eləyən kəs deyiləm.

20.02.2010

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Gəncəyə səfər təəssüratı*

Bütün ömrüm boyu əyləncə nədir bilməmişəm,  
İndi isə neçə əyləncəni gördüm, çaşdım.

Neçə yerdə neçə yol dost əli sıxdım!.. Arabir  
Mənə doğru uzanan pəncəni gördüm, çaşdım.

Elə yer var ki, baharında da gül görsənmir,  
Qış çağı mən açılan qönçəni gördüm çaşdım.

Neçə həzz bəxş eləyibdir neçə vəslim, amma  
"Hicr" adında neçə işgəncəni gördüm, çaşdım.



Gəncəvi yurduna gəlcək elə bil gəncləşdim,  
Qocanı gənc eləyən Gəncəni gördüm, çaşdım.

1.02.2011  
Gəncə

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Əlvida qırmızı rəngə, yazıram qarə ilə,  
Deməyin qırmızı yaz, yoxsa qəşəng olmayacaq.

Şe'r əgər yaxşı yazılsa nə təfavüt rəngdə?  
Rəngini etsə əvəz tülkü pələng olmayacaq!

Qırmızı rəng ilə yazdım neçə dəftər şe'ri,  
Qara dəftərdə daha qırmızı rəng olmayacaq!<sup>1</sup>

4.02.2011

\* \* \*

**Münsərihi-müsəmməni-mətviyyi-məkşuf**

Ey oxucu, köhnəlib "Əsli-Kərəm" dastanı,  
Fikrimi təsdiq üçün, bəlli ki, var çox səbəb.

---

<sup>1</sup> Mənim adətən 3 Divanımın şe'rlərinin əlyazma nüsxələri qırmızı rəngli qələmlə yazılmışdır, amma 4-cü Divanımın yazısından sonrakı şe'rləri 5-ci Divan da daxil olmaqla qara dəftərdə qara rənglə yazmağa başlamışam - Ş.F.

Yoxmu cahanın mægər mən kimi aşıqləri?  
Mən yüzünü söylərəm ismini etsən tələb.

Şahiniyəm sevginin, Məcnunu tə'rifləmə,  
Mən Qubalı aşıqəm, sən də deyilsən ərəb.

9.02.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Adil Əlizadəyə*

Nə olan şeydi o mey ki, ulu şairlərimiz  
Onu tə'rif eləyiblər bu qədər, anlamadım.

O Nizami, o Füzuli, Həsənoğlu, Xəyyam  
Nuş ediblərimi o zəqqumi mægər? Anlamadım.

"Bu dövrdə içilən mey acıdır" söylədilər,  
Bəs o vaxt nuş olunan mey nə təhər? Anlamadım.

İndikindən o meyın fərqi nə imiş görəsən?  
Faidə üstün olub, yoxsa zərər? Anlamadım.

İndikindən mægər üstünlüyü varmış o meyın?  
Hansı mey hansı meyi üstələyər? Anlamadım.

27.02.2011

\* \* \*

**Həzəci-müsəmməni-əxrəb**

Məftunluğa son qoydun, ey aşiq olan Şahin,  
Bəlkə gələsən şövqə, məftun olasan bəlkə?

Dərs al o qarışqadən, zəhmət çəkərək hər dəm  
Mülkündə Süleymanın məskun olasan bəlkə?

Bəsdir, dəli olmaqçın divanəlik öyrənmə,  
Divanəlik öyrən ki, Məcnun olasan bəlkə!

24.04.2011

\* \* \*

**Rəməli-müsəbbəni-məxbuni-əbtər**  
*Maştağada Vahidin şərəfinə təşkil  
olunmuş məclisdə oxunmuşdur.*

Vahidin şə'ninə yazmaqda qələm bir qit'ə,  
Lənkərandan çağırın məclisə Nahid<sup>1</sup> gəlsin.

Əhmədov Əhmədağa yox, hanı Məmməd Nuri?  
Maştağa ki, üləma yurdudu, zahid gəlsin.

Hanı Namiq Şəfai, hanı Səyyah<sup>1</sup>, Baba<sup>2</sup>?

---

<sup>1</sup> Xanəhməd Nahid - qəzəlxan.

İstərəm ki, yenə qoy Seydağa, Şahid gəlsin.

Mir Cəlal<sup>3</sup> gəldi!.. Kərim<sup>4</sup> harda, Ağa Mirzə<sup>5</sup> hanı?  
Nardarandan yüyürüb məclisə Cahid<sup>6</sup> gəlsin.

Qəzəl uğrunda mücahid var idi Mail tək,  
İstərəm ki, yenə bir öylə mücahid gəlsin.

O qədər istəyirəm ki, ola Rüstəm Samit<sup>7</sup>,  
Qoy desin bir neçə söz Vahidə aid, gəlsin.

Dedilər Şahinə: "Yox, bir daha Vahid gəlməz!"  
Vahid ölmüşmü bəyəm bir daha Vahid gəlsin?

17.02.2011

\* \* \*

**Səri'i-müsəddəsi-mətviyyi-məksuf**

Qarə qələmlə yazıram bəd günü,  
Xoş günümü indi pozan şairəm.

---

<sup>1</sup> Əlibala Səyyah - qəzəlxan.

<sup>2</sup> Məşədi Baba - meyxanaçı.

<sup>3</sup> Mir Cəlal Zəki.

<sup>4</sup> Kərim - meyxanaçı.

<sup>5</sup> Ağamirzə - meyxanaçı.

<sup>6</sup> Yaşar Cahid - qəzəlxan, bəstəkar, xanəndə.

<sup>7</sup> 1990-1998-ci illərdə "Məcməüş-şüəra"-nın sədri olmuşdur. O zaman mən bu məclisin katibi idim - Ş.F.

Yazmadın heç və'də qəzəl, ey aşiq,  
Saz çalırım mənsə, ozan şairəm.

Bitdi baharı, yayı şux ömrümün,  
İndi "Xəzaniyyə" yazan şairəm.

27.07.2011

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

İncə gözəllərdə şirin dil - gözəl!  
Eh, qaba dillər məni incitdilər.

İsti könüllər məni odlandırır,  
Buzlu könüllər məni incitdilər.

Gül kimi sözlər demişəm güllərə,  
Soldu o güllər, məni incitdilər.

2.09.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**

Ölkəmizdə hələ də kirli qəzəllər yazılır,  
Qəzəli cəhd elə ən pak qəzəl et, ey Şahin.

"Eşq"dən üstün olan qeyri kəlam axtarma,  
Özünə sən bunu zərbül-məsəl et, ey Şahin.

Yaxşılıq etməyi yaddan çıxarıb gen durma,  
Başqası etsə, sən ondan əzəl et, ey Şahin.

Niyə tənha yaşayırsan axı gen dünyadə?  
Kim deyibdir yaşıl ömrü xəzəl et, ey Şahin?

"Bizə çün qədr bulunmaz, çıxalım dünyadən",  
Belə söylərdi Füzuli, əməl et, ey Şahin.

İstərəm sayını divanlarımin beş eləyim,  
Nə edirsənsə et, amma gözəl et, ey Şahin.

23.09.2011

\* \* \*

#### **Rəməli-müsəmməni-məxbuni-məhzuf**

"Yer mənimdir, - dedi mə'mur, - mənimdir varı da!"  
Söyləsə kimsə belə, ömrü boyu səhv edəcək.

Yeri Allah-taala yaradıb hər kəs üçün,  
Belə getsə, Yeri Allah özü də məhv edəcək.

2.10.2011

\* \* \*

**Rəməli-müsəddəsi-məxbuni-məhzuf**

İnanın, çoxdu dilimdə qəzəlin imkanı!  
Bulaşığı yazsa qəzəl kimsə onunla yox aram,

Nə qədər yazmaq olar "Xəlqi qəzəllər yaradın!"?  
Qəzəli yazmayıram mən, qəzəli qışqırıram.

Etmişəm cəng çox illər neçə təqlidçi ilə,  
Olmuşam var həmişə, yenə onlarla varam!

9.10.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf (əbtər)**  
*Dostumuz Tofiq Cahangir bir həftədir ki, yoxa çıxıb. Bu gün onun Tehrandan İstanbula getdiyi mə'lum oldu. Arxayınlaşdıq.*

"Qeyb olubdur, - dedilər, - Tofiq İmam Mehdi kimi",  
Şükür olsun ki, yetişdi xəbər İstanbuldan.

Gecə Tehran şəhərindən sorağı gəldi onun,  
Ertəsi günsə açıldı səhər İstanbuldan.

Necə də cəld gedib, çatdı o dilbər şəhərə,

Dartdılarını onu iplə mægər İstanbuldan?

Zalım oğlu elə bil quş kimidir mən sayağı,  
Göy göyə salmada indi nəzər İstanbuldan.

Türkiyə torpağına yel kimi çatdı, sanki  
Qamçısı Ankaradandı, kəhər İstanbuldan.

"Şeşdər" adlı kitabı qaldı yarımçıq, gəlsin  
O kitab naminə etsin həzər İstanbuldan.

Yoxsa, yoxdur yaza kimsə bizə nərd tarixini,  
Yazacaq kim axı nərdə əsər İstanbuldan?

Kitaba rə'yçi Vasimdi ki, ondan başqa  
Yaxşı rə'y varmı yaza bir nəfər İstanbuldan?

Alacaqdır akademik adı Tofiq nərddə,  
Barı etsin vətənə tez səfər İstanbuldan.

Yaxşı zər atmağı vardır Bakıda, bəs görəsən  
Axtarıb tapdımı o yaxşı zər İstanbuldan.

Hacı Vasim ilə, Elxan ilə, Valeh darıxıb



Dedilər: "Yaxşısı lap Kəlbəcər İstanbuldan".

Dedilər: "Tofiqi heç Londona da qoymazdıq,  
Çıxa bilsəydi əgər bir təhər İstanbuldan".

Dedilər: "Tofiqə Köln içrə də vardır aşıq,  
Tuti tək dişləyir amma şəkər İstanbuldan".

Dedilər: "Bezmədimi Mərmərəyə baxmaqdan?  
Düşünür yoxsa axır göy Xəzər İstanbuldan?".

Dedilər: "Keçsə bu cür hər səfəri qürbətdə,  
Bağiban tək çəkərik biz çəpər İstanbuldan".

Dedilər: "Tofiqi, əlbət, sevir istanbullu,  
Arxasınca gələcəkdir qəhər İstanbuldan".

Dedilər: "Sevdisə Tofiq Bakını sevgili tək,  
Kim deyibdir ona ki, busə dər İstanbuldan".

Dedilər: "Heç düşürükmü yadına biz görəsən?  
Deyirik hey darıxıb "Əlhəzər İstanbuldan!".

Dedilər: "Gözləyirik biz onu, gəlsin tezçə,

Dəyməsin Tofiqə, yarəb, xətər İstanbuldan".

Dedilər: "Adili-Yəhya dedi ki, həbs olunub!.."   
Adili öldürərik atsa şər İstanbuldan.

Gah deyir "Bəndəri-Abbasda, ya Tehranda yatır",   
Gah deyir qolları bağlı gələr İstanbuldan.

Dedilər: "Adili-Yəhya danışır bəlkə də düz,   
Mə'lumat yoxdu bizə müxtəsər İstanbuldan".

Dedilər: "Bəlkə adam yollayaraq, gizlincə   
Qaçıraq Tofiqi biz birtəhər İstanbuldan?"

Söyləyən yoxdu "Ey Adil, nə düşübdür sənə ki,   
Deyəsən Tofiqə dəymiş zərər İstanbuldan".

Ya, deyən Adilə yox "Ağzını xoş sözlərə aç,   
Yaxşı söz söylə bizə bir qədər İstanbuldan".

Bir deyən yox ona "Adil, niyə sözbazsan sən?   
Tofiqə güc Bakıdandı, təpər İstanbuldan".

Hacı Vasim ilə, Elxan ilə, Valeh düşünüb

Dedilər: "Tez gələcəkdir o ər İstanbuldan".

Dedilər: "Çünki Bakı Tofiqə məskən yeridir,  
Yeyərək orda "dönər", tez dönər İstanbuldan".

Yolunu gözləyirik biz Bakıda, inşallah  
Bir də görrük ki, edibdir səfər İstanbuldan.

... Neçə gün keçdi və Tofiq Bakıda görsəndi,  
Mö'təbər döndü geri mö'təbər İstanbuldan.

30.10.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Qalmışam mat o "Şəqqül-qəmər" icraçısına,  
"Həzrət İsa gətirmiş ölünü canə" demə.

Ayı bir barmaq ilə parçalamaq mümkündür?  
İnana bilməyirəm, gəl mənə əfsanə demə.

Ya başım dərk eləmir bunları, yaxud onlar  
"Bənzəmirilər, iki insansa da, insanə" demə.

21.11.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Neçə il göstərə bilmişsə əyan olduğunu,  
Şükür olsun ki, əyandır hələ "Məcməş-şüəra".

"Pənbeyi-daği cünun içrə nihandır bədəni"<sup>1</sup>  
Əyan olduqca nihandır hələ "Məcməş-şüəra".

Sözü "Məcməş-şüəra" içrə bəyan olmuşsa,  
Hər şe'r içrə bəyandır hələ "Məcməş-şüəra".

Uzun illər yaşadıb var edəcək şöhrətini,  
Bizə miras və şandır hələ "Məcməş-şüəra".

Saqibin "Divan"ı çıxdı, hələ var "Divanlar",  
Çıxacaqmı? Nigərandır hələ "Məcməş-şüəra".

Kitabı yox hələ də Bəydəmirin<sup>2</sup>, Bizəbanın<sup>3</sup>,  
Bizə, əlbəttə, hayandır hələ "Məcməş-şüəra".

Qocadırmı? Hələ yoxdur qocalıq məclisdə,

---

<sup>1</sup> Misra Məhəmməd Füzulinindir.

<sup>2</sup> Bəydəmir Dəmir.

<sup>3</sup> İlqar Bizəban.

Yüz otuz yaşlı cavandır hələ "Məcməş-şüəra".

2.12.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Xətrinə dəyməliyəm mən yenə "şairlərimin",  
Çox qəzəlخانlarımız var ki, xətir bilməzlər.

Elə aludə olublar bulaşiq kəlmələrə,  
Önə mirvari kimi şe'r gətir, bilməzlər.

Bilməyirlər ki, nədir rayihəli şe'r havası,  
Havanı korlamaq istər bu ətirbilməzlər.

Çoxunun taqəti yox tənqidə çimdik qədri,  
Nə dözüm, hövsələ, onlar nə səbir bilməzlər.

Əcnəbi sözləri qaynaq eləyirlər qəzələ,  
Qafiyə, vəzn, təmiz yazma nədir, bilməzlər.

Nə qədər saf qəzəl söyləmişəm, yox qədrim,  
Şairin qədrini bilməz bu qədirbilməzlər.

7.12.2011

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Valeh Tağıya*

Nanənin ətri həpubdur sənə, ey nanəsevən,  
Dedi: - Zülfümdü sənə qoxladığın, nanə deyil.

Dedim: - Əhsən sənə, divanə edibsən mənə sən,  
Söylədi: - Sən dəlisən, hər dəli divanə deyil.

- Mənə mey süzmə, - dedim, - saqi, mənə çay gətir,  
Dedi: - Meyxanədəsən, çıx, bura çayxanə deyil!

17.03.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

"Saqi, meyhanə dağılsın" deyirəm məsciddə,  
"Əlvida" söyləyirəm məscidə meyhanədə mən.

Varmı baş məndə məgər, qəlb tərəddüddə qalıb,  
Başımı axtarıram mən, başım itmiş deyərsən.

12.06.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

"Pənbeyi-daği-cünun" örtdü sənin cismini də,  
Neçə qürbət, neçə hicran daği öyrəndin sən.

Bağibanlıq peşəsi xeyli çətin bir peşədir,  
Gül becərdin, süsəni, zanbaği öyrəndin sən.

Əfqanıstanda da dərvişlərə yoldaş oldun,  
Düzü keçdin, daği aşdın, baği öyrəndin sən.

Doğrudan - çılpaq həqiqət acıdır, amma şirin!  
Paltar altındakı çox çılpaği öyrəndin sən.

Aldığın elmi qoyaq bir kənara, ey Şahin,  
İftixar et ki, şe'r yazmaği öyrəndin sən.

25.06.2012

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Birdən-birə səsləndi rübabımda tərənə,  
Meylim məni bir sevgiyə mail eləyibdir.

Hər eşqə düşün kimsəyə aşiq demək olmaz,  
Aşiq o ki, eşqi onu qabil eləyibdir.

Kim versə əgər və'd, eləsin və'də əməl həm,  
Düz söz adamı məqsədə nail eləyibdir.

Təkmil ola bilmirdi könül dəftəri onsuz,  
Bildim ki, bu sevgim məni kamil eləyibdir.

Divanə edir çoxlarını eşq odu, mə'lum,  
Amma, mənisə eşq odu aqıl eləyibdir.

17.10.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Sevgi, əlbəttə, savabdır, yaşamaq təksə - günah!  
Savabın qiyməti başqa, günahın başqa cürə.

Sabaha saxlama gəl sən görüşü, ey dilbər,  
Bu günün ləzzəti başqa, sabahın başqa cürə.

21.12.2012

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Nə cavanlıqdakı qüvvət, nə də can-baş qaldı,  
Amma ki, mən vətəni sevmədənəm can-baş ilə.



O qədər tulladılar üstümə haqsız yerə daş,  
Dəlîtək oynayıram mən gecə-gündüz daş ilə.

İstərəm göydə mələklərlə edəm ünsiyyət,  
Var nə yoldaş ilə ünsüm, nə də ki, sirdaş ilə.

9.01.2013

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Məscid ilə meyخانədə məstanə olursan,  
Məstanəliyindən utanırsansa, utanma.

Dövrün yeni əfsanəvi bir aşiqi oldun,  
Əfsanəliyindən utanırsansa, utanma.

Əğyarı döyübsən deyə mərdanə deyirlər,  
Mərdanəliyindən utanırsansa, utanma.

Pərvanə həyatı səni həm yandıracaqdır,  
Pərvanəliyindən utanırsansa, utanma.

Fəxr eylə ki, Şahin, sənə divanə deyirlər,  
Divanəliyindən utanırsansa, utanma.

28.01.2013

\* \* \*

**Həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf**

Allahə şükürlər ola ki, saqiyyə yetdim,  
Gün gəldi yeni, qoy dünəni gözləməsinlər.

İqlim təzələnmiş deyə, yox göydə buludlar,  
Dağ həm görünür, dağda çəni gözləməsinlər.

Mən tərək eləyib məscidi meyxanəyə getdim,  
Molla, de ki, məsciddə məni gözləməsinlər.

12.02.2013

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məksuf**

İstəmirəm girməyi söz bağına,  
Soldu bağım, gül qopara bilmərəm.

İstəmirəm heç təzə "Divan" yazım,  
Xeyli çətindir, bacara bilmərəm.

"Divan"ı çoxdur ulu şairlərin  
Bağdada xurma apara bilmərəm.

3.03.2013

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**  
*Tofiq "İstanbullu" yenə İstanbuldadır.*

Su yolu... Həm də dəmir yol yolu... İğdir yolu var...  
Bir baxın Tofiqə, İstanbulu etmiş su yolu.

Bilirik, yolçuya yollarda xətər mümkündür,  
Yolların hər birisi bəlkə neçə qorxu yolu.

Qorxu-hürkü nə deməksə bilə bilmir Tofiq,  
Görəsən çoxmu hələ qət edəcəkdir bu yolu?

Bir gedir, bir də gəlir, bir də gedir, bir də gəlir,  
Necə bəs söyləməyim Tofiqə İstanbullu?

14.03.2013

\* \* \*

**Rəməli-müsəmməni-məxbuni-məhzuf**

Səsin e'cazını ahəng ilə səsdən soruşun,

İştahın həzzini, əlbəttə, həvəsdən soruşun.

Palıdın qüvvəsinə güc gələ bilmir tufan,  
Tufanın qüvvəsini onda vələsdən soruşun.

Qənd ilə, şəkkər ilə dərdinə olmur çarə,  
Tutinin çəkdiyi hicranı qəfəsdən soruşun.

26.03.2013

### *HECA VƏZNLİ QIT'Ə*

Bu da bir yaş günü, yaşım yetmiş üç,  
Yetmiş üç yaşlı kəs yaşayır hələ.

Qələm hər gün yazır əzəlki təki,  
Canımda o həvəs yaşayır hələ.

Şahin, əllərini kəsmə şe'rdən,  
Kəsilməyib nəfəs, yaşayır hələ.

27.03.2013

## MÜRƏBBELƏR

Rəməli-müsəmməni-məxbuni-məhzuf  
*Tamridaya!*

Qalmışam mat-məəttəl mənə, heyrətləniyəm,  
Yerin altında yatırsan, görünürsən gözümə.  
Neçə ildir ki gedibsən, sənə heyrətləniyəm,  
Yerin altında yatırsan, görünürsən gözümə.

Sirri çoxdur bu cahanın, nə təhər sirdir bu?  
Qəbir üstədən necə keçməkdə nəzər? Sirdir bu!  
Sirr dedim mən buna, sirdən də betər sirdir bu,  
Yerin altında yatırsan, görünürsən gözümə.

Deyirəm gördüyümü bir neçə yar-yoldaşıma,  
Söyləyirlər qoca vaxtı hava gəlmiş başıma,  
Nə deyim indi, ey afət, bacıma, qardaşıma,  
Yerin altında yatırsan, görünürsən gözümə.

Bu görüntü məni üzməkdə, nə tədbir eləyim?  
Yetəcəkdir kimə dünyədəki əhdim, diləyim?  
Ölmürəm ki, yanaşıb mən bunu Allahə deyim,  
Yerin altında yatırsan, görünürsən gözümə.

Həm yaxın, həm də kənarsan, sənə heyrlənirəm,  
Mənə heyrlə baxarsan, sənə heyrlənirəm,  
Həmi yoxsan, həmi varsan, sənə heyrlənirəm,  
Yerin altında yatırsan, görünürsən gözümə.

Düz on ildir ki, sənin dərdi-sərin yoxdur və  
Düz on ildir ki, bitibdir, kədərin yoxdur və  
Düz on ildir ki, Yer üstündə yerin yoxdur və  
Yerin altında yatırsan, görünürsən gözümə.

Şahinəm, ey görünən yar, gözümə görsənmir,  
Edirəm mən yenə təkrar: Gözümə görsənmir,  
Yerin üstündə gəzən var, gözümə görsənmir,  
Yerin altında yatırsan, görünürsən gözümə.

30.04.2011

\* \* \*

**Səri'i-müsəddəsi-mətviiyi-məxşuf**  
*Tamridanı xatırladım...*

Hiss edirəm kimsə otağımdadır,  
Ruhimidir sevgili cananımın?  
Görməyirəm, amma qabağımdadır,  
Ruhimidir sevgili cananımın?

Bir neçə ildir məni tərک eyləyib  
Xoşladığı məskəni tərک eyləyib...  
Hansı qonaqdır belə ərk eyləyib?  
Ruhimidir sevgili cananımın?

Bağlı qapımdan içəri kim keçər?  
Hurimidir, ya o pəri? Kim keçər?  
Ey Yaradan, müxtəsəri kim keçər?  
Ruhimidir sevgili cananımın?

Bəlkə mələkdir? Mələyə oxşamır,  
Ətri də yoxdur, çiçəyə oxşamır,  
Yoxsa küləkdir? Küləyə oxşamır,  
Ruhimidir sevgili cananımın?

Addımının var səsi... Gəlməkdədir...  
Eyləyirəm car səsi: Gəlməkdədir!  
Dinləyirəm, yar səsi gəlməkdədir,  
Ruhimidir sevigili cananımın?

"Bax sözə, ey ruh!.." Sözü görsənmədi,  
Çıx üzə bir dəm, üzü görsənmədi,  
Gözlədiyim mö'cüzə görsənmədi,  
Ruhimidir sevgili cananımın?

Mehriban Allah, yiyəsən Şahinə!  
Söz deməyirsən niyə sən Şahinə?  
Bəlkə özün söyləyəsən Şahinə?  
Ruhimidir sevgili cananımın?

2.04.2008



## *TƏRCİBƏND*

**Həzəci-müsəddəsi-əxrəbi-məqbuzi-məhzuf**

Ey yarını tərək edib gedən yar,  
Ey ömrü boyu olan vəfadar,

Sən qəbr evinə köçən zamandan  
Mən qüssəyə olmuşam giriftar.

Sənsiz qalalı, mənim halımdan  
Bir kəs ola bildimi xəbərdar?

Alnımda yazı buna səbəbmi?  
Qismətmi olub buna səbəbkar?

Nahəmvar olub yolun ki, düzdü,  
Yoxdur daha yol ki, olsun həmvar.

Ey tarçı, tarı gətirmə şurə,  
Mizrabı götürmə ki, qəmim var.

Şahanə idim, var idi qəsrim,  
Qəsr uçdu, dağıldı, öldü me'mar,

Zarəm, bu qoca çağında zarəm,  
Yox hövsələ məndə, biqərarəm.

Qış yetdi, bağım bəhərsiz oldu,  
Qüssəm, kədərim qədərsiz oldu.

Vardırsa da gün qəmər görünmür,  
Neynim ki, günəş qəmərsiz oldu.

"Sənsiz ölərəm" demişdim, ey yar,  
Əfsus, sözüm kəsərsiz oldu.

Ömrün boyu xoş keçirdin ömrü,  
Ömrün axırı düşərsiz oldu.

Halsız yaşadım, mənim halımdan  
Hal əhli belə xəbərsiz oldu.

Xalqın nəzəri nəzərsiz olmaz,  
Xalqın nəzəri nəzərsiz oldu.

Düşdüm başa ki, ağırdır itki,  
Zərgər zər itirdi, zərsiz oldu.

Zarəm, bu qoca çağında zarəm,  
Yox hövsələ məndə, biqərarəm.

Hicrin mənə öylə dağ çəkdi,  
Görsənmədi vəsl, ayaq çəkdi.

Çox çarəlilər gəzəndə bağda  
Mən çarəsizi otaq çəkdi.

Ağ rəng ilə bu boyaqçı dövrən  
Hər dəm telimə boyaq çəkdi.

Sevda məni cəlb edəndə hərdən,  
Zənn eyləməyin qucaq çəkdi.

Də'vət eləyəndə sülhə düşmən,  
Dost var ki, mənə bıçaq çəkdi.

Hərdən yanına ölü çəkəndə  
Öylə sanıram ki, sağ çəkdi.

"Tezliklə olar görüş" deyərdim,

Yarımla görüş uzaq çəkdi.

Zarəm, bu qoca çağında zarəm,  
Yox hövsələ məndə, biqərarəm.

Eşqim, həvəsim zülümdə qaldı,  
Sönməzdi közüm, külümdə qaldı.

Bədbəxt sonum nə tez yetişdi,  
Xoşbəxtliyim əllərimdə qaldı.

Hambal sayaqı belim düzəlmir,  
Qəm-qüssə yükü belimdə qaldı.

Həzzim aralandı can evimdən  
Eyvah, canım zülümdə qaldı.

Sanki qıfıl asdılar dilimdən,  
Xoş kəlmələrim dilimdə qaldı.

İmdadinə çarə tapmadım mən,  
Əfsus cəfam əlimdə qaldı.

Hərdən səsinə eşitməyim var,  
Yarəb, səsi mənzilimdə qaldı.

Zarəm, bu qoca çağında zarəm,  
Yox hövsələ məndə, biqərarəm.

Var vəlvələ, yox səbr canımda,  
Bitmir daha gül gülüstanımda.

Leylanı xiyaban içrə gəzdim,  
Leyla yox idi xiyabanımda.

Məcnuni də gəzdim, amma gördüm  
Qurdlar ulayır biyabanımda.

Baxdıqda həkim qaraldı qanı -  
Yox qırmızılıq mənim qanımda.

Dünya görəcək ki, mən də ölsəm,  
Aşiq daha yox müsəlmanımda.

Gerçək görürəm sonum yaxındır  
Gerçəkliyi mən necə danım da?

Var sevməyənim, İlahi, hədsiz,  
Yoxdur sevənim mənim yanımda.

Zarəm, bu qoca çağında zarəm,  
Yox hövsələ məndə, biqərərəm.

Üqba səfərim hayanda qaldı?  
Allah, kəhərim hayanda qaldı?

Həddim nədi "gəl" desən qalım mən,  
Əzmim, hünərim hayanda qaldı?

Yazdım sənə bəs qədər minacat,  
Yarəb, dəyərim hayanda qaldı?

Zülmət kimidir mənə bu aləm,  
Gülgün səhərim hayanda qaldı?

Döymək dilərəm kəmərlə hicri  
Bilməm kəmərim hayanda qaldı?

Bilməm yanına yolum açıqmı?

Yarəb, səfərim hayanda qaldı.

Hərdən soruşurmu heç nigarım:  
"- Ey Tanrı, ərim hayanda qaldı?"

Zarəm, bu qoca çağımda zarəm,  
Yox hövsələ məndə, biqərarəm.

Yox canda səbr, gəlib qərarə  
Tanrım, yolumu yönəlt məzarə.

Dərdim elədir ki, fil də çəkməz,  
Vardırımı məgər bu dərdə çarə?

Billah, ürəyim düşüb təpərdən,  
Cism içrə ciyər də parə-parə.

Yarımla vəsl mənə nəşib et,  
Vurma bu zavallı yarə yarə.

Bəxtim daha, bəlli ki, ağarmaz  
Bir halda ki, var günümdə qarə.

Xiffət çəkirəm, hayanda hökmün?  
Həsərət çəkirəm, hanı işarə?

Sən Şahini də'vət eylə, gəlsin,  
Sən qoy ürəyində intizarə.

Zarəm, bu qoca çağında zarəm,  
Yox hövsələ məndə, biqərarəm.

1.11.2009-7.11.2009



## TƏBRİKNAMƏLƏR

### *Qəsidə*

**Rəməli-müsəmməni-məhzuf**

*Hacı Soltan Buzovnalının qarşından  
gələn yubileyi münasibətilə*

İnsanı təqdir edən insandı Soltan qardaşım,  
Viranı tə'mir edən xaqandı Soltan qardaşım.

Zövq alıb söz güllərindən söz bağından çıxmayır,  
Sanki bir şair deyil, bağbandı Soltan qardaşım.

Hər alaqdan xali eylə sə'y edib söz mülkünü,  
Fürsətin çoxdur sənin, imkandı, Soltan qardaşım!

Şair olmaq şövqü ilə xəstələnmişdir çoxu,  
Xəstələnmiş çox kəsə loğmandı Soltan qardaşım.

Az deyildir yaxşı şair, amma şairlər də var  
Sözləri başdan-başa hədyandı, Soltan qardaşım.

Verməyək hədyanə yer, mehmanıyığ Yer mülkünün,  
Hər bəni-adəm kimi mehmandı Soltan qardaşım.

Ovçular var ovlamaq istər onu ahu kimi,  
Bir pələngdir, şirdir, aslandı Soltan qardaşım.

Bə'zi kəslər yaxşı sözdən inciyirlər, eybi yox,  
Söz deyil, Həqdən gələn fərmandı, Soltan qardaşım.

On yaşımdan mən şe'r yazmaq təmənnə eylədim,  
Öylə sandım söz demək asandı, Soltan qardaşım.

Atəşindən qəlbimin gördüm qələmdə tüstü var,  
Yanğısından sözlərin əl yandı, Soltan qardaşım.

Bir də gördüm ki, dilimdən şe'rə bənzər söz çıxır,  
Bir də gördüm sözlərim "Divan"dı, Soltan qardaşım.

"Pəhləvanlar badpalər səgridəndə hər yana"<sup>1</sup>  
Bir də gördüm mən mənə meydandı, Soltan qardaşım.

Mən kiməm hazırda - şah şairlərin bir bəndəsi,  
Kim desə "şah şairəm" böhtandı, Soltan qardaşım.

Söz demək şairlərə bir vergidir Allahdən,  
Söz demək Allahdən ehsandı, Soltan qardaşım.

---

<sup>1</sup> Misra Məhəmməd Füzulinindir.

Öylə şair bətni var sözdən qısırdır il boyu,  
Öylə şair qəlbi var vulkandı, Soltan qardaşım.

Yetmişən, əlbət vüsalə, amma ki, hicran da var,  
Hər vüsalın axırı hicrandı, Soltan qardaşım.

Qarəbağ qapqarə olmuşdur, ağarmır çöhrəsi,  
Çox mürəkkəb, çox çətin dövrəndi, Soltan qardaşım.

Daima bəd qonşulardan biz əziyyət çəkmişik,  
Sinəmizdən qan axır, əlvəndi, Soltan qardaşım.

Qoy bizim söz gülləmiz zar eyləsin zülm əhlini,  
Düşməni zar etməmək nöqsandı, Soltan qardaşım.

Qanımız qal əhlinin qoy qəhri üçün qaynasın,  
Canımız hal əhlinə qurbandı, Soltan qardaşım.

Öylə adəm görmüşəm adəm demək nöqsan olar,  
Öylə insan görmüşəm şeytandı, Soltan qardaşım.

Qəlbi saf insanlara baxdıqca saflanmaqdayam,  
Qəlbi pak insanlara heyrandı Soltan qardaşım.

Eyləyir Şahin xitab: - Ey əhli-beyt şairləri,  
Soltanı sultan bilin, sultandı Soltan qardaşım.

13.06.2008

### *Qəsidə*

*Akademik dostum Vasim Məmmədəliyevin  
ömrünün 70 baharı münasibətilə*

Böylə ki, aşıqlərə heyrandı Vasim qardaşım,  
Dəmbədəm aşıq olan insandı Vasim qardaşım.

Elm olubdur Vasimin ilk sevgisi, var indi də,  
Elmi Loğman tək sevir, Loğmandı Vasim qardaşım.

"Dilşünasdır - yox rəqibi, gülşünasdır - var gülü",  
Söyləyən kəs bunları Elxandı<sup>1</sup>, Vasim qardaşım.

Hər savadlı alimə qiymət verir əndazəsiz,  
Bisavad alim görüb odlandı Vasim qardaşım.

Şərqşünaslıq elminin mə'bədi içrə lə'ldir,  
İncidir, yaqutdur, mərcandı Vasim qardaşım.

---

<sup>1</sup> BDU Şərqşünaslıq fakültəsinin dekani Elxan Əzizov.

Eşqdə məşhur olubdur Qeys ibn Amir tək,  
Elmdə Çingiz kimi bir xandı Vasim qardaşım.

Sanmasınlar ki, uğurlar Vasimə asan yetib,  
Çox qılınca tab edən qalxandı Vasim qardaşım.

Olmuş əlbət bir-iki kəs ki, durubmuş qəsdinə,  
Dostlara, billah ki, ad-sandı Vasim qardaşım.

Tük ilə түk fərqlini ondan gözəl kimdir bilən?  
Kim deyər ki, sözlərim böhtandı, Vasim qardaşım.

Tülküxislət hiyləgərlər neyləsinlər aslana?  
Anlasın qoy tülkülər, aslandı Vasim qardaşım!

Canü dildən bağlanıbdır öylə Haqq dərgahinə  
Olsa da dərgahə qul, sultandı Vasim qardaşım.

Hər cümə axşamlarında kəndbəkənd gəzməkdədir,  
Böyləcə çox məclisə mehmandı Vasim qardaşım.

Öylə qızgın, öylə qaynardır yanar tonqal kimi,  
Kül deyil, od püskürən vulkandı Vasim qardaşım.

Gah fələkdən söz deyir, gah da mələkdən, mərhəba!  
Hurini etcək xəyal, qılmandı Vasim qardaşım.

Həm muğamatdan alır həzz, həm şe'rdən daima,  
Şux əruz tək dilbərə heyrandı Vasim qardaşım.

İstiqamət - elmi pərvazdır, uçur qartal kimi,  
Qırğıdırmı, yox, deyil, tərlandı Vasim qardaşım.

İbrahim olsun xəbərdir: İsmayıl var indi də,  
Haqq yolunda qoç kimi qurbandı Vasim qardaşım.

Girmiş elmin bağına dil gülləri açsın deyə,  
Gül-çiçəkdən zövq alan bağbandı Vasim qardaşım.

Aləmin hər güşəsində var adamlar bəs qədər,  
Hər adam insan deyil, insandı Vasim qardaşım.

Mən kimi surət də axtar, şövq ilə mə'na da gəz,  
Al həyatdan kamını, imkandı, Vasim qardaşım.

Hər kitab ki sən yazıbsan, ərsəyə gəlmiş çətin,  
Hər uğur Haqdan gələn fərmandı, Vasim qardaşım.

Şeyxülislamın duası daima üstündədir,  
Cənnətə düşmək sənə asandı, Vasim qardaşım.

Sən ki pak bir bəndəsən Rəbbin hüzurunda, fəqət  
Qorxduğun bir şey ki var, hicrandı, Vasim qardaşım.

Sinnin ötmüş yetmiş, həştad gələr, Şahin, de ki:  
Bir də görrük ki, yaşın doxsandı, Vasim qardaşım!

9.11.2012

### *Qəzəl*

*Gülərə Munisin "Divan" kitabının çap  
olunması və təqdimatı münasibətilə*

Sən gərək sünbülü reyhan yazasan,  
Eləyib bağbanı heyran yazasan.

Yetmişən vəslinə bir "Divan"ın,  
Nə gərək bir daha hicran yazasan.

Səni "Məcməş-şüəra" təbrik edir,  
Olaban ümdə qəzəlxan, yazasan.

Daima gül sayacağı gülsün üzün,  
Olmayıb zarü pərişan, yazasan.

Sənə ilham verən Allahdır!  
Sənə Həqdəndi bu fərman! Yazasan!

Çox şe'r yazmağa imkan azdır,  
Taparaq yazmağa imkan, yazasan.

Dilini bağla qəlzdillilərin,  
Elə Şahin kimi üsyan! Yazasan.

İlk qadınsan ki, yazıbsan "Divan",  
"Yaz" deyir Azərbaycan, yazasan.

Qələmin yaxşı yazır, ey Munis,  
O gün olsun təzə "Divan" yazasan.

20.12.2007

### *Qəzəl*

*Həkim Qəni-90*

Yaşı doxsansa da, var öylə hərarət Qənidə,  
Eləyir cismi hərarətlərə heyrət Qənidə.

Vahidin vurğunudur, bir də Füzuli babanın,  
Yaşayır Seyyidü Sabir ilə Səhhət-Qənidə.



Baş-papaqda, papağı başda, varaq böyründə,  
Qələmi-əldə, qəzəl yazmağa fürsəti-Qənidə.

Yaradan bəxş eləyibdir ona çox zənginlik,  
Hafizə, fəhm, əql, nitq, qiraət-Qənidə.

Oxuyub - bildiyini, ya eşidib - gördüyünü  
Şərh edir bizlərə şövq ilə, səxavət-Qənidə.

Novcavanlıqda, cavanlıqda çəkib zövqü səfa,  
Gənclik əyyaminə dönmək kimi həsrət-Qənidə.

Yaddaşında yaşayır xatirələr illərlə,  
İxtilat ondadı, söz ondadı, söhbət-Qənidə.

Vətənə indi dəyən daş ona dəymiş sanki,  
Qarabağ niskili, qaçqın qəmi, xiffət-Qənidə.

Nə şafəqqət, nə məhəbbət? Necə xilqətdir bu?  
Nə fərasət, nə bələğət, nə fəzahət Qənidə!

Qulluğunda dayanıbdır Hacı Rafiq dostu,  
Üstəlik həm də ki, Solmaz kimi afət-Qənidə.

Onda dildar ilə, yar ilə, nigar eşqi yaşar  
Şahina, eşqdir, əlbəttə ki, sərvət Qənədə!

16.02.2008

### *Qəzal*

*Mir Yusif Mirnəsiroğlu-70*

Billah, əruz şe'ri deyil söz, tərənədir,  
Əhsən o şairə ki, sözü şairanədir.

Əlbəttə ki, bizim gözümüz padşahə yox,  
Əlbəttə ki, bizim üzümüz asimanədir.

Əlbəttə ki, güman yerimiz bağda güllərə,  
Əlbəttə ki, uman yerimiz bağibanədir.

Əlbəttə ki, mənim qəzəlim mədh üçün deyil,  
Əlbəttə ki, bizim sözümüz aşiqanədir.

Niyyət deyil o ki, qala dövlət qalaq-qalaq,  
Sözlər qalırsa millətə, bizdən nişanədir.

Miryusifə Şahin belə qiymət verib dedi:

Miryusifin qəzəlləri Miryusifanədir!

7.03.2008

*Qəzəl*

*Əmirşah-60*

Sevdasız ürəklərdə kədər, ah ola bilməz,  
Bədxah olan heç və'də xeyirxah ola bilməz.

Hər kəs fələyin çıxmalıdır imtahanından,  
Allahlıq edən varsa da Allah ola bilməz.

Əlbəttə, gözəl bir adamın məclisidir bu,  
Məclisdəkilər, bəlli ki, bədxah ola bilməz.

Kəsmək və ayırmaq dəmidir yaxşını pisdən,  
Hər kəs ki, ürəksiz ola, cərrah ola bilməz.

Zülm ilə ucalmış sarayın çökməsi vardır.  
Vallah qala bilməz elə, billah ola bilməz.

Tarix boyu çox hadisə baş verdi, a Şahin,  
Quldan şah olar, amma Əmirşah ola bilməz!

## *Qəzəl*

*"Yenə bu şəhərdə partapart,  
Sağda part, solda part...  
Bazarlar, meyxanalar,  
Toydakı lambadalar -  
Bunlar da bir partapart...  
Qarabağdan qara səs -  
Arabir part!..".  
Əkrəm Qaflanoğlu*

Şahin nəzərində uca dağ boydadı Əkrəm,  
Sönməz o Günəş adlı çıraq boydadı Əkrəm.

Yar-yoldaş içində elə hörmət qazanıb ki,  
Hörmətli və izzətli qonaq boydadı Əkrəm.

Zəngülələri çaydan aşıb, dağdan ötəndə  
Qudyal çayı boyda, Babadağ boydadı Əkrəm.

Görcək qocaman bir kəsi Əkrəm - qocamandır,  
Görcək uşağı sanki uşaq boydadı Əkrəm.

Düşmənləri haqqın köməyiylə əzə bilsək  
Görrük o zaman ki, Qarabağ boydadı Əkrəm.

Əvvəl dediyim fikrimi təkrar edirəm mən:  
Şahin nəzərində uca dağ boydadı Əkrəm.

29.04.2008

## *Qəzəl*

*Universitetdə fars dili müəllimim olmuş  
Təhminə xanım Rüstəmovanın 80  
baharı münasibətilə*

Səksən dedilər yaşını, səksənməli oldum,  
Səksən nədi, doxsan nədi, sanki dəli oldum!..

Dil dərsimi Təhminə xanımdan eləyib əxz,  
Farsın dilini mən dəxi öyrənməli oldum.

Söylərdi atam "Kaş balam tacir olaydı...",  
Amma ki, elmdən yapışıb mən zəli oldum.

Nadan qabağında dikələn bayrağa döndüm,  
Ustadın önündə palaz oldum, xəli oldum.

Vasim kimi aşiq olanın eşqini görcək,  
Əğyarlərin maniesi, əngəli oldum.

Əvvəl sırada olmadı qismət ki, olaydım,  
Ən sonda axırda gedənin əvvəli oldum.

Şahin, zirək etdi məni farsın dili, amma

Əfsus, məhəbbət dilinin tənbəli oldum.

Təhminə xanım, söylədilər yaşına "səksən",  
Ziddəmsə də səksənməyə səksənməli oldum.

10.06.2008

### *Qəzal*

*Ərəbşünas dostum Elxan Əzizlinin  
qızı Aylanın toy günü münasibətilə*

Eşqin yoluna doğma da, biganə də çatdı,  
Yanmaq ilə şam çatdı və pərvanə də çatdı.

Aşiq o deyil ki qala nakam, odur aşiq  
Həm vəslə yetişdi, həmi hicranə də çatdı.

Olmazsa təşəbbüs, toya imkan ola bilməz,  
Aşıqdə o cəhd oldu ki, imkanə də çatdı.

Vəsl istəyi ilə o qədər ağladı Məcnun,  
Səhrayə düşən göz yaşı ümmanə də çatdı.

Məsciddə bilmirdi məhəbbət nədi, amma  
Mollayə "məhəbbət" sözü meyxanədə çatdı.

Toy müjdəsi, şadəm ki, bizim həm evə yetdi,  
Ülviyyə yetişdi ona, Şahanə də çatdı<sup>1</sup>.

Vasim baba, Valeh baba, Tofiq baba şaddır,  
Şahin, babalıq növbəsi Elxanə də çatdı.

2.08.2008

### *Qəzal*

*Şair dostum Əli Rza Xələfliyə!*

Bir neçə aşiqə ki, aşiqi-şeyda dedilər,  
Dedilər, amma bu söz boyda müəmma dedilər.

"Çox sevən"dir axı "şeyda" sözünün mə'nası,  
"Çox sevən" söyləməyib, amma ki, əmma dedilər.

Aşiq aşiqdi, gərəkdirmi izafətlənsin?  
Türkidə yoxdur izafət, onu, heyfa, dedilər.

Bir "Xələfli" deyilən qardaşımız var bizim,  
Şə'ninə, öylə xələf ki, neçə misra dedilər.

Deyirəm mən də bu gün tə'rifinə bir neçə söz,

---

<sup>1</sup> Qızlarımın adları.

"Bax onun surətinə yaz neçə misra" dedilər.

Sözü tam, fikri bütöv, qayəsi pak insandır,  
"Məsləkindən dönə bilmir geri əsla" dedilər.

Nazını çəkmədə şe'rin gecə-gündüz mən tək,  
Oxuyub şe'rini ilhamına "ə'la" dedilər.

Ona bədbin demək olmaz, qələmi nikbindir,  
Bilmədim heç, deməyiblər bu sözü, ya dedilər?

İki oddan düzələn bir adı var, ey Şahin,  
Həm "Əli", həm "Rza" birləşdi - "Əli Rza" dedilər.

14.08.2008

### ***Qəzəl***

*Həzrət İmam Mehdinin (ə.s.) mübarək təvəllüdü münasibətilə İİR-in Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin keçirdiyi "Nur intizarında" adlı dəyirmi masada oxunan şe'r*

Asudə olar yar İmam Mehdi gələndə,  
Qan ağlayar əğyar İmam Mehdi gələndə.

Aləm dolacaq nur ilə nur intizarında,



Nur olmalı me'yar İmam Mehdi gələndə.

Amma ki, o nur hər adama olmayacaq bəxş,  
Nursuzlar olar xar İmam Mehdi gələndə.

Padşah deməz "Mən özüməm Yerdə xudavənd",  
Etməz buna israr İmam Mehdi gələndə.

Ev yıxmağı, qan tökməyini cəbr ilə, ol dəm  
Kim var edə inkar İmam Mehdi gələndə?

Var hər sarayın me'marı, gəlmiş olacaqdır  
İnsanlara me'mar İmam Mehdi gələndə.

Dərhal cəza almağa məhkum olacaqlar  
Minlərlə xətakar İmam Mehdi gələndə.

İslamə sədaqətli olanlar güləcəklər,  
Kafər olacaq zar İmam Mehdi gələndə.

Əlbət, neçə biar özünü öldürəcəkdir  
Qalmışsa həya, ar İmam Mehdi gələndə.

Söz yox ki, ədalət baxımından olacaqdır

Hər şəxs ilə rəftar İmam Mehdi gələndə.

Mə'lum bu ki, insanlara mə'lum olacaqdır  
Məzlum ilə qəddar İmam Mehdi gələndə.

Şahin, neçə əğyar giriftar olacaqsa,  
Asudə olar yar İmam Mehdi gələndə.

15.08.2008

### ***Qəzəl***

*70 yaşlı böyük alim Yaqub Mahmudova  
kiçik bir təbriknamə*

Adəm görürəm söyləyirəm "insanabənzər",  
Əslində o kəs adəmə yox, heyvana bənzər.

Bə'zən deyirəm sözlərimi xeyli mülayim,  
Bə'zən bu qəzəlxandakı söz üsyana bənzər.

Görcək məni yar öylə sanır bəxtəvərəm mən,  
Yox, məndəki şadlıq kədərə, əfğana bənzər.

Zəqqumdan acı görmədəyəm şəkkəri hərdən,  
Hərdən də vüsal görmədəyəm hicrana bənzər.

Nikbinliyimiz güclüsə bədbinliyimizdən,  
Bədbinliyimiz tərک olası tüğyana bənzər.

Əldən Qarabağ çıxsa da, yox, getmədi əldən,  
Hərçənd bizim düşmənimiz şeytana bənzər.

Ətrafə baxıb öylə əməllər görürəm ki,  
İslahı ələcsiz görünən nöqsana bənzər.

Əlbəttə deyildir hələ az yaxşı adamlar,  
Şadəm ki. o kəslər təbibə, loğmana bənzər.

Dünya evi ki, yox buna şəkk, gəldi-gedərdi,  
Dünyayə gələnlər gedəsi mehmana bənzər.

İnsanlarımız var ki, edir aləmi heyran,  
Heyran edən insan özü də heyrana bənzər.

Alimlərimin qədrini alim bilər ancaq,  
Alimdəki elm eşqi geniş ümmana bənzər.

Təbrik edirik biz yaşını öylə kəsin ki,  
Tarix tacını əldə tutan sultana bənzər.

Kim Yaquba söylərsə "təmiz kəs" qələt eylər,  
Şahin, o, təmizdən də təmiz insana bənzər.

10.02.2009

### *Qəzəl*

*Buzovna qəsəbəsi 206 saylı məktəbdə  
"Divan" müəllifi Gülarə Munislə görüş  
mərəsimində oxunan şe'r*

Təqdim elədi bir gün Munis bizə "Divan"ı,  
Aldıq ələ "Divan"ı, çəkdik gözə "Divan"ı.

Hər şe'rə nəzər saldım, gördüm ki, deyil adi,  
Sandım onu bir e'caz, bir möcüzə "Divan"ı.

Söz yox, qoca dünyadə Munis təzə şairdir,  
Amma, təzə mə'nalər vermiş sözə "Divan"ı.

Munislər arasında varmı elə bir şair  
Yazsın belə "Divan"ı, çıxsın üzə "Divan"ı?

Bədxah onu yandırsa, küllənsə əgər üstü,  
Parlar təzədən bir gün, bənzər közə "Divan"ı.

"Divan"ına var rəğbət hər bir nəcib insanda,

Söylər Hacı Soltan da "Çıxsın yüzə divanı".

Alqış eləyir Şahin, sidq ilə deyir Şahin:  
Munis gələrək vəcdə yazsın təzə "Divan"ı.

25.04.2009

### *Qəzəl*

*Şərqsünas dostum Elxan Əzizova!*

Yer də, göy də, şübhəsiz ki, Allahın icadıdır,  
Göydə şimşəkmi çaxan, ya yerlərin fəryadıdır.

Kim kimə imdad edərsə qədrini bilsin gərək,  
Bizlərə Yer Kürrəsi Pərvərdigar imdadıdır.

Mərhəba, ad qoydu getdi, tarixin yaddaşına,  
İsmi həkkləməyə Məcnunin iste'dadıdır.

Yadigar elxanilərdənmi qalıb Elxan adı?  
Bilmirəm, amma yəqin bildim bu ad türk adıdır.

Çox ərəb mülkündə covlan eyləyib Fərhad tək,  
Dağçapan hər kəs mægər dövranının Fərhadıdır?

Şərqsünas olmaq mægər qismətmidir hər alimə?

Şərqsünasdır, şərqsünaslıq qəsrinin ustadıdır.

Hər kəs olmur, Şahina, hörmətli insan, amma ki,  
Elxana var məndə hörmət, övliya övladıdır.

22.06.2009

### *Qəzəl*

*Şərqsünas dostum, ilahiyyatçı alim  
Molla Qurbanəli Qurbana!*

Ey vüsalım, bitdi növbən, gəlmə, hicran gözləyir,  
Şair indi qucmağa hicranı imkan gözləyir.

Əzrayıl döyməkdədir dərvazəmi, can istəyir,  
Can isə çıxmaq bədəndən istəmir, can-gözləyir.

Bir qəfəsdə tutini məhbus edibdir sahibi,  
Tuti şəkkər arzusunda, şəkkəristan gözləyir.

Çoxdan ölmüşdür, biyabandan daha gəlmir səsi,  
Məcnunun fəryadını amma biyaban gözləyir.

Qarə bağım ağ günə möhtac olubdur xeyli var,  
Qəhrəmanlar cəng üçün çoxdandı meydan gözləyir.

Var Fələstin qırğını, var Əfqanıstan naləsi,  
Mənsə heyranəm müsəlmanə, müsəlman-gözləyir.

Şahina, bəsdir, dəli olmaqdasan, az yaz qəzəl,  
Ağlına yazdır dua ki, Molla Qurban gözləyir.

23.06.2009

### *Qəzəl*

*Məşhur hakim, povest və hekayələr  
müəllifi, mahir publisist, qocaman  
qubalı Cabir Kərimovun 90 illik  
yubileyi münasibətilə*

Ölkəmdəki bağbanlar ilə fəxr edirəm mən,  
Güllər və gülüstanlar ilə fəxr edirəm mən.

Vardır Quba yurdunda da Fərhad ilə Məcnun,  
Dağlar və biyabanlar ilə fəxr edirəm mən.

Şahdağıma baxdıqca ucalmaqda vüqarım,  
Qəcrəşdəki ormanlar ilə fəxr edirəm mən.

Tarix boyu gəlmiş, gələcəkdir hələ ərələr,  
Getmiş neçə qurbanlar ilə fəxr edirəm mən.

Sağdır Fətəli xan, yaşayır yaddaşımızda,

Əlbət, o təhər xanlar ilə fəxr edirəm mən.

Loğmanlarımız var ki, edir dərdlərə çarə,  
Söz yox ki, o Loğmanlar ilə fəxr edirəm mən.

Hakimlər ədalətli hökmlər çıxaranda,  
Çox hökm ilə, fərmanlar ilə fəxr edirəm mən.

Cabir yaşına çox az adam çatmada, Şahin,  
Cabir kimi insanlar ilə fəxr edirəm mən.

6.08.2009

### ***Qəzəl***

*Xəzər Universitetində görkəmli tarixçi-  
alim, professor Süleyman Əliyarlının  
şərəfinə keçirilən mərasimdə oxunan şe'r*

Həzz bəxş eləyib canə Süleyman Əliyarlı  
Olmuş necə mərdanə Süleyman Əliyarlı.

Tarix, Ədəbiyyat ilə Dil meydanı görmüş,  
Girmiş neçə meydanə Süleyman Əliyarlı.

Elmin şamı pərvanə tələb eyləməliydi,  
Oldu şama pərvanə Süleyman Əliyarlı.

Tarix çəməninə həmi gül dərdi və həm də



Gül vardı gülüstanə Süleyman Əliyarlı.

Sadiq kəsə sadiq olub, eşq əhlinə aşiq,  
Biganəyə biganə Süleyman Əliyarlı.

Xaricdə vətən mülkünü təmsil eləməkçin  
Dözmüş neçə hicranə Süleyman Əliyarlı.

Qorqud Dədə haqqında onun həm sözü vardı,  
Söz yazdı səmimanə Süleyman Əliyarlı.

Məfkurəsi düz, elmi dürüst, niyyəti düzgün,  
Bənzər belə insanə Süleyman Əliyarlı.

Şahin, qoca dünyadə çox alim qədəm atdı,  
Xoş gəldi bu dövrənə Süleyman Əliyarlı!

28.12.2010

### *İki Qəzəl*

*Əliağa Vahidin və Həkim Qəninin  
təvəllüd günlərinə həsr olunmuş  
ədəbi görüşdə oxunmuşdur.*

### *I*

Saysız ulduzlar ilən göy üzü zivərləndi,  
Gecə-gündüz havada çərxi-fələk hərləndi.

Altı gündə yaradılmış bu böyük Yer Kürəsi,  
Allahın hökmünə bir bax, necə mehvərləndi!..

Ayı şəqq eylədi bir son nəbi barmağı ilə,  
Hünərə bax ki, ayın sinəsi xəncərləndi.

Nəbidən sonra duran səcdədə şairlər olur,  
Mənbilən, Yer üzü şairlə münəvvərləndi<sup>1</sup>.

Elə şairlər olub - sözləri dillər bəzəyi!  
Hanı şair ki, bugün hər sözü əzbərləndi?!

Neçə müddətdi yaranmış bu cahan içrə şe'r  
Və Nizami kimilər şe'rlə sərvətləndi.

Şərqdən aləmə Xaqani, Füzuli çıxdı,  
Rayihə yaydı şe'r gülşəni, ənbərləndi.

Yazdığı nəzm deyil, cövhəridir nəzm evinin,  
Söz, sənət mücrüsü Seyyid ilə gövhərləndi.

---

<sup>1</sup> Piş - o pəsi bəst səfe-kebriya,  
Pəs şoərə aməd piş ənbiya.

Elə ki, şe'rimizə Əliğa Vahid gəldi,  
Qəzəlin şirnişi artdı, dili şəkkərləndi.

Zabiti oldu o kəslər neçə şe'r ordusunun,  
Şahina, sən kimilər sadəcə əskərləndi.

12.02.2011

## *II*

İtirəndən səni qaldıq bu müəmma içrə  
Ey Qəni, Vahidi tapdınmı o dünya içrə?

Varmıdır burdakı tək orda da səhra cövrü?  
Qaragün Məcnunu gördünmü o səhra içrə?

Ya, təməşayə dalıb cənnəti, axtarmamısan,  
Şahidi, Maili gördünmü təməşa içrə?

Surətə sən ki, pərəstiş eləyərdin burda,  
Orda gördünmü yenə surəti mə'na içrə?

Çulğamışdı səni, əlbəttə ki, Eşq sevdası,  
Yenə cövlan eləyirsənmi o sevda içrə?

Sən ki öyrəncəlisən, eşq eləyirsənmi yenə  
Huri-qılman ilə, ya Leyli-Züleyxa içrə?

Hacı Rafiq də, bu Şahin də sual eyləmədə:  
"Ey Qəni, Vahidi tapdınmı o dünya içrə?"

13.02.2011

### *Qəzəl*

*"Bəzmi-irfan" ədəbi məclisinin Qala kəndinin görkəmli mərhum şəxsiyyətlərinə həsr etdiyi ədəbi-bədii gecədə oxunan şe'r.*

Gəldik Bakıdan kəndə, səbəb var: Qala kəndi!  
Məclisimizə oldu səbəbkar Qala kəndi.

İmdad eləyib mülkünə bir vaxt, qala tikdi,  
Torpaqlarına oldu mədədkar Qala kəndi.

Bülbülləri incitmədi gül intizarıyla,  
Səhrasını da eylədi gülzar Qala kəndi.

Sən'ətkarı çoxdur Qalanın sən'ətə bağlı,  
Etmış özünə sən'əti me'yar Qala kəndi.

Alimləri olmuş ki, olub fəxri bu kəndin -  
Şair yetirib, bəstəçi, me'mar Qala kəndi.

Olmuş üləma yurdu, şəhid məskəni, əhsən!  
Xeyriyyəçilər mülküdü aşkar Qala kəndi.

Var bir hacı dostum burada İntiqam adlı,  
Etməkdə ona ehtiram izhar Qala kəndi.

Şahin ki, Qala kəndinə həsr etdi bu şe'ri,  
Fəxr etdi: Mətin bir qalası var - Qala kəndi!

24.04.2011

### ***Qəzəl***

*Türkan ədəbi məclisinin çap etdiyi  
"Duyğulu köüllər" kitabının təqdimat  
mərasimində oxunmuşdur.*

Şairlərimiz var ki, sözü canlı yazarlar,  
Gah "vəsl"ə uyar, gah da "hicran"lı yazarlar.

Vardır elə şairlərimiz həm, qəzəlində  
Yazdıqları misraları nöqsanlı yazarlar.

Çoxdur "qədi-şümşad"<sup>1</sup>, "meyi-nab"<sup>2</sup> vurulmuş  
İnşası qəliz azərbaycanlı yazarlar.

Var tabe olub vəznə itaət eləyənlər,  
Var asi olan bir neçə üsyanlı yazarlar.

Fərhad kimi vardır yenə dağ aşiqi, var həm  
Məcnun kimi səhralı, biyabanlı yazarlar.

Var maştağalı, arif adam Mir Cəlal adlı,  
Vardır Hacı Rafiq kimi şirvanlı yazarlar.

"Məcməş-şüəra" birgədi "Vahidçilər" ilə,  
Var Məhsətili, həm də ki, Heyranlı yazarlar.

Şagird qəzəlxanlara ustad olub artıq  
Türkanlı Vidadi kimi ad-sanlı yazarlar,

Kəndində qəzəl bayrağını qaldıra bildi  
Əbdül Əmi, Sai və Vəlixanlı yazarlar.

İmkansız olan şe'rdə vardırırsa da, vardır

---

<sup>1</sup> Ucaboy

<sup>2</sup> Xalis, təmiz mey

Valeh kimi, Xamis kimi imkanlı yazarlar.

Şahin, deyirəm fəxr ilə: Türkanlı yazarlar

Yazdıqlarını gör necə də canlı yazarlar!

Türkan kəndi,

14.05.2011

### *Qəzəl*

*"Məcməüş-şüəra"nın 130 yaşı  
Qala kəndində qeyd olundu...*

Bu gözəl məclisə şe'r oldu fəxarət, görüşək,

Sizi "Məcməş-şüəra" eylədi də'vət, görüşək.

İntiqam adlı hacı təşkil edibdir görüşü,

İntiqam almağa kaş olmaya hacət, görüşək.

Çıxa bilmir yadımızdan neçə ustad bizim,

Deyərək biz yenə ustadlara rəhmət, görüşək.

Qəlbimizdən qoparıb həsrəti həsrətsiz olaq,

Çəkmişik, çəkməliyik insana həsrət, görüşək.

Saf ürəklərdə səadət günəşi görsənsin,

Bizə dostlarla görüşməksə - səadət, görüşək.

Pak məhəbbətdən uzaq hər görüşün ziddinəyik,  
Bürüsün qəlbimizi ülvi məhəbbət, görüşək.

Şahinə indi dilək sizlə görüşdür yenidən,  
Neçə illər görüşək, sağ və salamət görüşək.

10.07.2011

### *Qəzəl*

*İran islam inqilabının qələbəsinin 33-cü ildönümü münasibətilə təşkil olunan konfransda oxunmuşdur.*

Haqqa yetmək kimi arzu yığılıb can içrə,  
İnqilab etdi əsrlər boyu dövrən içrə.

Xəlqi narazı salan kəs özü narazı gedir,  
Bir düşünmür nə təlatümdü bu - insan içrə.

Düşünə bilməyir amma fələyin gərdisini,  
Bilməyir zülmə təpər qalmayacaq qan içrə.

Birləşək, yumruğa dönsün daha barmaqlarımız,  
Olmasın ayrılığa meyl Ərəbistan içrə.

Biri - qırğız, biri - özbək, biri - türkmən, biri - kürd...  
Hələ ki yoxdu bir olmaq bu müsəlman içrə.



Əfqanıstanda ömür sürmüşəm illər boyu mən,  
İnqilab olmalıdır bir daha əfqan içrə.

Dəfələrlə Heratı, Qəndəharı seyr etdim,  
Yaşadım xeyli o Kabul və Bədəxşan içrə.

Bəs qədər sərvəti vardır, varı var əfqanın,  
Can verir amma sitəm, qüssə və əfğan içrə.

Qoymayırlar yaşaya öz diyarında sakit,  
Nə qədər fitnə coşub bir neçə şeytan içrə...

İnqilab etdi və dünya ona heyran oldu,  
Şahina, axmadı qan torpağa İran içrə.

6.02.2012

### ***Qəzəl***

*Alim dostum, Şəhriyarşünas tədqiqatçı  
professor Elman Quliyevin yubileyi  
münasibətilə*

Allah yaradıb aləmi insanə münasib,  
İnsan isə ömr etmədə imkanə münasib.

Var elmimiz içrə nə qədər elmi yazarlar!..  
Elm inkişaf etmiş yeni dövrənə münasib.

Əhsən deyirəm Rəbbə ki, Elmanlarımız tək  
Alim yetirib Azəribaycanə münasib.

Biganə deyil - yaxşıya biganə deyildir.  
Biganə olan bəndəyə biganə münasib.

Var bağda səfa var isə bağbanda səliqə,  
Bağ-bağça olur, bəlli ki, bağbana münasib.

İlhamə gəlib Şəhriyarı eylədi tədqiq,  
Bildirdi o böyük şairi ümmanə münasib.

Elmində təsəvvüf də görünməkdə bu şəxsin,  
Bə'zən də seçir sözləri irfanə münasib.

Gördüm ona el hörmətini hörmətim artdı,  
Mərdanəyə Elman kimi mərdanə münasib.

Pərvanə deyil ki, yana atəşlər içində,  
Şam atəşinə yanmağa pərvanə münasib.

Şahin, mənı bir dost kimi xoşbəxt sanaram mən  
Yazdımsa əgər şe'rimi Elmanə münasib.

13.03.2013

## TƏƏSSÜFNAMƏLƏR

### *Qəzəl*

*Bu gün Həkim Qənini torpağa  
tapşırıdım. Allah ona qəni-qəni  
rəhmət eləsin!*

Əl çəksə də indi qoca dünya Qənimizdən,  
Gəlməz bu cahan mülkünə amma Qənimizdən.

Şairdi, xəyal ilə geniş beyni doluydu,  
İllər boyu əl çəkmədi xülya Qənimizdən.

Şe'r aləmini tərk eləyib getsə də, xoş ki,  
Minlərlə qalıbdır bizə misra Qənimizdən.

Dünya malına görməmişəm onda meyl var,  
Görsənmədi öylə meyl əsla Qənimizdən.

Bəxş etdiyi üçün bizə mə'nalı qəzəllər  
Əksilmədi bir zərrə də mə'na Qənimizdən.

İnsani təmənnası məhəbbətədi, məhəbbət,  
Mən görməmişəm qeyri təmənnə Qənimizdən.

Ey dil, Qəni sevdanı ayırmırdı özündən,  
Yoxsa, qopa bilmirdi o sevda Qənimizdən?

Əlbət, Qəninin yoxluğu səhrayə də çatdı,  
Məcnunə xəbər yolladı səhra Qənimizdən.

Xasiyyəti xoş, qəlbi təmiz, sadə adamdı,  
Kin, qibtə, həsəd olmadı peyda Qənimizdən.

"Heyfa" sözü, Şahin, dilimizdən yenə düşmür,  
Heyfa Qənimizdən, heyf, heyfa Qənimizdən!

11.06.2008

### *Qəzəl*

*Həkim Qənini anaraq...*

Getdi üqbayə tərəf tərək eləyib dünyanı,  
Sanmayaq çıxdı əlindən yaşamaq imkanı.

Deməsinlər "Qənimiz öldü", desinlər "getdi",  
Ya, desinlər "dəyişib Yerdə olan ünvanı".

Hər kəsin qisməti olmur qoca tək ömr eləsin,

Qəniyə oldu müyəssər qocalıq dövrünü.

"Əlvida" eyləyərek fani olan məskəninə  
Əbədi məskənə tərək etdi Azərbaycanı.

Həmi Allahə, həmi yarə deyərdi "canan",  
Həm də ilham-pərisi oldu onun cananı.

Bəlkə də indi behişt içrə mələhətli səsi  
Həmi hurini edir məst, həmi qılmanı.

Şahina, isti bir insandı Qəni, heyf ondan -  
Gözəlin bəndəsi idi, qəzəlin sultanı.

12.06.2008

### ***Qəzəl***

*Ziyalı İnsan, publisist-naşir, "Məcməüş-şüəra" ədəbi məclisinin üzvü Əkrəm Məmmədəminəoğlunun faciəli vəfatı münasibətilə ilə*

Qüssəmlə, güman etdim, naləm də çıxıb-getdi,  
Zənn eylədim, ey Rəbbim, dərd-qəm də, çıxıb-getdi.

İlk insan olan, əlbət, Adəm ilə Həvvadır,

Həvvə mənə göz yumdu, Adəm də çıxıb-getdi.

Dünyadə əzəl gündən hüzn ilə fərəh birgə,  
Məhzun da çıxıb-getdi, Xürrəm də çıxıb-getdi.

Aləm ki, günah ilə qərq eylədi dünyanı,  
Bir gün görəcək dünya aləm də çıxıb-getdi.

Biganəyə biganə, həmdəmlərə həmdəmdim,  
Biganə də yoxlaşdı, həmdəm də çıxıb-getdi.

Mə'nalı ömür sürmüş, yetkin yaşa dolmuşdu,  
Yetmiş yaş olmuşdu, bir dəmdə çıxıb-getdi.

Əcdadı şərəfətli, övladı ləyaqətli!  
Dostum, nə yaman, Allah, görkəmdə çıxıb-getdi...

Varlıq donu var idi əynində onun, Şahin,  
Yoxluq nə qəfil gəldi - Əkrəm də çıxıb-getdi.

29.07.2008

### *Qəzəl*

*Dostum Əkrəm Məhəmmədəminəoğluğunun  
vəfatının qırxıncı günü münasibətilə*

Ey fələk, niskili ömrün nə yaman başladı!..  
Faidə sanki güman oldu, ziyan başladı.

Yer də var, Göy də var idi, hələ insan yoxdu,  
Bilmirəm mən ki, fələkət nə zaman başladı.

Şeytana uyma, hər insanda ki, şeytan yaşayır,  
Yudular qanları qanla, qana-qan başladı.

Hamı istər ki, ucalsın bərəkət zümzüməsi,  
Bir də gördüm ki, külək coşdu, duman başladı.

Bir də gördüm ki, yerin bir tərəfində dinclik,  
Başqa bir yandasa təşviş, həyəcan başladı.

Bu təsadüfmü, zərurətmi bu gün, ey Şahin,  
Əkrəmin qırxı günündə ramazan başladı.

1.09.2008

### *Qəzəl*

*Bu gün təzə il. Köhnə dərdim  
düşdü yadıma. Səkkizinci ildir ki  
yoxdur, Tamrida.*

Eyləyirəm dərdimi car: Düşüb könlümə,



Vay, əlimdən gedən yar düşüb könlümə.

Çıxdı canımdan tamam rəqs eləmək istəyi,  
İndi həzin naləli tar düşüb könlümə.

Dərvişiyəm aləmin, vardan uzaq olmuşam,  
İndi behişt varı tək var düşüb könlümə.

Kəndiri sabunlayın, dar ağacı istərəm,  
Hardadı, Mənsur kimi dar düşüb könlümə.

Getdi gedər-gəlməzə sevdiciyim, Şahina,  
Vay, əlimdən gedən yar düşüb könlümə.

1.01.2009

### *Qəzəl*

*Sabah Tamridanın vəfatının səkkizinci ildönümüdür.*

Ey səbəb sahibi, bir sevgili dildar öldü,  
Nə qədər dərdə, qəmə oldu səbəbkar, öldü.

Qəlb evim sanki mənim zəlzələdən çıxmışdı,  
Onu tə'mir eləyən öldü, o me'mar öldü.

Qara olsun üzü hüznün, qaralıb ağ günümüz,  
Eləyib qızlarını dərdə giriftar, öldü.

Yox olub şənliyimiz, niskilimiz var bizim,  
Edərək yoxluğunu gör nə təhər var, öldü.

Məni oxşardı tarın simləri yar zülfü kimi,  
Bir daha dəyməyəcəkdir əlimə tar, öldü.

Mən vəfasızlıq edib indiyəcən ölməmişəm,  
Məni tək qoydu nə üçün o vəfadar, öldü.

Çatmağa altı ona yaş iki il qalmışdı,  
Şahina, vermədi imkan əcəli, yar öldü.

29.04.2009

### *Qəzəl*

*Şair Həkim Qəninin vəfatının  
bir ili...*

Vəfatından bir il keçdi, bir il keçdi vəfatından,  
Həyatından əsər yoxdur, əsər yoxdur həyatından.

Öləndən sonra, ey qafil, dirilmək söhbəti vardır,

Çətinlikdən kənar oldu, yan oldu müşkülətindən.

Onun yaddaşına heyran olardı cümlə şairlər,  
Muğamat əhli doymurdu sözündən, ixtilatından.

Ayıрмаq qeyri-mümkündü onu dildar vəsfindən,  
Həyatda düşməmiş ayrı o, nikbinlik büsətindən.

Gözəllərdən qəzəllər yazmağa aludə olmuşdu,  
O ki aşiqdi, qalmazdı ömür-billah nişatından.

Qürurun, həm səbatın sahibiydi, əzmi var idi,  
Bilir hal əhli dönməzdi qürurundan, səbatından.

Vəfatı qəlbini dağlatdı Şahin tək çox insanın,  
Vəfatından bir il keçdi, bir il keçdi vəfatından.

8.06.2009

### *Qəzəl*

*Dekabrın 18-də mərhum  
qəzəlxan Ələkbər Şahidin  
vəfatının 10 ili tamam olur.*

Biri vardı, biri yox, Şahid Ələkbər vardı,  
Köksü sözlərlə dolu bir sinədəftər vardı.

O ki, söz zərgəri olmuşdu on ildir yoxdur,  
Zərgərin zər qabı içrə nə qədər zər vardı.

O fərasətdə nə bir tuti dəyirdi gözümə,  
O şirinlikdə nə də kəlmədə şəkkər vardı.

İftixar eyləmişik öylə qəzəlxanlarla,  
Qəzəlin bayrağı altında o sərvər vardı.

Yığışardıq başına şövq ilə hər məclisdə,  
Mən var idim, Qəni var idi və Ənvər vardı.

Həm Ələmdar idi həm mən onu sidq ilə sevən,  
Zabitin sağ və solunda iki əskər vardı.

Bir nağılçı kimi təkrar edirəm hey, Şahin:  
"Biri vardı, biri yox, Şahid Ələkbər vardı..."

18.12.2009

### *Qəzəl*

Çəkmədəyik, Şahina, həsrətini Vahidin,  
Etmədəyik daima xiffətini Vahidin.

Sadə qəzəl yazmağa eylədi də'vət bizi,  
Çoxmu qəbul eyləyən də'vətini Vahidin?

Xəlqi qəzəllər yazan milli qəzəlxan idi,  
Mən dəxi əxz eylədim adətini Vahidin.

Şöhrəti artır müdam, qədri çoxalmaqdadır,  
Yaxşı bilir xəlqimiz qiymətini Vahidin.

Bir neçə heykəl qoyub dövlətimiz Vahidə,  
Namixuda, bilmişik xidmətini Vahidin.

Hər gün olur söhbəti, hər oxunanda sözü  
Dinləyirik sanki biz söhbətini Vahidin.

Varlı qəzəlxan idi - hər qəzəli yüz qəzəl,  
Şahina, hesabladım sərvətini Vahidin.

18.02.2010

### *Qəzəl*

*Vaqif Buduqlu<sup>1</sup> itgisi*

Ömrüm boyu istəkli çox insanı itirdim,

---

<sup>1</sup> Görkəmli tarixçi (1938-2010).

Hər itgi gələndə elə bil canı itirdim.

Əlbəttə, vüsəl itgisi olduqca ağırdır,  
Bir kimsə deməz "heyf ola, hicranı itirdim".

Ümmanı idi elmimizin "Vaqif" adında,  
Səhra kimiyəm mən ki, bir ümmanı itirdim.

Monqolları tədqiq eləmək xeyli çətindir,  
Tədqiq elədi Vaqif o dövrünü, itirdim.

Yazmışdı Buduq tarixini, ağla, buduqlu,  
Bağbanlıda<sup>1</sup> bağ dindi ki, "Bağbanı itirdim".

Könlüm elə pis gündə ki, bir dost yox oldu,  
Qəlbim elə bəd halda ki, Loğmanı itirdim.

Şahin, hayıf olsun ona, əfsus ki, getdi,  
Vaqif kimi qiymətli bir insanı itirdim.

25.08.2010

Quba

---

<sup>1</sup> Qubada Vaqif Buduqlunun yaşadığı kənd.

## *Qəzəl*

*Tamrida yadıma düşdü*

Məni tərək eylədi yarım, yaralandım sanki,  
Bürüdü cismimi hicran odu, yandım sanki.

Də'vətə xeyli sevindim, yuxuda gördüm ki,  
Çağırır göy məni, yerdən aralandım sanki.

Fərhadı, Sən'anı gördüm gedərək üqbayə,  
Qeys ilə, mən Kərəm ilə sıralandım sanki.

Tam idim, mən bütöv idim o yarım ilə, amma  
Yarısı yoxdu tamın, mən paralandım sanki.

Dəsmalım əldə, qurutdum təzəcə üst-başımı,  
Göz yaşım axdı sərəsər, qurulandım sanki.

Baxıram güzgüyə, amma özümü görməyirəm,  
Büsbütün varlığımı yox kimi sandım sanki.

Almamışdım yara mən bundan ağır, ey Şahin,  
Məni tərək eylədi yarım, yaralandım sanki.

12.02.2012

## *Qəzəl*

*Şərqişünas alim Məmməd Adilovun  
vaxtsiz vəfatı münasibətilə (xatirə  
kitabı üçün)*

Yoxluğun gör neçə yandırdı məni, ey Məmməd,  
Daha seyr etməyirəm çöl-çəməni, ey Məmməd.

Arabir seyrə çıxardıq Şəki gülşənlərinə,  
Nərgizi qoxlar idik, yasəməni, ey Məmməd.

Məni heyran eləmişdi Vərəzət, Kiş qalası...  
Taniyan çoxdu o yerlərdə səni, ey Məmməd.

Biz səninlə neçə yol qürbətə həm yollandıq  
Aparıb qəlbimiz içrə vətəni, ey Məmməd.

Tehranın, Təbrizin alimləri xoşlardı səni,  
Ah, bu gün yad eləmirsən dünəni, ey Məmməd.

Çox təəssüf ki, itirdik səni erkən, ey dost,  
Qayğıkeş insan idin həm mədəni, ey Məmməd.

Yadımızdan çıxma bilmir əlimizdən bu çıxan,



Sanma tərک eyləyərik tərک edəni, ey Məmməd.

Şahina, hər gedənin iznini Allah vermiş,  
Neyləmək, saxlamaq olmaz gedəni, ey Məmməd.

21.02.2012

### *Qəzəl*

*Bu günlərdə ömür-gün yoldaşını  
itirmiş hüquqşünas dostum Yaşar  
Əliyevə ithaf*

Hər zaman söyləmişəm xəlqə: Diyar var olsun!  
Olmasam da mən özüm, kaş o yar var olsun!

Ey müğənni, mənə bir təsnif oxu "Rast" üstdə,  
Çaldıran tarı "Çahargah", "Qatar" var olsun!

Mə'nəvi sərvətimiz "Şur" şirindir deyirəm,  
Nigarı məst eləyən "Bəstənikar" var olsun!

Qəzəlimdən yenə qəm-qüssə yağır, ey "Şüştər",  
Çalma, ey tarçı, dayansın daha tar! Var olsun!

Fərəhim, neyləmişəm mən ki, vəfasız çıxdı?  
Məni tərک eyləməyir qüssə-qübar, var olsun!

Qəddimiz, qamətimiz, bəlli ki, şux qalmayacaq,  
Əyilibdirsə çinar qədd, çinar var olsun!

Ömrümün gəlməyəcəkdir yazı qışdan sonra,  
Deyirəm ki, yaşasın yaz! Bahar var olsun!

Məni hərdən yenə dərk eyləməyənlər tapılır,  
Mənə qiymət verənin qiyməti var, var olsun!

Yara hər eşq eləyən yar deyil, ey Şahin,  
Yarı sevgiyə yaşatmışdı, Yaşar var olsun!!!

4.04.2012

### *Qəzəl*

*Mərhum bəstəkar, rejissor, dirijor,  
"Bənövşə", "Çiçək" ansamblları, "Do-re-  
mi-fa" musiqisevərlər klubunun təsisçisi  
olmuş Anatollu Qubalının (Abbasovun)  
xatirəsinə*

Musiqidə olmuş elə pərgar Anatollu,  
Sevdirmiş onu xəlqə sənətkar Anatollu.

İfaçılar, əlbəttə, çox olmuş bu diyarda,  
Etmiş özünü onlara sərdar Anatollu.

Bir çoxları dərs aldılar, öyrəndilər ondan,  
Etdi özünə zəhməti me'yar Anatollu.

Xalq musiqi alətlərinə çəkdi sığal və  
İfa elədi, çaldı kaman, tar Anatollu.

"Ey tar, oxuma" söylmədi qeyri adam tək,  
Xalq çalğısını etmədi inkar Anatollu.

Öylə muğama, rəngə və təsnifə vuruldu,  
Bağlandı "Zəminxarə"yə hüşyar Anatollu.

Haqqında deyibdir sözü ustad Niyazi,  
Olmuş neçə ustad ilə həmkar Anatollu.

Olmuşsa əgər başqa şəhərlərdə də sakin,  
Etmiş Qubaya eşqini izhar Anatollu.

Yad eyləyəni var isə "yoxdur" deməsinlər,  
Şahin ona "yoxdur" deməyir, var Anatollu.

*15.02.2013*  
*Quba*

## *Qit'ə*

*Ustad şair-qəzəlxan Həkim  
Qəninin vəfatı münasibəti ilə*

Bir qit'ə yazıb hüznümü car eyləyirəm mən,  
Aludə edən sözlərinə hey məni, yoxdur.

Birdən-birə düşmən kimi görsəndi fərağı,  
Sən öylə bilirdin Qəninin düşməni yoxdur?

Üstündə yerin vardı gülü, gülşəni, soldu,  
Altında yerin varmı gülü, gülşəni? Yoxdur!

Susmuş o qəzəl bülbülü bülbüllər içində,  
Yox məst eləyən yasəməni, susəni, yoxdur.

Parlardısa vəslin günəşi ömr uzanardı,  
Əfsus ki, hicrin dumanı yox, çəni yoxdur.

Var idi dünənki günəcən bir Qəni şair,  
Yoxdur, Qəni yoxdur, Qəni yoxdur, Qəni yoxdur!

10.06.2008

*Ötdü şair Qəninin  
yoxluğunun birçə ili*

Düz bir ildir ki, yumubdur gözünü,  
Düz bir ildir deyə bilmir sözünü.  
Düz bir ildir görə bilmir yarını, yoldaşını,  
İndi biz bir ölümün qeyd edirik bir yaşını.  
Düz bir ildir ki, gedibdir Qəni üqbayə tərəf,  
Düz bir ildir ki, baxır üqbadən  
Qəni tərək etdiyi dünyayə tərəf.  
Düz bir ildir ki, susubdur dodağı tutimizin,  
Düz bir ildir bizə gəlmir sorağı tutimizin.  
Düz bir ildir bizi həsrətli edibdir qəzələ.  
Düz bir ildir qoşa bilmir qəzəli şux gözələ.  
Düz bir ildir gələ bilmir o, şe'r məclisinə,  
Düz bir ildir iki məclis Qəninin  
Qalıb həsrət səsinə.  
O ki, "Vahid ədəbi məclisi"nin sədriydi,  
O ki, "Məcməş-şüəra" məclisinin fəxriydi.  
O ki, şairlərə təlqin eləyərdi qəzəli,  
Danışardı necə şirin, məzəli...  
Neçə məclis zamanı  
Bizlərə təlqin edərdi o, Füzuli babanı.  
İndi Vahidləri yad eyləyirik biz Qənisiz,  
Yeri vardır yenə amma, görünür iz - Qənisiz.

Düşürük biz, gedirik biz o izin ardınca -  
Qəni bir sanki dəniz idi bizə,  
Gurlayardı dəniz avazı ilə ilhamı,  
İzi qalmış dənizin,  
Baxırıq bir dənizin ardınca,  
Özü yoxdur, amma  
İzi vardır Qəninin,  
Sözü tək, söhbəti tək möcüzü vardır Qəninin.  
Qəni getdi, qaragül bir papağı qaldı bizə,  
Arabir tutduğu əldə çomağı qaldı bizə.  
Şe'ri qaldı, varağı qaldı bizə,  
Özü yoxdur, özü getdi, sorağı qaldı bizə.  
Neçə əlyazma halında əsəri qaldı bizə  
Nərdin aludəsi olmuşdu, zəri qaldı bizə.  
Həm də dəftərləri qaldı, kitabı qaldı bizə  
Çox savab sahibi idi, savabı qaldı bizə.  
Qəni vardır! "Qəni yoxdur" deməyək,  
Qənini yox kimi, yoxluq kimi yad eyləməyək.  
Bəlkə də indi Nizamiylə edir  
söhbətini,  
Bəlkə də dahi Füzuliylə qurur  
işrətini.  
Biz itirdik Qənini, söhbəti yaddan  
çıxmır,

Edirik xiffətini, xiffəti yaddan

çıxmır.

Ona həsrətli qalıbdırsa bu fani

dünya

Biz itirdik Qənini, amma qazandı

üqba.

Özü yoxdursa da, amma yeri görsənməkdə,

Qənimiz Şahinə hərdən diri görsənməkdə.

...Ötdü şair Qəninin yoxluğunun bircə ili.

7.06.2009

### *Qəninin qaragül papağı vardı...*

*Şair Həkim Qənini anaraq... Bu gün onun doğum günüdür.*

Şapka görməyəndə başımız bizim,

Qəninin qaragül papağı vardı.

Hələ ki, az idi yaşamız bizim,

Osa bığ saxlardı, papaq qoyardı.

Şüarla ötürdü vaxtın çoxusu.

Ölkəmiz sovetlər məkanı idi.

Havadan gəlirdi dava çoxusu,

Dünyanın qarışıq zamanı idi.

Mən körpə bir çağa, o isə həkim,  
Varlıqla yoxluğum yanaşı idi.  
Mən hələ təzəcə iməkləyirdim,  
O isə Vahidin sirdaşı idi.

Kəlmə kəsməmişdik, söz açmamışdıq,  
Onunsa sözünün kəsəri vardı.  
Bə'zimiz dünyaya göz açmamışdıq,  
Qənininsə gözü yar axtarardı.

Biz elə bilirdik biz də biz idik,  
Hələ ilham bizə olmamışdı yar.  
Biz hələ şe'rdən xəbərsiz idik,  
Onunsa şe'rini oxuyardılar.

Bizim gördüyümüz hələ az idi,  
Qəninsə görmüşdü qəzavü qədər.  
Bizim ömrümüzdə hələ yaz idi,  
O isə yay fəslə dərirdi bəhər.

Dördnala çapırdı illərin atı,  
Yaşa doldu Qəni, böyüdük biz də.  
Məsnəvi, qəsidə, qəzəl, bayatı,



Təxmislər göründü dəftərimizdə.

Pozulmaz həyatın əzəl qanunu,  
Ömrün son fəslə də yetişdi sona.  
Günlərin bir günü itirdik onu,  
Ruhu uçub getdi Haqq dərgahına.

Qaldı söyləməkdən dodağı "canan",  
Kəlməsini бүkdü, sözünü yumdu.  
Xeyirxah bir kişi köçdü dünyadan,  
Bu fani cahana gözünü yumdu.

Peymana sadıqdi, əhdə vəfadar,  
Sanki üstümüzdə nəzəri - qalıb.  
Özü yoxdursa da, xatirəsi var,  
Özü gedibsə də, əsəri qalıb.

...Şapka görməyəndə başımız bizim,  
Qəninin qaragül papağı vardı.  
Hələ ki, az idi yaşımız bizim,  
Osa bığ saxlardı, papaq qoyardı...

16.02.2013

## *Məzarbaşı sözlər*

*Bu gün Qadınların bayramıdır.  
Mənim qadınım isə 12 ildir bayram  
görmür...*

*Məzarının ziyarətinə getdim və  
bəddahətən beş bayatı yarandı.*

Nə çara?

Gəlsə əcəl nə çara?

Alnında yazılıbsa,

Gedəcəkdir məzara.

Ürək qübar içində,

Qəlb ahüzar içində.

Mən məzar üstündəyəm,

Yarım məzar içində.

Uyuyur,

Yuxusu var, uyuyur.

Zəlzələ qoy əsməsin,

Məzarda yar uyuyur.

Kök atsın,

Gül əkdim ki, kök atsın.

Əkdiyim gülün kökü

Gedib əlinə çatsın.

Çatmadı,  
Xəzan qışa çatmadı.  
Mənim yarımın yaşı  
Altmışa çatmadı.

8.03.2013

**"XVIII İRAN SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ**  
**("Ey mö'cüzələr yurdu, ey İran, gəlirəm mən")**

*Qəzəl*

Ey möcüzələr yurdu, ey İran, gəlirəm mən,  
E'cazını seyr etməyə heyran gəlirəm mən.

On səkkiz olubdur bu səfər İrana sayca,  
Gəlmiş bu "Səfərnəmə"yə imkan, gəlirəm mən.

Gülzarını gördüm neçə yol, bağını gəzdim,  
Gülzarını göstər yenə, bağban, gəlirəm mən.

Şərq elləri tarix boyu mehmanı sevibdir,  
Mehmanpərəstsən, sənə mehman gəlirəm mən.

Kim görmədi ki, çox yerə getdim mən ürəksiz?  
Kim gördü ki, İranə pərişan gəlirəm mən?

Tək göydə deyil, yerdə də var huri və qılman,  
Ey huri, səni sevməyə qılman gəlirəm mən.

Mehmandarı incitməyə qıymaz qoca Şahin,

Bir gün də deyər: "Azərbaycan, gəlirəm mən".

30.04.2008

*Bakı*

### *Qəzal*

Meylimə ikkan eləyənlərdənəm,  
Şe'rimi "Divan" eləyənlərdənəm.

Bilməyirəm elmini tibbin, fəqət  
Şe'r ilə dərman eləyənlərdənəm.

Canana mən can nədir verməyim?  
Canımı qurban eləyənlərdənəm.

Dosta nəvaziş eləyib bəs qədər  
Dostluğu e'lan eləyənlərdənəm.

Topağıma asi olub qonşular,  
Asiyə üsyan eləyənlərdənəm.

Qan tökənin tökməliyəm qanını,  
Qanə görə qan eləyənlərdənəm.

Qoy vətən uğrunda qızarsın sinəm,  
Köksümü əlvan eləyənlərdənəm.

Düşdü neçin pis günə əfqan eli?  
Pis günə tüğyan eləyənlərdənəm.

Meylimi sövq eyləyib İstanbula,  
Səmtimi Tehran eləyənlərdənəm.

Qan gölüdür sanki İraq torpağı,  
Bağdada "can, can" eləyənlərdənəm.

Cismimi, Şahin nədi ki, büsbütün  
Azərbaycan eləyənlərdənəm!

*1.05.2008  
Tehran*

### *Qəzəl*

Leyli, qınama Qeysi ki, "divanə tələsdi",  
Vəsl arzusuna düşdü və hicranə tələsdi.

Gündüz-gecə yandırmadadır cismimi odda,  
Yarəb, nə üçün yanmağa pərvanə tələsdi?

Şövq olmasa hərgah nə hasil olacaq ki?  
Un şövqü ilə danə dəyirmanə tələsdi.

Əlbəttə, xəyalım, həmişə seyrə yönəlmiş,  
Çox yaxşı ki, şair yenə seyranə tələsdi.

Meylim var idi, indisə imkan ələ düşdü,  
Meylim elə coşğundu ki, imkanə tələsdi.

Urmiyyə yadımdan çıxma bilmir neçə vaxtdır,  
Könlüm Əhərə, Təbrizə, Zəncanə tələsdi.

Şirazə yolum düşmədi İrandə, heyfa,  
Amma, neçə yol can quşu Tehranə tələsdi.

Görmək diləyir dostu olan ölkəni, əhsən,  
Şahin təzədən şövq ilə İranə tələsdi.

2.05.2008  
Tehran

### *Ey Nəsimi*

Şair görürəm ki,  
dəri üstündən  
dəri geyinir,

Şah Abbas kimi  
qumaşı geyinir,  
zəri geyinir.  
Barmaqlarında  
brilyant üzük,  
qüssə çəkməyir,  
həzzlə öyünür.

Laqeyddir kədəre,  
Laqeyddir aha,  
Dönüb məddaha.  
... Dərisi soyulan şair yox daha...  
Şair görürəm ki,  
dəri üstündən  
dəri geyinir...

3.05.2008  
Tehran

### *Qəzəl*

Hələ çox nə't olacaqdır və minacat olacaq,  
Gələcək öylə yazarlar ki, bəşər mat olacaq.

Gedərəm İsfahana, Şiraza həm inşallah,  
Çox səfər şe'rim hələ İrana sovqat olacaq.



Həzrəti - Abbası gördüm yuxuda, söylədi ki,  
Meyxana olmasa da var, muğamat olacaq.

Deyəcək şeyx həqiqət, yazacaq molla dürüst,  
Nə yalan söyləyəcəklər, nə xurafat olacaq.

Hələlik bir sıra işlərdə görünür gücümüz,  
Əzmimiz, qüdrətimiz get-gedə ifrat olacaq.

Bu qədər ki, çəkirəm dərd ürəyə çat düşüb,  
Bilirəm ki, ürəyimdə hələ çox çat olacaq.

Məni Eşq fəlsəfəsi daima məşğul eləyir,  
Vəsl vardırsa əgər hicr də, heyhat, olacaq.

Tək ərəblərdə deyil, bizdə də vardır aşıq,  
Fikrimin düzlüyü, əlbəttə ki, isbat olacaq.

Sevgi haqqındakı hər rəmzi bəyan etməliyəm,  
Şahina, gör nə uzunluqda bəyanat olacaq!

4.05.2008  
Tehran

## *Qəzəl*

Başlaram bir daha "Bismillah"a Allah qoysa,  
Gedərəm İrana mən bir daha Allah qoysa.

Yenə görsənsə əgər diqqəti xoşxahlərin  
Hey dua eyləyəyəm xoşxaha Allah qoysa.

Hər iki ölkədə ülfət nəsimi əsməkdə,  
Daha yer qalmaqacaqdır aha Allah qoysa.

Azad olsa Qarabağ üz tutuban Allahə  
Gedərəm şövq ilə Beytullaha Allah qoysa.

Ulu öndərləri hər yerdə ziyarət vacib!  
Gedərəm çoxlu ziyarətqaha Allah qoysa.

Yad edib bir də şərəfətli olan Məşhədi mən  
Açaram əl o uca dərgaha Allah qoysa.

Yazaram bir də "Səfərnəmə" ki, on doqquz olar,  
Və şükür eyləyəyəm Allaha Allah qoysa.

5.05.2008  
Tehran

*XIX İRAN SƏFƏRNAMƏSİ ŞE'RLƏRİ*  
(*"Gördüm nə qədər təntənə Təbriz şəhərində"*)

*Qəzəl*

Bəh, yenə artıb səhərin şöləsi,  
Sanki pərildar səfərin şöləsi.

Təbrizə yollanmadayam mən bu gün,  
Parlayacaqdır nələrin şöləsi...

Dostları gördükdə, gözüm nurini  
Artıracaqdır nələrin şöləsi.

Qardaşı qardaş qucacaqdır yenə,  
Yanmayacaqdır kədərin şöləsi.

Ərdəbilin şöləsi qəlbimdədir,  
Gözdə Sərabın, Əhərin şöləsi.

Canda nə vaxtdır Qarabağ dərdi var,  
Sardı məni çox qəhərin şöləsi.

Amma inamım çoxalır get-gedə,

Gurlanacaqdır zəfərin şöləsi.

Ağ olacaqdır Şuşamın iqbalı,  
Sönməyəcək Kəlbəcərin şöləsi.

"Çıx səfərə" - söylədilər, Şahini  
Etdi səfərbər səfərin şöləsi.

19.10.2009

### *Qəzəl*

Meyli münasib bilib məndəki imkanə mən,  
Sözlərimi yazmışam bir neçə "Divan"ə mən.

Gah yetib vəslimə şükr elədim, gah da  
Ayrılığa dözmüşəm zülm eləyib canə mən.

"Cəmə-Cəm"im yoxsa da, seyr eləyib tarixi,  
Köhlənimi sürmüşəm İranə, Turanə mən.

Yaxşı imiş, ey pəri, sən demə divanəlik,  
Sevgidə divanə sən, eşqdə divanə mən.

Ah ki, çox görmüşəm dərdimə biganəni,

Olmamışam heç kəsin dərdinə bigənə mən.

Gah gedib bir neçə sahilə göz qoymuşam,  
Gah xəyalən uçub girmişəm ümmanə mən.

Gah xəyalən səfər eyləmişəm Məkkəyə,  
Gah Çinə getmişəm, gah Ərəbistanə mən.

Çox da uzun yol deyil, xoş görüş olsun təki,  
Bildirirəm eşqimi Təbrizə, Zəncanə mən.

Şahin üçün, bəh, bu yol körpü yolu, gəlmişəm,  
Azərbaycandan Azərbaycana mən.

19.10.2009

### *Ərk qalası*

İbrət qalasıdır, görk qalasıdır, -  
Ərk qalasıdır.

Ən bərk qalaların bərk qalasıdır, -  
Ərk qalasıdır.

Şöhrət qalasıdır, şövkət qalası,  
Qüdrət qalasıdır, qüvvət qalası,

Heyrət qalasıdır, qeyrət qalası,  
Basılmaz, yenilməz Şərq qalasıdır, -  
Ərk qalasıdır.

Yağılar vəslini görə bilməyib,  
Ondan vüsəl gülü dəre bilməyib,  
Yadlar ağuşunə girə bilməyib,  
Azər qalasıdır, türk qalasıdır,  
Ərk qalasıdır.

Üstünə od-alov saçılıbsa da,  
Damı tə'mir üçün açılıbsa da,  
Divarının biri uçulubsa da,  
Bizi etməyəcək tərək, qalasıdır -  
Ərk qalasıdır,  
Ərk qalasıdır.

20.10.2009

### *Qəzəl*

İmkan olacaqdır yenə Təbriz şəhərində  
Dostlarla görüşmək mənə Təbriz şəhərində.

Daim bir olan ellərimiz ayrıca qaldı,

Qaldı gözümüz çox sənə Təbriz şəhərində.

Qalmış Bakıda bir baba, tarixmi günahkar,  
Amma ki, qalıbdır nənə Təbriz şəhərində.

Təbriz ilə, ey Rəbb, mənim çoxdu muradım,  
Sən qıyma muradım sənə Təbriz şəhərində.

Çərxi-fələyin işlərini yaxşı bilirsən,  
Yol vermə ki, çərxim dönə Təbriz şəhərində.

İlham pərisi quş kimi uçmuşdu yanımdan,  
İlham pərisi qoy enə Təbriz şəhərində.

Hər dəfə gələndə məni xoş qarşılayıblar,  
Gördüm nə qədər təntənə Təbriz şəhərində.

Arzumdu mənim çoxlu gəlim Təbrizə, Şahin,  
Artıq bu görüş ən'ənə Təbriz şəhərində.

21.10.2009

### *Qit'ə*

*Biz İranın Biləsuvar gömrük məntəqəsinə çatdıqda sərhəd xətlərindəki bayraqlar artıq endirilmişdi. Bu o deməkdir ki, gömrükxanalar iş rejimi bitmiş və onlar bağlıdır. Hamımız pərt olub Ərdəbilə*

*qayıtdıq. Ertəsi gün Əsgər Şahiya bu  
qit'əni yazdım.*

Hicranın səddini, eyvah, yıxa bilmir Şahin,  
Şahiya qalmış idik üz-üzə gömrük ilə mən.

Ərdəbil cazibəsindən çıxma bilmir Şahin,  
Bu səbəbdən də qayıtdım geriye gömrükdən.

23.10.2009

### ***Torpaqkəsən qayçılar***

Ey dərzilər,  
Ey dərzi kişilər,  
dərzi qadınlar,

Nə var ki?  
Sizə nə var?  
Tutmusunuz əllərinizdə  
Parça kəsən qayçıları,  
Kəsirsiniz, biçirsiniz...  
Nə parça inciyir,  
nə siz...

Ey dərzilər  
Torpaqkəsən kəslər var,  
Torpaqkəsən qayçılar var.



Torpaqkəsən qayçılarla  
Kəsilir torpaqlar,  
odlanır, cənub, şimal,  
Məsələn, Astara,  
Məsələn, Biləsuvar...

...İllərin bir ilində  
Günlərin bir günündə  
Hərslə işlədi  
Torpaqkəsən qayçılar,  
Nənə bir yandı qaldı  
Baba başqa tərəfdə,  
Bel bir tərəfdə qaldı  
Yaba başqa tərəfdə...  
Çay bir tərəfdə qaldı  
Orman başqa tərəfdə,  
Bağ bir tərəfdə qaldı.  
Bostan başqa tərəfdə...  
Bundan sonra istərəm  
Bəd niyyətlər dəyişə,  
Pis xislətlər dəyişə,  
Bir də işə düşməyə  
Torpaqkəsən qayçılar.  
Nə bir şəhər, nə diyar

Qayçılarla bölünüb  
İstəmirəm cüt olsun,  
Qoy kəsməsin, küt olsun,  
Torpaqkəsən qayçılar.

23.10.2009

Bakı-Biləsuvar-Təbriz-Biləsuvar-Bakı

**"XX İRAN SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ**  
**("Şahin istər hər zaman etsin səni yad, Ərdəbil")**

*Qəzəl*

"Qan yağdı Kərbəladə səhrayə, ya Məhəmməd,  
Öldü Hüseyin, xəbər ver Zəhrayə, ya Məhəmməd"<sup>1</sup>.

Dərya qədər axıbdır göz yaşları, o şair  
Ümman axıtdı gözdən dəryayə, ya Məhəmməd.

Beynimdə yer tutubdur yazmaq neçə şəhiddən,  
Düşdüm çətin bir eşqü sevdəyə, ya Məhəmməd.

Yazmazsa Kərbəladən əllər, qələm qan ağlar,  
Təb'im mənimlə başlar qovğayə, ya Məhəmməd.

Çox söz dedim mən aciz, lütf eylə, Yəhyəvidən  
Öyrən, sözüm yetərmi imzayə, ya Məhəmməd.

Əl çəkmərəm mən əsla mə'na təfəkküründən,  
Surət gülü tay olmaz mə'nayə, ya Məhəmməd.

---

<sup>1</sup> Beyt Yəhyəvi Ərdəbilinindir.

Bidarı daşlayan çox, rə'yanı xoşlayan çox...  
Getmir gözüm haçandır rə'yayə, ya Məhəmməd.

Etməkdəyəm təəccüb, bə'zən görünmür ilham,  
Bə'zən fikir sığışmır xülyayə, ya Məhəmməd.

Əl-Hac Yəhyəvidən dörd cild kitab yetişdi,  
Güc ver ki, başlayım mən misrayə, ya Məhəmməd.

16.11.2009

### *Qazal*

Açsa da İrandə qol və qanad Yəhyəvi,  
Eylədi çox yandə gör neçə ad Yəhyəvi.

Ömrünü həsr eylədi şövq ilə din elminə,  
Sə'y ilə elm öyrənib aldı savad Yəhyəvi.

Ruhinə ruhanilik həzzi onun yar idi,  
Ömr uzununu ruhini eylədi şad Yəhyəvi.

Yaddaşına Kərbəla həkk olunandan bəri,  
Çəkdi fəğan Yəhyəvi, eylədi dad Yəhyəvi.

Mərsiyəsi kafərə qarşı qiyam eylədi,  
Cür'əti dağdan da bərk, əzmi polad Yəhyəvi.

Aləmə çox kəs gəlib, Şahina, ad qoymayıb,  
Eylədi çox yandə gör necə ad Yəhyəvi!

17.11.2009

### *Qəzəl-Təzmin*

"Ey əzize-həzrətə-Zəhra, səlam olsun sənə,  
Vey şəhide-yovme-aşura, səlam olsun sənə"<sup>1</sup>.

Gəlmişəm üqba üçün, dünya, səlam olsun sənə  
Bivəfa dünya imiş, üqba, səlam olsun sənə.

Bilmirəm misralarım layiq olarmı mədhinə?  
Başladım mən şe'rimi, misra, səlam olsun sənə.

Sözdə surət, həm də mə'na axtaran bir şairəm,  
Surətə xor baxmıram, mə'na, səlam olsun sənə.

Gəlmə, ey rə'ya bugün, qoy ki, şəhidlərdən yazım,  
Gözlərimdən çıx, çəkil, rə'ya, səlam olsun sənə.

---

<sup>1</sup> Beyt Yəhyəvi Ərdəbilinindir

Təb'inin Leylasıdır şairləri şair edən,  
Parla, ey təb ulduzum, Leyla, səlam olsun sənə.

Əs-səlam, ey Kərbəla cəngində can qurban edən,  
Çox kəsə çox var səlam, amma səlam olsun sənə.

İslamın hifzindən ötrü cəngə girdin, ya Hüseyin,  
Söylədin: "Ey cəng, ey qovğa, səlam olsun sənə".

Həqqi inkar eyləyənlər küfrü təsdiq etdilər,  
Etmisən Həqq naminə də'va, səlam olsun sənə.

Söyləmişsən Kərbəladə: "Döndü yoxdur, öldü var!",  
Qeyrətin vermiş buna fitva, səlam olsun sənə.

Əs-səlam, ey təşnə kəslər, ey sudan məhrumlər,  
Əs-səlam, ey qovrulan səhra, səlam olsun sənə.

Qətrələrimi gözlərindən Zeynəbin sel tək axan?  
Göz yaşı dəryasıdır! Dərya, səlam olsun sənə!

Şahin istər Yəhyəvi tək Kərbəladən söz yaza,  
Bəh, nə xoş xülyadı bu, xülya, səlam olsun sənə.

17.11.2009

## "XXI İRAN SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ

("Şahin yenə İran ilə sevda həvəsində")

### *Qəzəl*

Gedərəm mən təzədən İrana, Allah qoysa,  
Dözərəm bir neçə gün hicrana, Allah qoysa.

Bir şe'r məclisinə də'vət olundum bir də,  
Çıxaram əldə şe'r meydana, Allah qoysa.

Fars dilində orada bir neçə nəzmim çap olub,  
Gələcəkdə düşəcək "Divan"a, Allah qoysa.

Əfqanıstanda da çox şe'rimi dərc eylədilər,  
Bir də təzim edərəm əfqana, Allah qoysa.

İşlərim düşməlidir sahmana inşaallah,  
Salaram hər işi mən sahmana, Allah qoysa.

Fərman alsam ki, "yaz osmanlıca həm çoxlu şe'r",  
Sidq ilən baş əyərəm fərmana, Allah qoysa.

Hədəfə enməsi təyyarənin Allah işidir,

Can sağ olsun, yetərəm canana, Allah qoysa.

Çin olub çox səfərim Tehrana, Şahin Fazil,  
Çin olar həm bu səfər Tehrana, Allah qoysa.

23.02.2001

### *Qəzəl*

Şahin yenə İran ilə sevda həvəsində,  
Məcnun təzədən şövq ilə Leyla həvəsində.

Şah İsmayılın Ərdəbili yadıma düşdü,  
Coşdum yenə Qum, Savə, Mərağa həvəsində.

Bir vaxt mənim sevgili Dərbənd - vətənimdi,  
Rus dövləti oldu ona sevda həvəsində.

Düşmənlə dolubdur Qarabağ, boşdu tufəngim,  
Ver güllə, alışdım yenə qovğa həvəsində.

Zərgər zərə aşiq, bu həvəsdən düşə bilmir,  
Şair isə gündüz-gecə misra həvəsində.

Mə'nasevənəm sidq ilə, mümkünmü mægər ki,



Surətsevənin olması mə'na həvəsində.

Şairlərə "xülyalı" deyirlər, elə şair  
Olmuşmu məgər olmaya xülya həvəsində?

Fəth etsə bu dünyanı əgər Şahinə bəsdir,  
İnsanlarımız var iki dünya həvəsində.

24.02.2011

### *Qorxusuz Tehran*

Bu gün Tehran ilə hal-əhvalım var,  
Bilmədim ki, vaxtım necə ötüşdü.  
"Qorxulu Tehran"ı yazan sənətkar -  
Böyük Məmməd Səid yadıma düşdü.

Gözəl bir əsərə qoyub ad, yazıb!  
Gəzirəm şəhəri qorxusuzlar tək.  
"Qorxulu Tehran"ı o ustad yazıb,  
"Qorxusuz Tehran"ı mən yazım gərək.

24.02.2011

### *Yuxugörmələr*

Bu yuxugörmələr, yuxugörmələr!..  
Qurtula bilmirəm yuxugörmədən.

Hayana olursa etdiyim səfər  
Qorxulu yuxular görmədiyəm mən.

Yuxugörmələrin sirri müəmma,  
"Bu sirri açan kəs yoxdur" deyirlər.  
Bu gecə mən yuxu görmədim amma,  
Yuxuda olmadı yuxudan əsər.

Yuxuyla cəngdədir gecəmin çoxu,  
Nə yaman üz varmış mənim yuxumda.  
Gözümü yumuram - dağılır yuxu,  
Gözümü açıram - yuxu hücumda...

Mən yenə Tehrana etmişəm səfər,  
"Qorxulu Tehran"da qorxu görmədim.  
Yuxudan qorxan yox bəlkə mən təhər,  
Şükür ki, bu gecə yuxu görmədim.

24-25.02.2011

### *Qəzal*

İranla görüş naminə də'vət yenə gəldi,  
İran ilə ünsiyyətə fürsət yenə gəldi.

Təşrif gətirdi bura həm Əsgərə-Şahi,

Şahi ilə məclisdə söhbət yenə gəldi.

Asim dedi ki, Ərdəbilə qar yağıbdir,  
Allahə şükür, sağ-səlamət yenə gəldi.

Biz bəzi şe'r əhli ilə şe'rləşirdik,  
Gördüm ki, Şəfəq gəldi, şəfəqqət yenə gəldi.

Eykaş, bu məclislərimizdən çox olaydı,  
Şadəm ki, bizə eşqü məhəbbət yenə gəldi.

Eykaş, təam ilə deyil, sözlə doyaydıq,  
Ey saqi, gətir söz meyi, işrət yenə gəldi.

Təkrar eləyir öndəki misranı bu Şahin:  
İranla görüş naminə də'vət yenə gəldi.

25.02.2011

### *Qit'ə*

Bu gecə yumnamışam gözlərimi sübhə kimi,  
Bihəya hicrana bax bir, necə qışqırdı mənə.

Gündüzündən çox olur, zülmü gecə hicranın,

Üzümə gülsə də gündüz, gecə qışqırdı mənə.

Vecinə almadı cananə ilə vəslə yetim,

Qışqırım mən də həmin bivecə? Qışqırdı mənə.

26.02.2011

### *Qurd ürəyi*

Vallah, qurd ürəyi yemişəm bu gün,

Fars dilində olan şe'rlərimi

Cürətlə oxudum iranlı üçün,

Bir türk şairi yox, sanki fars kimi.

Deyəsən özümdən çox razıyam mən,

Fars şe'r mülkünə səyahətə bax!..

Şiraz şairi tək şe'r söyləyən

Bakı şairində cəsarətə bax.

Şair bilməlidir ləyaqətini,

Şe'rdə gün kimi ziya gərəkdir.

Müşfiq yaxşı deyib bu töhmətini:

"Adamın üzündə həya gərəkdir".

26.02.2011

## *Dördlük*

Yenə də görünmür, hanı günəş, ah,  
Tutqun asimanda, gözüm, günəş gəz.  
Soyundur buludu qadın tək, Allah,  
Bulud soyunmasa günəş görünməz.

27.02.2011

## *Qəzəl*

Bitməkdə ömür günləri, bitmir zaman amma,  
Yaş yetmişə yetmişə də, qıvraqdı can amma.

Dağ timsalı qəddim dik olubdur mənim, indi  
Dağ üstünü almaqda sərəsər duman amma.

Faidə-ziyan məsələsində belə gördüm:  
Faidəmiz olmuşsa da, çoxdur ziyan amma.

Həzz ilə fəğan fərqi müəyyən ola bilsə,  
Üstün gələcəkdir neçə həzzə fəğan amma.

Gəzdimsə də çox yerlərini mən bu diyarın,  
Çəkmiş məni daim özünə İsfahan amma.

Yazmaqda səfərnəmə qələm hər səfərimdə,  
Çox yazmalıyam mən hələ, çoxdur güman amma.

Şahin yenə İrandə ilhamə gəlibdir,  
İranə gedən çoxsa da, azdır yazan amma.

2.03.2011

### *Qəzəl*

Yox idim, olmağa var ərzə yönəldim sanki,  
Mən əzəldən əbədi olmağa gəldim sanki.

Yaxşı söz yaz ki, olum yaxşı, əzəllər amma  
Bir cocuq tək sözbəxəməz və dəcəldim sanki.

Düz yolumdan məni sapdırmağa cəhd etlədilər,  
Kəllələşdim neçə şair ilə kəldim sanki.

Məndən əvvəl də təmiz dillə qəzəl yazmışlar,  
Onlara ehtiram üçün dilə gəldim sanki.

Şövq ilə şe'r yazıb, zövq ilə elm öyrəndim,  
Gözünü bədnəzərin sə'y ilə dəldim sanki.

Şahinəm mən, yapalaq tək yaşamaqdan uzağam,  
Məğruram, namixuda, ərşə dikəldim sanki.

3.03.2011

### *Qəzəl*

Gül üstündə oturmuş, qovma, bülbüldən nə istərsən?  
Deyilmi bəs ki, gül qırdın, axı güldən nə istərsən?

Səni, ey bağiban, divanə etmiş gül, gəl insaf et,  
Qərənfeldə ətir yoxdur, qərənfeldən nə istərsən?..

Sənin qəsdin qurutmaqımı Araz tək bir çayı, şair,  
O sahildən nə istərsən, bu sahildən nə istərsən?

Deyən çoxdur mənə "Qalmış gözün əfqan diyarında  
Çox oldun Kabilində, bəsdə, Kabilədən nə istərsən?.."

Deyən vardır ki, İstanbulda, ey şair, nə bulmuşsan?  
Keçibsən Ərdəbildən çox, bəs Ərbildən nə istərsən?

Deyən vardır ki, Təbrizdə çox olmuşsan, bu məlumdur,  
Şəhərdir çox böyük!.. Amma ki, Məncildən nə istərsən?

Acı mey vermə, ey saqi, dilim, əlbəttə, şirindir,  
Acı dillər kəsilsin qoy, şirin dildən nə istərsən?

Səyahət etməyə vadar edirsən Şahini, Rəbbim,  
Bu Şahindən nə istərsən, bu Fazildən nə istərsən?

3.03.2011

### *Qəzəl*

Gələməmi yanına bir də, ey İran, yaşa,  
Olarammı yenidən hüsnünə heyran, yaşa...

Həzrət Allah yaratmış Yeri, əlhəmdülla,  
Və demiş: Yerdə, ey insan, firavan yaşa.

Elə əvvəldə də imkanın olub yüksəlişə,  
Yenə əvvəlki təkin eyləyib imkan, yaşa.

Kafərin cümləsi, əlbəttə, cəhənnəmlikdir,  
Elə hey cənnəti yad, sən a müsəlman, yaşa.

Sülh içində yaşasın yerdə bütün millətlər,  
Düşməsin torpağa bir qətrə belə qan, yaşa...



Mehriban qonşu kimi daima asudə olaq,  
Ola düşmənlərimiz zarü pərişan, yaşa.

Salam, ey Azəribaycan, ey olan Şahinə can,  
Yaşa, ey Azəribaycan, mənə ey şan, yaşa.

3.03.2011

### *Qəzəl*

Qıfılı açmadı, əfsus açarım sındı,  
Qüvvətim sındı, gücüm sındı, vüqarım sındı...

Saqiyə bax ki, verib mey qədəhi sındırdı,  
Var idi canda xumarım, o xumarım sındı.

Mən dünən sanki bahar görmüş idim Tehranda,  
Soyuğu gördü bu gün, dondu, baharım sındı.

Nə üçün neydə nəva olmadı, sazım susdu,  
Düşdü mizrab əlimdən, niyə tarım sındı?

Var qərarım ki, alım həzzi Azərbaycandan,  
O zaman söyləməyəm mən ki, qərarım sındı.

Ayađım d ydiyi d m torpađıma, ey Őahin,  
Sađlam oldu  r yim,  unki q barım sındı.

3.03.2011

Tehran-Bakı

## "XXII İRAN SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ

("Ərdəbil torpağının fəxriddi Əsgər Şahi")

### *Qəsidə*

*Əsgər Şahinin yaş günü  
münasibətilə*

Demişəm ki, bu cahan boyda cahandır Şahi,  
Yalanım yox, gözümə böylə əyandır Şahi.

Ərdəbil mülkü məkan olmuş ona ömrü boyu,  
Etməyin şəkk, məkanında məkandır Şahi.

Şahiyə göz qoyuram: Gərçi adamdır nikbin,  
"Əhli-beyt"i düşünən anda fəğandır Şahi.

İslamın qüdrətinə şübhəsi yoxdur, amma  
Nigəran aləm içində nigərandır Şahi.

Gözləyir gəlməyini, ah, o zaman sahibinin<sup>1</sup>  
Zilləyibdir yoluna göz nə zamandır Şahi.

---

<sup>1</sup> Mehdi əleyhüssalam.

Yəhyəvi məktəbi öyrətdi ona çox sirri,  
Yaradan yaxşı bilir ki, yarandandır Şahi.

Hafizin, həm də Füzuli babanın şərhləri  
Etdi isbat ki, irfanı duyandır Şahi.

O, təsəvvüfdəki hər rəmzü müəmmarı bilir,  
Belə ki, yazdığı sözlərdə bəyandır Şahi.

Yaxşılıq gördüyü insanə edər yaxşılığın,  
Kim görüb ki, yamana qarşı yamandır Şahi.

"Pənbeyi-dağı-cünun"dan sovuşanlar vardır,  
"Pənbeyi-dağı-cünun" içrə nihandır Şahi.

Razı olmaz buna kim - şöhrəti şan sahibidir,  
Kimə şöhrət yaranıbsa, mənə - şandır Şahi.

Elm öyrətdi, bilik verdi biliksiz şəxsə,  
Çox köməksiz kəsə bir arxa, hayandır Şahi.

Doğruluq timsalı olmuş həmişə, dövründən  
Bir əlamət və nişanə və nişandır Şahi.

Görmüşəm mən onu arif, yenə arif qalmış  
Və həmandır və həmandır və həmandır Şahi.

Nejadı bəlkə onun da ocaq olmuş, ey dil,  
Birdi Seyyid Əli Əkbərlə<sup>1</sup> haçandır Şahi.

Bəstəboy olsa da, mən onda böyüklük görürəm,  
Babadağ, Qaf dağı, Şahdağ, Savalandır Şahi.

İki gözlə neçə məskənlər edir seyr müdam,  
Ərdəbildir, Qarabağdır, Həmədandır Şahi.

Bir adamda iki-üç can ola bilməz, billah,  
Bir can içrə nə bilim mən neçə candır Şahi.

Hacı Rafiq<sup>2</sup> ilə Qurban<sup>3</sup> tanıyırlar yaxşı,  
Həm də Elşən Xəzər<sup>4</sup> yaxşı əyandır Şahi.

Altmışdan yaşın ötmüş daha beş il<sup>5</sup> gerçək,  
Ötən hər bir ili cəhd eylə, yubandır, Şahi.

---

<sup>1</sup> Böyük arif Seyid Əli Əkbər Ocaqnejad.

<sup>2</sup> Publisist-yazıçı Hacı Rafiq Şirvani.

<sup>3</sup> Publisist-şair Hacı Qurban Cəbrayıl.

<sup>4</sup> Meyxanaçı-şair Elşən Xəzər

<sup>5</sup> Ə.Şahinin 65 yaşına işarədir.

Yenə bil günlərinin qədrini əvvəlki tək,  
Keçən hər vəqt, güman et ki, bir andır, Şahi.

Qocayam Şahidən, amma cavanam, ey Şahin,  
"Qocadır" söyləməsinlər ki, cavandır Şahi!

9.06.2012  
Ərdəbil

### *Qəzəl*

Neçə elmiylə olubdur elə mahir Şahi,  
Deyirəm mən ona hər elmdə qadir Şahi.

Ərdəbil torpağının fəxri olan çoxdu bugün,  
Ərdəbil torpağının fəxriddi şair Şahi.

İki-üç "Şahi" təxəllüslü yazar mə'lumdur,  
Şahilər olsa da hərdən, busa nadir Şahi.

Onların hər birinin öz yeri olmuş şəksiz,  
Məni cəlb eyləmiş amma həmişə bir Şahi.

Nə qədər şairə meydan oxuyub şe'r içrə

Adı "Əsgər", özü cür'ətdə bahadır Şahi.

Həmi elmində çatıb məqsədə, həm şe'rində,  
Həmi arif, həmi nazim, həmi nasir Şahi.

Hafizin, həm də Füzili sözünün şərhi onun,  
Eləyibdir özünün fəhmini zahir Şahi.

Hamı, əlbəttə, müsafir bu fəna dünyadə,  
Yer pərişan olacaq getsə müsafir Şahi.

Sandığında nənəmin yoxdu cəvahir, Şahin,  
Yığdı söz sandığına lə'li cəvahir Şahi.

10.06.2012

Ərdəbil

### *Qəzəl*

İlbəildən müdrük etmişdir ötən hər il səni,  
Şahiya, görməkdəyəm hər elmdə kamil səni.

Biz ki, bir çay sahilindən boylanan şairlərik,  
Heç ayırmışmı məgər sahil məni, sahil səni?

İstərəm çox söz deyim, amma dilim sözdən qalıb,  
Bilmirəm mən ki, nə cür etsin tərənnüm dil səni.

İstiqlamət düz yol olmuşdur, gedirsən düppədüz,  
Sapdıra bilməz bu yoldan qafilü cahil səni.

Qabil insanlarda vardır qabiliyyət bəs qədər,  
Qardaşım, kim bilməsə, mən bilmişəm qabil səni.

Yəhyəvidən sonra sənsən Ərdəbildə söz şahı,  
Taleyin etmiş bütün istəklərə nail səni.

Şahiya, aç dəftəri, az həm gözəllərdən danış,  
Bir qədər də biz görək gül-bülbülə mail səni.

Şeyx Nizami yurduna çox gəl ki, eylər arizu  
Şeyx Səfiəddin diyarından yazan Fazil səni.

11.06.2012

Ərdəbil



**"XXIII İRAN SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ**  
**("Şəhriyar yurdundaıyq, İranə bizlərdən salam!")**

*Varsağı*

Savalandı,  
Qaf yanında yalandı.  
Zirvəsinə baxdıqca  
Ürəyim havalandı.

22.09.2012

*Varsağı*

Savalan var,  
Göylərdən övc alan var.  
Kimin şəkki olar ki,  
Sözlərimdə yalan var.

22.09.2012

***Təbriz qapıları***

*"Mirzə Uluq bəy... xoşbəxt xaqanın  
(qardaşı Şahruxun - Ş.F.) Təbrizdən gətirdiyi  
və "Gövhərşad bəyim mədrəsəsi"ndə olan bir  
neçə cüt polad qapını Mərv yolu ilə  
Səmərqəndə aparmaq üçün Amu çayı  
üzərindən körpü bağlayıb keçdi".*

*Əbdürrəzzaq Səmərqənd: "Mətləüş-  
şə'deyn və məcməül-bəhreyn".*

Siz ey özlərinə qalalar tikib  
Qapını özgədən mənimsəyənlər.  
Əsrlər keçsə də, xəcalət çəkib  
Verin qapıları, sizindir məgər?

Zaman çox yamandı, o xan Uluqbəy -  
O taxt-tac sahibi mülk acı oldu.  
Göyün qapısını açan Uluqbəy  
Yerin qapısının möhtacı oldu.

Təbrizin möhtəşəm sənətkarları  
Qapı düzəltdilər, üstü bərbəzək.  
Qapılar yerində qalaydı barı,  
Qapılar Təbrizin özünə gərək!

Ah, həmin qapılar Təbrizdən gedir,  
Qapıçı qalıbdır xəyal içində.  
Təbriz qapıları Səmərqənddədir,  
Təbriz qapıları məlal içində.

Siz ey qarətləri ne'mət bilənlər,  
Hücumu, basqını fürsət bilənlər,

Ey Əmir Teymurdan sonra gələnələr,  
Məgər ölkənizdə qapı qəhətədi?

Bəxt gülü açmışdı sizə dövrənin,  
Zirvəsindəydiniz şöhrətin, şanın...  
Qapısı az idi Özbəkistanın?  
Məgər ölkənizdə qapı qəhətədi?

Palıdını yox idi, çinarmı yoxdu?  
Taxtanı kəsməyə mişarmı yoxdu?  
Poladını, dəmiri, mismarmı yoxdu?  
Məgər ölkənizdə qapı qəhətədi?

Tamahı çox idi sərvərinizin?  
Qüvvəsi yox idi ərlərinizin?  
Əlləri sınımışdı dülgərinizin?  
Məgər ölkənizdə qapı qəhətədi?

Başqa neçə qapı görən hayanda?  
Görən hansı qapı hansı yandadır?  
Təbriz qapıları Özbəkistanda,  
Gəncənin qapısı Gürcüstandadır...

...Məgər o yerlərdə qapı qəhətədi?

*Kəramətli İmam*

Etsin deyə torpağını şövq ilə ziyarət,  
İnsanlar edirlər neçə müddətdi səyahət,  
Sidq ilə gələn Məşhədə tapmaqda şəfaət,  
Sehriylə qoyan hər kəsi heyrətdə Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Həm meyli bilirdi, həmi imkanı bilirdi,  
Bir canlı kitab idi və irfanı bilirdi,  
Son hərfinəcən öpdüyü Qur'anı bilirdi,  
Heyran eləyən xəlqi qiraətdə Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Diz çökmədi fir'onlara, illərlə döyüşdü,  
Baş əymədi Mə'munlara, illərlə döyüşdü,  
Tab etmədi məl'unlara, illərlə döyüşdü,  
Rüstəm-Zala bənzərdi şücaətlə, Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Çıxdıqda vətəndən neçə göz yaşları gəldi,  
Tək qoymadılar getməyə, yoldaşları gəldi,  
Məhrəmləri, munisləri, sirdaşları gəldi,  
Üstünlük edən çox kəsə qeyrətdə Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Bir qardaş ilə üç bacı İranə tələsdi,  
Məşhəd dilədi, çıxdı Xorasanə tələsdi,  
Qürbətdə vüsəl etməyə hicranə tələsdi,  
Səbr ilə dözən hicrana qürbətdə Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Atdı Ərəbistanı və İranə yetişdi.  
Bican idi sanki, təzədən canə yetişdi,  
Loğman idi ki, çoxları dərmanə yetişdi,  
Üstünlüyə malik idi hikmətlə, Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Əzmi, hünəri, təntənəsi, qüdrəti vardı,  
Elmi, biliyi, şan-şərəfi, şöhrəti vardı,

İmanı kimi mə'nəvi bir sərvəti vardı,  
Sərvətli olan var ilə dövlətdə Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

"Sərvətlərə sərvər" dedi, mən söyləmədim ki,  
"Rəhbərlərə rəhbər" dedi, mən söyləmədim ki,  
Seyyid Əli Əkbər dedi, mən söyləmədim ki,  
"Baş alim idi cümlə xilafətdə"<sup>1</sup>, Rzadır,  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Hazırki zaman böylə, müəmma bilən azdır,  
Surət bilən azdır deyə mə'na bilən azdır.  
İndi, ola əfsus ki, sevda bilən azdır.  
Ad-san çıxaran eşqü məhəbbətdə Rzadır.  
Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

Həzrət, Xorasan mülkünü abad eləyibdir,  
Abad edərək mö'cüzə icad eləyibdir.  
Şahin neçə şe'rində onu yad eləyibdir,  
Şöhrət qazanıb getdi kərəmətdə, Rzadır,

---

<sup>1</sup> Bu fikirlər Seyyid Əli Əkbər Ocaqnejadındır.

Əlbəttə İmamdır,  
Əlbəttə Rzadır.

23.09.2012

*Qəzəl*

Urmüyəyə gəlmədik tək cə salam eşqinə,  
Biz buraya gəlmişik həm də imam eşqinə.

Başlamadı niyyətə sərvətü mal yığmağa.  
Niyyətinə başladı nəzmü nizam eşqinə.

Eşqə vəfadar olan kəsləri alqışladı,  
Eşqə vəfasızları eylədi ram eşqinə.

Onda məhəbbət gücü, sevgi odu var idi,  
Eşqini tərək etmədi, etdi davam eşqinə.

Qayğılı şah istədi, xəlqə rifah istədi,  
Dözmədi haqsızlığa, gəldi qiyam eşqinə.

Zirvəyə qaldırsa da xeyli halal işləri,  
Zərrəcə də qatmadı məkrü haram eşqinə.

Var məramsız adam, amma o həzrət imam  
Ömrə vida eylədi ülvi məram eşqinə.

Çox salavat etmişik biz imama, Şahina,  
Bir salavat eyləyək bir də imam eşqinə!

23.09.2012

### *Qəzəl*

*"Qondu Fazil zirvəmizdə zəhmli şahin kimi,  
Cə'fəri qurbandı böylə mehmana, xoş gəlmisiz"  
Beytullah Cə'fəri*

Şəhriyar yurdundaıyıq, İranə bizlərdən salam,  
Eşqi ilə olmuşuq məstanə, bizlərdən salam.

Sirdaşımdır Cə'fəri, Bəhrül-Ülumi<sup>1</sup> qardaşım,  
Əsgərə-Şahi kimi insanə bizlərdən salam.

Türkiyə, Kərkük də şair yollayıb Urmiyyəyə,  
Hər vilayətdən gələn mehmanə bizlərdən salam.

Gülsevər şairlərik, güllər verir ilham bizə,  
Bəsləyən bağlarda gül bağbanə bizlərdən salam.

---

<sup>1</sup> Bəhrül-Ülumi - İranlı şair.



Şəm'dir Urmiyyə, bizlər istisindən qorxmuruq,  
Olmuşuq söz şəm'inə pərvanə, bizlərdən salam.

Cə'fəri Beytullaha bir xahişi ərz eylərəm,  
Bir gün olsun ki, desin "Şirvanə bizlərdən salam".

Məşhədə, Şirazə, Rəştə, Ərbədil torpağına,  
Təbrizə, Nişapura, Tehranə bizlərdən salam.

Göndərirsən birbəbir, Şahin, salam, varmı lüzum,  
Hacı Rafiqsə deyir: Hər yanə bizlərdən salam.

24.09.2012

### ***Əli Rza Əbulhəsən***

*"Həzrətin adı Əli, məşhur  
ləqəbi Rza, künyəsi isə  
Əbulhəsəndir".  
Məhəmməd Cavad Müini.*

Xorasana iftixardır  
Əli Rza Əbulhəsən.  
"Yoxdur" demə, yenə vardır  
Əli Rza Əbulhəsən.

Məramı xoş məram olub:  
Nizamü intizam olub!

Səkkizinci imam olub  
Əli Rza Əbulhəsən.

Hər əməli savab oldu,  
Hər kəlməsi gülab oldu,  
Canlıca bir kitab oldu  
Əli Rza Əbulhəsən.

Savad ölməz, savad yaşar,  
Olunursa kim yad, yaşar!  
Bir adamda üç ad yaşar:  
Əli, Rza, Əbulhəsən.

Şahin, salam o ustadə!  
Zaman-zaman düşər yadə  
İmam oğlu imamzadə -  
Əli Rza Əbulhəsən.

25.09.2012

### *Varsağılar*

*Urmiyə gölü quruyur...*

I

Açılmayır gül daha,  
Oxumur bülbül daha,

Dayandır qurumağı,  
Quruma, ey göl, daha.

## II

Dayan,  
Alışır dilim, dayan.  
Qurumaq-ölmək demək,  
Quruma gölüm, dayan.

## III

Uyu,  
Uyu, Urmiyə uyu.  
Heyf bu göldən, heyf,  
Hayana getdi suyu?

## IV

Qəlbimi qəm bürüyür,  
Gözümü nəm bürüyür.  
Bu gölün gəmiləri  
Susuz qalıb çürüyür.

25.09.2012

## "YAPONİYA SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ

### *Rica*

Kömək et, dəyməsin cəhd oxum daşa,  
İlahi, qalmasın ürəyimdə kam.  
Yapon səfərimi vuraraq başa  
İnşallah, vətənə qayıdasıyam.

Məni dözümlü et, yolumu nurlu,  
O nurlu yolla da obama dönüm.  
Qoy Yapon səfəri ola uğurlu,  
İlahi, et kömək yuvama dönüm.

Baharı mümkünsə ömür qışının  
Bu uzaq səfərdən mənə dönüş yaz.  
Yuvası Bakıdır Şahin kişinin,  
Şahin quşununsa yuvası olmaz.

Mən Şahin kişiyəm, quş deyiləm ki...

18.02.2009

### *Hayku*

Dəqiqələrin  
Ayaqları ləng -

Daş sallanıb onlardan.

18.02.2009

*Təkbeyt*

Gündoğar ölkədəyəm, üstümə gün doğmuşdur,  
Bir səda gəldi qeybdən mənə: Şahin - quşdur.

18.02.2009

*Bu ağac*

Bura Tokiodur,  
Tokiodur bura,  
Bu ağac isə  
Sakura.

İndi qışdır,  
Qışın oğlan çağı olmasa da,  
qışdır.

Qışın bu çağında,  
Məftunluqla baxdığım  
bir küçə kənarında,  
bir səki qucağında  
gözümə

sakura ağacı dəyir.

Sakura -

bahar gəlməmişdən  
çiçəkləyir.

Sakura -

qəflətən çiçəkləyir,  
qəflətən də çiçəksiz  
qalır.

Bu çəhrayı güllərin

Ömrü qəfil qısalır.

Dünən vardı, bu gün yox...

Saralmadan, solmadan

qəfil gələn küləkdən

güc alıb,

birdən-birə

tül tək döşənir yerə,

bu çəhrayı çiçəklər,

hamısı da təzə, tər.

Sakura çiçəkləri

qəfil doğulduğu tək

qəfildən də ölürlər.

Qəfildən də ölürlər -

saralmadan, solmadan.

Düşünürəm, bəlkə də  
yaşama müddətini  
bitirmədən ölürlər,  
gözəllik sərvətini  
itirmədən ölürlər,  
ölürlər qocalmadan.

...Bura Tokiodur,  
Tokiodur bura,  
Bu ağac isə -  
Sakura.

19.02.2012

Tokio

### *Qəzal*

Şahdağımdan götürüb atdı neçə yad dağına  
Dözmüşəm kəs fələyin gör nə qədər şiltağına...

Görmüşəm bir neçə cür rəngi olan hicranı,  
Lə'nət olsun ilanın qarəsinə, həm ağına.

Amma, gözmuncuğu tək tapdım, itirdim yarı,

Çatmışam mən qaragün indi ahıllıq çağına.

Təpədən-dırnağacan el-obamın aşıqiyəm,  
Afərinlər ola mən tək bu vətən müştəğına.

Düzlüyün, doğruluğun munisi oldum daim  
Vermədim mən yaxamı əyriliyin caynağına.

Vətənim müstəqil olmuş, coşuram baxdıqca  
Rəngi üç bayrağına, ulduzu bir bayrağına.

Gündoğar ölkəyə gəlmək diləyirdim, Şahin,  
Doğdu gün bəxtimə, gəldim Yaponun torpağına.

19.02.2009

### *Qəzəl*

Surət diləsəm də onu xülyadə görürdüm,  
Mən surəti, əlbəttə ki, mə'nadə görürdüm.

Hər bir səfərimdə qonağa ehtiram üçün  
İran ilə Türkiyəni amadə görürdüm.

Mən Bağdada getdikdə hələm təhlükə yoxdu,



Əfqanlarısa cəngdə, qovğadə görürdüm.

Görmək diləyirdimsə də olmurdu müyəssər,  
Hərçənd Yapon yurdunu rö'yadə görürdüm.

Allahə şükürlər ki, dilək qönçəsi açdı,  
Mən meylimi tez-tez bu təmənnadə görürdüm.

Mən badəni atdım yerə, tutdum qələmimdən,  
Əvvəllər əlimdə arabir badə görürdüm.

Şahin, qoca dünyanı dolan, gəz, qocalırsan,  
Öldükdə demə "surəti mə'nadə görürdüm".

19.02.2009

### *Dilsizlər*

Mən - insaflının biri,  
Qınamayın şairi,  
Xərçəngi qızardırlar  
Yaponlar diri-diri...

İlbizə bax, ilbizə...  
Yox, halal deyil bizə.

İlbizdə olsaydı dil  
Nə deyərdi dil bizə...

19.02.2009

Senday

*Qəzal*

Bağda çiçəklərlə danışmaqdayam,  
Dağda küləklərlə danışmaqdayam.

Vaxtımı, bəsdir, ay adam, alma ki,  
Al çiyələklərlə danışmaqdayam.

Harda İsaq ilə Misaq quşları?  
Mən kimi təklərlə danışmaqdayam.

Xamuş olun, dinləyin, ey xamlər,  
Mən... kəpənəklərlə danışmaqdayam.

Var ucalıq öylə yaponlarda ki,  
Sanki fələklərlə danışmaqdayam.

Qəddi uzun kəsləri çox dinlədim,  
Qəddi gödəklərlə danışmaqdayam.

Qəlbidaş insanları dindirməyib  
İncə ürəklərlə danışmaqdayam.

Sakit olun, çəkdi xəyal Şahini,  
Göydə mələklərlə danışmaqdayam.

19.02.2009

### *Qəzal*

Az qalıbdır, məni qəhr ilə qəhər öldürəcək,  
Hələ dərd üzməsə də canı, kədər öldürəcək.

Çəpər üstə çıxıram gündə yarı görməkçin,  
Məni öldürməsə də yar, çəpər öldürəcək.

Bizə mə'lum deyil aqibəti insanın,  
Bilmirik biz bizi Allah nə təhər öldürəcək.

Çıxmışam son səfərə... İndi Yapon sevdası,  
Dərvişəm, dərvişi bir vəqt səfər öldürəcək.

Bu cahan bütələrinin lütfünə bel bağlama çox,  
Sənə axşam edəcək lütf, səhər öldürəcək.

Büt də, cananə də vardır o biri dünyadə,  
Bəşəri, sanma ki, üqbadə bəşər öldürəcək.

Qocayam, yeddi ona yaş yaxınlaşmaqda,  
Dəyməsin göz, məni öldürsə nəzər öldürəcək.

Şahina, düşmə daha eşqə, cavanlıq eləmə,  
Hər kamanqaşə tərəf getsən əgər, öldürəcək.

20.02.2009

### *Qəzəl*

Elm üzrə yaponlarda tüğyanlara eşq olsun,  
İmkan eləyib gördüm, imkanlara eşq olsun.

Tüğyan belə tüğyansa, dövrən belə dövrənsə,  
Hicran belə hicransa hicranlara eşq olsun.

Eşq əhlinə fürsət var, elm əhlinə diqqət var,  
Loğmanlara qiymət var, loğmanlara eşq olsun.

Söhbətləri həlva tək, hörmətləri dərya tək,

Oka və Seqava<sup>1</sup> tək insanlara eşq olsun.

Nərgizdi, nilufərdi, reyhandı, sənubərdir,  
Güllər təzədir, tərdir, bağbanlara eşq olsun.

Rəhm olsa gər insanda, qan axmasa meydanda,  
Can çıxmasa meydanda meydanlara eşq olsun.

Bir gündə uçub gəldim, şahin quşuna mən tay,  
Senday nə gözəl Senday<sup>2</sup>! Mizbanlara eşq olsun.

20.02.2009

### ***Qıyıqgöz böyüklüyü***

Bu balaca yaponlar -  
Böyük, sadəcə böyük!  
Necə böyükmüş onlar,  
Böyük, sadəcə böyük.  
Gözünüz necə açıq,  
Gözünüz necə böyük,  
Ey qıyıqgöz yaponlar!

20.02.2009

---

<sup>1</sup> Yapon alimləri və olduqca məhriban insanlar! - Ş.F.

<sup>2</sup> Bir həftə yaşadığım Yaponiya şəhərinin adı - Ş.F.

## *Gündoğar ölkə*

Ey qoca Yer Kürəsində

Vaxtın münasib bir vətəndə

hamilə bir torpağın

gombul qarnından çıxan

Gündoğar ölkə!

Səni Allah yaratdı,

Səni Yaradan yaratdı,

Yaratdı və yaşatdı,

Mə'lumdu bu.

Gün doğdumu səni

Yaponiya?

Gecə-gündüz yanar

qap-qaynar

Gündənmi doğuldun?

Öz hərarəti ilə

Gün elə qamaşdırdı gözünü,

qıyıqgöz oldun.

Bəs başqa qıyıqgözlər?

Bəs nanaylar,

kalmıklar,

qırğızlar?



İnkişafındakı vüs'ət məni heyran elədi,  
Onları zəhmətə heyranü vəfadar gördüm.

Şeyx Nizami babamız "Məxzənül-əsrar"<sup>1</sup> yazdı,  
Bu gözəl mülkdə mən məxzənül-əsrar gördüm.

"Mədəni" söyləmirəm hər adama, mən burada  
Mədəniyyət deyilən xisləti aşkar gördüm.

Nə dilənçi gözə dəyməkdə, nə şair möhtac,  
Mən adamlarda həya seyr elədim, ar gördüm.

Bağibandır elə bil burdakı hər bir insan,  
Bağı gülşən, dağı bağ, torpağı gülzar gördüm.

Əyrilikdən uzaq olmuş bu yaponlar, Şahin,  
Mən yaponda şərəfi, düzlüyü me'yar gördüm.

21.02.2009

### *Qəzəl*

Aləmlə girib bəhsə fərasətli yaponlar.  
Heyrətdə qoyur aləmi heyrətli yaponlar.

---

<sup>1</sup> Sirlər xəzinəsi



Qeyrətlə sevər torpağı qeyrətli oğullar,  
Qeyrətlə sevir torpağı qeyrətli yaponlar.

Var burda təmizlik ki, digər ölkədə varmı?  
Zəhmətlə çatıb məqsədə zəhmətli yaponlar.

Heç yerdə görə bilmədiyim paklığı gördüm,  
İbrətdi bugün bizlərə ibrətli yaponlar.

Davranmağı ərkanla, nəzakətlə, ədəblə  
Təlqin eləyir xəlqə nəzakətli yaponlar.

Dövlət var elə, sanki onun qanunu yoxdur,  
Qanunları işlək ulu dövlətli yaponlar.

Rəbb hörməti vardır deyər hörmətli olublar,  
Alqış sizə, əhsən sizə hörmətli yaponlar.

Mə'murları, Şahin, necə də düzlüyə məftun,  
Düzgünlüyü vardır deyər - sərvətli yaponlar.

21.02.2009

## *Bayatı*

Qoynunda şələlə - min,  
Qucağında lələ - min.  
Yaponiya ölkəsi  
Güldanıymış aləmin!

22.02.2009

## *Rəng*

Burada -  
istər Tokioda,  
istər Sendayda,  
İstər Matsuşimada  
dağın dağ rəngi var,  
bağın bağ,  
ağacın ağac,  
gülün gül,  
damın dam  
adamın adam;  
Tozunsa...  
Sanki tozun rəngi yoxdur,  
heyranam mən,  
sanki

toz qeyb olub  
bu yerlərdən...

Ey rəngsiz toz!..

22.02.2009

### *Kamikadze<sup>1</sup>*

Torpağında

tarix boyu

savaş gedən,

cəng olan,

Kiçiklikdən böyüklüyə

yol gedib nəhəng olan,

Min-min ada üzərində

qərar tutan bir ölkə,

Hələ

mənə mübhəm olan.

gizli qalan

sirr ölkə,

Çətinliyə sinə gərən

---

<sup>1</sup> Yaponca "müqəddəs külək" deməkdir. İkinci dünya müharibəsində (1939-45) yaponların "xüsusi həmlə" dəstələrinin ölümə gedən təyyarəçilərinə verilmiş ad. Obyektə yaxınlaşdıqda kamikadze bomba daşıyan təyyarəni hədəfə yönəldərək məhv edir və özü də həlak olurdu.

bir məkan,  
Çətinliyin üzərindən  
mətinliklə adlayan,  
çətinliklə adlayan  
Yaponiya adlanan  
bir səltənət, məmləkət!

Ey dininə, məzhəbinə  
e'tiqadla tapınan,  
e'timadla tapınan,

Ey atomun  
dağıdıcı zərbəsinə tuş gələn,

Külə dönüb küllənən,

Sonra

köz tək alışan,

Atəş olub yüksələn

Hirosima, Naqasaki torpağı,

Necə dözdün o zərbəyə?,

Necə çəkdin o dağı?

Yaponiya, ey nipponlar məskəni,

Nipponların indi yapon adlanır,

Nə fərqi var

nippon olsun, ya yapon,

Səndə nippon qanı coşur,



uzaq diyar,  
mücüzələr diyarı,  
Təşəbbüslər, tərəqqilər,  
nələr, nələr diyarı...

Zənn edirəm

sən kimiyəm,  
mən də oddan doğuldum,  
atəş oldm, qor oldum,

Amma, sonra

oba-oba parçalandım,  
dağım-dağım dağıldım,  
böyükkən

kiçik qaldım.

Dərdim böyükdür mənim,

Qurbanlıq quzu kimi

şaqqalanıb,  
bölünübdür vətənim.

Yaponiya,

Göyçə kimi, Zəngəzur tək, Qarabağ tək

əldən çıxan yurda bax,

Torpağımı işğal edən

canavara, qurda bax...

Əgər belə davam etsə,

əgər gedərsə belə,

Şahin Fazil

əvvəl-axır

kamikadze olacaq.

22.02.2009

### *Varsağı*

Tap onu,

Gəz həmişə, tap onu,

Yapon məni xoşladı,

Mən xoşladım yaponu.

23.02.2009

### *Varsağı*

Yapon var,

Monqol, nanay, yapon var.

Ap-açıq möcüzəymiş

Bu qıyıqgöz yaponlar.

23.02.2009

### *Qit'ə*

Əvvəli sonda, sonu əvvəldə gör,

Gör necə üstündü sonun qüdrəti.

Bax bu elin qüdrətinə, heyran ol,  
Bil necə qüdrətədi onun qüdrəti.

Əqlini sonda elə işlətdi ki,  
Ərşə ucaldı Yaponun qüdrəti.

23.02.2009

### ***Dördlük***

Güclü rəqabətdə rəqib az deyil,  
Tab edəcəkdirmi onun taqəti?  
Bir neçə dövlət, görürəm, sarsılır,  
Sarsıla bilmir yaponun taqəti.

23.02.2009

### ***İstiqamət***

Önü görünməz

xəyal kimiydi

Bakı-Tokio

istiqaməti.

Sonu bilinməz



vüsal kimiydi  
Bakı-Tokio  
istişaməti.

Muradım mənım  
gerçəyə döndü,  
xəyal çin oldu,  
vüsal göründü.

Söylədi salam  
yaponlar mənə,  
Etdi ehtiram  
yaponlar mənə.

Mən yaponlara  
sevgi gətirdim,  
Mənə sevgi də  
yaponda gördüm.

İndisə, bizə  
"ayrılıq" adlı  
vaxt yaxınlaşır,  
an yaxınlaşır,  
gendə ön qalır,  
son yaxınlaşır.

Önü görünməz

xəyal kimidir

Tokio-Bakı

istişaməti.

Sonu bilinməz

vusal kimidir

Tokio-Bakı

istişaməti.

24.02.2009

### *Qəzəl*

Cür'ət edə bilməz edə hər ər xarakiri,  
Əlbəttə, adamdan ürək istər xarakiri.

İndi edən azdır bu dəbi, amma əzəllər,  
Var idi yaponlarda sərəsər xarakiri.

Öz sahibinə sevgi verərdi yaponu güc,  
Eylərdi əsrlərlə qətlər xarakiri.

Qanunsuz əməllər də buna sövq eləyirdi,

Acizliyə tüğyan idi əksər xarakiri.

Əlbət, xarakiri edənin fərqi görünmür,  
Həm atlı edir, həm də ki, mehtər xarakiri.

Çox cəhd olunubdur neçə haqsızlığa qarşı,  
Hər cəhdə deyil amma bərabər xarakiri.

Vaxt var idi zalimlərə, zülmə edib üsyan  
Eylərdi əsəbdən neçə əsgər xarakiri.

Bə'zən yığışib, birgə ediblər onu icra,  
Çox gənc adamın qətli idi hər xarakiri.

Kəs var ki, edir qarnına xidmət gecə-gündüz,  
İstərmi cıra qarnını xəncər xarakiri?

Bizlərdə olubmu xarakiri edən olsun,  
Eylərmi görən Mustafa, Əkbər xarakiri?

İstərmi Həsən qarnına heç zərbə toxunsun?  
Eylərmi məgər Gülbala, Qəmbər xarakiri?

Haqsız hərəkətlər məgər azdırmı həyatda?

Sən dildə edirsən fəqət əzbər "xarakiri".

Tə'rifləmə, Şahin, özünü lovğa cavan tək,  
Varsa hünərin sən dəxi göstər xarakiri.

25.02.2009

***Daha nə istəyirdin?***

*Məşhur yapon yazıçısı, idmançısı,  
rejissoru, aktyoru, dirijoru, təyyarəçisi,  
səyyahı, fotoqrafı Yukio Misimanın  
parlaq xatirəsinə*

Qənimətdin dünyaya,

Daha nə istəyirdin?

Ölkəndi - Yaponiya!

Daha nə istəyirdin?

İstəyin ədalətədi?

Ədalət həqiqətədi?

Həqiqət zərurətədi?

Daha nə istəyirdin?

Yazıçılıq... Siyasət...

Siyasətdə əziyyət

Olmadımı kifayət,

Daha nə istəyirdin?

Kitab istədin - oldu,  
Savab istədin - oldu,  
Əzab istədin - oldu,  
Daha nə istəyirdin?

Dedin "haqqa qurbanam!",  
Dedin "istərəm yanam!",  
İstəyinə heyranam  
Daha nə istəyirdin?

Qələmdə - kəsərin var,  
Sözündə - dəyərin var,  
Yüz cildlik əsərin var,  
Daha nə istəyirdin?

Aktyor da olmusan,  
Rejissor da olmusan,  
Dirijor da olmusan,  
Daha nə istəyirdin?

Fərəsət də etmişən,  
Şücaət də etmişən,  
Səyahət də etmişən,

Daha nə istəyirdin?

Şöhrət gülü dərmisən,  
Şərəf-şan da görmüsən,  
Təyyarə də sürmüşən,  
Daha nə istəyirdin?

Qədrin, qiymətin vardı,  
Gücün, qüvvətin vardı,  
"Qızıl Mə'bəd"in vardı,  
Daha nə istəyirdin?

Ruh ki, cismə bəzəkdi,  
Amma, gör ki, nə çəkdi?!  
Xarakiri gərəkdi?  
Daha nə istəyirdin?  
Daha nə istəyirdin?

25.02.2009

### ***Dilənçi görmədim mən***

Çox yeri alqışladım  
Yapon məmləkətində.  
Yaponları xoşladım

Yapon məmləkətində.

Vətəndaş ləyaqəti,  
Samuray<sup>1</sup> sədaqəti,  
Kamikadze cür'əti  
Yapon məmləkətində.

Hayana üz çevirdim  
E'cazı, sehri gördüm,  
Şəfqəti, mehri gördüm  
Yapon məmləkətində.

Dedim ki, eykaş, atım,  
Acılığa daş atım,  
Şirin günlər yaşadım  
Yapon məmləkətində.

Xudahafiz! Gedim mən!  
"Yaşa, var ol" dedim mən...  
Dilənçi görmədim mən  
Yapon məmləkətində.

25.02.2009

---

<sup>1</sup> Ötən çağlarda feodal yaponların sədaqətli cangüdənləri olmuşlar.

## *Qəzəl*

Mərd adlarını tarixə salmış samuraylar,  
Bir çox xətərin üstünü almış samuraylar.

İllər boyu torpaqlarına xidmət ediblər,  
Çox mə'rəkədə güllə, ox almış samuraylar.

Düz xətt ilə yüksəlməyə meyl eyləsələr də,  
Hərdənbir azalmış və çoxalmış samuraylar.

Onlarda "Busido" deyilən ruh yaşamaqda,  
Ruh ilə coşub ərşə uçalmış samuraylar.

Varlıqlarını badə verən inqilab etmiş,  
Yoxmuş kimi bir vaxt yoxalmış samuraylar.

Ötmüşsə də illər yenə də yad olunurlar,  
"Ölmüş" demək olmazsa "qocalmış" samuraylar.

Hifz eyləyərək "mərd", "igid" ismini, Şahin,  
Tarix kitabında belə qalmış samuraylar.

25.02.2009



## *Qəzəl*

Tər tökməyi bağda elə istərdi yaponlar,  
İllərlə ağac əkdə, bəhər dərdi yaponlar.

Millət "böyüyəm" söyləmək ilə böyük olmaz,  
Dünyayə yapon əzmini göstərdi yaponlar.

Kim görsə bu zənginliyi etməzmi təəccüb?  
Heyrətlərə saldı nə qədər fərdi yaponlar.

Azər diyarım zərdir, Yapon mülkü də öylə,  
Torpaqları zər, özləri zərgərdi yaponlar.

Sülh istəyi vardırsa da onlarda, ayıqdır,  
Cəng etməyə hər ləhzə səfərbərdi yaponlar.

Rişxənd elədi yoxluğa sanki Naqasaki,  
Çox mə'rəkədən çıxdı, səfərbərdi yaponlar.

Quş var havalanmaz göyə, uçmur yuvasından,  
Şahin quşu tək göydə qanad gərdi yaponlar.

Şairdi biri, qeyrisi alimdi... Nə olsun?  
Şairsə də, alimsə də əskərdi yaponlar.

Odlar elinin sevgisini öylə yetirdi,  
Şahinlə Yapon sevgisi göndərdi yaponlar.

26.02.2009

*Varsağı*

Tap onsuz,  
Di gəl, dinclik tap onsuz.  
Deyəsən darıxacaq  
Şahin Fazil yaponsuz.

26.02.2009

*Qəzəl*

Heyrətlərimi eyləyirəm car bu diyarda,  
Heyrətlərə layiq neçə yar var bu diyarda.

Baxdıqca gözəlliklərə aşiq havalandı,  
Eşq zəncirinə oldu giriftar bu diyarda.

Söhbət nə səmimanədi, tə'zim necə tə'zim!..  
Allah, nə nəvaziş, necə rəftar bu diyarda!..

Tumgöz bu gözəllərdə məlahət haradandır?  
Məst etdi məni pakizə rəftar bu diyarda.

Heyran eləyən qəlbimi burda - ədəb oldu,  
Söz yox ki, ədəb insana me'yar bu diyarda.

Bir dəfə gələn seyrinə istər yenə gəlsin,  
Xoşlar ki, müsafir ola təkrar bu diyarda.

Şahində qapanmışdı bəsirət gözü çoxdan,  
Şadəm, gözümü açdı yaponlar bu diyarda.

26.02.2009

### ***Dördlük***

Heyrətlərimi eyləyirəm car bu diyarda,  
Heyrətlərə layiq neçə yar var bu diyarda.  
Şahində bəsirət gözü əfsus ki, bağlı,  
Heyrət gözümü açdı yaponlar bu diyarda.

26.02.2009

### ***Dördlük***

Şahin quşuyamsa, niyə pərvazə gecikdim<sup>1</sup>?  
Qış fəslinə heyran oluban yazə gecikdim.  
Yarəb, bu Yapon torpağının cəzbi böyükdür,  
Şəksiz ki, gecikmiş çoxu, mən tazə gecikdim.

26.02.2009

---

<sup>1</sup> "Tokio-Moskva" reysi ilə təyyarə pərvazına gecikdiyimə görə, uçuşum bir gün ləngidi və Yaponiyada proqramda nəzərdə tutulduğundan bir gün çox qalası oldum. Kaş bir neçə gün ləngiyəydim...

### *Dördlük*

Gördüm başqa günü, başqa aləmi,  
Həzz yükü daşdım mən bu ölkədə.  
Həftədən üç gün çox... Onca gün cəmi!..  
Yox, ömür yaşadım mən bu ölkədə.

27.02.2009

### *Bayatı*

Ah, nə haldı Yaponada,  
Cah-calaldı Yaponada.  
Sanki iki gözümün  
Biri qaldı Yaponada.

27.02.2009

### *Təkbeyt*

Qocayam, görmədiyəm bəlkə də son məmləkəti,  
Büsbütün möcüzə imiş bu Yapon məmləkəti.

27.02.2009

### *Sakit Okeana!*

Ey Yaponiyaya  
Yaponiya boyda  
nəfəslük saxlayan

Sakit Okean,  
sakitsənmi?

Sakit qoyacaqsanmı Yaponu?

"Sakit" adlandırdı

Mixail Şoloxov Donu.

Sakitsənmi?

İsmayıl Şıxlının Kürü -

Dəli Kür

Dəlisov görünür,

Sakitsənmi?

Sakit-sakit səslənir

"Arazbarı",

Sakitsənmi?

Hərdən-birdən

coşub-daşır

Xəzərin dalğaları.

Sakitsənmi?

Ey Sakit Okean,

Qoynunda

40 min adalıq

quru torpaq saxlamısan,

millət saxlamısan

Yapon kimi,

Sakit ol Don kimi.

Dəli olma, dəlisov olma

Kür kimi.

Yaponların xətrinə

qoru sakitliyini

inci kimi, dürr kimi.

Qəlbimdə

qoy sakit-sakit səslənsin "Arazbarı",

qoy səni şirnikləndirməsin

Xəzərin dalğaları,

Sakit ol,

Adına layiq ol,

Qoynunda

nəfəslik saxla,

Çox yox,

heç olmasa

Yaponiya boyda!

27.02.2009

### *Dəmir quşda uçuş*

Bu gün vətənimə gedirəm, şadam,

Uçuruq.

Bir quş ağışında neçə yüz adam,

Uçuruq.

Bayaq haradaydım, indisə harda...  
Dəmir quş buluddan yuxarılarda...  
Uçuruq.

İnsan zəkasına heyrətdəyəm mən,  
Dəmir quş yaradan qüdrətə əhsən!  
Uçuruq.

Dünən yolda idim, bu gün Bakıya!  
Əlvida, Gündoğar yurd - Yaponiya!  
Uçuruq.

Bu gün hicrana nöqtə qoyulsun,  
Uçuruq.  
Səfərin əvvəli uğurlu oldu,  
Sonu da, sonu da uğurlu olsun,  
Uçuruq... Uçuruq... Uçuruq...

28.02.2009

### ***Dördlük***

Bağla mən dərvişə, yarəb, yenə hicrin yolunu,  
Nə Sinay istəyirəm mən, nə də ki Çin yolunu.

Başqa yerlərdə məkan etməyə meylim yoxdur,  
Yapona aç aç bilsən yenə Şahin yolunu.

28.02.2009

### *Təkbeyt*

Cazibə qüvvəsi, yarəb, nə böyük hikmətmış,  
Yaranıbdır qoca Şahində Yapon cazibəsi.

28.02.2009

### *Qəzəl*

Var elə başsız - mənə baş qaldırıb,  
Mə'rəkə, üsyanü savaşı qaldırıb.

Bir neçə pudluq daşı qaldırmışam,  
Pəhlivanam öylə ki, daş qaldırıb.

Var elə adəm canımı dinc edir,  
Var eləsi canda təlaş qaldırıb.

Şahinə "uç" söylədi şahin quşu,  
Məndə uçuş şövqü adaş qaldırıb.



Var elə ölkə elimi xoşlayır,  
Ölkə də var dava-dalaş qaldırıb.

Mən yaponu öylə gözəl görmüşəm,  
Canda Yapon sevgisi baş qaldırıb.

1.03.2009

*Varsağı*

Yaponsuz,  
Qalmışam mən Yaponsuz.  
Varsa əgər hünərin,  
Ürək, dinclik tap onsuz.

2.03.2009

*Varsağı*

Tap ondan,  
Aləmi gəz, tap ondan.  
Hələ çox danışacaq  
Şahin Fazil Yapon dan.

3.03.2009

### *Qəzəl*

Tutiyəm mən ki, şirin dilləri gördüm-gəldim,  
Yaxın oldum və uzaq elləri gördüm-gəldim.

Şahə qalxır dəli dalğa, yalayır sahili su,  
Sakit ümmandakı<sup>1</sup> sahilləri gördüm-gəldim.

Elə yar var bağı vardırsa da, gül görsənmir,  
Mən dam üstündə bitən gülləri gördüm-gəldim.

Nə şirin dilləri vardır bu Yapon qızlarının?..  
Necə göyçək, nə gözəl dilləri gördüm-gəldim.

Xəbərim var idi az-çox, çoxu az eyləmədim,  
Mən ki, aqilləri, fazilləri gördüm-gəldim.

Şahina, baş vura bildim Yaponun tarixinə,  
On gün ərzində neçə illəri gördüm-gəldim.

4.03.2009

### *Qəzəl*

Hər nə qədər Qeysü Kərəm görmüşəm,  
Hər birisində neçə qəm görmüşəm.

---

<sup>1</sup> Sakit Okean

Ey adı Leyla, ya Züleyxa olan,  
Siz təhəri çoxlu sənəm görmüşəm.

"Söylə, ey Əsli, nə yaman gündəsən?!"  
Söylədi: "Eşq içrə sitəm görmüşəm".

Aləmi eşqin necə bərbad imiş!..  
Eşqdə çox dərd, ələm görmüşəm.

Dörd kərə evləndi dədəm, amma ki,  
Niskilə qərqi idi dədəm, görmüşəm.

Mən verirəm dərvişə üstünlüyü,  
Onda nə sərvət, nə hərəm görmüşəm.

Sözlərimi çoxları təsdiq edir,  
Kürd, ərəb, türk, əcəm görmüşəm.

Ölkəmə tay görməmişəm, Şahina,  
Gərqi Yapon mülkünü həm görmüşəm.

5.03.2009

### *Qəzal*

Biri eşqin, biri elm hikmətinin heyranı,  
Amma Şahinsə Yapon qüdrətinin heyranı.

"Heyrət, ey büt!.." dedi, şair<sup>1</sup>, elə heyrətləndi,  
Özü də oldu həmin heyrətinin heyranı.

Molla var Molla Vidadi sayağı, şairdir,  
Molla var halvasının, şərbətinin heyranı.

Elə adəm görürəm canı verər cananə,  
Elə adəm dəxi var sərvətinin heyranı.

Neçə qeyrətsizə qeyrət yükü çəkmək müşkül,  
Elə qeyrətli də var qeyrətinin heyranı.

Bəzi aşiqdə müdam əyri əməllər peyda,  
Amma var öyləsi qüdsiyyətinin heyranı.

İncəsən'ət deyilən sən'ətə heyrandı könül,  
Yaxşıdır ki, tapılır sən'ətinin heyranı.

Elə xəlq var ucalıb qüdrətinin zirvəsinə,  
Amma, Şahinsə Yapon qüdrətinin heyranı.

6.03.2009

---

<sup>1</sup> Məhəmməd Füzuli

## "IV TÜRKİYƏ SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ

### "Şahin, yenə könlüm quşu İstanbula uçdu"

#### *Qəzəl*

Öylə məni çulğadı həsrəti İstanbulun,  
Şad elədi qəlbimi də'vəti İstanbulun.

Bircə kərə olmuşam gərçi bu torpağda,  
Qismət olubdur yenə fürsəti İstanbulun.

Qalib olandan bəri qanlı Səlib cənginə  
Bəlli olub çox yerə cür'əti İstanbulun.

Kafəri məğlub edib burda müsəlmanlər,  
Fəth ilə başlanıb şöhrəti İstanbulun.

Ləğv olunandan bəri həm də Bizans dövləti  
Millətimə yar olub milləti İstanbulun.

Hami olub sidq ilə bir neçə türk xalqına,  
Olmaz axı qeyri cür qeyrəti İstanbulun.

Yad edirəm daima xidmətini, Şahina,

Yaddaşıma nəşq olub xidməti İstanbulun.

7.11.2009

*Salamlar olsun*

Qəhrəman türklərin şərəfətinə

Salamlar olsun.

Əzminə, izzinə, şücaətinə

Salamlar olsun.

İstanbul olubdur əzəldən mətin,

Onu fəth eləmək çətindən çətin...

Ulu diyarına Fəth Mehmetin

Salamlar olsun.

Də'vət Türkiyədən, səfəri-bizdən,

Yan olsun yağının nəzəri bizdən,

Mavi Mərmərəyə Xəzərimizdən

Salamlar olsun!

8.11.2009

*Qərib Dədə*

Hörmətlə çəkilib adı:

Qərib Dədə.

Qəribdi, qərib olmadı

Qərib Dədə.

Xorasandan keçdi yolu,  
Yurdu oldu Anadolu.  
Qorqud Dədə kimi ulu  
Qərib Dədə.

Ələvilik - marağında!  
Bəktaşilik - sorağında!  
Allah adı dodağına  
Qərib Dədə.

O dünyanı salıb yada  
Sevilmişdi bu dünyada.  
Qərib Baba, Qərib Ata  
Qərib Dədə.

Sözü ilə işi birdi!  
Hicran gördü, vüsal gördü,  
Yüz altı il ömür sürdü  
Qərib Dədə.

Dost dost görsə hərgah dostu,  
Dost unutmaz, vallah dostu.  
Haqq aşiqi, Allah dostu

Qərib Dədə.

Bir ər oldu, ərən oldu,  
Haqqa könül verən oldu.  
Görünməzi görən oldu  
Qərib Dədə.

8.11.2009

*Qit'a*

Həmi Avropa, həmi Asiyada oldum mən,  
İki e'cazlı səfər görmüşəm İstanbulda.

Gecəsi gündüzü tək ağ görünür seyr edənə,  
Gecə qoynunda səhər görmüşəm İstanbulda.

Əyləşib bir gəmiyə Mərmərədən keçdikdə  
Elə sandım ki, Xəzər görmüşəm İstanbulda.

Neçə qeysər gözü qalmış bu diyarda, amma,  
Düşməyə qarşı təpər görmüşəm İstanbulda.

Şahin, üç gün qalıban çoxlu şeir yazdım mən,  
Söyləyə kim ki, zərər görmüşəm İstanbulda.

9.11.2009



## *Qit'ə*

Mən öylə quşam ki, yolu düz səmtə yönəlmiş,  
Amma var uçanlar ki, sağa, gah sola uçdu.

Ov vaxtı ova əzm eləyən varmı mənimtək?  
Hərçənd ki, şahin quşu qoldan-qola uçdu.

Təb'im elə yüksəkdi ki, ənginliyə qalxdı,  
Qonmaq yola vacib bilinərkən yola uçdu.

Pərvaz elədim çox yerə sevda həvəsiylə,  
Könlüm quşu qalxıb göyə İstanbula uçdu.

10.11.2009

## "TÜRKİYƏ SƏFƏRNAMƏSİ" ŞE'RLƏRİ

### *Təkbeyt*

Tazə səfər niyyətim Türkiyə olmuş yenə,  
Uçmadayam quş kimi Nevşehirin səmtinə.

4.05.2010  
Bakı

### *Türkiyə*

Dərdimi öz dərdi bilən məmləkət  
Türkiyədir, Türkiyədir, Türkiyə.  
Türkü sevən, həm sevilən məmləkət  
Türkiyədir, Türkiyədir, Türkiyə.

Türkçülük əzmində qərar eyləyən,  
Mənliyini çox sənə var eyləyən.  
Türklüyü qeyrətlə şüar eyləyən  
Türkiyədir, Türkiyədir, Türkiyə.

Türkiyədir əhdə vəfadarımız,  
Mənliyimiz, yavərimiz, yarımız,  
Türklərik, ümdə xilaskarımız

Türkiyədir, Türkiyədir, Türkiyə.

Mən kimi düz yol diləyən yoldaşım,  
Xoşladığım, mehribanım, sirdaşım,  
İstədiyim, sevdiciyim, qardaşım  
Türkiyədir, Türkiyədir, Türkiyə.

Bağını gündən-günə gülləndirən,  
Bülbülünü şur ilə dilləndirən.  
Düşməni xar eləyən, yendirən  
Türkiyədir, Türkiyədir, Türkiyə.

Haqsıza üsyan eləyən ölkə var,  
Şöhrətini şan eləyən ölkə var,  
Şahini heyran eləyən ölkə var,  
Türkiyədir, Türkiyədir, Türkiyə.

5.05.2010

### *Qəzəl*

Gözəl insanları daim özümə yar edirəm  
Və gözəllərlə gözəl tərzdə rəftar edirəm.

Niyyətimdir ki, tərənnüm eləyim dünyanı,

Dərvişəm, güşənişin olmağı inkar edirəm.

Dərvişənə bu həyatım mənə ilham verir,  
Sanmasınlar ki, canı dərdə giriftar edirəm.

Hər səfər vaxtı qələm düşmür əlimdən gerçək,  
Mən "Səfərnəmə" yazıb niyyətimi car edirəm.

Keçirəm Ağrı dağından azalır ağrılarım,  
Üzürəm Mərmərdə şənliyimi var edirəm.

Heyranam Ankaraya, Bursaya, İstanbula mən  
Belə tez-tez gələrək məhrimi təkrar edirəm.

Gəlmişəm Nevşehirə, mən bu kiçik şe'rimlə  
Şahinəm, Türkiyəyə eşqimi izhar edirəm.

6.05.2010

### *Qəzal*

Göz seyr eləyir göyləri diqqətlə haçandır...  
Göylərdə şəfəqdirmi? Xeyr! Qırmızı qandır!

Bilməm nə düşünməkdə siyasətçi adamlar,

Çox yanda fəlakətədi, xəsarətədi, ziyandır.

"Dünyadə, - deyən var ki, - bir olsun gərək hakim",  
Söz yox ki, təxəyyüldü bu sözlər və gümandır.

İslamə hücum etmədə kafər neçə vaxtdır,  
Türk elləri içrə neçə ildir həyəcandır.

Xudbinlik edənlər bunu qoy yaxşı düşünsün:  
İnsan təzədir, amma cahan köhnə cahandır.

Rəbbin işinə eyləməsin kimsə dəxalət,  
Eylərsə əgər aqibəti ahü fəğandır.

Aləm deyil asudə və asudəliyim yox,  
Dünya nigərandır deyə Şahin nigərandır.

7.05.2010

### *Kapadokiya*

Bu bölgə  
Sirlərlə dolu bölgə!  
Neçə-neçə fəsillər boyu,  
Uzun-uzun illər boyu



Küləklərin illər boyu yonduğu  
"Pəri bacaları"nın  
qərar tutduğu məkan;

Kapadokiya!  
Ötdükcə zaman,  
Dəyişdikcə dövran  
Pənahsızların  
pənah gətirdikləri yer,  
Qayalardan kömək umduqları yer.  
Sonralar buralara  
türk köçləri...  
ərəblər...  
səlcuqlar...  
monqollar...

Kapadokiya!  
Neçə-neçə müqəddəs ruh səndə yaşar.  
Qoynunda  
Tarix yaşadan  
"Pəri bacaları" adlı məskən var.  
Gəldim, o məskəni gördüm.  
Gəldim, səni gördüm.  
Oldum

məni divanə edən  
bir gözəlliğin heyranı,  
sərgərdanı,  
sərsərisi.

Çoxdan şe'r yazmırdım

Gəldim,

Bir pəri verdin mənə -

İlham pərisi.

Taleyimmi məni

sənə sarı qovurdu?

Əlvida, ey "Pəri bacaları" yurdu.

Neçə gündü ki küsmüşdü,

İlham verdi mənə ilham pərisi,

Varam yenə

Qafiyəmlə,

Rədəfimlə,

Sözümlə.

Sağ ol!

Mənə verdiyin ilham pərisini

Aparıram özümlə.

Həm də həzz aparıram,

Qucaq-qucaq,

Baca-baca,

Qaya-qaya.



Çox sağ olun, ey Pəri bacaları,  
Çox sağ ol, ey Kapadokiya!

... Bu bölgə  
Sirlərlə dolu bölgə...

9.05.2010

### *Qəzəl*

Gələn dünyayə divanə gedər divanə-divanə,  
Olan aləmdə fərzanə ölər fərzanə-fərzanə.

Mənim pərvanə adlı xilqətə rəhmim qədərsizdir,  
Uçub pərvanələr şəm'ə yanır pərvanə-pərvanə.

Əgər şahənəlik varsa adamda bəndəlik etməz,  
İnamım yox ki, hər bəndə baxar şahənə-şahənə.

Çanaqqəl'e savaşı düşməyə ibrətqah olsun qoy,  
Qəbirlərdən mənə səslər gəlir mərdanə-mərdanə.

Vətən var ki, vətənpərvər olur cümlə vətəndaşı,  
Vətən həm var vətənpərvər doğur bir danə - bir danə.

Mənəm dini sevən, amma xurafatı edən inkar,  
Danışma tarixi, zahid, mənə əfsanə-əfsanə.

Nə aləmdir bu İstanbul, nə möcüzdür, nə e'cazdır!..  
Bu mülkün hər daşı qiymətlidir dürdanə-dürdanə.

Deyil şair meyın məsti, olubdur məst gözəllikdən,  
Müdam İstanbula Şahin baxır məstanə-məstanə.

1.04.2011  
Bakı-İstanbul-Nevşehir-İstanbul-Bakı

## *NAXÇIVANA SƏFƏRİM MÜNƏSİBƏTİLƏ*

### *Qəzəl*

*Naxçıvana uçuram*

Canımıza candır Naxçıvanın torpağı,  
Xəlqə şərəf-şandır Naxçıvanın torpağı.

Çox bulağı, çox çayı... Bağlarının yox sayı...  
Dağ, dərə, ormandır Naxçıvanın torpağı.

Fitnəkara daima şur ilə üsyandır,  
Qeyz ilə tüğyandır Naxçıvanın torpağı.

Aləm eşitsin bunu: Çox üyüdüb düşməni,  
Köhnə dəyirmandır Naxçıvanın torpağı.

Sirdaşa sirdaş olub, dosta nəvazişlidir,  
Yağıya üsyandır Naxçıvanın torpağı.

Olmaz ayırmaq onu, canana - aşıqdir,  
Aşıqə canandır Naxçıvanın torpağı.

Naxçıvanın torpağı Azərıbaycandır,

Azərbaycandır Naxçıvanın torpağı.

Öndəki ilk sətirini ərz elə, Şahin, yenə:  
Canımıza candır Naxçıvanın torpağı.

20.12.2009

*ŞƏMKİR-GƏDƏBƏY BÖLGƏSİNƏ SƏFƏRİM  
MÜNƏSİBƏTİLƏ  
(ELMİ KONFRANS)*

*Qit'ə*

Rəbbim, mənə bir kimsə daha zülm edə bilməz,  
Sən vursan əgər zənciri, zəncir ilə şadəm.

Ovqatımı bərbad eləmişdim neçə müddət,  
Tə'mir eləsən qəlbimi, tə'mir ilə şadəm.

İstiqlala can atmalı olduq uzun illər,  
Təqsir bu isə, mən belə təqsir ilə şadəm.

Tarixdə qoyub tarixi izlər neçə comərd,  
Babəklə öyünnəm və Cavanşir ilə şadəm.

Şah İsmayılın xəncəri dövlət yaradıbdır,  
Abbas ilə, Qacar ilə, Nadir ilə şadəm.

Baş əymədi zülmə Fətəli xanla Cavad xan,  
Təsviri kitablardadı, təsvir ilə şadəm.

Dövrənə müvafiq əmələ qadir olublar,  
Kor oğlu kimi bir neçə qadir ilə şadəm.

Qiyətli əsərlər yaradıb Seyyid Əzimplər,  
Cavid ilə, Hadi ilə, Sabir ilə şadəm.

İşğalçılara qarşı igidlər sinə gərdi,  
Göstərdi məharət, neçə mahir ilə şadəm.

Gördük nə böyük təntənə Şəmkir şəhərində,  
Həzz iksiri var orda, o iksir ilə şadəm.

Elm əhli olan bir neçə alim ilə gəldik,  
Təqdir eləyirlər bizi, təqdir ilə şadəm.

Tədbirə gəliblər bu yerə bir də qonaqlar,  
Pişvaz olunduq, belə tədbir ilə şadəm.

Burdan inişil getmiş idim, bir daha gəldim,  
Şəmkir ilə, Şəmkir ilə, Şəmkir ilə şadəm.

26.10.2010

## *Qəzəl*

Şair, gözünü aç ki, səhər vaxtı yetişdi,  
Yollan Gədəbəy səmtə, səfər vaxtı yetişdi.

Düşdük yola, Şəmkirdən ötüb dağə yönəldik,  
Vaxt ötdü, günəş batdı, qəmər vaxtı yetişdi.

Vardır nə gözəl mənzərə dağlar diyarında,  
Aç gözlərini bax ki, nəzər vaxtı yetişdi.

Bədbinliyə "yox" söylə və nikbinliyə yol ver,  
Gəl söyləmə sən bir də "kədər vaxtı yetişdi".

Bir gün eşidib xoş xəbəri biz görərik ki,  
Azad Qarabağ haqda xəbər vaxtı yetişdi.

Başkəndi<sup>1</sup> xilas etmədimi yağıdan ərlər?  
Şövq ilə deyər dil ki, "zəfər vaxtı yetişdi".

Məmnun olaraq xəlqimə layiqli dəyərdən,  
Dünya deyər "əlbəttə, dəyər vaxtı yetişdi".

---

<sup>1</sup> Başkənd döyüşünə işarədir.

Şahin, Gədəbəy varlanacaq, orda qızıl var<sup>1</sup>,  
Şadəm, Gədəbəy yurduna zər vaxtı yetişdi.

27.10.2010

### *Gədəbəydə itən yarım günümüz*

Günün bir yarısı geridə qaldı...  
Başqa bir yarısı bitəndən bəri  
Bizim hamımızı marağa saldı  
Gədəbəy yurdunun abidələri.

Bu yerlər hamının xoşuna gəldi...  
Meylimiz istəyən səmtə yönəldik.  
"TV" işçiləri yola yönəldi,  
Gözəl təbiətin seyrinə gəldik.

Təmizlik görürük burda anbaan,  
Məftunluq, heyranlıq sarıb canımı.  
Bu qəşəng mənzərə, bu gözəl məkan  
Sanki ovsunlayıb Almas xanımı.

Yazmırlı şe'rini nədənsə əlim,  
Qənaət edirdi elə bil sözə.

---

<sup>1</sup> Gədəbəydə qızıl mədəni aşkar olundu. Orada zavod tikilir.



Durub yuxarıda Yaqub müəllim  
Nəzər yetirirdi hər birimizə.

Mənim millətimin çətindir işi,  
Biri dağa çəkir, biri arana.  
Unutmaq asanmı köhnə vərdişi,  
Biri sola baxır, bir sağ yana.

Seyrinə dalmışdım yaşıl otlığın...  
Elə ki, gözümü yana çevirdim,  
Ətəyində ikən Nailə dağın,  
İradəni körpü üstündə gördüm.

Mənim də nisgildən çox çəkib başım,  
Abxaz dağ-daşyçın sanki darıxdı,  
Padoş çəkməsiylə Quram qardaşım  
Sıldırım qayanın üstünə çıxdı.

Gördüm Tofıqləri xeyli səmimi,  
Mübariz Rövşənə nəsə deyirdi.  
Bizim Şeyx Dilavər acgöz qurd kimi  
Məzlum qoyunları seyr eləyirdi.

Şəkillər çəkirdi Elnur şövq ilə,

Mənimsə susmuşdu o ilham pərim.  
Lətifə vurğunu olmasa belə,  
Lətifə deyirdi Şükürov Kərim.

Yaxşı tanıyıram, susmaya gərək,  
Qasım tamadalıq etdi, dağda da.  
Gün o gün olsun ki, vəcdə gələrək  
Olsun masabəyi Qarabağda da.

Xeyirbəy çoxundan çevikdi gerçək,  
Dağın zirvəsinə çıxı bilərdi.  
Əgər istəsəydi, dağ keçisi tək  
Bizlərə zirvədən baxa bilərdi.

Yunislə Yusifin keyfi saz idi,  
Elə ki, səyahət yetişdi başa,  
Başımız fərəhdən şərəfraz idi,  
Qayıdıb otelə gəldik birbaşa.

Göy yerə yaraşır, yer isə göyə,  
Nə gözəl yaradıb Ulu Yaradan!..  
Aludə olsa da bu gözəlliyə,  
Camal Mustafayev çıxdı aradan.

Yazmırdı şe'rini nədənsə əlim,  
Qənaət edirdi elə bil sözə.  
Durub yuxarıda Yaqub müəllim  
Nəzər yetirirdi hər birimizə.

Mənim millətimin çətindir işi,  
Biri dağa çəkir, biri arana.  
Unutmaq asanmı köhnə vərdişi,  
Biri sola baxır, biri sağ yana.

28.10.2010

## İKİNCİ ÖZBƏKİSTAN SƏFƏRNAMƏSİ ŞE'RLƏRİ ("Yenə görməkdədir gözlər lətafət Özbəkistanda")

### *Qəzəl*

Neçə şair adı bir-bir ilişir xatirimə,  
Hamıdan tez düşür amma Əlişir<sup>1</sup> xatirimə.

Nə qədər beytini xatırlayıram mən Kamalın<sup>2</sup>,  
O Xocəndi kimi bir şəxs düşür xatirimə.

Lütfini, Qütbi, Ətaini düşündükcə gəlir  
Neçə inci, neçə dürdanə və dürr xatirimə.

Durbəki, Baburu, Şəkkakini andıqca müdam  
Turdi, Agahi dəmadəm yetişir xatirimə.

İstəyir ki, qəzəli xətm edə Şahin, amma  
Neçə şair adı bir-bir ilişir xatirimə.

17.04.2012

Bakı

---

<sup>1</sup> Əlişir Nəvai.

<sup>2</sup> Kamal Xocəndi.

## *Qəzəl*

Ötən vaxtlar çox etdim mən səyahət Özbəkistanda  
Və seyr etdim səmimiyyət, nəzakət Özbəkistanda.

Bu gün şadəm, bu mülkə bir daha basdım qədəm, gəldim,  
Yenə görməkdədir gözlər lətafət Özbəkistanda.

Çox hörmətlər, səxavətlər olubdur mehmana burda,  
Təəccüb etmərəm görcək səxavət Özbəkistanda.

İbn-Sina təbabətdə misilsizdir... Görünmüş çox  
Uluqbəy tək dühalardan fərasət Özbəkistanda.

Böyük Farabi, Fərqani, Xocəndi, həm Əli Quşçi!..  
Tapıblar öylə insanlar şərəfət Özbəkistanda.

Nəvai tək böyük şair var idi Bayqara<sup>1</sup> vaxtı,  
Edirlər şair ilə hey fəxarət Özbəkistanda.

Ey özbəklər, sizi comərd yaratmış Rəbb, çox olmuşdur  
Əmir Teymur zamanında şücaət Özbəkistanda.

---

<sup>1</sup> Sultan Hüseyn Bayqara - Teymurilərin Xorasan padşahı (1469-1506).

Həqiqətdən uzaqlaşmış yalanlar heçliyə məhkum,  
Yalanlardan uzaqlaşmış həqiqət - Özbəkistanda.

Çox özbəklər mənə həmkar olub Əfqan diyarında -  
O özbəklər ki, öyrənmiş qətiyyət Özbəkistanda.

Mütərcimlik edərdik Əfqanıstanda, igid dostlar  
Tapıblar özlərində çox cəsarət Özbəkistanda.

Özüm Daşkənddə olmuşdum böyük bir zəlzələ vaxtı,  
O vaxtlar verdi baş müdhiş fəlakət Özbəkistanda.

Vətən namus, vətən qeyrət, vətəndən gen düşənlər var,  
Vətəndaşlar isə çəkmiş xəcalət Özbəkistanda.

İlahidən rica etməkdəyəm qüvvət verə, bir də  
Ola qoy Şahinə qismət ziyarət Özbəkistanda.

20.04.2012

### ***Dördlük***

Türk tə'biri ilə yenə "Baş Kənd"ə yetişdi,  
Şərq ölkəsinə bağlı olan bəndə, yetişdi.  
Kim sorsa əgər kimdi o bəndə, ona söylə:

Şahindi, uçub quş kimi Daşkəndə yetişdi.

20.04.2012

### *Qəzəl*

İllər ona yar, illərə məhrəmdi Səmərqənd,  
Dövran onu yıxmaz hələ, möhkəmdi Səmərqənd.

Pərvanəni hər dəm özünə çəkməyə qadir!  
Pərvanə vüsalıyla yanan şəmndi Səmərqənd!

Şəbnəm ki, qonubdur gülə, gül razılıq eylər,  
Dünya gülü üstündəki şəbnəmdi Səmərqənd!

Mə'marı neçə böylə gözəllik edib icad?  
Mə'lum deyildir hələ, mübhəmdi Səmərqənd!

Zəngin muzeyi var hələ "Əfrasiyab" adlı,  
Seyr etdik Anarla<sup>1</sup>... Bizə məhrəmdi Səmərqənd.

Gördüm təzədən mən onu, hicran daha yoxdur,  
Hicran deyilən yarəyə məlhəmdi Səmərqənd.

---

<sup>1</sup> Professor Anar İsgəndərov.

Teymur uyuyan məqbərəni bir daha gördüm,  
Teymur sağ imiş, ona həmdəmdi Səmərqənd.

Gördüm ki, Uluqbəy də sağ imiş bu şəhərdə,  
Böylə diri kəslər ilə xürrəmdi Səmərqənd.

Vasim<sup>1</sup> eləyib seyr "müəzzəm" dedi şəhrə,  
Vasim, dediyin düzdü, "müəzzəm"di Səmərqənd.

Şahin bu gözəllikləri təsvir edə bilmir,  
Varmı tayı aləmdə? Bir aləmdi Səmərqənd!

20.04.2012

### *Qəzal*

Xoşlayıram bir neçə göyçək gülü,  
Məst eləyibdir məni özbək gülü.

Tək gülə bax, yad edəni yox onu,  
Tək qoya bilməm axı mən tək gülü.

Gül qızarıb gör necə də nazlanır,  
Sevməliyəm mən bu sevincək gülü.

---

<sup>1</sup> Akademik Vasim Məmmədəliyev.



Şairi gül güllərə qısqanmada,  
Öldürəcəkdir deyəsən şəkk gülü.

Sərt küləyə əmr edirəm, əsməsin  
Solduracaqdırsa bu kövrək gülü.

Bağda xəsislik eləmə, bağiban,  
Şahinə de: Ağuşinə çək gülü.

20.04.2012

### *Qəzəl*

İllərlə olub yar nə qədər yara Buxara,  
Yar olmayıb amma neçə əğyara Buxara.

Mahmud Tərabi<sup>1</sup> döyüşüb monqola qarşı,  
İşğalçının etmiş gününü qara - Buxara.

Bir vəqt nəqşbəndiliyin<sup>2</sup> məskəni oldu,  
Tə'limini nəqş eylədi rüzgara - Buxara.

---

<sup>1</sup> Mahmud Tərabi - XIII əsrin əvvəllərində monqollara qarşı çıxan özbəklərin üsyan başçısı.

<sup>2</sup> Nəqşbəndlik - XIV əsrdə Buxarada yaranmış sufi təriqəti.

Nadir şahı<sup>1</sup> cəlb etdi Buxara, onu tutdu,  
Baş əymədi sonda elə sərdara - Buxara.

Manqıtlar<sup>2</sup> olublar ora hakim neçə müddət,  
Manqıtları axırda çəkib dara - Buxara.

Şura dönəmində neçə mərd - basmaçı<sup>3</sup> olmuş,  
Üsyan eləmişdir neçə qəddara - Buxara.

İstiqlala can atdı nəhayət ulu özbək,  
"Qul olma" deyib başladı işrara - Buxara.

Abadlığı üçün eləyir Həqqə təşəkkür,  
E'marı üçün borcludu me'mara - Buxara.

Bədxahı cəfa etsə, cəfa eyləyəcəkdir,  
Əlbəttə, vəfa etdi vəfadara Buxara.

Şair, öyünüb söyləmə gülzardə təksən,  
Çəkmiş nə qədər aşiqi gülzara - Buxara.

---

<sup>1</sup> Nadir şah Əfşar - Əfşarlar hökmdarı (1736-1747).

<sup>2</sup> Manqıtlar - Buxarada manqıt xanları sülaləsi (XVIII əsr).

<sup>3</sup> Basmaçılıq - 1917-1926-cı illərdə Orta Asiyada Sovet hakimiyyətinə qarşı silahlı əksinqilabi hərəkət.

Yüzlərlə gözəl görmədiyəm hər tərəfində,  
Billah, edəcək qəlbimi yüz para - Buxara.

Şeyxim, gözə dildar görünməkdə, göz aydın,  
Aşiq eləyərimi məni dildara - Buxara?

Cənnət bağıdır sanki o, cənnətdəyəm indi,  
Şahin, aparır fikrimi gör hara - Buxara!

22.04.2012

### ***Əmir gedib, saray qalıb***

*Buxaranın "Mir Ərəb" sarayı  
önündə düşüncə...*

Gün acıydı zəqqum təki,  
İnsaf yoxdu, zülüm vardı.  
Ah-vaylı el dilindəki  
"Görək!.." yoxdu, ölüm vardı.

Kim deyir səs-səmir yoxdur?  
O illərdən haray qalıb.  
Saray vardır, əmir yoxdur,  
Əmir gedib, saray qalıb.

22.04.2012



Ətrafında məkan-müdhiş məkan idi...

Dedi: "Cahan böyük deyil,

bir hökmran kifayətdir,  
o da - mənəm!"

Dedi: "Yeri balaca bil,

bircə xaqan kifayətdir,  
o da mənəm,  
Kifayətdir bir hökmran,  
Gərəksizdir iki xaqan!"

Zaman-yaman zaman idi,

Ətrafında məkan-müdhiş məkan idi...

Neçə-neçə

qala aldı,

şəhər aldı,

diyar aldı Əmir Teymur.

Körpü tikdi,

şəhər saldı Əmir Teymur.

O əmirin gücü, zoru qarşısında

bunlar azdı, xeyli azdı,

"Tüzük" adlı kitab yazdı

Əmir Teymur.

Zaman-yaman zaman idi,

Ətrafında məkan-müdhiş məkan idi...

Əmir Teymur

öz-özünə

"Cahan şahı olacağam" sözü verdi.

"Mən islamı birləşdirib

İslamilik şüarıyla

tarixlərdə qalacağam" sözü verdi.

Əmir Teymur söz verdisə

əməl-sözdü qulağında,

Söz-əməldi!..

Əmir Teymur

çox hakimə, sərkərdəyə,

"Fateh mənəm" deyə-deyə,

Hər uğurdan coşa-coşa qalib gəldi.

Qızıl Orda xanı olan,

Neçə-neçə savaşlardan toxtamayan

Toxtamışa qalib gəldi.

Əmir Teymur

Dehli tutdu,

Dəməşq boğdu,

Bağdad aldı,

İldırım tək guruldayan Bayazidə

zəfər çaldı.

Yürüşlərdə qan axıdıb,  
yaş axıdıb,  
yaşa doldu.

Və... qocaldı.  
Sağ qalsaydı  
Yenə hücum qabaqdaydı,  
Çinə hücum qabaqdaydı...  
Ötdü zaman,  
Döndü dövrən...  
Zaman-yaman zaman idi,  
Ətrafında məkan-müdhiş məkan idi...

Şahlar var ki,  
yaddaşlardan tez silinir, adı qalmır,  
yad edilmir, hafizədə yadı qalmır.  
O türk oğlu, türk balası  
Tarixlərdə zaman-zaman qalasıdır,  
hey qalası!

Fatehlərin əmiriydi Əmir Teymur,  
Poladıydı, dəm iriydi Əmir Teymur.  
Çox-çox illər,  
Çox əsrlər  
Yenə, yenə  
Dönə-dönə

"Əmir" adı daşıyacaq Əmir Teymur,  
Tarixlərdə  
tarixlərin yaşı qədər yaşayacaq Əmir Teymur.  
Onun yaşı

neçə əsrə çatır indi

Və möhtəşəm

"Gur- Əmir"də yatır indi.

"Gur-Əmir"də yatır əmir,

ustadıydı onun bir vaxt Mir Bərəkə.

ustadına məhəbbəti əsirgəmir,

yatır ayağı altında,

təşəxxüslə

"Mən əmirəm, mən nəhəngəm"

sözü demir,

yatır ayağı altında.

"Gur-Əmir"də yatır əmir...

Zaman-yaman zaman idi...

23.04.2012



## *HAYKULAR*

Bacarmıram ölməyi,  
Sən də bacarma,  
Bacarıqsız ol.

13.01.2008

\* \* \*

Mikroblu dünya!..  
Sən səni öldürəni yemə!  
Ehtiyat!!!

21.01.2008

\* \* \*

Adamlardan qaçmasan  
Adam ola bilməzsən,  
Ey Şahin!

28.01.2008

\* \* \*

Tənhalıqdan da qorxur,

İzdihamdan da.  
Bu necə adam?

30.01.2008

\* \* \*

Başqasını sevdin,  
Bir sevgi tapdın,  
Bir sevgi itirdin.

15.02.2008

\* \* \*

Hamının səsi var,  
Amma hamı qışqırmır,  
Ey boşboğaz!

18.02.2008

\* \* \*

Saralacaq yenə  
Gözümün kökü  
Səni gözləyirəm.

26.02.2008

\* \* \*

Sütül sevgi!  
İkimiz birik!  
Hə, təkcə adımız iki!

27.02.2008

\* \* \*

Dörd ildən bir  
Bir gün görünən gün -  
İyirmi doqquz fevral.

29.02.2008

\* \* \*

*Tamridanı xatırladım.*

Həm gəlir, həm yox.  
Yuxuma gəlir, yanıma gəlmir,  
Ölüb.

2.03.2008

\* \* \*

Sənin eşqin başında,

Mənimki - ürəyimdə.

Hansı saf?

7.04.2008

\* \* \*

Həmişə özü soyundu,

İndi soyundurdular -

Ölü!

8.04.2008

\* \* \*

Qəribəyəm mən -

İstidə üşüyənəm,

Soyuqda yanan.

14.04.2008

Bakı

\* \* \*

Ağlayırlar -

Varlılar fərəhdən,

Kasıb-kusublar qəmdən.

28.04.2008

\* \* \*

Gül üstündə toz,  
Toz altında gül...  
Gülü gördüm, tozu yox!

12.05.2008

\* \* \*

Baxdım və gördüm.  
Baxan çox, görən az  
Heyif ki, dünyada.

19.05.2008

\* \* \*

Yağış  
Yeri elə bərk döyəclədi ki,  
Sudan toz çıxdı.

23.05.2008

\* \* \*

*Nərdəbazam!*

Rəqiblərini udan,

Özü-özünə uduzan  
Şahin.

31.05.2008

\* \* \*

Bir görünməyən  
Bütün görünənləri yaratdı -  
Allah!

1.06.2008

\* \* \*

Məni  
Axıt gözlərindən göz yaşı kimi -  
Axıb gedim.

25.06.2008

\* \* \*

Hamını öldürən Əzrayıl.  
Bəs  
Özü haçan öləcək?

30.06.2008

\* \* \*

Gündə neçə kərə  
Yuyuram saqqalımı  
Göz yaşımla.

14.07.2008

\* \* \*

Əzrayıl can alır...  
Mən ona  
Qatil desəm inciyərmi?

17.07.2008

\* \* \*

Qız... qızıl... qızılgül...  
Qızılgül?  
Özü də gözəl, adı da!

27.07.2008

\* \* \*

Bu gün  
Gün məni bir gün də qocaltdı,  
Mən günü öldürdüm.

4.08.2008

\* \* \*

Tutdun əlində  
Dər diyin gülü,  
Əlin güldana döndü.

13.08.2008

\* \* \*

Yalançı!  
Gözüm "gözəlsən" dedi,  
Gözüm yalançı oldu.

17.08.2008

\* \* \*

Süpürür -  
Süpürgəçi süpürgəylə,  
Külək süpürgəsiz.

19.08.2008



\* \* \*

Çoxdandı içmirəm mey,  
Meyxanə var, mey var,  
Saqi yoxdur.

3.09.2008

\* \* \*

Yatmayandan sor  
Gecə uzunluğunu.  
Yatan nə bilsin?

5.09.2008

\* \* \*

Bu dünyada sevməyən kəs  
Sevə bilməz  
O dünyada da!

7.09.2008

\* \* \*

Gəldim ki,

"Əlvida" deyim sənə,  
"Salam" çıxdı dilimdən.

28.09.2008

\* \* \*

Meymun özünü  
Adam sayırsa,  
Vay adamın halına!

13.10.2008

\* \* \*

İnsan buğda əksin  
Mina əvəzinə -  
Buğda partlamır.

18.10.2008

\* \* \*

Torpaq - ayaq altda,  
Bayraq - başın üstdə,  
Dirək, daşı!

20.10.2008

\* \* \*

Neçə ildir  
Döyürəm göyün qapısını,  
Açılmır.

24.10.2008

\* \* \*

Sevməyi öyrətdin  
Unutmağı yox.  
Və məni tərək etdin.

5.11.2008

\* \* \*

Səni eşidirəm,  
Məni eşitmirsən,  
Sən qəbirdəsən.

28.11.2008

\* \* \*

*Valeh Tağıya!*

Qorxmazdır  
"Allah yoxdur" deyən adam,  
Qorxağam!

5.12.2008

\* \* \*

Yaxındamı  
O ahunun göbəyi?  
Müşk qoxusu gəlir!

13.12.2008

\* \* \*

SƏN, MƏN, O - birlikdə BİZ!  
Bil qədrini  
SƏN-in, MƏN-in, O-nun!

15.12.2008

\* \* \*

Əgər "lailahə" desən,  
Kafərsən -

"İlləllah" deməsən.

17.12.2008

\* \* \*

*Özüm haqda*

Hər gün ömrü azalan,  
Hər gün şe'ri artan  
Şahin Fazil.

24.12.2008

\* \* \*

Hökmən yandırmalı və yanmalıdır  
Əsl aşiq  
Məncə.

26.12.2008

\* \* \*

Əksim gözünə düşdü.  
Ərit məni  
İçində gözünün.

28.12.2008

\* \* \*

Öpərəm küləyi  
Çəkməndən qopan  
Tozu da gətirsə.

31.12.2008

\* \* \*

Yanımda yoxsa da,  
Çadır qurub evimin yanında  
Qəm.

2.01.2009

\* \* \*

Məndən keçmədi,  
Yaratdığı kölgəni görmədi  
İşıq.

19.01.2009

\* \* \*

Yağış yağır...  
Acıdım hallarına -

Mələklər islanır...

22.01.2009

\* \* \*

Göy göy yuxarıda,  
Qara yer aşağıda -  
Düzgün bölgü!

23.01.2009

\* \* \*

Uzandı dağın boyu  
Sübhəcən,  
Qar yağmışdı bu gecə.

25.01.2009

\* \* \*

Dərdsizsən.  
Çəkdim sənin dərdini maqnit kimi,  
Məndədir.

30.01.2009

\* \* \*

Ölmüsən.

Necə gəlim yanına?  
Öldürən yoxdur məni.

3.02.2009

\* \* \*

Sən gəldin.  
Mənsə özümdən getdim.  
Bu nə pis gəliş-gediş?

11.02.2009

\* \* \*

Kitabımı oxudun,  
Ürəyimi də oxu  
Nə olar?..

12.02.2009

\* \* \*

Öldürdüm ağacı  
Pöhrələrini yaşatmaq üçün.  
Qatiləmmi?

14.02.2009



\* \* \*

Yağışa ehtiyacı varmı  
Bağımın -  
Ağlamaqdayam...

13.03.2009

\* \* \*

Doğrayırıq.  
Təki soğan axıtsın  
Gözümüzün yaşını.

16.03.2009

\* \* \*

Aşiq kimi var olaram,  
Var olmasam da  
Şair kimi.

27.03.2009

\* \* \*

Müqəddəs Allah

Müqəddəs bir günah bəxş edib bizə:

Eşq!

3.04.2009

\* \* \*

Tövbəm qoy hələlik gözləsin,

Günahım çağırır

Məni.

9.04.2009

\* \* \*

Meyxanədə mey,

Məsciddəsə tövbə...

Get ora, gəl bura...

11.04.2009

\* \* \*

Məcnun - səhra dəlisi,

Fərhad - dağ dəlisi,

Mən isə - söz!

15.04.2009

\* \* \*

Açgöz!  
Gözünü dikmə gözümə,  
Yeyərsən gözümü də.

19.04.2009

\* \* \*

Cəhənnəmin qorxusundan  
Ölə bilmirəm -  
Günahım çox.

21.04.2009

\* \* \*

Günahım tər-təzədi,  
Kirlənməyib hələ,  
Neçin yuyum?

24.04.2009

\* \* \*

Alın yazım

Darıxdı,  
Qırış-qırış elədi alınımı.

26.04.2009

\* \* \*

Çək əlini,  
İstidən üşüdü əlim.  
Sevmədim səni.

29.04.2009

\* \* \*

*Ölkəmizdə qeyd olunmur daha  
1 may bayramı...*

1 may -  
Zəhmətkeşlər bayramı.  
Bayramsızdır zəhmətkeşlər.

1.05.2009

\* \* \*

Əyilirəm əyilir,  
Baxıram baxır...  
Əksim güzgüdə.

6.05.2009

\* \* \*

Gecə hər gecə gedir...  
Gündüz hər gündüz gedir...  
Bezmirlər?

8.05.2009  
Gədəbəy

\* \* \*

Qoymaz darıxmağa.  
Tənhalıq - yanımda.  
Tək deyiləm ki.

10.05.2009

\* \* \*

Sən necə gülsən -  
Güllər tikan içində,  
Sənsə tikansız.

12.05.2009

\* \* \*

Hamilədir.

Şair ağrı çəkir -  
Şe'r ağrısı... Doğacaq.

15.05.2009

\* \* \*

Qəlbim "Ah anları".  
Nə qədər ah etsəm də,  
Tükənmir ah...

19.05.2009

\* \* \*

Lüm-lüt idilər.  
Gəlib libas geyindirdi onlara  
Yaz.

21.05.2009

\* \* \*

Ayağımın istəyi  
Şil olub.  
Yanına gələ bilmir.

22.05.2009

\* \* \*

Qəddi  
Ox kimi düz olsa da, çətin ki düzdür  
Əyri.

24.05.2009

\* \* \*

Dünəni yaşadım,  
Bu günü də yaşayıram,  
Bəs sabah?

25.05.2009

\* \* \*

Hər il yarpaq tökümü...  
Dərdiminsə yarpağı  
Ömürlük.

28.05.2009  
Quba

\* \* \*

Döyəcəyir Yeri  
Adamda çəkmə, atda nal...

Yazıq Yer!

29.05.2009

\* \* \*

Yol gedir iki mən -  
Birisi mən özüm,  
O biri - kölgəm.

31.05.2009

\* \* \*

Əl çaldırır yarpaqlara,  
Onların əlləridir  
Külək.

2.06.2009

\* \* \*

Qolun gücü yox,  
Gücün qolu.  
Elə halsızlamışam ki!..

4.06.2009

\* \* \*

Meşə torpağı



Yenə çətirləndi ağacla -  
Yaz gəlib.

6.06.2009

\* \* \*

Şax  
Şax-şax baxır adama,  
Ayağı altındadır amma.

9.06.2009  
Quba

\* \* \*

Sükut  
Yer eləyib qulağında  
Kəsdi səsin səsinə.

10.06.2009

\* \* \*

Dərdim  
Azaldıqca çoxalır...  
Dərd aləmində təzad!

11.06.2009

\* \* \*

Sındırıldı bir ürək  
Şüşə tək...  
Ürəyimdə cingilti!

12.06.2009

\* \* \*

Qəmli olmusanmı heç?  
Yox?  
Onda bilməzsən mən çəkəni.

14.06.2009

\* \* \*

Təşnəyəm.  
Gözüm bulağın gözünə baxır,  
Bulaq - quru.

24.06.2009

\* \* \*

Sözüm mum kimi yumşaq,

Ürəyin daş kimi bərk -  
Mən və sən!

27.06.2009

\* \* \*

Üzün gözəl,  
Gözün gözəl,  
Sözünsə gözəl qəzəl sanki.

30.06.2009

\* \* \*

Meyxanədəyik.  
Mən saqিদən məst, sən meydən.  
Kimdir üstün?

4.07.2009

\* \* \*

Soyqırım keçirilir  
Ölkəmizdə -  
Ağac soyqırımı.

6.07.2009

\* \* \*

Görəsən  
Rüşvət almayan məmur varmı  
Mənim ölkəmdə?

9.07.2009

\* \* \*

"Pul işləndikcə sürtülür"  
Dedi  
Elimin bir Qobseki.

11.07.2009

\* \* \*

Rüşvətxoram cibi yox,  
Çuvalı olur.  
Doldur ki, doldur...

13.07.2009

\* \* \*

Qudyalım,  
Səndən su içənlər çoxdan ölüblər,

Sən - yaşa!

15.07.2009

\* \* \*

Aşiqik sən də, mən də,  
Eşq aşıqlər padşahı,  
Biz bəndə.

18.07.2009

\* \* \*

Tanrım,  
Gəlmək istəyirəm yanına,  
Qapını aç, gəlim.

20.07.2009

\* \* \*

Allah  
Havayı satdı Yeri insana.  
Əcəb tacirdir!..

23.07.2009

\* \* \*

Dərdimə çarə elə -  
Çarəsizliyə,  
Ölüb qurtarım.

27.07.2009

\* \* \*

"Tək əldən səs çıxmaz!"  
Barmağımla çırtma çaldım,  
Səs çıxdı.

9.08.2009

\* \* \*

Sən qəbirdəsən,  
Ağlayarsan  
Ağlamağımı eşitsən.

13.08.2009

\* \* \*

Neçə gündür görən yox məni  
Güzgüdən başqa.  
Tənhalıq!..

19.08.2009

\* \* \*

Kaş ölüm,  
Sürmə olsun sümüyüm,  
Sürməni çək gözünə.

22.08.2009

\* \* \*

Mən şəraba təşnə,  
Taxtalarsa doyub.  
Şərab çəlləyi.

30.08.2009

\* \* \*

Dərd məndə, dərman səndə.  
Həm dərdsən, həm dərman.  
İkiüzlü!

1.09.2009

\* \* \*

Qar, çovğun, sazaq...  
Yazığım gəldi evə -

Soyuqlayacaq!..

3.09.2009

\* \* \*

Məni yandırdı,

Sonra soruşdu:

- Qanın niyə qaradır?

5.09.2009

\* \* \*

Şirin şirinliyindən

Etdi acı

Fərhadın gününü.

7.09.2009

\* \* \*

Bağa girdim,

Bağban qovdu,

Ya İlahi, qov o bağbanı.

9.09.2009

\* \* \*

Ömrüm yanır şam kimi,



Gödəlir qələm kimi...  
Ölürəm.

16.09.2009

\* \* \*

Sevgim şirindi,  
Kəmşirin oldu,  
Acı olmasın təki.

20.09.2009

\* \* \*

Fəsillər bir-birini yedi,  
İl bitdi...  
Bir il qocaldım.

22.09.2009

\* \* \*

Gör neçə pərvanə yandırdın  
Ey şamı yandıran  
İnsan!..

26.10.2009

\* \* \*

Məndən soruşun  
Gecənin uzunluğunu,  
Ey yatanlar.

8.11.2009

\* \* \*

Başımla düşünürəm,  
Beynimlə düşünürəm  
Həmişə.

9.01.2010

\* \* \*

Sulu qar yağır...  
Susuz qar gərəkdir  
Örtə qara yeri.

15.01.2010

\* \* \*

Kəfənlər çürüyüb...  
Sümüklər lüt-üryan...  
Qaranlıq qəbir.

10.02.2010

\* \* \*

Qəlbinə girmərəm,  
Dondurarsan məni  
Soyuqluğunla.

25.02.2010

\* \* \*

Ürəyim əkin yeri -  
Qəm qüssə əkini,  
Yox biçəni.

05.03.2010

\* \* \*

Çəkmə əlimdən əlini,  
Əliboş deməsinlər  
Mənə.

1.04.2010

\* \* \*

Özünü yandırır  
Bizi isitmək üçün...  
Yazıq ocaq!

27.09.2010

\* \* \*

Ayağım gözümə inandı.  
Yıxıldım.  
Eh, yalançı göz...

29.09.2010

\* \* \*

Acdır gözüm,  
Doya bilmir gözəllikdən  
Bu qarınqulu.

25.10.2010

\* \* \*

Sübh açıldı,

Gül açıldı,  
Açarı yox mənim bəxtimin.

30.11.2010

\* \* \*

Gözəgörünməzlər  
Bizi görürlər -  
Allah və mələklər.

29.12.2010

\* \* \*

Pozmaq olar  
Hər yazını,  
Alın yazısından başqa.

17.01.2011

\* \* \*

Qızdırmam getdi,  
Bağladım qapını  
Qayıtməsın deyə.

24.01.2011

\* \* \*

*Aida Cahangirovanın dəfni*

Ruhu - Göy evinə!..

Özünə -

Ər evindən gor evinə!

\* \* \*

Ölən öldü...

Başsağlığı:

Başın sağ olsun, Tofiq Cahan!

27.01.2011

\* \* \*

Gör neçə pərvanə yandırdın,

Ey şamı yandıran

Adam.

14.02.2011

\* \* \*

Nə ovçu vurur,

Nə pələng yeyə bilər  
Çevik ahunu.

15.02.2011

\* \* \*

Sən məni çəkmirsən,  
Çəkmərəm rəsmi  
Rəssam olsam da.

23.02.2011

\* \* \*

"Pərvanələr yanır  
Şam güləndə" -  
Dedi Şirazlı Sə'di.

24.02.2011

\* \* \*

*Şair İsgəndər E'tibara - çoxdan  
çapa möhtac "Tək səbir" qəzetinin  
Baş redaktoruna*

Nə oldu "Tək səbir"ə?  
Barı cüt səbir gətir,

İsgəndər!

10.05.2011

\* \* \*

Özü Yerdə,  
Xəyalı Göydədir.  
Sərgərdan Şahin.

15.04.2011

\* \* \*

Quzu,  
Yeyəcəklər səni,  
Böyüsən də, böyüməsən də.

12.05.2011

\* \* \*

Göbək... Müşk...  
Heyf ki, öz göbəyini  
Qoxlaya bilmir ceyran.

20.06.2011

\* \* \*

Özünü görmürsən



Arxaya baxanda.  
İrəliyə bax!

21.06.2011

\* \* \*

Əzəllər şahindim,  
Şe'r şəkəri yedim,  
Tutiləşdim.

22.06.2011

\* \* \*

Tor qurdu,  
Həvəslə özünə gor qurdu -  
Baramaqurdu.

29.06.2011

\* \* \*

Biz eşqi böldük  
Yar ilə yarı -  
Bölmə əməliyyatı!

1.07.2011

\* \* \*

Nida işarəsi tək  
Hey ayaq üstündəyəm.  
Bezmirəm!

5.07.2011

\* \* \*

Qoy Allaha şükr etsin -  
Lüt deyil iynəsi kimi  
Dərzi.

8.07.2011

\* \* \*

Bəlkə də  
"Küt" sözüdüdüdür "kütə",  
Xalq olmaq lazımdır! Xalq!

10.07.2011

\* \* \*

Ayaqlarından gileyim var,

Yanıma gətirmir  
Səni.

25.07.2011

\* \* \*

*"Allah səbir versin"  
El deyimi*

Allah  
Səbir verməsin bizə,  
Alaq Qarabağımızı!

2.08.2011

\* \* \*

Eşqimin ünvanı -  
Sevgilimin qəlbi!  
Axtaran tapsın.

3.08.2011

\* \* \*

*"İpin ucu görsənir"  
El deyimi*

Qurtarır ömrümün yumağı.  
Görsənir

Ölümün ucu.

10.08.2011

\* \* \*

Düşündüyünü deyir,  
Amma, dediyini düşünmür  
O.

24.09.2011

\* \* \*

"Pis hava yoxdur,  
Pis paltar var" -  
Mənə belə dedi biri.

15.10.2011

\* \* \*

Nəsiminin dərisi  
Soyuldu.  
Hökmü verən Göy oldu.

4.11.2011

\* \* \*

Kədəri - bir neçə dərya,  
Həzzi - bir neçə damcı -  
Mənəm!

7.11.2011

\* \* \*

Düzəldir  
Adam - saxta pul, pul - saxta adam,  
Saxtakarlar!

13.11.2011

\* \* \*

Od yandırır...  
Su boğur...  
Və... Amma, hər ikisi yaşadır...

25.11.2011

\* \* \*

Bir kor gedir...

Oğru,  
Oğurlama ha korun çəliyini.

\* \* \*

Dostlar  
Məni tək qoymurlar,  
Amma, tək olmasam da, təkəm!

20.02.2012

\* \* \*

"Qibleyi-aləm"  
Dedilər şaha.  
Ey müsəlman, bəs Məkkə?

24.02.2012

\* \* \*

Məqamıdır  
Məscidə getməyin,  
Gəlir Əcəl Mələyi.

25.02.2012

\* \* \*

Əyri baxsan, əyrisən,  
Düz baxsan, düzsən.  
Düz bax güzgüyə!

20.03.2012

\* \* \*

Novruzda  
Papaq atırlar qapılara...  
Ah, dilənçilik!!!

21.03.2012

\* \* \*

Üzdük bu yağışda...  
Bezdik bu yağışdan...  
Tə'rif yağışı!..

31.03.2012

\* \* \*

*Qubadan - "Alma bayramı"ndan  
qayıdarkən*

Nar bayramı yaxşı!  
Alma bayramı gözəl!

Bəs qələbə?

7.10.2012  
Quba-Bakı yolu

\* \* \*

"Ləb ləbə,  
Dodaq dodağa"  
Dodaq deyilmidir ləb mægər?

8.10.2012

\* \* \*

Rəbbim,  
Nə həssasdır bu adam,  
Qəmin də qəmini çəkir.

7.11.2012

\* \* \*

Tüfəng aldım özümə,  
Özümü özümdən  
Qorumaq üçün.

17.12.2012



\* \* \*

Məqamıdır  
Məscidə getməyin -  
Gəlir Əcəl Mələyi.

14.02.2013

\* \* \*

Yanınızdayam,  
Sizinləyəm,  
Tənhayam amma.

4.03.2013

\* \* \*

Qəddar deyək orucluğa,  
Qırır camaatı  
Acından.

5.03.2013

\* \* \*

Başına daş düşsün sənin,  
Gərəksizsən  
Diş daşı kimi.

22.03.2013

## VAKALAR<sup>1</sup>

Ey zirvə qarı,  
Əriyəcəksən axı,  
Aşağı enmə  
Və zirvədən bərk yapış  
Varlığının xətrinə.

20.12.2007

\* \* \*

Görünür barı.  
Ağacın varlıq kökü  
Torpaq içində.  
İşə bax, görünəni  
Yaradıb görünməyən.

22.12.2007

\* \* \*

Gəlmə, bağlıdır...  
Sandıq tək qıfıllanıb...  
Yox açarı da...

---

<sup>1</sup> 5 sətir, 31 hecadan ibarət qafiyəsiz klassik yapon şe'r janrı.

Bir yer var ürəyimdə,  
Çoxdan tutulub o da.

25.12.2007

\* \* \*

*Tamridaya!*

Düşdün yadıma.  
Səni xatırladım,  
Sənsə yox amma.  
Yaddaşımdasan müdam,  
Axı sağam, diriyəm.

16.01.2008

\* \* \*

Ora girmə ha! -  
Qəlbim odlu, yanarsan,  
Ey çılğın canan.  
Pərvanəlik eləmə,  
Oda varmı dözüümün?

18.01.2008

\* \* \*

Qız: - Ey, çək əlini!

Oğlan: - Axı baxmır sözümə

Əlimin gözü,

Gücüm çatmır əlimə.

Qız: - Ax acgöz əl, acgöz əl!..

24.01.2008

\* \* \*

Haçan gəlırsən?

Saraldı gözün kökü.

Gözümə acı,

Əgər işıqlanmasa

Sönəcəkdir şam kimi.

6.03.2008

\* \* \*

Təkcə qalmışam...

Məzarının içində

Sən də məntək tək...

Bacarmıram sevməyi,

Bacarırdım haçansa.

8.03.2008

\* \* \*

Uçurum boyda  
Aramızda məsafə.  
O məsafəni  
Axı dolduracaq kim?  
Uça bilmirik axı...

10.03.2008

\* \* \*

Qırmızı sevgi -  
Bolşevik təmənnası.  
Qan iyi gəlir  
Həmin sevgidən,  
Yaşıl yaxşıdır!

11.03.2008

\* \* \*

İcazəsiz eşq  
Girib qəlb otağıma.  
Oğrunu tutdum.  
Oğru oğurluq edib,

E'dam eləməyimmi?

16.03.2008

\* \* \*

*Tamridaya!*

Gül kimiydilər,  
Tərk etdilər sevəni.  
Əl kimiydilər,  
Sığallardılar məni  
Sənin məhrəm sözlərin.

20.03.2008  
Novruz günü

\* \* \*

Sevmədim səni,  
Məcnun ola bilərdim  
Sevsəydim əgər.  
İstəmədim adıma  
Yeni Dəli desinlər.

23.03.2008

\* \* \*

İşlət qələmi,

Qoy qaralsın ağ varaq.  
Məktub yaz mənə,  
Yenə olma üzə ağ,  
Onsuz da günüm qara.

24.03.2008

\* \* \*

Oğru oldum mən,  
Bu gün müdrük bir kəsdən  
Söz oğurladım.  
Yarəb, günaha yazma,  
Bağışla bu oğrunu.

26.03.2008

\* \* \*

"Salam, gəlirəm" -  
Belə dedim yarıma  
Məzarı üstə,  
Dedi: "Tələsmə hələ,  
Səbirliyəm, gözlərəm".

28.03.2008

\* \* \*

Bax qızılgülə,  
Lələyə, nərgizə bax,  
Könül xoşlanır.  
Heyif "gül" sözünə ki,  
"Güllə" sözündə də var.

30.03.2008

\* \* \*

*Tamridaya!*

Məzar içrəsən,  
Səlamətsən amma sən,  
Çünki mən sağam.  
O vaxtacan sağsan ki,  
Ömrə göz yumacağam.

4.04.2008

\* \* \*

*Tamridaya!*

Asıram qulaq,  
Vardır ölüdə də səs.



Danışdım sənə,  
Amma, ölü səsini  
Hər kəs eşidə bilməz.

6.04.2008

\* \* \*

*Tamridaya!*

İki evin var -  
Biri mənim qəlbimdir,  
İkinci - qəbrin.  
Mənsə bircə evdəyəm,  
Sən məndən daha zəngin!

16.04.2008

\* \* \*

Yaman tənhayam!  
Sən ölüsən, mən diri.  
Ölü dirilməz,  
Amma, diri öləsi.  
Neçin ölmürəm axı?

18.04.2008

\* \* \*

Qapımı dünən  
Çırpıb getdin üzümə.  
Heç bilmirsən  
Dünən çırpılan qapı  
Titrəyir bu günəcən.

20.04.2008

\* \* \*

Qərib durnam, gəl,  
Lələk-qələmim itib  
Yaza bilmirəm.  
Gözləyir Şahin səni,  
Qələm gərəkdir ona.

22.04.2008

\* \* \*

Qurd da, köpək də  
Canavar nəslindəndir.  
Olmaram köpək -  
Yaxşıdır canavarlıq

Sürünməkdən köpək tək.

24.04.2008

\* \* \*

Əriyir polad,  
Qurğuşun ondan betər...  
Mis də, dəmir də...  
Əridir qəmim məni,  
Özü donub... Ərimir.

26.04.2008

\* \* \*

*Qiymətlər yaman qalxır...*

İstədiyindən  
Körpəcə balasını  
Pişiklər yeyir.  
Təki adam yeməsin  
Acından balasını.

27.04.2008

\* \* \*

Göydə gün itdi,  
Çən gəlib, duman gəlib...

Yaxşı gün bitdi,  
Yanmasa yaman gəlib...  
Dözə bilmirəm daha.

6.05.2008

\* \* \*

"Mən!" ..., "Mən!" ..., "Mən!" ..., "Mən!" ..., "Mən!" ...  
Çoxalib "Mən!" deyənlər.  
Mən də dedim "Mən!..",  
Ayaqlar hara qaçsın  
Bu mənlərin əlindən?

9.05.2008

\* \* \*

Eh, öləndə də  
Öləsən isti gündə.  
Dəfn zamanı  
Axı, məzarıstanda  
Üşüyərlər dirilər.

14.05.2008

\* \* \*

Güzgüyə baxdı,

Qız elə gözəldi ki...  
Çatladı güzgü  
Həsəmindən o qızın.  
Güzgü sındıran gözəl!

16.05.2008

\* \* \*

Yanına gəldim.  
Loğmanımsan deyərdim.  
Ey həkim qadın,  
Yaralını sağaldıb  
Təzədən yaraladın.

18.05.2008

\* \* \*

İlham pərimi  
Sevdim bir şair kimi,  
Amma sən isə  
Kişi kimi sevmişəm,  
Bax, belə aşiqəm mən.

24.05.2008

\* \* \*

Yuxumda gördüm  
Gəzirəm mikroskopla  
Eşqi dünyada.  
Amma, görə bilmədim  
Onu mikroskopla da.

29.05.2008

\* \* \*

Şirin olsaydı  
Ağlamazdım bəlkə də -  
Şordur göz yaşı,  
Qoy getsin axa-axa,  
Azalsın canda duzum.

15.07.2008

\* \* \*

Gətirir bəxti bə'zi əşyanın da,  
Buna söz yox.  
Ey xoşbəxt külqabı,  
Yaxşı ki, sənə kül düşür,

Köz yox.

13.04.2012

\* \* \*

Ürəyini görməsəm də,  
Görürəm gözlərini.  
Ürəyinin sözünü  
Dedi gözlərin:  
- Sevdim səni.

\* \* \*

Yox, dirilməz,  
Öldürdün eşqimi...  
Molla kimi  
Fatə oxuyub, salavat çevirdim  
Öldürdüyünə.

\* \* \*

Başımın üstə  
Səma dolusu "qoyunlar" var...  
Ayaqlarından asılmış

Qoyunlara bənzər  
Buludlar.

15.06.2012

\* \* \*

Gedişi var irəliyə müstəqim,  
Dönüşü yox geriyə.  
Sür'ətlə gedən  
Bir qatara bənzər  
Ömür.

21.06.2012

\* \* \*

*Me'mara!*

Ey zalım,  
"Zalım-zülm edən" demək,  
Özünə də zülm elədin, mənə də,  
1 olmadı ki, 2,  
Qaldıq tək.

13.07.2012

\* \* \*

Fərzəliyəm, Şahin Faziloğluyam, Şahinəm mən,



Uçmaq üçün yox,  
Qalmaq üçün  
Yerə düşən  
Şahinəm.

30.07.2012

## RÜBAİLƏR

Səhv eyləmərəm gümanda vallah-billah,  
Olmaz beləsi cahanda vallah-billah!  
Allah onu qismət edəcəkdirmi mənə?  
Ümmid gözüm asimanda vallah-billah.

31.07.2009

\* \* \*

Gün doğdu, sevindim ki, qaranlıq getdi,  
Aləm günə qərq oldu, dumanlıq getdi.  
Vardır gileyim indi günümdən amma,  
Dünya mənə zülm etdi, cavanlıq getdi.

25.09.2009

\* \* \*

*Valeh Tağıya*

Aşiqliyi inkar edəni daşlamaq gərək,  
Aşiqləri sirdaş kimi sirdaşlamaq gərək.  
Cananə ki, başdan-ayağa cəzb edir məni,  
Busə işinə bəs haradan başlamaq gərək?

13.03.2012

\* \* \*

Söz sahibiyəm, iqtidarım var, ey dil,  
Allah verən ixtiyarım var, ey dil,  
Hökm eyelədiyim dəm gəlir ilham pərisi,  
İlham pərisi adlı yarım var, ey dil.

29.03.2013

## *DÖRDLÜKLƏR*

Öylə tərsəm, başımı kəssə də rüzgarın əli,  
Çəkə bilməz ətəyindən əlimi yarın əli,  
Buna şəkk varmı ki, Allah böyük me'mardır,  
Nə gözəl xəlq eləyibdir səni me'marın əli.

23.12.2007

\* \* \*

Bilmədim nə olar bu işin sonu,  
Bir gün mənzilimə çağırdım onu.  
Dəlilik eləyib soyundu donu,  
Dedi mənə baxma, dəli olarsan.

29.12.2009

\* \* \*

Elə zülm eləyib bu dünya mənə,  
Onu xoşluqla tərک edəcəyəm mən.  
Əcəlim gələndə, cəhənnəmə də  
Oynaya-oynaya gedəcəyəm mən.

4.01.2008

\* \* \*

Şəstlə ayağa durub söyləyirəm şe'rimi,  
Vergül tək büküləni ifşa eləyim gərək.  
Ayağımın altında Yer sarı nöqtə kimi,  
Qürurla dayanmışam nida işarəsi tək.

21.02.2008

\* \* \*

Ay kimi, günəş kimi aralı cüt zərrə var,  
Həmin o zərrələrin sən birisən, mən biri.  
Bəlkə də deyəcəklər şe'rsevər adamlar  
Sənə Ay şairəsi, mənə Günəş şairi.

22.02.2008

\* \* \*

Əlim yenə yazır dilim deyəni:  
Səni ələ almaq asan məsələ.  
Sənin gözəlliyin qoxudur məni,  
Qorxuram özümü almayım ələ.

25.02.2008

\* \* \*

Kimin xəncəri var? Kimin oxu var?  
Silahlar yığıldı, yaraqlı yoxdur.  
Çoxdandır gor oğlu doğur analar,  
Gor oğlu doğulur, Koroğlu yoxdur.

1.03.2008

\* \* \*

Tanrıya yox, canana etdin dua,  
Aşiq olub qarsılanıb-yanmısan.  
"Yoxdu günahım" demə, Şahin, daha,  
Səndə günah var ki, cəzalanmısan.

12.03.2008

\* \* \*

Sənin əyri yolun, mənim düz yolun,  
Sevməyən olubmu səni mənim tək?  
Sənin öz yolun var, mənim öz yolun,  
Yolumuz heç zaman kəsişməyəcək.

14.03.2008

\* \* \*

Şe'rimdə, sözümdəsən,  
Qeyrisi gözümdə yox.  
Sən mənim özümdəsən,  
Özümsə özümdə yox.

1.04.2008

\* \* \*

Bilirdim qədrini həmişə sənin,  
Gərək hafizəmdən silim qədrini.  
Sən mənim qədrimi neçin bilmədin?  
Bil mənim qədrimi, bilim qədrimi.

7.05.2008

\* \* \*

Layiqmi qul kimi əyiləm, Şahin,  
Əyiləm, döyüləm, söyüləm, Şahin?  
Siyasət adamı deyiləm, Şahin,  
Məhəbbət adamı desinlər mənə!

10.05.2008

\* \* \*

Yaşın, Şahin Fazil, yeddi on olur,  
Amma, məhəbbətsiz çətin qalasan.  
Nöqtə hər cümləyə asan qoyulur,  
Amma məhəbbətə qoyulmur asan.

3.07.2008

\* \* \*

Ey gözüm, sayrışan ulduzlara bax,  
Göy üzü qapqara kömür kimidir.  
Mənim nəzərimdə hər düzən - varaq,  
Dağların hər biri möhür kimidir.

28.08.2008

\* \* \*

Əzizim, çəkinmə, yanmağa dəyər,  
Aliş mən sayacağı, alovlan mən tək.  
Yanmazsa qaranlıq otaqda əgər  
Şamın surətini mümkünmü görmək?

24.09.2008



\* \* \*

Şahinə nə dözüm, nə tab vermişən,  
Səhvini gəl güzəşt eləyim sənə.  
Sən mənə illərlə əzab vermişən,  
Nə olar bircə gün fərəh ver mənə.

26.09.2008

\* \* \*

Əldən çıxan quş tək ömür gedibdir,  
Saxlaya bilmədim, uçdu əlimdən.  
Eşqimin padşahlıq çağı ötübdür,  
Eşqə qul olmaq da istəmirəm mən.

30.09.2008

\* \* \*

Bu gün mənim ovum əlimdən gedib,  
Bu gün şahinliyim mənim danılıb.  
Demək, "Şahin" adı qoyan səhv edib,  
Mənə "Şahin" deyən adam yanılıb.

7.10.2008

\* \* \*

Bakının xəzrisi əsmədə yenə,  
Elə zənn etməyin toz qaldırandı.  
Budaqlar toxunur biri-birinə,  
Külək yarpaqlara əl çaldırandı.

23.10.2008

\* \* \*

Sanki havalandın, nə oldu sənə?  
Niyə tez unutdun haqqı, hesabı?  
Qapımı qapadım sənin üzünə,  
Üzünə açılmaz qapanan qapı.

26.10.2008

\* \* \*

*"Üzündə göz yeri var,  
Sənə kim baxdı, yarım"  
El deyimi*

Cavanın öz yeri vardır, qocanın öz yeri var,  
Cavanın yumruğu varsa, qocanın söz yeri var.  
Kim isə yaxşı deyibdir "sənə kim baxdı, yarım?",  
Axı, kim baxdı, üzündə yenə də göz yeri var.

31.10.2008

\* \* \*

Yerə gül yerinə mina əkilib,  
Kimsə var, kimsə yar gözləməkdədir.  
Şuşamın yuxusu ərşə çəkilib,  
Şuşasa xilaskar gözləməkdədir.

29.12.2008

\* \* \*

Sənsiz hər ötən dəm qəm-qüssədir ki...  
Həzzə qapılırlıq sən görünən dəm.  
Səndən bircə gündə gördüyüm eşqi  
Qeyridən bir ildə görə bilmirəm.

4.02.2009

\* \* \*

Yoxsa əgər cür'ətin,  
Asan olmaz çətin iş.  
Yoxuşa qalxmaq çətin,  
Enmək daha çətinmiş.

18.03.2009

\* \* \*

Sevginin öz həşəməti,  
Sevginin öz ehtişamı.  
Hamı dəli ola bilər,  
Məcnun ola bilməz hamı.

29.03.2009

\* \* \*

Mənə qəmsiz şair söyləyirdilər,  
"Qəmsizdir" sözünü pozun adımdan.  
İndi qəmli şair yoxdur mən təhər.  
Qəmim yuxuda da çıxır yadımdan.

13.05.2009

\* \* \*

Nə keçmişdə, nə indi Şahinə eşq əhli tən gəlmir,  
Can içrə yangı var amma ki, yangınsöndürən gəlmir.  
Tutaq ki, mən yanıb canımı qurtardım bu dünyadən,  
Məgər bilmirmi dildarım o dünyayə gedən gəlmir?

25.06.2009

\* \* \*

Faziləm, xoşdu ki, Şahin kimi ismim vardır,  
"Divan"ı dörd eləyən varmı məgər, kim vardır?  
Məni görmürsə əgər şahı Azərbaycanın,  
Deməyin şahinə ənqa quşu, cismim vardır.

28.06.2009

\* \* \*

Uyuşa bilmirəm, gülüm, heç kimə,  
Neçin yaşayıram, ömürəm hələ.  
Elə giribsən ki, mənim qəlbimə,  
Nə təhər çıxarım, bilmirəm hələ.

7.07.2009

\* \* \*

Məhşər günü hara, mərhəmət hara?  
Çox baş çox bədəndən dəriləcəkdir.  
Cəza veriləndə günahkarlara,  
Şahinə mükafat veriləcəkdir.

8.07.2009

\* \* \*

Bunu Sə'di deyib, deyim eşit sən:  
"Üzündən, gözündən gözəllik yağır.  
İnsana qıbləsən, həm də ki bütsən,  
Sənə müsəlman da, kafər də baxır".

19.07.2009

\* \* \*

Neyləyirik gündüzü?  
Bir anlıq olsa yaxşı.  
Gözəl, amma gecəməiz  
Qaranlıq olsa yaxşı.

21.07.2009

\* \* \*

Sən həm eşqperəstsən, həm badəpərəst,  
Çəkmə əl xilqətin bir incisindən.  
Badədən sərməstsən, eşqdənsə məst,  
İkinci yaxşıdır birincisindən.

3.08.2009

\* \* \*

Hər zaman təkrar edirlər "nalə bəs, fəryad bəs",  
Ay camaat, harda qaldı aşıqə imdad bəs?  
Az deyin "Məcnun... Fərhad...", indi Şahin dövrüdür,  
Təngə gəlmişdir bəşər, Məcnun bəs, Fərhad bəs!

4.08.2009

\* \* \*

Nə düşüb Şahinə söylər ki, "qəmi mərd çəksin",  
Qoy desin "indi gərək qəmləri hər fərd çəksin".  
Yenə də ağ suları qarə gəlir dağlardan,  
Qubada başqa adam yoxmu məgər dərd çəksin?

17.08.2009

Quba

\* \* \*

Yolsuzladım, qürurumdan keçirəm bu dəm,  
Yoxdur daha başqa yolum, yolum qurtarıb.  
Əl açaraq sənin kimi dilənəcəyəm,  
Ey dilənçi, pul ver mənə, pulum qurtarıb.

24.08.2009

\* \* \*

Gülün ətri məni məst eyləməyir,  
Badəsə badəpərəst eyləməyir.  
Eləyir qəsd mənim canıma dost,  
Düşmənim sə cana qəsd eyləməyir.

10.09.2009

\* \* \*

Səni kim görsə, daha görməsə, əfğanə gələr,  
Buraxar dinini, kafər dəxi imanə gələr.  
Bu nə surət, nə məlahət, nə tərəvət səndə?  
Görsə rüxsarını, ey gül, ölü həm canə gələr.

27.10.2009

\* \* \*

Bu gözəllik ki sənindir, canı odlarə yaxır,  
Hamını zar edəcəksən bilirəm əvvəl-axır.  
Gəl dayanma daha qarşımda, sən Allah çıx get,  
Yuma bilməz gözünü hüsnünə hər kim ki baxır.

28.10.2009



\* \* \*

İstəsə Allah əgər -  
(Onda o imkan var)  
Əritməz günəş qarı,  
Qarsa günü dondurar.

22.12.2009

\* \* \*

Eşit, ey oğru qadın:  
Oğru hanı sənin tək?  
Qəlbimi oğurladın,  
Oğurluğun mübarək!

25.01.2010

\* \* \*

Ey şux, arabir rəhmin divanəyə qoy gəlsin,  
Şəm'ə köməyin yoxsa, pərvanəyə qoy gəlsin.  
Öldürdü məni, Şahin, adəmdə tərəddüdlər,  
Məscidə gedən yoxsa, meyخانəyə qoy gəlsin.

6.02.2010

\* \* \*

Yer altı yeridir nə vaxtdır yarın,  
Yanmadı Allahın ürəyi mənə.  
Qəbrinin üstündə bitən otların  
Kökü yara çatır, çiçəyi mənə.

30.04.2010

\* \* \*

Şipşirindir dərəsi, dağı, çayı, bəndi mənə,  
Vətənin hər bucağı, hər ocağı, kəndi mənə.  
Şəhəri insana qaynaq elmək mümkünmü?  
Sanki qaynaq eləyiblər ulu Dərbəndi mənə.

21.07.2010

\* \* \*

Yanına əvvəl-axır gəlməliyəm, ey Tanrı,  
Çomağım çatdadi torpağə çomaq döyməkdən.  
Məni üqbayə çağır, ölməliyəm, ey Tanrı,  
Düşdüm əldən qoca dünyadə ayaq döyməkdən.

20.02.2011

\* \* \*

Gəldi novruz, qələm şövq ilə dilləndi yenə,  
Qara Yer üstü yaşıl rənglə şəkilləndi yenə.  
Ot cücərmirdi, açılmırdı tumurcuq güldə,  
Torpağın qoynu xalı timsalı gülləndi yenə.

21.03.2011

\* \* \*

Ürəyim narahat, canım deyil dinc,  
Gözümün içində nəm daşıyiram.  
Biri həzz daşıyır, başqası sevinc,  
Mənsə qəlbim içrə qəm daşıyiram.

15.05.2011

\* \* \*

*Gecə yarısı*

Can dözmür təkliyə, həyəcanım - min!  
Bu da bir şairin bugünkü günü!..  
Yenə ələm gəldi, qələm gətirin,  
Ələmin qələmlə dəlim köksünü.

19.05.2011

\* \* \*

Dərdimin tüstüsü var,  
Səndən umu-küsü var.  
Sözün yandırdı məni,  
Sözün də istisi var.

24.07.2011

\* \* \*

Yerdən, ey Tanrı, sənə baxmağımız mümkündür?  
Ayrılıq səddi ki var, yıxmağımız mümkündür?  
Nərdivan ver ki, məni qaldıra bilsin yuxarı,  
Nərdivansız yuxarı çıxmağımız mümkündür?

12.10.2011

\* \* \*

Qəzəliyyatda mükəmməldi Haşım bəy Saqib,  
Yazdı "Divan"ını yüksəldi Haşım bəy Saqib.  
Yazdığı şe'rlərin nəşri bizi şad etdi,  
Elə bildim dirilib gəldi Haşım bəy Saqib<sup>1</sup>.

24.10.2011

---

<sup>1</sup> Mərhum Haşım bəy Saqib Buzovnalı.

\* \* \*

Eyvay, ürəyimdə nə qədər dağ varımdır,  
Getmiş əlimizdən neçə torpaq varımdır.  
Şahin, uçaraq ovla rəzil düşməni bir-bir,  
Caynaqlərim yoxsa da, dırnaq varımdır.

21.12.2011

\* \* \*

Oturub hücrədə qaldım, demə "pənahin kim?",  
Mən olan yerdə o zahid nəçidir, kahin kim?  
Çünki, səhradə gəzərkən mənə Məcnun demiş:  
"Mən kimi bir dəli şah var burada, Şahin kim?"

25.12.2011

\* \* \*

Kədərim çəkdiyim ahda görünməz,  
Yanımda gəda da, şah da görünməz.  
Yarım, görünürsən gözə az! Dedi:  
Günəş gah görünər, gah da görünməz.

31.12.2011

\* \* \*

Sanki zənbildə enibdir evimə ne'mət tək,  
Sevirəm mən o gözəl dilbəri bir afət tək.  
Nə gərəkdir elə afət ki, süzüb gözlərini  
Mənə satmaq diləsin sirkəsini şərbət tək.

15.04.2012

\* \* \*

Havada hava yox, görün nə olub?  
Olarımı dərdlərə dəva havasız?  
Başıma dəlilik havası dolub,  
Başım havalıdır, hava havasız.

28.04.2012

\* \* \*

Ulu Tanrı, rüşvətlərdən qurtulaq deyə  
Elə et ki, sərt cəzalar qüvvəyə minə.  
Rüşvətخورu yerindəcə güllələməyə  
Ürəyimi tapanca et ürək yerinə.

20.06.2012

\* \* \*

Güllər - insanlar kimi!  
Ədalətli ol barı,  
Güllər izn verdimi  
Qoxlayasan onları?

12.07.2012

\* \* \*

Sərvətin varsa da zəngin ola bilməzsən sən,  
Görməyirsən hələ miskin və zəif olduğunu.  
Göyün altında şikayət eləyirsən göydən,  
Göyün üstündə olan Tanrı eşitmirmi bunu?

27.07.2012

\* \* \*

Xəyalən Allahın yanına getdim,  
Mənə "Eşq" sözünün nidası gəldi.  
Üç hərfdən qopan bir səs eşitdim:  
"E-ş-q", "e-ş-q" sədası gəldi.

13.08.2012

\* \* \*

Dünyada mənim kimi  
Sevgi üzgünü yoxdur.  
Yollarına baxmaqdan  
Gözümün günü yoxdur.

1.10.2012

\* \* \*

Zəfəran da bitir, yerdə tikan da,  
Bitir yasəmən də, bitir reyhan da.  
Bitmək istəmirəm fani Yer üstdə,  
Rəbbim, apar, bitim mən asimanda.

8.01.2013

\* \* \*

Boz səma qarə bulud döşlərini sağdı yenə,  
Torpağa inci kimi tazə yağış yağdı yenə.  
Şükür olsun ki, göyün sayəsinə yer yaşayır,  
Çox şükür sağdı bulud, sağdı yağış, sağdı yenə.

10.03.2013

Quba

1079



\* \* \*

Dünyadə olan hər şey dünyadə qalırsa gər,  
Var kəs ki, gəlib-getdi, var kəs də gəlir, getmir,  
Söz yox ki, Nizamilər, Sabir ilə Hadilər  
Göz yığsa da aləmdən əsla onu tərək etmir.

23.03.2013

\* \* \*

Bir zaman gözlər idim mən gözəlin gəlməsini,  
Gözlər idi gözəlimsə qəzəlin gəlməsini.  
Gözəlim getdi əlimdən, qəzəlim tərək oldu,  
Gözləyir indisə gözlər əcəlin gəlməsini.

31.03.2013

## *SƏKKİZLİKLƏR*

Yenə səndən aralıyam,  
Yetişməyir əlim yenə.  
Həsərətindən yaralıyam,  
Çağır məni gəlim yenə.

Eşqimi güclü bilmişəm,  
Sonda bu fikrə gülmüşəm.  
Min yol ölüb-dirilmişəm,  
İcazə ver ölüm yenə.

11.04.2009  
Lənkəran şəhəri

\* \* \*

Mənim gözüm içrə sevgi odu var,  
Haçansa yanacaq gözüm bu oddan.  
Özüm eləmişəm odu bərqərar,  
Özüm çıxmalıyam, özüm bu oddan.

İnsan həyatında sevgi-inqilab,  
İnqilab odunu məhəbbətdə tap...  
Mən meydən bezərəm, saqidən də lap,

Ey göz, istəmirəm bezim bu oddan.

2.07.2010

\* \* \*

Bəli, gözəllikdən çox yazıram mən,  
Gözəllik sözünü təkrar edəndə  
İlhama gəlirəm tənqə gəlmədən,  
Yaranır gözəllik duyğusu məndə.

Səndə milyonlarla gözəllik yaşar,  
Yan-yana düzubsən gözəllikləri.  
Sənin gör nə qədər gözəlliyin var -  
Sənin hər hüceyrən gözəllik yeri!

27.10.2011

## *TƏKBeyTLƏR*

Hər qəzəlin sahibi Şahin deyil,  
Hər daşa gövhər deməyiblər axı.

24.12.2007

\* \* \*

Yar ilə əqlin işi düz mütənasib deyil,  
Yar girib qəlbimə, əql başımdan çıxıb.

27.12.2007

\* \* \*

Bir daha mən gülə əl uzatmaram,  
Çünki barmağımda tikanı qalıb.

31.12.2007

\* \* \*

Açılmayan bu qönçənin  
Gülü də var, tikanı da.

1.01.2008

\* \* \*

Demə, ey Şeyx, "yarın cövizü qaraldır qanımlı",  
Kimə olsa acı yar cövrü, mənə şəkkərdir!

3.01.2008

\* \* \*

Gecə zülfüdən uzundur... qısadır səbrimsə,  
Sən yatırsan, eləmir Şahinə diqqət kimsə.

6.01.2008

\* \* \*

Aşiqin əqli başından çıxdı,  
Heç ümid varmı qayıtsın bir də?

8.01.2008

\* \* \*

Saçı un tək ağarıbdır, qocamandır Şahin,  
Yazmasınlar onu lakin qocalar cərgəsinə.

10.01.2008

\* \* \*

Cənnətin söhbətini eyləmə, ey şeyx, mənə,  
Əvəzində elə dildarə dua, razı qalım.

15.01.2008

\* \* \*

Allahın əllərinə etməliyik gündə dua -  
Sürüşər Yer Kürəsi, açsa əgər əllərini.

20.01.2008

\* \* \*

Kölgə yoxa çıxır gün batan kimi,  
Günün sayəsində kölgə yaşayır.

23.01.2008

\* \* \*

Bağiban, bir də o gül qoy yanıma yollansın,  
Tikanı batsa mənə sannam ipəkdir sanki.

\* \* \*

Qələmi yonsam da mən qəddar kimi,

Amma acıqlanmır, yazır şe'rimi.

27.01.2008

\* \* \*

Şahmatçıyam, ey şah, məni mat eləməzsən,  
Amma, səni mat eyləyəyəm mən qəzəlimlə.

9.02.2008

\* \* \*

Söylədi yarım ki, şair, çox qəzəl karvanı var,  
Saf qəzəl karvanının sarbanı sənsən şübhəsiz.

13.03.2008

\* \* \*

Mən saqiyyə verrəm canımı, amma o isə  
Canımı alıb camını vermir ki, olum məst.

13.05.2008

\* \* \*

Zənciri sevmirəm, əzizim, təki

Zülfün ayağımın zənciri osun.

26.05.2008

\* \* \*

Şahin, şahinliyin vermədi səmər,  
İndi şir olmağa çalış bir qədər.

15.06.2008

\* \* \*

Kə'bənin yolunu tutub gedirdim,  
Yolumdan çıxardı bir afət məni.

21.06.2008

\* \* \*

Əllərim əlinə yetişməyirsə  
Gərək ayağından öpüm nigarın.

22.06.2008

\* \* \*

Məhkəmə qərarı yoxdur əlində,  
Neçin öldürürsən qərarsız məni?

23.06.2008



\* \* \*

Çəkib hambal sayağı saf əruzun zənbilini,  
Sadə etdim qəzəlin mən o mürəkkəb dilini.

7.07.2008

\* \* \*

Mən səni özümə bağlamıram ki,  
Məndən ayrılığa dözə biləsən.

26.08.2008

\* \* \*

Çox musiqiçi var özünə gərçi deyir bəy,  
Amma, deyirəm çox bəyə bəydir Üzeyir bəy.

16.09.2008

\* \* \*

Naləyə o qədər giriftaram ki,  
Nalə ucalacaq qəbrim içindən.

20.09.2008

\* \* \*

Sevirəm, Şahinə heç başqa kişi təndirmi?  
Etməmək qadına sevda kişilikdəndirmi?

22.09.2008

\* \* \*

Ayın da bütövü ürəyimcədir,  
İki həftəlik ay olur yarımçıq.

23.09.2008

\* \* \*

Günlərin bir günü, Şahin, başıma daş dəysə,  
Qan çıxar, amma ki, eşqim odu başdan çıxmaz.

27.09.2008

\* \* \*

Tövbəmi sındıra bilsəm də əgər mən, gözəlim,  
Qəlbini sındıra bilmək mənə yad olmuşdur.

4.10.2008

\* \* \*

Gəlişinlə məni divanə edibsən, çıx get,  
Sən gələndən bəri əqlim gedib, ey dildarım.

6.10.2008

\* \* \*

Hər göyərçin qaçacaq, bəlli ki, şahin görcək,  
Necə şahindi bu qorxarsa göyərçin görcək?

12.10.2008

\* \* \*

Gülşənində dilimin çox hələ söz gülləri var,  
Dilə gəl, istə dilimdən, sənə qurbandı gülüm.

15.10.2008

\* \* \*

Qələmi aldım ələ, tutmadı barmağlarım,  
Olmuşam öylə zəif, dəftər əlimdən düşdü.

17.10.2008

\* \* \*

Hər nədən eyləyirəm tövbə Xudavənd bilir,

Eşqdən başqa ki, eşq əhli onu qənd bilir.

22.10.2008

\* \* \*

Bə'zi eşq əhlini qovmuş dağa etmiş sinədağlı,  
Bə'zi eşq əhlini salmış düzə Allah-təala.

25.10.2008

\* \* \*

Yox idi Məşdibada quş adının bir dəxli,  
O demişkən mən isə, Şahina, lap "quş kimiyəm".

27.10.2008

\* \* \*

Bəsdə daha, əlvida etməliyəm mən cana,  
Çıxmasa candan canı kim yetişər canana?

29.10.2008

\* \* \*

"Qocasan" söyləmə gəl aşiqə, ey gənc canan,

Görəcəksən bu qoca sevdi səni oldu cavan.

3.11.2008

\* \* \*

Baş var, elm var, şe'r var baş içrə,  
Amma nə üçün başıma şahlıq quşu qonmur?

10.11.2008

\* \* \*

Cavansan, elmini tərs demə mənə,  
Mən köhnə aşiqəm, dərs demə mənə.

12.11.2008

\* \* \*

Mən yatıb cənnəti gördüm yuxuda,  
Görəsən cənnətdə yuxu görürlər?

22.11.2008

\* \* \*

Ağsaç bəndəsiyəm qara dünyanın,

Qaragün kəsiyəm qara dünyanın.

25.11.2008

\* \* \*

Demə ki, mən dəxi zabit görürəm öz-özümü,  
Mən sənin əskərinəm cəngə gedərsənsə əgər.

27.11.2008

\* \* \*

Tamam zil qara idi, zil azaldı, ağ artdı,  
Qara gözlü gözəllər saçlarımı ağartdı.

2.12.2008

\* \* \*

Dünyanın qoruqçusu əcəb tənzim eləyir -  
Gecəyə "get" deyəndə səhərə "açıl" deyir.

4.12.2008

\* \* \*

Hərçənd müəllimlər çox mətləbi öyrətdi,

Aşiqlərəsə eşqi eşq məktəbi öyrətdi.

19.12.2008

\* \* \*

İstədim mən o nigar ilə çıxım seyranə,  
Dedi ki, sən qocasan, etmə cəvan ilə səfər.

5.01.2009

\* \* \*

Başımdan yuxarı yeddi pərdə var,  
Ən uca pərdədə Rəbb tutub qərar.

27.01.2009

\* \* \*

Uçsa da dövrəmdə çoxlu eşq quşu,  
Tək sənin eşqinin şahini oldum.

28.01.2009

\* \* \*

Şahin - ovlamağa tərlan istəyir,

Şahinin milçəklə nə işi var ki?

6.02.2009

\* \* \*

Şahindən qaçırsan, səndə huşmu var?

Şahinin cəngindən qaçan quşmu var?

9.02.2009

\* \* \*

Nə ətirdir, gözəlim, sən gətiribsən evimə?

Göbəyində elə bil ətrini ahu gətirib.

8.03.2009

\* \* \*

Şahina, hər ne'mətindən sən həyatın dadmısan,

Varmıdır fərqi sənə, qalsan da xoş, ölsən də xoş.

12.03.2009

\* \* \*

Bu gün varsa məndə günah, bilmirəm,



Günah - olacağımı sabah? Bilmirəm!

21.03.2009

\* \* \*

Bir vaxt evimdə yaşayar idi nigarım,  
Yoxdur, yaşayır indisə, heyhat ürəyimdə.

12.04.2009

\* \* \*

Bəsdir, uçurmayın xəyal quşumu,  
Şahinin qanadı yoruldu axı.

11.05.2009

\* \* \*

Yaz gəlibdir yenə, hər güşədə güllər açılır,  
Bu gözəl güllərə baxdıqca könüllər açılır.

27.05.2009  
Quba

\* \* \*

İlhamım küsmüş idi, şe'rə vuruldum yenə mən,

Bir qəzəl doğmalıyam, hamilə oldum yenə mən.

26.06.2009

\* \* \*

Özgəsi qum atsa ağrıyıram mən,  
Sən atan daşınsa ağrısı olmur.

2.07.2009

\* \* \*

Tələs, ey meyxanaçı, Şahini mey cəzb eləmir,  
Acı mey qoy sənin olsun, mənə ver sevgini sən.

16.07.2009

\* \* \*

Həç də əskik deyiləm mən o ərəb şeyxindən,  
O, kağız sahibidir, mənsə kitab sahibiyəm.

1.08.2009

\* \* \*

Adamın qəddini sındırmışlar

Adamın qəddini sındırmışlar.

2.08.2009

\* \* \*

Səsi vardırısa da yoxdur dili ki, söz danışa,  
Bülbülün mən kəsirəm sözlərim ilə səsini.

7.08.2009

\* \* \*

Ağ gündüzü görmək gecə-gündüz diləyimdir,  
Söndür şamı ki, indi qaranlıq gərəyimdir.

14.08.2009

\* \* \*

Demə oğurlaram sənə eşqini,  
Sənə eşqim var ki oğurlayasan?

16.08.2009

\* \* \*

Bölüşə bilməyirəm dərdimi hər fərd ilə,

Tək mənəm dərdinə dərman eləyən dərd ilə.

20.08.2009

\* \* \*

Gözümə qarə gələr su mənə ağ olsan sən,  
Olaram Yerdən uzaq məndən uzaq olsan sən.

26.08.2009

\* \* \*

Məhəbbət acıyıq, mən ac, sən acsan,  
Mən zirək bir şahin, sənə turacsan.

27.08.2009

\* \* \*

"Surət nədi, mə'na nə?" - soruşdun bunu məndən,  
Surət də özünsən, elə mə'na da özünsən!

28.08.2009

\* \* \*

Bu günün mə'rəkəsi bəlkə də bayram kimidir,

Siz qiyamət gününün mə'rəkəsindən qorxun.

29.08.2009

\* \* \*

Səndə "mən" yoxsa əgər, sən - tənha,  
Məndə "sən" var, deyiləm mən tənha.

17.09.2009

\* \* \*

Ey Məkkəyə gedən, öpürsən daşı,  
Amma, öpməyirsən yarı, yoldaşı.

24.09.2009

\* \* \*

İstəsə Allah əgər  
Qar günəşi dondurar.

26.09.2009

\* \* \*

Atma söz sən mənə, qalxan da götürsən əlinə

Deşərəm qalxanını həcv oxu ilə sözümlün.

30.10.09

\* \* \*

Şəhərdən əl üzüb səhraya gedən  
Məcnunda dəlilik görməyirəm mən.

11.11.2009

\* \* \*

Bülbüllük şahinə yaraşa bilməz,  
Ova cum, nəğmədən kar aş a bilməz.

21.12.2009

\* \* \*

Tanrının çəkdiyi bir canlı əsərdir Xəzərim,  
Qucağı zərlə dolu mavi Xəzərdir Xəzərim.

21.01.2010

\* \* \*

Zaman hər yaranı sağaltsa belə,

Sağalan deyildir sevgi yarası.

21.05.2010

\* \* \*

Məni bezdirdi bu təklik, hələ tənhalıq da,  
Mənə qarşı nə cəzadır, nə cəfa Xalıqda!..

24.07.2010

\* \* \*

Kim mənə şahin desə, söylə ki, şahin deyil,  
Şahininəm tək sənin, ovlamışam tək səni.

22.03.2011

\* \* \*

Var ümid məndə ki, bir gün elə bir gün gələcək,  
"Var olaq" kəlməsi hər kəlməyə üstün gələcək.

25.04.2011

\* \* \*

Bir baxın Şahinə, şe'rin qəzəl ümmanında

O t h r  zm d  ki, sahil   ıxmaq dil mir.

5.05.2011

\* \* \*

G nd z  r hm el yib v sl  yet k g nd z d ,  
Gec nin g rd y n , b lli ki, g nd z g rm r.

6.05.2011

\* \* \*

T kd m o q d r g z yaşı al lal  ađardı,  
 ekdim o t h r nal , g r b, nal  ađardı.

16.09.2011

\* \* \*

Qarag n bir adamam, ađladığım vaxt, h tta  
G z m n yaşıları qapqar  axır saqqalıma.

3.10.2011

\* \* \*

Bir  m rd   ox- ox  m r daşıdım...



Bir yaşamda neçə kərə yaşadım.

3.11.2011

\* \* \*

Gərək məni insan, həm quş sanasan,  
Adımda quş yaşar, özümdə insan.

7.04.2012

\* \* \*

Daş dönüb olsa idi mum kimi yumşaq əgər  
Bircə gündə tökülərdi Xəzərə Qız qalası.

14.04.2012

\* \* \*

"Sən" "mən" olmaqdan dönüb neyçün "sən" oldun, neyləyək?  
Mən səninlə dost idim, sən mənə düşmən oldun, neyləyək?

15.07.2012

\* \* \*

Yaxşılıq etdi sənə yaxşılığından Şahin,

Yaxşı dost ilə gərək yaxşı da rəftar edəsən.

20.07.2012

\* \* \*

Ətrafi sudur - duru,  
Balığın gözü quru.

1.08.2012

\* \* \*

Özünü Şahinə təqdim eləmə əğyar tək,  
Dağıdar köksünü caynağı ilə darmadağın.

15.08.2012

\* \* \*

Qara geyinmədəyəm... çünki ağ libaslarımı  
Soyunmuşam kəfənə yar büküldüyü gündən.

21.08.2012

\* \* \*

Öz yerində fırlanır müdam dəyirman daşı,

Dəyirman daşındansa qum olmaq daha yaxşı.

23.08.2012

\* \* \*

Məni səndən əgər ayıra bilsən,  
Ölüb bu dünyadan ayrılaram mən.

8.11.2012

\* \* \*

Göylər məni qoy eyləməsin böylə ümidvar,  
Mən vəslimi yerlərdə gəzən aşiqəm, ey yar.

19.11.2012

\* \* \*

Mən aslanam, sən ahu, eşqdə möcüzə varmış,  
Aslan ilə ahunun dostluğu baş tutarmış!..

12.12.2012

\* \* \*

Gecənin içindən boylanır gündüz,

Gündüzün içindən gecə boylanır.

25.12.2012

\* \* \*

Aqıl o Füzuli babadır, "aqiləm" demə,  
Şahin, özünə bir də çaşıb "faziləm" demə.

10.01.2013

\* \* \*

Kədər mənə çörək, qüssə mənə su,  
Şadam ki, acından ölməyəcəyəm.

11.02.2013

\* \* \*

Baxsaydım əgər yaxşı, göz yaşlarım axmazdı,  
Mən bağma pis baxdım, bağban belə baxmazdı.

9.03.2013

\* \* \*

Ürəyimdə mənim var o qədər qəm,

Sayıb başa çatmaz yığılsa aləm.

3.04.2013

\* \* \*

Məcnuna Baş Aşiq deyib ulular,  
Ağlı olmayandan Baş Aşiq olar?

4.04.2013

## *BAYATILAR*

Dumanı dağda ara,  
Reyhani bağda ara.  
Mənim adım quş adı,  
Məni budaqda ara.

\* \* \*

Vətəntək yuva andım,  
Su andım, hava andım.  
Düşdüm eşq havasına,  
Axırda havalandım.

\* \* \*

Sevincim yox qəmim var,  
Qəribə aləmim var.  
Məcnunlar çox olublar,  
Mənim kimisi kim var?

\* \* \*

Dünya boyda ahım var,

Kədərım var, ahım var.  
Yad əldədir Qarabağ,  
Nə böyük günahım var!

30.04.2008

\* \* \*

Kədər haxladı məni,  
Qəhər dağladı məni.  
Rəhm elədi, özünə  
Dərd adaxladı məni.

14.01.2009

\* \* \*

Səninlə həmrəh ollam,  
Gah olmaram, gah ollam.  
"Get" söyləsən mən nökrər,  
"Gəl" söyləsən şah ollam.

8.02.2009

\* \* \*

Dağıldı, qoşun hanı?

İgid, vuruşun hanı?  
Ey quş, yuvan nə oldu?  
Ey yuva, quşun hanı?

16.06.2009

\* \* \*

Ey qaçqın, yuva sizlər,  
Quşu yox, yuva sizlər.  
Yuva quşsuz darıxır,  
Darıxmır yuvasızlar?

10.07.2009

\* \* \*

Bağım var, bəhərim yox,  
Bağımda çəpərim yox.  
Səhərim açılmayır,  
Gecəm var, səhərim yox.

1.05.2011

\* \* \*

Məqsədi baş tutmadı...



Gözünü yaş tutmadı...  
Atdı fələk, əğyarın  
Başını daş tutmadı.

2.11.2011

\* \* \*

*Qubadakı "Qızbənövşə" bulağı  
qurudu...*

Gələn nəslə söz getdi,  
Ya əyri, ya düz getdi:  
Qızlar qadın oldular,  
Qızbənövşə qız getdi.

5.04.2012

\* \* \*

"Gəl" deyir o da sənə,  
"Gəl" deyir bu da sənə.  
Sənsə, getmə, amandır,  
Göz qoyur Xuda sənə.

\* \* \*

İstəyir o da səni,  
İstəyir bu da səni.  
Sən onları istəsən  
İstəməz Xuda səni.

10.12.2012

## *XOYRATILAR*

Balakənə,  
Üz tutdum Balakənə,  
Balanı böyük gördüm,  
Dedilər "bala" mənə.

\* \* \*

Balakəndi!  
Bu şəhər Balakəndi!  
Tarixin yaddaşında  
Bürc kəndi, qala kəndi!

\* \* \*

Balakənsiz,  
Olmayaq Balakənsiz.  
Qoy həmişə gün doğa,  
Balakən qala çənsiz.

\* \* \*

Balakən var,

Qax gövcüd, Balakən var.  
Mən qəzələ bal əkdim,  
Yaxşı ki, bal əkən var.

\* \* \*

Balakənim!  
Çiçəkdən bal əkənim!  
Əğyar əlini çəksin,  
Yar mənim, bala mənim.

\* \* \*

Balakənə,  
Gəlmişəm Balakənə.  
İlahi, mən calandım,  
Buranı cala mənə.

\* \* \*

Balakən,  
Doşab çəkən, bal əkən.  
Bir Şahinəm zavalı, sız,  
Olmadım zaval əkən.

25.12.2007

\* \* \*

Dərd əsən,  
Dərd titrəyən, dərd əsən.  
Əsən əsdirir məni,  
Düşməyəsən dərdə sən.

2.02.2008

\* \* \*

Bürüyəcək,  
Canı dərd bürüyəcək.  
Gəl bu qədər ağlama,  
Balışın çürüyəcək.

6.11.2008

\* \* \*

Bu yaxşıdı,  
Qaradan bu yaxşıdı.  
Ağartdı qara saçı,  
Bu fələk boyaqçısı.

30.11.2008

\* \* \*

Səni mənə,  
Saxlasın səni mənə.  
Tanrı vüsal ipiylə  
Bağlasın səni mənə.

21.12.2008

\* \* \*

Tab var,  
Zülm eləmə ki, tab var.  
Göydən Yaradan baxır,  
Peyğəmbər var, kitab var.

4.01.2009

\* \* \*

Kim bu gün,  
Dada yetər kim bu gün?  
Çoxaldı iztirabım,  
Azaldı səbrim bu gün.

8.01.2009

\* \* \*

Gül ləçək,  
Güllü ləçək, gül ləçək.  
Qarabağı satanın  
Kəlləsinə güllə çək!

10.01.2009

\* \* \*

Talan var,  
Qarabağda talan var,  
Zəngi fişildamaqda,  
Zəngilanda ilan var.

12.01.2009

\* \* \*

Yarım, çıx,  
Get, Şuşaya yarım, çıx.  
Tam idim, bütöv idim,  
Yarımçığam, yarımçıq.

16.01.2009

\* \* \*

Şuşadı,  
Əsarətdə Şuşadı.  
Şahin uça bilməyir,  
Haram ona quş adı!

17.01.2009

\* \* \*

Əl incə,  
Bəh, necə də əl incə.  
Eh, əlim əldən düşər,  
Əlin ələ gəlincə.

20.01.2009

\* \* \*

Qada qandı,  
Qan qada, qada qandı.  
Dedim ki, bir busə ver,  
Söylədi: Qadağandı.

17.04.2009



\* \* \*

Qazma dar,  
Məzarımı qazma dar,  
Bir deyiləm, ikiyəm,  
Ürəyimdə yar da var.

4.09.2011

\* \* \*

Bu da mən,  
Qocalmışam, bu da mən.  
Çəliksizəm, gəzirəm  
Sözdən tuta-tuta mən!

1.09.2012

\* \* \*

O, yandı,  
Mən alışdım, o, yandı.  
Bildik yanandan sonra:  
Məhəbbət odlayandı!

23.12.2012

\* \* \*

Unudar,  
Unudulan unudar.  
Çörəkçi çörək yeyər,  
Dəyirmançı un udar.

20.05.2008

\* \* \*

İncədi.

Görmürsən gül incədi?  
Amandı, gülü dərmə,  
Ömrü diriləncədi.

2.05.2009

## *MINI POEMALAR*

### *Məcnun və Leyli*

Havalanmışdı Məcnun,

daş səsləri gəlirdi...

Daşlar başa dəydikcə

baş səsləri gəlirdi...

Eşidən olubmu heç

göz yaşının səsini?

Leylisi ağlayırdı,

yaş səsləri gəlirdi.

4.07.2012

### *Barama qurdunun tarixçəsi*

Tut yarpağıydı yurdu...

Qurd qəbir toxuyurdu...

Öz ipək kəfəndə

Öldü barama qurdu.

14.01.2013

*Qarabağ dərdi*

Sinəmizdə dağ-qara...

Köksümüzdə ağ-qara...

Ağı qaraya döndü.

İndi Qarabağ qara...

19.02.2013

**MÜNDƏRİCAT**

<b>Qəzəl</b> .....	<b>3</b>
Redaktordan .....	4-13
Dibaça .....	14-23
Minacat .....	24-41
Qəzəl .....	27-28
Məsnəvi .....	28-31
Qəzəl .....	31-32
Məsnəvi .....	33-34
Qəzəl .....	35-36
Məsnəvi .....	36-37
Qəsidə .....	38-41
<b>Nə't</b> .....	<b>42-55</b>
Qəzəl .....	42-43
Məsnəvi .....	43-44
Qəsidə .....	45-46
Məsnəvi .....	47-48
Qit'ə .....	48-49
Məsnəvi .....	50-51
Qit'ə .....	51
Məsnəvi .....	51-52
Qəzəl .....	52-53
Məsnəvi .....	53-54
Qəzəl .....	54-55

**Qəsidələr**

Əxz eylədi qüdsiyyəti Fatimeyi-Zəhra .....	56-57
Cananıma cananə dedim, mən ne dedim ki? .....	58-59
Hədəyə verməyərək bir anı İsgəndər bəy .....	59-62

Şükür olsun ki, çatıb növbəti Vaqif Müsanın .....	62-63
Ölmüslərə yox nisbəti, Nuri paşa ölməz .....	63-65
Ağlama, ey göz, elə ar, ağlama.....	65-68
Deyirəm "Gəl yenə, canan...!", gələcəkdimi yenə?.....	68-70
Azalır get-gedə qədri, dəyəri insanın.....	71-72
Tofiqi etdi giriftar təzədən İstanbul (Tofiq Cahan yenə gedib İstanbula...).....	73-74
<b>Bahariyyə (Möhtərəm Məryəmxanıma) .....</b>	<b>75-76</b>
<b>Qəzəllər</b>	
Fikrim ola bilməz daha inkar yanında.....	77
Olsa da Yer Kürəsində neçə dilbər peyda 78	
• Dara düşsən əgər, ey can, gələrəm ardınca 78-79	
Elə çəkdim qucağa mən qəmi səndən sonra (Tamridaya!).....	79-80
Neçə gündür yayılıb bir xəbər İstanbulda (Tofiq Cahangirin qəflətən İstanbula gedişi münasibətilə) .....	80-81
Fikrim dağılır sözdəki mə'na dağılanda .....	81
Ərz etdi ki, aşiq, gedib öz halına ağla (Bədbinləşdim Qarabağsız...) .....	82
Bilməsə qədrini Eşqin kim əgər, lə'nət ona .....	83
Heyran oluram dan yeri əlvan qızarılanda.....	83-84
Dilsiz məni bilmə, demə lələm qabağında .....	84-85
Qəlbimizdən ola bilmirsə kənar aşura .....	85-86
Harda qaldın, uzanıbdır bu səfər bir balaca.....	86-87
Versən əgər çiyinini sən bu dağın altına .....	87-88
Vərəq işlətdi əlim bəlkə də ümman boyda... ..	88-89
Nuri paşa nur tək gəldi Azərbaycana... .. (Nuri paşaya ithaf).....	89-90
Mən tək deyiləm vəsl ilə hicran arasında? .....	90

Olmuşam mən hələlik üç kərə İstanbulda...	
(Alim qardaşım Tofiq Cahan İstanbula uçdu...)	91
Gəldi qış, görməyirəm mən daha bağlar göyərüb	92
Olmamaqdan bu sevən çox şeyə nail, yorulub	92-93
Acı sözlər niyə şirin dodağından sürüşüb?	
(Ona! - özü biləcək kimə!)	93-94
Bəllidi hərçənd ki, aləmə xilqət gəlib...	
(Professor Məşədixanın Ne'mətə)	94-95
İhlə çox var olacaqdır Vahid... (Əliğa Vahidə)	95
İncisin dünyavü aləm, sənsə, ey yar, incimə	96
Düşdüm elə dərdə dərman o tərəfdə	96-97
Qəm gəlsə əgər, qorxma, ey həmdəm, mənə səslə	97-98
Ciyərim yansa da gər Qeys təhər səhrada	98
Almasan sür'əti şiddətli küləkdən, gəlmə	99
Dünyaya vurulma, imkan o tərəfdə...	
(Şairə Gülnarəyə)	100
El qədrimi, əlbət, biləcəkdir gələcəkdə	101
Dərd ilə qüssə, kədər, qəm qarışib bir-birinə...	
(Şair dostum Ramiz Qusarçaylıya)	101-102
Əlim xoşdur tikanınla, ayağımdan tikan çəkmə	102-103
Aşiq deməyək aşiqə, divanə dəyilsə	103
Gələcək gün, neçə aləm dəyəcək bir-birinə...	
(Şərqsünas dostum ateist Valeh Tağıya)	104
"Öldü" sözü ondan uzaqdır yenə (Ölməz Vahidə)	105
Şair, karıxıb qalma misranın əlində	106
Kəsdə fələk səbrimi, ömr edirəm zar ilə	107
Gəlmə, edirəm fikrimi izhar, daha gəlmə	107-108
Neynim, gözə rəyadən əsər gəlmədi bir də	108-109
Yuxu gördüm: İki dünya qarışib bir-birinə	109-110
Yandı şam, atəşə vurdu özünü pərvanə	
(Təbrizli dostum dr. İbrahim İbrahimliyə)	110-111

Yazmışam mən də o Vahid sayacağı saf, sadə .....	111-112
Gələ, yarəb, - deyirəm, - qüvvə Yerə, tab Yerə.....	112-113
Olmasza budaq üstdəki gül nar ilə birgə (İlahiyyatçı Gülnar xanıma).....	113-114
Kədəri qəhr eləyib olmalıyıq şad yenə.....	114-115
Görüb qaşını xəncər tək dedim dildarə "Maşallah" .....	115
Ölmüsən, mən dəxi bir gün ölərəm inşallah (Tamridaya)...	116
Tuturam üz daha Allahə tərəf, ya Allah.....	117
Əlimi kəsmisən, ey gül, əlinə al əlimi.....	118
Olardı dərdimə tə'sir dildarım görünsəydi (Mənsur Həllac aşiqi Göyərçin Kəbutərə) .....	119
Cənnəti əldən verib tapdı əziyyət yeri.....	120
Mən səsləməmişdim, bizə canan özü gəldi.....	121
Edib çox sahədə imkan Xomeyni.....	121-122
Tapmadım, cism içrə gəzdim mən mənə .....	122-123
Mənim şövqüm, mənim həzzim aşar indi, daşar indii... (Ustadım Mübariz Əlizadəyə).....	124-125
Hardayam? Axtarıram tapmayıram məndə mənə... (İnstitutumuzun dissertantı Rəxşəndəyə) .....	125
Yer mülkü adamsızdı, Adəm gözə dəymirdi.....	126
O gün ki, Həqq kitabı gəldi, gəldi (Akademik Vasim Məmmədəliyevə) .....	127
Şübhə yox, fanidir insan, bu cahan həm fani! .....	127-128
Novruzdu bu gün, gəldi, bahar bayramı gəldi.....	128-129
Gördünüzmü, ay adamlar, mənə dünya edəni?.....	129-130
Sanki Yerdə zəlzələ baş verdi dərya titrədi.....	130-131
Qış gəldi yenə, torpağıma qar yenə gəldi.....	131-132
Gözəlim, sevgidir əlbət sevənin me'yarı.....	132
Bəllidir, dillərə dastan idi Şindan qalası.....	133-134
Şahindi, qalar vətəndə canı.....	134-135
Küsmüşdü mənəmlə, yenə dildar danışdı.....	135
Neçə aşiq, nə qədər möhtərəmim odlandı .....	136



Təzələn sən yenə, ey can, ramazan başlandı.....	136-137
Necə xoş ay idi, ey yar, ramazan qurtardı.....	137-138
Allahım, üz tuturam mən yenə sən Yarə sarı.....	138-139
Alovlandı baxıb göz yaşına çay, Tərtər odlandı.....	139
Görməmişdim səni, qəlbimdə məlalım vardı.....	140
Onu gördüm, nəzərim odlandı.....	140-141
Niyə qəlbimdə fərəh susdu, kədər qışqırdı?.....	141-142
Sevdim qəzəli... Şe'ri uzaq etmək olarmı?.....	142-143
Gözlədiyim yar gəlib çıxmadı.....	143-144
Bə'zən yaraşır sevgili cananə pıçıldı.....	144-145
Rəbbimin öylə kəramətli ki, hər e'cazı (Saleh müəllimə)....	145-146
Yol çəkir gözlərimiz, gözdən iraqdır Xocalı.....	146-147
Qubadan bilsəm əgər bir də o dilbər gələcək.....	147
Qudyalın xeyri nədir, mən yanırım səhra tək.....	148
Səsləsə saqi "Buyur gəl", ayağım "yox" deyəcək.....	148-149
Yaddaşıma həkk olmuş möhkəm Mikayıl Müşfiq.....	149-150
Yuxu gördüm ki, gəlir Şahi, yuxum çin olacaq (Əsgər Şahi Ərdəbili üçün).....	150-151
Şahini Tanrısı çoxmu hələ sağ saxlayacaq?.....	151-152
Torpağın sahibi olmazsa – öləndir torpaq.....	152-153
Yenə qış gəldi, soyuq düşdü, külək qışqıracaq.....	153-154
Köhnə il ötdü, yenə Vahidi andıq, andıq.....	154-155
Var yaşıl rəngli, səmavi, sarı, göy, ağ bayraq.....	155
Cummadadır üstümə qüssə-kədər, üstəgəl.....	156
Şahini sən şah bilirsənsə, gəl.....	156-157
Deyirsən ki, qoca dünya - mükəmməl!.....	157-158
Bir vəfasız, e'tibarsız dilbərə verdin könül.....	158-159
Bildirim mən nə təhər meylimi, imkan deyil.....	159-160
Seyyidi yad eləyir, Sabiri Şahin Fazil.....	160-161
Diri qalmışsa nə cür Qeys, biləndən xəbər al.....	161-162
Mən gərək Yer kürəsi ilə məhəbbətdə olum.....	162

---

---

Yenə gün gəldi... Sağam... Qəm çəkirəm (Tamridaya) .....	163
Özümə mən səni bilməm niyə canan elədim? .....	164
Aləmin sərvərini görməmişəm .....	165
Meylimə imkan eləyən Şahinəm .....	165-166
Mən bətnə düşəndən bəri günlərlə ah etdim .....	167
Bağda çiçəklərlə danışmaqdayam .....	168
Aləm də bir aləm və məhəbbət də bir aləm .....	168-169
Gerçəkliyi sevdim deyə röyanı da sevdim .....	169-170
Demirəm hər yeri xürrəm görürəm .....	
(Şərqsünas dostum Tofiq Cahangirə) .....	170-171
Məni çox canana heyran dedilər, diksindim .....	
(Şair Ənvər Nəzərliyə) .....	171
Neysan yağışı yağmadı, ey yar, darıxdım .....	172
Görməsin hicranı heç kimsə, mən amma görürəm .....	172-173
Söz sehrini dərk etdim, şairdən işıqlandım .....	173-174
Görmüşəm surəti, mə'nayə gedib çatmamışam .....	174-175
Eşq meydanı sitəmmiş canə, əldən düşmüşəm .....	175-176
Məşədi Adil ağa, cəddinə qurban mən olum .....	
(Məşədi Adil Əlizadə üçün) .....	176-177
Eyvay, nə etdim görəsən Yarə, yıxıldım .....	177-178
Mən məhəbbət aləmindən almışam kam, vəssalam .....	178-179
Ah etmədəyim gün nə qədər ahdan utandım .....	179-180
Muğamat məclisində söz gərəkdir tardən getsin .....	180
Yazsam da, qəzəl bir neçə mə'na baxımından .....	181
Şirvan olub gövhəri şirvanşahın .....	182
Dərviş deyil, xandı Dərviş Məhəmməd xan .....	182-183
Aşiqəm aşiqlərə vallahı, Allah saxlasın .....	
(Aşiq Elxan dostuma) .....	183-184
Cismini gizlətsə də gərçi məzar Vahidin .....	184-185
Allah, mənim bəxtimi ki, qarə yazıbsan .....	185-186
Sən, ey bu qəzəl sahibi, pərgar adamsan .....	186

Gəlsin gecə, ey Tanrım, göylərdə qəmər yansın.....	187
Xoşdur mənə gər şəkər gətirsən .....	187-188
O qədər vəsf elədim gülşəni mən .....	188-189
Ver xəbər, ey xoşxəbərim, hardasan? .....	189
Günü-gündən yuxumu az edirəm, ey Şahin.....	190
Qorxaqlıq edib qaçdı bahadır, ayıb olsun.....	190-191
Mən ki, həsrət çəkmədəydim sən kimi dildar üçün.....	191-192
Mehri bu aşiqdən uzaq eylədin .....	192
Qəzəlin loğmanı Vahiddi, onun bağbanı mən .....	193
Elə divanə edib ki, mənə gül rüxsarın .....	193-194
Gün çıxıb ki, yenə dünyanı işıqlandırısın .....	194-195
Səhv etmə ki iztirabın olsun.....	195-196
İy Eşq, yaşa, fəkliyi inkar eləyirsən.....	196-197
Gözlərim yollara həsrətlə baxır pəncərədən (Bəydəmir Qalalı üçün).....	197-198
Palçıqlı yağışlar yerə yağmaqdadı göydən.....	198-199
Nəqşi əyan olmusan, Naxçıvan.....	199-200
Sirrinə mərdanə desən, afərin .....	201-202
Neçə şair ki, yazıb Məcnunun əfğanından .....	202-203
Gül üstündə oturmuş, qovma, bülbüldən nə istərsən?.....	203-204
Eşqi sevən hər kəsi eşqi sevən istəsin.....	204-205
Bihudə yerə axmadı ki, qan Hüseyndən .....	205-206
Dövrən də gözəlləşsin, insan da gözəlləşsin.....	206-207
Aydın olsun gözlərim, Allah, o dilbər görsənir.....	207-208
Bitdi qışın şaxtası, can yenə qəmdən çıxır .....	208
Yağ ilə su timsalı xislətimiz tutmayır .....	209
Dağı eşq ilə dağıtmaq işi Fərhad işidir.....	210
Sevənçin qeyri şey varmı desin sevdadən artıqdır? .....	210-211
Gərçi hər bir məmləkətdə az deyildir, var yar .....	211-212
İmkanlısan, imkansıza imkanını qaytar.....	212-213
Təb'im elə coşğun ki, bu dövrənə sığışmır.....	213

Çoxdandı görünmür o nigarım, nə xəbərdir?.....	214
Söyləməklə misə zər, zərmi olur?.....	214-215
Ovçunu ceyran maraqlandırır.....	215
Hər bir adama möhtərəm insan deməyirlər.....	216
Dərdim o qədər çox ki, xəyal eyləmək olmur.....	216-217
Yaranışdan bəri dünyanı nifaq tutmuşdur.....	217
Çox söyləmişik zülm evi viranə gərəkdir.....	218
Gözlərimdən axmada hər dəm bulaq tək yaşlər (Akademik Bəkir Nəbiyevin xahişi ilə).....	218-219
Bir şir idi, aslan idi, qaplandı xilaskar... (Nuri paşaya) ....	219-220
İki min on da gəlib çatdı, "pələngdir" dedilər.....	220-221
Türk ellərinin qüdrəti yaddan çıxma bilmir... (Nuri paşaya).....	221-222
Vardırımı deyən "Yığdığım əşya mənə bəsdir".....	222-223
Harda əgər sən kimi dildar var.....	223-224
Ruhə gəlirəm ki, təzədən yaz gəlibdir.....	225
Yazıq bağban, nə ağlarsan? Dedi: "Yoxdur, süsən gəlmir. 226	
Bəh, necə şadəm, yara insanı göstərdilər.....	226-227
Cansız kimi idim, sanıram indi nicat – var.....	228-229
Bəsdir, ey yarsız qalan, tez yar tapmaq vaxtıdır.....	229-230
Nə qızıldan dirəyim var, nə də taxtım yoxdur.....	230
Şadəm ki qocaldım, saçım üstündə qarım var.....	231
Eybini hər bülbülün hər gülə göstərdilər.....	232
Olsun hamıya qismət! "Evlən" dedi peyğəmbər! (Hacı Əzizağanın təklifi ilə).....	233-234
Bilməm nə düşübdür ki, qəzəlxanə? Guruldar.....	234-235
Vəhdətdəki ülvyyəyə hicran qarışıbdır.....	235
Gör, neçə pərvanəni şam öldürür.....	236
Balığın eşqi əgər yoxsa suya, ölməlidir.....	236-237
Tamahdan et həzər! Allahu-əkbər!.....	237-238

Belədir məndə qərar ki, əbədi Allahdır!	
(Hacı Əzizağaya) .....	239
Yaz gəlibdir yurduma, əhsən, gülüstan başqadır .....	239-240
Meylinə imkan elədi Bəydəmir... (Bəydəmirə).....	240-241
Gül mövsümüdür, göndərirəm yarə salamlar.....	241-242
Gəlmişəm bir gül üçün gülşənə sakit-sakit.....	242-243
Ayaq aç yanıma hər gün, alaraq kam qayıt.....	243
Sən tərəf baxmayıram mən daha dildar, qayıt.....	244
Getmə səhrayə, nə var orda, a divanə, qayıt .....	244-245
Kim desə Məcnuna divanə, qələt! .....	246
İnsaf ola, mürvət gələ sultanə – kifayət .....	246-247
Mö'min kimi bir gün mənə Həcc olsa ziyarət .....	247-248
Yarəb, məni haxlayan kim oldu? .....	248-249
Mühit ilə məkanın fərqi yoxmu? .....	249
Can evi cananı edir arizu .....	250
Əhməd kimi dinpərvər, əlbəttə, Hüseyin oldu	
(Hacı Əzizağaya) .....	251
Mən eşqə düşəndən ürəyim qüssəli oldu.....	251-252
Deməyin "öldü", o Yusiflə Züleyxa uçdu .....	252-253
Bülbül gülə sevdasını car eylədi uçdu	
(Tofiq Cahangir üçün) .....	253-254
Kim versə könül mülkünü sevdəyə könüllü.....	254-255
Yox şübhə ki, əğyar olana yar deyilməz.....	255
Eşq ilən ömr sürəndir Bakımız	
(Hacı Rafiq Şirvaninin xahişi ilə .....	256
Zülmətdə çıraqsız kimiyəm mən Qarabağsız ...	
(Qarabağsız şirvanlı Hacı Rafiq Şirvaniyə).....	257-258
Eşqim elə hədsiz ki, xəyal eyləmək olmaz .....	258
Millətin milli yazan şairidir Vahidimiz.....	259
Evimə gəldi bu gün sevgili dilbər gündüz .....	260

**Qəzəl-təzminlər**

- "Şanə kimi telbətəl zülfi-pərişan tutun..."  
(Mir Cəlal Zəki Məştəqayi)..... 261
- Başıma düşmədə gündüz və gecə daş sənsiz (Vidadi Arif).. 262
- "Aşiq deyər öz dərdini cananə birinci..."  
(Vidadi Arif)..... 262-263
- Bilməyir yar düşüb eşqinə hər an, yanırım...  
(Vidadi Arif)..... 263-264
- "Vəsli-yar üçün gedir əldən qərarım günbəgün..."  
(Vidadi Arif)..... 264-265
- "Eşqin nə uzaq mənzili var imiş, ilahi..." (Vidadi Arif)..... 265-266
- "Hali-pərişanımı görməsəniz yaxşıdır..." (Vidadi Arif)..... 266-267
- Gözlərim həsrət qalıb cananə, yarəb, neyləyim?  
(Vidadi Arif)..... 267
- Axmış o qədər göz yaşı dərya tuta bilməz (Şair Əşrəf)..... 268
- Sən gərək sevdiyinə sevgili canan olasan...  
(Əsgər Şahi Ərdəbili)..... 268-269
- "Mən ki, əldən getdim, ol sərvə-səbükövlan gəlir  
(Şərqsünas alim Şəfəq Əlibəyliyə) ..... 269-270
- Ey nazlı nigarım, gəlibən halımı gəl gör...  
(Qövsi Təbrizi)..... 270-271
- "Böylə əldən getdiyim gər bilsə yar, əldən gedər..."  
(Qövsi Təbrizi)..... 271-272
- Vardır iki can məndə, o, dildar ilə birdir (Qövsi Təbrizi) .. 272
- Gördüm təzədən sevgili dildarı məçiddə (Elman Qasid).... 273
- Bundan belə cismani meyl yan olacaqdır...  
(Qövsi Təbrizi)..... 274
- "Odlu dağimdən dəmadəm pənbeyi-mərhəm yanar"  
(Qövsi Təbrizi)..... 274-275
- Qibtə şirinlikdə edər bal sənə.. (Sədi Şirazi)..... 275-276

- "Ürəyim neydi, nəvadı, mənə Neynəvadə axtar  
(Ağarəhim Seyid) ..... 276-277
- "Mehrinlə dolubdur, bu dili-zarı bağışla..."  
(Məşədi Məhəmməd Bülbül) ..... 277
- Yarım, bu vəfaliya vəfa et... (Sədi Şirazi) ..... 278
- "Qərq olmadı kim nuri-həqiqətdə, heyifdir..."  
(Vidadi Arif) ..... 278-279
- "Get-gedə yazıq bəşər ölməyə hazırlaşır..." (Vidadi Arif) . 279-280
- "Necə bilməm ki edim, yar başımdan çıxır..."  
(Vidadi Arif) ..... 280-281
- Üzər əvvəl-axır, bil, canı dərdin (Sədi Şirazi) ..... 281
- "Nola dil bilməsə rəmzi-ruxi-cananı dürüst..."  
(Seyid Əzim Şirvani) ..... 282
- "Nola xətdən ola gər arizi-dilbərdə qəra..."  
(Seyid Əzim Şirvani) ..... 282-283
- "Güzərin düşsə dəri-dilbərə, ey badi-səba..."  
(Seyid Əzim Şirvani) ..... 283-284
- "Çəkər candan əlin könlüm ləbi-dildərdən keçməz..."  
(Seyid Əzim Şirvani) ..... 284-285
- Qəlbimi gər görən olsa kədərü qəm görünür...  
(Seyid Əzim Şirvani) ..... 285
- Qəzəlخانlar vururlar qəlbimə yüz yarə, müşkildir...  
(Seyid Əzim Şirvani) ..... 285-286
- "Dost qəmi... Meykədə... Vacibdi ki, fəryad çəkim..."  
(İmam Xomeyni) ..... 286-287
- "Gərək hicrində onun paltarımı parə edim..."  
(İmam Xomeyni) ..... 287-288
- Əyrilik, mərhəba, deyil arzum... (İmam Xomeyni) 288-289
- "Gəldi ramazan, meyxanadan şadlıq ötüşdü..."  
(İmam Xomeyni) ..... 289-290

"Məgər şah olmaram varım sən olsan?.. "	
(İmam Xomeyni) .....	290-291
Meydə acılıq var isə şəkər deməsinlər	
(Axund Mirzə Cəlal) .....	291-292
"Kafərəm, canan, səni etsəm bərabər ayə mən..." (Baki) ..	292
"Ol pərivəş naz ilə dün seyri-gülzar eylədi..."	
(Haşim bəy Saqib) .....	293
Azaldıqca ömür, artır dəmadəm şiddəti eşqin	
(Məhəmməd Füzuli) .....	293-294
Aşiqə Eşq həman idi, həmandır hələ də...	
(İmam Xomeyni, Məhəmməd Füzuli) .....	294-295
"Şahəmsə də hərgah, gəda aşiqiyəm mən"	
(İmam Xomeyni) .....	296
<b>Müxtəlif şe'rlər</b>	
İzlər .....	297
Bir insan yol gedir səksənə doğru .....	298
Çəkir .....	299
Zaqatala torpağı .....	300-301
Daş nəyimə gərəkdir? .....	302
2008 - Siçovul ili .....	302-303
Xoşlamadığıma! .....	304
Tək və Tənha .....	304
Ürəyim .....	305
İş .....	305
Allah və Şahin .....	305-306
Göydə Allah, yerdə sən .....	306
Yatmayan kədər .....	307
Yağışlı düşüncələr .....	307-309
Tikanın ucu .....	309
Mən ("Mən" silsiləsindən) .....	310



Ona .....	311-312
Mən.....	312-313
Yükdən xahiş.....	313
İstək .....	314
Qaç!.....	314
Mənim dərdim.....	315
Ölüm məni öldürəcək .....	315-316
Arasında.....	316-317
Arasında.....	317
Mən ətəyindən əlini üzməyəm (Gülərə Munis üçün).....	318-319
Ağ qoç, qara qoç .....	319
Ölümümə ziyafət.....	320
Harda qalmısan? .....	320-321
Ay adam, o damdan kimi yıxdılar?.....	321-322
Ürəyimdəsən.....	322-323
Əli Nur – 60 .....	323
Əl və ətək .....	324
Lerik dağları.....	325-326
Tabut (Akademik Arif Həşimova) .....	326
Bu gecənin rə'yası .....	327
Sənin gözəlliyin.....	327-328
Göstərir .....	328-329
Niyə? .....	329
Eşq romanı barədə ən kiçik şe'r .....	330
Mən.....	330
Qoymadılar qocalım.....	331
Nuri paşaya xitab .....	332-334
Maşallah! .....	334
Bacıların tapmacaları .....	335-336
Telefon səsləndi.....	336-337
Sağ ölü.....	338

Qayıt! .....	338
Gözümün yuxusu.....	339
Şəki diyarı .....	339-340
İki borclu.....	340-343
Axırı və axırım.....	343-344
Get .....	344
Elə qocalıram ki... ..	345-346
Sevgi.....	346
Rica.....	346
Tamridaya!.....	347
Sürgün.....	347
Dərdim.....	348
Yaxa gülü .....	348
Su və adam.....	349
Müəmma .....	349-350
Ayaqqabı.....	350
Misiri düşünərkən.....	351
Xəzinə üstündə gəzən dilənçi.....	352-353
Birtəhər... ..	353
Dəlim mənim!.....	354-355
Haqsızlıq .....	355
Mövsümlərim .....	356
Ayrılıq .....	356-357
Bu günüm .....	357-358
Əliboş.....	359
Uclar .....	359
Ayıb .....	360
Nə qaldı? .....	360
Get, getmə!.....	361
Özümə .....	361
Lə'nət dağarcıqlarına!.....	361-362

Kə'bənin qara daşı.....	362
Birisinə!.....	363
Çətin sual .....	364
"Cəngi zəngi", yaxud Qoy "Cəngi" çalınsın!.....	364-366
Təmsil .....	366
Bulağın üstündə, qovağın altda.....	367
Mənzil və məzar .....	367-368
Qaçmayaq! .....	368-369
Əgər... ..	370
Qoşma.....	370-371
Post modernist şe'r .....	371-372
Adsız şe'r .....	372
Bizəban, yazma elə .....	372-376
Rica.....	376
Dar ağacı.....	377
Gözləyirəm .....	377
Öz-özümdən sual .....	377
İki hissəli bir şe'r.....	378-379
Sula! .....	379
Vaxtdır.....	380
Gəlmisən! .....	380-382
Getmisən .....	382-384
Zənnimcə.....	384
Ölü gül.....	384-385
Göndər .....	385
Mənfi-müsbət .....	386
Səni öldürməyə gəlməyir əlim .....	386-387
İsti.....	387-388
Sovet dövründə.....	388-389
Əl çəkə bilməyirəm mən .....	389-390
Söz .....	390

Ay ana!.....	391
Niyə gəlmisən?.....	391-392
Söz axtarışı .....	392
Toxta!.....	393
Bir adi söz əhli .....	393
Qarovul .....	393
Cənnət Gülcənnəti (Anamı xatırladım).....	394-395
İstilik .....	395
1 aprel .....	396
İnanma, inan amma .....	396
Ovum quşdur .....	397
Ey dünya, ölməyim gəlir .....	397-398
Qalsın.....	398
Şərt.....	399
Ağlayan budaqlar.....	399
Bağışla.....	400
İntizar .....	400-401
Titul intizarında .....	401
Utandım.....	401-402
Son.....	402-403
Qoca.....	403
Hara qovdunuz?.....	403-404
Şe'r yazıram.....	404-405
Gün və kölgə.....	405-406
Sual .....	406
Xülya.....	407
Dəli həkimi.....	407-408
Qolboyun .....	408
Sə'diyanə aforizm .....	408
Bir çəngə kül.....	409
Oğru.....	409

Görüşmək üçün ölüm istəyi.....	410
Qara daşın bəxti .....	410
F.Nitşe yanır... ..	411-412
Həyat və ölüm .....	413
Mən və sən .....	413
Əzrayıl eləyən işi eləmə.....	413
Havada hava yoxdur .....	414
Köhnə fikirdən yaranan təzə şe'r.....	415
Heyrət .....	415
İnnam.....	415
Rabitəsiz fikirlər .....	416
Allahın qorxusundan.....	416-417
Sən hamıdan yaxşısan!.....	417
Xoşbəxt ölü .....	418
Balakən, salam! .....	418-419
Donuz qripi.....	419-420
Cücərdi.....	420
Mən ("Mən" silsiləsindən) .....	420-422
Bilmədim, yaxud realist sufi .....	422
Sadiq .....	423
Qəbristanda.....	423
Açılan qapını niyə bağladın?.....	423-424
Qalib .....	424-425
Bəxt .....	425
"Qarabağnamə" .....	426
Qapı .....	426-427
Şe'r havası .....	427-428
Buyursun.....	428-429
Qaranlıq .....	429
Babam Babay deyərdi .....	430
Göndərmə... ..	430-431

Yazıq qar .....	431
Ona sual .....	431
Ulu! .....	432
İşıq zərurəti .....	432
Göyün altındadır dünyanın damı .....	433-434
Boş qəbrimin içindən gələn səsım .....	434

**Rusdilli şair Firuzə Şahlardan tərcümə**

I. Dərk et uduzmağın şirinliyini .....	435-436
II. Ruhani həyat, dünyəvi həyat .....	436-437

**Mən ("Mən" şe'rlər silsiləsindən)**

On yeddi, yaxud yeddi on .....	437-439
Köhnə yolla gedənlər var... ..	439
O yanda .....	439-440
Qaçırıq .....	440
Bahar və torpaq .....	441
Sual .....	441
Yük və günah .....	441
Qızarıb yenə də gözü sevginin... ..	442
Yoxsan! .....	443
Axtarış .....	444
Neçin öldürürsən gözəlliyini .....	445-446
«Buralar şe'r oxumur» (Ramiz Qusarçaylı fikrini təsdiq)....	446-447
Dostluq himni .....	448
Darıxdım .....	448-449
Anlamadım .....	450
Elə darıxmışam ki! .....	450-452
Əsarət .....	452-453
Bir qapı vardı... ..	454
Bura Gəncədir .....	454-455

---

---

Xəzər Universiteti.....	456-457
Fırladır.....	457-458
<b>İlhamlı şairimiz Abbas Səhhətın</b>	
<b>bir şe'rindən ilhamlanaraq yazdığım iki şe'r</b>	
I. Nə olubdur görəsən ilhamə? .....	458-459
II. Demə Şahin yazı bilmir, qocalıb .....	459-461
Bəlkə.....	461
Nə üçün?.....	462-463
Uçuşda ölüm istəyi .....	464
Ağlama.....	464-466
Öpüm .....	466
Tənhalıq və şaşqınlıq .....	466-467
Yuxuda .....	467
Cızmaqara.....	467-468
Tanrıdan savayı bunu kim bilir? .....	468-469
Ey gül, öldür bülbülünü.....	470
2012.....	470-471
Yer şarı.....	472-473
Yağrı .....	473-474
Sabahım, sənmi gələn? (Şairə Adilə üçün).....	474-476
Qamış.....	476
Son.....	477-478
İz.....	478
Yalan .....	479
Nərdivan .....	479-480
Adəmin adamları.....	480-482
Hesabat dərsi.....	482-483
Fərhad və Şirin.....	483
Əllərini ver mənə .....	483-484
Xəcalət .....	484

Vətən.....	484-487
Toy.....	488-489
Sənsizlik .....	489
Bu gecə gördüyüm yuxu.....	490
Qəddafinin tapancası.....	491
"Qızıl toy" .....	492
Pünhan təxəllüslü bir Baba vardı .....	492-493
Mən ("Mən" silsiləsindən).....	493-495
Quba bir şairi saxlaya bilmir (Mə'murlar tərəfindən qədir-qiyməti bilinməyən Ramiz Qusarçaylı üçün).....	495-496
Qarışıq fikirlər .....	497
Qurban bayramı .....	497-498
Ona .....	498
Zərrə .....	499
Me'mara!.....	499-500
Buz və duz.....	500
Çox uzandı dərdin ömrü... ..	501-503
Sıfırdan başlamışam .....	504-506
<b>"Uşaq şe'rləri" silsiləsindən:</b>	
I. Sevda nəvəm bacısı Tamridaya deyir.....	506
II. Tamrida nəvəm bacısı Sevdaya deyir .....	506
Əbəs heyranlıq .....	507
Dözəcəkmə? .....	507-508
8 mart 2012 .....	509-510
Bir dəli belə deyirdi.....	510
Həyalı qadın.....	511-512
Nə?.....	512-513
Sənin gözəlliyin qorxudur məni .....	513-514
Allahıma! .....	515



72 yaşlı qoca bir cavan .....	516-518
Başım .....	518
Ünvanım – kitabımda .....	519
Bunlar görmürlər mənə ("Buralar şe'r oxumur" şe'rinin müəllifi Ramiz Qusarçaylıya!).....	519-521
Qocalıq.....	521
Düşmür sümüyümə bu hava mənəm (Ramiz Qusarçaylıya) .....	522-523
Görüşdük... Ayrıldıq.....	523
Doğuş.....	524
Bacımın əlləri qocalıbsa da (Nazilə Fazilə).....	525
Yerdə Göyləşmək yanğısı (Şair Safruha) .....	525-526
Yara .....	526
Qıza mane olan var.....	527
Qarşıdurma .....	527-528
Təranəli yuxu, yaxud yuxu təranəsi .....	528-529
Aləm idi!.....	529-530
Cumuram Qeys adlı dəli dalınca (Nəriman Qəhrəmanlının bir şe'rinin tə'siri ilə).....	530-531
Belə qocalasan.....	531-532
Sənsizlik .....	532-533
Borclular .....	534
Ona .....	534
Lövhə .....	534-535
Sultanlıq arzusu.....	535
Sərv Ağacı .....	535-536
Göy rəngli gözmuncuğu.....	537
Hara tələsirsən, a qız uşağı?.....	538
Möhtəşəm qədəm .....	539
Axırncı görüş .....	539-540
Uçan boşqab, gəl apar.....	540-544

"Döy!" .....	544-545
Aksioma.....	545
Köhnə məzmunlu təzə şe'r .....	545-546
Günlər .....	546
Gül və tikan.....	546
Zənginlik .....	547
Özümə nəsihət, yaxud Xəzərə əruzlu müraciət .....	547
Qarabağ dərdi .....	547
Darıxma .....	548
E'tinasızlıq.....	548-549
Allaha .....	549
Səbəb.....	549
Maska .....	550
Söz .....	550-551
Qara Su İlanı İli.....	551-552
Allah eşqi .....	552
Neçin?.....	553
Loğman kimi.....	554
Təzadlar .....	554
Aşiq Alqayıta .....	555
Gəl külək geyimində .....	555-556
Vətən.....	556-557
Qaçqına!.....	557
Ad qoya bilmədiyim şe'r .....	558
Mən.....	558
Mükalimə .....	558
Dərd və həzz.....	559
Xocalı.....	559-560
Xocalı.....	560-561
Gül kimi gül.....	562
Mumiya.....	562-563

Vəsiyyət.....	563
Mən səndən soyumuşam.....	564
Həyalı Şahdağ .....	564-565
Əgər belə getsə.....	565-566
Bu, Elşad Səfərlidir.....	566-568
Əyyaş və şair .....	569
Harada qaldı bəs ölüm mələyi? .....	569-570

## Qit'ələr

Əzəl iqballı sanırdım özümü.....	571
Vurdum dizimə əlim qaraldı .....	571
Canda haçandan bəri təkliyimin dərdi var .....	572
İstəyim bəllidi, amma hələ yox əncamım.....	572
Dünyadə nə baş versə o tə'sirsiz olmaz.....	573
"Mən" deyib, güzgüdə baxdın üzümə, xoşlandın .....	574
Gözlərimiz, beynimiz, əllərimiz işləyir.....	574
Elm kitabım ki dolub elm ilə .....	575
"Divan Evi" nə ölkədə mən həm qədəm atdım .....	575
Axmaqdadı, əlbət, gözə göz yaşı ürəkdən.....	575
Qeyb oldu yarım, mən çəkəni çəkməyən aşiq.....	576
Belə coşmaqda olan eşqimizin .....	576
Dodağım "Eşq" deyir, "Eşq" deyir .....	576
Eşqsiz dəmlərimə, ah, necə heyfislənirəm.....	577
Tez-tez nə qədər şəxsə pənah eyləyir Allah.....	577
Gəlsən əgər yanıma Yer Kürəsi şad olar .....	578
Aşiqin istədi dincəlməyini.....	578
Düzdürmü məgər deyib Füzuli.....	578-579
Yetmiş yaşa yetməkdədi sinnim, daha bəsdir.....	579
Nə qədər qüssə seli saxlayıram qəlbimdə.....	580
Mənim çiyənimdə yüklər var ki, hamballar davam etməz... ..	580
Tullayır üstümə daş bə'ziləri, dəydi gəlib.....	580-581

Bu ağır Yer Kürəsində çox ağırlıqlar var .....	581
İstəyimi istəmədim gizləyim.....	581-582
Söyləyirlər göz doyur hərdən vüsaldan, düz deyil.....	582
Ustad mənə öyrətdi hesab dərşimi yaxşı .....	582
Neçə ildir qaçırım ölkədə insanlardan.....	583
Çox qəzəllər yazmışam əğyarı tənqid eyləyib .....	583
Ayrılandan bəri yaddan çıxara bilməyirəm.....	584
Qəzəl içrə neçə ildir izim olmuş sanıram .....	584
Bütün ömrüm boyu əyləncə nədir bilməmişəm.....	584-585
Əlvida qırmızı rəngə, yazıram qarə ilə .....	585
Ey oxucu, köhnəlib "Əsli-Kərəm" dastanı.....	586
Nə olan şeydi o mey ki, ulu şairlərimiz .....	586
Məftunluğa son qoydun, ey aşiq olan Şahin .....	587
Vahidin şə'ninə yazmaqda qələm bir qit'ə .....	587
Qarə qələmlə yazıram bəd günü.....	588
İncə gözəllərdə şirin dil - gözəl! .....	589
Ölkəmizdə hələ də kirli qəzəllər yazılır .....	589
"Yer mənimdir, - dedi mə'mur, - mənimdir varı da!" .....	590
İnanın, çoxdu dilimdə qəzəlin imkanı .....	590
Hər doğulan ölməlidir şübhə yox .....	590
"Qeyb olubdur, - dedilər, - Tofiq İmam Mehdi kimi" (Tofiq Cahangirə) .....	591-593
Qalmışam mat o "Şəqqül-qəmər" icraçısına .....	593
Neçə il göstərə bilmişsə əyan olduğunu.....	594
Xətrinə dəyməliyəm mən yenə "şairlərimin" .....	594-595
Nanənin ətri hopubdur sənə, ey nanəsevən.....	595
"Saqi, meyxanə dağılsın" deyirəm məsciddə.....	596
"Pənbeyi-daği-cünun" örtdü sənin cismini də .....	596
Birdən-birə səsləndi rübabımda tərənə.....	597
Sevgi, əlbəttə, savabdır, yaşamaq təksə - günah! .....	597
Nə cavanlıqdakı qüvvət, nə də can-baş qaldı .....	598
Məscid ilə meyxanədə məstanə olursan.....	598

Allahə şükürlər ola ki, saqiyyə yetdim .....	599
İstəmirəm girməyi söz bağına .....	599
Su yolu... Həm də dəmir yol yolu... İğdir yolu var... ("Tofiq İstanbullu" yenə İstanbuldadır) .....	599-600
Səsin e'cazını ahəng ilə səsdən soruşun.....	600
Heca vəznli qit'ə: Bu da bir yaş günü, yaşım yetmiş üç .....	600

### **Mürəbbelər**

Qalmışam mat-məttəl mənə, heyrətlənirəm (Tamridaya!).....	601-602
Hiss edirəm kimsə otağımdadır (Tamridanı xatırladım...) .....	602-603

### **Tərcibənd**

Ey yarını tərək edib gedən yar.....	604-608
-------------------------------------	---------

### **Təbriknamələr**

#### **Qəsidə:**

İnsanı təqdir edən insandı Soltan qardaşım (Hacı Soltan Büzovnalının qarşından gələn yubileyi münasibətilə) .....	609-611
---	---------

#### **Qəsidə:**

Böylə ki, aşıqlərə heyrandı Vasim qardaşım (Akademik dostum Vasim Məmmədəliyevin ömrünün 70 baharı münasibətilə) .....	611-613
--	---------

#### **Qəzəl**

Sən gərək sünbülü reyhan yazasan (Gülərə Munisin "Divan" kitabının çap olunması və təqdimatı münasibətilə) .....	613-614
--	---------

#### **Qəzəl**

Yaşı doxsansa da, var öylə hərarət Qənida (Həkim Qəni-90).....	614-615
---	---------

Qəzəl

Billah, əruz şe'ri deyil söz, tərənədir

(Mir Yusif Mirnəsiroğlu-70)..... 615-616

Qəzəl

Sevdasız ürəklərdə kədər, ah ola bilməz (Əmirşah-60) ..... 616

Qəzəl

Şahin nəzərində uca dağ boydadı Əkrəm

(Əkrəm dostuma) ..... 617

Qəzəl

Səksən dedilər yaşını, səksənməli oldum

(Professor Təhminə ustadıma!) ..... 618

Qəzəl

Eşqin yoluna doğma da, biganə də çatdı

(Ərəbşünas dostum Elxan Əzizlinin qızı

Aylanın toy günü münasibətilə)..... 619

Qəzəl

Bir neçə aşiqə ki, aşiqi-şeyda dedilər

(Şair dostum Əli Rza Xələfliyə!)..... 620

Qəzəl

Asudə olar yar İmam Mehdi gələndə

(Hacı Əzizağa üçün) ..... 621-622

Qəzəl

Ad günündür sənin, ey incə qəzəlخان, təbrik

(Bu gün sənin ad günündür. Əslindəsə, mənim

tanışlarımla heç birinin ad günü deyil. Darıxdım.

Bir təbriknamə yazdım. Xəyali bir təbrik...)..... 622

Qəzəl

Təqdim elədi bir gün Munis bizə "Divan"ı

(Buzovna qəsəbəsi 206 sayılı məktəbdə "Divan"

müəllifi Gülarə Munislə görüş mərasimində

oxunan şe'r)..... 623-624

Qəzəl

Yer də, göy də, şübhəsiz ki, Allahın icadıdır

(Şərqsünas dostum Elxan Əzizova!)..... 624-625

Qəzəl

Ey vüsəlim, bitdi növbən, gəlmə, hicran gözləyir  
(Şərqişünas dostum, ilahiyyatçı alim  
Molla Qurbanəli Qurbana!)..... 625

Qəzəl

Ölkəmdəki bağbanlar ilə fəxr edirəm mən  
(Məşhur hakim, povest və hekayələr müəllifi,  
mahir publisist, qocaman qubalı Cabir Kərimovun  
90 illik yubileyi münasibətilə)..... 626

Qəzəl

Həzz bəxş eləyib canə Süleyman Əliyərli  
(Xəzər Universitetində görkəmli tarixçi-alim,  
professor Süleyman Əliyərlinin şərəfinə keçirilən  
mərəsimdə oxunan şe'r)..... 627

İki Qəzəl

(Əliğa Vahidin və Həkim Qəninin təvəllüd günlərinə  
həsr olunmuş ədəbi görüşdə oxunmuşdur)..... 628-629

I. Səysiz ulduzlar ilən göy üzü zivərləndi

II. İtirəndən səni qaldıq bu müəmma içrə..... 629

Qəzəl

Gəldik Bakıdan kəndə, səbəb var: Qala kəndi!  
("Bəzmi-irfan" ədəbi məclisinin Qala kəndinin görkəmli  
mərhum şəxsiyyətlərinə həsr etdiyi ədəbi-bədii gecədə  
oxunan şe'r)..... 630

Qəzəl

Şairlərimiz var ki, sözü canlı yazarlar  
(Türkan ədəbi məclisinin çap etdiyi  
"Duyğulu könüllər" kitabının təqdimat  
mərəsimində oxunmuşdur)..... 631-632

Qəzəl

Bu gözəl məclisə şe'r oldu fəxarət, görüşək  
("Məcməüş-şüəra"nın 130 yaşı Qala  
kəndində qeyd olundu...)..... 632

Qəzəl

Haqqa yetmək kimi arzu yığılıb can içrə  
(İran islam inqilabının qələbəsinin 33-cü ildönümü  
münasibətilə təşkil olunan konfransda oxunmuşdur) .... 633

Qəzəl

Allah yaradıb aləmi insanə münasib  
(Alim dostum, Şəhriyarşünas tədqiqatçı professor  
Elman Quliyevin yubileyi münasibətilə) ..... 634

### **Təəssüfnamələr**

Qəzəl

Əl çəksə də indi qoca dünya Qənimizdən  
(Bu gün Həkim Qənini torpağa tapşırıdığ.  
Allah ona qəni-qəni rəhmət eləsin!)..... 635-636

Qəzəl

Getdi üqbayə tərəf tərək eləyib dünyanı  
(Həkim Qənini anaraq...)..... 636

Qəzəl

Qüssəmlə, güman etdim, naləm də çıxıb-getdi  
(Dostum Əkrəm Məmmədəminoğlunu yad edərək) ..... 637

Qəzəl

Ey fələk, niskili ömrün nə yaman başladı!..  
(Dostum Əkrəm Məhəmmədəminoğlunun  
vəfatının qırxıncı günü münasibətilə)..... 638

Qəzəl

Eyləyirəm dərdimi car: Düşüb könlümə  
(Bu gün təzə il. Köhnə dərdim düşdü yadıma.  
Səkkizinci ildir ki yoxdur, Tamrida)..... 638-639

Qəzəl

Ey səbəb sahibi, bir sevgili dildar öldü  
(Sabah Tamridanın vəfatının səkkizinci ildönümüdür) ... 639



Qəzəl

Vəfatından bir il keçdi, bir il keçdi vəfatından  
(Şair Həkim Qəninin vəfatının bir ili...)..... 640

Qəzəl

Biri vardı, biri yox, Şahid Ələkbər vardı  
(Dekabrın 18-də mərhum qəzəlxan Ələkbər Şahidin  
vəfatının 10 ili tamam olur) ..... 640-641

Qəzəl

Çəkmədəyik, Şahina, həsrətini Vahidin  
(Ə.Vahidə məhəbbətlə)..... 641-642

Qəzəl

Ömrüm boyu istəkli çox insanı itirdim  
(Vaqif Buduqlu itgisi)..... 642-643

Qəzəl

Məni tərək eylədi yarım, yaralandım sanki  
(Tamrida yadıma düşdü)..... 643

Qəzəl

Yoxluğun gör neçə yandırdı məni, ey Məmməd  
(Şərqşünas alim Məmməd Adilovun vaxtsız  
vəfatı münasibətilə)..... 644

Qəzəl

Hər zaman söyləmişəm xəlqə: Diyar var olsun!  
(Bu günlərdə ömür-gün yoldaşını itirmiş hüquqşünas  
dostum Yaşar Əliyevə ithaf)..... 645

Qəzəl

Musiqidə olmuş elə pərgar Anatollu  
(Musiqidə olmuş elə pərgar Anatollu  
(Mərhum bəstəkar, rejissor, dirijor, "Bənövşə",  
"Çiçək" ansamblları, "Do-re-mi-fa" musiqisevərlər  
klubunun təsisçisi olmuş Anatollu Qubalının  
(Abbasovun) xatirəsinə)..... 646

Qit'ə	
Bir qit'ə yazıb hüznümü car eyləyirəm mən (Ustad şair-qəzəlxan Həkim Qəninin vəfatı münasibəti ilə).....	647
Ötdü şair Qəninin yoxluğunun bircə ili.....	647-649
Qəninin qaragül papağı vardı... ..	649-651
Məzarbaşı sözlər .....	651-652
<b>Səfərnəmələr</b>	
"XVIII İrən səfərnəməsi" şe'rləri ("Ey mö'cüzələr yurdu, ey İrən, gəlirəm mən") .....	653-658
XIX İrən səfərnəməsi şe'rləri ("Gördüm nə qədər təntənə Təbriz şəhərində") .....	659-664
"XX İrən səfərnəməsi" şe'rləri ("Şahin istər hər zaman etsin səni yad, Ərdəbil").....	664-667
"XXI İrən səfərnəməsi" şe'rləri ("Şahin yenə İrən ilə sevda həvəsində") .....	667-675
"XXII İrən səfərnəməsi" şe'rləri ("Ərdəbil torpağının fəxriddi Əsgər Şahi").....	675-679
"XXIII İrən səfərnəməsi" şe'rləri ("Şəhriyar yurdundaıyq, İrənə bizlərdən salam!") .....	679-686
Bayatı və xoyratlar .....	687
"Yaponiya səfərnəməsi" şe'rləri.....	688-717
"IV Türkiyə səfərnəməsi" şe'rləri "Şahin, yenə könlüm quşu İstanbula uçdu" .....	717-726
Naxçıvana səfərim münasibətilə (Alim dostlarım akademiklər İsmayıl Hacıev və İsa Həbibbəyli yurdunpa – Naxçıvana uçuram) .....	727
Şəmkir-Gədəbəy bölgəsinə səfərim münasibətilə (elmi konfrans).....	728-732

---

---

İkinci Özbəkistan səfərnəməsi şe'rləri ("Yenə görməkdədir gözlər lətafət Özbəkistanda").....	733-741
Haykular .....	742-776
Vakalar (Tankalar) .....	777-787
Rübailər .....	788
Təkbeytlər .....	789-806
Dördlülklər .....	807-820
Səkkizliklər .....	821-822
Bayatılar .....	823-825
Xoyratılar .....	826-830
Mini poemalar .....	831
Xatimə .....	832-840

«Elm və təhsil» nəşriyyatının təşəbbüsü ilə  
professor N. İsmailov tərəfindən

Redaksiya: N. İsmailov  
Təxribat: N. İsmailov  
Kompüter: N. İsmailov  
Nəşr: N. İsmailov  
Səhifə: N. İsmailov  
Tərtibat: N. İsmailov

Çap olunmuş: 2004  
Tiraj: 500  
Kəpiz (0244) 211-1111

«Elm və təhsil» nəşriyyatının təşəbbüsü ilə  
professor N. İsmailov tərəfindən  
Tiraj: 500  
Kəpiz (0244) 211-1111

**«Elm və təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ**


Dizayn:	<i>Zahid Məmmədov</i>
Texniki redaktor:	<i>Günay Məmmədova</i>
Kompüter yığıcısı:	<i>Aliyə Ələsgərova</i>
Korrektorlar:	<i>Nazilə Fazil</i> <i>Sevda Rza</i> <i>Təinrida Rza</i>

Çapa imzalanmış **29.04.2014**  
Şerti çap vərəqi **54,5**. Sifariş № **489**  
Kağız formatı **60x84 1/16**. Tiraj **500**

---

Kitab «**Elm və təhsil**» nəşriyyat-poliqrafiya  
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur.  
**E-mail: [nurlan1959@gmail.com](mailto:nurlan1959@gmail.com)**

Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.



Allaha aşiq, sözə munis kimi  
Gör nə qədər işlədirəm zehnim!..  
Qiymətini yaxşı bilən şairəm,  
Zəhməti təqdir edilən şairəm.  
İncə, zərif sözlərin agahıyam,  
Nə't, minacat, qəzəl şahıyam.  
Göz yuxuya getsə də, beynim oyaq,  
Sözlərimi lovğalığa yozmayaq.  
Qərq eləməkçin zərə söz taxtımı  
Gör nə qədər sərf edirəm vaxtımı!..  
Meyl ilə imkan münasib gərək  
Bir-birinə düz mütənasib gərək!  
Böylə görüb meyl ilə imkanımı,  
Xətm elədim bir neçə Divanıma.  
Divanıma siqləti var, həcmi var,  
Hər birisindən neçə Divan çıxar!..  
Kimliyimi dərk eləyən şairəm,  
Nəsri də nəzm ilə deyən şairəm.  
Sadə qəzəl yazmağı etcək məram,  
Saf qəzələ söz naxışı vurmuşam.  
Sadə qəzəl yazmağa mail mənəm,  
Niyyyətimə əzm ilə nail mənəm.  
Söz odu ki, bəs qədəri canda var,  
Öndə beşinci hələ Divan da var.  
Versə əgər ömrümə möhlət Xuda,  
Əlbət olar şairə qismət bu da.  
Şahini ilham pərisi şad edər,  
Növbəti Divanıma imdad edər.  
Gərçi yaşı gəndə qoyub yetmiş,  
Yazmada çox şe'rini Şahin kişi.  
Çünkü, bilir şe'rinə yardımçı var,  
Çünkü, köməkdir ona Pərvərdigar!